

“Prometeyin kitabxanası”

---

NƏRİMAN HƏSƏNZADƏ

*SEÇİLMİŞ ƏSƏRLƏRİ*

7 cilddə

*1-ci cild*

*(Şeirlər)*

Bakı — 2010

**“Prometeyin kitabxanası”**

*N.Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 1-ci cild (Şeirlər)*

---

**Tərtibçi:**

**Nazim Həsənzadə,**  
*filologiya elmləri üzrə  
fəlsəfə doktoru*

**Ön sözün müəllifi:**

**Buludxan Xəlilov,**  
*filologiya elmləri doktoru,  
professor*

**Redaktor:**

**Güldanə Əmrullahqızı,**  
*filologiya elmləri üzrə  
fəlsəfə doktoru, dosent*

“Prometeyin kitabxanası” seriyasından Xalq şairi Nəriman Həsənzadənin yeddicildliyinin birinci cildinə daxil edilmiş əsərlər müxtəlif illərdə çıxan şeir kitablari əsasında tərtib olunduğundan, vaxtilə həmin kitablara yazılmış giriş məqalələrinin və rəsm əsərlərinin bir neçəsini burada vermək qərarına gəldik.

Bununla da məqsədimiz həm müasir oxucuları ədəbi prosesin ayrı-ayrı mərhələləri ilə yaxından tanış etmək, həm də sevimli şairimizin qələm və firça dostlarını minnətdarlıqla bir daha xatırlamaqdı.

*Mənim kitabımı ucuz eləyin,  
tələbələr üçün, fəhlələr üçün,  
hardasa, lap kasib bir nəfər üçün,  
maası aşağı olanlar üçün,  
şəhərdə kirayə qalanlar üçün,  
oxumaqdan ötrü alanlar üçün,  
çörək qiymətinə, duz qiymətinə,  
qoy sonra qalxın o öz qiymətinə.*



## **TALEYİ ÖZÜ İLƏ DOĞULAN NƏRİMAN HƏSƏNZADƏ**

*(Ön söz)*

**D**ünyaya gəliş və dünyadan gediş arasındaki müddət real bir həyatdır. O da real bir həyatdır ki, dünyadan gedənlərin bəzilərinin yeni həyatı başlayır. Yeni başlayan belə həyatda xatirələr, duyğular, yaranmışlar... baş qaldırır, nəsillərdən-nəsillərə yaşayır, əsrlərdən-əsrlərə gedib çıxır, həyatımızın özünü müşaiyət edir. Bütün klassiklərimizin həyatını belə həyat hesab edirik, onların yaradıcılığına olan tələbatımızı da bu səbəbdən görürük. Nizaminin, Füzulinin, Xətainin, Cavidin, Vurğunun... həyatı da belədir.

Hər əsr öz ələyi ilə ələyib seçdiklərinə əbədi yaşamaq pasportu verir. Artıq iki əsrin ələyindən üzüağ çıxmış, müasir olduğu qədər də klassikləşmiş, imzası imzalar içərisində seçilən, çağdaş poeziyamızın görkəmli nümayəndələrindən biri də Əməkdar İncəsənət Xadimi, Xalq şairi Nəriman Həsənzadədir. Nəriman Həsənzadə XX əsrin 60-cı illərində ədəbiyyatımızın ədəbi üfüqlərində parlayan sənətkarlarımızdır. Taleyi özü ilə doğulan, butası doğulduğu gündən verilən Nəriman Həsənzadə ilk şeirini altıncı sinifdə oxuyarkən M.V.Vidadinin «Ağlaram» şeirinin təsirilə yazmışdır. Nəriman Həsənzadənin ilhamı özünün dediyi kimi, şair Çoban Əfqandan gəlir. O Çoban Əfqan ki, o, Kür qirağında qoyun otararmış və onun xeyli şeiri olubdur. 1920-ci ilə qədər yaşayan bu çobanın şeirlərini Nəriman Həsənzadə bir yerə toplayıb çap etdiribdir. Həmin bu çoban əvvəlcə N.Həsənzadənin anasının yuxusuna girib və ona deyib: «Sənin oğlun şairdi, ona ilhamı mən verirəm. Oğluna

denən, mənə bir şeir yazsın». N.Həsənzadə müsahibələrinin birində qeyd edib ki, belə bir yuxunu rəhmətlik Şahmar Əkbərzadə də görüb.

Adətən buta kim tərəfindən verilirsə, o şəxs buta verilən adama gizli qalır. Bizim nağıllarımızda, dastanlarımızda, mifologiyamızda əsl həqiqət də belədir. Ancaq bir müddətdən sonra buta verən şəxs buta alanın gözünə görünür, ən çətin məqamlarda yuxusuna girir, ona yol göstərir. Bunu da N.Həsənzadənin taleyində görürük.

Yenə də N.Həsənzadənin müsahibələrinin birində, daha doğrusu, «Bəs Çoban Əfqan öz yuxunuza girməyiibmi?» sualına o, belə bir cavab vermişdir: «Düz 70-i haqlayanda gördüm onu yuxuda. Ortayaşlı, saqqallı bir kişinin «Çoban Əfqan mənəm» sözlərini xatırlayanda elə bilirem hələ də yuxudayam. «Damçılı bulaq»dan bir dolça su doldurub mənə uzatdı ki, iç. Bəzi şeylər var ki, onu dillə deyə bilmərəm... Görün, neçə ildir bu şəxs mənimlədir? Artıq Çoban Əfqan mənim qəhrəmanıma çəvrilib».

Deməli, N.Həsənzadə öz butası ilə ədəbiyyatımıza gələn, ilham pərisi, bu butadan qaynaqlanan və ədəbi taleyi təbli olan sənətkarlarımızdan biridir. Heç şübhəsiz ki, Azərbaycan ədəbiyyatındaki korifeylərin hər biri butalıdır, onlara istiqamət verən, yol göstərən və yaradıcılığını stimullaşdırın çoxlarının düşünmədiyi, əhəmiyyət vermədiyi, bəzən də ağılna gəlmədiyi butalardır.

N.Həsənzadənin yaradıcılığında mövzu rəngarəngliyi var. Onun məhəbbət şeirlərini oxuyanda məhəbbət dastanlarımızın daha müasir, real yaşanmış ömrünü vərəqləmiş olursan. «Leyli və Məcnun», «Abbas və Gülgəz», «Aşıq Qərib», «Əsli və Kərəm» dastanları öz dövrünün məhəbbətini tərənnüm edibdirse, N.Həsənzadə də məhəbbət mövzulu şeirlərində müasir dünyamızın, çağdaş dünyamızın məhəbbət dastanını yaradıbdır. Maraqlıdır ki, N.Həsənzadə öz həyat yoldaşının

sağlığında ona bir dənə də olsun şeir yazmamışdır. Ancaq onun ölümündən sonra ithaf etdiyi şeirlərin hər biri dastandır. Ancaq yiğcam, səlis, lakonik, poetik tutumlu bir dastandır. Fikir verin:

*Mənim nigahımı pozdu təbiət,  
Köklədi simləri xeyir-şər üstə.  
Sənə - məzər boyda yeraltı zülmət,  
Qurulu ev qoydu mənə yer üstə.*

Yaxud, onun «Mən səni sevdim ki», «Qızmaz», «Dözüm», «Daşı sevməliyik biz indən belə», «Sağ canımda ağrıyan yerim», «Qadınsız həyat» və s. şeirlər poetik tələblərə tam cavab verən müasir dünyanın, müasir insanın, məhz N.Həsənzadənin şəxsən özünün, taleyinin məhəbbət dastanıdır.

Bir daha qeyd edək ki, Nəriman Həsənzadənin sevgisi, məhəbbəti müasir dünyamızın dastanıdır. “Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib” və digər məhəbbət mövzusunda olan dastanlar sevilə-sevilə oxunur, onların əsasında operalar yazılmışdır. Bu sıradə tərəddüd etmədən deyə bilərik ki, bir “Nəriman və Sara” dastanı da vardır. Bu dastanın ayrı-ayrı süjet xəttini, epizodlarını Nəriman Həsənzadə qələmə alsa da, onu bir dastan formasına zamanın özü salacaqdır. Dastan yaradıcılığı üçün adətən qayda belədir: hadisələr bir müddət xalqın hafizəsində yaşayır, dildən-dilə keçir, dastan şəklinə düşür. Xalq öz istək və arzularını da əlavə etməklə “Nəriman və Sara” dastanını yaradacaq, heç şübhəsiz, onun variantları da formalşacaqdır.

Nəriman Həsənzadə “Nəriman və Sara” dastanının ayrı-ayrı qollarını yazdığı şeirlərdə nəzmə çəkmişdir. Burada onun ümidi, inamı ilə yanaşı, məhəbbətinə sadıqlığı və dözümü, taleyi ilə barışmağı, ərşə çəkilən yuxuları oxucunu özünə çekir, dərdli şairin dərdinə həmdərd olmaq hissini aşılıyır. “İnam”, “Qoymaram”, “Gözə gətirdim səni”, “Mən səni sevdim ki...”, “Sən

köcdün dünyadan”, “Ürəyim ananı istəyir, qızım”, “Ayrılıq”, “Daşı sevməliyik biz innən belə”, “Qızmaz”, “Mənim nigahımı pozdu təbiət” və s. şeirlər bu qəbildəndir. Bir daha qeyd edək ki, bu şeirlər “Nəriman və Sara” dastanının qollarıdır, budaqlarıdır.

N.Həsənzadəyə görə, kişi qadından yetim qalır. Bu, onun məhəbbət dastanının qəlibləşmiş aforizmidir. Müdriklərdən biri deyib ki, əgər uşağı ağlayan görürsənsə, heç nə görməmisən. Qadını ağlayan görürsənsə, yenə də heç nə görməmisən. Kişini ağlayan görürsənsə, bax, əsl faciə budur. N.Həsənzadənin ədəbi-bədii düşüncəsi belə normaları qəbul etmir. O, uşağı da, qadını da əslində imkanı olsa, ağlamaqdan xilas edər, kişilərə gəlincə onları qadının məhəbbətinə – təmiz məhəbbətə, qadının ən azı isti nəfəsinə tabe edər. Cənubi N.Həsənzadə şair kimi məhz haqlı olaraq ülvi hissələrin, duyğuların təsiri altında düşünür ki, qadın özü həyatdır və müsahibələrinin birində deyir: «...Qadınlar dünyanın ən zərif məxluqudur. Həyatda qadinsız yaşamaq olmur. Mən deyərdim ki, qadın — yerdəki ilahi varlıqdır. Qadın olmayan yerdə həyat yoxdur....». Budur N.Həsənzadənin müasir dünyada qadınla, məhəbbətlə bağlı yaratdığı dastan. Bu dastanı oxumaq üçün N.Həsənzadənin tərcüməyi-halını vərəqləmək lazımdır, onun bu günə qədərki həyatını öyrənmək lazımdır.

Ölüm qaçılmazdır, dünyaya bir gün gələn bir gün də bu dünyadan köçəcəkdir. Bəlkə də taleyin bu qismətinə görə insanlar bir-birinə bənzəyirlər. Ancaq məqamı olduğu üçün bu bənzərlilikdən deyil, taleyin ayrı bir bənzərliyindən bəhs etməyə bilmirəm. Bu da Nəriman Həsənzadə ilə Türkiyənin yazarı, şairi İsa Kayacanın talelərinin bənzərliyidir. Hər iki şairin tale bənzərliyi bareśində 2006-cı ilin 28 yanvarında Türkiyədə “24 saat” qəzətində çap olunmuş “Benim nikahımı bozdu təbiət (və ya ben sensiz ölürməm)” məqaləsində çox maraqlı müqayisələr aparılmışdır. Belə

ki, hər ikisi sevib seçdikləri qızla evlənmişdir. Hər ikisinin sevimli xanımı, ömür-gün yoldaşı birdən-birə ölümün qurbanı olmuşdur. Hər ikisi ömür-gün yoldaşından, öz sevimli qadınlarından yetim qalmışdır. Hər ikisinin ömür-gün yoldaşının - qadınının, xanımının əbədi mənzili olan məzar onlar üçün təsəlli yerinə çevrilmişdir. Hər ikisi öz qadınının məzarını hər dəfə ziyarət etməklə ömür-gün yoldaşının yoxluğununu unutmağa çalışır və bəlkə də bu soyuq məzardan özlərinə, evlərinə bir hənir, istilik aparır. Hər ikisi qadınının məzarını ziyarət etməklə sevgisinə, məhəbbətinə sadıqlılıyini yaşıdır və bundan başqa, xanımına sadıqliyi yolunda əllərindən ayrı bir iş gəlmir. Hər ikisinin məhəbbəti dillər əzbəri oldu və Azərbaycanın “Nəriman və Sara”, Türkiyənin “İsa və Sabahat” eşqini əbədi olaraq yaddaşlara həkk elədi. Məncə, bu eşqə, məhəbbətə hörmət, qibtə əlaməti olaraq çıxları Nəriman Həsənzədənin və İsa Kayacanın öz qadını barəsində yazdıqlarını sevə-sevə oxuyaraq həm də onlar haqqında öz qoşqularını da söyləyəcəklər. Bax bu da beləcə zaman-zaman “Nəriman və Sara”, “İsa və Sabahat” dastanını və onun müxtəlif qollarını yaradacaqdır...

N.Həsənzadə yaradıcılığında qadın, ana, qız, bir sözə, bu zərif məxluqun yerini tapırsan. Şairin bu zərif məxluqlara nə qədər diqqətli, həssas olduğunu görürsən.

*Belə gözəl, belə zərif, belə pak  
səni harda bəsləyiblər qız, belə?  
Hansi evə qədəmlərin dəyəcək,  
o evdə də yeri belə, gəz belə.*

*Nəfəsini çiçək alır, gül duyur,  
ona görə güllər gözəl qoxuyur.  
Səni görüb qəfəsdə quş oxuyur,  
quş – könlümdü, sinəmdi qəfəs belə.*

*Bu dünyanın qışı qışdı, yayı yay,  
bu ayları, bu günləri sayhasay.  
Aramızı yaş kəsibdi ay haray,  
ha çağırısam, çatan deyil səs belə.*

Gördüyünü – gerçekliyi və onun poetik effektini natural bir şəkildə əks etdirmək N.Həsənzadənin şair həssaslığının təzahür formasıdır.

Hələ Moskvada M.Qorki adına Ədəbiyyat İnstututunun tələbəsi ikən şairin yaradıcılığı ilə maraqlanan Balkar Xalq şairi Kaysın Kuliyev yazırkı ki, “Mən Nəriman Həsənzadənin şeirlərini görəndə məhz ona görə sevindim ki, onlarda (şeirlərdə — B.X.) ritorikadan, təmtəraqlı, bəzəkli ibarələrdən uzaq, təmiz, pak insan səsi hiss etdim”.

Türk dünyasının başqa bir böyük şairi Bəxtiyar Vahabzadə N.Həsənzadənin kitabına yazdığı böyük məqaləsində “...o, ürək dilində danışır” deyə qələm dostunun əsərlərinə yüksək qiymət verirdi.

Nəriman Həsənzadə sevgi adlı gəmiyə minib Azərbaycan ədəbiyyatının sularına gedir. Gəmiyə minənlər çıxdı, ancaq sevgi gəmisində gəzmək milyonların içərisində bir neçəsinin alın yazısı və taleyidir. Bu bir neçələrin içərisində Nəriman Həsənzadənin kimliyi seçilir. O, hər şeydən əvvəl şairdir, içərisi sevgi ilə dolu olan şairdir. O, bu sevgini misralara paylamaqla sevilir, sevgi vasitəsilə həyatın bütün məqamlarında nicat tapır. Onda sevgi olmasa, heç yaza da bilməz, onda sevgi olmasa, heç sevgi adlı gəmiyə minə də bilməz, onda sevgi olmasa, heç sevilməz də... Nəriman Həsənzadə sevgisini adı bir sevgi kimi qəbul etmək ən azı ədalətsizlik, ən azı onun şair kimliyini dərk etməməkdir. Odur ki, onun sevgisi sevən hər bir kəsin istinad etdiyi sevgidir, onun sevgisi sevginin yükünü və ağırlığını insanların boynuna yük kimi qoyan sevgidir, onun sevgisi dünyanı bəzəyən sevgidir, onun sevgisi təmizliyi, saflığı, həlimliyi

bir pay kimi insanlara paylayan sevgidir. Nəriman Həsənzadənin sevgisi heç kəsin sevgisinə (təbii ki, şairlər nəzərdə tutulur) bənzəməyən, məhz Nəriman Həsənzadənin özünə, təbiətinə, ruhuna uyarlı bir sevgidir. Nəriman Həsənzadə bir şair kimi öz sevgisinin (geniş mənada) quludur. Sevgi onun başına tacdır, ürəyinə məlhəmdir, oxucularına təskinlidir, sevənlərə ümid yeridir. Kim öz sevgisində yarımayıbsa, Nəriman Həsənzadəni oxusun, kim öz sevgisinə çatmayıbsa, yenə də Nəriman Həsənzadəni oxusun, kim öz sevgisinə qovuşubsa, Nəriman Həsənzadəni daha çox oxusun, kim öz sevgisini axtarırsa, Nəriman Həsənzadənin kitablarını stolüstü kitabı etsin, kim həlim, həssas, duygulu, zərif xarakterli olmaq istəyirsə, Nəriman Həsənzadə yaradıcılığına üz tutsun, kim sevgidə müasirliyin təleblərini axtarırsa, Nəriman Həsənzadənin kitablarını oxumaqdan əl çəkməsin, kim sevgidə hörmətli olmaq istəyirsə, Nəriman Həsənzadənin şeirlərinə üz tutsun... Bunun səbəbi onunla bağlıdır ki, sevgi Nəriman Həsənzadəyə İlahidən verilmiş bir sevgidir. Açığı Nəriman Həsənzadənin istedadının gücü həm də sevgidədir. O yazar:

*Mən səni sevəndə yaz havasıydı,  
neyləyim, taleyin gözü tökülsün.  
Həyatım əlində quş yuvasıydı,  
Quran özün oldun, uçurdan özün.*

Yaxud:

*Məhəbbət qaranquş yuvası qurur,  
o da ilham kimi qısqancı, gülüm.  
Məhəbbət – ürəkdən ürəyə yoldur,  
ürək də ürəyə möhtacı, gülüm.*

\* \* \*

Nəriman Həsənzadənin yaradıcılığında cənub mövzusu xüsusi yer tutur. Canı, qanı, dili və dini ayrı olmayan cənublu qardaşlarımı öz şeirləri ilə salamlayan şair yazır:

*Sərhəddə haray salır  
Ürək vətəndən ötrü.  
Məndən qabaq çəkilib  
Bu sərhəd — məndən ötrü.*

Şair öz hissiyyatını gizlədə bilmir, tikanlı məftilləri lənətləyir, bu məftilləri “kəşf” edənləri məzəmmət edir, insanları bir-birindən ayıranlara narazlığını bildirir. Cənub mövzusunda yazdığı şeirlərində Şəhriyarla Bəxtiyarı, Arazla Kür, Təbrizlə Bakını, bir sözlə, Azərbaycanın şimalı ilə cənubunu yaxşı mənada qarşılaşdırır və oxucu görür ki, şairin öz sözləri ilə desək “Ayrılmayan ayrırlara salam var”:

*Yer dindirir, burda yerə nə deyim,  
Baxa – baxa, görə – görə nə deyim?  
Şəhidlərdən – şəhidlərə nə deyim? –  
Ayrılmayan ayrırlara salam var.*

XX əsrin 80-ci illərinin sonlarında başlayan oyanış, ictimai-siyasi həyatdakı dəyişikliklər, insanlığımızın uzun illər arzuladıqlarını öz gözləri ilə görmələri, bütün bunların hamısı Nəriman Həsənzadənin yaradıcılığında bir tarix kimi vərəqlənir. Onun “Tikanlı məftillər”, “Şəhriyar”, “Keçdim Arazi”, “Təbriz”, “Salam, Azərbaycan”, “Qardaş”, “Mən su gətirdim”, “Salam var”, “Gördüm”, “Vətən qalır yadigar”, “Kür axı”, “Cadrалı qızlar”, “Səs ver Bakıya, Təbriz”, “Azəroğlu” və s. şeirlərini oxuyan hər bir kəs şairin vətəndaş mövqeyini, kövrək qəlbini, istək və arzusunu aydın şəkildə görür.

Şairlər haqqın, ədalətin carçılarıdır. Bu yolda dar ağacından asılan da olub, dərisi soyulan da olub, zindana salınan da olub, ancaq haqqın, ədalətin naminə şairlər sinmayıb, haqq yolundan çəkinməyiblər. Məhz bu mənada Nəriman Həsənzadə haqqı, ədalətə bağlı olan zərif, incə ruhlu şairlərimizdən biridir və hazırda yaradıcılığının ahıl dövründə yaşayır. O, cənub mövzusunda yazdığı şeirlərin hər birində millətimizin, xalqımızın ruhuna oxşayan, onların birliyinə çalışan məqamlara toxunur, hissələrimizə, duyğularımıza hakim kəsilir. Onun bu işinə bir şair kimi kömək edən cəhətlərdən biri də hissiyyat və duyğudır. Nəriman Həsənzadədə olan hissiyyat və duyğu başqalarından fərqlənir, heç kəsə bənzəmir. O, heç bir siyasi - ideoloji məqam axtarmır, bununla da hissiyyatını gizlətmir və milləti, xalqı birləşdirən tarixi dəyərləri poeziyaya gətirir. Həqiqəti poeziyanın dilində poetikləşdirir. Bununla da həqiqət poetik dildə, poetik forma və üslubda səslənir:

- *Nadir şah kim olub?*
  - *Türk.*
  - *Fətəli şah?*
  - *O da türk.*
  - *Şah İsmayıł, şah Abbas, Nəsrəddin şah, ya Qacar?*
  - *Bütün bu süllalələr?!*
  - *Türkdü, türkdü, – dedilər.*
  - *Türklər kimdi?*
  - *Müsəlman.*
  - *Farslar kimdi?*
  - *Müsəlman.*
  - *İran kimindi, İran?*
  - *İran, fəqət farşaların.*
- Dünyaya boylan, yazılıq,  
içindən bu hasarıñ.*

Şairlərdə adətən müşahidə qabiliyyəti daha güclü olur. Belə olmasa, onlar yazış yarada bilməzlər. Çoxlarının və böyük əksəriyyətin biganə yanaşlığı mövzular, hadisələr şairləri tutur, onlardan əl çəkmir. Şairlər belə məqamlarda tək qalır, bir qələm, bir kağıza gücləri çatır. Bu mənada Nəriman Həsənzadə “Gecələr dünyada mən tək qalıram” misrasını təsadüfi demir. Belə məqamlar, görünür ki, Nəriman Həsənzadənin həyat tərzidir, gündəlik möişətinin bir hissəsidir. Görünür ki, Nəriman Həsənzadə bu ovqat altında özü özünü sorğu-sual tutur, bəzi-lərinə bəraət qazandırır, bəzilərini müttəhim kürsüsündə əyləşdirir, bəzilərini vəsf edir, bəzilərinin günahlarını onlara başa salmağa çalışır. Bunun üçün hər şeydən əvvəl, Nəriman Həsənzadənin köməyinə onun ilhamı çatır. Şairin ilhamı sinəsində şam kimi yanır və qarşı tərəfə qəti şəkildə belə söyləyir:

*Mənim ilhamıma sən daş atırsan,  
nəğməli ürəkdən xəbərin varmı.  
Kimin süfrəsinə əl uzadırsan,  
kəsdiyin çörəkdən xəbərin varmı.*

Nəriman Həsənzadənin şeirlərinin mövzusu çox konkretdir. Şair mücərrədlikdən, hadisənin məzmununu dəyişməkdən, uydurma süjet xətti qurmaqdan, yalançı bəzək-düzəkdən çox-çox uzaqdır. Deyilənlər “Ey Füzuli”, “Hüseyn Cavid”, “Həyat ol”, “Mənim tarixim”, “Hardasan”, “Tank yeridi”, “Qara xəbər, ağ yalan”, “Sən oğul de torpağa”, “Azərbaycan harayı”, “Dünya kimisən”, “Məni nə gözləyir” və s. şeirlərdə öz təsdiqini tapır.

Açığlı qeyd edək ki, Nəriman Həsənzadə nədən yazar yapsın, o, sevgini, sevgi isə onu tərk etmir. Hər ikisi bir-birinə o qədər qaynayıb qarışır ki, hətta şair sevgi zarafatlarından da uzaq qaçmır.

*Bir dostumu görürəm,  
Rəis çağırır məni.  
Qızı görüş verirəm,  
Rəis çağırır məni.*

Yaxud:

*Mən evlənə bilmirəm:  
Qız inciyib barışmur,  
Qız qaynayıb qarışmur.  
Mən evlənə bilmirəm:  
Qız görüşər çağırır,  
Rəis işə çağırır...*

N.Həsənzadə hissiyatlı, həzin və kövrək notlar üzərində söz deməyi bacaran emosiyali şairdir. Onun xarakterindəki, davranışındaki nəzakət, diqqət, kövrəklik və səmimiyyət bütövlükdə yaradıcılığının canına, qanına hopubdur. Ona görə də o, həyatda, məişətdə nə qədər səmimidirssə, poeziyasında da bir o qədər səmimi və sadədir. Hissiyatını, emosiyalarını təbiiliyinin təsiri altında poetik normaya çevirməyi bacarır. Və bu mənada yazır:

*...Gəl görüm...  
gəl görüm...  
gəl görüm səni.  
Necə darixmişam bir qılıq üçün,  
Sonra evinizə ötürürəm səni,  
Qurbanın olaram yaxşılıq üçün.*

Nəriman Həsənzadənin sevgisi koordinatları məlum olan sevgidir. Həmin sevgi gah alovdan görkəm alır. Məs:

*Sənə bir vaxt demişdim mən, –  
Sən alovsan!*

və ya:

*Biz qəmə şərifik, sevincə şərik,  
biz hey düşünürük, fikirləşirik.  
Biz nə ayrılıraq, nə birləşirik,  
ünümüz çatmayır bir yana, gülüm.*

O, gah yalnız və yalnız birini seçir və ömrü boyu bu sevgiyə sadiq qalır. Məs.:

*Desələr, seç birini,  
seçərəm düşünmədən.  
Sənlə – əsil insanam,  
sənsiz – soyuq bir bədən.*

Gah da onun sevgisi qismətində belə yer tutur:

*Yaşayır dünyada bir ilk məhəbbət,  
Atah – analı yetimlər kimi.*

Nəriman Həsənzadəyə mövzunu Azərbaycan adlı məmləkətin özü verir. O, Lerik dağlarını, Yardımlını, Buzovnəni, Mərdəkanı, Poylu stansiyasını, Cəbrayılı, Gəncəni, Qız qalasını, Ağdamı, Bərdəni, Xocalını, Qubadlıını, Bakını və digər yerləri bədxahlara, nankorlara, xəbislərə – bizə qarşı torpaq iddiasında olan namərdlərə bir daha tanıtmaq üçün şeirdən çələng hörür. “Lerik dağları”, “Yardımlının dağlarına qalxıram”, “Tək çinar”, “Gəncə üsyani”, “Qız qalası”, “Cəbhə bayatıları” və s. şeirləri ilə oxucu qəlbinə yol tapmaqla kifayətlənmir, insani düşünməyə vadər edir:

***Arxada uçurum, qabaqda Zaman,  
İnsandan insanlıq istəyir insan.***

Şairlər ovqat adamı olduqları üçün onların yazış yaratmalarında ovqat böyük rol oynayır. Ovqatın təsiri altında Nəriman Həsənzadə Belorusdan, Brüsseldən, Lüksemburqdan, Qara dəniz sahilindən, Yunan qızından, Oddessadan, Dehlidən, Moskvadan, Berlindən, Romadan, Drezzendən, Ankaradan və adını çəkmədiyimiz yüzlərlə digər yerlərdən yazar. “Doqquz milyon və yaralı ağaclar”, “Yuxularda yanmış şəhər”, “Yerin tarixi”, “Şair”, “Rəşid Brüsseldə”, “Nizami Avropada”, “Göyərçin”, “Gəzməyə qurbət”, “Çağırış”, “Minarə”, “Tacmahal”, “Ziyafət” və s. şeirlər, inanırıq ki, bu qəbildən olan şeirlər kimi oxucunun diqqətini daha çox özünə çəkə bilir.

Şairlər peyğəmbərlərdən sonra Allaha yaxın olan adamlardır. Allaha yaxın olanlar həmişə insanları Allahın yolunda olmağa çağırmışlar. Bu, Allah tərəfindən onların ciyinlərinə qoyulmuş ağır bir yük olubdur. Ağır yükdür ona görə ki, insanları Allahın yoluna dəvət edənləri həmişə hamı başa düşməyiibdir. Bəziləri bu yola dəvət edənləri, hətta, daşa tutublar, ələ salıblar, hörmətdən salmağa çalışıblar. Allahın yoluna dəvət edənlər isə öz əqidələrindən dönməyiblər, ətrafdakılar tərəfindən Allah adamı kimi tanınıblar. Xalq şairi Nəriman Həsənzadə də belə Allah adamalarından biridir. O, hərisliyi, qərəzi, iddianı, iştahani, paxilliliyi, mərəzi, bədxahlığı poeziyası ilə atəşə tutur, bu hissləri insanların içərisində öldürməyə çalışır:

***Bu qədər Hərislik,  
Bu qədər Qərəz,  
Bu qədər İddia,  
Bu qədər İstah,***

*Bu qədər Paxılıq,  
Bu qədər Mərəz,  
Bu qədər Bədxahlıq,  
Hardandır, Allah!*

Məhz buna görədir ki, şairin şeirlərində sağlam və səfər-bəredici ruh güclüdür. Büyük ədəbiyyat uğrunda mübarizə aparan şair, böyük ideallarla da yaşayır və yazır:

*Vətən oddan keçib, alovdan keçib,  
dönmə vətən oğlu, bu yoldan and iç.  
İstiqlal yolunda millət and içib,  
and içən millətə Nəriman, and iç.*

Nəriman Həsənzadənin şeirlərinə Nizaminin, Füzulinin, Yunes İmrənin, Sabirin, Cavidin, Hadinin, Vurğunun, Müşfiqin, şair dostu Şahmar Əkbərzadənin, Əli Tudənin, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, ona şairlik ilhamı verən Çoban Əfqanın və bir çoxlarının ruhu sıgal çəkir, misraları cilalı vəziyyətə gətirir. Həm də bunun sayəsində Nəriman Həsənzadənin şeirləri oxucunun qəlbini yol tapır. Bu mənada Nəriman müəllimin “Yavaş de, qızım”, “İstiqlal layLASI”, “Mir Cəlal heyy...” “Çoban Əfqan”, “Məhəbbət”, “Yaşamaq öyrədir təbiət bizə”, “Ən şirin nemət”, “Müşfiqin oğlu”, “Ehtiyat”, “Cavidin”, “Yanına gəlmışəm”, “Qızlardan oğlanlara”, “Dünyanın ən sakit yeri” və s. şeirlərini oxumaq oxucunun qazancı ola bilər. Bu şeirlər oxucunun vaxtını itirmir, əksinə, Nəriman Həsənzadə öz vaxtını, səhhətini itirərək bunları yazıb, oxucuların ixtiyarına veribdir.

Nəriman Həsənzadə etiraf etməyi bacaran şairdir. Etiraf etməyin özü də bir qabiliyyətdir, böyük bir mədəniyyətdir, özünə inamdır, başqalarına hörmətdir, insanlara insan kimi baxmaq, insan kimi yaşamaq bacarığıdır. O yazır:

*Əvvəlki həvəslə döyüñür ürək,  
İndi bir həqiqət kəşf etdim, inan:  
Sevməyi kişidən öyrənmək gərək,  
Əsil sədaqəti –ancaq qadindan.*

Yaxud:

*Özgənin yanında darıxdın, yetər,  
Tək təkin yanına getsə, sevinər.  
Sonra gecikərsən, dünyadı, dönər,  
Köçərəm qalmaram, gəl, yanına, gəl.*

Nəriman Həsənzadənin etirafları bir deyil, beş deyil, on deyil, yüzlərlədir: “Atanın övlada ehtiyacı var”, “Ağızın bir dada ehtiyacı var”, “Xosrovun Fərhada ehtiyacı var”, “Ocağın bir oda ehtiyacı var” və sair, və ilaxır. “Ehtiyacı var” şeirində yazır:

*Tələsmə bir məqam düşsə əlinə,  
İnanma dünyanın gəlhagəlinə.  
Arvadin – uşağa, qızə, gəlinə,  
Kişinin – arvada ehtiyacı var.*

\* \* \*

Nəriman Həsənzadə nəğmələr şairidir. Onun yazdığı şeirlərə çoxlu sayda nəğmələr bəstələnibdir. Onun şeirlərinə bəstələnmiş nəğmələri belə qruplaşdırmaq olar: Tofiq Quliyevin, Emin Sabitoğlunun, Ramiz Mirişlinin, Oqtay Kazimovun, Rəşid Nəsiboğlunun, Xəyyam Mirzəzadənin, Rüstəm Rüstəmzadənin, Ramiz Mustafayevin, Nəriman Məmmədovun, Ələkbər Tağı-

yevin, Sevda İbrahimovanın, Qənbər Hüseynlinin, Adil Bəbirovun, Şəfiqə Axundovanın, Əbədiyyə Rəhmətovanın, Niyməddin Musayevin, Bəxtiyar Kərimovun, İsmayıł Quliyevin, Tahir Eminovun, Məhir Tahiroğlunun, Firudin Allahverdiyevin bəstələdiyi nəgmələr.

Bu mahnilərin hər birində Nəriman Həsənzadənin ürək döyüntüləri yaşayır, alın təri ilə yazdığı misraların ətri, təravəti duyulur, hissələrin, duyğuların yaşantıları dil açır, sözlərin, kəlmələrin mənalarına səyahət olunur... Bu mahnilərin hər biri - “Fikir eləmə”, “Tələsmə”, “Sən bağışladın”, “Yox deyə - deyə”, “Kaş”, “Sənsən həyatım”, “Gül bir az”, “Ana” və s. hər birimizin yaddaşına ədəbi həkk olub, qəlbimizə yol tapıbdır. Nəriman Həsənzadənin sözlərinə bəstələnmiş bu mahnilər Azərbaycan musiqisinin inciləri sırasında durur.

Nəriman Həsənzadənin uşaq şeirləri də az deyildir. Onun uşaqlar üçün yazdığı şeirlərdə uşaq qədər təmizliyini, sadəliyini görürük. Uşaq şeirləri içərisində “Qızım”, “Hazircavab”, “Bir həyətdə beş uşağın söhbəti”, “Xatirə”, “Heç nə istəməyən qız”, “Heykəl”, “Şeytan qız”, “Nazim”, “Arı və Ali” və s. şeirləri nəinki uşaqlar, elə böyüklərin özü də həvəslə oxuyurlar. “Arı və Ali” şeirində “r” və “l” səslərini bir-biri ilə qarışdırıran uşaqların dili ilə yazır:

*Mən deyirəm: Arıdı,  
Xanım deyir: Alıdı.  
Mən deyirəm: “R” de, “R”.  
Xanım deyir: “L”, “L”, “L”.  
Ali - insandi, insan,  
Arı da - balqayıran.  
Mən deyirəm: Arıdı,  
Xanım deyir: Alıdı.*

N.Həsənzadə təqiblərə, təzyiqlərə müqavimətli şairdir. Təqibə, təzyiqə qarşı müqavimət deyəndə mən sosializm realizm metoduna müqaviməti nəzərdə tuturam. Bu da N.Həsənzadənin milliliyindən, yaddaşına və kökünə sadıqliyindən irəli gəlir. Bir sözlə, o, milli yaddaşına, tarixi-etnik kökünə, ədəbi-bədii düşüncəsinin təcrübəsinə istinad edən şairdir. Bu mənada N.Həsənzadənin poetik düşüncəsi real həyat sınaqlarından çıxməqla yanaşı, həm də dünyagörüşün, bir insan ömrünün geldiyi qənaətdir. Elə onun poeziyasının bir gücü də bundadır. Və aşağıdakı şeiri də bunu təsdiq edir:

*Yaş gəlib yetişir əlliya, yüzə,  
Ürək həssas olur əyriyə, düzə.  
Qulağın bir səsə, gözün bir üzə,  
Ağızın bir dada ehtiyacı var.*

N.Həsənzadə olduqca azad düşüncəli olmaqla həyata, mühitə, ədəbiyyatın özünə biganə deyildir. O, bu cəhətdən də ağı qaradan, yaxşını pisdən, həqiqi ədəbiyyatı qaraguruhçuluqdan yaxşı fərqləndirir. O, bu cəhətdən şair missiyasından əlavə, ədəbiyyatşunas, ədəbi tənqid missiyasını da öz üzərinə götürür. Məsələn:

*Sekspirin əsəri  
tamaşaya qoyuldu.  
Nə məqalə yazdır,  
nə xoş söz deyən oldu.*

*Müasir müəllifi  
gətirdilər səhnəyə.  
Məşqindən başladılar  
ona tərif deməyə.*

Mənə elə gəlir ki, N.Həsənzadənin belə bir missiyada çıxış etməsi onun vətəndaşlığından, doğma yurda bağlılığından irəli gəlir. Yeri gəlmışkən N.Həsənzadənin publisistikası da bu deyilənləri təsdiq edir. Bu mənada «Birlik andımızdır», «Torpaq ağrısı», «...Can, Azərbaycan», «Vətən sərhəddən başlayır», «Şəhidlərimiz, şahidlərimiz» və s. publisistik yazıları N.Həsənzadənin vətəndaş mövqeyindən xəbər verir.

N.Həsənzadə tariximizə, dilimizə, milli-mənəvi dəyərlərimizə təəssübkeşliklə yanaşan şairdir. O, Azərbaycan tarixinin düzgün, obyektiv yazılmasını, tarixi həqiqətlərin düzgün olaraq tarixləşməsini təkcə istəyə çevirmir, həm də «Atabəylər», «Pompeyin Qafqaza yürüşü», «Zümrüd quşu», «Bütün Şərq bilsin», «Nizami», «Cavid» və s. kimi əsərlərini yazmaqla şair-tarixçi rolunda çıxış edir. Və bu əsərlər təkcə bədiyyat üzərində qurulmur, həm də elmi axtarışların nəticəsi kimi meydana çıxır. O yazır:

*Tarix bizim olubdu,  
tarix yazan özgələr.  
Tarixə düşməyibdi  
bizim tarixi hünər,  
bizim tarixi kədər.*

N.Həsənzadənin tarixi mövzulara müraciəti ilə bağlı yaranmış əsərlərində bədiyyatla elmilik bir-birini tamamlayır. O, sadəcə olaraq bədii təxəyyülünün məhsulunu oxucuya çatdırır, həm də özünün şəxsən mənbələrdən öyrəndiklərini, tarixçi alim rolunda çıxış edərək arayıb tapdıqlarını sintez etməyi bacarıır. Ona görə də onun tarixi mövzuda yazdığı əsərlərə təkcə bədii nümunə kimi deyil, həm də tarixi və elmi əssər kimi yanaşmaq lazımlı gəlir. O, öz oxucusunu, məhz tarixçi oxucusunu, ziyalı oxucusunu mənbələri öyrənməyə, tədqiq etməyə, tarixi-

mizə biganə qalmamağa çağırır və poeziyanın dili ilə bu işi sti-mullaşdırır. Bu mənada «Zümrüd quşu» poemasında oxuyuruq:

*Dünyada hər zamanın  
öz suali, tələbi.  
Heredot,  
Strabon,  
Plutarx,  
Katib Çələbi.  
Nüfuzlu tarixçilər,  
təfəkkür sahibləri.  
Neçə qədim müəllif,  
neçə çərxi-fələyin  
müəllifsiz əsəri.  
Nə yazıblar tarixa?  
Harda Baki sözü var?  
Harda Atropatena,  
Albaniya,  
Midiya,  
Urmiya yazıbdalar?  
Neçə adda, ünvanda  
düşmüşük kitablara.  
Bizim eradan qabaq,  
bizim eradan sonra.*

N.Həsənzadə Ağstafa rayonunun Poylu stansiyasında anadan olsa da, bütöv Azərbaycana, bütün Türk dünyasına mənsub oldu. Bəşəri mənəvi dəyərlərin carxısına çevrildi. O, bunu həyatı, fəaliyyəti, yaradıcılığı, milli mənsubluğuna sadıqlıyi ilə qazandı. O, bunu H.Cavid, S.Vurğun, M.Müşfiq dünyasına baş vuraraq, onların şeirlərinə qəlbən bağlana-bağlana, Sofoklun, Evripidin, Şekspirin dramaturgiyasını oxuya-oxuya, Plutaxın

əsərlərinə bələd olaraq, musiqi alətimiz olan saza qulaq asa-asə, Bakı, Gəncə şəhərlərini, Azərbaycan adlı ölkəsini sevə-sevə qazandı. Nəyi oxudusa, nəyi yazdisa, nəyi öyrəndisə, yalnız milli düşüncəmizə və milli maraqlarımıza xeyir gətirən də-yərlərə üstünlük verdi. O, həm milli-etnik dəyərlərimizi sevdı, həm də özünü sevdirdi. Adilik, sadəlik, səmimilik içərisində millətimizin gözündə böyüdü. Görkəmli sənətkara çevrildi.

Müdriklərdən birinin (F.Bekonun) belə bir fikri var: «Biz tarixdən müdriklik, poeziyadan hazırlıq, riyaziyyatdan bəsirət, təbiət elmlərindən dərinlik, fəlsəfədən ciddilik, məntiq və ritorikadan mübahisə etmək bacarığı əxz edirik». Yerinə düşər deyək ki, biz N.Həsənzadədən və onun yaradıcılığından şairliyin necə olduğunu, yaddaşa, tarixə, milli-etnik kökə sadıq olan müasirliyi, bütöv millətin qəlbindən keçənləri demək bacarığını, hadisələrə, eləcə də tarixə obyektiv yanaşmaq qabiliyyətini, sadədən sadə olmaq keyfiyyətini əxz edirik.

Nəriman Həsənzadə nədən yazırsa, ürəyini yükleyir, bir də şairlik istedadına arxalanır. Onun yeddi cildə daxil edilən əsərlərinin hər birinin taleyi belədir.

Nəhayət, görkəmli ədəbiyyatşunas alim, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun fikirlərini misal götirmək istəyirəm: “Nəriman Həsənzadə yalnız bu günün şair-mütəfəkkiri deyil, o, Tarixin övladıdır, onun yaradıcılığı Azərbaycan ədəbiyyatının məhz hadisəsidir”, - deyəndə də haqlıdır.

İnanırıq ki, Xalq şairi Nəriman Həsənzadənin yeddi cildliyi oxucuların maraq və istəyində olacaqdır. Ona yeddi cildliyin mübarək olsun söyləyirik və yeni-yeni cildlərin çap olunmasını gözləmək ümidi ilə hələlik deyirik.

**Buludxan Xəlilov,**  
*filologiya elmləri doktoru,  
professor*

*Seçilmiş əsərləri. 7 cilddə, 1-ci cild*



Mən  
sən i  
sevdim ki...

*...Məhəbbət... –  
Nə deyim bu ülvi ada,  
hamiya bir gözlə baxmayır o da.  
Birinə ömür-gün yoldaşı verir,  
başqa birisinə göz yaşı verir...*



**M**ən səni sevəndə yaz havasıydı,  
neyləyim, taleyin gözü tökülsün.  
Həyatım əlində quş yuvasıydı,  
quran özün oldun, uçurdan özün.

Mən səni sevdim ki, yoldaş olasan,  
həyatın ən ağır, dar yollarında.  
Demədim axırda bir daş olasan,  
qədim qəbristanda, yol kənarında.

Mən səni sevdim ki, yüyür, qaç, oyna,  
yenə seçilməsin ətrin bahardan.  
Demədim təzədən gizlənpaç oyna,  
axşam yuxuma gir, səhər qaç ordan.

Yadıma nə düşür? — sənin ad günün,  
biz qoca deyirdik, dünya təzəymış.  
İli yox, həyatda insan ömrünüñ  
ani da tarixi bir hadisəymış.

1986



**ÜRƏYİM  
ANANI İSTƏYİR, QIZIM**

Ürəyim ananı istəyir, qızım,  
sən yaşa, dünyada qəmsiz, kədərsiz.  
Bir səs qulağıma döz deyir, qızım,  
mən dözdüm,  
yaş ötdü məndən xəbərsiz.

Qaşlarım qaradı, saçlarım ağdı,  
təbiət şəklimi çəkir yenidən.  
Hamı bu dünyada qocalacaqdı,  
amma tək qocalmaq dərd verir hərdən.

“Dağlar” deyə-deyə mən dağ aşmışam,  
Hanı tale dostum,  
ürəkdən gülən?!  
Dünyada yaşayıb dünyalaşmışam,  
dünyayla düz gəlmir daha mən deyən.

Daddim acısını şirin həyatın,  
Hələ bu acıdan doyan olmayıb.  
Qızım, qardaşınla sən olmasaydın, —  
deyərdim, dünyada anan olmayıb.

Daha yaş artdıqca, səbrim azalır,  
yaş yaşıdı...  
neyləsən yaş əyir, qızım.  
Qadınsız — kişi də kimsəsiz qalır,  
ürəyim ananı istəyir, qızım...

1999



*Nəriman Həsənzadə*

*Park*

*Sofyan Vəlizadə*

*1954.*



## **AY HƏKİM**

Ağzin bəd xəbərə açıldı sənin,  
indi necə gülüm, necə, ay həkim.  
Səsin ürəyimə sancıldı sənin,  
həkimlik buydumu səncə, ay həkim.

Sən güldün, yanında susub ağladım,  
yenə ümidiyi sənə bağladım.  
Sağ ikən insana mən yas saxladım,  
verdin əməyimi heçə, ay həkim.

Bir qapı bağladın, yüz qapı açdım,  
qışın soyuğunda ölkə dolaşdım.  
Həkimin əlindən həkimə qaçıdım,  
hani diplomuyun gücü, ay həkim.

Qəbulu gələndə bivaxt düşmüşəm,  
bu evdən-eşikdən uzaq düşmüşəm,  
Mən sənin əlindən qaçaq düşmüşəm,  
həkimləri seçə-seçə, ay həkim.  
şəhər-şəhər, küçə-küçə, ay həkim.

1985

## **İNAM**

Saradan nə deyim, Nəmidə xanım,  
sizə inanmışdı ilahi kimi.  
Bıçağın altına getdi inanın, –  
qadın paltarında fədai kimi.

Neyləyim, yox idi başqa əlacım,  
sizə inanmışdım o dəmdə yalnız.  
Adam tanımayıb yanilar, bacım,  
siz onu tanıyıb yanılmışdırınız.



Cərrah da yanıldı əlində bıçaq,  
yalvardım,  
o, çıxıb dinməz gedəndə.  
Həkimlər bir dəfə yanılır ancaq, –  
xalatı  
kəfənlə əvəz edəndə!

Bir şirin gülüşü uçdu üzündən,  
həkimin “qəsdini” o hələ bilmir.  
Gülməyi üstündə danlardım hərdən, –  
indi yalvarıram:  
gül!  
Gülə bilmir.

Bir dünya sevinci itib dünyanın,  
bir evə qəm köçüb yurd salmaq üçün.  
Dərdi dərdimizdi Sara ananın, –  
bu dərd kifayətdi qocalmaq üçün.

## YOXDU

"Xəstə yox, xəstədi xəstəyə baxan" —  
atalar sözünün əvəzi yoxdu.  
Təbiət gücsüzdü, həkim köməksiz,  
kimin ki, yaşamaq həvəsi yoxdu.

Xəstə var, dindirsən yaxşıyam deyər,  
xəstə var, səni də xəstə eləyər.  
Oturub inləyər, qalxıb inləyər,  
dilində bir həyat nəğməsi yoxdu.

Hardasa əyilmir, məğrurdu insan,  
bir ömür nədir ki, qorxasan ondan.



Azalır bu yandan, artır o yandan,  
hələ qanunların təzəsi yoxdu.

İnsan var, yaşayır yüz il, yüz beş il,  
həyata çağırır hər təzə fəsil.  
Ömür – imtahandı, danış, ya kəsil,  
həyatın heç kəslə qərəzi yoxdu.

Dünyaya gələnə dünya dar deyil,  
dünyadan gedənə günahkar deyil.  
Eşidir şairi, dünya kar deyil,  
görünür, bir özgə çarəsi yoxdu.

### **ƏN XOŞBƏXT GÜNLƏRİM**

Yanına gəlmişdilər  
yaxın qələm dostları.  
Kefini soruştular,  
mənim könül dildarım.

Sən onlarla nə qədər  
görüşmüsən Bakıda.  
Süfrəyə xörək çekib,  
çay süzmüsən Bakıda.

Sənin sözün, söhbətin,  
ərkyana zarafatın;  
ən böyük mənasıymış  
bu mənasız həyatın.

Ailəmiz, uşaqlar,  
sadəcə çay süfrəmiz...



Xoşbəxtlik axtarmışıq  
xoşbəxt ola-ola biz.

Bir nəğmə istəyirəm  
indi, ya da bir gülüş.  
Sənin səsin, nəfəsin  
həyatın özü imiş.

Necə təkəm yanında,  
güt eləyib dərd-ələm.  
Sənin xəstəliyini  
yarı bölə bilmirəm.

Qəfildən aç qapını,  
dəyiş əynini, bəzən.  
Ən xoşbəxt günlərimə  
qaytar məni təzədən.

### **YANIMDA SƏN OL**

Pensiyaya yazdılar  
sənə qurban, səni də,  
əllillər cərgəsinə, –  
gördüm  
vəsiqəni də!  
Mərhaba, bu dünyaya,  
dünyanın vəfasına.  
Biz dözdük ikilikdə  
bir ömrün cəfasına.  
Desəydilər saçların  
ağaracaq ağappaq;  
inanardım, nə var ki,  
qara saç ağaracaq.  
Desəydilər küsübən,  
əbədi dönüb üzün;  
inanardım, bir dəfə  
qorxmuşdum səndən, düzü.



Sən məni danlayardın:  
"Yazışsan özünə bax,  
həkimin sözünə bax..."  
Sən-sappasağ, maşallah!  
Nə bilim, buz baltası.  
Bu da mən, sənə qurban,  
sağlamlığın xatası!

Mənim heykəl qadınım,  
qalx, heykəllər uzanmaz.  
Ətirlən,  
sırğanı as,  
üzüyü  
barmaqlara,  
bilərziyi –  
biləyə,  
gedək üzü küləyə.  
Çətindi tutduğum yol,  
sən ol, yanımda sən ol!

## TORPAĞA BÜRÜNDÜ

İlahi!  
Moskva nə soyuq idi,  
əlcəyin içində donurdu əlim.  
Yerin hərarəti yerdə yoxuydu,  
dedim: Qoy kürküնü gedim gətirim.  
Təzəcə almışıq, geyin əyninə,  
Başını buladın:  
– Nə deyim sənə.  
Qalxım... Moskvada kimdi tanıyan.  
Bir az da danladın:  
– Baha alıbsan.

Ehtiyac görmüşdü, ona görəmi,  
qarışiq düşmüşdü sevinci, qəmi.

SUSAN PIANINO

Evimdə pianino  
çalınmır nə zamandı.  
Divan kimi, taxt kimi  
yer tutub, peşimandı.

Harda, nə vaxt qarğıyıb  
yaradan usta əli?!  
Divar kimi lal qalıb,  
divara söykənəli.

Nə qulaq asanı var,  
nə gedib dindirəni.  
Nə bir nəğməsi gəzir  
diyar-diyar ölkəni.

Hanı, silib tozunu  
üstə gül qoyan əllər.  
Evdə gündən, soyuqdan  
onu qoruyan əllər?!

Susubdu pianino,  
müəllifsiz, əsərsiz.  
Yaşayırıq bir evdə,  
pianodan xəbərsiz.

### **SARA... SARA...**

Ekranda müğənnilər —  
italyalı ər-arvad,  
bir mahnı oxuyurlar:  
"Sara... Sara"  
nəqərat!  
Mənim məhəbbətimi  
kimsə alıb qələmə,  
car çəkibdi aləmə.

Müğənnilər oxuyur:  
arvadı ərə: Sara!  
əri arvada: Sara!  
Mənim dediklərimdi,  
özün sal yada, Sara.  
Gör necə həyat verir  
təkrar təkrara, Sara.  
Deyilənlər düzüymüş, —  
dilin tərcüməçisi  
indi bildim gözüymüş.  
Sarası yanındadı,  
oxuyur ər arvada.  
Mən evdə Sarasızam,  
Sara — xəstəxanada.  
Bir ümid var arada,  
minnətdaram həyata.

*Moskva, iyun 1985*



## QOYMARAM

*Gedin deyin Xançobana,  
gəlməsin bu il Muğana.  
Muğan batıb nahaq qana,  
apardı sellər Saranı,  
bir ala gözlü balam.*

Nəbatı

*Gedin deyin Nərimana,  
sixir məni xəstəxana.  
Xəstəxana batıb qana,  
aparır sellər Saranı,  
ağlasın ellər Saranı.*

Sara

Dözümün azalıb, nə olub yenə,  
belə görməmişdim, ay Sara, səni.  
Oxuma yanında qəm mahnisini,  
qoymaram o sellər apara səni.  
Özüm aparacam gör hara, səni.

Yenə bir çəməndə süfrə açarıq,  
yemlik yişa-yişa arxı aşarıq.  
Saçımız çallaşıb, cavanlaşarıq.  
Bir az dincələrik bulaqlar üstə,  
quşlar mahni deyər budaqlar üstə.

Biz ömür sürmüşük ləyaqət ilə,  
biz həyat görmüşük nə minnət ilə.  
Ev-əşik qurmuşuq əziyyət ilə,  
bir-bir daş üstünə biz daş qoymuşuq,  
bir halal yastiğa biz baş qoymuşuq.

Axşam teatrda qoşa oturaq,  
gündüz artistlərə şən məclis quraq,  
hələ "Pompey" durur, biz də bərk duraq,  
onu bu səhnədə görək, ay Sara,  
bir az səbrin olsun gərək, ay Sara.



Hələ nə görmüşük biz bu dünyada,  
quş havada yaşar, balıq dəryada.  
Yağışlar, küləklər döyüb səhrada,  
dünya düzengahmış, heç bilməmişəm,  
sənə sığınmışam, Sara demişəm.

Dözümün azalıb, həyatım mənim,  
belə görməmişdim, ay Sara, səni.  
Oxuma yanında qəm mahnisini,  
qoymaram o sellər apara səni,  
özüm aparacam dağlara səni.

### **DÖZMÜR NƏRİMAN**

Sən məni bu qədər gözlətməmişdin,  
belə qoymamışdin gözümü yolda.  
Bu qədər özünü gizlətməmişdin,  
gizlənpaç oynayan vaxtımızda da.

Hayana getsən də, dönmüşdün yenə,  
qayıdır gəlmışdin mənsiz darixib.  
Bu dəfə bilmirəm nə olub sənə,  
gedibsən,  
qayıtmaq yadından çıxıb.

Qalıb evimizdə palın-paltarın,  
tələsik gedəndə kimə deyibsən?!  
Qapının ağızında başmaq taylorın,  
yolda ayağına bəs nə geyibsən?!

Solub pianonun üstündə gullər,  
təzə pərdələri yandırıbdı gün.  
Sənin bişirdiyin o mürəbbələr  
icilib qurtarıb, hardasan özün?



Bu axşam qəribə bir hiss keçirdik,  
nə tez ömür ötdü, yaş əlli oldu.  
Sənin ad gününü sənsiz keçirdik,  
şəkilin yeganə təsəlli oldu.

Sirin söhbətindən olmayıb doyan,  
çağır qonşuları doyunca gülək:  
– Mənsiz, gördünüzmü, dözmür Nəriman...  
Sənə qurban olum,  
sən görmədin tək.

### **KAŞ O DEYƏN OLSUN**

Dünən Sara xalan bir paltar alıb,  
toyuna geyəcək, Altay, bil, oğlum.  
Xəstəlik aparıb yatağa salıb,  
çaşmışlıq hamımız beyqəfil, oğlum.

Deyir nə olub ki, məndən qorxmayın,  
az qalıb, qoy bircə ayağa qalxım.  
Dünya həvəsi var Sara xalayın,  
dünya xətrimizə dəyibdi, oğlum.

Bəlkə doğrudan da paxıldı həyat,  
qurudur, görsə ki, ağac bar verir.  
Gülmək istəyəni ağladır həyat,  
namərdin əlinə ixtiyar verir.

Hərdən ufuldanır, halı pis olur,  
sonra gülümsayıb baxır üzümə.  
Elə ki, ağrıdan səbirsiz olur,  
başını söykəyir dərdli köksümə.

Yanır meşələrin cökəsi kimi,  
közərə-közərə yanıb həsdəyir.



Bəxti yixılıbdı kölgəsi kimi,  
özü ayaq üstə qalxmaq istəyir.

Onun bu sevinci mənə dərd verir,  
yenə də ürəkdi gizli mələyən.  
O sənin toyuna hazırlıq görür,  
kaş o deyən olsun: mən yox,  
o deyən.

### TALEYİM

Yollar, izlər bağlanıbdı üzümə,  
yaxşı desəm, yaman deyir taleyim.  
Öz əlimdən hara qaçım bilmirəm,  
tutub məni dayan, – deyir taleyim.

Məndən soruş nədir indi dərd-ələm,  
köməyimə nə söz çatır, nə qələm.  
İsteyirəm bir az yatıb dincələm,  
silkələyib oyan deyir taleyim.

Heç igiddən bəxtin üzü dönməsin,  
ocağının odu-közü sönməsin.  
Gözə kölgə, üzə bulud enməsin,  
yalvardıqca qan-qan deyir taleyim.

Dərin-dərin dəryalarda üzərdim,  
səhralarda külək olub əsərdim.  
Namərd mənə hər nə desə, dözərdim,  
indi mənə yalan deyir taleyim.

Evim durur, könlüm evi talandı,  
mənim bəxtim məni gözdən salındı.  
İnanmiram, deyilənlər yalandı,  
yalanlara inan deyir taleyim.



## GÖZƏ GƏTİRDİM SƏNİ

Şeir-söz məclisiydi  
soruşdu bir müəllim:  
– Xoşbəxtənmi?  
– Xoşbəxtəm.  
Əl çaldılar, sevindim.

Adını xəbər aldı  
qadınlardan bir nəfər.  
Sonra qabaq cərgədən  
səs eşitdim: bəxtəvər!

Yozdular bu eşqimi  
xeyirliyə, şərliyə.  
Yəqin özüm-özümü  
saldım bəxtəvərliyə.

Duz çevirib o axşam  
üzərrik yandırmadıq.  
Gözə gətirdim səni,  
heç sirrinə varmadıq.

Gərək gizli saxlasın  
insan məhəbbətini.  
Gör harda biz unutduq,  
bizim el adətini.



\*  
\* \* \*

Yox oldu o gülərüz,  
o ağı, bakırə bədən.  
Evdə də gizlədərdin  
özünü öz ərindən.

Sən həya saxlayırdın, –  
arada abır, ismət.  
Səni mənim əlimdən  
torpaq aldı, nəhayət.

*İtaliya, dekabr, 1986*

\*  
\* \* \*

Gözləyirəm gələn yoxdu,  
gözüm yollarda qalıbdı.  
Bilə-bilə soruşuram:  
gör, anan harda qalıbdı?

Yolu-izi çəşar birdən,  
qonşulardan soruş, öyrən.  
Tək darixir evdə hərdən,  
o gedib darda qalıbdı!?

Qulağıma gəlmir səsi,  
sönübü ürəyin həvəsi.  
Evdən köçüb ev yiyesi,  
şəkli divarda qalıbdı.



### SƏNİ GÖZLƏYİRƏM

Təkəm, burda təkəm mən,  
Qəlbimi sıxır bu qəm.  
Çörək yeyəndə də tək,  
Çay içəndə də təkəm.

Çaydana əl vururam,  
Əliyin ətri gəlir,  
Darağı götürürəm,  
Teliyin ətri gəlir.

Gözümə görünürsən,  
Gözüm yun şalındadı.  
Nəfəsiyin ətri də  
Əl-üz dəsmalındadı.

Adın dildə dolaşır,  
Sözüm dodaqda qalıb,  
Ürəyim intizarda,  
Əlim varaqda qalıb.

Otaq səni gözləyir,  
Varaq səni gözləyir.  
Gəl, telini darayım,  
Daraq səni gözləyir.

*Moskva, 1958*



## YAŞAMAQ ÜÇÜN

Gəl görüm...

gəl görüm...

gəl görüm səni,  
necə darixmişam bir qılıq üçün.  
Sonra evinizə ötürrəm səni,  
qurbanın olaram yaxşılıq üçün.

Yollar naxışlansın ayaq izindən,  
Yüz günün sevinci bir gündə olsun.  
Bəzi adamların qaçım gözündən  
təki sənin gözün üstümdə olsun.

Xətrimə dəyiblər yenə, qadası,

xətrim,

bilirsənmi,

sığal istəyir.

Mənim ürəyimdə ilham ağrısı,  
ilhamsız kəslərdən macal istəyir.

Qulaq as efirdən gələn bir səsə:  
“Səadət hər kəsin öz əlindədi”.  
Səadət hər kəsin öz əlindəsə,  
bizim çəkdiyimiz iztirab nədir?!

Deyirlər, dağ çapar insan istəsə,  
həyatın əzəli qanunu budur.  
Biz ki, istəyirik, amma nə isə  
həyatda yenə də biz deyən olmur.

Gəl, görüm...

gəl, görüm...

gəl, görüm səni,  
necə darixmişam bir qılıq üçün.  
Sonra evinizə ötürrəm səni,  
səni görməliyəm yaşamaq üçün.

1970



## GƏL, ƏZİZİM

Gəl əzizim,  
xoş səsinlə,  
qızdır soyuq divarları  
nəfəsinlə.  
Gəl evini sahmana sal,  
köməkləşək,  
gəbəmizi divana sal.  
Pərdələrin  
pəncərədə gündən yanıb.  
Güzgü kimi parketlərin  
ayaqlanıb.  
Götürülüb çarpayılar  
dağıdılib çarpayımız,  
stullarla doldurulub  
otağımız.  
Qab-qacağın  
hərəsi bir yana düşüb.  
şkaflar eyvana düşüb.  
Samovarlar qoşa-qoşa.  
Sən teatr aşiqiydin,  
bu da başqa bir tamaşa!  
Baş qəhrəman  
burda sənsən,  
bu faciə bəşəridi.  
– Yox... Bakıda göstərilən  
bu, ikinci əsərindi.  
Gör nə qədər  
tamaşaçı axıb gəlir,  
demə kimsən, –  
dramaturqum, şairimsən.  
Hansı səhnə, hansı əsər,  
tamaşaçı görüb belə,  
bir bu qədər?!.

*Seçilmiş əsərləri. 7 cilddə, 1-ci cild*



Мен  
Чиңгизбү мү вакийе  
севирдим.  
Онү охуяңда, дөрдиме  
ончыла бөлүрдүү.  
Мен бу кийине бир  
јердөм күзүлүк көтүрдүү,  
билимдүү күйүнүн көтүрдүү,  
јаңасын чөңөр сөвдөл  
Мен дө дөрдиме ончыла  
бөлүрдүү...  
*Гасан-Зада С.*

Текст иштәмәлдә  
иң маалымат: И. А. Некрасов. Сочинения  
Государственное издательство  
„Художественная литература“  
Ленинград 1937

24 fevral.  
1961-ndı

Sara xanımın N.A.Nekrasovun  
“Seçilmiş əsərləri”nə yazdığı avtoqraf.

“Mən Nekrasovu qız vaxtı sevirdim. Onu oxuyanda,  
dərdimi onunla bölürdüm. Mən bu kitabı bir yerdən  
gizli götürdüm, bilmədim ki, mənim də yoldaşım şair  
olacaq. Mən də dərdimi onunla bölgəcəyəm”.

Həsənzadə S.

24 fevral. 1961-ci il



Bacarsaydım  
əl çalardım,  
alqışlardım.  
Gör nə qədər çiçək gəlib,  
artistlərə bağışlardım.  
Yəqin təşkil eləyibsən,—  
deyəcəklər,  
xatırınə dəyəcəklər.  
Fikir vermə, mən ki, sağam...

Sağ olsaydın nəydi dərdim!  
Çiçəkləri  
evimizə göndərərdim.  
Sən gülləri iyiləyərdin,  
bu gullər də gülüm, səni.  
Allah, Allah,  
ayırırdı: həyat məni,  
ölüm səni.

1986

\*  
\* \* \*

Küsülüydün, mən çıxdım,  
nə danışdın, nə dindin.  
Doldurub dolçamızı,  
tez dalimca su səpdim.  
Öpdün gül körpəmizi,  
alanda qucağımdan.  
Astaca söylədin ki,  
"Əl elə, gedir atan".  
Niyə yerə zilləndi  
bir an sənin gözlərin?  
Əl edən körpən oldu,  
dolan sənin gözlərin.



Mən çıxdım gülə-gülə,  
sənin üzün gülmədi.  
Mən çıxdım, dalimca da  
qapımız örtülmədi.  
Küsülüydün sən, gülüm,  
ah, nəydi bu “qəzəb, kin?”  
Küsülü vaxtında da  
sən heç dəyişməmişdin...

1960

## AĞRI

Asya xanıma

*“Can verən o idi, canı çıxan sən...”*  
Məktubdan

Böyük bir alimin həyat yoldası  
təzədən duz səpib bu yaram üstə.  
Deyirlər, qurumur gözüñün yaşı,  
oxuyub ağlayır hər misram üstə.

Elə qurban olum, el saxlayındı,  
yixılsan, əlindən tez tutar sənin.  
Təkləyib əysələr — qucaqlayındı,  
saymasan — el özü unudar səni.

Qanadlı bir quşdu ömür sən demə,  
tez sınır, bu qanad o qanad deyil.  
Hardasa qəm gəldi mənim şerimə,  
qəm də sevinc kimi mənə yad deyil.

Qəzetdə şeirimi görüb bir nəfər,  
mənim göz yaşına gülüb deyirlər.  
Şikayət eləyib: gör nələr yazır,  
ölən arvadına şeirlər yazır...



Nə deyim duyğusuz yaşayan kəsə,  
yeyir süfrəmizdə çörəyimizdən —  
Biz qulaq asdıqca o ürəksizə,  
o da nişan alır ürəyimizdən.

Evdən, ailədən başlayır Vətən,  
qadından başlayır, gərək biləydi.  
Gərək millət oğlu əvvəlcə qəlbən,  
Millətin qızına heyfslənəydi.

Çəkidə yüngüldü bəlkə də almaz,  
torpağın varlığı, yerin qiyməti.  
Qadınsız kişiyə ər deyən olmaz,  
qadındı kişinin ər ləyaqəti.

Sənsə ağlayıbsan... o qəlbə ehsən,  
insanda insanı duymayan bir kəs, —  
ədalət naminə kömək istəsən  
o hər kim olsa da, rəhm edə bilməz!

Bir şeyə inandım mən bu dünyada,  
bu bir həqiqətdi — üzə deyilmir;  
Elin arxası var — şairdi o da,  
şair yas tutanda el dözə bilmir.

### **YANIMDA BİR QADIN**

— Bir ömür sürdün, şair,  
özündən ixtiyarsız.  
Ölənə — sədaqətlə,  
qalana — etinasız.  
Yalvardın bir məzara,  
o susdu, sən oxudun.  
Dilavər qadınların  
qabağında lal oldun.



Sənə könül verdilər  
ürəkdən yana-yana.  
Sən könül əvəzinə  
vəd verdin çoxlarına.  
Məcnun Leyli deyirdi,  
Kərəm Əsli deyirdi,  
həyatı səsləyirdi.  
Sən — məzarı çağırın,  
heçlikdən səs istədin.  
Bildin ki, o hardadı,  
yenə hardasan? — dedin.  
Bir ömrü verdin bada,  
yorulmadın hələ sən:  
“Allah, Allah, bu dünya  
nə soyuqdu!” — deməkdən.

12.02.98

### FƏLSƏFƏNİN RİYAZİYYATI

Kitab da bir ömrün vəsiqəsidi,  
gah sevinc büruyər, gah kədər məni.  
Ahım — taleyimin tül pərdəsidi,  
hər nəfəs aldıqca yellədər məni.

Sizə səadətdi arzum, niyyətim  
qəm nədir bilməyin bir ömür boyu.  
Mənim gözüyaşlı bu məhəbbətim  
axdı Araz boyu, getdi Kür boyu.

Sən demə, kişinin eşqi, həyatı  
adi bir qadının əlində imiş.  
Budur fəlsəfənin riyaziyyatı,  
Allahdan aşağı — o Bəndə imiş.



Demə, dərd verirəm  
mən bu millətə  
dərdi danışdıqca azalır, gülüm.  
Satır “Azərkitab” baha qiymətə,  
mənim dərdimdən də qazanır, gülüm.

8.10.95

### **YANAŞI GETMƏYİMİZ ELƏ SƏADƏT İMİŞ**

Sən burda, mən şəhərdə,  
hava soyuq, yol uzaq.  
Evimizdən əzizdi  
sənin yatdığını otaq.

Dərmanlar — xörəklərin,  
xalat — təzə paltarın.  
Həkimlər — əzizlərin,  
xəstələr — qonşuların.

Sənə xidmət eləmək,  
burda, xəstəxanada,—  
alnıma yazılıbmış,  
qismətim olub o da.

Saçlarını daramaq,  
sonra paltonu tutmaq,  
bir az qoluna girib  
təmiz havaya çıxmaq...

Mənə sual versələr,  
deyərdim, həyat nədir.



Həyat — həyatda deyil, —  
sənin gözlərindədir.  
Qalxanda yorulursan,  
yeriş səninki deyil.  
Özgənin yerisini  
öyrənirsen elə bil.

Səadət axtarmışıq,  
(eh o da bir dərd imiş),  
yanaşı getməyimiz  
əsl səadət imiş.

Uşağı ana gərək,  
kişininki qadındı.  
Yol getsən — o, qüvvətin,  
uçsan — o, qanadındı.  
Başında tufan olsa  
kişinin —  
qadın duyur.  
Fəlakət onu qovur,  
ildirim onu vurur.

Kövrəlirəm arabir,  
güç eləyir qəm, qubar.  
O qədər güldürübən,  
bir az ağlat, nə olar!

Kişilər ağlamazlar, —  
kimsə deyib bir zaman;  
Məhrum olub o yazıq  
məhəbbət duyğusundan.



**“KİMİN SUALI VAR?” —  
YAZMIŞDIM O VAXT,  
CAVABI ÖZÜMDƏN İSTƏYİRDİLƏR**

(Bir vəzifəliyə)

*Saranın xatırəsi*

Eşitdim, “səbrlə”, sən dinləyibsən,  
o cavab gözləyib o dəmdə səndən.  
Amma soyuq baxıb qəlbə dəyibsən,  
bunu gözləməzdim ömrümdə səndən.

Əhdə, sədaqətə o, bel bağlayıb,  
ona təsəlliyydi sənlə bu görüş.  
O deyib sözünü, sonra ağlayıb, -  
qadın ürəyidi, özün başa düş.

Uzun gecələrdə qalmışdım oyaq,  
məni budaq kimi bərk əyirdilər.  
“Kimin suali var?” — yazmışdım o vaxt,  
cavabı özümdən istəyirdilər.

Fərəh istəyirdim, sindi vüqarım,  
tək qaldım səhrada, yol qirağında.  
Qurdu məhkəməmi “qələm dostlarım”, —  
O vaxt Yazıçılar İttifaqında.

Qalxdı kürsüsündən bir laureat,  
öz doğma dilində yazmayan ədib.  
— Əsər gərəklidir, amma gəl anlat, -  
birinci katibdi burdakı hədəf.

Qalxdı o biri də, ayağı şikəst,  
sonra şeir yazdı alt-altda, sərbəst!  
Mavi ekranda da tərif dedilər,  
öləndə evindən götürmədilər.



— İttifaqda rəhbər... bu mənəm hökmən,  
Katibə qohumam arvad tərəfdən.  
“Aldığı arvada ərə gedənlər,  
sizə kiçik olsun, bizə də rəhbər”.

Bu mənəm, mənimdi burdakı surət...  
Deyirdim yozmayın, başqadı söhbət!  
“Bu nədir, bəs bu nə?...”

sualları çox,  
üstümə yağırdı istehza, gülüş.  
O zaman yaxşı ki, otuz yeddi yox,  
ya səksən ikiyidi, ya da səksən üç.  
Filankəs, filankəs, bir də filankəs,  
hələ filankəs də ordaydı, qərəz.

Yanına gəlmışdı sənin, a zalım!  
ayağa qalxaydın gərək o dəmdə.  
Millətin ən gözəl qızıydı gələn,  
filan vəzifədə sənsə — bir gədə!

Onda başım üstən yellər əsirdi,  
onda çəkilmişdi çoxu qınıma.  
Arxa axtarırkı, kömək gəzirdi, —  
o dəmdə gəlmışdı sənin yanına.

Uzun gecələrdə qalmışdım oyaq,  
məni budaq kimi bərk əyirdilər.  
“Kimin suali var?” — yazmışdım o vaxt, —  
cavabı özümdən istəyirdilər.

1983



YASİN

*Görkəmli alim dostum Rüstəm Əliyev Saraya "Yasin" oxudu.*

Müellif

"Yasin" oxuyurdun, ey sinədəftər!...  
yazana min rəhmət, deyənə əhsən.  
Sənə süfrə açan o zərif əllər  
çəngəltək  
torpağa düşdü süfrədən.

Köhnə qəbristanın yeni bəzəyi —  
can deyib yandığım, can sırdaşıydı.  
Birinci hədiyyəm — nişan üzüyü,  
sonuncu hədiyyəm — bu başdaşıydı.

Nədir bu dünyanın gizli oyunu,  
kimdir bais olan bu göz yaşına?  
Mən burda torpağa basdırıdım onu,  
o, evdə yuxuda çıxdı qarşımı.

Bir az geciksəydim, gözü yol çəkər,  
adı yox, o özü yeganəm idi.  
Bir düyməm qopsayıdı, əlüstü tikər,  
burnum qanasayıdı, divanəm idi.

Beləcə, ilahi bir ağrı ilə,  
kökləndim mən Quran surəsi üstə.  
Bu necə kitabdı, —  
oxunur hələ  
ölünün, dirinin süfrəsi üstə?!

Qəbrilə üz-üzə canlı bir insan! —  
bəlkə də sözümün canı bundadı:

Bu necə hikmətdi, —  
dünyada qalan  
dünyadan gedənin hüzurundadı.

Böyük kürsülərdə adı çekilən,  
“Yasin” tapşırırdı bir ada burda.  
Millətin toyuna, yasına gələn  
yaraşır toya da,  
yasa da burda.

*25 dekabr, 1993*

### SƏN KÖÇDÜN DÜNYADAN

Mənə deyirdin ki, köçək xaricə,  
bu zülmə dözərmi vətəndə insan?!  
Doldu xaricilər biz tərpənincə,  
sən köçdün dünyadan, dünyana qurban.

Onlar irişdikcə, biz dedik əhsən,  
külək kül üfürdü açıq gözlərə.  
Üzdülük — onlarda nə qədər desən,  
qanacaq bizdəymış, hayif bizlərə.

Hayif, nənələrin ağbirçayınə,  
hayif, süfrəmizə, təndirimizə.  
Bir gün ağlamadıq axırda yenə,  
biz nə ölümüzə, nə dirimizə.

Gələn “qonaq gəlir”, sahibkar gəlir? —  
bazar onunkudu, ocaq onunku.  
Hasarlar yanında hasar çəkilir,  
bayraq bizimkidi, torpaq onunku.



Mənə mədh eləmə

“Teksun”u, yetər,  
kərə yağ onsuz da düşməyir ələ.  
Pisləri hər yerdə tərifləyirlər,  
yaxşılar tərifsiz yaxşıdır elə.

Halal yeməyimi haram eləyir,  
burda xariciyə bir sorğu yoxdu.  
Fransız, toyuğu reklam eləyir,  
guya bu millətin toyuğu yoxdu.

Təzə bir don biçir yenə əlimiz,  
bilmirəm, Avropa belə geyirmi?  
Rusdan ingilisə keçir dilimiz,  
azadlıq deyənlər kölə deyilmə!?

### DAŞ ANA

Mən bu daş saçlara sığal çekmişəm,  
nə qədər öpmüşəm bu daş üzündən.  
Bu daş dodağından, bu daş gözündən,  
arı pətəyindən mən bal çekmişəm.

Yer üzü vətəndi, qəbir də vətən,  
bu gözün ağıdı, o qarasıdı.  
Lakin bu dünyada olmayıb deyən, —  
bunun vətən hansı, qürbət hansı?!

Qızıldın sevinən, qaçan, güləyən,  
mənim ürəyimə od ələyən də.  
Səni mən olmuşam gəlin eləyən,  
bu daşlar içində daş eləyən də.

Ayrılıq əbədi bir qəmdi, nə qəm,  
nə arzuya qiyır, nə yaşa baxır.  
Mən daşa baxmaqdan daşa dönmüşəm,  
üz-üzə durmuşuq: daş daşa baxır.



Yetim bir uşaqdı kişi qadınsız,  
mən bir uşaq dedim... tək uşaq olmur.  
Zaman qorxuludu, ömür vəfasız,  
dünyada tək qalib yaşamaq olmur.

Qızın-ana, — deyib cavab almayırlar,  
bilmirəm sən necə mənasın, ay daş!  
Daş kimi nə daşsan, o, daş olalı,  
nə də ana kimi anasan, ay daş?!

## MƏN

Kimsə salam verdi mənə rəhm ilə,  
allahın nə yaziq bəndəsiyəm mən.  
Tüstüsüz yandım mən odlar içində,  
təndirin küt gedən kündəsiyəm mən.

Məndən inciməsin dostlar, tanışlar,  
daha yaddaşıbdı doğma baxışlar.  
Ey əsən küləklər, yağan yağışlar,  
tökülün üstümə, dözəsiyəm mən.

Yatır süfrəmizə çörək gətirən,  
ailə yükünü təkcə götürən.  
Mən boynubüküyəm, o köksötürən,  
yeganə arxası, kimsəsiyəm mən.

Qadındır hər evin isti nəfəsi,  
qadın anadırısa — yoxdu əvəzi,  
ağırda ananın ağır xəstəsi,  
atabam, ananın xəstəsiyəm mən,  
bəlkə bədbəxtlərin təzəsiyəm mən?!



## QAYIT

*Bir insan ömrünü girov qoymuşam,  
bir şair ömrünü yaşatmaq üçün.*

N.Həsənzadə

*“Bir qadın ömrünü girov qoymuşam,  
bir şair ömrünü yaşatmaq üçün”.*

Saranın düzəlişi

Tək çəkə bilmirəm can əzabını,  
sənsiz ürəyimi əzir ayrılıq.  
Mən zəngi basanda, sən aç qapını,  
bəxtimə çıxıbsan, qarşima sən çıx!

Tək sənin səsinə həsrətəm evdə,  
susub dirləsəm də dostu, tanışı.  
Oğul-qız yanında mən təkəm evdə, —  
başqadır həyatda həyat yoldası.

Uşaqlıq yoldaşım, gözümün nuru,  
könlüümün həyanı, ülfəti sənsən.  
Qalxsam, ailədə ata qürurum,  
Yıxılsam, dizimin taqəti sənsən.

Həyat çox sınadı xeyirdə, şərdə,  
mən dara düşəndə ilk həyanımsan.  
Sən “Nabat xalanın çörəyi”ndə də  
mənim Fərəh adlı qəhrəmanımsan.

Yayın istisində — sərin günlüyüüm,  
qışda od nəfəsin hərarət verir.  
Mənim məğrurluğum, ərköyünlüyüüm  
ancaq sənə görə, sənə görədir.

Qayıt, adamları təzədən tanıt,  
səhvimin üstündə danla xəlvəti.  
“Mənsiz nə olacaq sənin axırın!” —  
bir də təkrar elə bu həqiqəti.



Evimin bəzəyi, qayıt evinə,  
pəncərə, döşəmə eləcə durur, —  
Nə qədər silirəm toz basır yenə,  
sənin sildiyintək heç təmiz olmur.

Bəzən qohumların yanır ürəyi,  
Deyirlər gəl çay iç, çörək ye, hərdən.  
Sənin bişirdiyin dadlı xörəyi  
mən tapa bilmədim o süfrələrdən.

İlhamım, qələmim danişan deyil,  
qayıt, öz gözümüzdə itirəm sənsiz.  
Ünvan mənimkidir,  
ancaq elə bil, —  
özgənin evinə gedirəm sənsiz.

Qoşa hacileyələk yuvası olur,  
heç qaranquşu da tək qoymur həyat.  
Bütün canlıların dünyası olur, —  
sən mənim dünyamsan, dünyama qayıt.

### MƏNƏ DÜŞMƏYİR

Məni sevindirməyin,  
gülmək mənə düşməyir.  
Nədir arzum, diləyim,  
dilək mənə düşməyir.

Sıxır amansız həyat,  
tale sərt, can amanat.  
Can de, köməyimə çat, —  
kömək mənə düşməyir.



Nədir məni söylədən? —  
Başa düşməz hər yetən.  
Nə deyim əvvəlcədən,  
demək mənə düşməyir.

### **İŞİĞA CAN ATSAM**

Mən öz taleyimlə döyüşməliyəm,  
taleyim namərddi, vurur arxadan.  
Səninlə hər səhər görüşməliyəm,  
taleyim bir yana,  
sən bir yanasan.

Mənim nə qılincım, nə qalxanım var,  
amma taleyimlə gəlsəm üz-üzə, —  
Uğrunda qoymağə hələ canım var,  
sən özün şahid ol döyüşümüzə.

Məni bərk izləyir hər addımbaşı,  
sızlayıb inləsəm, qəfildən vurur.  
Dostları qaldırır o, mənə qarşı,  
bütün düşmənlərim səfərbər olur.

Adımı çəksələr bir məruzədə,  
orda vərəqləri qarışq salır.  
İşığa can atsam,  
dönür zülmətə,  
zülmətin yoluna o, işiq salır.

Uzaq ölkələrə səfər üstəyəm,  
yolumu, izimi yixib uçurur.  
Görür ki, qalxmışam,  
yəhər üstəyəm,  
atın ayağına o, çidar vurur.



Mənim məhəbbətim,  
mənim həyatım,  
azarın, bezarın tamam gedəcək.  
Mən öz taleyimi bir də tanıdım —  
Sən məni tək qoysan,  
o, təkləyəcək.  
Bizim oyunumuz hələ çəkəcək.

## SÖZ YARASI

- *Məni evə apar.*
- *Mən sənə qurban.*
- *Elə bu gün apar.*
- *Lap elə bu gün?!*

Çıxarddım mən onu xəstəxanadan,  
qanad axtarırdı o, uçmaq üçün.  
— Maşını asta sür... Lap aram-aram,  
gözüm işıqlandı... nə xoşdu külək.  
Mən sənə dedimmi sağalacağam,  
mən sənə dedimmi evə tez gedək.

Budaq yırğalanır, yarpaq əsirdi,  
həsrət çağlayırdı, gözündə məna.  
O, bir az ləngiyir, vaxt tələsirdi,  
Təzə görünürdü bu köhnə dünya.

Quşlara qosulub göylərə qalxır,  
sonra mayak olub suda üzürdü.  
Yüz dəfə gördüyü ağaca baxır,  
yüz dəfə gördüyü yolu süzürdü.

Yad səyyah kimiydi bu doğma xilqət,  
nə od qızdırırdı, onu nə ocaq.



Elə bil kim isə demişdi xəlvət,—  
yaxşı bax, əlindən dünya çıxacaq.

Ona demişdilər, mənə yox ancaq,  
evdən ayrılmışdıq nə vaxtdan bəri.  
— Yaxşı bax, əlindən Sara çıxacaq! —  
tale gizləmişdi bu bəd xəbəri.

Baxırdı... başqaydı bu baxış fəqət,  
dünyaya həm alqış, həm qarğış idi.  
Doğmaliq, istehza, ayrılıq, həsrət, -  
hamısı qarışiq bir baxış idi.

Onda bəs edərdi adı bir eyham.,  
mən indi nə deyim tale deyənə.  
Arada baxışdıq:  
— Daha yaxşıyam! —  
təsəlli verirdi mənə o yenə.

Gözəmi gətirdik bir-birimizi,  
nə bilim, biz harda, göz harda imiş?  
Evdə gözləyirmiş ayrılıq bizi,  
xoşbəxtlik evdə yox, yollarda imiş.

Yer verin mən orda yanım, qovrulum,  
ələnim yağışla, boranla birgə.  
Gərək bir saathəq o yolu, oğlum,  
bir ilə gələydiq —  
ananla birgə.

O üzük, mən evdə üzük qaşıyam,  
üzüksüz qaşın da qiyməti olmaz:  
Elə gözəl dedi:  
— Daha yaxşıyam...  
Bu sözdən aldığım yara sağlamaz.



## AĞLAMA

Sən ağlasan, mən ağlaram,  
ağlama, yarım, ağlama.  
Nə gücüm var kömək olum,  
nə ixtiyarım, ağlama.

Çölü, düzü duman alıb,  
ürəyimi güman alıb.  
Qış üstümü yaman alıb,  
Mənim baharım, ağlama.

Payızdı, yarpaq tökülür,  
uçub kərpicim sökülr.  
Fikirdən belim bükülür,  
sınır vüqarım, ağlama.

Gül üzümə, mən də gülüm,  
su olum, daşdan süzülüm.  
Gül, ey mənim gülərzülm,  
mənim ağlarım, ağlama.

## TORPAQ OLDU

Bir ay evi arzuladı,  
göz yummadı, oyaq oldu.  
Bu evcanlım, qonaqcanlım  
üç gün evdə qonaq oldu.

Dərmanlardan gəldi cana,  
gül dəmləyiib verdim ona.  
Mən sığindım ona-buna,  
özü mənə pənah oldu.



Baxdı mənə, baxdı evə,  
yana-yana, sevə-sevə.  
Köks ötürdü neçə dəfə,  
ürəyimdə bu, dağ oldu.

Xəzan oldu bağça-bağım,  
açılmadı qaş-qabağım.  
Həkimlərə yalvarmağım  
nahaq oldu, nahaq oldu.

Əhd-peyman bağladığım,  
ağlayanda ağladığım,  
gözüm üstə saxladığım,  
ayaq altda torpaq oldu.

## **AYRILIQ**

Mən səni həyatda daşa dəyişdim,  
torpağa dəyişdim, məzara döndün.  
Mən öz baharımı qısa dəyişdim,  
çinara dönmişdün, hasara döndün.

Bir ana bənd imiş bu əbədiyyət,  
duydum buza dönən nəfəsini də.  
Anamı əlimdən alan təbiət,  
gözü götürmədi, aldı səni də.

Mən bir xəcalətdən çıxa bilmədim,  
bu gizli dərdimi açıq desəm də.  
Sənə — sənə layiq baxa bilmədim,  
səni — sənə layiq dəfn eləsəm də.

Yerə söykədilər mərmər üzünü,  
yalvardım dayanın, əl saxladılar.



Mən özüm örtərdim evdə üstünü,  
burda, qəbristanda torpaqladılar.

Sən getdin, dəyişdi həyatın üzü,  
getdi dadı-tamı, hər şeyi getdi.  
Evi bəzərdin ki, gözəl görünsün,  
evimin ən gözəl bəzəyi getdi.

Gedib dost-qohumun qəbri üstünə,  
gül-çiçək qoymuşuq ikilikdə biz.  
—Mən sənsiz ölərəm! —

demişdim sənə, —  
hamısı yalanmış, yaşadım sənsiz.

Sənə sədaqətdi bütün həyatım! —  
deyərdim, baxardin gülümsəyərək.  
Səni qəbristanda qoyub qayıtdım,  
sədaqət şüarım bu imiş demək.

Bu gün qəbristanda gecikib səhər,  
üstünə nur səpir qızıl dan yeri.  
Torpaq ot bitirər, ağac bitirər,  
burda daş bitirir, qəbristan yeri.

Bir gözəllik itib duman içində,  
dünya imtahanmış, işləri ovsun.  
İlahi, bu qədər insan içində,  
bir insan tapmırıam söz demək olsun.

Fikirli qalxıram üzüyuxarı,  
nə qədər yaxınsan, nə qədər uzaq.  
Təzə ot göyərib örtür cığırı,  
itirmək istəyir qəbrini torpaq.

Mənsiz darixirdin evdə hər dəfə,  
dözümsüz olmuşdu gecə-gündüzün!



Gedəndə deyirdin tez qayıt evə,  
bəs niyə qayıdıb gəlmirsən özün?!

Bunamı deyirdin: gələcək illər?  
Günləri sayırdın nə həsrət ilə.  
Bunamı deyirdin: dözək birtəhər,  
gözəl günlərimiz sonradı hələ.

Səni də apardı axan ulduzlar,  
dünyanın bir yaxın kimsəsi yoxmuş.  
Axırı haraymış?

Bu soyuq məzar! —  
məzarın təzəsi, köhnəsi yoxmuş.

Gözüm yolda qalıb, qulağım səsdə,  
gedibsən, qalmışam mən qonaq kimi.  
Sən yerin altında, mən yerin üstə, —  
biz ayrı düşmüşük kök-budaq kimi.

*Noyabr, 1986*

## ZÜLMƏTDƏ İŞIQ

Elə yadimdadı o axşam üstü,  
elə nisgilliyməm düzü, o vaxtdan, —  
Bir az mürgüləyib yatmaq istədin,  
ışığı söndürüb çıxdım otaqdan.

Təkcə ayağımın ucunda deyil,  
hisslərim üstündə yeridim, inan.  
Otaqdan-otağa keçdim, elə bil  
sərhəddi o taya keçdim bu taydan.

Nəydi bu ehtiyat, bu keçirdiyim,  
Bir ağrı var idi, bu iki canda.



Yanında — otaqda, vətəndə idim,  
vətənsiz olurdum sənsiz olanda.

Qarışiq düşmüşdü gecə-gündüzün,  
kaş bir də gözünü açıb baxaydın.  
Ərşə çəkilmişdi yuxun iki gün,  
o, göydə, sən yerdə — əlbəyaxaydın.

Çağırın: işığı yandır, Nəriman,  
getmə, yanında dur, yox, qaçmaz yuxum.  
Yenicə yatmışdin, mən sənə qurban,  
təzədən oyandin, peşiman oldum.

Qabaqlar deyərdin söndür işığı,  
bu ay alındığımız o ayı görsün.  
İllk dəfə deyirdin yandır işığı,  
daha işıq kimi sönürdün özün.

Diqqətim, nəzərim səndəydi hər vaxt,  
dediyin ayrılıq düşdü araya.  
Gözümün ağı sən, qarası torpaq,  
gör harda bükdülr ağı qaraya?!.

### BƏXT

Yuxuma girmişdi, kömək istədi,  
yüyürdüm, gördüm ki, yol yarı olub.  
Bir az su istədi, çörək istədi,  
İlahi, nə gözəl anlarım olub!

Qulluq eləyəydim ömrüm uzunu,  
getdiyim yer uzaq, yol qar olaydı.  
Təzədən görəydim bir yol, üzünü,  
vaxt özü bircə yol təkrar olaydı!



Həkim çağıraydım,  
dərman gəzəydim,  
dadaydım tamını ağrı-acımın.  
Sonuncu yarpaqtək üstə əsəydim,  
Sara! — çağırduğum sərv ağacımın.

Saçını darayıb müti duraydım,  
qalxıb gəzinəydi o yavaş-yavaş.  
Yanında bir az da çox oturaydım,  
bir az çox baxaydım üzünə mən, kaş!

Mənim bəxtim idi məni səsləyən,  
eşidib qalxmışdım mən bu fəryadı.  
Bəxtini gözüylə görmək istəyən  
baxsıñ qadinına —  
bəxt yanındadı!

### **YUXULARDASAN**

*Sarasi gözünə gələr həmişə,  
Hayif, bircə dəfə evinə gəlməz.  
Məzahir Hüseynzadə*

Ovçuyam, mənzilim ov bərəsidi,  
yola xəzəl düşür, iz itir, ay dost.  
Evim bu dünyanın lal dərəsidi,—  
səni çağırıram səs itir, ay dost.

Çiynam qonmuşdu ağ göyərçinim,  
bir şahlıq taxtıydı hər ciynam, ay dost.  
Səni qaldıranda əyildi ciynam,  
sən uçdun, qalmadın, mən neyim, ay dost.

Evdə yox, evdəki yuxulardasan,—  
torpağa basdırıldıq, yuxuya səni?!



Gah xəstəxanada,  
gah yollardasan,  
Qoymuşam aşılaya-aşılaya səni.

Mənsiz kimsəsizsən, bircəsən orda,  
tale qəsd elədi canına, ay dost.  
Gedəydim, görəydim necəsən orda,  
nə yol var, nə iz var yanına, ay dost.

Sənin öz yerisin, qədəmlərin var,  
harda gözləyirəm, gəlib tapırsan.  
Mübarək, nə yaxşı görüş yerin var, —  
ay itkin düşənim, ay sənə qurban.

## GƏLİN

Sən gəlin gələndə tək idim, lap tək —  
atasız, anasız...  
haradaydı bəxtim.  
Sən gözəl qız idin: zərif və göyçək,  
mən onda, eh, kasıb bir tələbəydim.

O zaman, nə deyim başqaydı dərdim,  
sənsiz unudulmur dərd də, yara da.  
Başqa oğlanlardan mən seçilirdim,  
demişdin: güləşdə, boy-buxunda da.

Hələ şairliyim aşkar deyildi,  
ortada qalmışdım, bir az yiyəsiz.  
Şerim çap olurdu, ayda, ildə bir,  
o da gah yarımcıq, gah qafiyəsiz.

Bir söz eşitmışdım Vurğundan o vaxt, —  
“Balıq okeanda böyüyər, inan”.

Mən də balıq idim,  
Gəncədə ancaq,  
nə dəniz var idi, nə də okean.

Hanı həsrətilə yandığım o gün,  
mən səni seçmişdim qızlar içindən.  
Ağappaq üzünlə Novruzgülüydüñ,  
təzəcə çıxmışdın sən qar içindən.

Sən evdən köçəndə düşdük uzağa,  
hamısı yalan oldu: düz söz, doğru söz.  
Getdin qaynanana gəlin olmağa,—  
sənə yox, qəbrinə deyildi bu söz.

### PAYIZ, QAYINAĞACI

Meşə, yol kənarı, bir xəstəxana,  
adımı çəkmirəm, adı ağırdı.  
Mən də ümidimi bağladım ona,  
heyf, ümid ayrı, həyat ayrıdı.

Yatanda yuxuna girməzdi, gülüm,  
nə dərd səninkiydi, nə də o xiffət.  
Özgənin əyninə biçib, elə bil,  
sənə geydirmişdi onu təbiət.

Göylərdən gəlmışdı nə bilim, nəydi,  
deyirdim, dilimdə söz alışırı.  
Amma gözündəki qəm səninkiydi,  
göz qəmə, qəm gözə doğmalaşırı.

Səndən gizlədirdi sözünü həkim,  
Gedib dil tapirdim mən öz aramda.  
Sənin xəstəxana artistin idim,  
rolda oynayırdım ev paltarımızda.



Yanına gələndə mən and içirdim,  
yolda addımımı ölçüb-biçirdim.  
Sayırdım düz gəlsin: otuz, əlli, yüz...  
Nə danım qorxurdum bərk sevinəndə.  
Ümidsiz dönürdüm, ancaq ümidsiz  
yanından hər dəfə evə dönəndə.

Ev dedim, qaldığım mehmanxanayı,  
yatmağa gedirdim mən o xanamda.  
Sənin ayağının altında idi, —  
əslində yerim də, mehmanxanam da.

Kimə inanaydım, bilmirdim kimə,  
söndürən yox idi, közərən odu.  
Sən böyük allaha, mən baş həkimə  
nə qədər yalvardıq, hamsı puç oldu.

Payızdı, yollara bir duman çöküb,  
səsin qulağında qalıb o vaxtdan.  
Bir qayınağacı boynunu bükbüb,  
beləcə durmuşdun sən də bir zaman.

## LAYLAY

Yuxun qaçıdı, evdə yata bilmədin,  
torpaqda yat, torpaq quzum, a laylay.  
Gizli-gizli ufuldadın, inlədin,  
Oyaq qalan yuxusuzum, a laylay.

Güzgü kimi zərif idi, gül üzün,  
insafdimi torpaq altda çürüsün?!  
Duman gəlsin, qəbristanı bürüsün,  
duman sənə örəpək olsun, a laylay,  
Torpaq sənə döşək olsun, a laylay.



Yanımdaydın, yaşayırdıq bir babat,  
yuxularda gah doğmasan, gah da yad.  
Aylıram — nə sən varsan, nə həyat,  
yuxularda görüşənim, a laylay.  
Yaxın ikən gen düşənim, a laylay.

Laylay dedim, beşik dedim məzara,  
daş gətirdik, saldıq səni hasara.  
Ha yalvardım, ha çağırdım, ay Sa...ra!..  
Darıxanda həyanımız, a laylay,  
ayrı düşən ünvanımız, a laylay.

### AĞLADI TELLƏR SARAMI\*

Canım yandı, can ay Habil!  
təzələdin bir yaramı.  
Araz axdı kaman boyu,  
apardı sellər Saramı.

Ələndi torpağım, daşım,  
ağardı bələli başım.  
Mən ağlayıb qurtarmışdım, —  
Ağladı tellər Saramı.

Qarşımda canlı xəyalsan,  
qışqırırsan, amma lalsan.  
Çal, Habil, çal — belə çalsan —  
kaman dirildər Saramı.

\* Şeir Habilin yaradıcılıq gecəsində yazılmış  
və orada da oxunmuşdur (red.)



## DAŞI SEVMƏLİYİK BİZ İNNƏN BELƏ

*Gül gətirdim, çiçək qoydum üstünə,  
gül sənində, yer sənində, sən mənim.*  
**Müəllif**


Yenə qəbristana düşübdü yolum,  
daş yonur, qum tökür burda ustalar.  
Anana başdaşı qoyurlar, oğlum,  
səndən xatirədir, məndən yadigar.

Oğlundan, ərindən...  
son borcumuzdu,  
qalan borçlarımız bir yana qalsın.  
O, həyat aşiqi, o yer qızıydı,  
qoy ondan yer üstə nişana qalsın.

Həyatda bir sırr var, inan, ay oğul,  
bu sırr açılmayıb qədimdən belə.  
Daşdan yonulubdu, anan, ay oğul,  
daşı sevməliyik biz innən belə.

Nə deyim, sağ olsun heykəltaraşı,  
gör necə düz verib o gözü, qaşı.  
Saçları örپeyin altından çıxıb,  
tək nəfəs verməyiб, yadından çıxıb.

Bu sirdi, gör necə dəyişir insan,  
tanınır, tanınmır... yaxşı bax, oğlum.  
Mənim daş xanımım, sənin daş anan  
bizi qoymayacaq daşlaşaq, oğlum.



## SƏNİN OĞLUN OLDU

Sənin oğlun oldu, çox sevindik, çox,  
Yanına qohumlar yiğildi o gün.  
Deyirəm bəlkə də oğlan üçün yox,  
Sevindik ikinci balamız üçün.

Bir qadın danişdı tez xisin-xisin,  
– Asta girib-çixin evə, bir qədər,  
Elə eləyin ki, ana qorxmasın,  
Diksinih-eləsə südü çəkilər.

Bildinmi nələri saldı o, yada,  
Söyüd ağacından asılı yüyrük!  
Dava olmasa da bizim Poyluda,  
Dava havasından biz üzüyürdük.

Gözlər qızışdıqca alova, oda,  
Toplar atılıbdi, toplar dinibdi.  
Bizim anamızı tarla yolunda,  
Bizi də yüyrükdə diksindiribdi.

Nə deyim, bəlkə də quruyub südü,  
Əzəli gur gələn bulaqlar kimi.  
Dava da qurtardı, biz də böyüdük,  
Qalxdıq, puçurlayan budaqlar kimi.

Qoy indi o qadın dinləsin məni,  
Qoy toplar susmuşkən eşitsin hər kəs, –  
Atası yanında olan körpənin  
Anası heç zaman diksinə bilməz.

*Noyabr, 1964*

## ÖMÜRLÜK GEYDİRDİ ONU TƏBİƏT

*Qızım Xatirəyə*

Bir yarimpaltoda qalıb nəzərim,  
qadınlar üçündü, yumşaq dəridən.  
Güzgündə görürəm, dolur gözlərim,  
baxır əcnəbi qız gözaltı hərdən.

Gözəl Siciliya...

nəydi bu ovsun! —  
ilk dəfə görürdüm mən bu yerləri.  
Mənə yaxın gəlib qız nə soruşsun, —  
mən də əcnəbiyəm ondan ötəri.

Gedib söz deməyim bəlkə də tezdi,  
qadınlar həssasdı, o məni anlar.  
Qızım, göz yaşını tərcüməsiz də,  
gördüm, başa düşür gözü olanlar.

Anan istəmişdi, anan bəxtikəm,  
demişdin dəb deyil, geymək olarmı?  
— Niyə, atan alar, mən geyinərəm,  
qayıdar köhnə dəb...  
yadında varmı?!

Başqaydı istəyi, qəlbi, həvəsi,  
əliylə yazdığı varaqda qalır.  
Həyatda sevdiyin insanın səsi,  
qızım, ömür boyu qulaqda qalır.

Nisgil ürəyimi sıxdı əbədi,  
mən ala bilmədim istədiyini.  
Ən ali bəzəyə o layiqiydi, —  
qızım, ən ilahi bir xanım kimi.

*İtaliya, dekabr, 1986*



*Nəriman Həsənzadə*

Сак Ծү Ջուլյա

յօշտ - յարա ՄԱԶ ԳԵՐ  
Ք Հ Ա Լ Ո Ւ Ս Հ, Ա Տ Ա

Համար

Տ Ի Վ Ա Ր Ա Յ Ա Յ Ե

Xafiz, Saro, Nəzim  
və m.m.

Bakı, 1978.

Nəm



### **QIZMAZ**

Qadınsız ev soyuq olar,  
donar o evdə can, qızmaz.  
Yerdə ocaq qalasalar,  
o yer qızar, tavan qızmaz.

Şirin səslim, qara gözlüm,  
heç bilmirəm necə dözdüm.  
İndi bildim, könül dostum,  
öz oduna yanan, qızmaz.

Oğul, orda kimdi yatan,  
nə ün yetən, nə əl çatan.  
Torpaq üstə şair atan,  
torpaq altda anan qızmaz.

### **QARAÇI QIZI**

Bir qaraçı qızı neçə il qabaq  
kəsib qabağımı dedi astadan:  
Alsan hansı qızı, xoşbəxt olacaq,  
sən də istəyincə kam alacaqsan.

Oxşadı ruhumu eşqin havası,  
dedim sınayacam mən bu hikməti.  
Bir “üçlük” almışdı qaraçı qızı,  
“üçlük”! — üç manat da onda pul idi.

Onda inanırdıq deyilən sözə,  
bir az təmiz idi köhnə adamlar.  
Bizdə kül üfürmək yox idi gözə,  
adamın gözünü çıxardardılar.



İnamla yaşayıb bizim babalar,  
nədir şübhə, qərəz! — o pislənərdi.  
Dünya inam üstdə tutsaydı qərar,  
qəlbipozğunlardan təmizlənərdi.

Unutdum kədəri, unutdum qəmi,  
xoşbəxtlik şirin bir qış nağılıyla, —  
qaraçı qızının dediyi kimi  
qapıma gəlmışdı öz ayağıyla.

Başqadır mənası qadın eşqinin,  
xoşdur küsməsi də, barişması da.  
Qadın məhəbbəti yoxsa, —  
kişinin, —  
həyatda bir yükdü yaşaması da.

Ey qəmsiz, döndərmə bu eşqi yasa,  
əkiz bacısı qəm də sevincin.  
Fikrim səndən ötrü bir qifil olsa,  
Hər misram açardı o qifil üçün.

Unutdu bir şeyi qaraçı qızı,  
o mənə demədi bu dünya nədir, —  
iztirab —  
həyatda ömrün mənası,  
xoşbəxtlik —  
ötəri bir əyləncədir.



**ANAN  
QIZIN OLSUN**

O bəxt ki, əyildi  
düzələn deyil, –  
avandı tərsinə qoymuş, ay oğul.  
Təzədən qayıdır o gələn deyil,  
bəlkə əbədiyyət buymuş, ay oğul.

Görüb tanımışam mən bu dünyani,  
mərhəmət axtarma, tapılmaz onda.  
Yüz il vaxt verirəm, gözlə ananı, –  
gözlə mənlə birgə, məndən sonra da.

Adı bir kəfənə dəyişib anan, –  
onun paltarları onunku deyil.  
Kasıba, yetimə payla sabahdan,  
qəlbini sıxmasın daha bu nisgil.

Adətdi, darılma buna sən, oğlum,  
dağıt evimizin qəm-kədərini.  
Qoy o pal-paltarın yerindən, oğlum,  
asaq gəlnimizin geyimlərini.

Burda qız nəvəmə ad qoyaq, evlən,  
tutub bu dünyani qalan deyiləm.  
Yaşasın bu evdə Sara təzədən, –  
anan – qızın olsun, qızın – qız nəvəm.



## O QƏDƏR DEDİM Kİ...

*Deyirdin dözərəm yarsız,  
Döz bağı daş olan könlüm.*

Tufarqanlı Abbas

Yeddi payız keçdi...

yeddicə saat  
evdə olmasaydın ev dağılardı.  
— Gec gəlsən ayrıllam, — deyərdim o vaxt,  
o qədər dedim ki, ayrıldıq artıq.

Gözlə görünməyən yara var, yara,  
ağrısı olmayan bunu nə bilər!  
“Mübarək” dediyim ipək paltara  
onda ayıldım ki, “soxa” dedilər.

Ürək nalə çəkir bir şeyə görə,  
bilmirəm heç necə gətirim dilə;  
sən sürmə çəkdiyin qara gözlərə  
mən torpaq ələdim öz əllərimlə.

De, necə yatırsan məzar içində,  
sən ki, qısqanırdın bir ara məni.  
Bu qədər qadınlar, qızlar içində  
necə qoyub getdin, ay Sara, məni?!

Qoy insan qəminə insan gülməsin,  
qəlbini yoxlaşın qoy bu hiss üçün.  
Yerdə dar olmazdı yeri heç kəsin,  
bir yastıq bəsiydi ikimiz üçün.

Ayağın altında hey mürgülərdim,  
bir çimir alardım, o da birtəhər.  
Mən evi, eşiyi nəzir verərdim,  
Allaha and olsun, qalsayıdın əgər.

Gəlninə aldığın cehizlik durur,  
toy, niyə bilmirəm düşüb düyüñə.  
Əl vurma demişdin,  
hamı əl vurur, —  
əl dəymək istəyir göz gördüyünə.

Mən indi gördüm ki, yoxdur əvəzin,  
seyrəldi yarama məlhəm qoyanlar.  
Həkimlər eşidib qoy inciməsin, —  
yaşadan mən oldum, öldürən onlar.

*Noyabr, 1993*

### **SAĞ CANIMDA AĞRIYAN YERİM**

Evdə bir ocağın odu-közüydük,  
soyuyub əzəlki isti yerimiz.  
Evdə — tərəzinin iki gözüydük,  
daş birimiz idik, pərsəng birimiz.

Gülüşün bənövşə nəfəslə çicək,  
nəfəsin ətirli yaz havasıydı.  
Üzün mərmər kimi, qar kimi göyçək,  
qucağın yeganə eşq yuvasıydı.

Dolub-boşalıram vaxt olur hərdən,  
elə bil xətrimə evdə dəyən var.  
Nə gecə yatanda üstümü örtən,  
nə gündüz yananda çay iç, — deyən var.

Əl-ələ yüyürdük, əl-ələ qaçıq,  
əl-ələ yaşadıq baharda, yazda.  
Bağlı qapıları əl-ələ açdıq,  
əlimiz üzüldü öz qapımızda.



Bilmədim üzünə kim yaman deyib,  
yaxşını doyunca biz heç görmədik.  
Yüz il yaşamağa and içdik, heyif,  
əslində yüz saat sevinc görmədik.

Nisgilli bir ad var, sənin adındı,  
könül bağlamışam mən də bu ada.  
Dünyada ən böyük itki qadındı:  
gördüm anamda da, qadınimdə da.

Evin yiyesiydin, indisə torpaq,  
sənsən sağ canımda ağrıyan yerim.  
Çöldə qalmaq olmur,  
evdə yaşamaq,  
nə gedən yerim var,  
nə qalan yerim.

### MƏNİM NİKAHIMI POZDU TƏBİƏT

Mənim nikahımı pozdu təbiət,  
köklədi simləri xeyir-şər üstə.  
Sənə — məzar boyda yeraltı zülmət,  
Qurulu ev qoydu mənə yer üstə.

Beləcə ayırdı o, payımızı,  
Pozdu bu qanuni nikahımızı.  
Qoruya-qoruya saxladığımız  
Axırı nə oldu? — adı bir kağız!

Arada ağlayan bir məhəbbətdi,  
Yastığın müqəddəs, yerin müqəddəs.  
Dövlət vəsiqəsi rəsmi sənəddi, —  
möhürü, imzası bir şeyə dəyməz.



Son mənzil deyirlər,  
mən orda gördüm,  
Nədir sənlə gedib, sənsiz qayıtməq.  
Kağızı qorudum,  
səni itirdim,  
İndi səni məndən qoruyur torpaq...

### MƏNİ TƏBRİK ELƏYİRLƏR

Qapı-qapı, ev-ev gəzir şeirlərim,  
çanta-çanta, cib-cib gəzir şeirlərim.  
Telefonda oxuyurlar özüm üçün,  
qonşum üçün, oğlum üçün, qızım üçün.  
Dərdin belə sevildiyi olmamışdı:  
məni təbrik eləyirlər  
başsağlığı əvəzinə,  
mat qalmışam taleyin bu töhfəsinə.

### AXTARIRAM

Səni dəniz sahilində axtarıram,  
qonşularda axtarıram.  
Soruşuram, yüyürürəm, yalvarıram.  
Bilirəm ki, azarlısan, yataqdasan.  
Tələsirəm çatmaq üçün, görmək üçün,  
ya tapdığım bir dərmanı vermək üçün,  
ya həkimin bir sözünü demək üçün.  
Əllərimi uzadıram, əlim yetmir,  
çağırıram, eşitmirsən, səsim getmir.

Evimizdə, yanımızda hələ sağsan,  
deyirlər ki, tam sağalıb qalxacaqsan.



Nəzir verib qapı-qapı gəzəcəyəm,  
özüm qurban kəsəcəyəm.  
Yuxularda mən oyağam, qayğıdayam,  
ayılanda görürəm ki,  
yuxudayam.

### **NECƏ UNUDUM**

Deyirlər səbr elə, birtəhər unut,  
o şirin səslimi necə unudum.  
Yaş ötüb, ömrümün payız vaxtıdı,  
ilk bahar fəslimi necə unudum.

Həyatdan köçəli yuxuya dönüb,  
bir az bayatiya, ağrıya dönüb.  
Tamam hissə dönüb, duyguya dönüb,  
duyğumu, hissimi necə unudum.

Məhəbbət, ailə əyləncə deyil,  
bir ömür sürmüşəm, bir gecə deyil.  
Mən necə unudum, bu, məncə deyil,  
əslimi, nəslimi necə unudum.

### **MƏHƏBBƏT**

Mən sənə bağlıyam xatirələrlə,  
nə bilim,  
həyatda daha nələrlə.  
İztirab vermişəm sənə bir zaman,  
sən onu bəxşeyiş adlandırmışan.  
Qatmışam gecənə gündüzünü də,  
mən sənin mehriban, gül üzünü də  
isti göz yaşınla naxışlamışam,  
səncə, göz yaşı da bağışlamışam?



Mənim varlığımı çoxu unudub,  
endirmək istəyib bəzən lap heçə.  
Məni dahilərə bərabər tutub,  
sən qıbtə etmisən öz ürəyincə.  
İnsan dahi olar insan yanında,  
dahi adiləşər nadan yanında.

Yaşa, məhəbbətim, yaşa, etibar!  
Sənə sədaqətlə ölücəyəm mən.  
Harda mənliyimi xirdalasalar,  
yanına böyüyüb gələcəyəm mən.

1979

### NƏ YAXŞI

Torpaqda, səmada sənin nəfəsin,  
bir yeni nəğmədi səhər, nə yaxşı!  
Quşlar budağına qonub vələsin,  
şehi üstümüzə səpər, nə yaxşı!

Suların səsində təzə bir çalar,  
yüz il ömr eləsəm, yadımda qalar.  
Dərələr boyunca yer nəfəs alar,  
dumanlar meh olub əsər, nə yaxşı!

Təbiət həssasdı bir ürək kimi,  
yarpaqlar qızarıb ciyəlek kimi.  
Çəməndə gül gördüm kəpənək kimi,  
payızda gül-gülü bəzər, nə yaxşı!

Mənim mehribanım axar, durular,  
kədərli vaxtında boynunu burar.  
Fərəhli vaxtında yanımıda durar,  
sevinər nə yaxşı, gülər nə yaxşı!



Düzdür ki,  
həyatda yalandır ad-san,  
bir eşqə möhtacdı məncə hər insan.  
Sən bütün dünyaya dəyərsən, inan,  
dünya yaşamağa dəyər, nə yaxşı!

1978

### **QADINSIZ HƏYAT**

Bir gün səndən sonra bərk xəstələndim,  
canımda payızın əsən yelləri.  
Sənsiz mən anasız uşaq kimiydim,  
dünya yad qızıydı məndən ötəri.

Qızın küpə saldı, çay süzdü oğlun,  
gördüm o çəşibdi, ortada qalıb.  
Bir qorxu hiss etdim üzündə onun,  
neyləsin, yanında tək ata qalıb.

Nəvən də gəlmışdı, sənə oxşayan,  
həyat dil açmışdı onun dilində.  
Qırılan düyməni tapmışdı “şeytan”,  
iynə-sap gəzirdi köynək əlində.

Baxırdım üzünə bir anlıq susub,  
Məni ovsunlayan doğma səsiydi.  
Birinci dəfəydi ağrıya dözüb,  
susurdum,  
nazımı kim çəkəsiydi?!

Sənsiz dərk elədim mən bu dünyani,  
keçdi xəstəliyim bu həsb-halla.  
Sənin əllərinin şəfası hanı,  
ayağa qalxaydım bircə sığalla.



## TALEYİN SON TÖHFƏSİ

Sənin göz yaşına,  
sənin gülüşün  
hərəsi dünyanın bir çalarıydı.  
Biri — kölgəsiydi, biri — günəşİ,  
kölgədə üzüyüb, gündə yanırdım.

Göz yaşı — bir qadın çağırışydı,  
kişiləri kişiliyə çağırış.  
Gülüşün — bir qəlbin yaz yağışıydı,  
yaşamaq eşqiydi bəlkə bu yağış?!

Dilində şikayət, amma gülürdün,  
necə qərar tutub od buz içində?!  
Köhnə divar kimi hey söküldürdün,  
daş bina kimiydin sən toz içində.

Dünya şirin idi, acı deyildi,  
acılar, şirinlər necə təzəydi!  
Göz gözün sərrini açıb deyirdi, —  
biri o birinin xəbərçisiydi.

Bilmədim, bu yaşda nəydi günahım,  
qarşımıda bu gülüş, göz yaşı nəydi?  
Pənah gətirmişdin, mənə,  
pənahım! —  
Bəlkə bu taleyin son töhfəsiydi...



## **QADIN**

Pəncərəm öündə sular çağlayır,  
xal düşür gecənin aydınlığını.  
Qollarım üstündə bir qız ağlayır,  
inana bilməyir qadınlığına.

Başının örپəyi yana sürüşüb,  
içməyib, məst olub...  
Səbəbi nəydi?  
Yerin çəkisizlik qütbünə düşüb,  
bu qütbü nə vaxtsa o, keçməliydi.

Özü gözlədiyi bir gün gəlibdi,  
indi soruşmayın, heç bilməyir o.  
Qadınlıq qızlığa üstün gəlibdi,  
ağlaya-ağlaya gülümşəyir o.

Açıb gözlərini indi qalxacaq,  
tanımır özünü şirin röyada.  
Qızlar nə deyəcək, bilmirəm, ancaq  
mübarək!  
Bir qadın artdı dünyada.

Bir kişi qayğısı artdı,  
mübarək!  
Bu gecə bir qəlbə nur ələniبدi.  
Nə qədər qadın var, o qədər demək  
dünyaya qayğılar səpələnibdi.

Azalır o bəzən, artır o bəzən,  
sınanır varlığı, yoxluğu üçün.  
Bəlkə mən,  
dünyanı sevirəm qəlbən,  
qadın təbiətli olduğu üçün?!



Bəzən bir eyhamla, ya baxış ilə  
nə qədər istəsən söz demək olur.  
Yalnız bir qadının təbəssümüylə  
yüz ağlayan olsa, kırıtmək olur.

Köksündə gizlincə sevən ürəyi  
gözündə həmişə məlum olubdu.  
Kişilər öndən cəbrlə deyil,  
qadınlar sevəndə məğlub olubdu.

Qollarım üstündə bir göz yaşını,  
bir qərib gülüşü öpürəm hələ.  
Özü qız saçını,  
qadın saçını  
üzümə dağıdır öz əllərilə.

BORG

Neçə ki, qız idin,  
qayğısız idin,  
yerin çekisizlik tərəfindəydin.  
Rezin bir şar idi elə bil torpaq,  
atırdın, tuturdun... od idi qanın.  
Fəlsəfi mənası yox idi o vaxt  
sənin nəzərində hələ dünyanın.

Adamlar, gülüslər başqaydı o vaxt,  
həyat gah əyləncə, gah ovsun idi.  
İmtahan zamanı “dörd”, ya “beş” almaq  
bəlkə də yeganə bir arzun idi.

İndi gözlərində bir özgə qayğı,  
ötən gün hardasa batan səs imiş.  
Gəlinlik —  
ağappaq badam budağı,  
bir ömrün zəriflik mərhələsiymiş.

Sənin nəfəsiyin hərarətində  
elə bil günəşin od nəfəsi var.  
Həya var, ismət var hərəkətində, —  
qədim bir millətin ənənəsi var.

Gözünə o nuru, o baxışı da,  
nənələr veribdi hey zaman-zaman.  
Gəlincik bəzəyən qız uşağı da  
ana ürəklidi, əslinə baxsan.

Qoy yeri gəlmışkən deyim bir sözü,  
nə var yer üzündə anadan əziz?  
Sənin yastığına baş qoymaq özü  
cəmiyyət önündə borcludu, şübhəsiz.

Halal süd əmmişik ana döşündən,  
yaşa, bu müqədəs duyğular üçün.  
Bəlkə də qadına borcludur Vətən  
onun böyütdüyü oğullar üçün.



## OĞLUMA

Anan xəstəxanada,  
mən də başıqarışıq.  
Qalx, oğlum,  
sənə qurban,  
nə yatmışıq, yatmışıq.

Doqquzda, onda deyil,  
daha bizdən ötəri, —  
altıda açılacaq  
bu dünyanın səhəri.

Nə qədər qayğılar var,  
nə qədər fikir, oğlum.  
Bir evin min dərdini  
tək anan çəkir, oğlum.

Dən düşüb saçlarına,  
ağırlaşıb, yorulub.  
Onun qadın ürəyi  
qayğılardan yoğrulub.

Adı sığal isteyir,  
bəzən qadın ürəyi.  
Diqqətdi, mərhəmətdi,  
onun duzu-çörəyi.

Vaxt olub duymamışam,  
nazını çəkməmişəm;  
ona yox, özgəsinə  
gedib tərif demişəm.

Bayramlarda gül alıb,  
deməmişəm mübarək!  
Yaralanıb hardasa  
o zərif, həssas ürək.



Neçə qadın içində  
seçilir sənin anan.  
Qızılgül seçiləntək  
qərənfillər yanında.

Çay dəmlə, çörək bişir,  
süfrə aç, öyrən, oğlum.  
Xəbərimiz yox imiş,  
evdən-eşikdən, oğlum.

Köynəyimiz ütülü,  
yorğan-döşək təzə-tər.  
Bizə xidmət eləyib  
o əllər, zərif əllər.

Elə isteyirəm ki,  
anan qayıdır gəlsin;  
iki kişi bir evə  
baxa bilməyib, — desin.

Elə isteyirəm ki,  
evə dönək, ay oğul.  
O danışın, danlasın...  
biz sevinək, ay oğul.

1985

## SƏSSİZ

Sən məndən incimə, dünya gözəli,  
bir gözəl qadını itirmişəm mən.  
Sən şirin ədalı,  
şirin busəli,  
ağzımın dadını itirmişəm mən.

Gəlib gözlərimin keçir önünə, —  
Mən onu bu qədər qısqanc bilmirəm.



Açıb saçlarını tökmə ciynimə,  
sənindi, onundu bu saç, bilmirəm.

Onu eşidirəm sənin səsində,  
sən sənsən,  
ortada mən kim oluram?  
Həyatın bu sirli məhkəməsində  
gizli cəzalara məhkum oluram.

Qadın öz evindən əbədi köçmür,  
onun nəfəsi var, ruhu var evdə.  
Qayıdır heç şeyi təzədən ölçmür,  
amma bir kimsəsiz ahı var evdə.

Bəlkə bu duyğudur səssiz ağlayan,  
uçub yuvası da, aşiyani da.  
Bu həsrət oduna yandın,  
Nəriman,  
yandırma həsrətlə yaşayın da.

### “GƏZƏYƏN QIZ”

*R.Həmzətova*

Səni görübdülər dağüstü parkda,  
gün bir az aşağı əyilən vaxtda.  
Kinodan çıxanda görübələr səni,  
ötürüb harasa bir nəfər səni.  
Sonra bir avtobus duracağında,  
sonra bir metronun çıxacağında,  
sonra bir taksiyə mindiyin yerdə,  
sonra da evə gec döndüyün yerdə,  
haraya gedib sən göz qoyubdular,  
adını “gəzəyən qız” qoyubdular.



Məni gözləyibsən dağüstü parkda,  
gün bir az aşağı əyilən vaxtda.  
Səni o kinoya mən aparmışam,  
özüm ötürmüşəm sonra, qadası.  
Od tutub yanağıн, üzүн yanmasın,  
yenə görüşmüşük gedib bir axşam:  
əvvəl bir avtobus duracağında,  
sonra bir metronun çıxacağında,  
sonra bir taksiyə oturmusan sən,  
mənim görüşümə gecikdiyindən.  
Özüm saxlamışdım bir dəfə səni,  
bir az gec ötürdüm mən evə səni.  
Gör, necə yerbəyer, necə adbaad,  
məni görməyiblər,

10

Kinoda iki yer boş qaldı bu gün,  
iki tamaşaçı azaldı bu gün.  
Getdik... ikimizi itirdi bağlar.  
Kinoya getmişdik,  
soruşacaqlar:  
desələr necəydi?.. De ki, qiyamət!  
Desələr nə idi?.. De ki, məhəbbət!  
Düz desən qorxuram... axı, söz olar.  
Bu dəfə  
yalan de, qoy inansınlar.

1970

## GÖZÜ YOXDU

*Küçələrə su səpmişəm,  
yar gələndə toz olmasın.  
Xalq mahnısı*

Küçələrə qar yağıbdı,  
torpağı var, tozu yoxdu.  
Xəstə qalib gözü yolda,  
səsi gəlir, sözü yoxdu.

İnsan dərdə layiq olar,  
bəxti yatsa, ayıq olar.  
Yadın evi soyuq olar,  
ocağı var, közü yoxdu.

Dərdin alım, bizim dağlar!  
Quyu suyu sərin saxlar.  
Biri gülər, biri ağlar,  
bu yazıya pozu yoxdu.

Sirri çoxdu bu dünyanın,  
vay halına qul olanın.  
Sən gördüyün Nərimanın  
adi qalib, özü yoxdu.

## EVDƏ ARVAD OL MAYANDA

Evdə arvad olmayanda  
düymə də qırılır düşür.  
Yel budağı oynadanda,  
Yarpaq da ayrılır düşür.

İsti nəfəs, doğma ocaq  
varsə, səni qoruyacaq.



Yıxılanda xançal, biçaq  
qınından sıyrılır düşür.

Nəriman, nələr çəkirsən,  
torpağa qan-yaş tökürsən.  
Yam-yaşıl güllər əkirsən,  
sapından saralır düşür.

17.08.2000

### XƏBƏR VER O GÖZƏLDƏN

Deyərdi, danışardı,  
arzuyla yaşayardı.  
Tikməyi xoşlayardı,  
oğlunu, bir də məni  
ərk ilə danlayardı,  
üzümüzdən öpərdi.  
Köz üstə su səpərdi.  
Ən böyük sevinci də  
ilkin qız nəvəsiydi,  
nənəlik həvəsiydi.  
Bir də kürəkəninə  
süfrə açıb bəzəmək  
onun zövq mənbəyiyydi.  
Ürəyi geniş idi,  
Hövsələsi dar idi.  
Evimiz olmayandan  
o hələ evdar idi.  
Teatr aşiqiydi,  
musiqi vurğunuydu.  
Güldümü - uğunurdu.  
Ortabab şairləri,  
bir də şöhrətliləri



oxumamış doyardı  
və kənara qoyardı.  
Bax, beləcə yaşardıq,  
küsərdik, barışardıq.  
Su olub buxarlanıb,  
quş olub uçub əldən.  
Ötən bulud, əsən yel,  
xəbər ver o gözəldən.

### İÇİMDƏ

Üzümü xoş görüb, xoşbəxt deyirsən,  
ağrı içimdədi, yara içimdə.  
Dərdimi soruşma, a dərdin alım,  
gəl axtar içimdə, ara içimdə.

Qapalı ümmandı elə bil sına,  
çalxanır, sığışmir öz hövzəsinə.  
Qızıl balıq kimi üzür tərsinə,  
ürəyi salıblar tora, içimdə.

Ürəkdən çəkirəm, ürək acıyam,  
fikir dünyasıyam, söz yamacıyam.  
Özüm özüm boyda dar ağacıyam,  
dara çəkilirəm, dara, içimdə.

Taleyim xeyrə yox, şərə qol çəkir,  
dərdi ya qız çəkir, ya oğul çəkir.  
Nazim fikirlidi, gözü yol çəkir,  
Xatirə yanında, Sara içimdə.



### SƏN YAŞA

Səni daş eylədilər  
o daşa qurban olum.  
Qızın “Ana” çağırır,—  
anaşa qurban olum.

Ağrışan ağrıyardım,  
yaranı sariyardım.  
Saçını darayardım,  
o saçə qurban olum.

Ürəyimdə söz qalib,  
külün altda köz qalib,  
baxa-baxa göz qalib,—  
göz-qasa qurban olum.

Baxan baxır yan gedir,  
gələn pərişan gedir.  
Daş qalır, insan gedir,  
Sən yaşa, qurban olum.

### KÜR AXIR

Tale məni əzizləyir  
sığalı qapaz qarışq.  
Külək əsir, yağış döyür,  
gələn qışdı yaz qarışq.

Mən bal yedim dadı zəhər,  
gülüş gördüm yarı qəhər.

Mən yas gördüm gülürdülər,  
mən toy gördüm yas qarışq.

Tale mənə bata bilmir,  
qovur, hələ tuta bilmir.  
Nişan alır, ata bilmir, —  
Kür axır Araz qarışq.

### **ƏCƏL GƏLİNCƏ SƏN GƏLDİN**

Təzə ili tək keçirdim,  
yuxuma gecə sən gəldin.  
Yanıma gələ bilmədin,  
evə gizlicə, sən gəldin.

Ayrı saldı illər bizi,  
necə tapdın yolu, izi.  
Tanidinmə evimizi? —  
əcəl gəlincə, sən gəldin.

İndi bildim nədir vəfa,  
bitmədi bu cövri-cəfa.  
Nə çoxdu qohum-əqraba,  
bircəmsən, bircə sən gəldin.



### **YOXDU ƏVƏZİN, EY KÖNÜL**

Çox yalvardın, az eşitdi,  
daha nə desin, ey könül.  
Səndən qeyri yalan şeydi, —  
yoxdu əvəzin, ey könül.

Taleyimə bir gün düşüb, —  
bağlayıblar, düyun düşüb.  
Hamı evdən sürgün düşüb,  
batıbdı səsin, ey könül.

Qaralmasın od nəfəsin,  
gəlməyən gəlmir, gəlməsin.  
Buna bir bəndə neyləsin,  
Allah neyləsin, ey könül.

### **MƏNƏ YALAN DE...**

Əziz Ağamehdi, həkim qardaşım,  
ümidim artıbdı səni görəli.  
Gör harda haqlayıb əlli beş yaşım, —  
yolun nə sonudu, nə də əvvəli.

Mənim xatirimə sən məni aldat,  
qulağım həmişə səsdədi, həkim.  
Gördün ki, çətindi, düz demə heç vaxt,  
xəstəyə baxan da xəstədi, həkim.

Sənin düzlüğünü özüm görürəm,  
sən mənə yalan de, yalan, ay həkim.  
Hippokrat andına mən and verirəm,  
özün də yalana inan, ay həkim.



Dediyin yalani sən doğru çıxart,  
inan rengenə yox, hissinə, həkim.  
Sağalmaz bildiyin xəstəni sağalt,  
sən özünə inan, mən sənə, həkim.

Mənim nəfəsimə qat nəfəsini,  
sinəmə saf hava dolsun, ay həkim.  
Düzün yox,  
yalanın təntənəsini  
görüm, ovsun olsun, ovsun, ay həkim.  
Bir dəfə mən deyən olsun, ay həkim.

*Avqust, 1986,  
Mərdəkan*

### ...YA İKİ

*Dost-mehriban ya bir olar, ya iki.  
Molla Cuma*

Uzaq eldə gedib yatan xəstəni  
gəlib görən ya bir olar, ya iki.  
Sayma mənə sinəsinə döyəni,  
sinə gərən ya bir olar, ya iki.

Can dediyin axtararsan, yox olar,  
sən ac olsan, o dar gündə tox olar.  
Düz deyiblər, ürək verən çox olar,  
çörək verən ya bir olar, ya iki.

Yaxşı şeydi bir yaxşı dost, mehriban:  
gələ-gedə, ayrılmaya yanından.  
Hər yetənə çox üz vurma, Nəriman,  
üz göstərən ya bir olar, ya iki.



## QOŞA MƏZAR

*Ağstafanın Qıraqkəsəmən kənd  
qəbiristanlığında anamla dayım yana-  
şı dəfn edilib.*

Bacı-qardaş yanaşdı,  
məzar məzara söykənib.  
Köhnəlib iki başdaşı,  
dəmir hasara söykənib.

Bu dünyaya gələn gedib,  
nə əl çatıb, nə ün yetib.—  
Yovşanlıqda güllər bitib,—  
Gülzar gülzara söykənib.

Kim daş atdı bu bacadan,  
keçmədi gəncdən, qocadan.  
Baxma torpağa ucadan,  
torpağa Sara söykənib.

*13 iyul, Ağstafa,  
1992*

## BAX

Xəstəliyə qısqanıram,  
aramıza girənə bax!  
Məni sənə, səni mənə  
dünyada çox görənə bax!

Heç bilmirəm bu nə şertdi,  
mənə düşən yenə dərddi.  
Gör bu dünya nə namərddi,—  
xeyir istə, şərinə bax.



Duman aldı dağ-daşımı,  
tutub qaçdım mən başımı.  
Sən silmişdin göz yaşımı,  
aç, yaramın yerinə bax.

Qar ələndi qara telə,  
bir ömürü verdim yelə.  
Qəm axtarsan innən belə  
Nərimanın şerinə bax.

*Dekabr, 1993*

## YOXDU

Soruşdum dünyada kim var,  
dedilər ölüm-itim var.  
Adlı-sanlı bir yetim var,  
atası-anası yoxdu.

O dağ sənin, bu dağ mənim,  
yol-iz sənin, ayaq mənim.  
Səs sənindi, qulaq mənim,  
hanı bəs,  
sədasi yoxdu.

Üşümürmü üzün orda?  
Gecəynən-gündüzün orda.  
Adın burda, özün orda,  
bəs deyirlər, — yazı yoxdu?!

Yaşatdım əhdi-peymanı,  
gördüm yaxşıynan yamanı.  
Var dünyanın Nərimanı,  
dünyanın Sarası yoxdu.

*27.01.08*



## GÜLÜŞLƏR

İlahi, o necə gülüşlər idi? —  
bir sinədolusu o “Şüstər” idi.  
Bir şahin qıyyası,  
bir kəklik səsi,  
dünyanın sonuncu bir möcüzəsi,  
qadının Allahlıq iddiasıydı,  
özünü gülüşlə odduyasıydı.

Elə bil buz üstə od ələyirdi,  
bir yandan təbiət, bir yandan özü.  
O gülüş — şıdırğı rəqs eləyirdi,  
oynayan özüydü, əl çalan özü.

Bilmədim, kiminsə o benzəriydi, —  
hansı döyüşünsə cəngavər qızı!  
O özü-özünün şah əsəriydi,  
Tanrı bu heykəlin tamaşaçısı.

1998

## DÜNYA DƏYİŞƏYDİ KAS

Ulduzumuz göydə yox,  
yerdə görüşəydi kaş.  
Yerimiz bircə dəfə  
dəyişik düşəydi kaş.  
Mənə mənim dilimdə  
sən də "Cənim!" deyəydin,  
bir səhraya düşəydin,  
dalimca mələyəydin.  
Görəydin nədir sevmək,  
necə olur mələmək.



Uzanaydı o yollar,—  
qaçaydın, yixilaydın,  
dizin yox, dizə nə var,  
ürəyin qanayaydı,  
duyayıdı, anlayayıdı.  
Göyün pəncərəsindən  
yerə işıq düşəydi,  
yer dəyişik düşəydi.  
Nədir, — mən də görəydim  
buz kimi soyuq olmaq,  
ola-ola, — yox olmaq.  
Dünya dəyişəydi kaş,  
yerimiz bircə dəfə  
dəyişik düşəydi kaş.

30.01.97

### DÜNYA ALDADIRMIŞ

Deyirdim, həyatda bircə xanım var,  
bir də bir kişi var —  
sənə yaraşan.  
Daha nə xatırə danışanım var,  
nə süfrə başında mənə sataşan.  
Taleyim mərhələ-mərhələ verdi  
səninlə keçdiyim  
yolu-izi də.  
Bu dünya bizimlə əl-ələ verdi,  
dünya aldadırılmış ikimizi də.

Yüz qızın içindən seçdim bir qızı,  
yüz qəbrin içində bir qəbirim var.  
Aylar həsrətiyəm, illər ayrisı,  
ya daşdı ürəyim, ya səbirim var?!



### **SOYADIMLA ÜZ-ÜZƏ**

Qəbirlərin içində  
sadə bir qəbir sənin.  
Soyadın mənimkidir,  
ad sənin, ömür sənin.  
Nə uşaqlar var idi,  
nə indiki vəzifəm,  
nə evim, nə ünvanım,  
nə indiki ad-sanım.  
Kəbin kağızımıza yazıldın,  
iki oldum,  
ancaq səninki oldum.  
İndi sənin yanında  
səni haraylayıram.  
Soyadınla üz-üzə  
dayanıb ağlayıram,  
səni haraylayıram.

### **GƏRAYLI**

Səni səndən qormadım,  
Sənə göz dəydi, göz dəydi.  
Yan keçdi məndən, əzizim,  
Sənə düz dəydi, düz dəydi.

Ağladılar, soyudular,  
Taxta tabuta qoydular.  
Tabuta buta qoydular,  
Yerə üz dəydi, üz dəydi.

Qurban gözlərə, qaşlara,  
O gözdən axan yaşlara.  
Yixildim, böyrüm daşlara,  
Dəydi, pis dəydi, pis dəydi...



### SƏN NECƏ YOXSAN Kİ...

Qaynayıb-daşırıdı Moskva yenə,  
maşınla, insanla doluydu yol-iz.  
Adamlar qol-qola, çiyin-çiyinə...  
Tək qalan mən idim, sənsiz!

Daha tələsmirdim xəstəxanaya,  
nə dərman gəzirdim, nə həkim-filan.  
Sən də  
bu dünyada yox idin daha,  
səni aparmışdı, səni yaradan.

Necə inanırdıq dava-dərmana,  
hayif, iynələnən o cana, hayif.  
Moskva inanmır göz yaşlarına,—  
ağlayıb gözündən olana, hayif!

Bir qadın geymişdi geydiyin donu,  
mat qaldım, dünyanın bu işinə də.  
Yerişlər içində —  
küçə uzunu,  
axtardım, rast gəlim yerisinə də.

Sənin yoxluğunu mən bilə-bilə,  
səni axtarırdım, gəzib şəhəri.  
Bəlkə göyərçinə dönübən elə? —  
qonmaq istəyirdi ciynamə biri.

Meydanlar qaynayır burda daima,  
ən nəhəng qarışqa yuvalaritək.  
Nə Kaysın Kuliyev çıxır qarşıma,  
nə Nazim Hikmət var,  
görüb sevinək.



Biri sual verdi:

— Nədir daimi?! —  
sınamaq istədi məni deyəsən.  
İndi ən müasir, ən ictimai,  
mənim bir nəğməm var:  
sənsən, o sənsən.

Eşq üstə hallanır vəfa, etibar,  
könülsüz içilən şərbət acıdı.  
Qadınla qurbanlıdə yaşamaq olar,  
qadınsız Vətən də cansızlığıçıdı.

Ruh kimi yaşayır insan həyatda,  
dərk edə bilmirik, başqadır aləm.  
Sən necə sağsan ki, —  
yoxsan həyatda,  
sən necə yoxsan ki, —  
özüm sənnənəm.

*Moskva, 21 mart 1989*

\* \* \*

*“...Nəriman olduqca həssas bir şairdir. O bir qartalın ucuşunda, bir lalənin duruşunda, bir körpənin baxışında bütün kainatı, ictimai aləmi və məna dolu həyatımızı görmək istəyir. Şair bir çıçəyə baxıb deyir:*

Bu gülün rəngində vardı bir donun,  
həyatı sevirdin, axı sən, ana.  
Nə deyim, bəlkə də geyinib onu  
təzədən dünyaya gəlmisən ana?

*Ana həsrəti ilə böyüyən bir gəncin məhəbbətini ifadə  
üçün nə gözəl bir xitab!*

*Nəriman şerlərində bədii xitab, müraciət, məqbul və  
münasib bir üsuldur. O, qarşısında dayandığı hər şeyi dilə  
gətirib danışdırır, həsbi-hala cəlb edə bilir. Arı qonduğu  
çıçəklərdən ətir toplayan kimi, şair də ürəyinə yaxın hər  
şeydən dərin məna, şer ülviyəti çəkmək istəyir...”*

**Mir Cəlal.**  
*“Könlüm şer istəyir” kitabına ön sözən.*  
**1964**

*Nəriman Həsənzadə*

---

*Şəxsiyyət istəyir bütün zamanlar,  
yoxsa cəmiyyətdə inkişaf olmaz.*

**N.Həsənzadə**

*Seçilmiş eserleri. 7 cildə, 1-ci cild*



*Durnalar  
vurulur  
qaqqıldasanda...*

*Qabağı kəsilir, sular daşanda,  
durnalar vurulur qaqqıldaşanda.  
Ceyranlar ovlanır düzə çıxanda,  
istedad qovulur üzə çıxanda.*



*Jurnalist Mir Şahinə*

**B**akıda döyürlər jurnalistləri,  
siz xəbər tutunca, Zat-Aliləri.  
Bizə daş atırlar sizdən bixəbər,  
yetmiş il döyüldük, söyüldük, yetər.  
Araz qıraqında, Kür sahilində,  
yetmiş il danişdıq Ezop dilində.  
Sətiraltı yazdıq düz sözümüzü,  
özgəyə dedirdik öz sözümüzü.  
Qələm dəyənəklə üz-üzə gəlir,  
axırda yenə də söz Sizə gəlir.  
Əyriyə əl çalıb, düzə gülən var,  
bir çomçə tutana yüz bükülən var.

Qurtara bilmədi nitqini pəltək,  
Natiqin ağızında dili qısaydı.  
Bu qədər qürurlu olmazdı pələng,  
o da pişik kimi miyoldasayıdı.

Qələmlə yazdırınız tariximizi,  
qılıncla yazılın tarixə əvəz.  
Qələm-dəyənəyə xidmət eləsə,  
“İstiqlal” sözünü o yaza bilməz.

Qabağı kəsilir, sular daşanda,  
durnalar vurulur qaqqıldaşanda.  
Ceyranlar ovlanır düzə çıxanda,  
istedad qovulur üzə çıxanda.

Şahidlər unutmaz o şəhidləri,  
çoxunu doyurub öldük acından.  
Seçildi vətənin mücahidləri,  
asıldı vətənin dar ağacından.



Ağrı canımdadı, dərd ürəyimdə,  
daim üz-üzədi yaxşı pis ilə.  
Jurnalist döyüşür mülki geyimdə  
Gündə “vətən” deyən vətənsiz ilə.

Niyə hücum çəkir, gecə gündüzə,  
niyə qənim olub işığa zülmət?  
Həqiqət böhtanla gəlir üz-üzə,  
qışqıran BÖHTANDI,  
susən HƏQİQƏT!

Vay sənin halına, ay qızıl öküz,  
öldürdü bu qədər işləmək səni.  
Çaqqallar xəbərçi,  
tülkülər üzsüz, —  
ya şir dağıdacaq,  
ya pələng səni.

Cavidin, Müşfiqin vaxtından bəri,  
içimdə tufan var, gözümüzdə xiffət.  
Döyün,  
millət deyən jurnalistləri,  
bəlkə yuxusundan oyana millət.

### MƏNİ BAYRAQ KİMİ TUTUN YUXARI

Mənim həyatımın nə mənası var,  
sizin üzünüzdə gülüş olmasa.  
Babamın yadigar bir duası var:  
səngər nəyə gərək döyüş olmasa.

Həyatın əzəli qanunu budur,  
bağı dolaşırlar bağ bağ olanda.



Hər torpaq dünyada  
məmləkət olmur,  
parça var — yaşayır bayraq olanda.

İnsanlar olubdu dünyada bir vaxt,  
kimidən ad qalıb, kimidən əsər.  
Dibçəkdə bəslənən palıdlara yox,  
çöldə — ağaclarla meşə deyiblər.

Çətindir keçilən ömür yolları,  
yaşamaq özü də istəyir hünər.  
Məni bayraq kimi tutun yuxarı,  
sizə lazıim olsam... o parça qədər.

## GİROV

Bilmirəm, bir ömrü yaşamışammı,  
ya heç yaşamağa başlamışammı?  
Bəlkə yüz ilim var hələ qabaqda,  
bəlkə bircə həftəm qalıb o vaxta?

Deyirlər, söz qalır dünyada yalnız,  
gəldi-gedəriyik qalan hamımız.  
Deyə bilmışəmmi qalan söz olsun,  
adımla çəkilən filan söz olsun.

Adım Nərimanın adıdır, nə qəm,  
o şöhrət qazanıb getdi bu ada.  
Şöhrətli bir adı yaşıdan mənəm,  
şöhrətsiz olan da mənəm dünyada.

Adlar yolumuza çıraq olurlar,  
yolların mənzili kəsə olmayırlar.  
Bir söz qəzasında həlak olurlar,  
bu ömür — hər ömrə nəsib olmayırlar.



Ürəkdi bu eşqlə qaynayıb-daşan,  
sinəmdə çırpınır alışmaq üçün.  
Bir insan ömrünü girov qoymuşam  
bir şair ömrünü yaşıatmaq üçün.

1958

**NƏ QƏDƏR DESƏK DƏ  
SƏNSƏN ARXAMIZ...**

Öz ağrım ömürlük özümə bəsdi,  
özgəyə yamanlıq gəlmir əlimdən.  
Amma bu çarx ki var — əvəz-əvəzdi,  
yıxanlar yıxılır o mərtəbədən.

Yerdə bəndəsini Göylər unudub,  
Diz yerə dirənir, əl də yuxarı.  
Qarğanı bülbülə bərabər tutub,  
sən də yanılırsan, ey ulu Tanrı!

Sənin dərgahına yazılmış olmur,  
sən təksən, biz yerdə saysız-hesabsız.  
Adın arxamıza bir dayaq olmur,  
nə qədər desək də sənsən arxamız.

Çəkir qılincını qisas alanlar,  
dərddi, biri bilir, beşi də bilmir.  
Mığmiğa səsinə həssas olanlar,  
şahin naləsini eşidə bilmir.

14.03.98

*Seçilmiş əsərləri. 7 cilddə, 1-ci cild*



*Nəriman Həsənzadə*

*Yazgalar Şəhərəqə,  
Naxçıvan klubu. 1986.*



### **“TƏZƏ” XALQ GƏLİR**

*...müğənni restoranda pişiyinə  
ad günü keçirirdi.  
qəzetlərdən*

Pişiyə ad günü keçirirdilər,  
araqdan, konyakdan içirirdilər.  
Müğənni pişiyə qulaq asırdı,  
səsini səssizcə lentə yazırı.  
Pişik ləhcəsində, pişik dilində  
xanımlar, ledilər məzələnirdi.  
Pişik müğənninin bəy mənzilində  
ruhlar pərvazlanır, təzələnirdi.  
Təzə dil açanlar azadlığıydı,  
pişiklər, siçanlar azadlığıydı.

Müğənni oxuyur, rəqqasə gəlir,  
bu yarımvəhşidi, o yarıçılpaq.  
Toyda “yallı” gedən “həvəsə” gəlir,  
xarici ritminə rəqs edir əxlaq.

Bu cür Azadlığı başa salırlar,  
bu cür İstiqlalı daşa çalırlar.  
Bu cür Məmləkətə sahib çıxırlar,  
bu cür başımıza qaxıb, çıxırlar.  
Bu cür mənəviyyat, ya əxlaq gəlir,  
bu cür xalq içində “təzə xalq” gəlir.

Burda unudulub soyuq çadırlar,  
burda xatırlanmır biz görən illər.  
Burda gecə yeyib, gündüz yatırlar,  
burda o məsələ... onu deməzlər!

Dilənçi əl açıb küçədə inlər,  
yazlıq niyə gəlib dünyaya, bilmir.  
Pişiyin dilini başa düşənlər,  
millətin dilini anlaya bilmir.



## MƏN BİR ÖMÜR SÜRDÜM

Vətəni böldülər pisə, yaxşıya,  
bezdik yabıların kişiñəməsindən.  
Oğul isteyirəm indi yaşaya,  
dözə dözdüyünə bir də yenidən.

Bəsdi danışdığın tər tökə-tökə,  
üfürmə, gözümə körük görünür.  
Vətən siz tərəfdən kiçikdi bəlkə,  
çadırdan baxanda böyük görünür.

Ərköyün doğulub bəzi adamlar,  
vətən tərifləsin gərək onları.  
Gülsün üzümüzə üzdə o ki var,  
biz də içimizdə soyək onları.

Həyasız hər yerdə bimərifətdi,  
tanımad qohumu-qardaşı tapsa.  
O ki, bir sifətdə neçə sifətdi,  
özünü təriflər bir naşı tapsa.

Daş daşa soykənsə, daş divar olar,  
daş sıkəst eləyər ayağa düşsə.  
Yol getsən, yol uzaq, dünya dar olar,  
keçinin axsağı qabağa düşsə.

Mənim dediyimi təkrar deyirdi,  
çuğullar yozurdu qul ləhcəsində.  
Dildən dərs deyənlər kəkələyirdi,  
bəzi qəzelərin səhifəsində.

Mən dözdüm, dedim ki, bir vaxt olacaq,  
kürsüyə qalxacaq həqiqət özü.  
Bilmədim, ürəyim infarkt olacaq,  
İnfarktdan yatırılmış cəmiyyət özü.



Gedin, tərifləyin bir-birinizi,  
mən bir ömür sürdüm, siz sürün iki.  
Satın ölümüzü və dirinizi,  
Vətən mənimkidi, bazar sizinki.

**ŞAİR  
TALEYİNDƏN YARIYA BİLMİR**

*“Mənə bir it hürür, bir qara çaqqal”.*  
Ə.Cavad

Ulamaq azaddı, hürmək də azad,  
itin it mərəzi dəyişmir, Ustad!  
İti qısqırınlar dəyişir, Ustad!  
gizli asqırınlar dəyişir, Ustad!

Allah, yer ləkəli, göy ləkəliymiş,  
bir cavab yox imiş suallar üçün.  
Bir şair nə qədər təhlükəliymiş, —  
bir sürü bu “qara çaqqallar” üçün?!

Mən indi bildim ki, nədir bu cəza,  
niyə ürəyimiz gizli çat verir.  
Niyə istedadlı istedadsızıa,  
ya qanan qanmaza hesabat verir.

Yaşadın bu ruhla, yandın bu ruhla —  
bu eşq mənzilində döyüldün, Ustad!  
Sən də yol gedirdin qaragüruhla,  
amma o karvandan deyildin, Ustad!

Bir səmə it gördüm, boynunda qatma,  
Ağsaqqal dedi ki, ona daş atma.  
O itin səsini tanıyor itlər,  
o çoxdu, sən təksən, çox təki didər.



Şirin xatırədi indi o xiffət,  
şair taleyindən yarıya bilmir.  
Niyə sağlığında susur cəmiyyət,  
şairi itlərdən qoruya bilmir?!

1992

## MƏN Kİ, TANRI ŞAİRİYƏM

*“Səhv düşəndə yerimiz”*  
Qabil

Niyə məndən inciyibsən, a mehribanım,  
məndən başqa inciməyə adammı yoxdu?  
Məni mənsiz yaşıdanım, məni duyanım,  
mən ki, Tanrı şairiyəm, Tanrınmı yoxdu?!

Bəlkə sənin gündüzünü axşam elədim?  
Məndən Günəş istədin sən, mən şam elədim.  
Gedib sənsiz harda salam-kəlam elədim?  
yoxsa küsüb-başrımaqnan aranmı yoxdu?

İndi məni paklıq üstə asıb-kəsən var,  
indi yerin altdan çıxıb, üstə gəzən var.  
Çətindi bir baş saxlamaq, yüz başkəsən var,  
əyrini düz çıxarmağa yalanmı yoxdu?

Taladılar, dağdılar, söküb-yığdılar,  
aşağılar yuxarıya qohum çıxdılar.  
Hərəsi bir mülk tikdirib, yüz ev yıldızılar,  
sənə qurban, and içməyə Quranmı yoxdu?

Payız tökən yarpaq kimi mən ələnmişəm,  
xırmanlarda sovurublar, dənələnmişəm.  
Zəmanəni tərifləyib şübhələnmişəm,  
desəm, məni başa düşən xalqımmı yoxdu?



Mən nə deyim,  
taniyırsan mən deyənləri,  
baş saxlayıb başsızlara baş əyənləri.  
Keçi kimi, qoyun kimi mələyənləri,  
bu sürüünü otarmağa çobanmı yoxdu?

Ürəyimin infarktından gördüm məhşəri,  
bilən bildi, deməsəm də mən bu xəbəri.  
Eşitdim ki, eşitməyib Zat-Aliləri,  
mənim ona deyiləsi ağrımı yoxdu?

Mən ki, vətən davasında qeyrət demişəm,  
sənin lənət dediyinə lənət demişəm.  
Azərbaycan demişəm mən, millət demişəm,  
millətimə mən üz tutsam, haqqımmı yoxdu?

Bir sənətkar ömrü qoydum mən bu xalq üçün,  
haqq istədim, danladılar məni “haqq” üçün.  
İndi gedib bayquş üçün, yapalaq üçün,  
haqqı harda sübut edim, harammı yoxdu?

Qonşuların biri zəlil, o biri xəstə,  
zənginlərin içi boşdu, zahiri xəstə.  
Belə quşlar dünyasının şairi xəstə,  
döyüş günü öndə gedən misrammı yoxdu?

Niyə məndən inciyibsən, a mehribanım,  
məndən başqa, inciməyə adammı yoxdu?  
Məni mənsiz yaşıdanım, məni duyanım,  
mən ki, Tanrı şairiyəm, Tanrınmı yoxdu?



## ƏSRİN ƏVVƏLİNDE XALQ DÜŞMƏNİYDİ

Deyirlər, qoruqdu Nargin adası,  
arxivlər açıldı, Nargin açılmır.  
Bir qalın qovluqdu Nargin adası,  
elə bağlayıblar, düyüń açılmır.

Orda şəhidlərin məzarı yoxdu,  
qarışib sümüklər, başlar, ayaqlar.  
Xarabazarı var, gülzarı yoxdu,  
orda ağrı deyib küləklər ağlar.

Sorus, dalğaldardan Seyid Hüseyni!  
Eşitdim Müşfiqin son gileyini, –  
o batdı sularda “Oxu, tar!” – deyə,  
sahil marş çaldırdı “Proletar!” – deyə.

Şair müqəddəsdi, o qan-qarğışdı,  
yatmayıb, oyaqdı indi bu ruhlar.  
Xəzər neft qarışq,  
qan qarışıqdı, –  
cəsədlər üstündə qaxıldı buruqlar.

Milləti millətdən təmizlədilər,  
Vətən  
Vətən boyda bir qəfəs oldu.  
Hani siyasetdən qaçan şairlər,  
niyə göz öündə "görünməz" oldu?!

Müsavat qaldırdı göy bayrağını,  
boğulduq selində öz qanımızın.  
Şəhidlər boyadı ilk varağını  
AZƏRBAYCAN adlı dastanımızın.



Məmməd Əmin bəyin  
günahı nəydi?  
mühacir adıyla gəzdi dünyani.  
Əsrin əvvəlində – xalq düşməniydi,  
əsrin axırında – xalq qəhrəmanı!

Salam, adalarda açılan səhər!  
salam, sürgünlərin nalə səsləri!  
Qovluq tabutlarda dəfn elədilər  
ölümündən qabaq bu ölməzləri.

Yazlıq o xalqa ki, tanımır sizi,  
bir yiğin sümükdü, başsız bir bədən.  
Taniyb tanıdaq biz əslimizi,  
yazılan nə varsa,  
yazaq yenidən.

*Oktyabr, 1992*

\*  
\* \* \*

Döyüldüm dəmir kimi,  
döyüşdə gərək oldum.  
Yoğruldum xəmir kimi,  
gördülər çörək oldum.  
Əkildim torpaq kimi,  
göyərdim, çiçək oldum.  
O qədər dandılar ki,  
axırda gerçək oldum.



## ULU SÖZ DÜHASI

*"Hər incə sözə bir söyüş eşitmək lazımlı gəlir.  
...mənə yaş kərpic kimi kəsək atırlar".*

**Nizami**


"Allah"a daş atır rəzil bəndələr,  
hani bu torpağın mərd oğulları?!  
Xəzinə aparır quldur şairlər, –  
təşbeh oğruları, söz oğruları.

Üzdə vətən deyib, dalda soyurlar,  
ürəyə soxulub, gözə girənlər.  
Adını "sənətkar",  
"şair" qoyurlar,  
ən böyük şairi pisikdirənlər.

Tərif deyiləndi söyüş eşidən,  
açıq bəhsə girib nadan, şairlə.  
Söyüşün yelidi məni üzüdən,  
yenə yola getmir zaman, şairlə.

Sərçələr oxuyur qartal yerinə,  
əyri pərdələrmi düz hava deyir?!  
Baxır istedadsız biri-birinə,  
bu ona,  
o buna – Mərhaba! – deyir.

Sən kimsən... təhqirə darılma, şair,  
keçir köynəyindən can duasını.  
Zirvədən-zirvəyə boylan arabir, –  
xatırla ən ulu söz dühasını...



Beylik tərk zəiri  
Nazim Hikmət mənəsi  
Azerbaycancaaya gəvindiyim  
Şeirfizini nəzəroları keçirir.  
Bakı, 1958.



**ŞAİRLƏR**  
**TABUTDA BÖYÜK GÖRÜNÜR**

Mən suya heyranam, torpağa heyran,  
bir tənək əkirsən, yüz qanad verir.  
Ədalət istəyir şair Zamandan,  
o da əvəzində fəxri ad verir.

Əyir tərəzini qiymət ölçüsü,  
qırıq şüşələri naxışlayırlar.  
Korlara — işığı, karlara — səsi,  
lallara — kürsülər bağışlayırlar.

Şairlər fillərtək bir ömür sürür,  
sümüyü gərkidi özündən qabaq.  
Şairlər tabutda böyük görünür,  
təriflər tabutu deyilirancaq.

Deyin, məclisimə gəlməsin mənim,  
ilhamsız ilhamlı iddiasında.  
Adlar, təxəllüslər oxunmur, deyin,—  
Hüseyin oxunur el arasında.

Hüseyin güllərin öz nəfəsiydi,  
qəbrinə səpirdik sükut içində.  
Hüseyin güllərin ən təzəsiydi,  
torpağa basdırıldıq tabut içində.

O yerdən gül bitdi şairə nişan,  
dünyanın çarxını döndərən şair.  
Yer altda çürüyən, yerə qarışan,  
yer üstə ətrini göndərən şair.

Vətən bir sinəyə köçürülürdü,  
vətəndi şairin ürək parçası.  
Hər cığır bir misra şərə dönürdü,  
var ol, şerimizin on bir hecası!



Namərd sözlərimi yozub keçməsin,  
axtarıb tapmadım sənə bir əvəz.  
Qışqıran şairlər yüz şeir desin,—  
bircə “Meşəbəyi” şerinə dəyməz.

## GETDİ

*Z.Bünyadova*

Tarix deyə-deyə tarixə döndü,  
başında başının havası getdi.  
Çıxardin lüğətdən “vəfa” sözünü,  
insanım insana vəfası getdi.

Əzbərçi natiqlər “namus” dedilər,  
götürüb ölkəni casus dedilər.  
Ağzından vurdular və sus! — dedilər,  
ağzında yarımcıq loxması getdi.

Millətə qəsd oldu millət içində,  
bəsdi, nitq elədik bu dərd içində.  
Mərdiyidi bu qədər namərd içində,  
arxasız mərdlərin arxası getdi.

İranda vurdular, qayıtdı gəldi,  
yatan şüurları oyatdı gəldi.  
Gözündə bir nisgil sovqatı gəldi,  
Gözün ağı qaldı, qarası getdi.

Mərd dur Azərbaycan, başın sağ olsun,  
o yerdə yatır ki, yer oyaq olsun.  
Səndən iraq olsun, qoy iraq olsun,  
o sənin dərdindən narazı getdi,  
biz ona, o bizə tamarzı getdi.



## VAR

*Çıxmaz, çıxa bilməz də bu adət başımızdan.*

M.Ə.Sabir

Bu — iqtidar olub, o — müxalifət,  
bizə babalardan qalib bu adət.  
Bu “ayrı” millətdi, o “ayrı” millət,—  
Türkdü ikisi də, bir vətəni var.

Vəzifə üstündə didhadid gedir,  
biri yixildimi, yüz şahid gedir.  
Güdaza ya Müşfiq, ya Cavid gedir,  
nə qədər başsızın baş əyəni var.

Ölkədə fransız, alman, ingilis,  
mən vətən əsiri, sən pula həris.  
Polis dəyənəkli, şair kimsəsiz,  
bir külüng çalanın yüz yeyəni var.

Manatı dəyişib bazar “sent” qoyub,  
qəzetçi vitrinə təzə “Kent” qoyub.  
Varlı öz adını “Prezident” qoyub,  
kimi dindirirsən, cangüdəni var.

İldirim Bəyazit, Teymur Əmirlə,  
zaman vuruşdurdu gör kimi kimlə?!  
Qızılbaş Xətai Sultan Səlimlə,  
indi də o yolun yol gedəni var.

Nə vaxt ayılacaq Oğuz tayfası,  
qəbilə yarısı, tayfa yarısı.  
Nə hirsi soyuyur, nə ehtirası,  
nə əyri oturub düz deyəni var.



**DEDİLƏR  
DANIŞMA, SUS!**

*Xəlqə ağzın sırrını  
hərdəm qılır izhar söz.*

Füzuli

"Mat tvoyu..." deyərdi,  
guya söyüş söyərdi.  
Sevdiyi rus sözüydü,  
amma duzsuz sözüydü.  
Bizdə ana söyüşü,  
rusda ərkyana bir söz.  
Oğulsan, eşit və döz.

Eşidib dözmədilər,  
qəliz oldu bu hiddət.  
Belə, vaxtsız "oyanır",  
baxtı yatanda millət.  
Ürəyi soyumazdı,  
necə gəldi deyərdi,  
əruz gəldi, deyərdi,  
heca gəldi, deyərdi.  
Bəlkə də buna görə  
yaşayırıdı birtəhər,  
toxunub dəymirdilər.

"Qızıl ulduza görə  
gərək unutmasınlar,  
yaxamda gəzdirirəm,  
yaxamdan tutmasınlar."  
Yeganə təsəllisi,  
yeganə arxasıydı.  
"Ağaların" yanında  
sözünün ağasıydı.



Atabəy dövlətinin  
bərpaçı memarıydı,  
daşıydı, divarıydı.

"Mat tvoyu..." deyirdi,  
tarixi dananlara,  
əvvəl aldadanlara,  
sonra aldananlara.  
Bir mərmi qəlpəsiydi  
dilindəki "söyüslər",  
əlbəyaxa döyüslər,  
o çöllər,  
o yürüşlər,  
o hücumlar,  
o səngər.

Davam edirdi hələ,  
dava gedirdi hələ.

Dedilər Ziya söyür,  
demədilər Ziyanın  
dərdi nəydi, nə deyir?  
Söz deyənin sözünə,  
lap Tanrınnın özünə  
irad tutduq:  
"Bu olmaz!",  
"O olmaz!",  
"Belə olmaz!"  
Nə qaldı?  
Bircə namaz.  
O götürə bilmədi.  
tək vuruşmaq istədi  
var gücüylə qəhrəman.  
Qadağan elədilər  
"söyməyi" də sonradan.



Dedilər damışma, sus.  
Ağzından vurdu casus.  
Başımız üstə şuar,  
ayaqlar altda namus.  
Millət neynirdi Tanrım,  
o şanlı abidəni?  
Vətəni qoruyanı  
qorumağı vətəni.

2008

### SƏNƏ “QUL” DEYƏNİ QUL KİMİ ÖLDÜR

Gəl mənim “qul” balam, “qul” pəhləvanım,  
qullar bazarında necəsən, oğlum?  
O yandan qovdular, bu yana qaçdın,  
bu yandan hayana qaçsan, oğlum?

Azadlıq olalı, sən qul olmusan,  
dövlətin varlıdı, yoxsul olmusan.  
Pulsuzluq dərdindən pul-pul olmusan,  
bir qalib, canından keçəsən, oğlum.

O kürək səndədi, əzələ səndə,  
bir hünər görməyir göz hələ səndə.  
Hardandı bu qədər hövsələ səndə,  
sanma ki, tənhasan, təkcəsən, oğlum?!

Sən yaşamaq üçün əlsən-ayaqsan,  
nə vaxt ölmək üçün yaşayacaqsan?  
Nə vaxt şəhidlərə qovuşacaqsan,  
nə vaxt gedəcəksən öncə sən, oğlum?!



Spartak qul idi, dilində cihat,  
o qalxdı, diz çökdü Romada senat.  
Qulları döyüşə çağırır həyat,  
qışılma daldaya, künçə sən, oğlum.

Çamadan götürmə, get silah götür,  
bağında-bağcanda bayquşlar ötür.  
Sənə “qul” deyəni qul kimi öldür,  
gərək torpaq andı içəsən, oğlum.

### **YERİN VAR ŞƏHİDLƏR XİYABANINDA**

Qonşular evini kirayə verdi,  
dinlər dilimizə min ayə verdi.  
Torpağı xan aldı, xan bəyə verdi,  
bəylərə, xanlara baş əyməlisən.

Taleyin nə deyib, yazan nə yazıb,  
doğru söz deyibsən, kim qulaq asıb?  
Ayağından çəkib, başından basıb,  
başa çıxanlara baş əyməlisən.

Zəmanə qoçular zəmanəsiymiş,  
seyidlər, hacılar zəmanəsiymiş.  
Dərvişlər, falçılar zəmanəsiymiş,  
nəzir yığanlara baş əyməlisən.

Nəriman, nə qədər can var canında,  
zəiflik, soyuqluq yoxdu qanında.  
Yerin var Şəhidlər xiyabanında,  
qanı axanlara baş əyməlisən.



## “BURJUA ŞAİRİ”

“Yerə enməm də, səma şairiyəm”  
Cavid

Nəfəsi benzin və kükürd qoxuyan,  
çamırlıq içində şərqi oxuyan  
bir sinfin şairi görün nə dedi:  
“Burjua şairi!” —

Cavidə dedi.

Şairin paxılı durdu üzünə,  
aşağı-yuxarı durdu üzünə,  
üzünə gülənlər durdu üzünə,  
teatra gələnlər durdu üzünə,  
“İblis”ə pərəstiş eləyənlər də,  
iblisə döndürlər xeyirdə, şərdə.  
İnsaf deyilən şey tamam yox idi,  
kükürd olan yerdə ilham yox idi.

Bir deyən olmadı yoldaş Mir Cəfər,  
yalandı!

Əksinə, yalan dedilər.  
Cavid Mir Cəfərdən möhlət istədi, —  
məni nadanlardan qoruyun, — dedi.  
Mir Cəfər yazdı ki, araşdırılsın! —  
dedilər: qələmi gərək qırılsın.  
Mir Cəfər dedi ki, bir də yoxlayın! —  
yoxlayıb dedilər: birinci xayın!  
Oğlunun adı Toğrul,

qızının adı Turan.

Biz inqilab deyirik,  
o deyir Allah, Quran.  
Yazdığı “Teymur”, “İblis”,  
türküyü, islamçı, vaiz...”

Siz ey Birincinin sağıyla solu,  
amma Birincidən daha qorxulu.



Allah dilinizi lal eləyəydi,  
Allah əlinizi şıl eləyəydi.  
Sizin gözünüüzü kor eləyəydi,  
onun qulağını kar eləyəydi.  
Sizə qənim olsun sizin andınız,  
qovluqlar açıldı, siz qapandınız.

/Rəfail Hüseynov eşitsə əgər,  
niyə adlarını çəkmədin deyər.  
Gərək tanıdaydın bir-bir millətə/  
Bəlkə də sərr deyil bu sərr millətə...  
İlahi, bu Yerin günahı nəymış,  
diri gün görmədi, ölü də ehsan.  
Demə, “Qızıl meydan” daş döşəməymış,  
bir xırman yeriymiş əslinə baxsan.  
Kremlin daşına da “qızıl” dedilər,  
daşa əl caldırıldı daşa dönəşlər.

Mir Cəfər dedi ki, məni dörd bölün,  
inandım, aldandım deyilən sözə.  
Tutdurən

tutdurdu onu da bir gün,  
“hakimlə” məhkumu qoydu üz-üzə,  
ölünü dirildib qoydu üz-üzə,  
“latın”la “kiril”i qoydu üz-üzə...  
Cavid gedən gündən söz şərə qaldı,  
Caviddən  
Cavidə MƏQBƏRƏ qaldı.

09.09.2003



## ŞEYXİM

*“Peyğəmbərdən sonra şairlər gəlir”.*  
Nizami

Birinci sən keçdin o yolu, Şeyxim,  
ulular içində, ey ulu Şeyxim.  
Dövranla şairin tutmur söhbəti,  
o yalanı sevir, bu həqiqəti.  
Ayağı öpürlər üz əvəzinə,  
külü üfürürlər köz əvəzinə.

Şeyxim, səndən sonra dünya dəyişdi,  
söz dedik, sözdəki məna dəyişdi.  
Hər gələn zurnaçı bir hava çaldı,  
nə çaldı, o bizim hesaba çaldı.

Bir yandan Qurani dandı hökumət,  
bir yandan Qurana and içdi millət.  
Bir yandan dinimiz lağa qoyuldu,  
bir yandan adımız Məhəmməd oldu.  
Bir yandan MK\*-ya getdik iclasa,  
bir yandan mollanı çağırıldıq yasa.  
Bir yandan sürüldü şair oğullar,  
bir yandan Kremlə and içdi qullar.  
Ordenli, medalllı şairlərimiz  
ada möhtac oldu, tərifə həris.  
Dəyişdi sözünü qəliz deyənlər,  
getmişdim bir Allah evinə, Şeyxim.  
Peyğəmbər adından hədis deyənlər  
nəzir-niyaz yiğir cibinə, Şeyxim.

\* Azərbaycan Kommunist Partiyasının  
Mərkəzi Komitəsi (red.)

İnsan yaşadıqca yaşamaq istər,  
bədxəbər bir dəfə xoşxəbər olsa.  
İkinci sıradə şairlər gələr,  
birinci sıradə Peyğəmbər olsa.

# MİLLƏT ÖZ ÖZÜNƏ GÜLDÜ NƏHAYƏT

Heykəl uçuruldu, töküldü getdi,  
heykələ bu baxdı, o güldü, getdi.  
heykəlin mübarək günləri getdi,  
altının, üstünün mərməri getdi.  
Sənətlə üz-üzə gəldi siyaset,  
daşüstü söküldü, daşaltı getdi.  
Millət öz-özünə güldü nəhayət,  
ürəyi doluydu, boşaldı getdi.

İllerin hökmünü dəyişdi illər,  
millət daş atırdı, daşa dəyirdi.  
Dünən zəmanəyə əl çalan əllər  
yenə əl çalırdı,  
hədələyirdi...

1989

## MƏNİM TALEYİMİ YAZAN AYRIDI

Sənə neyləmişəm, “it cənabları”,  
qızışib hürürsən məni görəndə.  
Sən ki, tanıyırsan yazıçıları,  
bu köhnə binada oluram mən də.

Azadlıq yolunda mən can qoymuşam,  
onsuz da danışib dinmirəm, ay it.  
Niyə sən rahatsan, hürürsən müdam,  
mən rahat yaşaya bilmirəm, ay it.

Bilirəm, heç kimi oxumamışan,  
sümük sümürürsən həyətdə sakit.  
Mənim də şerimi oxumamışan,  
axı, it dilində yazmiram, ay it.

Sənin nəzərində yəqin adiyəm,  
sənin tərəzində mizan ayrıdı.  
Mən diri Cavidəm, diri Hadiyəm,  
mənim taleyimi yazan ayrıdı.

Hür, hür qoy açılsın bir az nəfəsin,  
hür, qana batınca o diş, o ağız.  
İnsan it cildinə gərək girməsin,  
biri var, necə də oxşayırsınız!

Burda mən dözürəm, orda din, Allah,  
dilimdə saitlər samitə dönür.  
Mənə nə verdinsə, sən verdin, Allah,  
niyə bəndələrin bəs itə dönür?!

*Seçilmiş əsərləri. 7 cilddə, 1-ci cild*



*Nəriman Həsənzadə*

Kələ Rza  
Tirmizi,  
Sara Vənni  
Mənəvə, 1959



## MƏNİM TARİXİM

Mən öz tariximi varaqlayıram  
Romanın ən qədim kitablarında.  
İgid oğullara yas saxlayıram  
beş yüz il, ya min il sonra olsa da.

Onların adını yanlış yazıblar  
hələ Heredotun vaxtından bəri.  
Burda hakimlərə qulaq asıblar  
dünyanın ən böyük tarixçiləri.

Nə qədər knyazlıq, şahlıq və xanlıq...  
gəlib soxuldular ərazimizə.  
"Dostluq", "bərabərlik", "əmin-amanlıq".  
"sülh" təklif eləyib fatehlər bizə.

Bizə "vəhşi" deyib qoca Plutarx,  
Pompeyə sərkərdə...  
de, haqqı varmı, —  
doğma torpağında vuruşan bir xalq  
beşiyi başında vəhşi olarmı?!

Dağıldı babamın ulu vətəni,  
divanlar quruldu burda xalq üçün.  
Qafqaz “vəhşi” oldu, Roma “mədəni”,  
bu öldü, o qaldı,  
yaşamaq üçün.

Talandı el-oba xəyanət ilə,  
suları lal axdı Kürün, Arazın.  
Gərək əsr-əsr ədalət ilə  
borcunu qaytarsın Roma Qafqazın.



### **ARXADA UÇURUM, QABAQDA ZAMAN**

Keçirəm Bakının küçələrindən,  
bu günü qürbətdi, dünəni Vətən.  
Varlılar, kasıblar zəmanəsidi,  
zalımlar, yazıqlar zəmanəsidi.  
Hacılar, tacirlər zəmanəsidi,  
təzə mühacirlər zəmanəsidi...

Sökülür, tikilir Bakı yenidən;  
Onu ictimai bir mülkiyyətdən  
şəxsi mülkiyyətə keçirir Zaman,  
gözümün önündə dəyişir insan.  
Təzə dükənlərdə hər nə istəsən,  
satan çox, alan yox, bazara əhsən!  
Satıcı danışmir, qiymət üstədi,  
milləti soymaqda millət ustası.  
Yüzillik satılan mehmanxanada,  
tərcümə edilib: “həyat” “hiyat” a.  
“Patronun” dilinə yatmir Naxçıvan,  
təki rahat yatsın xarici mehman.

Bəzəkli bir ledi mey-məzədəydi,  
yellər oynayırdı mavi telində.  
ofisant — elmlər namizədiydi,  
pivə paylayırdı padnos əlində.  
Filan kafedrada onu bir zaman,  
tərif eləyərdi hörmətli dekan.  
Parlaq gələcəyi, milli şüuru,  
bir də deyərdi ki, kişi qüruru...

Gecənin yarısı qəhqəhə, gülüş,  
polisin əlində rezin dəyənək.



Çıxır kazinodan bir ütülənmiş,  
təzə mülkədardı, köhnə dümbələk.  
Dünən tanıyırdım o dələduzu,  
bu gün bankir olub, ləqəbi “Arzu”.  
“Halallıq” deyəndə tərpənir biği,  
əvvəl rəhmi gəlir, sonra acığı.  
Ali məclislərdə ali bir nəfəs,  
adını demirlər, “Hacı filankəs!”  
Öz əli, öz başı, öz ixtiyarı —  
nə məni tanıyor, nə Bəxtiyarı.

Yubiley keçirir kimsə vurhavur,  
Ədalət Allahın yadından çıxır.  
Bir şəhid evində yasin oxunur,  
burda can bəslənir, orda can çıxır.  
Biri “Mersedes”ə hissə axtarır,  
o biri çörəyi nisxə axtarır.

Budur, bir qocanın qoltuqağacı,  
satır medalları qəpik-quruşa.  
Xarici bir turist — kolleksiyaçı,  
alır o medalı, əsayla qoşa.  
Baxır allığına — əla suvenir, —  
qoca qəhərlənir, xanım sevinir.

Üzü təbəssümlüm, gözü suallım,  
“doğmalar” içində sən necə təksən.  
Qoltuqağacını satan zavallım,  
qalxsan, indi nəyə söykənəcəksən?!  
Arxada uçurum, qabaqda Zaman,  
INSANDAN İNSANLIQ İSTƏYİR İNSAN.

*Noyabr, 1995*

## QALX

*Dəvəsi ölmüş ərəbə*

Qalx, ərəb, qalx, yeriyək,  
külək qalxacaq, külək.  
Səhra — qum çadrasını  
başımıza örtəcək.  
Qalx, ərəb, qalx, yeriyək,  
içindəki ağrilar,  
acılar, yükdü, ərəb.  
Qayğını nə bilibsən,  
bu yük dəvə yükündən  
daha böyükdü, ərəb.  
Dizində taqətinin,  
qolunda qüvvətinin,  
yoxla, qalx,  
birtəhər qalx.  
Büdrəsən, uçsan əgər  
özünə söykənancaq.  
Qalx, özündən özünü  
xilas elə, qalx, ərəb.  
Getdiyin yol uzaqdı,  
bələdçisi yox, ərəb.  
Taleyin oyunudu, —  
iki gözdə qəm olsa:  
ərəb, ya qeyri-ərəb —  
birləşdirir kim olsa.  
İtir sonra arada  
rəngin ağı, qarası,  
tək burda deyil, ərəb,  
Ərəbistan səhrası.  
Bu səhradan uzaqda  
düşdüm səhraya, ərəb.

Bir eşqin mənzilində  
yixildim mən, ya ərəb!



Gün yandırır səhrada,  
külək qalxacaq, külək  
Qalx, ərəb,  
qalx,  
yeriyək!

ÜRƏK EŞİTSİN

Sözün nə ucası, nə alçağı var,  
əziz dost, şerimi asta oxu sən.  
Səs-küylə özünə əl çaldıranlar,  
səssiz-küysüz çıxır sonra cərgədən.

Fikir ver misraya, adı sözə də,  
duyan kəs səssiz də gərək eşitsin.  
Sıxılma, qulağın eşitməsə də,  
ürəyində oxu, ürək eşitsin.

\* \* \*

## **DEYİRLƏR “DƏYİŞMİŞƏM”**

— Dəyişməzmi, gülüm, bəs  
günün altında yanın, —  
suyun, selin, küləyin  
qabağında dayanan.  
Çaqqalların səsini  
eşidən bir pak ürək.  
Tülkülərin üzünü  
tanıyan dişi pələng.  
Filə hürən tulalar  
ayağa dolasanda.  
Qarğı-quzğun tökülüb  
leş üstə daraşanda.  
Gözüün qabağında  
bir igid təklənəndə.  
Çəməndə gül soluxub,  
qanqal çiçəklənəndə.  
Hava bürkü, dünya dar,  
günəşin ziyası yox!  
Çalış, öldür özünü,  
axırda mənası yox!  
Mühacirin vətəni,  
şairin arxası yox!  
Cəmiyyətdə üşüyüb  
şairlər,  
həyatda yox!  
Sürgün siyahısında,  
başqa siyahıda yox!  
Ariflər duya bilir  
şairləri,  
gəda yox!  
Millətin döyüş günü  
öndədir, arxada yox!



Müttəhimlə yanaşı,  
taleyilə üz-üzə,  
Zəmanə kül üfürür  
indi də gözümüzə.  
Hər beyində bir hava,  
hər ağızda bir avaz.  
Hakimi rüşvət alan,  
kərbələsi qumarbaz.  
Toxunulmaz adamlar,  
toxunulmaz maşınlar.  
Gədalar, feodallar,  
şirəyə yiğışanlar!  
Dəyişməzmi gülüm, bəs  
ürəyi, beyni olan —  
Sevən kəs, sevilən kəs?

### ŞƏLALƏ, QAYA

Sular gizli gəldi, arxlara doldu,  
qayadan axanda, şəlalə oldu.  
Sərinlik töküldü qayaşağı,  
qayada-yüz rəngli bir göyqurşağı.  
Qayada nə qədər təzə yaz gülü,  
şəlalə-qayada bir bağban oldu.  
Gündüzlər gün düşdü — qaya güzgülü,  
geçələr ay düşdü — çıraqban oldu.  
Yuyuldu, töküldü qaya, nəhayət,  
şəlalə itəndən... susdu təbiət.



## DİLΒƏR

*Mən Dilbəri sordum gəlib-gedəndən,  
dedilər barışmaz, küsmüşdür səndən.  
Mən iltifat etdim, o qəçdi məndən,  
qəçqin ədasına qurban olduğum!*

M.Müşfiq

Həkim, o Dilbərdi, ona yaxşı bax,  
Müşfiqdən yadigar qalandı, həkim.  
Könlünü alan yox, Dilbərim! — deyən,  
qalan xəstəliyi yalandı, həkim.

Bəxt dövlət quşudu, uçub əlindən,  
el xəbər tutmayıb el gözəlindən.  
Ayırma Dilbəri qızdan, gəlindən,  
o gəlin qalıbdi, gəlindi, həkim.

Müşfiq həsrətiydi bir gülüşünə,  
indi gələn yoxdu heç görüşünə.  
Nə özünə baxır, nə yerisinə,  
evi yox, dünyası talandı, həkim.

Dilbər, o Dilbərdi, yaş o yaş deyil,  
ağarıb, bozarıb, saç o saç deyil.  
Ayağa düşübdü, daha baş deyil,  
dünya qaldırındı, salandı həkim.

Gəlsin görüşünə,  
hardadı gənclər?  
Müşfiqdən xatırə danışın Dilbər.  
Onda o sağalar, onda "dirilər",  
gül də sulanmasa solandı, həkim.



Baxtigaran Vahabzadə  
Nəbi Vəzirli.

Eyniyay 68 da  
gözü qalazə  
so bər  
1986.



## MƏN TƏLƏSDİM

"...mən tələsmirəm".  
S.Vurğun

Mən ömrüm uzunu tələsdim, şair,  
istədim dərədən mən dağa qalxım.  
Saatlar üstündə çox əsdim, şair,  
dedim ki, bir anda ayağa qalxım.

Tələsdim elə bil saç ağartmağa,  
bilmirəm, heç niyə tələsdim, şair.  
Tələsdim gözümə eynək taxmağa,  
otuzdan əlliyə tələsdim, şair.

Oyandım yolların yüz dolayında  
həyatın özüdü məni oyadan.  
Yaz yenə vaxtında gəldi dünyaya,  
qış yenə vaxtında getdi dünyadan.

## MƏN QAÇDIM İNSANDAN

Anasız vaxtında anam, ay çinar!  
nələr piçıldıdı gizli dillərin?!

Sənin səsindəymiş laylam, ay çinar,  
üstü damar-damar yarpaq əllərin  
açıdı köynəyimin düymələrini,  
boynumun, sinəmin sildi tərini.

Kölgəmi gizlətdi öz kölgəsində,  
həyat-baca tapdım, ev-eşik oldu.  
Yarpaqlar üstündə xərif əsəndə,  
budaqdan asıldı,  
yer beşik oldu.



Gördüm bu dünyani  
mən bir aynada,  
burda sığalladı məni təbiət.  
On addım aralı,  
köhnə binada  
köhnə haqq-hesabı çürütdü namərd.

Güzgündə gördüm ki, ağarış saçlar,  
alnimin yazısı beləymış demək.  
İşdən götürdülər, “iş axtardılar”,  
buna da  
minnətdar olaydım gərək?!

Gör harda qırıldılar şüşə könlümü,  
mən qaçdım insandan dağ-daş yanına.  
Ovutdum aqlayan uşaq könlümü  
anasız vaxtında, ay çinar ana.

*Mart, 1991*

## EHTİYAT

*“Qorxan gözə çöp düşər”.*

El sözü

Ehtiyat deyiblər, bəzən susmuşam,  
yüz canın qorxusu bir cana düşüb.  
Ehtiyat eləyib mən uduzmuşam,  
şöhrət ehtiyatsız olana düşüb.

Ehtiyat sözünü götirmə dilə,  
qabağa özün düş döyüş zamanı.  
Ehtiyat eləyən xalqların belə  
nə vətəni olub, nə qəhrəmanı.



Ehtiyat etdikcə tutub əyiblər,  
uduzub qeyrəti girov qoyanlar.  
Yüz il ehtiyatla dərd eləyiblər,  
bir gün hünər üçün vaxt tapmayanlar.

Sözümü, sirrimi mən danmamışam,  
hardasa düşmüşəm bəzən şərə də.  
Mən birinci gündən inanmamışam  
ehtiyat eləyən şairlərə də.

Kimsə xatırlayıb məni yad etməz,  
ümid eləmə ki, doğma yad olmur.  
Azadlıq istəyən ehtiyat etməz,  
səngərdə, unutma, ehtiyat olmur.

## MÜŞFİQİN OĞLU

*Moskvada Müşfiq gecəsində hörmətli professor Əziz Şərif məni qucaqlayıb Müşfiqin oğluna oxşatdı, dedi ki, atana necə oxşayırısan, bilməzdim onun oğlu sağdı... Bu sözlər o vaxtdan, şeir olunca, ürəyimdə dolaşırdı.*

Müəllif

Dindim, qulağına tanış gəldi səs,  
güldüm, bu gülüşüm saxladı səni.  
Dayandım — duruşum, baxdım — baxışım,  
yeridim — yerişim saxladı səni.

Müşfiqdən danışır bütün bir ölkə,  
ürəyi doluyuq, Əziz müəllim.  
Mən yox, şerimizin bir nəslə bəlkə,  
Müşfiqin oğluyuq, Əziz müəllim.



Hər axşam qoynunda  
bir səhər yatır,  
səhərsiz, dünyanın üzü gülməmiş.  
Bizim sinəmizdə cilidlər yatır,  
hələ vərəqlərə köçürülməmiş.

Yaş ötür, dəyişir daha nəslimiz,  
yenidən söz verir zaman Müşfiqə.  
Ata gözüylə də baxmaliyiq biz  
oğlumuz yaşında qalan Müşfiqə.

*Moskva, 1978*

### ƏSA GÖTÜRMƏ

“...çəkilmişəm qınıma.  
... qorxaram mən,—  
yalan desəm tanrıdan,  
doğru desəm bəndədən”.

B.Vahabzadə

Sən belə demədin bir zaman, şair, —  
başında şimşəklər çaxanda belə!  
Qırx il sətiraltı qışqıran şair,  
susarmı səngərdən qalxanda belə?!

Bəndənin evini yıldızı yalanlar,  
o başa düşmədi faş olanacaq.  
Özün deyirdin ki,  
heykəl olanlar  
daşa basılıblar daş olanacaq.

Qoy daşa bassınlar, o daş arxadı,  
zirvənin himnini tufanlar deyir.



Qartal — ildirimla əlbəyaxadı,  
sərçələr — dən gəzir, çeyirtkə yeyir.

Şair qəsddən ölüür, əsgər güllədən,  
neyləmək, talelər başqadı, şair.  
Əsgəri sağaldıb yaşadan vətən,  
şairi öldürüb yaşadır, şair.

Almaz İldirima Bakıda heykəl! —  
millət gah ağ deyir, gah qara yazır.  
Adını hər yerdən qaralayan əl  
indi hər qapıya, divara yazır.

Mənə “qəbahətin” birtəhər gəlir,  
görüb naməndləri çox köks ötürmə.  
Üstünə gözlüklü gürzələr gəlir, —  
əldən qılınc verib, əsa götürmə.

*Aprel, 1994*

### TARİXİN GÖR HANSI MƏRHƏLƏSİNDE

Mənim tariximə yüz ağa çıxıb,  
xalqlar arasında qabağa çıxıb.  
Xalqların rəhimsiz yokəsənləri,  
“Maşallah!” – keçiblər bütün sədləri.

Daşları yazırlar, tez ötürürülər,  
sonra qalxan tutub ox götürürülər.  
Tapdığım tarixi sənəddir, – deyə,  
yerə basdırırlar, – niyyətdir deyə.

Sitat gətirirlər, tarix yazırlar,  
Alban dövlətinə sahib çıxırlar.



Danib Azərbaycan ərazimizi,  
keçib Kürümüzü, Arazımızı.

Yaşayaq, yaşadaq gərək tarixi,  
qaniyla yazıbdi Babək tarixi.  
Qan yuyula bilər, qan yerdə qalmaz,  
tapmaca deyil ki! –  
tarix yozulmaz.

Qonşu – biz görmüşük qohumluq eylər,  
bir imdada çatar, ya qulluq eylər.  
Qonşu qonşusuna xəyanət etməz,  
sən öz torpağını mənə ver! – deməz.

Ara qarışdırır ortada kimsə,  
bayquş radiolar verib səs-səsə.  
Bülbül bağçamızda oxuya bilmir,  
kimdi tanıyıraq, o guya bilmir.

Tarix avam deyil, torpaq səbirsiz,  
bizə düşmən çıxıb “dost” dediyimiz.  
Tarixin gör hansı mərhələsində,  
soyutma tərini yad kölgəsində.

1988

### **PERİKLİN FACİƏSİ**

O bizə bəlli oldu  
iki min il sonradan, —  
tarixdəki düyünlər  
açılır zaman-zaman.  
Gərək sular axayıdı,  
durulayıdı günbəgün,  
böyük bir fəlakətin  
üstünü açmaq üçün.



Heyranam bu sırrinə,  
bu hökmünə dünyanın,  
hər səhvi məktəb olur,  
dərs olur qəhrəmanın.  
Periklin düşmənləri  
əlbir olur o zaman,  
ona qəsd hazırlanır  
öz əlilə sonradan.  
Dostu Anaksaqorun  
qətlinə fərman verir,  
o, yoxdur allah! — deyib,  
allahlara can verir.  
Ən böyük filosofu  
götürürlər aradan,  
Perikl öz əlilə  
zərbə alır arxadan.  
Fidiy!  
Böyük sənətkar  
küsüb çıxır şəhərdən,  
qızıl yoxa çıxıbdı  
guya yaradan zaman  
guya abidələrdən,  
o, nəhəng sütunları,  
özü satıb onları.  
Dostuna hiddətlənir, —  
uşaqlıq yoldaşına,  
öz əlilə Periklin  
ölüm kəsilir ona.  
Nə çağırıb eşidir,  
nə duyur,  
nə dinləyir.  
Hökmdar öz səhvini  
başa düşüb inləyir.



Növbədə Aspasiya!  
Öz qadını, həyatı.  
Bəli, karta qoyulur  
qadın müqəddərəti.  
O, ərindən xəlvəti,  
guya idarə edir  
ordunu və dövləti.  
Vəzifələr,  
rütbələr,  
mükafatlar da hətta,  
guya onun əlilə  
bölnür məmləkətdə.  
Sarayda ağız-ağız  
yayılır bu səs-səda.  
Bağışlamır hökmədar  
üç övlad anasını,  
ər kimi göynəsə də.

Vətən də xain çıxır  
Periklə,—  
qururlar  
Periklin qurdوغunu  
Perikllə uçurdurlar.  
Beləcə təkləyirlər  
ən böyük sərkərdəni.  
Nə yaxın dostu qalır,  
nə özü, nə vətəni.  
Perikllər yetirir  
qoca tarix dünyada.  
Periklin faciəsi  
düşür arabir yada...



**İTKİN DÜŞƏNLƏRİN  
YERİ BİLİNMİR**

*Xırda qəzətlərin birində  
qərəzli yazılar oxudum.*  
**Müəllif**

Zalim, ilan kimi dilin haçıdı,  
qoy əfi ilanlar qoynunda yatsın.  
Boyun — bir qurulu dar ağacıdı,  
as məni çıyindən, bir şəhid artsın.

Bu qədər HƏRİSLİK,  
bu qədər QƏRƏZ,  
bu qədər İDDİA,  
bu qədər İŞTAH,  
bu qədər PAXILLIQ,  
bu qədər MƏRƏZ,  
bu qədər BƏDXAHLIQ  
Hardandı, Allah?!

Biğ yeri təzəcə tərləmiş əsgər,  
döyüşür, səngərin sırrı bilinmir.  
Siyahı dərc edir böyük qəzetlər,  
itkin düşənlərin yeri bilinmir.

Gedir oğulları Azərbaycanın,  
qişın soyuğu var, yayın atəsi.  
Fikirdən, infarktdan həlak olanın,  
açılmır üstündə yaylım atəsi.



Mən kiməm —  
bu yurdun bir vətəndaşı,  
bir az ümidliyəm, bir az intizar.  
Kürün qıraqında bir mamır daşı,  
ya da qəbristanda ucuq bir məzar.

Getmir ürəyimdən bu söz yarası,  
gördüm,  
yaranın da sızlar gözü var.  
Nə hürən itlərdə ürək ağrısı,  
nə çalan ilanda ürək özü var...

*İyul, 1993*

\* \* \*

*“...Nəriman Həsənzadə dünyada gözəllik, nəciblik, zəriflik axtarır və bunları bəzən olmayan yerdə də görür, çünki gözəllik və zəriflik bu şairin sənət idealıdır. O, yalnız bu ideal eşqinə ya-zıb-yaradır. Bax, budur onun nəğmələrinin baş motivi.*

*N.Həsənzadənin şerlərindən mən həmişə böyük həzz almişam. Onun şerlərində həmişə ürək döyüñür. Çünkü oxucusu ilə o, ürək dilində danışır.*

*Ürəyin dili nədir?*

*Səmimiyyət!*

*Yalanın dili qışqırıq, gerçəyin dili hıqqırıqdır. İnsan heç vaxt öz hissini qışqıra-qışqıra deməz. Qışqırıq - nəyisə zorla sübut etmək qəsdidir. Şer isə nəyisə sübut etmək üçün deyil, sadəcə ola-raq yaşınan duygunu, qəlbə siğmayan həyəcanı özü-özünə piçıl-damaq üçündür...*

*...Şair hökm verə bilməz, şair oxucu qarşısında süfrə kimi qəlbini açar. Deyər, məncə belədir. Amma beləni elə deyər ki, sən ona inanmaya bilməzsən.*

*Əvvəl arzularla qızınan qəlbini,  
sonra xatırələr üzündür heyhat!*

*Məgər belə deyil? Kim bunun gerçəkliyinə şübhə edə bilər?*

*Mən Nərimanı şerlərinin bax, bu cəhətinə görə həmişə sevmi-şəm. Onun şerləri həmişə məni isidib, həmişə düşündürüb, görə bilmədiklərimi mənə göstərib”.*

**Bəxtiyar Vahabzadə.**  
*“Bir az möhlət istəyirəm ömürdən”*  
*kitabına ön sözdən.*  
1981.

*Nəriman Həsənzadə*

---

*Nə vaxt yetişirsə böyük sənətkar,  
hər xalqın şöhrəti o vaxta düşür.*

**N.Həsənzadə**

*Seçilmiş əsərləri. 7 cilddə, 1-ci cild*



# Ayrılmayan ayrılara salam var...

*(Cənub həsrəti)*

*Ayrılmadiq, ayırdılar,  
ayırdılar, buyurdular.  
Olduq bir can, iki bədən,  
ay bir millət, iki vətən...*



## TİKANLI MƏFTİLLƏR

*“Təbriz günləri” silsiləsindən*

Sərhəddə haray salır  
ürək vətəndən ötrü.  
Məndən qabaq çəkilib  
bu sərhəd – məndən ötrü.

Tikan göyərib Allah,  
məftillərdə – kəşfə bax!  
Harda düzəlib gəlir,  
hansı el, hansı mərkəz?!  
Kürəmizin belinə  
dolasalar, tükənməz.

Gözə batır tikanlar,  
Gəl ey Babək, hardasan!  
Can, məftilli vətənim,  
tikanlı vətənim, can!!!

Torpaqları ayırmaq,  
sərhəd çəkmək adəti! –  
Mədəni millətlərin  
budur qul təbiəti!

1991

## TƏBRİZ

Hardasan, ustad Şəhriyar:  
Təbrizə gəlib Bəxtiyar, –  
özün pişvaza çıx, baba,  
nəzir-niyaza çıx, baba,  
tökülsün ellər-obalar,  
neçə min insan Təbrizə.  
Bakıdı mehman Təbrizə.




Yatıb oyana bilmirəm,  
baxım hayana, bilmirəm.  
Keçdim Arazdan, ay baba,  
qaçdim Arazdan, ay baba!  
Hələ inana bilmirəm,  
mənəmmi qonaq Təbrizə,  
qurban ay Allah, Təbrizə.

Nə danışım, nə söyləyim,  
qan çekir məni, neyləyim.  
Qurtar bu həsrətdən məni,  
ayırma millətdən məni.  
Torpağı öpüm, iyələyim,  
qoy gedim-gəlim Təbrizə,  
mənim gözəlim Təbrizə.

Nə gözəlsən Təbriz qızı,  
gördüm qara çadranızı,  
buludda aysan, ey nigar!  
Yel əssə, bulud dağları,  
həyat günəşə tamarzı,  
dəymə beşiyim Təbrizə,  
evim-eşiyim Təbrizə.

Ayrılmadiq, ayırdılar,  
ayırdılar, buyurdular.  
Olduq bir can, iki bədən,  
ay bir millət, iki vətən,  
bizi sözə doyurdular.  
Salam, Gəncədən Təbrizə,  
vətəndən vətən Təbrizə.

*Təbriz, may 1991*



## ŞƏHRİYAR

*Gənc qələm dostum Piruz Dilənçi  
oğlunun adını Şəhriyar qoymuşdur.*  
Müəllif

Salam Şəhriyara, ustada salam!  
Şəhriyar dediyim bir ada salam!  
Sırlı-sehirliyi ulu təbiət,  
deyirlər,  
qeyb olub uçdu Şəhriyar.  
Könüldən-könülə keçib nəhayət,  
o taydan bu taya köçdü Şəhriyar.  
Ruh idi, bədənə köçdü Şəhriyar,  
Vətəndən Vətənə köçdü Şəhriyar.

Ana sevincin var, ey ata könlüm!  
Arazmı qovuşdu axıb dənizə?  
Burda Şəhriyari beşikdə gördüm,  
orda məqbərəsi sığmir Təbrizə.

Nə qədər doğmadı bu səs, o nəfəs,  
o taylı, bu taylı bir diyar ilə.  
Millət Şəhriyarsız yaşaya bilməz,  
şəirim təzələndi Şəhriyar ilə.

*4 sentyabr, 1991*



## KEÇDİM ARAZI

Keçdim Culfadakı dəmir körpüdən,  
orda fars dayanıb, burda rus durur.  
Qarşında –  
ikiyə bölünmüş vətən,  
ortada –  
bir Araz, bir namus durur.

Öpdü saçlarımı Təbriz küləyi,  
zabit naraziydi, susurdu üzdə.  
Sərhəddə – yeriyən sərhəd dirəyi! –  
tikanlı məftillər çatmırkı üstdə.

Qoy Mayakovski sahilə gəlsin,  
sübuta yetirsin dediyi sözü.  
Sovet pasportuyla o, fəxr eləsin, –  
məndə nə həvəs var, daha nə dözüm.

Yad demə, necə də doğmadı bu yer,  
bir tüstü qalxırdı ocaq yerindən.  
Dağlar bir-birinə söykənib, şair,  
insanlar ayrılib biri-birindən.

Bəxtiyar yanımda fikirli, məhzun,  
yenə əsəbiydi, yenə narazı.  
Şəhriyarın yeri behiştlik olsun, –  
onun adı ilə keçdik Arazi.

Bu tərəf “Şurəvi”, o tərəf “İran”,  
bizim baxtımıza qəm yazdı fələk.  
Yol keçdim – “Gülüstan” traktatından,  
şairin “Gülüstan” əsərinədək!

1991



Yeni qazadlıq "Löyid"  
fərqli qəhrəmən dostluluq  
əməkdaşlığı  
Universitet, 1962.



## SALAM, AZƏRBAYCAN

*Heç yerdə görmədim düz bənövşəni.*  
QURBANI

Qərbi Azərbaycan, qərbinə qurban!  
Şərqi Azərbaycan, şərqi qurban!  
Məlalına qurban, dərdinə qurban!  
Bu tərəf Cənubdu, o tərəf Şimal, –  
bir can neçə yerə bölünər, Allah!  
Şimala, Cənuba üz tutub getsən,  
yenə bir millətdi, yenə bir vətən.  
Valilər ayrıdı, rəislər ayrı,  
nə qədər yaxınıq, nə qədər ayrı!

Analara qurban – oğul doğurlar,  
oğullara qurban – şəhid olurlar.  
Qatıl! Sönməyəcək yanın alovlar,  
gələcək bu günü salacaq yada.  
Yer altda şəhidlər danışacaqlar,  
yer üstə – şahidlər susdurulsa da.

Bizə zaman-zaman qəm-qubar verib,  
mədəni millətlər nitq eləməsin.  
Əllərə qırmızı bayraqlar verib,  
əynimizə qara geyindirməsin.

Bir heykəl\* gördüm mən, məğrur dururdu,  
əli belindəydi, hökmü dilində.  
Azadlıq sözünü unutdururdu,  
Culfada, Arazın lap sahilində,  
həmin o heykəldi, həmin o başdı,  
allah eləmişdik, adicə daşdı...

\* Şair Culfada Lenin heykəlinə işaret edir (red.)



Mənim günümə düş, ayrılıq salan,  
evdə mələr qalsın sənin də anan.  
Kəssin qabağını yad keşikçilər,  
suallar, cavablar salsın böhtana.  
Öz içindən çıxan rəhbər işçilər  
səni tanımasın, qal yana-yana.

Əlin beldə olsun, gözün çörəkdə,  
sərvətin hərraca qoyulsun belə.  
Keçsin yarı ömrün iməcilikdə,  
qazancın axırda puç olsun belə.  
Ürəyin doyunca sevinməsin heç,  
tabut al,  
ordudan oğul yerinə.  
Sən də Şəhid əkib, yas paltarı biç,  
torpağa dən səpsən –  
taxıl yerinə.

Salam, Azərbaycan, qərbinə qurban!  
Salam, Azərbaycan, şərqiñə qurban!  
Məlalına qurban, dərdinə qurban...

*Təbriz, may 1991*

## OXU MƏNİ

Məndən kitab istəyirdi  
mehmanxana xidmətçisi.  
Təmizliyin,  
səliqənin gözətçisi.  
Bir əlində əski vardı,  
o birində süpürgəsi.  
– Şəhriyaran qonağısız  
yəqin, Ağa!  
Xoş gəlibsz bu torpağa...



Çadrasına bürünərək  
gizlənirdi,  
hissim, duyğum süslənirdi.  
Necə verim mən kitabı? –  
Allah bilir  
keçirdiyim bu əzabı.  
Dilimiz bir,  
dinimiz bir,  
tariximiz birdi, anam.  
Bu bir olan sirdi, anam.  
Bir torpaqda iki vətən, –  
biri mənəm, biri sənsən.  
Mən "əski"dən bixəbərəm,  
sən "kiril"dən.  
Unudulub Quranımız,  
qədim Novruz bayramımız,  
namazımız,  
orucumuz.  
Nə vədimiz qurtarıbdı,  
nə borcumuz.  
Oxu məni, –  
yerişimdən,  
duruşumdan oxu məni.  
Mən təpədən dırnağacan  
əlifbayam, oxu məni.  
Mən rusların içindəki  
müsləmanam, oxu məni.

1991



**AC DOLANNAM BURDA  
NAHAR VAXTIMI**


Qoca Təbriz...  
necə əziz, möhtərəm!  
Ağ saçımı  
ağ saçına sürtərəm.  
Dəymə mənə,  
Təbrizdə birtəhərəm, –  
mən ağlasam,  
sil gözümün yaşını.  
Qorqud babam,  
Oğuz tayfam, soy köküm,  
Şəhriyarın  
məzarına diz çöküm.  
Heç bilmirəm –  
burda kimə dil töküm,  
ikicə gün  
artıralar vaxtimi,  
ac dolannam  
burda nahar vaxtimi...

*Təbriz, may 1991*

**QARDAS**

Bir yerdə "bəy" oldum, bir yerdə "ağa"  
gördüm İstanbulu, Təbrizi, qardaş.  
Öllük məzarımız çökər torpağa, –  
ayrılıq ayırmaz ta bizi, qardaş.

Səsimiz o dağdan bu dağa düşməz,  
başdakı yerimiz ayağa düşməz.  
Millət bir olmasa belə öpüşməz,  
Siz bizi çağırın, biz sizi, qardaş.



Əlifba ayırdı, Araz ayırdı,  
Araz üstə saldat, sərbaz ayırdı.  
Başımıza dəyən qapaz ayırdı,  
artdıqca görüşmək həvəsi, qardaş.

Təbrizi mən Gəncəsayaq bilmışəm,  
Mərəndi görəndə Qazax bilmışəm.  
Ən yaxın yerləri uzaq bilmışəm,  
bir at mənzilimiş yol-izi, qardaş.

Doyunca baxıram, doya bilmirəm,  
əlini əlimdən qoya bilmirəm.  
Nədir bu dünyada dünya bilmirəm,  
Nədir bu zülümün çarəsi, qardaş?

## SÜRÜCÜ

*Sürücü Ağayı Rzaya*

Culfaya çatmamış saxla, ay Rza,  
bələ yeyin sürmə, daha az qalıb.  
Bu taydan baxım mən dərdli Araza,  
o taydan baxmaqdan gözüm saralıb.

Heç bələd olmadım mən yola-izə,  
Nə vaxt dönəcəyəm bir də ya qismət.  
Gələndə həsrətlə gəldim Təbrizə,  
gedirəm, ay Rza,  
yenə də həsrət.

Maşının qırılıb yolda qalaydı,  
bir az ləngiyəydiñ bu gün, ay Rza.  
El kəsib yolunu namaz qılaydı,  
namaz qılmayıbsan özün, ay Rza.



Yel əsir bahardan üzü payıza,  
sərhədə tələsik aparma məni.  
Bir əlim Təbrizdən tutub, ay Rza,  
bir əlim Mərənddən...  
qoparma məni!

### MƏN SU GƏTİRDİM

*Mən öz qardaşma mehman gələndə  
bir qələm, bir dəftər, bir can gətirdim.*  
Əli Tuđə

Təbrizdən şairə gətirdiyim su,  
Bakıda bir ovuc göz yaşı oldu.  
Xəyal qanadlanıb keçdi Arazi.  
yeridi, yüyürdü çay sahilincə.  
Ömrümdə nə belə –  
suya tamarzi,  
nə belə su içən görmüşdüm öncə.

Mən su gətirmişdim, od içdi şair,  
yandı Kərəm kimi kirpiyində yaşı.  
Gör harda görüşdü –  
"iki mühacir", –  
su oda dönmüşdü, od suya, qardaş.

Şimalla Cənubu görüşdürürdüm,  
yollar açıq idi, illər qol-boyun.  
Vahid Azərbaycan! –  
səni görürdüm, –  
Tanrıım, hökmünə bax bir içim suyun!

Yatan hissərini nəydi oyadan,  
bulaqlar Təbrizdə çağladı səssiz.



Gül də gətirəydim gərək o Taydan,  
torpağın ətrini alaydı səssiz.

Şair "oxay" deyib,  
"can" deyib içdi,  
mənə cansağlığı diləyən şair.  
Suyu da gül kimi iyiləyib içdi,  
vətən, vətən deyə mələyən şair.

Bir zaman quş kimi qol-qanad açdı,  
içində qovrulub bişən şairim.  
Vətəndən qovdular,  
vətənə qaçıdı,  
“qürbətdən-qürbətə” düşən şairim.

Əlindən tutanlar çıxdı əlindən,  
dediyi şuarlar uçdu dilindən.  
Sanıldığı bayraqlar düşdü yerindən.  
can deyib canından keçən şairim.

Yansın ürəyimiz qoy birər-birər,  
günəş doğan yerdə yanır üfüqlər.  
Üç rəngli bayraqla bəzəndi səhər,  
xeyirə açılsın gecən, şairim.

*6 fevral, 1991*

### SALAM VAR

Vətənimdən vətənimə gəlmışəm,  
Şəhriyardan Şəhriyara salam var.  
Qohum-qardaş ayrı düşüb yüz ildi,  
dostdan dosta, yardan yara salam var.



Allah, allah, bu dünya  
birtəhərdi,  
təbrizlinin dili baldı, şəkərdi.  
Təbriz deyib nənəm ağı çəkərdi,  
ağılardan-ağılara salam var.

Yer dindirir, burda yerə nə deyim,  
Baxa-baxa, görə-görə nə deyim?  
Şəhidlərdən-şəhidlərə nə deyim? –  
Ayrılmayan  
ayrınlara salam var.

*Təbriz, may 1991*

## **TUTUBDU**

(*Lövhələr*)

Eynal-Zeynal dağı bir silsilədi?  
Təbriz –  
ətəyində qərar tutubdu.  
Döşü tala-tala yanıb dağların  
ovcun içi kimi qabar tutubdu.

Cavanlar biğ qoyur, saqqal saxlayır,  
qızlar çadra örtür, örpək bağlayır.  
Qohum qohumunu tapıb ağlayır,  
neyləsin, ürəyi qubar tutubdu.

Bir dehqan  
xiyarı yemişə qatıb,  
bir araba üstə bir bostan satıb.  
Yorulub, asfaltın üstündə yatıb,  
üstə – kölgəsini çinar tutubdu.



Seçilir hər yerdə dövlətli, kasıb,  
tale qismətini alnına yazıb.  
Qurani-Kərimi bağırna basıb  
təsbehi əlində qəmxar tutubdu.

El gölü, Göt məscid, Təbriz yayası,  
orda Kürü gəzdim, burda Arazi.  
Sənə canım qurban, ay Ərk qalası! –  
sənin dörd yanını hasar tutubdu.

## GÖRDÜM

Bakıda açıldı Culfanın yolu,  
keçirmiş Naxçıvan yolunun üstən.  
Təzədən qol çəkdi bir vətən oğlu, –  
şahların,  
çarların qolunun üstən.  
Açar əvəziydi qələm əlində,  
bir açar yüz paslı qıfla düşdü.  
Yol açmaq – gör harda onun bəxtinə,  
yol kəsmək – qəddara, qafılə düşdü.

Ustad Şəhriyarin iliydi, qardaş,  
görüşdük millətlə...  
qurban Təbrizə!  
Üzümüzdə gülüş, gözümüzdə yaşı,  
yas da sevinc qədər doğmaydı bizə.

Gərildi məftillər, əsdi dirəklər,  
görüb öz-özünü mat qaldı vətən.  
Bir imza hökmüylə – qalxan küləklər,  
bir imza hökmüylə – yatdı yenidən.



Pozulsun

Türkmənçay müqaviləsi,  
nə həcum, nə qırğın, nə bir dərd olsun.  
Təzə "gediş-gəliş" müqaviləsi  
onun qol çəkdiyi ilk sənəd olsun.

Ağardı saçların, ey ana torpaq!  
illərlə çəkdiyin əzabı gördüm.  
Topların yazdığı fərmana bir vaxt,  
qələmin verdiyi cavabı gördüm...

## DEYİN

*Tək canım hamuza qurban...*

M.Şəhriyar

Ay ellər, odlandı sinəm,  
yar sözünü yara deyin.  
Mən bir xəbər eşitmışəm, –  
diyardan-diyara deyin.  
Çayoğlunu haraylayın,  
Əli – ixtiyara deyin.  
Tapın Hüseyin Düzgünü,  
Rəhimə, Vüqara deyin.  
İnandım "Gələcək gün"ə,  
indidən onlara deyin.

Səsimə Mədinə, Balaş,  
səs verib cavab eşidir.  
O tayda Savalan dinir,  
bu tayda Söhrab eşidir.  
Sağ olsun Abbas Zamanov, –  
iş görüb "savab" eşidir.  
Dindirin Əli Tudəni  
başqa haqq-hesab eşidir.  
Qarışib İran körfəzi,  
rədd olsun əgyara deyin.



Var olsun Təbriz gözəli,  
çiyində silah görürəm.  
Gör necə dəyişdi İran,  
nə savak, nə şah görürəm.  
Dünya tamaşa dünyası  
ekranda dünya görürəm.  
Maşallah, Şəhriyar baba,  
mən səni gümrah görürəm.  
Canını qurban deyənə  
yalvara-yalvara deyin.

Mərd oğul qalxdı kürsüyə,  
dilində hallandı Araz.  
Araz iki sahiliylə  
bizə bir ünvandı, Araz!  
Arazdan guya yol keçir,  
körpüsü peşmandı Araz!  
Bir adın Məmməd Arazdı,  
bir adın Nərmandı, Araz!  
Burda Süleyman Rüstəmə,  
orda Şəhriyara deyin.

## BARI

Sinəmə elə bil odalar ələndi,  
gördüm Astaradan o tayı, dostum.  
Dilimin ucunda söz gilələndi,—  
içimin fəryadı, harayı, dostum.  
Aman a tikanlı məftillər, aman!  
Sərhəd görməmişdim bu sərhəd kimi.  
Yüz əlli il keçir indi o vaxtdan,  
barı bir dirəyin  
çürümədimi?!



## VƏTƏN QALIR YADİĞAR

*Tədqiqatçıların dediyinə görə, Azərbaycan şairi Seyid Səlması düşmənlərlə döyüşə getməzdən qabaq barmağına anasının brillant üzüyünü taxır. Deyir sağ qalsam, qaytararam, ölsəm, düşmən qoy onu görsün, deməsin ki, ehtiyacdən döyüşürəm. Bilsin ki, vətən qeyrəti üstə ölümə getmişəm.*

Müəllif

İlk ana laylasından, –  
vəsiyyət gününədək  
çətin yol keçir insan.  
Canından keçdi şair,  
tarix oldu hünəri.  
Mən şahid çağırıram  
var səsimlə  
bəşəri.  
Mən yazdım Afrikadan,  
Vyetnamdan, Kubadan.  
İlham verdi ruhuma  
neçə şanlı qəhrəman.  
Harda səngər quruldu,  
töküldü insan qanı, –  
orda oldu həmişə  
şairin yarı canı.  
Lakin üzr istəyirəm,  
şair Səlması, səndən.  
Tanimadım səni mən,  
Tanıtmadım səni mən.  
Nə bir nəğməm oxundu,  
Adına, nə də şerim.  
Tanıdanı, vaxt oldu  
tanımadıq, şairim.  
Gecikdik hələ bəzən,  
vaxtı var deyə-deyə.



Qəhrəmanın, şairin  
könlünü oxşamağa,  
ya nazını çəkməyə.  
Görünür,  
Hələ bəzən, —  
Hünər istəyir, hünər,  
başa sığal çəkmək də  
Fikir söyləmək qədər.  
Tarixi yazanlara  
şairi nişan verin.  
Şahla döyüsdə dedi  
şah sözünü  
bu Yerin.  
Burda Azərbaycanın  
adı var, ünvanı var.  
İndi gördüm,  
sözün də  
insan kimi qanı var.  
Kimidən bir abidə,  
kimidən söz, ya şəkil  
nişan qalır dünyada,  
vətən qalır dünyada...

1978

## HASAR

Hansı qapıdan girdim,  
divarda qoç Koroğlu,  
yanında Qaçaq Nəbi.  
Hansı türkdən soruşdum,  
zindanda yatıb, — dedi.

— Nadir şah kim olub?  
— Türk.  
— Fətəli şah?  
— O da türk.



— Şah İsmayıл, şah Abbas,  
Nəsrəddin şah, ya Qacar? —  
bütün bu sülalələr?  
— Türkdü, türkdü, — dedilər.

— Türkər kimdi?  
— Müsəlman.  
— Farslar kimdi?  
— Müsəlman.  
— İran kimindi, İran?  
— İran, fəqət farsların.  
Dünyaya boylan, oğlum,  
içindən bu hasarın.

*1993, Tehran*

## SƏRHƏD VƏ ÜRƏK

*Bir uçaydım bu çırpmış yeliynən,  
Bağlaşaydım dağdan aşan seliynən,  
Ağlaşaydım, ayrı düşən eliynən,  
Bir görəydim ayrılığı kim saldı,  
Ölkəmizdə kim qırıldı, kim qaldı...*

Şəhriyar

O taya baxıram... Təbriz hardadı,  
bu dağın havası o dağlardadı.  
Ayrılan kəndlərin adı da birdi,  
ayrılan suların dadi da birdi.

Təbriz bir ağ saçlı anamdı mənim,  
anamın üzünü göstərin mənə.  
Təbriz – qara saçlı sonamdı mənim,  
sonamın hüsnünü göstərin mənə.  
Tarixdə mənim də bir vaxtim olub,  
həmən qoca Təbriz paytaxtim olub.



Bu da bir tarixdi, gəlib bu axşam,  
Təbrizi o taydan haraylayıram.  
Birdi bu millətin dərdi, möhnəti,  
birdi əzəl gündən bu duz, bu çörək.  
Baxıram könlümdə o tay həsrəti,  
sərhəd ayırsa da,  
ayrılmır ürək.

*Araz qıraqı,  
sentyabr, 1959*

## SÖYÜD

Hüseyin İbrahimova

*Yenə Təbriz sözü gəldi dilimə,  
babam Xətayının şəhəridir o.  
Qurşayın Arazi mənim belimə,  
Tomrisin açılmış kəməridir o.*

Araz qıraqında, küləkli gündə,  
mən bir söyüd gördüm çayın üstündə.  
Dağılmış saçını gah yel yolurdu,  
gah da ki, tikanlı məftil yolurdu.  
Əyilib o tayı öpürdü söyüd,  
əyilib bu tayı öpürdü söyüd.  
Saçını o taya səpirdi söyüd,  
saçını bu taya səpirdi söyüd.

Yüz belə küləklər əsib üstündən,  
birdi bahar ona, birdi qış ona.  
Sərhəddə bitdiyi birinci gündən  
tikanlı məftillər sarılmış ona.  
Söyüd bitdiyinə peşiman olmuş,  
söyüdü görənlər pərişan olmuş.



Söyüdüm, əyilib o tayı öpdün,  
gətir saçlarından öpüm, söyüdüm.  
Söyüdüm, saçını bu taya səpdin,  
saçına gül-çiçək səpim, söyüdüm.

Fikrə qərq oldğum sərhəd boyunda,  
sərhədsiz göründü dünya gözümə.  
Əsr yarım keçdi bu bircə anda,  
külek toz-torpağı çırpdı üzümə.  
Sandım ki, yel əsir əsr yarımdı,  
söyüdün saçları öz saçlarımdı.  
Dondu damarımın elə bil qanı,  
demə, qanunlara mən qulaq asdım.  
Bölmədim, bölünmüş Azərbaycanı,  
söyüdlə birlikdə bağrıma basdım.

*Culfa, Araz qıraqı, 1962*

**TEHRANDA  
AZƏRBAYCAN SƏFİRLİYİ,  
ÜÇRƏNGLİ BAYRAĞIMIZ**

Səni qaldıranaçan,  
can verdik, nə qədər can.  
Məzar-məzar gətirdik,  
səngər-səngər ötürdük.  
Belimizə bağladıq,  
qoynumuzda saxladıq.  
— Bir kərə qalxan bayraq  
bir daha emməz, — dedik.  
Millətin andıydı bu,  
bu andı dinməz dedik.  
Bir bayraq qalxsın deyə,  
milyon əl qalxdı göyə.



O gün göründü vətən,  
dünyanın hər yerindən.  
Görmədi bu günləri,  
Qarabağ şəhidləri,  
Səttarxan, Məmmədəmin  
Bu da sənin taleyin.  
Allah, Allah bu bina,  
bu binada bu bayraq,  
necə əzizdir, Allah!  
Tərcümə olunacaq  
rusun, farsın dilləri,  
sərhəd boyu ləkələr.  
Bu bayrağın dilində  
danışacaq ölkələr.  
Tehran...  
bizim səfirlilik! —  
dünya mənə sərr gəlir.  
Qalx ayağa, şairim,  
görüşə səfir gəlir!

*Fevral, 1993*

### ÇADRALI QIZLAR

Örpək bağladılar sərhəddə, baba!  
ışığı zülmətə dəyişdi, qızlar.  
Gün elə yandırdı Məşhəddə, baba,  
Görüb qayıtdılar “behiştı”, qızlar.

Bu Tayda çadraya meydan oxudu,  
o Tayda çadraya bürünən qızlar.  
Nazı, nəzakəti, eşqi, ülfəti,  
Nigardan, Həcərdən öyrənən qızlar.



Məscidlər torpağı bəzəyirdilər,  
biz qədəm basmışdıq əhd-peyman üstə.  
Gendən — pinqvinə bənzəyirdilər,  
çadralı qadınlar dikdaban üstə.

Qohumlar təpışib qovuşurdular,  
tanınmaz olmuşdu, yadıydı qızlar.  
Susub bir-birinə baxışıldilar,  
gizli fəryadıydı, “dadiydı” qızlar.

Məni bağışlasın ulu Şəhriyar,  
qopartdım yaramın közünü, ustad.  
Millət anasıdır bizim analar,  
o kimdən gizlədir, özünü, ustad?!

O, sənə süd verdi döşündən, şair!  
ana övladına yad ola bilməz.  
Biz iki torpağıq,  
bir vətən, şair! —

böyük Azərbaycan  
kiçilə bilməzl

Bir Bakı qızıyla Təbriz qızını,  
Taniya bilmədim Danışqahda\* mən.  
Çadra birləşdirir,  
sərhəd ayırır,  
ədalət bu isə, neyləsin vətən?!

*Təbriz, 1990*

\* Təbriz Universiteti (red.)

## ƏZİZİM

Məhəbbəti satın alır pul verən,  
Məhəbbətə can verənin əlindən.

*İrandan, Türkiyədən gələn binam  
mus “qardaşlarımız” qadınları şirnik-  
ləndirməklə gün keçirirlər.*

Müəllif

İnsaf elə, məhəbbətdən az danış,  
yeni sevdan mübarəkdi, əzizim.  
El sözüdü: əyri otur, düz danış,  
dost arası düz gərəkdi, əzizim.  
Deməməyin nə deməkdir, əzizim?!

Yad ellərə dəvət edir filankəs,  
sevən kimdi, sevilən kim, bilinməz.  
Ağ köynəyə ləkə düşsə, silinməz,  
yeri qalsa, o da pisdi əzizim,  
gedən gedir, qalan izdi, əzizim.

İndi zaman dəyişibdi doğrudan,  
bilmirsən kim uduzandı, kim udan?  
Oyansan da bu yatdığını yuxudan,  
daha gecdi, sən xumarsan, əzizim,  
yuxulardan nə umarsan, əzizim?

Məhəbbəti satın alır pul verən,  
məhəbbətə can verənin əlindən.  
Səndən ötrü nə məhəbbət, nə vətən?  
vətənsizsən vətəndə sən, əzizim,  
cəbhədədir indi vətən əzizim.

Bizim qızlar papaq qoyub başına,  
kəklik kimi yatır qaya qaşına.  
Körpələrin tökülən göz yaşına,



dözə-dözə döyüşürük, əzizim,  
dərdimizi bölüşürük, əzizim.

Qazan orda, bəzən orda, gəz orda,  
kimə kəniz olacaqsan bəs orda?!  
Əhd-peyman bağla orda, kəs orda,  
bundan sonra fərqi nədir, əzizim,  
arifə bir işarədir, əzizim.

Bəsdi şair, rəhmin gəlsin özünə,  
qızın doğma ocağına, közünə.  
Göz həkimi baxsın özgə gözünə,  
birləşməmiş ayrıılıq əzizim,  
tanıdırlar, tanıyıraq əzizim.

*30 aprel, 1992*

**SƏS VER BAKIYA,  
TƏBRİZ**

Sənə qurban, Azərbaycan,  
özün özünə qənim sən.  
Baxma mənə yad gözüylə,  
mən səninəm, sən mənim sən.

Sən pələngsən, Azərbaycan,  
tülküldəri yanın-yörən.  
Taniyıbdı onlar səni,  
bir az da sən tanı, öyrən.

Layla çalıb yatızdırır,  
düşmənlərin axşam-səhər.  
Millət qalıb ayaq altda,  
yata bilməz qoç igidlər.



Tarix səndə, zəka səndə,  
var səndədi, dövlət səndə.  
Ən qədim dağlar, dərələr,  
ad səndədi, hörmət səndə.

Yadda saxla sözümü,  
unutmasın nəsillər.  
Məğrur millət döyüşər,  
məzлum millət əzilər.

Öyrən nifrət etməyi,  
gör, o nədən başlayır.  
Bəlkə milləti sevmək,  
bu nifrətdən başlayır?!

Qulaq asma natiqə,  
yatızdırır, sən ayıl.  
Adı sənin olsa da,  
dili səninki deyil.

Danır o səni, məni,  
üzündə qara ləkə.  
Azərbaycan var, oğlum,  
yeddi milyon bir ölkə!

Neçə ki, əldə silah,  
başda ağıl var, oğlum;  
vuruşsun millət gərək,  
yoxsa, yox olar, oğlum.

Yoxsa öz torpağında  
bu millət günüqara,—  
xörək paylayan olar,  
bu fars qurumsaqlara.



Çay dəmləyən, aş süzən,  
söz aparıb-gətirən,  
mən varam deyə-deyə,  
mənliyini itirən,  
özgənin tarixiyə  
fəxr eləyən şərəfsiz.  
Vuruşur şanlı Bakı,  
SƏS VER BAKIYA, TƏBRİZ!

*Tehran, 13 fevral, 1993*

### AZƏROĞLU

Səndən ötrü çəkilib  
o sərhəd dirəkləri,  
məftillər, Azəroğlu.  
Necə narın şumlanıb  
o ləklər, Azəroğlu.  
Səndən ötrü qoyulub  
sərhədçi butkaları,  
o gur işiq selləri,  
o xətlər, Azəroğlu.  
Sahillər dayanıbdi  
səndən ötrü üz-üzə,  
Birdən kefin istəyər  
adlayarsan o üzə;  
birdən külək olarsan,  
tikanlı məftilləri  
keçərsən, Azəroğlu.  
Arazi ovuc-ovuc  
içərsən, Azəroğlu.  
Sən nə qorxulu düşmən,  
nə böyük qəhrəmansan.



Sən axı, sadə, həlim,  
sən axı, mehbibansan,  
şairən, Azəroğlu.  
Niyə qorxuya düşüb  
bu qədər yağı, səndən?  
Sərhəddin dirəkləri,  
məftili özgədəndi,  
daşı-torpağı səndən.  
Biz haraya daşıyaq  
bu daşı, Azəroğlu?  
Qatar gedir, hardasan,  
qardaşım, Azəroğlu.

### **ÇÖL HACILEYLƏYƏ VERİLMƏLİYDİ**

Məni bir oxucu saxlayıb deyir:  
bir söz ürəyimi deşir, ay şair.  
Niyə məhəbbətdən yazdığınış şeir,  
kitabın sonuna düşür, ay şair?!

Təkcə mən demirəm bu sözü yalnız,  
bir güllə,  
çiçəklə bağça-bağ olmur.  
Niyə ictimai mövzularınız  
elə köhnəlib ki, oxumaq olmur.

Keçdi görüşünüz dağda, aranda,  
nə suya düşdünüz, nə oda, şair.  
Məhəmməd Biriya\* öldü İranda,  
yada salmadınız Bakıda, şair.  
Hamınız yazanda Təbriz dediniz,  
Təbriz bombalandı, heç dinmədiniz.

\* Cənubi Azərbaycan şairi (red.)



Çox çəkdi zamanın bu qafiləsi,  
zamani hərləyə-hərləyə, şair.  
Ayırdı “Türkmənçay müqaviləsi”,  
necə,  
ümid varmı birliyə, şair?

Bizi qoymasınlar naşı yerinə,  
görünür əyri də, düz də, ay şair.  
Yuxarı —

vəzifə sahiblərinə  
siz də əl çaldınız, biz də, ay şair.

Torpağı əkəndə, biçəndə belə,  
Xalqla da məsləhət görülməliydi.  
Torpaq — qarışqaya, meşə — bülbüлə,  
çöl — hacileyləyə verilməliydi.

Namus var, həya var... kimsə unudub,  
xəcalət çəkirik, ayıbdı şair.  
Yerlibaz xadimlər, vəzifə tutub,  
milləti bölməyin,  
hayıfdı, şair.

Bu söhbət şairə etibarıydı,  
həb kimi udurdum hər acı sözü.  
Mənim ürəyimin ağrılırıydı,  
bu gün eşitdiyim oxucu sözü.



## SAATLIDA KÖRPÜ VAR

Saatlida körpü var,  
Xan Arazın körpüsü!  
Siz ey şahid qayalar,  
Eşit bizi, gör bizi!

Düşündükcə gözümdə  
Elə bil şimşek çaxır.  
Araz özü-özündən  
Necə xəbərsiz axır!

"Araz axır, lil axır",  
Araz çağlayır, axır.  
Araz öz sahilində  
Məni saxlayır, axır!

Başqadı burda sahil:  
Yoxdu tikanlı məftil,  
Narin şumlanan torpaq,  
Yoxdu,  
neçə ay qabaq  
Cəbrayılda gördüyüüm  
Avtomatlı o əsgər.  
Yoxdu  
köks ötürdüyüüm,  
Sıxıldığım o səhər!  
Keçdim dəmir körpüdən,  
"Dayan" demədi heç kim,  
Kaş beləcə keçəydim  
Arazi hər yerdə mən,  
Kaş beləcə keçəydim!

1961



## ŞAİR ƏLİ TUDƏ İLƏ EYVANDA SÖHBƏT

Bomba düşür Təbrizə,  
 Bağdaddan raket yağır  
     bizim taleyimizə.  
 Səttarxanın dilində  
 haray çekir analar,  
     uçur evlər, binalar,  
     min ilə tikilənlər.  
 Təbriz — qədim bir şəhər.  
 On qədim taqlar orda.  
 Ağkəmərli\* ordadı,  
     ustad Şəhriyar orda.

Bomba düşür Təbrizə,  
     çatdırın bu xəbəri  
     hardadı: Şah İsmayıł,  
 Səttarxan, Pişəvəri.  
 Arazın bu tayından  
     o tayına on addım.  
 İmdada necə çatım?!  
 Necəsən Əli Tudə? —  
     buzamı döndü çayın?  
 Nədir gizli harayın.  
 Taleyimiz ayrıdı,  
     eyvanımız yan-yana.  
 Hayif Təbrizə, Əli,  
     hayif, Azərbaycana.  
 Öz xalqının içində  
     sən siyasi mühacir.  
 Ürək hardan su içir?!

---

\* Şair Aqşin Ağkəmərli (*red.*)

Sən başqa bir ölkənin  
siyasi vətəndaşı.  
Di gəl bu dərdi daşı!

Nahaq tərk etdin o vaxt  
səngəri, Əli Tudə.  
Nahaq keçdin Arazı  
sən bəri, Əli Tudə.  
Sən atdın yarıyolda  
o silahı, səngəri.  
Öldürdün Əli Tudə,  
şairdə bir əsgəri.  
Bomba düşür Təbrizə,  
bizim taleyimizə,  
Nyu-Yorka düşsəydi,  
Ya uzaq Mozambikə —  
o gün həmrəy olardıq,  
Burdan səs qaldırardıq,  
bir xeyriyyə fondu da  
yaradardıq əlüstü.  
Siyasi rəngi düzdü!  
Beynəl-  
miləl-  
çılərik.  
Xalqların taleyinə  
laqeyd qala bilərik?!  
Öz xalqımız necə bəs,  
torpağımız necə bəs?!  
Özgə bizə söz deməz.  
Özümüzə mərhaba!  
Bomba düşür Təbrizə  
Haray Şəhriyar baba!

*24 iyun, 1988*

## İSTİQLAL LAYLASI

*Otuz illik qonşum şair Əli Tudənin ölümündən sonra dünyaya bir oğul nəvəsi geldi. Bir axşam divarın o tərəfində körpə ağlayırdı, dözməyib mən də divarın bu tərəfində ağladım. Şeri də bu əhval-ruhiyyə ilə gəlinin dililə yazdım.*

**Müəllif**

— Şirin balam, körpə quzum, Əli Tudə,  
Ay işığım, Dan ulduzum, Əli Tudə,  
yum gözünü, yat yorğunum,  
yuxusuzum, Əli Tudə.

Sən Arazi keçən gündən yuxusuzsan,  
taleyi buz, yatağı buz, yeri buzsan.  
Sən səngəri verən gündən yaralısan,  
anasızsan, ana deyib ağlayırsan.

O tay vətən, Bu tay vətən, Araz vətən,  
vətənsizlər deyirdilər vətənsizsən.  
İran sənə qənim ikən, deyirdilər iranlısan,  
bu sözdən də yaralısan.

Baba, sisqa istedadlar səni dandı,  
sərəncamlı ad qazandı, Xiyabanda yer qazandı.  
Əyilənlər qabağında əyilmədin,  
şah sözünü şah yurdunda şaha dedin.  
“Gülüstan”ın, “Türkmənçay”ın,  
“İyirmi bir Azər”in də,  
ağrısını necə çəkdin şairim, hər əsərində?



Mən Arazi lent eləyib  
beşiyinə bağlamışam,  
Savalanın nəfəsini nəfəsindən qoxlamışam.  
Mən Təbrizi rəsm etdirib evimizə gətirmişəm,  
orda bitən çiçəkləri mən dibçəkdə bitirmişəm.  
Mən gəlninəm, mən ananam, Əli Tudə,  
sənsən oğlum, qayınatam, Əli Tudə,  
Mən bir əsgər anasıyam, Əli Tudə,  
səndən ötrü nigaranam, Əli Tudə,  
istıqlaldı mənim laylam, Əli Tudə.

Laylamızın dəyişilsin ruhu gərək,  
səngərlərdə itənləri biz beşikdə tapa bilək.  
Yat desəm də, oyadıram səndə səni,  
neçə yerə bölübdülər bir ölkəni:  
Təbriz qolun, Şuşa qolun, Dərbənd qolun,  
Sənə qurban, sərhədd olub sağın-solun.  
Azərbaycan deyəndə mən,  
sən qalxasan gərək, oğlum,  
Azərbaycan səngərindən.  
İstəyirəm böyüyəsən, boy atasan,  
Əli Tudə səngərində sən yatasan.

Şirin balam, körpə quzum, Əli Tudə,  
Ay işığım, Dan ulduzum, Əli Tudə,  
yum gözünü, yat yorğunum,  
yuxusuzum, Əli Tudə.

22 oktyabr, 2001



### “İRAN ŞAHİ”NA MƏKTUB

Mən dəmir yol fəhləsinin  
oğluyam, şah!  
Ürəyimə dünya boyda  
bir mərhəmət  
verib Allah.  
Mən heç kəsin kədərinə  
şad olmadım,  
şərik oldum mən əksinə,  
yad olmadım.  
Ancaq sənin pis gününü  
gözləyirdim,  
mən deyirdim  
gün olacaq, —  
şaha da toy tutulacaq.  
Amma indi sən nə şahsan,  
nə hökmdar.  
Səni İran torpağından  
qoyladılar.  
Tüfənglə yox,  
tanklarla yox,  
tüpürcəklə,  
analaların qarşıyıyla,  
oğulların çağrısıyla,  
qadınların çadrasıyla,  
laylay deyən dillər ilə,  
təsbeh tutan əllər ilə!  
Firdovsinin vətənindən  
qovuldun sən.  
Yer üstündə nə bir yer var,  
nə bir ada, —  
yaşayasan indi orda.



CADRA

Durmusan karşımıda dinməz-söyləməz,  
niyə çadralısan, nədir o yaşmaq?  
Bu gün öz haqqını istəyir hər kəs,  
sənin əvəzinə kim danışacaq?!

Bir de, hansı qızdan, hansı gəlindən,  
ya hansı qadından əskiksən, axı?!  
Dünyanın de, hansı bir gözəlindən,  
aşağı tutmuşam səni, mən axı?!

Danış, heç olmasa söz kəsək barı,  
götür yaşmağı da, iki kəlmə din.  
Düzdü, mən sevmirəm qışqıranları,  
susmağın qulağı batırır sənin.

Mənim ürəyimdə odlar qalandı,  
nə Araz söndürər, onu nə də Kür.  
Neyləyim, kor olsun gözləri yadın,  
yaxşı bax... sənin ki, gözlərin görür.

Nəzər sal qəhrəman qızlara bir dəm,  
biri tələbədi, biri həkimdi.  
Yaşmaq tutan sənsən, utanın mənəm,  
Bizə bilirsənmi, gülən o kimdi?!

Sən məndən yaşınma, mənim əzizim,  
eşidən qınayar, görən nə deyər?!  
Milli adətimiz deyil o bizim,  
tüfəng asmadımı çiyninə Həcər?!

Kərəmlər böyüdüb bizim analar,  
səngərdə yatmışdı dar ayaqda da.  
Kişidən geridə qalmamış onlar, –  
qılınc oynatmaqda, at çapmaqda da.

Dilində, qəlbində qisas, intiqam,  
o çöllərə düşdü, sən kürsüyə keç.  
Adam da diriykən, ay mənim anam,  
kəfəni özüylə gəzdirərmi heç?

*Tehran, 1963*



## NİFRƏTİN HARDADI

*Mədinə Gülgünə*

İmkanım olsaydı bircə an azı,  
deyərdim inan ki, qatar dayansın.  
Deyərdim, qurusun suyu Arazın,  
məftilli dirəklər od tutub yansın.

Nə qədər tanışdı bu kədər, bu qəm,  
anam çox ağladı sinə dolusu.  
Sənin gözlərində kin istəyirəm,  
qəzəb istəyirəm, sözün doğrusu.

Nifrətin hardadı...

yad bunu deməz,  
qorxuram könlümdən keçən düz ola —  
qorxuram, dərdinə sevinən bir kəs,  
sonra göz yaşına gülən göz ola...

*Araz boyu, qatarda,*  
1968

## SÖHRAB\*

Yenə çalxalanır İran körfəzi,  
yenə nümayiş var Tehranda, Söhrab.  
Bizim yanımızda adiləşirsən,  
Öz yerin görünür İranda, Söhrab.

Xalq qalxıb ayağa azadlıq deyə,  
nə yerə sığışır, nə də ki, göyə.  
Özüm də bilmirəm hər dəfə niyə  
səni axtarıram ekranda, Söhrab.

\* Şairlə görüş axşamı yazılmışdır və orada oxunmuşdur (*red.*).



Bizim qadınlardı keşikdə duran,  
şahın heykəlini yixib uçuran.  
Başında çadra var, əlində Quran,  
çadra da vuruşur, Quran da, Söhrab.

Bizə yadigarsan Pişəvəridən,  
yenə döyüslərə səsləyir vətən.  
Mənim gözüm qalib sənin sinəndən  
hələ almadığın yaranda, Söhrab.

Əbədi quruyub gözümün yaşı,  
göstər məzarını, yatım yanaşı.  
Sənə heykəl düşür, mənə başdaşı  
bizim sıramızda duranda, Söhrab.

1976

BAHMAN

Azadlıq eşqiylə millət döyüşür,  
o himni duyuram bu səsdə, Bəhmən.  
Yadıma Pir olmaq misalı düşür,  
hər səsin gəldikcə Parisdə, Bəhmən.  
Qatardan ayrılan durna kimisən,  
qatardan qalanlar piyada qalar.  
Mən sənsiz tək idim,  
sən mənsiz təksən,  
çaylar quruyanda tək ada qalar.

Bəhmən, küləklərə aç qollarını,  
hesab görməmişdik bu hesab kimi.  
Tarix Azərbaycan oğullarını  
tərəzidə çəkir bir qəssab kimi.

Getsin o kəslər ki, heykəl acıdı,  
onlar mənə yaddı, sən mənə məhrəm.  
Boyum – düşməninə dar ağacıdı,  
hər iki qolumdan as – əyilmərəm.

Heç nədən qorxmuram dünyada, Bəhmən,  
belə, ayrılıqdan qorxduğum kimi.  
Dayan, qoy üzünə baxım yenidən,  
Bakıdan,  
Təbrizə baxdığını kimi.

*Paris, yanvar, 1990*

### ZAVALLI

Zalim oğlu, bir az məndən aralan,  
bir dost kimi gəlmışəm mən İrana.  
Azmi düşdü Azərbaycan, ya İran  
danosunun bu xəyanət toruna?!

Tamahkarın ağızının öz dadı var,  
mükafatın bilişəm nə olacaq.  
İnsaf elə, Şəhriyaranın adı var, —  
Təbrizdənəm, — demə bir də, qurumsaq.

Tarix olub, unudulmaz o günlər,  
Səttarxanı, Bağırxanı xatırla.  
Gözüm üstə, — demə, gözün töküllər,  
oddan külmü törəyibdi axırda?

Şəhidlərin müqəddəsdi qəbiri,  
bizim alın yazımızdı bu, Haqdan.  
Mən vuruşan bir millətin şairi, —  
axı sən də yaranıbsan bu xalqdan.



Xocalıda qırğıın oldu, od oldu,  
Daşaltını Daş bürcünə qoydular.  
Dünən yaxın bildiyimiz yad oldu,  
“Yaxşı bizi yaman günə qoydular”.

Salam verib məni bir də saxlama,  
vurnuxma çox xoflu-xoflu arada.  
Mən azadlıq isteyirəm xalqıma,  
Azadlıqdan şüarlar var burda da.

Farsın dili mehribandı, təmizdi, —  
molla desə, gözlərində pir olur.  
Mən deyəndə türkün dili əzizdi,  
Türk zavallı, gözün niyə dörd olur?!

Yazılıq, sənin nə millətin, nə yurdun,  
Nahaq yerə qarışdırma aranı.  
Məndən necə? —  
İranımı qorudun,  
gərək səndən qorusunlar İrani.

### İSTƏYİRƏM

Qəzetləri oxuyuram,  
radionu dinləyirən,  
dinməyirəm.  
“Əlcəzair azad oldu...”.  
Əlcəzair və azadlıq!  
Yeddi ildən bir az da çox  
bu iki söz  
təzad oldu.  
Səngər-səngər addımladı  
Əlcəzair.  
Bu gün onun elçisini  
dünya qalib elçi sayır.



“Su üstündə Kuba yanır!  
Ada sığmır okeana...”.  
O ki, suda alovvana,  
    o ki, yana,  
    gör o, nədir:  
Fidel uzaq bir qitədə,  
adı mənim qız balamın  
    dilindədir.  
Qəzətləri oxuyuram,  
radionu dinləyirən,  
    dinməyirəm.  
Bu yüz dildə,  
    bu min dildə danışanın  
Təbriz desin biri barı,  
hey gəzirəm “dalğaları”.  
Qəlbimdəki sən gör nədir, —  
    istəyirəm desin: Təbriz  
Təbrizdə yox,  
    səngərdədir...

1963

### HANI DEYİRƏM

Sularla bölünmüş Odlar ölkəsi,  
uçan ördəklərdi,  
göllərə düşür.  
O tayda İlənlə dağın kölgəsi  
bu tayda zəmili çöllərə düşür.

Qızdırırmır canımı istisi günün,  
bahardan, payızdan yoxdu xəbəri.  
Altını sel yuyub qədim körpünün,  
üstünü ot basıb illərdən bəri.



Sinəmdə qəzəb var, gözlərimdə qəm,  
tutqunam, özüm də bilmirəm nədən.  
Səttarxan ordusu hani? — deyirəm  
gələ mən burdaykən keçə körpüdən...

*Culfa, 1963*

### TEHRAN XƏSTƏXANASI

*Mən xəstəxanaya çatanda sevimli  
müğənnimiz Alim Qasimov oxuyurdu.  
Maarif Əliyev adlı bir yaralı xahiş  
edirdi ki, oyun havası çalsınlar, oyna-  
maq istəyirdi.*

**Müəllif**

Tehranın mərkəzi xəstəxanası,  
Alim ağlayırdı, mən ağlayırdım.  
Ortada bir yüngül oyun havası,  
yaralı bir əsgər bərk oynayırdı.  
Alim ağlayırdı, mən ağlayırdım.

— Şair, bu oynumu itən əsgərin  
şəhid gedənlərin əvəzinə yaz.  
Toyunda oynaya bilməyənlərin,  
şikəst yatanların əvəzinə yaz.

Elə qaynayırdı eşqi, həvəsi,  
Saxlamaq olmazdı daha əsgəri.  
Taxta döşəməyə — alqışəvəzi  
taxta ayağını döyürdü biri.

Bu dərd ürəyimi zədələyirdi,  
gör, necə pozldu cah-cəlalımız.  
Qalxıb ermənini hədələyirdi,  
taxta biləyilə bir yaralımız...



Əsgər oynayırdı, yaralı əsgər,  
qəlbi oxşayırdı gözündəki nur.  
İnsani həyata qaytarmaq qədər  
insanda güc varsa... səadət budur.

Dünən sevinmişdim Tehranı görüb,  
bu gün yaralandım yaranı görüb.  
Sağalıb gedəndi əsgər yarası,  
canımda yüz canın ağrısı qaldı.  
Səndə əsgər oğlan, səngər yarası,  
məndə xəstəxana yarası qaldı.

*Fevral, 1993*

### **İSFAHAN CULFASI**

Avtobus dayanır, düşür qonaqlar,  
ayırca erməni qəsəbəsində.  
İsfahan Culfaşı deyilən yer var, —  
müsəlman qardaşın himayəsində.

Şüarlar yazılıb əleyhimizə,  
burda yenə tələb, yenə Qarabağı!  
İran qardaş deyir, dost deyir bizə,  
dediyi şüarlar başqadırancaq.

Ziyaflət adıyla dəvət olunduq,  
tutuldum bələdçi gülümsəyəndə.  
Yaramın üstünə bıçaq toxundu,  
şeytan yuvasına kilsə deyəndə.

Ziyarət etməyə mənim öz yerim,  
yanır od içində Gədəbəy, Qazax.  
Bir şəhid məzarı, əsgər səngəri  
ziyarət yerimdi hər yerdən qabaq.



*Nəriman Həsənzadə*

Burdan aparıram mən bu kədəri,  
demə, bu adice umu-küsüdü.  
Əski əlifbanın reklam xətləri,  
mənim ürəyimin döyüntüsüydü.

Günəş günbəzləri xinalayıbdı,  
yayır minarələr əzan səsini.  
“Kilsələr” — beləcə minalayıbdı,  
İslam dünyasının xəritəsini.

*İsfahan, fevral, 1993*

“...Mövzu müxtəlifliyi, insan arzularının, cəmiyyət həyatının və zəmanənin çoxcəhətli zəngin boyalarla işlənməsi hər bir poetik əsərin məziyətidir. Nəriman Həsənzadənin poeziyası bu cəhətdən də oxucuda dərin maraq oyadan poeziyadır. İdeala, gözəlliyə, mənəvi saflığa sadıq olan, insanlıq və vətəndaşlıq hissələrinin canına, ruhuna hopdurən bu şair daima axtarışdadır, onun poetik fikri yorulmaq bilmir, oxucuya arasıkəsilmədən yeni əsərlər təqdim edir.

Nərimanın şerlərini oxuduqca biz belə qənaətə gəlirik ki, sənət əsəri, xüsusən lirik şer o zaman adamı əfsunlayır ki, həyat, təbiət və insanlar haqqında, onların bitməz-tükənməz işığı, qaranlığı, gözəlliyi, eybəcərliyi, sevinc və faciələri barədə oxucuya nə isə yeni bir şey deyir, onu bu vaxta qədər bilmədiyi, duymadığı, xəyalına də gətirmədiyi qəribə hissələrlə, duyğularla tanış edir, dərin fəlsəfi mənənələr və füsunkar gözəlliklər aləminə aparır, fikrini, düşüncəsinə bu aləmin sırlarını dərk etməyə yönəldir...

...Nəriman bu cür şairlərdəndir. Xeyrə, xeyirxahlığa inam onun qanına elə hopmuşdur ki, bir fərd, bir insan olaraq o bəzən həyatın təzadalarını unudur, hamı ilə çox yumşaq və müləyim rəfətar edir. Belə hallarda pisi yaxşıdan seçmək çətin olduğu kimi, onu yaxşı tanımayanlara xasiyyət və davranışında çox şeylər sirli və anlaşılmaz görünür.

Xoşbəxtlikdən, poeziyasında o, axıracan prinsipialdır. Yaxşıını ucaldan, qaranlıq, mənfi içini açıb göstərən şairdir...

...bəşər tarixinin həmişə tədqiqat obyekti olaraq qalacaq maraqlı və dramatik hadisələrlə zəngin bir dövrünə Azərbaycan şairinin kiçik bir şerlə də müraciət etməsi təqdirəlayıqdır. Xüsusən o zaman ki, estetik fəlsəfi fikrin parlaq obrazlı ifadəsinə, dərinliyinə nail olur. Belə ictimai, əxlaqi-bəşəri dəyəri ilə seçilən şerlər Nərimanın bu kitabının da səhifələrini işıqlandırır...”

**Mirzə İbrahimov.**

*Xalq yazıçısı*


1-17 avqust, 1986, Şüvəlan.

*Nəriman Həsənzadə*

---

*Yaxşı adamlara keşikçi qoyun,  
dağilar, çürüyüər yoxsa cəmiyyət.*


**N.Həsənzadə**



Ressam: G. Elizalde

**Bütün millətlərə,  
beynəlxalq  
təşkilatlara...**

*Vətən oddan keçib, alovdan keçib,  
dönmə Vətən oğlu, bu yoldan, and iç!  
İstiqlal eşqılə millət and içib,  
and içən millətə Nəriman, and iç!*



\*  
\* \* \*

*Adigözəlov Hafız Ramiz oğlu 1990-ci ilin yanvarında Qazax rayonunun Bağanis-Ayrım kəndində anadan olub, 1990-ci il martın 24-də ermənilər bələyinə benzin töküb yandırıblar. Dünyada cəmi iki ay yarımla yaşayıb. Gənc anası köməyə gələndə onunda üstünə benzini töküb yandırıblar. Kənddə danışrdılar.*

**Müəllif**

İki aylıq bir çağ'a  
həsrət qaldı qucağa,  
atdlar od ocağa,  
qıydılar bir qundağ'a,  
silahlı  
beş-on diğə!  
Təzə androniklər,  
drolar və zorilər  
qatıl imiş nə qədər!  
Çağanı yox, milləti  
yandırmaq istərdilər.

Günahi, cinayəti  
nəydi bəs?!

Milliyyəti,—  
bir Məhəmməd hümməti,  
bələkdə bir müsəlman,  
Azəri türk balası.  
Yarımçıq qaldı, gülüm,  
çalınmadı laylası.  
Yellənmədi yürgəyi,  
yandı könül dünyası.  
Təbəssümü, gülüşü,  
qığıltısı...

hamısı.



Dünya xəbər tutmadı  
naləsindən ananın.  
Ən uzaq güşəsidir  
Qazax — Azərbaycanın.  
Taleyinə bax onun,  
qismətinə bax onun, —  
millət, vətən yolunda  
həlak olan Çağanın.  
O, qundaqda döyüşdü,  
ocağı — odlu səngər.  
Dahilərə bərabər,  
şəhidlərə bərabər.  
Yaşa mənim millətim,  
həyatım, heysiyyətim!  
Sən qundaqdan, beşikdən  
təhlükəsən, ey Vətən!

## **QARA XƏBƏR, AĞ YALAN**

*Ağlasa, anan ağlar,  
qalanı yalan ağlar.*

Vertolyotu vurdular,  
igidləri qırıldılar.  
Dirilər  
ölülərin  
üzlərinə durdular,  
efirdən qışqırdılar:  
"Qayalara toxundu,  
dumana düşdü, yandı.  
Davam edir təhqiqat..."\*  
Ölən bəlli, qardaş,  
oldurən bəlli... heyhat!

\* Azərinformun məlumatı (red.)



Qara xəbər, ağ yalan.  
Bu odun istisinə  
qızınırı İrəvan,  
xanım Marqaret Teçcer,  
mərkəzdə neçə şeytan!

Göydə tabut uçurmuş,  
vertolyot cilidində.  
Ağzı, qapısı bağlı,  
taleyin kilidində.

“Rəhm etdi” Milli Şura, —  
rəhmsiz məlumata.  
Bir də dönməyəcək ki,  
şəhidlərim həyat?!  
Bir də İsmət, ya Osman  
qalxmayacaq məzardan!

Rəyi eşidilmədi  
barı dul qalanların.  
Öz rəhmi var onların.

Bir tabutda uçdular,  
hərəsi bir çiyində  
Xiyabana düşdülər:  
TOFIQ,  
ALI,  
və İSMƏT,  
OSMAN,  
ZÜLFÜ,  
MƏHƏMMƏD,  
VAQİF,  
FƏXRƏDDİN,  
VƏLİ!  
hamısı ailəli.



İçlərində bir subay,  
ışıqçı, işıqtutan,  
ışığı sönən  
**ARİF!** —  
torpağa nişanlanan.

"Qayıdırıq axşama,  
hərbi vertolyot, filan,  
ələ düşməz bu imkan..."  
Vəd verdilər,  
o axşam  
qayıtdılar doğrudan,  
evə yox, qəbristana.  
Hər evdə yaslı ana!  
Hərəsi bir tabutda,  
hərəsi bir çiyində.  
Tabutları dayandı  
vətənin keşiyində.  
Dünən adı bir insan,  
bu gün milli qəhrəman:  
**TOFIQ,**

ALI

və İSMƏT,

**OSMAN,**  
ZÜLFÜ,  
MƏHƏMMƏD,

**VAQİF,**  
FƏXRƏDDİN,  
VƏLİ,

**ARİF...**  
mərdlər heykəli.

Qırmızı qərənfillər  
ələnirlər, itirlər.  
Torpaqda becəririk,  
tabutlarda bitirlər.



Bir millət girov qoyub  
sevinci kədər üçün.  
Tabutlar —  
dibçək olub  
ilahi, gənclər üçün?!

Gəl, ey Vidadi Xəstə!  
Külli-Qarabağın  
abı-həyatı,  
nərmü-nazik  
bayatıdır,  
bayatı —  
İndi... bir millətin  
müqəddərəti.

1992

### **QALXACAQ AYAĞA BU YASLILARIM**

*Biz yaşa! – dedikcə,  
sən qırılsan,  
Canım sənə qurban,  
ay AZƏRBAYCAN!*  
**Müəllif**

Rus tankı yurdumda köylən eləyir,  
alır üstümüzü bir kölgə kimi.  
Erməni dünyadan tökülbə gəlir, –  
zəmiyə daraşan çeyirtkə kimi.

Yenə Moskvada parlaman gedir,  
insan hüququnun "xidmətçiləri!".  
Erməni uğrunda rus qurban gedir,  
"dəli Pyotrun" vaxtından bəri.



Şuşada, Laçında bomba partlayır  
hələ "sakitlikdi" hərbi hissədə.  
Marşal ermənini öznünkü sayır,  
o, xalqlar adından nitq eləsə də.

Dilində istiqlal döyüşür vətən,  
göz yolda qalıbdı, qulaq cəbhədə.  
Yıxıdı Reyxstağı rus tankı dünən,  
bu gün qanlar tökür Malibəylidə.

Yasda görüşürdük üzümüzdə qəm,  
yasın siqləti var, gərək dözsən.  
– Xeyirdə görüşək, – deyib gedirəm,  
yasda görüşürük gəlib təzədən.

Qalxacaq ayağa bu yashlılarım,  
dünyada əbədi nə qan var, nə yas.  
Səngərdə oyaqqı yuxusuzlarım,  
xainə can verib,  
tankə basılmaz.

## SƏN OĞUL DE TORPAĞA

*Qələm qardaşım Xəlil Rzaya*

Xəlil şəhid atası,  
Xəlil təmkinli, məğrur.  
Xəlilin heykəlini  
təbiət özü yonur.

Başsağlığı verirlər,  
Dədə Qorqud Xəlilə.  
Gələn danışır, gedir,  
gözlərdə qəm yükü var,  
dillərdə Təbriz, Xəlil.



Baxır ata oğula,  
gözlər gözlərə bənzər.  
Xəlilin yaratdığı  
Təbriz –  
    ən böyük əsər!  
– "Ürəyimə od düşür",  
    elə baxma, ay ata.  
İzin ver, yatım indi,  
    şəhidlər arasında.  
Mən mərdlər sırasında,  
    sən mərdlər sırasında.  
İstəyin buydu, ata!

İstək – söz deyil, ata.  
Sən millətin oğlusan,  
    mən Xəlilin, bil, ata.  
Ayağın alda mənəm, –  
Yerəm – bərk dayan, ata.  
– Mən sənə qurban, oğul!  
– Mən sənə qurban, ata!  
– Sən vətən torpağısan!  
– Sən vətəndaş bir ata, –  
sən borc verdin həyata!  
Sən de, indi ay ata!  
Mən torpağı —  
    torpağa  
    qatdı düşmən, ay ata,  
çoxaldı torpağımız,  
    qaldı vətən, ay ata!

...Danışma, daha, Təbriz!  
Çatdırın Firəngizə:  
Təbriz keçdi Arazi,  
Təbriz getdi Təbrizə.  
Ad getdi, özü qaldı.  
Təbrizin gözlərində  
Xəlilin gözü qaldı...

*10-11 yanvar, 1992*



## AZADLIQDI MƏRAMIMIZ

Şuşa yolu buz bulaqdı, çeşmədi,  
çeşmələrdən şusalılar içmədi.  
Şux balalar bir-birindən seçmədi,  
Şəhidlərin sırasında, Elçibəy.  
El var, elin arxasında, Elçibəy.

Gəlin gördüm, baxışından utandım,  
xalı gördüm, naxışından utandım,  
ana gördüm, qarğışından utandım,  
oğul deyib mələyirdi, Elçibəy,  
göy yerə od ələyirdi, Elçibəy.

Havani sıx, Azərbaycan qanı var,  
bir canında mərдин neçə canı var?!  
Döyüsdə bir əbədiyyət anı var, —  
o anları seçən seçir, Elçibəy.  
Vətəndən yox, candan keçir, Elçibəy.

Xəbər verən xəbər almır, nə qaldı?  
Aman Allah! Qarabağ kimə qaldı?!  
Malibəyli, Əlibəyli, Daşaltı...  
Qarabağda talan oldu, Elçibəy,  
satan oldu, alan oldu, Elçibəy.

Get Laçını, Xocalını al, oğul,  
ötənləri bir də yada sal, oğul.  
Bir Qarabağ şikəstəsi çal, oğul,  
darixmişam Qarabağsız, Elçibəy,  
oda düşdük haqlı-haqsız, Elçibəy.

Yunus İmrə Elçibəyin əzbəri,  
"Bir bən vardır, — deyir — bəndən içəri!"



Ruh ömürlük, ömür özü köçəri!—  
Səngərdədi şeir-sənət, Elçibəy.  
And içibdi bir məmləkət, Elçibəy.

"Külli Qarabağın abi-həyatı,  
nərmü-nazik bayatıdır, bayatı..."  
Bir millətin getdi soyu, soyadı,  
Ey Vidadi, imanımız, Elçibəy.  
Azadlıqdı məramımız, Elçibəy.

2 may, 1992

### VƏTƏN BİZİMDİ

Qalxdı gəncəlilər ayağa bir gün,  
qoşunlar sarıldı yarağa bir gün.  
Tarixçi yazacaq tarixi bir gün,  
bölmənməz Vətən var, Vətən bizimdi.

Döyülen bizimdi, döyenlər bizim,  
söyülen bizimdi, söyənlər bizim.  
Gəncəni qoruyun, — deyənlər bizim,  
Gəncəni bombala, — deyən bizimdi.

Gəncədə qalmadı daş daşın üstə,  
saldılar qardaşı qardaşın üstə.  
Töküldü göz yaşı göz yaşın üstə,  
bu yaşı tökdürən, tökən bizimdi.

Oğul əl qaldırır öz anasına,  
lənət bu dünyanın bu vəfasına.  
Göylər daş yağıdırın daş yuvasına,  
"düşmən" dedikləri düşmən bizimdi.



Şah Abbas məscidi ocaqdı, zalım,  
Nizaminin ruhu oyaqdı, zalım.  
Qanımız tökülən torpaqdı, zalım,  
Bu yer qarış-qarış öyrən, bizimdi.

1993

## HÜSEYN CAVİD

*Hüseyn Cavidin cənəzəsi İrkutsk  
vilayətindən vətənə gətirilmişdir.*

Qəzetlərdən

Nə yaxşı, qalmadı gözü yollarda,  
gördü atasını qızı Cavidin.  
Tabut ortadaydı,  
şəkli — divarda,  
bayrama dönmüşdü yası Cavidin.

Xalılar üstündə güllər-çiçəklər,  
güllərin mənası başqaydı artıq.  
Tabutu uzaqdan gətirmişdilər,  
məzardan məzara yola salırdıq.

Canlı şahid idi duyan hər ürək,  
gərək biz yanayıq, biz alışaydıq.  
Cavid sağ deyildi gedib görüşək,  
ölü də deyildi, vidalaşaydıq.

Qırx birdə ölmədi, o, qayıb oldu,  
altmış yaşıını görmədi vətən.  
Yüzündə, evindən qalxdı tabutu,  
Cavid qisas aldı öz taleyindən.

Məzar var — şöhrətdi bir torpaq üçün,  
Cavidin üstündə amma əsməyin.



Məzardan doğulub, —  
yaşamaq üçün,  
məzara qoymağə siz tələsməyin.

Bu da axırıncı faciəsiydi,  
bu da tamaşaydı əslinə baxsan.  
Bu dəfə Cavidin son səhnəsiydi:  
qəhrəman özüydü, müəllif — zaman!

\*  
\* \* \*

"Bəşəriyyətə xidmət!  
Tarix,  
zaman,  
cəmiyyət,  
raket,  
kosmos  
və cahan..."  
Gurultulu cümlələr  
şüarıydı bir zaman,  
rəhmətliyi sonradan  
nə bəşər xatırladı,  
nə kəndi saldı yada.  
Adı qaldı bir para  
qəzet səhifəsində;  
sağlığında çap olan,  
qiyməti ucuzlaşan  
bir qalın kitabında.



## TANK YERİDİ

"Can, Azərbaycan"  
Sevinc Çöküm

*"По сахаровскому плану, народная  
реакция на Сумгаит должна вызывать  
нечто вроде бойкота, или разрыва дип-  
ломатических отношений с ослеплен-  
ным народом – пока не отрезвеет...".*

Григорий Померанс

Niyə, cənab! —  
zaman-zaman,  
ayıq olub, kor olmayıb  
Azərbaycan:  
planları ödəyəndə,  
bu millətin  
pambıq olub ətəyində.  
Mazut olub  
köynəyinin yaxasında,  
amma özü ömür sürüb  
babasının çuxasında.  
Sağ əlində qızıl bayraq,  
sol böyründə  
qızıl qamı, —  
“Vətən” deyə qoruyubdu  
Moskvani.

Həmrəy olub,  
siz deyəndə:  
Əfqanistan! —  
Oğul verib,  
tabut alıb Azərbaycan.  
Çernobilda dönüb külə, —  
gedib “qardaş” köməyinə.



Cənab,  
möhtac qalıbsınız  
indi alman çörəyinə.  
Sərxoş — ayıq görə bilməz  
önündəki ayıqları.  
Yenə “Şimal ayısı”nın  
ayaqları —  
tank yeridi, —  
Mavzoleyin tunc maketi,  
keçdi Bakı meydanından.  
Millət keçdi  
öz canından.  
Tank yeridi, —  
çarxlardakı  
o zəncirlər, —  
zabitlərin qurşadığı  
enli kəmər!  
Qovdu “Vətən” deyənləri  
vətənsizlər,  
yer üstündən yer altına.  
Tanıdıq biz vəhşiləri  
“tərbiyəçi” ştatında.  
Tank yeridi, —  
qanun yazdı  
qanunları poza-poza.  
Milyon ağız  
susub baxmaz  
şüar deyən bir ağıza!  
Nədir hakim?  
nədir məhkum?  
nədir üstün?!.  
İndi bildim,  
anan ölsün,  
ay Nəriman,  
ürəyindən yaralısan.



## ALMAZ

"...bir elin, bir millətin adını təmsil  
etdiyimi heç zaman unutmayacağam".

Ülvi Bünyadzadanın "And"ından

"...20 yanvar gecəsindən sonra Ülvi adlı  
bir şəhid şairin... ruhu mənim qəlbimdədir".

Almaz Ülvinin məktubundan

O burda yatsa da, ruhu oyaqdi,  
qəbristan yeridi, tək durma, Almaz.

Ülvini gəzirəsən,

Ülvi — çıraqdı,  
çıraqı çıraqla axtarma, Almaz.

Qulaq as, gör kimdi, mahnı oxuyur,  
nəğməyə çevrilir hünər yolları.  
İndi Ülviləri tək ana doğmur,  
indi vətən doğur mərd oğulları.

Qatıl, sən bundan qorx, sevinmə, zalim!  
Canımız qurbanı gedən canlara.  
Qəbristan üstündən qəbristan salıb  
biz VƏTƏN deyirik qəbristanlara.

Almaz, qara saçlım, qara geyinmə,  
gizlət düşmənindən yas palтарını.  
Qəm yükü ağırdı, şax dur, əyilmə,  
saxla həmişəki qız vüqarını,

Ülvinin "And"ını oxudum, Almaz,  
gördüm ki, o gülən bayaq, Ülvidi.  
Bəlkə həyatımız yuxudu, Almaz,  
bəlkə yatan bizik, oyaq Ülvidi?  
Yaşayan Ülvidi,  
bu xalq, Ülvidi!



## YANIR

Hacıleyləklərin gələn vaxtı,  
Harda yuva qursun, yuvalar yanır.  
Novruz tonqalıtək yanır bir çəpər,  
təzə çicəklənən heyva, nar yanır.

Erməni mərmisi düşüb bir kəndə,  
bir gəlin öldürüb ağrı çekəndə.  
Dağlar tüstülənir dumanda, çəndə,  
kəndin ortasında bir anbar yanır.

Məzəm, Əskipara vətəndi, vətən,  
atır ermənilər qarşı təpədən.  
İki divar qalıb üç mərtəbədən,  
təzə təmir olan otaqlar yanır.

Yollar neçə yerdən minalanıbdı,  
düşmənin əlləri xinalanıbdı.  
Telefon dirəyində simlər yanıbdı,  
üzərrik talası carhacar yanır.

Aliki tapmadım, Mahir burdadı,  
Fəzail, Dilənci, Nadir\* burdadı.  
Oğlu da yanında şair burdadı,  
gəzdiyim, gördüyüm bu dağlar yanır.

\* Qazax bölgəsində döyüşən əsgərlərə işarədir (*red.*).



### ŞƏHİDLƏR XİYABANI

Dayanın, Şəhidlər Xiyabanı,  
yas toya qarışib, toy yasa burda.  
Qızıl qumaşlarda qara xonçalar,—  
nişan gətiriblər bir qızə burda.

Nigaran gedənlər yatır xəbərsiz,  
yatağı boş qalıb, atı yəhərsiz.  
Analar oğulsuz, gəlinlər ərsiz,  
nəydi bu müsibət, bu cəza burda?

Qızıl qan ləkəsi qalır gül üstə,  
bir qurğu qurdular fitnə-fel üstə.  
İl təhvıl olubdu qərənfil üstə,  
verib öz yerini qış yaza burda.

Kim bilir, nə qədər ölən-qalan var,  
Vətəndə bir vətən şəhid olan var.  
Hələ bir-birini xəbər alan var,—  
dil yox, sual verir, göz-gözə burda.

Çağırın Babəki bu yasa gəlsin,  
Şəhriyar əlində bir əsa gəlsin,  
qisas istəyəni qisasa gəlsin,  
Yer özü çağırır qisasa burda.

Kim belə qarğadı bu bağça-bağça,  
qaralar bağlandı min bir budağa.  
Sürtüb ağ saçını qara torpağa,  
dəyməyin, Nəriman ağlasa burda.

*Fevral, 1990*



1991-ci il ovşyabrou  
18-i, Müzəqəlliyi wizir  
inzətəndəğə qızı.

Milli Məclisin  
iclası, 1991.



## AZƏRBAYCAN HARAYI

*Moskva Bakıda hərbi  
vəziyyət elan edib.  
Müəllif*

Başım üstən qara yellər əsib mənim,  
göz açmağa qoymayıbdı qanlı həyat.  
Yarıyolda qabağımı kəsib mənim  
kimliyimi tələb edir indi saldat.

Ala paltar,  
daş batinka,  
dəmir papaq...  
Bu işgalçı, qənimidi  
biz tərəfin.  
Tələb edir:  
mən – aqsaqqal, saldat – uşaq,  
mən yerliyəm,  
özü yaddı bu hərisin.

AZƏRBAYCAN harayı var,  
içimdədi,  
nə ağırdı bu torpağın heysiyyəti.  
Dərdin alım, dərdlər eyni biçimdədi,  
fərqi varsa, ağrısını çəkəndədi.

Mən bölünmüş  
bir millətin şairiyəm,  
beşiyində əsir düşən Xan Arazdı.



Siyahıda –

şəhidlərin mən biriyəm, –  
gülüşümə aldanma çox,  
etirazdı.

Qaçqınların

itkinlərin,  
köckünlərin  
suçu nəydi?! –  
cavab versin qoy gələcək.

Tarixini

kim yazacaq bu günlərin, –  
kim haqq-hesab  
kürsüsündə əyləşəcək?!

Cavab versin

zaman mənim sualıma,  
Azadlığı – bir nemətdi hər xalq üçün.  
Məşəqqətdi

bu çək-çevir, bu yoxlama,  
Saldat, özün cavabdehsən,  
bu "haqq" üçün.

AZƏRBAYCAN harayı var,

içimdədi,  
nə ağırdı  
bu torpağın heysiyyəti.

Dərdin alım,

dərdlər eyni biçimdədi,  
fərqi varsa,  
ağrısını çəkəndədi.

1990



## **BAĞANİS AYRIM**

*(dialog)*

- Bağanis Ayrımın hardandı yolu?  
ev-eşik yanıbdı deyirlər orda.
- Bir çağə qundaqda yanıb, eloğlu,  
ev də külə dönüb Dağ Ayrımında.
- Deyirlər, qatillər gəlib arada  
adam öldürüb'lər, ev yarıbdılar.
- Üç nəfər Yuxarı Əskiparadan  
girov! – yas yerindən aparıbdılar.
- Varmı Sofuluda, Barxudarlıda  
quḍurlar gələndə bir əli tutan?
- Camaat qalıbdı, var yuxarıda,  
amma belə getsə, çoxu qorxudan...
- Hayana baxıram meşədi, dağdı  
indi üzübəri ev tikir onlar.
- Guya bizim kəndlər boşalacaqdı,  
köçüb ermənilər yaşayacaqlar.
- Ocaqda yandırır insan insanı,  
allah, pis qonşunun qoru şərindən.  
İmdada çağırır Qazax dünyani  
iyirminci əsrin vəhşilərindən.

## **PROMETEY**

Şəhidlər yixıldı bir-bir torpağa,  
millət milyon-milyon qalxdı ayağa.  
Uçuldu, dağıldı əvvəlkı səddlər,  
faciə — bir qəlbin fəryadı deyil.  
Şəhidlər dalınca gəldi şəhidlər, —  
bu xalqın andıdır,  
inadı deyil.



İllər təkrar olur elə bil eynən,  
qara bayraqları asdıq hər yerə.  
O qədər artdı ki, qara geyinən,  
Bakıda qaranlıq çökdü şəhərə.

Qafqaz dağlarında cütbəşli qartal  
didir, parçalayır Prometeyi.  
Qəhrəman çırpınır dilində vüsal,  
İstiqlal istəyir onun taleyi.

### DƏDƏ ŞƏMŞİR

(Aşığın qızını ermənilər öldürdülər)

*Aşığın oğlu Qəmbər qardaşa.*  
Müəllif

Dandılar adını, ay Dədə Şəmşir!  
ata fəryadını, ay Dədə Şəmşir!  
Kəlbəcər, İstisu ağladı həzin,  
Ağdaban kəndində qara geydilər.  
Ölmüsələr qızını öldürüb sənin,  
"Bir evdar qadın da ölüb" — dedilər.  
Sözü etinasız, soyuq dedilər,  
amma özlərinə layiq dedilər.  
İzi itirdilər, ay Dədə Şəmşir!  
qızı itirdilər, ay Dədə Şəmşir!  
Danır fəakəti gözüylə görən,  
susur gullə atan, ay Dədə Şəmşir!  
Bərabər tutulur ölen, öldürən,  
ağlayan, ağladan, ay Dədə Şəmşir!

Tanrı səbr versin yas iyəsinə,  
qorudun paklığı, ay Dədə Şəmşir!  
Şairin, aşığın ailəsinə  
hani başsağlığı, ay Dədə Şəmşir?!



Kəlbəcər tərəflər qanlı bazardı,  
millət karıxıbdı, ay Dədə Şəmşir!  
Erməni qonşular mərdimazardı,  
"dost" düşmən çıxıbdı, ay Dədə Şəmşir!

Süfrələr başında çörək yemişdim,  
indi inləyirəm, ay Dədə Şəmşir!  
Bir zaman Qazaxda "kirvə" demişdim,  
tövbə eyləyirəm, ay Dədə Şəmşir.

Sənə çatmayacaq bu səs, bu səda,  
ruhun ki, duyacaq, ay Dədə Şəmşir.  
Sazın uzunluqda qəbrin sussa da,  
sazın susmayacaq, ay Dədə Şəmşir!

### GƏNCƏ ÜSYANI

Tarix qisas aldı tarixçilərdən,  
yaşadı yaddaşda Gəncə üsyani.  
Öldük, içimizdə ölmədi vətən,  
torpaqda və daşda Gəncə üsyani.

Gəncə şəhər deyil, Gəncəbasardı,  
əriş-arğaciyam mən o yolların.  
Kürəyi — zirehli dəmir hasardı  
Gəncədə doğulan mərd oğulların.

Kişilər gülləyə hədəf oldular,  
qadınlar qaldırdı tabutu yerdən.  
Yeridi üstünə “Qızıl ordu”lar,  
O “Atəş!” deyirdi,  
bu dedi: “Vətən!”.



Millətə şöhrətdi qadın hünəri,  
bir canın sözünü neçə can deyir.  
Gəncə qapıları gedəndən bəri,  
Gəncədə hər qapı bir üsyan deyir.

Vətən oddan keçib, alovdan keçib,  
dönmə Vətən oğlu, bu yoldan, and iç!  
İstiqlal eşqilə millət and içib,  
and içən millətə Nəriman, and iç!

Mən sənə heyranam, Gəncə torpağı,  
karvanın kəhrizdi, dağdı, çinardı.  
Asın eyvanlardan üçrəng bayraqı,  
GƏNCƏ ÜSYANINDAN  
bir yadigardi.

*Noyabr, 1992*

### **DAŞ ÜRƏKLƏR GÖRDÜM, ÖLÜ BAXIŞLAR**

Bir qələm dostumu apardı dünya,  
daş üzəklər gördüm, ölü baxışlar.  
Adımı yazmadı başsağlığına,  
“unutdu” başları sağ olmamışlar.



## NAXÇIVANLI GƏNCLƏRƏ

*Bakı aeroportunda Naxçıvana  
uçuş reysini saxlamışdalar.  
Müəllif*

Yadimdadı o səhər,  
qırğın günündən qabaq, –  
təyyarə meydanında  
qız,  
gəlin,  
oğul,  
uşaq!  
Ac,  
susuz,  
soyuq,  
külək!  
– Xəstələr uçsun gərək!  
Qocalar uçsun gərək!  
Millətin ağbirçayı...  
ixtiyarı, gəlini  
uzatmışdı əlini.  
Kömək umurdu millət –  
divar kimi hörülən  
Bisütün sinəldən.  
Yumruqlar qalxdı göyə, –  
elə bildim qəfildən  
min-min göyərçin uçdu  
içəriyə  
eşikdən.  
Çiyinlərə sancıldı  
elə bildim hər bilək, –  
parçaları sökülen  
bayraqların sapıtək.



O "dəli" yerişləri,  
o qarışiq səsləri, –  
ən gözəl musiqiydi,  
ən gözəl rəsm əsəri.  
Haqqı tələb eləmək,  
Həqiqəti diləmək,  
silkələmək, ələmək! –  
budur əsl həqiqət.  
Yalandı xahiş-filan.  
Ya müti ol,  
ya insan.  
Nə gözəl görünürdü  
ilahi, o baxışlar,  
o iyirmi yaşlılar,  
sərt üzlər, qara gözlər,  
dik başlar, iti səslər  
bükləməz əzələlər,  
əyilməz o boy, bədən.  
Azadlıq, suverenlik  
keçirdi ürəyimdən.  
Analar, sizə əhsən!  
Şəhidlər nəsil-nəsil  
süd əmir döşünüzdən.

*Yanvar, 1990*



## **PEYĞƏMBƏR ƏL TUTDU**

*“Adanada yeddi aylıq hamılə bir  
azəri qadınna təcavüz edib zorla  
başqa erkəklərə satdıqları üçün üç  
kişi yaxalandı...”*

Türkiyənin “Milliyyət” qəzeti,  
22 nisan 1993

O qız qardaş deyib imdad istədi,  
imdad istəyənə el kömək olur.  
Bacım, gör taleyin harda həsdədi,  
nə susmaq mümkündü, nə dinmək olur.

Şuşada həsrətəm Cıdır düzünə,  
təhqir olunmağım mənə bəs oldu.  
Lənət erməninin təcavüzünə,  
Türkün hərkəti dözülməz oldu.

Dünən bir həpəndə dedim bu dərdi,  
— Qadına nə millət?! —  
güldü bəxtəvər.  
Yəqin arvadını yola verərdi,  
bu əldən o ələ ötürsəyilər.

Oğullar tufanlı yol keçibdilər,  
oğullar yaradır bu gün tarixi.  
Torpağa, namusa and içibdilər,  
qanla yazılında Türkün tarixi!

Çəkilin, millətin göz qabağından,  
millət dar ağacı meydanındadı.  
Sizin ayağınız Türk torpağında,  
gözünüz erməni dükanındadı!

*Aprel, 1993*



## AZƏRBAYCAN

Sən əbədi bir ocaqsan, Azərbaycan!  
Yaşadıqça yanacaqsan, Azərbaycan!  
Beşiyin bir ana qoynu,  
Doğma, isti bir qucaqsan, Azərbaycan!  
Ruhum mənim, laylam mənim, Azərbaycan!  
Bu dünyada dünyam mənim, Azərbaycan!

Bu dağ mənim, o dağ mənim vətənimdi,  
Tüstülənən ocaq mənim vətənimdi.  
Sərhəd-sərhəd bölgündülər,  
Bölməyən torpaq mənim vətənimdi.  
Sən mənimsən, mən də sənin, Azərbaycan!  
Övladıq bir vətənin, Azərbaycan!

Zaman! Səs ver, bu günlərin harayına,  
Xan Arazın, Ana Kürün harayına.  
Biz çatmasaq, kim çatacaq  
Qaçqınların, köçkünlərin harayına?!  
Sən arxasan, sən dayaqsan, Azərbaycan!  
"Qalx!" — deyəndə, qalxacaqsan, Azərbaycan!

Gəmilərin göy Xəzərdə üzər keçər,  
Şahinlərin səmalarda süzər keçər.  
Körpülərin, binaların  
paytaxtımı yollar boyu bəzər keçər.  
Keçmək olmaz amma səndən, Azərbaycan!  
İşiq alır dünya səndən, Azərbaycan!

Bir nəgməsən, oxuyuram bu torpaqda,  
"Can!" — dedikcə can duyuram bu torpaqda —  
Ey ilhamlı səhərlərim,  
Sən ki varsan, mən də varam bu torpaqda.  
Yellənəcək bayraqımız, Azərbaycan!..  
Müqəddəsdi torpağımız, Azərbaycan!..

7.02.2009



## İSTİQLAL YOLU

Yaralandı, tapşırıldı torpağa,  
həlak oldu, əsgər bu haqq önündə.  
Susuz necə diz çökürsə bulağa,  
diz çökmüşdü o da bayraq önündə.

Qoy əbədi behişt olsun ona yer,  
yolda yola, dağda dağa tapındım.  
Yaşa səni, Ana Torpaq, Ana Yer,—  
mən üçrəngli o bayrağa tapındım.

Öz-özümə beləcə and içirdim,—  
Şair, bir də o əsgəri sal yada.  
Mən “İstiqlal” küçəsindən keçirdim,  
Şəhid getdi o, istiqlal yolunda.

## ÜMİDİNİ İTİRMƏ

Topların atəşindən  
yanır kənd, yanır şəhər.  
Tüstü bulud-buluddu,  
qoymur açılsın səhər.  
Kənddə nə at qalıbdı,  
nə at belində yəhər.  
Qaçan-qaćana deyir:  
evdən heç nə götürmə.  
Ev sənindi, yer sənin,  
ümidini itirmə.

Bəşər baş aça bilmir  
erməni davasından.  
İnsanı evdən qovur,  
quşları yuvasından.  
Başına gələnləri  
daha dilə gətirmə.



Vaxtını itirmisən,  
ümidini itirmə.

“Vətən” gəzir vətənsiz  
sənin, mənim evimdə.  
Canım qara yerdədi,  
ağ kəfənim evimdə.  
Gedib, Allah!  
qalmayıb  
ev deyənim, evimdə.  
Çiçək bitən torpaqda  
qara tikan bitirmə.  
Səbirli ol, elqızı,  
ümidini itirmə.

Bir əsgər xaindisə,  
bir ordu əldən gedir.  
Dildə vətən dedikcə  
vətən vətəndən gedir.  
Sən kimə ümidlisən,  
el sənə ümid edir, —  
Vətən oğlu, silah tut, —  
sən baxıb köks ötürmə.  
Köksünü ver qabağa,  
ümidini itirmə.

Qoy toplara qarışsin,  
gurlasın mərmi səsim.  
Qana-qandı şüarım,  
gəldikcə son nəfəsim.  
Sənsən indi cəbhədə  
mənim əsgər əvəzim.  
Arxalan ulusuna,  
qoru, dini itirmə.  
Ümid eləyir vətən,  
ümidini itirmə.



**SALYANDA  
ƏLİBƏY HÜSEYNZADƏ  
KÜÇƏSİ**

*Dilimin ucundadır  
Həqiqətin böyüyü.  
Nə qoyular deyəyim,  
nə kəsdilər dilimi.*

*Ə. Hüseynzadə*

Diliyin ucunda qaldı həqiqət,  
gəldik Kür çayına, sahilə sənsiz.  
Bir həqiqət kimi döndün nəhayət,  
qatar gəlib çatdı mənzilə sənsiz.

Dünən baş meydanda uçdu bir heykəl,  
söndü "günəş kimi" işıq saçanlar.  
Düşünən başları kəsdilər əvvəl  
millətin başına oyun açanlar.

Salam, asfalt küçə,  
salam, daş səki,  
kim deyir keçdiyim adıçə yoldur.  
O qədər dandılar, gizlətdilər ki,  
açıq yazanda da inanmaq olmur.

Yad adlar oxuduq küçələr boyu,  
Hansını göstərim, çoxdu görənlər.  
Bizdə "Beynəlmiləl" ənənə qoydu  
millətin gözünə kül üfürənlər.

Leninin şagirdi bir gürcü "dahi",  
fərmanlar verirdi öz qullarına.  
Gədalar məhkəmə qurdı, İlahi,  
dahi Azərbaycan oğullarına.



Südün altı qaldı, üzü yığıldı,  
buna sevindik də nadanlar kimi.  
Oğullar uçduqca, millət yixıldı  
dirəkləri uçan eyvanlar kimi.

Kür axır, durulur, dəyişir həyat,  
səsin eldən golur, adın Muğandan.  
Bir evdə doğuldun –

Salyanda, ustad,  
bir küçə ev oldun burda sonradan.

Bir vaxt adımıza bu ad ləkəydi,  
yamanca kəsdirdik düzü  
əyriyə.

Ağlımız, beynimiz müstəmləkəydi,  
şuarlar yazıldılq "xoşbəxtik" deyə.

## BİRLİK

Gedək... mən də çıxıram, —  
şəhərdə nümayış var,  
küçələrdə izdiham.  
Zaman dəyişib, zaman:  
ayağa qalxıb daha  
ayaqlar altda qalan,  
"səadətə" səs verən,  
yetmiş il mütiliyə,  
süstlüyə öyrədilən,  
evdə bir cür danışib,  
kürsüdə bir cür deyən;  
haqlı ikən söz alıb  
haqqını istəməyən,  
seçdiyi deputatin  
üzünü tanımayan.



Zaman dəyişib, zaman:  
Büro üzvlərinin  
portreti əlində,  
şüarlar sinəsində,  
azadlıq qəfəsində  
yüz milyon tutuquşu! —  
Stalin quruluşu!  
Dünən plan doldurub  
öhdəcilik götürən,  
susən, ya köks ötürən,  
tələb edir, haqqı var.  
Süfrələr açdıq, yetər,  
sağlıqlar dedik, yetər.  
Salam, tələbə gənclər!  
Şerimizdə təzə söz,  
təzə ruh, təzə nəfəs.  
Bu, xalqın birliyidi, —  
birlik sınar, əyilməz.

1989

## BƏDBƏXTDİR VƏTƏN

Atır əl-qolunu şair kürsüdən:  
"Mən xalqın oğluyam,  
eşitsin vətən.  
Mənəm yer üzündə yerə havadar,  
hardasa insana gyllə atırlar, —  
burda yaralanan mənəm, inanın!..  
nəbzini mən tutum gərək dünyanın".

İnana bilmirəm,  
həqiqət deyil,  
həmrəylik bu deyil, bu minnət deyil.



Qışqırmaz, ufuldar yara alanlar,  
onun ağrısı da ağrımız olar.

Silah paylasalar bəlkə də sabah,  
sonuncu cərgədə gedib duracaq.  
"Bron" istəyəcək o, hökumətdən,  
ona inanırsa, bədbəxtdir vətən.

### DİLƏNƏNLƏR

Nə gəzirsən arsız-arsız  
cənab sahə müvəkkili, —  
Qəbir üstə mən qoymuşam  
göz tikdiyin o əklili.

Qəbristana yolum düşür,  
kədərliyəm nə zamandı.  
Üzdə sakit görünəm də,  
ürəyim çox nigarəndi.

Qadın keçir, dilənçidi,  
o zəlilə, naxoşa bax.  
Çiyindəki boz örpəyə,  
ayağında qaloşa bax.

O əl açır sənə, mənə  
gör nə deyir, zavallıdı.  
Harda ölü basdırısalar,  
orda əli uzalıdı.

O dilənir, o yalvarır:  
Babək fərman verən dildə.  
Böyük Sabir asta-asta  
ağladıb güldürən dildə.  
Vurğun şeir yazan dildə.



Ozanlardan gələn dildə.  
“Hoydu, dəlilərim, hoydu!” —  
Qoç Koroğlu dinən dildə.  
Nənələrdən qalan dildə,  
anan layla çalan dildə,  
dövlət himni olan dildə!

Necə sığır qeyrətinə  
cənab sahə müvəkkili, -  
Dil deyirsən, ana dili!  
Qoyma keçsin bu yollardan  
fəxri adlar alanları,  
vəzifədə olanları,  
natiqləri, nazirləri.  
“Millət”, “Millət” əzbərləyən  
şairləri, nasirləri.  
“Müxbir üzvü” olmaq üçün  
imza yiğan dilçiləri.  
Dilinizdə dilənirlər,  
cənab millət elçiləri!

Yox, öyrəndim, bacarmazsan, —  
sən də, sahə müvəkkili,  
pul yiğırsan altdan-altdan.  
Səndən kömək ummaq hədər!  
hərə bir cür dilənirmiş:  
vəzifəni dilənənlər,  
fəxri adı, elmi adı  
dilənənlər —  
yuxarıdan sənə qədər.  
Cibimdəki bir manatdı.  
Gəl, dilənçi, buyur görək,  
mən dilənim sonra gərək.



## QANLI KİTAB

*Hərbi hospitalda yaralı cəbhəçi Elxan  
Mirzəyev danişdi ki, həlak olan bir əsgər  
rin qoltuq cibindən qana bulaşıq “Fikir  
eləmə” kitabım çıxıbdi, başqa sənədi yox  
idi. “Fikir eləmə”dən sonra vergül qoyub,  
“Fikir eləmə, Vətən” yazıbmuş.*

Müəllif

Qan ağlayan şeirlərim,  
kitab sinəm batdı qana.  
Qarışdı bir şair qanı  
bir əsgərin al qanına.  
Mən bilsəydim,—  
dəmirdən üz çəkdirərdim o kitaba,  
misdən, tuncdan tökdürərdim misraları,  
ya poladdan kəsdirərdim vərəqləri,  
təki namərd bir güllədən  
saxlayaydı o əsgəri.  
Yarasına tənzif kimi  
vərəqləri sariyaydım,  
ağriyanda ağrıyaydım.  
Sözlərimi bu sinədən o sinəyə  
tökə-tökə,  
“Fikir eləmə” oxusa da,  
gizli fikir çəkə-çəkə  
mən kitaba yazdığını  
o torpağa yazdı fəqət:  
tüfənginin darağıyla,  
bu Azadlıq sorağıyla.  
İkililikdə bir səngəri  
qorudu bu məmləkətin  
bir şairi,  
bir əsgəri.



Hansı sözüm,  
hansı şerim  
isteyindən xəbər verib? —  
Döyüşlərdə qoluna güc,  
ürəyinə təpər verib?!  
Görüşümə gələsiyim bəlkə elə, —  
təzə cəbhə şeri ilə?!  
Mən görmədim o əsgəri,  
sən o yeri göstər mənə.  
Vətəndəki o vətəni, —  
o səngəri göstər mənə.  
Qoy zəvvarın qəbul olsun ziyarəti,  
o zəvvardı.  
Mənim Kəbəm, ziyarətim  
o məzardı.

## ELƏ DURMA

Uzunsaçlim,  
“qaçqınım”,  
“köçkünüm”, elə durma.  
Boynuyoğunlar baxır,  
durna boynunu burma.

Səni gözlətdirirsə  
qəbul otaqlarında, —  
icra hakimi quldu,  
polis rəisi gəda!

Ünvanın ermənidə —  
evin, bağın, kilidin.  
Qapının açarıdı  
götürüb gətirdiyin.



Qurulu bir ev verib,  
bir ad aldın: “Didərgin”.  
Burda Baki sənindi,  
orda Füzuli sənin.

Burda bazar bahadı,  
hələ çörək növbəsi.  
Bazar alverçisidi,  
siyasət alverçisi.

İnsaf elə, zülümkar,  
bəs deyilmə əzabı, —  
səngər-səngər qaçanı  
qovdurma qapı-qapı.

Qoru ləyaqətini,  
uzunsaçlı sənindi.  
Özü dünya gözəli,  
adı “qaçqın” sənindi.

Nə Bosniya qaçqını,  
nə İraq, nə Fələstin.  
Erməninin əlindən  
üstünə qaçıb sənin.

Arzum, Laləm, Zeynəbim,  
Nəsibəm... elə durma.  
Sənə qurban qələmim,  
vəzifəm, elə durma.

Səni gərək dinləyən,  
səni söylədən olsun.  
Ər itirdin, ər bacım,  
tapdığın vətən olsun.



## **QIZ QALASI**

“Qız qalası” həqiqətdi,  
əfsanə yox!  
Bu əfsanə xəyanətdi,  
əksinə yox!  
Azərbaycan torpağında,  
ola bilməz dillər töksün,  
ya diz çöksün,  
ata qızı qabağında.  
Öz qızına, balasına,  
doğma ciyərparasına  
“Sevgilim ol”, “arvadım ol” desin ata.  
Bu ləkədi həm ataya, həm övlada.  
Bu ləkədi mənim üçün,  
sənin üçün,  
onun üçün, —  
bəşər üçün.  
Namərd özü ləkəlidi bu şər üçün.  
Düşmənin söz ləkəsidi, ədavətdi.  
Amma adı əfsanədi,  
rəvayətdi.  
Onun adı,  
Qız qaladı! —  
Bu torpağın qızlılığıdı,  
bakırədi!  
Dəyə bilməz düşmən əli, nəkarədi!  
Mən şairəm —  
bu millətin oğlu mənəm.  
Mən atayam —  
qız atası, haqlı mənəm.  
  
Yansın düşmən, haqsız odur,  
yalan odur!  
Qız qalası saxlayıb öz qızlığını,  
durur yenə,  
qalan odur.

1973



## LAÇINDA SÖNMƏSƏ YANAN MEŞƏLƏR

Sənə canım qurban, ay Azərbaycan,  
Avropa nə bılır sən nə haydasan.  
Harayı çatmayıb Kürün, Arazın,  
Avropa uzaqdı Azərbaycana.  
Ədası Londona siğmayan qızın,  
özü zorla sığib geydiyi dona.

Açıb sərgisini yol üstə rəssam,  
çalğıçı meydanda meydan sulayır.  
Ondan Qarabağı mən xəbər alsam,  
yəqin gülümsəyib o baş bulayar.

Son moda göstərir Parisdən ekran,  
Teççer qız donunda gəlir məclisə.  
Deyir duasını papa İohan, —  
Romadan hökm edir dünyaya kilsə.

Ağlayan körpələr yenə güləcək,  
şəhidlər qəbrinə and içib ərlər.  
Yanıb Avropa da külə dönəcək,  
Laçında sönməsə yananaş meşələr.

*Budapeşt, iyun, 1992*



*Nəriman Həsənzadə*

1955

1992



## ÖLDÜRÜRLƏR YAXŞILARI

Qızılgülü,  
bir güldana qoymuşdular  
cır gül ilə.  
Soldu bir gün  
o gül də gül xiffətilə.  
Ürək açdı, göz oxşadı, ətir yaydı,  
ürəksizlər, kor olmuşlar dünyasına.  
Soyuq canlar Allah, Allah, necə qıydı  
Qızılgülü cır gullerin sırasına?!

Sonra gördüm nə deyirmiş bu “qayğılar”? —  
içimizdə qoruyurlar naşları.  
Qızılgülü cır gül ilə solduranlar, —  
nadamlara qata-qata öldürürülər yaxşları.

## HƏLƏ AND İÇİR

Almas İldirim adına küçə! —  
keçirəm, ildirim içimdən keçir.  
Bu necə millətdi, ilahi, necə?  
ocağı söndürüüb, külə and içir.

Natiq əl-qolunu yellədir yenə,  
hər sözü “mərmidi”, “güllədi” yenə.  
Lenin Sarayında əl gedir yenə,  
hakim fərman verib, kölə and içir.

Özgəni doyurub ac qaldı vətən,  
meydana axışır ölkə yenidən.  
Əsrin əvəlində inqilab edən,  
əsrin axırıdı... hələ and içir.



## DƏVƏ, SUSMA

Dəvə, sənin dəvə yükün ağır oldu,  
açılmadı orda düyüñ,  
ağır oldu.  
Yazılıq, bəlkə uca boyun,  
böyüklüyün ağır oldu?!  
Ovsarını bağladılar  
bir eşşəyin quruguna,  
tapşırdılar müntəzir ol buyruğuna.  
Yəni bir az üzüyola,  
bir az lal ol,  
əhli-hal ol.  
Ya əllərdə bir alət ol,  
yəni bir az,  
bir az eşşəkxasiyyət ol.  
O, qalxanda diz çökdüyün,  
baş əydiyin,  
yerə yatıb bel bükdüyün,  
dayananda dayandığın,  
oyananda oyandığın,  
danışmamış eşitdiyin,  
cənnətdiyin, behiştidiyin  
qoca Sarvan!  
Çıxdı heçə-puça Sarvan.  
Bir halalliq istəyir o  
indi ölüm ayağında.  
O baş əyir, o diz çökür  
gəlib sənin qabağında.  
O bilmədi qədirini, qiymətini.  
O bilmədi ağır olur  
dəvə kini.  
Dəvə, indi o mütini bağışlama.  
Bir eşşəyin yedəyinə verdi səni,  
bağışlama.



Mən yalvarsam,  
dəvə, məni bağışlama.  
Səndən vətən xahiş etsə,  
o vətəni bağışlama.  
Dəvə, susma.  
Mən uduzdum bağışlaya-bağışlaya,  
sən uduzma.  
Dəvə, susma.

## ŞAİR

Deyirdin dünyadan yoxdu xəbərim,  
Bakıdan yox imiş xəbərin, şair.  
Toxlar tikdiyini, “Aclar” sökdülər,  
hardadı “İçərişəhər”in, şair?

Reklam fars dilində, alman dilində,  
Mozambik dilində, yunan dilində,  
Ana vətənində, ana dilində  
pozuldu mübtədan, xəbərin, şair.

Ocağı yandırdıq, közü nə oldu?!  
nə oldu, hər kəsin özünə oldu.  
Bakımı verdilər, kazino oldu,  
bəs sənin nə oldu dəyərin, şair?

Biri “Mersedes”ə hissə axtarır,  
o biri çörəyi nisyə axtarır.  
Kimsələr içində kimsə axtarır,  
hardadı xanların, bəylərin, şair?

Aşağı axtarır, yuxarı “yoxdu”,  
aşağı ac gəzir, yuxarı toxdu.  
Yüz de, bir şeyin ki, axırı yoxdu,  
nə sözün sayılır, nə şerin, şair.



Şair doğulmağım başa bəlaymiş,  
gərək başlılarım başa salaymış.  
Niyyət nə Məkkəyimiş, nə Kərbəlaymiş,  
tapdilar yolunu gəlirin, şair.

Azadlıq istəyib, müstəqil olduq,  
gəlmələr müstəqil, biz fəqir olduq.  
Müqəssir axtarma, müqəssir olluq,  
qarışar axşamın, səhərin, şair.

Getdi sətiraltı yazan vaxtimız,  
indi də minbərdən “Əzan” vaxtimız.  
Bazarda qazanhaqazan vaxtimız,  
sənin ki, yoxdu bir xeyirin, şair?

Xarici maşınlar dalbadal keçir,  
lallar dil açıbdı, natiq lal keçir.  
Könlümdən yeni bir İstiqlal keçir,  
hardadı əzəlki hünərin, şair?!

*23 yanvar, 1993*

## SAFRUHA

*Asif Atanın xatırəsi*

Deyirlər ki, bərk sancıbsan məni yenə,  
bir “xanımın” ad günündə coşub qanın.  
Əl çalıblar əlindəki qədəhinə,  
yanındakı yalaq-yaltaq adamların.

Mən neyləyim, bir ömrüm var, bir həyatım,  
oyna hələ havasına o qədəhin.  
Sənə yaxşı qul olmağı bacarmadım,  
yaxşı Ağan olardım mən çünki sənin.



## VƏTƏN ŞAİRLƏR

Vətəndə hər kəsin öz vətəni var,  
hər kəs közü çəkir öz qabağına.  
Kimə can deyirəm, cangübəni var, –  
düşüblər kitabın üz qabığına.

O vətən çağırır, vətən hay verir,  
mən vətən deyirəm, lal olub vətən.  
Vətən məndən alıb ona pay verir,  
pay üstə pay gəlir duru yerindən.

Yarıac, yarılüt məğrur oğullar...  
ağalar, xanımlar filanxanası!  
Banklar, mədrəsələr, barlar, okullar,  
kimin vətənidir, kimin dünyası?!

Haqqı alınandan biz haqq alırıq,  
lakin can çəkirik etiraf üçün.  
Qərbə petrol satıb əxlaq alırıq,  
vətəndə seksual inqilab üçün.

"Azadlıq" yazılan şəhəri cirir,  
kimsə ürəyində dözür ağrıya.  
Millət vətənidə vətən axtarır,  
varlı satır onu başqa varlıya.

Hakim hökm oxudu dünən Cavidə,  
hökmü qəti oldu, sözləri qəliz.  
Öz adını qoydu vətən Cavidə, –  
vətən xain oldu, Cavid vətənsiz.



Yox, Cavid, əslində sən vətən oldun,  
dönmədi, dalınca gedən şairlər.  
Mən indi bildim ki, sən nədən öldün,  
vətənsiz ölmüş VƏTƏN ŞAİRLƏR.

### AĞ ATLIM

Ağ yel – ağ yelənlə sənin ağ atın,  
şimşəklər – ovcunda qantarğan olsun.  
Ayağın altında – yer Cıdır düzün,  
başının üstündə göy – qalxan olsun.

Ağ bulud ciyində bir ağ yapıcı,  
əlində Babəkin misri qılınçı.  
Bu yolun sonunda dörd yol ayrıçı,  
irəli! – çağırən səs – arxan olsun.

Mənə demişdilər daş atma quşa,  
daşa tutulubdu Daşaltı, Şuşa.  
Elə zirvədən uç, qoy o uçuşə  
bütün qadağanlar qadağan olsun.

Qayıt ki, yolunu gözləyir anan,  
bir millət danışın sənin adından.  
Ağüzlüm, ağatlim, qarasaç oğlan,  
ağsaçlı şairin sadağan olsun.

20.12.2001



## EKRAN ÖNÜNDƏ

Pişiklərin yeməyini göstərirlər,  
Pişiklərə xüsusi bir hörmət ilə.  
Pişiklərin xörəyini göstərilər  
Ləzzətindən danışırlar ləzzət ilə.

Qucaqlarda əzizlənir, xumarlanır,  
Əl-üzünü yuya-yuya cənab pişik.  
Səhər-axşam sığallanır, tumarlanır  
Yedin, doydun, get yuxuya, cənab pişik.

Dünya bəlkə it-pişiyin dünyasıdır? —  
Dərk etmirik burda bəlkə insan kimi.  
İnsana it, itə insan qayğısıdır,  
Nəfəs alır yüz bədəndə bir can kimi.

İndi gəlib qonşu çörək növbəsindən,  
Ömür sürür Allah verən arzusuya.  
Acqarına zəhər yağır çöhrəsindən,  
Gülümsəyir pişik olmaq arzusuya.

Fransalı, Nyu-Yorklu ledilərin,  
Səsi ipək, əli zərif, gözü xumar.  
İtlər kimi tumarlanar qaçsa yəqin,  
Yatsa yəqin, pişik kimi xumarlanar.

Düşmən gəlir qıra-qıra, döyə-döyə,  
Mərd oğullar həlak olur kişi kimi.  
Kimsə gizli tumar çəkir erməniyə,  
Kimsə gizli xumarlanır pişik kimi.

1993



### **ALLAH ADAMI**

Yerdə, Allah adamıdı,  
yalvara-yalvara qalıb.  
Əyrinin işi düzəlib,  
bu düzdü, avara qalıb.

Bilir Zəmanə dəyişib,  
bilmir amma nə dəyişib.  
Soruşur, niyə dəyişib?-  
dəyişməyən hara qalıb?!

Aşağıya sözü yetmir,  
yuxarıya bezib, getmir.  
Deyir niyə ölüb-itmir,  
niyə baxtı qara qalıb?!

2002

### **MƏSCİDDƏN KİLSƏYƏ GEDİR**

Bir qız bir ingilis tapıb,  
bu xanım o bəyə gedir.  
Boynuna təzə xaç salıb,  
məsciddən kilsəyə gedir.

Kürəkən ayqırın biri,  
qaynana fağırin biri,  
qız beli yağırin biri,  
mey içəndi, meyə gedir.

Hayif, qızların niyyəti,  
götürmək olmur minnəti.  
Gah özünü, gah milləti  
şair söyə-söyə gedir.

\* \* \*

*“...Nəriman Həsənzadə fikir və məna şairidir, onun sağlam, büllur poeziyasının çox dərin qatlarında çağdaş Azərbaycan varlığının çox ciddi münaqışələri dilə gəlir, alovları şölə saçır, sevinc və iztirabları, ümidi və qayğıları çurpinur. Buna görə bu poeziya bədii idrak əhəmiyyətinə, öyrənilməyə, araşdırılmağa tam layiqdir, bədii, estetik tərbiyə, kamilləşmə vasitəsidir, həyatı öz məfkrə güzgüsündə aynadır.*

**Üz-üzə gələndə —  
təmiz güzgü tək  
insan bir-birini göstərsin gərək.**

*Yaradıcı qələmindən çıxmış böyük incəsənət əsərləri də belə bir qüvvətə malikdir, həyatın, insan mənliyinin mənəvi proyeksiyasını aşkarlayan qüvvəyə malikdir.*

*Həyatda son dərəcə zəif, incə, həssas və bəzən həddindən artıq həlim, yumşaq tanımız Nəriman Həsənzadə bədii yaradıcılıq aləmində kompromis tanımır. O, son dərəcə mərd və prinsipialdır, solaxay silləsini antipodun üzünə çökən, cəsur və alçaq sözünü onun dar gözlərinin içİNə deyən igiddir, məfkurə qəhrəmanıdır...”.*

**Xəlil Rza Ulutürk.**

**1 ocaq, 1986**

*Nəriman Həsənzadə*

---

*Qılıncaq güc olur, qələmdə hikmət,  
birləşsə, basılmaz bu iki qüvvət.*

N.Həsənzadə

*Seçilmiş eserleri. 7 cildde, 1-ci cild*



*Ressam: G. Olizade*

*yasa, hayıfsan...*

*...Məhəbbəti satın alır pul verən,  
məhəbbətə can verənin əlindən...*



**B**ir gözəl qadına heyran qalmışam,  
sağ ikən, ölənə həsəd çəkirdi.  
Saranın adını şeirə salmışam,  
oxuyub gizlində o dərd çəkirdi.

Qalan — bədbəxt imiş,  
ölən — bəxtəvər...  
özü öz oduna qalandı yazıq.  
Yerində deyibdi Aşıq Ələsgər:  
“Ölən də yazılıqdı, qalan da yazılıq”.

Təzədən qılınçı daşa da çaxsan,  
onu nə oyadar, nə də tərpədər.  
Sən yaşa dünyada,  
yaşa, hayıfsan,  
bir günün sağlığı yüz şərə dəyər.

Mən sənə nə deyim, canlı şeirsən,  
gülüşün çoxuna xoş olub yəqin.  
Məhəbbət əsiri, eşq əsirisən,  
qabağına çıxan daş olub yəqin.

Məhəbbət qaranquş yuvası qurur,  
o da ilham kimi qısqancı, gülüm.  
Məhəbbət — ürəkdən ürəyə yoldur,  
ürək də ürəyə möhtacdı, gülüm.

1993



### **QIZLARDAN OĞLANLARA**

Oğlanlar, qızlara hörmət eyləyin,  
hörmət eləməyə adət eləyin.  
Aldadıb atmayın, günahdı qızlar,  
sabahkı ən əziz anadı qızlar.

Səsində həya var, gözündə ovsun,  
evdə dilavərdi, çöldə lal olur.  
Gözünüz qızların gözündə olsun, —  
o gözdə daimi bir sual olur.

Qızlar anadılar, oğlanlar ata,  
kim deyir, bu işi bir əyən olmur?!  
Qızların qız baxtı gözəl olsa da,  
gəlinlik baxtları müəyyən olmur.

Fikirə öyrəşir, qəmə qatdaşır,  
qəlbində yaşıdır, sırrini təkcə.  
Öz ata evində qızlar yaddaşır,  
yad oğlan evinə meyl elədikcə.

Qəlbini sevdiyi oğlana deyir,  
ancaq rəfiqəsi soruşsa, danar.  
Özgə anasına qız ana deyir,  
özgə atasına qız olan qızlar.

Qızlar aldanandı, siz aldatmayın,  
aldanıb yanının qanı buz qalar.  
Qolları üstündə gedib yatmayın,  
yazıqdı, əbədi yuxusuz qalar.

Görüşə getməyin ürək sevməsə,  
sözümü, a qızlar, ucuz tutmayın.  
Ürəkdən çəkirik, nə çəkiriksə,  
bunu da həyatda siz unutmayın.



## GÜL İLƏ

Sənə baxırdım, sənə...  
bir dəstə gül qoydular  
bu dəm stol üstünə.  
Od aldı yandı könlüm.  
Gül ilə ayırdılar  
indi də bizi, gülüm.

1970

## MÜBARƏK

Tül örpəyin mübarək!  
bəyaz donun mübarək!  
Medalyonun mübarək!  
Boyunbağın, saatın,  
gülüşün, zarafatın,  
sənin bütün həyatın  
mübarəkdi, mübarək.  
Mübarək olsun gülüm,  
sən olan dünya gərək!

## HƏYAT

Niyə haqsız olur bunca təbiət,  
niyə ürəyinə o, dəyir sənin?  
Kimsə—  
camalını görməyə həsrət,  
kimsə — görüşünə gəlməyir sənin.



## QƏRİBLİK

Sən yatırdın... yuxudaydın hələ sən,  
kim qiyardı gedib vaxtsız oyada.  
Yer kürəmiz firlanmırkı deyəsən,  
zaman bir az ləngiyirdi dünyada.

Qanadımı mən üstünə gərirdim,  
alışirdım gizli-gizli bu oda.  
Mən ilk dəfə qəribliyi görürdüm,  
səndən ayrı,  
amma sənin yanında.

## BELƏCƏ UZAN

Qoluma baş qoyub beləcə uzan,  
oyansın içimdə yatan duyğular.  
Belə xanım-xatın, belə mehriban,  
nənəni təzədən dünyaya qaytar.

O bəlkə hardasa indi oyanır,  
bəlkə ruhlarınız görüşür belə?  
İçimdən bayıra günəş boylanır,  
yer altdan yer üstə nur düşür belə.

Qaytar itənləri sən bir anlığa,  
ilahi baxışa, duyğuya əhsən.  
(Qadında gördüyün ərkyanalığa  
qəbahət söyləmə, duya bilməsən).

İnsana səadət verir o varlıq,  
sirli təbiəttək açır qoynunu.  
Nədir yer üzündə əminamanlıq? —  
bir qadın qoynunda gördüm mən onu.



## DÜŞÜB

Günəşli, ulduzlu, aylı yer kürəm!  
Üzündə işiq var, üzümə düşüb.  
Hayana baxıram, səni görürəm,  
gözlərin eynəkdi, gözümə düşüb.

Yerdə göyərərsən, yerə atsalar,  
suda içilərsən, suya qatsalar.  
Dalınca yüyürüb sənə çatsalar,  
kimdisə, o mənim izimə düşüb.

Solmayan gül gördüm — yanaqlarındı,  
ovcumda təsbeh var — barmaqlarındı.  
Bir beşik tapmışam — qucaqlarındı,  
ilk dəfə öz haqqım özümə düşüb.

5 may, 1992

## ARTİSTLƏR

Görüşmüştük ikimiz,  
ələ düşmüştü məqam.  
Tamaşaaya baxırdıq  
teatrda o axşam.

Oturmuşduq ikimiz  
bir sıradə dal-qabaq.  
Guya sən məndən ayrı,  
guya mən səndən uzaq.

Beləcə başlamışdı  
sakit,  
səssiz-səmirsiz;  
bizim öz tamaşımız  
tamaşadan xəbərsiz.



Mənə də pay düşürdü  
alqışlardan, sənə də.  
Biz — zalda oynayırdıq,  
artistlərsə səhnədə.

İşqda oynayırdı  
amma səhnədəkilər.  
Biz — işıqlar sönəndən,  
bir də yanana qədər.

Səhnədə qəhrəmanın  
qəsdi xəyanət idi.  
Bizim tamaşamızın  
janrı — məhəbbət idi.

Dünya qəmsiz-kədərsiz!  
Artistləri biz idik  
teatrın o axşam,  
teatrdan xəbərsiz.

### **SƏNİN NƏVAZİŞİN**

Oxşa saçlarını, səpil ruhuma,  
Sənə yaxın olum, dünyadan uzaq.  
Qaldır dabanını,  
sarıl boynuma,  
qoy sükut danişsin, ikimiz susaq.  
Sənə yaxın olum, dünyadan uzaq.

Beləcə sevinim qolların üstə,  
özün oyat məni, silkələ məni.  
Əyləndir bu axşam  
xoşuzlə məni,  
vermə öz əlindən bir ələ məni.  
Tale əzizləsin qoy hələ məni.



Dözümüm azalır hərdən elə bil,  
düşüb əriyirəm təzə qar kimi.  
Sənin nəvazişin mənasız deyil,-  
O çatır dadıma xilaskar kimi.

Bəzən bir həyasız girir araya,  
özü gündə gəzir,  
məkri kölgədə.  
Nə səsim, nə ünüm yetir haraya,  
bir həyat işığı sənsən bəlkə də!

Əllərin şəfadır məlhəmi ilə,  
nə deyim, ovsun var bəlkə canında.  
Dünyanın ən böyük loğmanı belə,  
müalicə etsə,  
heçdi yanında.

Kimsə dodaq bütüb hardasa, səssiz  
deməsin ay haray,  
burda da qəm var!  
Nə qədər gülündü nəzəriyyəniz,  
mən dünya görmüşəm, öz təcrübəm var.

Döyüş meydanı qədimdən həyat,  
bəzən yaralayır,  
mən də insanam.  
Təbibşiz-dərmansız sən məni sağalt,  
Əyləndir xoşzlə məni bu axşam.  
Sənə yaxın olum, dünyadan uzaq,  
qoy sükut danışın, ikimiz susaq.



## SƏHƏR HƏSRƏTİ

Səhər gələcəkdi dünyaya yenə,  
qızıl şölərlə öpüşəcəyəm.  
Səhərki günəşlə,  
səhərki sənlə,  
səhərki dünyamla görüşəcəyəm.

Yenə ordan-burdan danışacayıq,  
əvvəldən-axırdan danışacayıq.  
Filan müəllimdən, filan şairdən  
bir az da beynəlxalq hadisələrdən,  
pişikdən... sevgidən...  
otdan... sonra biz,  
əsil söhbət üstə gələndə... o söz.

Danış deyəcəksən, mən susacağam,  
danış deyəcəyəm, sən susacaqsan.  
Sənin əllərinən mən tutacağam,  
mənim əllərimdən sən tutacaqsan.  
Gün qabaqdan düşsə, güləcəyik biz,  
üzün, gizləsən də tez yanacaqdı.  
Gün arxadan düşsə,  
bizim kölgəmiz  
qoşa ciğir kimi uzanacaqdı.

Bir yer gəzəcəyik hər yerdən uzaq,  
Ürək bürünəcək sevincə, qəmə.  
Yenə qolundakı saata baxmaq  
yadından çıxacaq...  
mənim xeyrimə.



### **YANINA GƏLMİŞƏM**

Yanına gəlmışəm, təzədən küsək,  
təzədən barışaq, görək olurmu?  
Saat gör neçədi, bir az tələsək,  
gedək, yaşıl söyüd görək dururmu?

Yağışlar islatsın, qaçaq əl-ələ,  
sevin gülüşünə bal qata-qata.  
Gəlmışəm qayıdaq on il əvvələ,  
saçına dən düşüb, qaralsın o da.

Yenə mən danışım, mənə qulaq as,  
şirin sözlərimlə cilvələn, bəzən,  
Bir az kökəlibsən, ariqla bir az,  
bir az dəyişibsən,  
dəyiş təzədən.

Qaşların tarıma çəkilib yenə,  
gir mənim qoluma, yenə çəş bir az.  
Gözüm gözlərinə dikilib yenə,  
bir az yadlaşıbsan,  
doğmalaş bir az.

Sən mənim sözümdən incimə, küsmə,  
illəri həsrətlə yaşayıb ürək.  
Yanına gəlmışəm... evə tələsmə,  
gedək, yaşıl söyüd dururmu görək.

### **DEYİRLƏR TANIŞ OL...**

Elə dayanırsan, elə baxırsan,  
elə bil qarşında quru bir daşam.  
İpək saçlarını öpüb oxşayan  
elə bil hardasa mən olmamışam.



Səni dostlarımıla, tanışlarımıla,  
mən tanış edərdim nə vaxtsa bir-bir.  
İndi özgələri yad ehtiramla  
deyirlər tanış ol...  
Nə qəribədir?

Yuxuda görərdin nə vaxtsa hər dəm,  
yolumu gözlərdin yollardan uzaq.  
Mən sənin yuxundan çıxıb gəlmışəm,  
bu da bir yuxudu, gəl tanış olaq.

Qoluna girərdim... bu, yadındadı,  
gedərdik... yolumuz, arzumuz şərik.  
Qolum qollaryın lap yanındadı,  
toxunsa, biz indi üzr istəyərik.

Hayanda oldumsa səhər, ya axşam,  
aradın sən məni, gördün sən məni.  
İndi gözləriyin qabağındayam,  
hayanda durum ki,  
görəsən məni?

### **SƏNİN SÖHBƏTİN**

Gizli aləmi var bu təbiətin,  
məncə, açılmayıb düyünlər hələ.  
Dünən bir məclisdə düşdü söhbətin,  
sənin bir tələbə yoldaşın ilə.

Gizli sırrimizi açmadım, inan,  
Könlümü versəm də hissə, duyğuya.  
Guya tanıyıram səni uzaqdan,  
bir az eşitmışəm haqqında... guya.



Soruşdum: necədi gülüşü, səsi?  
Gördüm bambaşqadı qəsdi-qərəzi,  
Gözünü görübdü, adı deyibdi,  
ordakı ovsunu o, görməyibdi.

Dedi, bir partada oturursunuz,  
fəqət, xəbərsizdi səndən o duzsuz.  
Mən qulaq asdıqca danışdı yenə,  
kimsə düz deyibdi,  
ədalətə bax!

Düzü, aramızda hörmət xətrinə,  
cavab qaytarmadım, amma heç nahaq.  
Belədi həyatda qəribəliklər,  
bir dünya qərq olur bəzən bir selə.  
Duyğusuz yanında can qoymaq - hədər,  
itir, adiləşir gözəllik belə...

### MƏNİM SƏADƏTİM

Qarşımda ən zərif çilpaq bir bədən,  
dünya mavi dəniz, o ağ bir ada.  
Nə nurdan seçilir, nə abidədən,  
odur yaradan da, yaradılan da.

Yox, yox, Çakondanın varmı bənzəri,  
başqa bir aləmdi bu surət, bu səs.  
Dünyanın ən gözəl sənət əsəri  
dünya sərgisinə qoyula bilməz.

Şirin təbəssümü dodağındadı,  
hüsünən gözəlliyi necə əzizdi.  
Səadət gözümün qabağındadı,  
mənim səadətim  
məsafəsizdi.



## ETİRAF

Gərək biz sonradan görüşməyəydik,  
nə açıq, nə pünhan...  
görüşməyəydik.

Quruyub daş kimi qaldım yerimdə,  
qəfildən soyudu sinəmdə ürək.  
Mənim xəyalımda, təsəvvürüm də  
əvvəl necəydinsə, qalaydin gərək.

Təzədən mən necə dönüm geriyə?  
Nə qədər uzaqdı sən dediyin gün.  
Başqa bir qadının, axı, əriyəm,  
Yoxdu ixtiyarım bu görüş üçün.

İndi başqlaşış fikrim, niyyətim,  
dünya da başqadı indi elə bil.  
Həyata, insana münasibətim  
daha dəyişibdi, sən görən deyil.

Təzədən o hissi oyada bilsən,  
qaytar o illərə təzədən məni.  
Qayıt, yalvarıram, qayıda bilsən,  
Mənim xatirimə unut sən məni.

Əvvəlki həvəslə döyüñür ürək,  
indi bir həqiqət kəşf etdim, inan.  
Sevməyi kişidən öyrənmək gərək,  
əsil sədaqəti — ancaq qadından.

1978



## **QADINA MƏKTUB**

Sizin qızınızla görüşürük biz,  
gedirik gah yolla, gah kənar izlə.  
Bunu mən bilirəm, siz bilmirsiniz, —  
o gəlir sizin öz icazənizlə.

Tələbə yoldaşı, rəfiqəsi var,  
isi də çox olur, bəzən dərsi də.  
Mənəm,  
qızınızın, necə deyərlər, —  
“tələbə yoldaşı”, “rəfiqəsi” də.

Mən başa düşürəm, siz anasınız,  
ürəyə siğışmir adı həyəcan.  
O, evə dönünçə nigaransınız,  
evdə olanda da mənəm nigarən.

Bir ömrün mənzili uzun, ya qısa...  
məhəbbət, doğmalıq —  
hansi qədimidi?!  
O, sizinadicə qızınızdısa,  
o, mənim yeganə səadətimdi.

Siz də heyransınız, mən də bir qızı,  
kimin qapısından o, girməlidir.  
Dünya elədi ki,  
biri tapırsa,  
biri... təbiidi, itirməlidir.

Duruluq rəmzidi sizin qızınız,  
gözündən oxunur qəlbi, istəyi.  
Sizin bu sevdada uduzmağınız,  
sizin borcunuzdu, mənim qismətim.



Sizin adınıza hörmət, ehtiram,  
qadın qarşısında baş əyib aləm.  
Mən də baş əyirəm, vidalaşıram, —  
qızınız gələcək, mən getməliyəm.

1978

### DÜZ DEYİR KÖNÜL

Elə bil mən səndən uzaqlaşıram,  
qulaq as, gör sənə nə deyir könül.  
Yaş ötür, mən amma uşaqlaşıram,  
bir ana qucağı istəyir könül.

Sinəmə sığışmir bəzən təlaşım,  
Sən de, necə susum, necə danışım?!  
Susmaq istəyirəm, din deyir yaşım,  
dinmək istəyirəm, sus deyir könül.

Namərd aramıza girmək istədi,  
unudub hörməti, eşqi, izzəti.  
Mən yaşaram dedim, könül yox, dedi,  
Mən yalan demişəm, düz deyir könül.

### MƏNİM SEVİNCİM

Sən getdin həsrətin qaldı canımda,  
sonradan mat qaldım, düzü, bir şeyə.  
Sən qeyri-adiyidin mənim yanımda,  
getdin elə bil ki, adiləşməyə.

Sənə yalvarırdım burda bayaqdan,  
eşikdə qışydı, otaqda bahar.



Sən də gedib evdə yalvaracaqsan,  
gecikdiyin üçün — bağışlasınlar.

Səni bağışlamaq...  
dünyaya bir bax,  
o qəlbi, o ruhu gərək duyasan.  
Axı, səndən gərək üzr istəyəsən,  
Lazımsa, sən gərək bağışlayasan.

Bir qəlbin ən əziz şahzadəsiyidin,  
Qulluq gözləyirdim hüzurunda mən.  
Gedib evinizdə sən ona yəqin  
bir qulluq göstərib çay süzəcəksən.

## LƏYAQƏT

Nə qədər ağırdı səndən ayrılib,  
başqa bir iqlimə səfər eləmək.  
Sonra da hardasa könlünü alıb,  
bir qəlb ağrısıyla, “darıxma” demək.

Ayrılıq qəm verir, görüş səadət,  
qəmi də sən verdin səadət kimi.  
Yaraşır insana məncə, ey afət,  
qəm də bir mənəvi ləyaqət kimi.

Üşüdür ruhumu nəfəsi qışın,  
bəzən bir paxılın buz baxışı da.  
Bəzən bir həyasız geriqalmışın  
təkidlə özünə çağırışı da.

Sirli, maraqlıdı bu dünya, gülüm,  
mənim ömrümdə də qışım-yazım var.  
Bəzən bu dünyaya min təşəkkürüm,  
bəzən bu dünyaya etirazım var.



O sənin hüsnünə yaraşlıq verir, -  
mənim ürəyimə od salmaq üçün.  
Gülü də tikanla qarışlıq verir, -  
Hüsənə, xasiyyətə mat qalmaq üçün.

Susuram yanında gör nə zamandı,  
ayrılıq dəmində şikayətə bax.  
Yanında qalmağım guya asandı,  
sən mənə səbr ver, ay ana torpaq!

### **ƏLÇATMAZ**

Sən ondan ötəri tilsim olubsan,  
əriyib, canında bir cəsəd qalıb.  
Sən mənə necə tez təslim olubsan,  
bircə gülüşünə o həsrət qalıb.

Ən gözəl anların olubdu yəqin,  
səni yaşadıbdı o dəqiqələr,  
— İndi unutmuşam, — deyir dillərin,  
yavaş de, hardasa eşidə bilər.

Birdən mən deyərəm, çıxar yalanın,  
səndən gizləmirəm tanışdı, tanış.  
Sənə yalvaranın, qurban olanın  
barı bir sözünü xatırla, danış.

O məlikə bilir, ilahə bilir  
əlçatmaz olubdu həyatda əlin.  
Bütün əlçatmazlar bəlkə, nə bilim,  
ayağa düşürmüş hardasa yəqin?!



## GÖZƏLLİK

*Mən sənin yanında səsəm-sorağam,  
sevincim, kədərim, həsrətim oyan!  
Mən sənin yanında səndən uzağam,  
sənlə olduğumu hiss edim, oyan!*

Yolumu gözləyib qulağı səsdə,  
döyünb həsrətlə o qəlb, o sinə.  
Başını söykəyib çıyninin üstə,  
çıynini bir kiçik “yer kürəsinə”.

Ah, necə əl vurub toxunmaq olar,  
o çıynın, o əlin, o qolun üstə?!  
İpək süfrə kimi sərilib saçlar,  
mən “kürə” dediyim stolun üstə.

İlk dəfə seyr etdim o yuxunu mən,  
nağıl görməmişdim həyatda belə.  
Yuxunun gözəllik olduğunu mən  
gördüm o gözlərdə  
öz gözlərimlə.

Getdin ürəyimi salıb tufana,  
səadət həyatda başqa rəng deyil.  
Mənim sevincimi apardın ona,  
Bəlkə də ona heç bu gərək deyil.  
Səadət həyatda başqa rəng deyil.

## DÜNYA İŞIQDI

Mənim köməyim ol, mən dara düşsəm,  
baxma uzaqlardan, gəl dindir məni.  
Hardasa, nabələd yollara düşsəm,  
özün qarşıma çıx, sevindir məni.



Bəzən hıçqırığım ucalır göyə,  
insanam, mənim də ağrım-acım var.  
Mənim, sən verdiyin bir təsəlliyə,  
Sən dediyin sözə ehtiyacım var.

Adam var, neyləyim, vicdanı dardı,  
onun insafına qalsayıdı əgər,  
mənim ürəyimi çıxdan qırardı,  
adımı hər yerdən çıxartdırardı,  
istəyinə çatsın təki birtəhər.

Sən eşit bunları, sixılma fəqət,  
arabir sevincim qəm qarışıqdı.  
Yüz təqib eləsin qoy məni zülmət,  
sən varsan dünyada,  
dünya işıqdı.

## KÖNLÜM

Sən gedəndə, öz-özünə,  
yanar mənim ocaq könlüm.  
Sən gələndə susub ağlar,  
bu anasız uşaq könlüm.

Ömürdən macal istəyir,  
nə dövlət, nə var istəyir.  
Əlindən sığal istəyir  
əllərdə oyuncaq könlüm.

Bir söz desəm, qorxuludu, —  
ara vuran eloğludu.  
Mənim gözüm yuxuludu,  
səni görüb oyaq könlüm.



### **GƏL, “MƏNİM YAŞIDIM”**

*Sevməyən kəslərin ürəyi darmış,  
min il də köhnəlməz bu duyu, bu hiss.  
Mən indi bildim ki, Kərəm yanarmış,  
çöllərə düşərmış Məcnun Leylisiz.*

Bizim taleyimiz, yaşımız ayrı,  
boyda-buxunda da tamam ayrıyıq.  
Mən bir az payızı,  
sənsə baharı, —  
hərəmiz bir fəsli xatırladırıq.

Dünya — sənətkardı, tarix — sərgisi,  
hansı surətinsə biz əvəziyik.  
Birimiz kitabın ilk səhifəsi,  
birimiz sonuncu səhifəsiyik.

Hər insan qəlbində hiss var, duyu var,  
o qəlbə, o hissə yaxın düşməsək;  
dünyanın qanuna uyğunluğu var,  
pozular o məncə,  
biz görüşməsək.

Səni arzulardı yaşadan ancaq,  
məni xatırələr... hardasa bir səs.  
Mən “dünən” deyirəm, sən hələ “sabah”,  
burda da ayrıyıq... danmağa dəyməz.

Mən səhvər etmişəm, belədir insan,  
gərək mən düzəldim,  
çətindi yol-iz.  
Sən səhvər etməyə hazırlaşırsan,  
qəsdən yox, əlbəttə, bəlkə xəbərsiz?

Sənin marağın çox, mənim təcrübəm,  
sən hey soruşursan, mən hey deyirəm.



Sən heyrət etdiyin şeylər var hələ,  
mən susub sakitcə gülümsəyirəm.

Bir ürək sənindi, bir ürək mənim,  
bəzən söz uzanır, aşib-daşırıq.  
Keçmiş sənin olur, gələcək mənim,  
bax, burda elə bil  
yaşıdlasırıq.

Gəl, “mənim yaşıdım”, bu gizli məna,  
səni hey çağırır, səsləyir hər gün.  
Mən “qoca dünyayam”,  
unutma, dünya  
günün çıxmağını gözləyir hər gün.

1978

### **GÖRÜŞDƏN QABAQ**

Ağ çiçəklər səpilmişdi üstə çəmənin,  
elə bildim buludlardan torpaq süd əmmiş.  
Gülüşünə qərq olubmuş bu dünya sənin,  
mən bu səsdən  
bu dünyada xəbərsizəmmiş.  
Ürəyimin ən müqəddəs hissələri sənsən,  
necə əziz gülüşlərin, doğma səsin var.  
Məncə, hansı rəssamınsa əsəri sənsən,  
sən yeganə  
şəkilsən ki, öz nəfəsin var.

Budaqları başım üstə yellər əyirdi,  
yerlər, göylər sevincimə göz qoyurdular.  
Günəş sənin xatirinə gülümsəyirdi,  
quşlar sənin xatirinə  
oxuyurdular.



Dünya bir az nağlı idi,  
bir az həqiqət,  
Məhəbbətə səsləyirdi bu məna məni.  
Belə gözəl, belə qəşəng, belə qiyamət  
Nə dünyani  
mən görmüşdüm, nə dünya məni.

### TƏBİƏTİN ƏSƏRİ

Allah, Allah, necə saf,  
necə gözəl, necə pak! —  
Necə yaxın görürəm  
gözəlliyi mən, Allah!

İylə — çəmən ətridi,  
dağ suyudu — iç, yaşa!  
Oxunmamış kitabdı,  
baxılmamış tamaşa.

İlahi, bu varlığın  
yox özündən xəbəri.  
Məndən şeir istəyir  
təbiətin əsəri.

### OYAQDI

Heç bilmirəm necə deyim, nə deyim, —  
mən çəşmişam, inciyən sən, küsən sən.  
Bu görüşdən xəbərsizdi ürəyim,  
elə bil ki, nə mən mənəm, nə sən sən.

Sən dediyin mən deyiləm, bədəndi,  
ötəridi duyğusu da, hissi də.  
Ürək yoxsa, o bilmirəm nədəndi,  
birləşdirib ayıracq bizi də.



Bu dünyada  
bir dünyam var, narahat,  
mən özüm də narahatam nə vaxtdı.  
Qolum üstə sən yatırsan bu saat,  
ürəyimdə başqası var, oyaqdı.

## LÖVHƏ

Bir gözəl keçirdi örpek başında,  
səadət çıxmışdı yolumun üstə.  
Özü uşaq idi —  
lap gənc yaşında  
uşaq ağlayırdı qolunun üstə.  
Nə ana gülüşü, nə təbəssümü,  
uşağı çatmirdı,  
hey ağlayırdı.  
Ana körpəsinə sürtür üzünü,  
körpə anasını qucaqlayırdı.

## DÜNYA KİMİSƏN

Bilmirəm kim sənin xətrinə dəyib,  
dəyişib gördüyüm o üz, o surət.  
Sənin gözlərində qəm çıçəkləyib,  
mənim ürəyimdə o qəmə hörmət.

Sən elə incəsen, sən elə həssas,  
fikirin oxunur daim gözündən.  
Gülüş azaldırdı yaşını bir az,  
qəm yaşılı göstərir səni özündən.

Qar düşür, gün düşür, dərəyə-düzə,  
ana təbiətin hökmünə əhsən!  
Gülüş də yaraşır, qəm də bir üzə,  
gecəli-gündüzlü dünya kimisən.



## TƏSƏLLİ

Uçdun təyyarəylə bir yay səhəri,  
bəlkə uçmaq üçün sən doğulmusan.  
Yer də göylər idi səndən ötəri,  
Yerdə də uçurdun sən ki hər zaman!

Baxdım mən arxanca bir xiffət ilə,  
dedim — göyə çıxan səadətimdi.  
Yerdə də arxanca baxmışam elə,  
səni sevən gündən bu, adətimdi.

Kiçilib ulduztək sən göydə itdin,  
yox, doğdun təzədən ulduz içində.  
Nə fərqi — yerdə də sən ulduz idin; —  
amma seçilirdin yüz qız içində.

Bitdin öz yerində sərv ağaçıtək, —  
bir ötən buluda meylini salıb.  
Gör harda başından açılıb örəpək,  
Göylərdə —  
yeganə təsəllim qalıb.

## QADIN

Kimsə qarğayıbdı elə bil mənə,  
gərək gecələrim yuxusuz olsun.  
Gərək mən kiminsə qalam qeydinə,  
sonra da  
yanmağım özümə qalsın.

Mənim küsməyim var, barişmağım var,  
nə küsdüyüm bilər, nə barişdiğim.  
Mənim təkbaşına danışmağım var,  
sonra sizin olar tək danışdığım.



Hamının gözünə görünən gözəl,  
sən onun gözünə görünmədin tək.  
Susdun öz içində hamidan əvvəl,  
gecdi...  
susmayaydın o zaman gərək.

Anan belə susdu sənin bir zaman,  
susdu, belə susdu nənən bir zaman.  
Elə bildilər ki, ülfəti yoxdu,  
qəlbi var, qəlbində nifrəti yoxdu.

Bizim ağbirçəkli gözəl nənələr,  
bizim safürəkli gözəl nənələr, —  
dünyada yurd salıb ev olanlarım,  
dünya  
evlərində olmayanlarım.

Susduqca hər dəfə dünyadan itdin,  
kim isə haqqını aldı əlindən.  
İlk dəfə  
bəlkə də sən onda bildin,  
nəymış yanındakı soyuq bir bədən.

Qapısı bağlandı eşqin, həvəsin,  
odlar ürəyində söndü şam kimi.  
Qadına  
isti bir kişi nəfəsi,  
yüz vardan, dövlətdən artıq deyilmə?

Qaldın qız yanında... əlində uşaq,  
arada sırr oldu bu umu-küsü.  
Yolunu gözlədin o vaxt,  
eh, o vaxt,  
mən sənə mat qaldım, mat qaldım düzü.  
Sən susmaq öyrətdin yenə... təəssüf!



“Nə ər, nə ailə... heç fərqi yoxdu,  
qadın ürəyinin yarası çoxdu.  
Kişilər yalandı, dünyada yalnız  
tək qadın eşqi var... o da mənasız...”

Sən elə danışma, bais sən oldun,  
bahar otaqlarda payız sən oldun.  
Yollar közə döndü... sən ki baxmadın,  
yalnız bir söz bitdi dillərdə: “tərif”!  
Bağışla, desəm ki, hansı axmağın  
evində özünü çürütdün...  
heyif!

Saçların nə yaman ağardı, bay-bay...  
Nə qədər baxıram, gözüm alışmir.  
Amma çoxlarının acığına, ha,  
sənə  
ağ saçlar da heç pis yaraşmir.

Susmuşam... hardasa fit verir gəmi,  
hardasa gecikmiş keçir bir maşın.  
Sənə həsr elədim mən bu gecəmi,  
mənim gecəm keçdi,  
səninsə yaşın.

“Yaramaz hər şeyi açıb-ağartmaq...” —  
qocaltdın özünü... heyif o günə.  
Yandım taleyinə,  
mat qaldımancaq  
qadın ürəyinin böyüklüğünə.



## YAZ BELƏ

Belə gözəl, belə zərif, belə saf  
səni harda bəsləyiblər qız, belə?  
Hansı evə qədəmlərin dəyəcək,  
o evdə də yeri belə, gəz belə.

Nəfəsini çiçək alır, gül duyur,  
ona görə güllər gözəl qoxuyur.  
Səni görüb qəfəsdə quş oxuyur,  
quş — könlümdü, sinəmdi qəfəs belə.

Bu dünyanın qışı qışdı, yayı yay,  
bu ayları, bu günləri sayhasay.  
Aramızı yaşı kəsibdi ay haray,  
ha çağırısam, çatan deyil səs belə.

## KÖNLÜM

Sən gedəndə, öz-özünə,  
yanar mənim ocaq könlüm.  
Sən gələndə susub ağlar,  
bu anasız uşaq könlüm.

Ömürdən macal istəyir,  
nə dövlət, nə var istəyir.  
Əlindən sığal istəyir  
əllərdə oyuncaq könlüm.

Bir söz desəm, qorxuludu, —  
ara vuran eloğludu.  
Mənim gözüm yuxuludu,  
səni görüb oyaq könlüm.



## **UNUDULMUŞ GECƏ**

### I

İki kölgə yeridi,  
bir qoşa sətir oldu.  
Getdilər... dayandılar,  
iki çiyin bir oldu.  
Sakit Bakı gecəsi  
eşitdi iki səsi:

- Qız: Mən bədbəxtəm dünyada...  
Görməyəydim səni kaş,  
Sevməyəydim səni kaş...  
Oğlan: Bu bədbəxtlik yaşasın!  
Qız: Sənin mənə verdiyin  
özümün göz yaşımıdı,  
öz ürək təlaşımıdı.  
Oğlan: Var olsun bu göz yaşı.  
Qız: Gecələrim yuxusuz,  
gündüzlərim kədər, qəm.  
Bəs axırı?.. bilmirəm,  
soruşma heç... bilmirəm.  
Oğlan: Qoy var olsun bu kədər,  
bu yuxusuz gecələr,  
yaşasın bu şikayət!  
Yaşasın bu... məhəbbət!

### II

İki kölgə yeridi,  
Bütün bir küçə doldu.  
Kölgələr qoşa nöqtə,  
kölgələr tire oldu.  
Sakit Bakı gecəsi  
eşitdi iki səsi:

- Qız: Biz hardayıq?  
Oğlan: Bakıda.



Qız: Yox, Tehranda... ətirli  
laləzar küçəsində,  
yay, bahar gecəsində.  
Bir binaya qalxırıq,  
pəncərəsi çıraqban...

Oğlan: Yaxşı, olsun.

Qız: Yox dayan.  
Bəs indi hardayıq biz?

Oğlan: Parisdə.

Qız: Yox, bilmədin.  
İstanbulda... ikimiz,  
Atatürk məqbərəsi...  
qalxırıq pillələri.

Oğlan: Yaxşı, gedək.

Qız: Dayan bir,  
Bəs indi hardayıq biz?

Oğlan: İndi... lap Kəlküttədə,  
Dünyanın o başında.

Qız: Yox, Misirdə, ikimiz  
ehramlar arasında,  
adamlar arasında,  
bizə baxırlar, bizə.  
Bəs indi hardayıq biz?

Oğlan: Sən olan yerdə yalnız,  
Getmirəm mən heç yana...  
Qız qisılır oğlana.  
Söhbət çoxdan qurtarır,  
söz çoxdan başa çatır.  
Şəhərdə gecə keçib  
Bəlkə də hamı yatıb.  
Gəzdikləri yer-səki,  
dolaşırlar dünyada.  
Min ölkəyə gedirlər,  
evə getmək  
deyəsən  
düşməyəcək heç yada.

1970



## MƏN SEVGİ İSTƏDİM

İşə bax, soyutdun get-gedə məni,  
demə, aralıqda başqa əl oldu.  
Nə dedim, o saat eşitdin məni –  
mənim hər sözümə tez əməl oldu.

Nə iztirab gördüm, nə umu-küsü,  
Kiridin sevgidən söz düşəndə də.  
Gözümün önündə itdin sən, düzü,  
axırda görmədim görüşəndə də.

Qəlbim üzüdükcə, qızdı bədənim,  
biz uyduq ötəri hissə, həvəsə.  
Mən səndən hər dəfə sevgi istədim,  
sən özünü verdin əvəzindəsə.

Aldığım sevinclər soyuq qəm oldu,  
axırda bu mənim faciəm oldu.  
İtdim öz gözümədə sənlə bərabər,  
səbəbi nə oldu? —  
gizli nöqtələr...

1973

## ƏSLİNƏ BAXSAN

Telefon söhbəti uzanır hələ,  
o mənə heyrandı, mən ona heyran.  
Gah susur, gah dinir nəzakət ilə,  
xəbərsiz keçibdi gecə yaridan.

O mənə qiymayır: yoruldun, artıq,  
mən ona qiymırıram: bəs elər bu da.  
Əvvəl özü deyir: danış, azacıq,  
sonra mən deyirəm: sən danış, onda.



Sevinsin, şadlansın gərək bu gecə,  
yaraşır dünyaya məhəbbət, insan.  
Telefon söhbəti çəkir beləcə,  
bir şey danışmırıq əslinə baxsan.

1976

### **DAHA QƏM OLMAYACAQ**

Mən sizə gələcəyəm,  
əvvəl divanınızda,  
sonra lap yanınızda  
eyləşib mən bəxtəvər,  
sizdə çay içəcəyəm  
bir gün də səhər-səhər.  
Gözlər gizli güləcək,  
sizdə dan sökülcək,  
sizdə səhər olacaq,  
nələr, nələr olacaq.  
Açıb pəncərələri  
sən mehriban-mehriban,  
tez mənə baxacaqsan,  
mən küçəyə  
yalandan.  
Yanaşı durmaq üçün,  
kimisə elə-belə  
bir az çasdırmaq üçün.  
Daha qəm olmayıacaq  
hər görüşün axırı.  
Beləcə başlayacaq  
bu dünyanın baharı.

1978



\*  
\* \* \*

Gözlərində qəm oxudum,  
yazı yazana qurbanam.  
Ayrılığın həsrətini  
gözə yazana qurbanam.

Uca, uca tut başını,  
köyrəlib əymə qaşını.  
Bu sevdanın göz yaşını  
bizə yazana qurbanam.

Nola gələ ay uzana,  
kim uduza, kim qazana.  
Köhnə yazını pozana,  
təzə yazana qurbanam.

\*  
\* \* \*

Sənin elmi rəhbərinə nə deyim,  
qulun olub mən başına dönərdim.  
Asta-asta ayaq basıb qalxdığın  
hər pillənin bir daşına dönərdim.

Səni görüb mən ot kimi göyərdim,  
acı sözü şəkər bilib yeyərdim.  
Dərdin olsa, dərdin alım deyərdim,  
sirrin olsa, sirdəşəna dönərdim.

Xatirəymış sən vurduğun yaralar,  
su görməsə ot kökündən saralar.  
Sığal çəksən çal saçlarım qaralar,  
cavanlaşış həmyaşına dönərdim.

## GÜLÜM

Mən səni bilmədim, bənzətdim Aya,  
nə sənə əl çatır, nə ona, gülüm.  
Ayağın düşəcək hansı qapıya,  
taleyin de, hansı ünvana, gülüm?

Biz qəmə şərikik, sevincə şərik,  
biz hey düşünürük, fikirləşirik.  
Biz nə ayrılıq, nə birləşirik,  
ünümüz çatmayır bir yana, gülüm.

Kimin eyhamını sən duyacaqsan,  
kimin şərəfini qoruyacaqsan,  
kimin yastığına baş qoyacaqsan,  
kim ata olacaq, sən ana, gülüm?..

1978

## ÜZR İSTƏYİRƏM

Elə ki, hüzurunda  
səndən üzr istəyirəm;  
elə bil saflaşıram,  
bir az təmizləşirəm.  
Yenə damarlarımdan  
keçirsən şüa kimi,  
sehrlənmiş nur kimi.  
Özümü göstərirsen  
sən mənə  
büllur kimi.  
Bu üzrlə başlayır  
görüşlər həmişə də.  
Mən daim saflaşmada,  
mən daim dəyişmədə...



Biz oyun oynayırıq —  
“Üzr istəmək oyunu,”  
“Bağışlamaq oyunu.”  
Qoy olsun,  
böyüklərin  
bu da uşaq oyunu.  
Uşaqlıqda nə qədər  
böyüklərin oynunu  
oynamışıq birtəhər.  
Bəlkə heç böyümürük,  
artan yaşıımızdı tək.  
Bəlkə heç böyüməyək?  
Necə... düzmü deyirəm?  
Yenə üzr istəyirəm.

1970

## SƏNDƏN

Dayan, dinlə sözümüz,  
üz məndən, həya səndən.  
Ürək əl çəkə bilmir,  
sən deyə-deyə, səndən.

Gəlirsən, bəyənirəm,  
gedirsən, deyinirəm.  
Qaralar geyinirəm,  
küsürəm, guya səndən.

Gülüşün yaz yağışım,  
axım, sənə qarışım.  
Sən yaşa, mən danışım  
sənli dünyaya səndən.

1979



## **QUŞLARDAN QABAQ QAYIT**

Gedirsən, darıxıram,  
get, qayıt külək kimi.  
Çiçəyim, bitmə gedib  
çəməndə çiçək kimi!

Kölgəni yerdə görüb  
göydə uçan durnalar,—  
Səni də durna bilib,  
qatarına çağırar.

Gecələr ulduz olub,  
göylərdə saygırsan.  
Gündüzlər kəklik olub  
quşlara qarışarsan.

Su pərisi olarsan,  
görüb ayna suları;  
Bənövşəyə oxşadar  
səni tikan kolları.

Ovçular elə bilər,  
ördəksən, vurar səni.  
Bulaq suyu bilənlər,—  
içərlər sonra səni.

Gedirsən, darıxıram,  
get, qayıt,ancaq qayıt.  
Quşların qanadında,  
quşlardan qabaq qayıt.



## "ZİYAFƏT" DƏN QAYIDAN QIZ

Gecə keçib gecədən,  
keçən yoxdu küçədən.  
Çəkilibdi əl-ayaq.  
Ana oyaq, qız oyaq.  
- Necə keçdi ad günü?  
Qızım, sizin ziyafət?  
- Anacan, lap qiyamət.  
- Gözəl qızdı rəfiqən,  
xoşbəxtdi onu alan.  
- Anacan, lap doğrudan.  
- Yəqin yeyib-içdiniz,  
xörəkləri o ağıgün...  
- Anacan, löyün-löyün...

Anası gözləyir ki,  
yorulub, yatsın qızı.  
Qızı da gözləyir ki,  
gedib yatsın anası.  
Qız görüşdən qayıdır,  
düzünü deyə bilmir,  
ac qalıb, yeyə bilmir,  
Gözü – acam söyləyir,  
ağzı toxam, – deyənin,  
"ziyafətdə yeyənin".

Danışırlar beləcə,  
baxışırlar beləcə,  
əriyib gedir gecə...



### **DESƏLƏR, SEÇ BİRİNİ**

Sənin bir gülüşündə  
dörd fəsil qərar tutur.  
Gah gün düşür dağlara,  
gah dağları qar tutur.  
Gah badam çiçəkləyir,  
ətri yamacda, yalda.  
Gah saralıb tökülür,  
yarpaqlar ayaq altda.  
İki dünyam var mənim, –  
birində hər fəsilin  
vədəsi var, vaxtı var.  
O birində fəsillər  
vədəsiz, vaxtsız olar.  
Desələr, seç birni,  
seçərəm düşünmədən.  
Sənlə – əsil insanam,  
sənsiz – soyuq bir bədən.

### **ZƏHƏR**

Yol çəkir bir qızın ala gözləri,  
bəxtini uğursuz, ili bəd bilir.  
Zəhər axtarırlar, ilan zəhəri,  
həkimlər zəhəri məsləhət bilir.

Qəlbə yuvasıdı isti nəfəsin,  
baş kimi qəlbin də qızıl tacı var.  
Kiməsə şirinlik bəxş edən kəsin,  
özünü zəhərə ehtiyacı var.

Sirli bir aləmsən, ey ana torpaq,  
xeyirin qardaşı, bacısı şərmış.  
Həyatın örtülü mənasına bax, –  
bizi zəhərlə də sevindirəmiş.



## BİZ Kİ, İSTƏYİRİK

Bizim görüş yeri xəstəxanaydı,  
yatırdı, soruşdum, yox idi kefi.  
Daha mən ataydım, o da anaydı,  
mənim öz ailəm, onun öz evi.

Görüşüb əyləşdik burda üz-üzə,  
söhbət eləməyə söz axtarırdıq.  
Düzü, mat qalmışdıq bir-birimizə, –  
ocağı söndürüb köz axtarırdıq.

İndi öz bəxtimiz, öz taleyimiz,  
bu görüş ilk eşqə son hörmət idi.  
Otaqda yanaşı əyləşməyimiz, –  
həyatda –  
ayrılıq əlamətiydi.

Dünyada sevgi də, məhəbbət də var,  
amma əvvəlcədən söz demək olmur.  
Dünyada elə bil bir qismət də var, –  
bəlkə  
o qismətdən çox yemək olmur?!

O baxır üzümə gözündə heyrət,  
tutulub buludlu bir səhər kimi.  
Yaşayır dünyada bir ilk məhəbbət,  
atalı-analı yetimlər kimi.



\* \* \*

Aşkarda sevdim səni,  
Pünhan gəzdin hər dəfə.  
Canım oduna yandı,  
“Can” demədin bir dəfə.

Yüz yol sizə buruldum,  
Yüz yol getdim izinlə.  
Gözüm yolunda qaldı,  
Baxmadın bir gözünlə.

Adımız qoşa çıxdı,  
Hamıya xəbər oldu.  
Özüm odlara yandım,  
Adım bəxtəvər oldu...

1960

### MƏNSİZ YAŞA

Öyrən mənsiz yaşamağa,  
mənim gülüm.  
Bir az mənsiz yaşa daha,  
mənim gülüm.

Bu həyatda  
hər kəsin öz həyatı var,  
hər dildə bir bayatı var.  
Bəlkə də hər bayatıda  
bir torpağın fəryadı var.

Amma nə qəm əbədidi,  
nə də sevinc,  
sevinc qəmə hamilədi,—  
bu hikmətdi, demə nədi.



Deyirik ki, “Həyat bizik”,  
amma bəzən biz həyatdan  
xəbərsizik.  
Guya hər şey apaydındı bizim üçün,  
Fəqət sonra  
yaman olur yaxşı, bir gün,  
soyuq olur isti, bir gün,  
Dünya özü xoşdu bir gün,  
pisdi bir gün.

Darda kömək,—  
insanın öz inamıdı,  
bu mənim yox,  
müdriklərin kəlamıdı.

Külək gördüm,  
yağış gördüm həyatımda,  
neçə alqış eşitdim mən,  
qarğış gördüm həyatımda.

Salam verib  
əleyhimə danışdilar,  
ilhamıma qarışdilar.  
Mən bərkidim,  
sən bəlkə də itirərdin inamını,  
itirərdin məramını,  
lap adicə salamını.  
Bu həyatdı, sərtdi üzü,  
sınaqlardan keçiririk  
ömrümüzü-günümüzü.  
Öyrəş mənim sağlığında  
bir az mənsiz yaşamağa,  
bir az mənsiz yaşa daha,  
mənim gülüm.



## XƏBƏRSİZ

Yatırsan, dünyadan yoxdu xəbərin,  
taleyin qəribə tilsimə düşüb.  
Bir qadın, qəsdinə durubdu sənin,  
mənim də hər yerdə izimə düşüb.

Bəzən ovsunlayır şirin dilləri,  
deyir ki, nə bilim, könül səsiyəm.  
Mən nə birinciyəm ondan ötəri,  
nə də... axırıncı əyləncəsiyəm.

Gözünün altına qəm ələnibdi,  
dindirsən gah susar, gah qiyam eylər.  
Bütün kişilərdən şübhələnibdi,  
bütün qadınları ittiham eylər.

Kimsə ürəyini vaxtsız oyadıb,  
gözündə qalıbdı  
sevinci, nazi.  
Kimsə nəzakətlə aldadıb, atıb,  
qarışıb dünyada onun dünyası.

Mənim nəzərimdə o, taleyi kəm,  
günü-güzərəni acınacaqlı.  
Onun nəzərində mən sadəlövhəm,  
mən daim haqsızam, o daim haqlı.

Qadın nəzərində başqaymış aləm,  
o öz gözlərində açır səhəri.  
Yeganə ümidi dünyada mənəm,  
yazılıq aldanıbdi... yoxdu xəbəri.



## SƏNSİZ

Ay düşdü dənizə bu gecə sənsiz,  
mən evdə darıxdım gizlicə sənsiz.  
ləpələr öpmədi ayaqlarından,  
qızartı keçmədi yanaqlarından,  
Tut, – deyib qaçmadın, mən yüyürmədim,  
sənsiz yaşadımsa, ömrü sürmədim.  
Balet səhnəsiyim o boyda dəniz,  
ayın işığında bizim kölgəmiz!  
Ulduzlar səmadan tamaşaçıymış,  
əlbəttə, gözləri qamaşasıymış.  
Sənsiz adıləşdim, nağıllaşmadım,  
sənsiz həyat nədir, heç baş açmadım.  
Bir görüş  
bir sevinc,  
bir səs,  
bir səda,  
azaldı bu gecə bütün dünyada.

## ZƏRİFLİK

Qızlar səhəng götürüb  
getdilər buz bulağa.  
Fikir tutdu əlimdən,  
çəkdi məni uzağa.  
Vaqifin gözəlləri  
yada düşdü, ay haray!  
O əsrən bu əsrə  
səda düşdü, ay haray!  
O zəriflik,  
o şuxluq,  
o gözəllik,



o surət,  
o təbəssüm,  
o qamət,  
o nəzakət,  
o ismət,  
yaşayır o zamandan  
bu zamana,  
mərhaba!  
Yaşayana mərhaba!  
Yaşadana mərhaba!  
Necə doğmadı, Tanrım,  
bu qədim ənənələr!  
Siz ey ulu nənələr!  
Sizin tərbiyənizdən  
çıxdı bu tər sinələr.  
Dünyanın harasında  
belə qız var, ay oğul!  
Sevsən, onu sev ancaq,  
ona yalvar, ay oğul!  
Qızlığı nə zərifdi,  
gəlinliyi nə əziz.  
Analığı əvəzsiz,  
nənəliyi əvəzsiz.  
Yaşayın siz, a qızlar!  
bu gözəl torpaq üstdə.  
Düzülsün misralarım,  
cığır olsun, yol olsun  
siz gedən bulaq üstdə.

1978



**SƏN DƏ  
XİFFƏT EYLƏMİSƏN**

Bülbül, yenə nə şivəndi,  
bağı cənnət eyləmisən.  
Gəlişimdən xəbər tutub,  
Nə mərhəmət eyləmisən.

Oxuyursan sözlə-sazla,  
sevinirsən gələn yazla.  
Dedilər ki, bu avazla  
məni dəvət eyləmisən.

Büküləndə budaqda gül,  
açılarımı sevən könül?  
Yəqin olub ana bülbül,  
sən də xiffət eyləmisən.

Susduruldu şair-ozan,  
bu torpaqda zaman-zaman.  
Sus deyəndə susmamışan,  
nə qiyamət eyləmisən.

Aşıb-daşın o nəğmələr,  
mənim sözüm haqdan gələr.  
Mən dərdimi şirin-şəkər,  
sən də şərbət eyləmisən.

*Mərdəkan, 1997*



### **BAXT QAPIN AĞZINDA AYAQ ÜSTƏDİ**

Baxtımız əbədi, həyat dəyişkən,  
dünyanın özü də bir cür yuxuymuş.  
Bir evdə nigahın, birində eşqin,  
dünyanın iki yol ayrıçı buymuş.

Mən sənin içində, o yanındadı,  
eşit bu vurğunu, hecanı, canım.  
Mənə “can” deyirsən, canın ondadı,  
kimə həsr elədin canını, canım?!

Bir ciğır, ya bir iz varmı deyirsən,  
ümidin şəh kimi yarpaq üstədi.  
Evində oturub baxt gözləyirsən,  
baxt qapın ağızında ayaq üstədi.

### **GÜLƏ-GÜLƏ**

Darıxma, sənə qurban,  
gülüm, gülüşüm mənim.  
Saçı — sapsarı qızıl,  
üzü — gümüşüm mənim.

Ürəyinə salma sən,  
kimdi ki, o eybəcər?  
Ürəyində olanlar  
sonra səndən inciyər?!

İkiyə bölünmüşəm, —  
canımda bir canım var.  
Səndə bir yuva qurdum,  
səndə bir ünvanım var.



Üstünə qəm yerisə,  
qarşılıq gülə-gülə.  
O gülüşü mənə də  
aşla gülə-gülə.

Qəm — üzündə lalədi,  
saçların şəlalədi.  
Qəm də bir piyalədi, —  
nuş elə gülə-gülə.

Qoyma xətrinə dəysin, —  
qəddini kədər əysin,  
Rəqibin qara geysin, —  
qəşş elə gülə-gülə.

### DÜNYANIN HEÇ KƏSİ YOXDU

Gülərzülüm, çox ağlama!  
göz yaşı məlhəm olmayıb.  
İnsan göstər yer üzündə,  
üzündə bir qəm olmayıb?!

Mən səndə səni görmüşəm,  
saçında dəni görmüşəm.  
Mən bu naləni görmüşəm,  
mənim bu naləm olmayıb.

Yaxşı seç qaranı ağdan,  
can üzülər ağlamaqdan.  
Söz dilimə gəlib haqdan,  
əlimdə qələm olmayıb.



Gedən getdi, səsi yoxdu,  
təzəsi, köhnəsi yoxdu.  
Dünyanın heç kəsi yoxdu,  
heç kəsə məhrəm olmayıb.

Gözlərin bolluca qəmdi,  
bu səbəbdən hava nəmdi.  
Məndən ötrü cəhənnəmdi,  
başqa cəhənnəm olmayıb.

29.07.2000

### **OYAN, ŞAİR!**

“Necəsiniz?” —  
xəbər alır  
o qız məni hər görəndə.  
Mənim də dilim açılır  
dilli-dilavər görəndə.

O qədər qaş-qabaq gördüm,  
baş yerində ayaq gördüm.  
Ürəyini mən pak gördüm,  
üzünü gülər görəndə.

Söz deməmiş, fikri duyan,  
ürəkdi ürək oxuyan.  
Oyan deyir, şair, oyan,  
qabağında şər görəndə.

Bir az birtəhər oluram,  
bir az xoşxəbər oluram.  
Bir az bəxtəvər oluram, —  
belə bəxtəvər görəndə.

22.06.99

\*  
\* \* \*

Arada hörmət, ehtiram,  
rəsmi görüş, rəsmi salam.  
Səni rəsmi axtarıram,  
şeytanı azdırmaq üçün.

Boy, maşallah, - şahanədi,  
şair, sözün daha nədi?  
Kompüter də bəhanədi,  
bir yazı yazdırmaq üçün.

Deyirlər qaradınməzdi,  
bir az süsdü, bir az tərsdi.  
Bir gülüşü mənə bəsdi,  
bir ürək qızdırmaq üçün.

*23.XII.04*

### **SIĞIŞA BİLMİR**

Qız susur eşikdə boynunu burub,  
dözsünmü küləyə, yağışa bilmir.  
Eşikdə bir dünya məhəbbət durub,  
o gedib bir evə sığışa bilmir.



## BƏS EYLƏR

Dərdini hamiya demə,  
bir nəfər bilsə, bəs eylər.  
Şərtdimi hamı “can” desin,  
bir can “can” desə, bəs eylər.

Sözü-sözündən oxuyan,  
səni özündən oxuyan,  
dərdi gözündən oxuyan,  
o dərdi bölsə, bəs eylər.

Səni sevən, duyan hani?  
Anan ölsün, anan hani?  
Tanrımla, saxla Nərimanı  
bir şair bizə bəs eylər.

*İyul, 2003*

## MƏHƏBBƏT QƏDƏR

Mən insan görmüşəm, ürəyi buzdu,  
nə sözə yatıbdı, nə də söhbətə.  
Məntiqi mənasız, fikri ucuzdu,  
satmaq istəyibdi baha qiymətə.

Məhəbbət şerimi lağla qoyubdu,  
Özünü qaldırıb dağla qoyubdu.  
Guya sənət üçün məhəbbət azdı,  
guya məhəbbətdə ləyaqət azdı.  
Guya ictimai dəyəri yoxdu,  
guya cəmiyyətə bir xeyri yoxdu.



Deyin, Françesko Petrarka gəlsin,  
həpəndə göstərsin onun yerini.  
Gözəl Lauraya şeir oxusun, —  
İntibah dövrünün şah əsərini!

Yox, yox məhəbbətə plan qoyulmur,  
kiminsə nə bilim mədəsi dolsun.  
Məhəbbət, hardasa istehsal olmur,  
üstündə keyfiyyət nişanı olsun.

Başqadır həyatda duyub yaşamaq,  
ürək sevindikcə insan yüksəlir.  
Cəmiyyət adından danışma nahaq,  
mənim cəmiyyətə yazığım gəlir.

Səndə ürək yoxdu, səndə bədən var,  
şəkilsən, gözündə bir həyat sönüb.  
Yəqin səni sevən, səni öpən var,  
yanında bəlkə də o, daşa dönüb.

Soyuyub, elə bil buzdu o nəfəs,  
desəm müqəddəssən, ədalət olmaz.  
Bədənsiz ürək də bir şeyə dəyməz,  
hörmət doğursa da məhəbbət olmaz.

Bir eşqə möhtacdı İnsan və Zaman,  
döyüşür əzəldən xeyir ilə şər.  
Deyin, ictimai dəyəri olan  
hiss varmı dünyada  
məhəbbət qədər?!



## HƏYATIN ÖZÜ

Bilirəm alımsən, çoxdu biliyin,  
qadınsan, yanına qadın kimi gəl.  
Məni əsir etsin qoy zərifliyin,  
nə çoxdur onsuz da quru, daş heykəl.

Az danış insanlıq fəlsəfəsindən,  
mən də oxumuşam o kitabları.  
Ətirlən,  
məst olum gül nəfəsindən,  
unudum çəkdiyim bu əzabları.

Məni özümdən al, özümə qaytar,  
uçmağa qanad ol məndən ötəri.  
Mən gözün önündə itim,  
sən axtar,  
həyatın özü ol məndən ötəri.

## “MƏN EVLƏNƏ BİLMİRƏM”

(*Zarafat*)

Bir dostumu görürəm,  
rəis çağırır məni.  
Qızı görüş verirəm,  
rəis çağırır məni.  
Düzü, yoruldum daha.  
O bilmir ki, görüşüm  
qalır hər gün sabaha.  
Sükan mənim əlimdə,  
ixtiyar rəisdədi.



Deyirəm belə sürüm,  
deyir ki, yox, elə sür.  
Mən evlənə bilmirəm:  
qız inciyib barışmir,  
qız qaynayıb-qarışmir.  
Mən evlənə bilmirəm:  
qız görüşə çağırır,  
rəis işə çağırır...

1970

### VAXT

Sən gələndə yanına,  
istəyirsən daima  
vaxt dayana,  
vaxt dura.  
Vaxt da bizə qoşula,  
yanımızda otura.  
Sən olsaydin, bir də mən,  
bu dünyada ikimiz,—  
Qoşulub oturardı  
vaxt da bizə,  
şübhəsiz.  
Vaxt gələni gətirir,  
vaxt gedəni ötürür.  
Vaxt dayansa, bircə an  
hardasa bir səadət  
yarımçıq qalar, inan.



### SƏN NƏRİMƏN DEYİBSƏN

Mənim evdən, mənim işdən qaçanım,  
kimə doğru, kimə yalan deyibsən?  
Ziyarətin qəbul olsun, əzizim,  
gedib orda mənə qurban deyibsən.

Qəsd elədim mən özüm öz canıma,  
tək qoymadın, gəlib-getdin yanına.  
Düşmənlərim susayanda qanıma,  
can yandırıb sən mənə “can” deyibsən.

El deyəni, el qoruyub, el tutub,  
köməksizi yağış döyüb, sel tutub.  
Atasıza ata kimi əl tutub,  
anasıza mənəm anan, deyibsən.

Ürək dostum, ürəyimə dəyiblər,  
əyilənlər əyilməzi əyiblər.  
Haq şairi indi kimdi deyiblər? -  
Çaşmayıbsan, sən Nəriman deyibsən.

*Iyun, 1997,  
Şüvəlan, xəstəxana*

### XOŞBƏXT OL

Sən mənim dərdimsən, dərdi çekəllər,  
bir yolda gözlərəm mən yüz yol səni.  
Əziz olduğunu dərdin bu qədər  
Mənə sən öyrətdin,  
xoşbəxt ol səni!



## SƏADƏT

Heç bilirsənmi,  
səndən  
Həcər olardı, Həcər.  
Belində gümüş kəmər,  
kəmərin üstə xəncər,  
çıynində bir “aynalı”.  
Sən bundan daha gözəl,  
Bundan daha mənali!

Sənin Nəbin olardım,  
vuran qəlbin olardım.  
At üstə atdanardıq,  
ürəkdən şaddanardıq,  
səngərə yatışardıq,  
atişar, atışardıq,  
qaynayıb-qatışardıq.

Necə dəmlər olardı,  
necə sevinc görərdik,  
necə qəmlər olardı!  
Gör, nə deyir o gözlər,  
deyir: nə xoş olardı  
sənlə döyüşə getmək,  
görüşə getmək qədər.  
Sənin qolların üstdə  
yaralanmaq, sağalmaq —  
ah, səadət, budur, bax!

1970



### SƏNİN YUXUN

Sağlığıma sən oldun  
ilk dolduran qədəhi.  
Əlində cingildədi  
dolu şampan qədəhi.

Böyük qonaqlıq idi,  
sən deyən sağlıq idи.  
Dəstəyi sıniq idи,  
məndə olan qədəhin.

Ürək ləkə bilmədi,  
dərdi çəkə bilmədi.  
Əcəl tökə bilmədi,  
sən dolduran qədəhi.

*29 mart, 1997,  
Xəstəxana*

### SƏNƏ KEŞİK ÇƏKİRƏM

Sən yatırsan bu saat,  
mən oyağam bu saat.  
Yuxun başqa bir həyat,  
özün başqa bir həyat.

Sən indi evinizdə  
rahat yatırsan, nə qəm.  
Mən burda, evimizdə  
sənə keşik çəkirəm.



## DÜŞÜB

Küsüb bir dünya gözəli,  
sükutu dünyaya düşüb.  
Bir yol “Ayüzlüm” demişdim,  
qalxıb indi Aya düşüb.

Əlimdən bir ceyran çıxıb,  
Ceyran, canımdan can çıxıb.  
Mirvari dəryadan çıxıb,  
təzədən dəryaya düşüb.

Onu yerbəyer eləyin,  
məni dərbədər eləyin.  
Məcnuna xəbər eləyin, —  
Nəriman səhraya düşüb.

## İTİRMƏ

Mənim sənə sədaqətim təmizdi,  
sən də mənə etibarı itirmə.  
Mənmi səni, sənmi məni tapıbsan?  
tapdığını saxla barı, itirmə.

Rəfiqələr sirrimizi yayıbdı,  
Gələn olar, görən olar, ayıbdı.  
Sən ağlama, göz yaşların hayifdi,  
sinəmə tök, o yaşları, itirmə.

Əzab çəkmə, ufuldanma bir belə,  
yaxın əyləş, sığal çəkim o telə.  
Sevirsənsə, sevdiyinə rəhm elə,  
oxşadığın ağ saçları itirmə.



## MİNNƏTDARLIQ

Mən sənə minnətdaram,  
danmiram bu sırrımı, —  
yalnız İşıq Zülmətə  
minnətdar olan kimi.

## SİRİR SÖZÜ

Məni gizli imtahana çəkirsən,  
lazımdımi açıq deyim hər sözü?  
Qulağına piçildasam yaxşdı,  
qəlbinlə duy, gözünlə də gör sözü.

Demə nadir səsimdəki bu təlaş,  
arxada yaş, ortada yaş, öndə yaş.  
Üç söz deyim, üç tilsimdi, özün aç:  
Çaylı sözü, Poylu sözü, Kür sözü.

Sərv olaydın, budağını əyəydim,  
külek olub qapınızı döyəydim.  
Sözarası mən sənə “can” deyəydim,  
sözgəlişi sən də mənə: “yar,” — sözü.

Nə deyibsən, tanrı sənə veribdi,  
baxışların, yerişlərin zərifdi.  
Sevən adam el içində qəribdi,  
necə desin qərib sənə sərr sözü?



## NAĞIL

Beləcə gedəydik, çıxb gedəydik,  
ikimiz hardasa  
gözdən itəydik.  
Nə sən deyəydin ki, gecdi, get artıq,  
nə mən deyəydim ki, dayan azacıq.  
Nə səndən “Hardasan?” — soruşaydilar,  
nə mənim işimə qarışaydilar.  
Yenə danışaydın, yenə güləydin,  
mənim gözlərimdə güzgülənəydin.  
Sən dərsdən qalaydın,  
mən işdən...  
ancaq  
dərsdə də, işdə də hamidan qabaq  
sənin qiymətini tez yazaydilar,  
mənim maaşımı düz yazaydilar.  
Dünya bir azacıq  
nağıllanayıdı,  
ışıqlar yerdə yox, göydə yanayıdı.  
Biz yerdə itəydik...  
ruhu, fikri şən.  
Eh, göydən üç alma düşür deyəsən.  
Nağıldı...

## LİRİK PARÇA

Mən açsam sırrimi sənə, ey nigar,  
görəsən dünyada nə dəyişər, nə?!  
Bilirəm,  
dalımcə deyən tapılar,  
tanışlar neçə cür ad verər mənə.

Dilimin, könlümün sənsən əzbəri,  
ruhum təzələnib bir cana gölmir.



Demirəm, heç kəsin yoxdu xəbəri,  
sevirəm, heç kəsin aqlına gəlmir.

Gileylər dağdı yüz xanımanı,  
lakin xanımanlar məskənim deyil.  
Ürək,  
yaş artdıqca sevir dünyani,  
ürək mənimkidi, yaş mənim deyil.

### **YANINA GƏLMİŞƏM...**

Yanına gəlmışəm, təzədən “küsək”,  
təzədən barışaq, görək, olurmu?  
Saat gör neçədir, bir az tələsək,  
gedək,  
yaşıl söyüd görək dururmu?

Yağışlar islatsın, qaçaq əl-ələ,  
sevin, gülüşünə bal qata-qata.  
Gəlmışəm  
qayıdaq on il əvvələ,  
saçına dən düşüb, qaralsın o da.

Yenə mən danışım, mənə qulaq as,  
şirin sözlərimlə cilvələn, bəzən.  
Bir az kökəlibsən, ariqla bir az,  
bir az dəyişibsən,  
dəyiş təzədən.

Qaşların tarıma çəkilib yenə,  
gir mənim qoluma, yenə çəş bir az.  
Gözüm gözlərinə dikilib yenə,  
bir az yadlaşışbsan,  
doğmalaş bir az.



Sən mənim sözümdən incimə, küsmə,  
illəri həsrətlə yaşayıb ürək.  
Yanına gəlmışəm... evə tələsmə,  
gedək,  
yaşıl söyüd dururmu görək.

### MƏNƏ İZTİRAB VER

*“Bu məktubu nə üçün yazıram? Etiraf  
üçünmü? Yox! Özümü yüngülləşdirmək və sə-  
ni iztirabdan xilas etmək üçün... Bir xahişim  
var: hələ bir neçə ay mənimlə qarşlaşımağa,  
görüşməyə çalışma”.*

Bir məktubdan

Sən mənə bəxş etdin bu iztirabı,  
mənim bu uğursuz sevgimə əvəz.  
Yalnız “sağol” oldu onun cavabı,  
axı,  
verdiyini adam istəməz.

Əzab — bədənimin o da bir üzvü,  
mən o əzablarla normalam, düzü.  
Bir quru taxtadır sevdasız ürək,  
qisməti nə sevinc, nə kədər olar.  
Məni əzablardan xilas eləmək  
şikəst eləməyə bərabər olar.

Mənə iztirab ver...  
çəkə bilərəm,  
hissiz yaşamağa qıyma sən məni.  
Lakin, xahişinlə yerə girərəm  
yer üstə görməmək istəsən məni.



### SƏNDƏN ÖTƏRİ

Sərvlər içində itdik bir dəfə,  
sərvlər yanında bitdik bir dəfə.  
Tökülüb çiyninə saçlar ələndi,  
dünyaya xurmayı tül səpələndi.  
İqlimi dəyişdi bir gülüş ətri,  
yanında darıxdım səndən ötəri.

Bu yoldan adlayıb o yola keçdik,  
buyurhabuyura, “sağol”a keçdik.  
Baxdım həsrət ilə gözlərinə mən,  
elə bil, yüz illik bir məsafədən.  
Ovcumun içində itdi əllərin,  
yanında darıxdım səndən ötəri...

### “ƏSRLƏR BOYU...”

Şəklini albomda yadigar qoyub,  
baxırıq, bu əldən keçir o ələ.  
“Səni unutmaram əsrlər boyu...”  
yazıb öz xəttilə, öz imzasiyla.

Deyirəm, ürəyin arzusuna bax,  
dilimdən düşməyib hələ adı heç.  
Əsrlər boyunu vəd verdi,  
ancaq  
bir insan ömrünü yaşamadı heç...

1966



## DÜNYANIN ƏN SAKIT YERİ

Yenə havalıydı divanə könlüm,  
şaha baş əyməyib şahanə könlüm.  
Dünyanın ən ucqar, ən sakin yeri,  
qolumun üstüydü səndən ötəri.

Sən dedin beləcə daşa dönəydik,  
mən dedim daşa yox, quşa dönəydik.  
Uçaydıq, doyunca nəfəs alaydıq,  
yerə enməyəydik, göydə qalaydıq.  
Üzərrik yandırıb sən düz ataydın,  
qolumun üstündə bir az yataydın.

Sən dedin quş olsaq, bizi vurallar,  
daş olsaq, dəyməzlər, dinc oturallar.  
Mən dedim daş olsaq, görəllər bizi,  
götürüb divara hörəllər bizi.

Yandıq bu eşq ilə, bu arzu ilə,  
bu arzuya əhsən, bu eşqə əhsən.  
Daşa dönmüşlərin içində hələ,  
daşa dönməyəni bizik deyəsən.  
Hələ məhəbbətə inanan bizik,  
yanıb içimizdə kül olan bizik.  
Allah, ya daş eylə: divarda qalaq,  
ya bizi quş eylə, yanına qalxaq.



### **TƏBİƏT TƏRİFLƏYİBDİ**

Üzünə səhərin mehi dəyibdi,  
elə bil qalıbdı yeri busənin.  
O qızı  
təbiət tərifləyibdi,  
varmı pisləməyə de, haqqın sənin.

Mümkünmü o hüsнə əsir olmamaq,  
belə təbəssümən varmı deyirəm.  
O bir baxışdakı min mənaya bax,  
sən baş bulayırsan,  
mən baş əyirəm.

Ocaq odla yanar, közlə alışar,  
asandı su ilə söndürmək onu.  
İnsan  
adicə bir sözlə alışar,  
nə bir su söndürər, nə külək onu.

Yer verib qoynunda aya, ulduza  
o sevir...  
Taxtatək, qurumusan sən.  
O, pambıq yiğmaqdan yorulubdusa,  
onu danlamaqdan yorulmusan sən.

Bir qəlbə istehza eləyən kəsə,  
cinayət açsalar,  
olmazdı dərdim.  
Dünyada min qəlbin nifrəti nəsə,  
mən hakim olsaydım, sənə verərdim.

1963



## **GÖZÜNƏ BAXMIŞAM**

Bu dünya əzəldən tərs-avand olub,  
dünyaya gələli işim and olub.  
Adını çəkmişəm, — dilim qənd olub,  
qənd tez əriyəndi, — ay sənə qurban.

Hüsnün qarşısında ağıl neyləsin,  
cavan tab götərmir, ahil neyləsin?  
Pis adama dost ocağı neyləsin? —  
adam şərriyəndi, ay sənə qurban.

Sənə söz demişəm, söz vurmamışam,  
bəlkə bir naxış düz vurmamışam?  
Gözünə baxmışam, göz vurmamışam,  
gözüm səyriyəndi, ay sənə qurban.

## **VERƏYDİ**

Kaş dünyaya mən təzədən gələydim,  
kaş Allahım mənə səni verəydi.  
İtirdiyim bir gözəli tapaydım, —  
əvəzsiz əvəzini verəydi.

Yol verəydi — yolda məni saxlayan,  
qan verəydi — qanadımı oxlayan.  
Rəhm edəydi — kitabımı bağlayan,  
qopartdığı səhifəsini verəydi.

Həyat — bəlkə mən çəkdiyim zülümdu,  
ocaq sönüb, yerdə qalan külümdü.  
Tək yaşamaq azadlığı — ölümdü,  
cüt yaşamaq qəfəsini verəydi.



## YOXDU

İnciyibsən yenə məndən,  
danışmağa heyin yoxdu.  
Gileylisən məndən mənə,  
özgədən gileyin yoxdu.

Arada şeytan imansız,  
nə qəddardı, nə amansız.  
Yağırsan qarsız, filansız,  
əsirsən, küləyin yoxdu.

Vəfası yox bu dünyanın,  
vəfası varmı insanın?  
Mənimtək sənin heyranın,  
mənimtək köyrəyin yoxdu.

## QƏSD

Ailəndə bəzən, işində bəzən  
itirsən qayğilar içində bəzən.  
Mənim aləmimdə bu, hünər deyil.  
qayıyla yaşamaq hələ şərt deyil.

İtməsin dünyada bir dünya baxış,  
bir şirin təbəssüm, bir mehriban səs.  
Ən böyük rəqibin qabaqdadır: yaş! —  
o elə gəlir ki, dinməz-söyləməz,  
görünmür, üz-gözü bürünür yaşın,  
uçurub-tökdüyü görünür yaşın.

Yandırsın könlümü od hərarətin,  
amandı, yorulma...  
qəlbə dəyirsən.  
Sən yorub özünü, bir məmləkətin  
bir gözəl qızına qəsd eləyirsən.



## GÖZƏLƏ QƏSD

*Gözəl bir dissertant qadın şikayət edirdi ki,  
müdafiasına maneçilik törədirilər.*

Müəllif

Sənin elmi işin qaldı deyəsən,  
bəlkə müdafiə eləməyəsən?  
Elmi rəhbərindən, rəy yazanından,  
özün müdafiə olunmalısan.

"Can" almaq istəyən, sənə can verir,  
imtahan götürən, imtahan verir,  
kəsən sən olursan, kəsilən onlar,  
bəlkə də haqlıdı haqsız olanlar?

Gedib arxivlərdə ömür çürütmək,  
sevmək əvəzinə, fikir yürütəmək,  
ya sitat gətirib sübut eləmək,  
bu yalan dünyaya doğrusan demək,  
dünya gözəlinə ayıb deyilmi?  
O gözlər, kirpiklər hayif deyilmi!

Səninlə üzbüüz durub danışmaq,  
ya elə bircə yol küsüb-barışmaq  
səadət deyilmi başa düşənə?  
Bir elmi iş düşür hər gülüşünə.  
Sənə gözəlliyi verən təbiət,  
səndən inciməzmi axır nəhayət?



Sən olan dünyada yaz-qış gözəldi,  
ya elmi işçi ol, ya adı məmər.  
Çatsan hansı yaşa o yaş gözəldi,  
gözəlin yaşını soruşan olmur.

Bu dünya qədimdən surətpərəstdi,  
onu üçə qiyma, beşə dəyişmə.  
Gözələ qəsd olsa, milletə qəsddi,  
Gözəli bir elmi işə dəyişmə.

*18 dekabr 2001*

## SƏNSİZ

Səni məndən soruşan  
yenə ürəkdi sənsiz.  
Mən təkəm səndən ayrı,  
dünya da təkdi sənsiz.

Ayrılıq azdı-çoxdu,  
bəlkə də fərqi yoxdu.  
Gül gördüm, ətri yoxdu,  
quru çiçəkdi sənsiz.

Hardadı həsəd çəkən,  
aramıza sədd çəkən.  
Bu qədər həsrət çəkən  
bil, ölücəkdi sənsiz.

*2000*



## **MƏHƏBBƏT**

Qol-qola yeriyir iki mehriban,  
oğlan ərk eləyir, qız naz eləyir.  
Dəymə sən onlara Ulu Yaradan,  
dünyanı dünyada taraz eləyir.

Deyib - gülüşürlər Tanrı dilində,  
hər gözün üfüqü - nurlu bir sabah.  
Bu eşqin, bu ömrün dar mənzilində,  
yorub yarı yolda qoyma sən, Allah!

Nə qədər şeytan var, nə qədər məmur,  
nə qədər qarışib kiçik bir ölkə.  
Onların heç nədən xəbəri yoxdur,  
xəbərsiz gedirlər səndən də bəlkə!

Bir daş ağırtmasın ayaqlarını,  
büdrəsə, qolundan mən tutum, Allah.  
Bir az ürəyimin ağrılarını,  
bir az şeytanları unudum, Allah.

## **ÜZÜM GƏLMƏYİR**

Sənsiz səni deyib mən darıxdım,  
şair hövsələsi onsuz da kəmdi.  
Əsli gülüşünə dərdli baxardım,  
Deməzdin, bu dərdli bəlkə Kərəmdi?!

Qaş oldum, göz oldum, susdum lal oldum,  
yenə dilimdədi köhnə bayatım.



Təpədən dırnağa mən sual oldum,  
təpədən dırnağa kaş dil olaydım.

Dilində kimisə hallandıranda,  
o məndən ötəri bir qəm olardı.  
Sözün ürəyimi yaralayanda,  
səsin ürəyimə məlhəm olardı.

Allaha sığınib deyərdim onda,  
bizim el qızları bunca daş olmaz.  
Deyingən kişinin qaldın yanında,  
Şahzadə doğulan, qaravaş olmaz.

Sən məni duymadın, nainsaf qadın,  
vecinə deyildi nə söz, nə eyham.  
Mən salam verəndə dönüb baxmadın,  
gözüm "can" deyirdi, dilimsə "salam".

İtirdim bir ömrün yaz səhərini,  
yenə mən susuram, ürək mələyir.  
Gözümün gözünə dediklərini,  
üzünə deməyə üzüm gəlməyir.

### **QADASIN ALDIĞIM**

Gözlərim bir gözə düşdü,  
ortaya möcüzə düşdü.  
Üz vurmadım, üzə düşdü,  
çaşdı qadasın aldiğım.

Doluydum - yağa bilmədim,  
qalxdım ayağa, bilmədim.



Tez keçdi, baxa bilmədim,  
qaçı qadasın alındığım.

Baxdım ki, baxtım oyana,  
düz gəlirdi, döndü yana.  
Demə daşdı, Nərimana,  
yaşdı, qadasın alındığım.

## QUMRULAR

Qoşa gəzər qumrular,  
qoşa nəğmə oxuyar.  
Torpağa qoşa enər,  
ağaca qoşa qonar.  
Duyarlar bir-birini  
bu mehriban qumrular.  
Hə ağaçdan seçilər,  
nə torpaqdan qumrular.

Sığırçından böyükdü,  
göyərçindən balaca.  
Hə göz doyur, nə ürək  
qumruların dalınca.

Biz də bir-birimizi  
sevirik nə zamandan.  
Qumrular qoşa gəzir,  
biz ayrı, sənə qurban.  
Bir quşça da olmadıq,-  
o qan yox, o damar yox!



Biz niyə sevgimizi  
danırıq, qumrular yox!

Sən olsaydın yanında  
olmazdı bu ağrılard.  
Uçur məni tək görüb,  
qoşa gəzən qumrular.

29.06.97.

*Şüvəlan, xəstəxana.*

### TƏK QOYMA MƏNİ


Bu dünya səhradı, dərdiş,  
səhrada tək qoyma məni.  
Dünya köçə-köç yeridi,  
dünyada tək qoyma məni.

Gün yandırır bu səhrada,  
sən atlisan, mən piyada.  
Sən qabaqda, mən arxada,  
arxada tək qoyma məni.

Dünya kimə miras qalıb,  
bəlkə bir ehtiras qalıb?  
Üzüb çatmışam az qalıb,  
dəryada tək qoyma məni.

Alqış gedir, tərif gedir,  
təriflərdə təhrif gedir.  
Yanımca yüz hərif gedir,  
sırada tək qoyma məni.

04.01.2008



## **OLAYDI**

“*Yenə o bağ olaydı...*”  
Müşfiq

Yenə səfərə çıxayıdıq,  
yenə o vaxtlar olaydı.  
Yenə yuxusuz qalayıdıq,  
o gecə təkrar olaydı.

Bir əldən şərbət içəydiq,  
buyur, buyura keçəydiq.  
Oturmağa yer seçəydiq,  
kaş yerimiz dar olaydı.

Ürəyimi açıb sənə,  
yalvaraydım dönə-dönə.  
Pərişan saç, açıq sinə,  
göz yenə xumar olaydı.

Unudulmaz o haqq-hesab,  
nə o sevinc, nə o "əzab".  
Sənə qurban, səndə insaf,  
məndə ixtiyar olaydı.

2002

## **İMTAHAN**

Sənə imtahan verib  
getdi tələbələrin,  
mənası dərin imiş  
mübtədanın, xəbərin.  
Sənin təhlil etdiyin  
o sadə cümlələrin.



Var olsun, sənə qurban,  
"dörd", "beş" yazan əllərin.

Xoş halına deyirəm,  
qiymət alan gənclərin.  
Nə vaxtdı gözləyirəm,  
sənə imtahan verim,  
mənə qiymət düşürsə,  
can deyirsən, can verim.

26.06.03

## OVSUN

Bir gözəl qadını xatırlayıram,  
Allahın adını xatırlayıram.  
Biz onu sevərdik, o yan keçərdi,  
Bizi heyran qoyub, heyran keçərdi.

Bir üzü yaz idi, bir üzü bahar,  
o varlıq yanında sən heç olardın.  
Söz demək istəsən, dizin tutular,  
yerimək istəsən — iflic olardın.

Qayada kəkliyə naz eləyərdi,  
qəsd etsən, toyunu yas eləyərdi.  
Bir az ədalıydı, bir az mehriban,  
həm can alan idi, həm can paylayan.  
Boyu özü boyda dar ağacıydi,  
asmaqdan ötəri gözlərdi səni.

Səsi müsiqiydi, dili qayçıydi,  
dilini bilməsən, kəsərdi səni.  
Sözü ovsun idi, yerişi ovsun,—  
növbəyə durmuşduq ölməkdən ötrü.  
Sevəndə görmədim cəsarət olsun,  
"sevirəm" sözünü deməkdən ötrü.

**BALIQ SEVDASI,  
YAXUD "QOCA BALIQÇI" BÜSTÜ**

Qocanın gözü suda,  
qocanın qəlbi suda.  
Sudadır balığı da,  
sudadır tilovu da.  
Qoca bu macərada,  
bir ömrü verir bada.  
Beləcə, bax beləcə  
macəra başlamışıq,  
aman, ey dili-qafıl! —  
bu balıq sevdasıdır  
mənimki də elə bil.

**HAQQIN ÇATARMI**

Məndən inciməyə haqqın var sənin,  
bəxtdən inciməyə haqqın çatarmı?  
Özün ovsunladın göz bulağımı,  
göz yaşı içməyə haqqın çatarmı?



Sənsiz, səndən ötrü nəzir vermişəm,  
könlümü könüllü əsir vermişəm.  
Sənə candan qabaq mən sirr vermişəm,  
o sirri açmağa haqqın çatarmı?

Məcnun Leyli deyib dağı dolaşır,  
dildə bal, ağızda ağı dolaşır.  
Nəriman fikirli, ahlı dolaşır,  
tək qoyub qaçmağa haqqın çatarmı?

12.01.98

\* \* \*

*“...Nəriman Həsənzadə haqqında danışmaq ümumən müasir Azərbaycan poeziyası barəsində danışmaq deməkdir, - XX əsrin ikinci yarısının sosial-estetik problemlərini yaradıcılığında bütün miqyası ilə əks etdirən Nəriman Həsənzadə, böyük Səməd Vurğundan sonrakı dövrün ən gözəl şairlərindəndir; şerində də, nəsrində də, dramaturgiyasında da, hətta publisistikasında da o məhz şairdir. 50-ci illərin əvvəllərindən bugündə qədər onun poeziyası eyni səmimiyyətlə, eyni mətləblərin "təfsir"inə xidmət edir. Şairlik N.Həsənzadənin stixiyasıdır – o, təkcə şerində, nəsrində, dramaturgiyasında, publisistikasında deyil, adı məişətdə də şairdir, yazanda da, yazmayanda da şairdir...*

*...O xalqın ki, Nəriman Həsənzadə kimi şairi var, onun dövləti də olmalıdır, çünkü Nəriman Həsənzadə kimi şairi olan xalqın dövləti olmaya bilməz...*

*...Nəriman Həsənzadənin bütün yaradıcılığının baş qəhrəmanı Tarixdir.*

*Nəriman Həsənzadə yalnız bugünün şair-mütəfəkkiri deyil, o, Tarixin övladıdır, onun yaradıcılığı Azərbaycan ədəbiyyatının məhz hadisəsidir”.*

**Nizami Cəfərov.**  
***N.Həsənzadənin “Seçilmiş əsərləri”nə ön sözən.***  
***(2004)***

*Nəriman Həsənzadə*

*Nə vaxt yetişirsa böyük sənətkar,  
hər xalqın şöhrəti o vaxta düşür.*

Nəriman Həsənzadə

*Seçilmiş eserleri. 7 cildə, 1-ci cild*



*Rəssam: G. Əlizadə*

**Bu  
dünya  
nərdivandı...**

*...Bu dünya nərdivandi,—  
qalxanda  
mehribandı,  
enəndə  
nə yamandi...*



## **GECƏLƏR DÜNYADA MƏN TƏK QALIRAM**

Elə ki, əl-ayaq çekilir tamam,  
elə ki, evlərdə işıqlar sönür;  
Gecələr dünyada mən tək qalıram,  
bu dünya bir sonsuz səhraya dönür.

Şam kimi yansa da sinəmdə ilham,  
nuru şölələnib çıl-çırqaq olmur.  
Gecələr dünyada mən tək qalıram,  
bir kəsi haraya çağırmaq olmur.

Mənə haram olur, yaşamaq haram,  
nəğmədən, gülüsəndən, sevgidən uzaq.  
Gecələr dünyada mən tək qalıram,  
mən yetim qalıram, ey ana torpaq!

Görmək istayırem düzü-dünyanı,  
yağışı, küləyi, qarı, boranı.  
Gecələr dünyada mən tək qalıram,  
ey insan,  
ey günəş,  
ey səhər, salam!..

## **EY FÜZULİ**

Şairin nə qədər indi adı var,  
biri xalq şairi, biri əməkdar.  
Biri laureat, biri qəhrəman,  
biri mədəniyyət işçisi... əhsən!  
Salam, ey Füzuli,  
özün necəsən?!



## YUXULU MÜASİRİM

Baxışında razılıq,  
yerişində razılıq,  
rahat gedirdi  
yazıq.  
Həyatından arxayın,  
dünyasından arxayın.  
İstədim ki, çağırıım,  
ay zalım oğlu, dayan!  
Hara gedirsən belə,  
özündən belə razi?!  
Arximedin gəzdiyi, –  
dayaq nöqtəsi, düymə  
tapılıb indi yazılıq.  
İndi benzin töküblər  
dünyamıza nə qədər.  
Bircə kibrit çöpünün  
qığılçımı bəs elər.  
Hardasa bomba düşür  
başı üstə evlərin, –  
sənin nə vecinədi...  
Hardasa dolaşıbdı  
taleyi sərhədlərin, –  
sənin nə vecinədi.  
Torpağının sərvəti  
əliboşda qoyubdu  
hardasa bir milləti. –  
Sənin nə vecinədi,  
həyatdan belə razi...  
Eh, vay mənim halıma:  
ikimizdən birimiz  
ya sən yazıqsan, yazılıq,  
ya mən yazılıq, nə bilim.  
Ey mənim  
yuxulu müasirim.



*Nəriman Həsənzadə*

*Evin qross  
1981.*



## M.İ.

Heç bilmirəm mən nə yazım, mən nə deyim,  
düz deyiblər: vaxt atlıdı, biz piyada.  
Yarı yolda sən itirdin, mən itirdim,  
tale baxmır nə şagirdə, nə ustada.

Mən acgödən görməmişdim torpaq kimi,  
ana deyil, doğma deyil, o yaddı, yad.  
Dünya bizi əyləndirir uşaq kimi,  
dərk etdikcə dərkedilməz olur, ustad.

Bu dünya bir pəncərədi, gələn baxar,  
pəncərəni açan kimdi, bağlayan kim?!  
Yəqin burda çox yaşayan, çox darixar,  
eşitdikcə gülən kimdi, ağlayan kim!

Təbiətdə nə ürək var, nə də duyğu,  
qadınımı oğurladı o, yanımdan.  
Mənim kişi qeyrətimə toxunur bu, —  
insan deyil, təbiətdi namərd olan.

Bax, beləcə düşünürəm, nədir həyat,  
yaxlıqlar, yamanlıqlar dünyasında.  
Gəlib mən də yer tutmuşam amma, ustad,  
bu dünyaya aldanınanlar sırasında.

*18 yanvar, 1988*



## BİLMƏDİM

*Müəllimim Mir Cəlalın  
60 illiyinə*

Deyirlər, kamala yetdikcə insan  
şirin acı olur, acılar şirin.  
Niyə könlün gözü doyur dünyadan,  
niyə gözün könlü ac qalır görən?

Günə bir ümid var, aya, ilə bir...  
bəlkə buna görə əzizdir həyat.  
Əvvəl, arzularla qızınan qəlbi  
sonra xatırələr üzündür, heyhat.

Dərk edə bilmədim hələ bir şeyi,  
bilmədim dünyanın bu sırrı nədir —  
bədən bərk olanda qan olur beyin,  
beyin bərkidikcə bədən köyrəlir...

Yox, həyat çoxuna gəlməsin asan,  
böyüdüñ sadələr cərgəsində sən.  
Oturub tərini soyutmamışan,  
təriflər,  
təltiflər kölgəsində sən.

Sənin öz səsini eşitdi aləm,  
"Manifest" söyləyən gəncin səsindən.  
Dünyaya mən bir də baxmaq istərəm  
sənin gözləriyin pəncərəsindən.

1968

*Seçilmiş əsərləri. 7 cilddə, 1-ci cild*



"Təhlükəsiz müraciət"  
qəzəbdəyiş kətbəstəndə  
çap zamanı.  
1981.



## **İKİNCİ ÇƏKİ**

Mən heç kəsin əvəzinə gəlməmişəm bu dünyaya,  
bir ömrüm var, bir adım var.  
Nə qəribə yaşayışım, nə qəribə həyatım var:  
kiməsə bir söz deyirlər,  
çixıb gedir öz dəmində.  
Gəlib evdə düşünürəm  
mən götür-qoy aləmində.  
Bir cavanın ürəyini qırır bir qız,  
ay insafsız,  
o oğlanın əvəzinə rahatlığım itir mənim,  
bəs günahım nədir mənim?  
Söhbətlər var sinələrdə yatır hələ,  
deyilməyib.  
Namərdlər var, fikirlər var, ağrıları  
çəkilməyib...  
Söhbətləri  
mən yer tapıb deməliyəm,  
namərdləri mən hardasa, əyməliyəm,  
əzabların, fikirlərin ağrısını  
mən vaxt tapıb çəkməliyəm.  
Gərək nişan alınam mən,  
gərək kimsə onda sinə.  
Cavan ikən gərək qara saçlarımı ağardım  
mən,  
qara saçlı qocaların əvəzinə...  
Hər ciynimdə neçə ciynin yükü durur.  
Tərəziçi çəkir məni:  
bir az paltar, bir az sümük, bir az da ət,  
filan qədər.  
Torpaqaltı çəkimdi o,  
torpaqüstü çəkim mənim:  
gah sevincdi, gah ilhamdı,  
gah kədərdi, gah gülüşdü.



Hərəsi bir qızılgülün yarpağıdı,  
ürəyimdə bükülmüşdü.  
Yaşayıram hələ iki çəkim ilə,  
ağırlığı gəzdirirəm içimdəki yüngüllüklə.  
Bir çəkimlə torpaq altda,  
bir çəkimlə torpaq üstdə qalacağam  
mən bir zaman.  
Məndən sonra bir vaxt məni çəkəcəklər –  
əvəzinə yandıqlarım,  
əvəzinə üzüdüyüm, donduqlarım.  
Qəzetlərə, jurnallara, kitablara  
qarışmışam –  
çəkəcəklər məni şəksiz.  
Mən millətin əvəzinə danışmışam  
icazəli, icazəsiz,  
adsız, sansız.  
Özüm haqda...  
Eh, özümdən sonra yalnız...

1969

### MEŞƏ YOLUNDA

*Yazıçı Elçinə*

Axşam qanadını meşəyə gərir,  
gülüşü xoş, üzü sərtdi xılqətin.  
Yayda soyundurur, qışda geydirir  
mütləq qanunları bu təbiətin.

Sən dedin dəyişib əsrin sürəti,  
insan təbiətdən uzaq düşübdü.  
Hardasa pozublar bu ünsiyyəti,  
hardasa qırılıb – budaq düşübdü.

Mən dedim: duyuram bu ehtiyacı,  
bir şeyi unudub bizim babalar:



pələng yırtıcıdı, qartal yırtıcı  
amma təriflənib bu yırtıcılar.

Bəzi şairlərin hər nəgməsində  
tərənnüm olunub guya təbiət.  
Pələngə qəsidə, şaha qəsidə, –  
heyif, zor önündə əyilib sənət.

Sən dedin: ayıq ol, bu dağ yoludur,  
dərədə itərik, dağı aşmasaqq.  
Mən dedim: təbiət amansız olur,  
bizi bağışlamaz ayaqlaşmasaqq.

Söhbət uzandıqca yol uzanırdı,  
yollar eşidirdi ürək sözünü.  
Bir ağac meşəyə kölgə salırdı,  
bir meşə örtürdü göyün üzünü.

Sən susdun, mən dedim bir az tələsik,  
Demə, təbiətin yad kimsəsiydim.  
Sən ona sığınıb dedin ki, gəzək,  
özüm təbiətin aludəsiydim.

*Göy göl, 1982*

\*  
\* \* \*

Hey görürəm,  
öz içimdə lağ eləyir  
biri mənə.  
Mən danışmaq istəyirəm,  
“kiri” deyir,  
mən susuram,  
“danış” deyir biri mənə.  
Ağlayıram, göz yaşına  
inanmayır.



Ağız büzür,  
ağzımdan söz çıxan kimi.  
Elə bil ki,  
kimsə qamçı vurur mənə:  
qaç deyir, qaç!  
Öt deyir, öt!  
Keç deyir, keç!  
Sonra kimsə  
yüyənimi çəkir mənim:  
dur deyir, dur!  
Yüyən çəkir,  
qamçı vurur...

1969

## TAMAH

Adəm ata,  
Həvva ana,  
baxa-baxa,  
yana-yana  
qovuldular  
"cənnət"dən  
bu "cəhənnəm"ə, –  
nəsil-nəsil artdığımız  
bir aləmə.  
Öz hökmünü verdi Allah;  
ömr sürdü getdi Adəm,  
getdi Həvva,  
qaldı tamah.  
Pul tamahı,  
ad tamahı,  
sonra şöhrət,  
sonra torpaq,  
yer tamahı.



Rütbələrə,  
təriflərə tamah salmaq,  
təltiflərə tamah salmaq.

Yaşayırıq,  
yaxşılارın və pislərin  
sirasında.

Çiynimizdə:  
minnət yükü,  
qərəz yükü,  
raket yükü, —  
"cənnət" ilə  
"cəhənnəm"in  
arasında.

Hava bir az nəm olanda,  
boz olanda,  
qəzetlərin xəbərləri  
pis olanda,

Buhenvaldi,  
Osvensimi düşünürük.  
Od içində üzünürük.

Yer üstündə  
iyirminci əsrin sonu.  
Yenə tamah silkələyir  
yəqin onu?!

1970

## MƏNƏM

Dəyişir mənim də halim arabir,  
bəzən heç bilmirəm nəçiyəm, nəyəm.  
Üstümə suallar yağır, elə bil  
hardasa müttəhim kürsüsündəyəm.

Odlara qalanıb yanır bədənim,  
hissimi, ruhumu buza qoyurlar.



Şahidlər üzümə dururlar mənim,  
hakimlər üzümə hökm oxuyurlar.

Nə vaxtsa yixılıb biri qəfildən,  
yüyürüb qolundan tutmamışam mən.  
Görmüşəm,  
vurublar bir vaxt kimisə,  
arxa durmamışam yixılan kəsə.

Kimsə ac olubdu, mən tox olmuşam,  
məni axtarıblar, mən "yox" olmuşam.  
Nə vaxtsa gizli bir macəram olub,  
sonradan kiməsə bu, haram olub.

Dolaşır qanımda yad bir hiss mənim,  
dünya günahımdan xəbərsiz, mənim,  
Mənəm ən müqəddəs, mənəm ən təmiz,  
mənəm,  
günahkar da mənəm, şübhəsiz.

1968

#### SONRA

Təklik istəyirəm bəzən bircə gün,  
lap yarım gün olsun təkliyin ömrü.  
İnsanlar içində mən təklik üçün,  
təklikdə darıxdım  
insandan örträ.

Özgənin yanında o saat, o dəm,  
bir az necə olsa, özgələşirəm.  
Elə bil özümə mən yad oluram,  
sanki, tək olanda azad oluram.



Ya da xəbislərdən nə vaxt uzağam,  
elə bilirom ki, xoşbəxt uşağam.  
Bilmirəm, ürəyim hardadı mənim,  
yağışım, küləyim hardadı mənim.

Sonra darixıram...

gözümdə mənim  
dünya başqalaşın bir "cənnət" olur.  
Mənim rahathlığım, asudəliyim  
sonra görürəm ki, ətalət olur.

Azalır dözümüm çətinə, dara,  
üşüyür əlimdə ərköyun qələm.  
Yox, yox xəbislərə və paxillara  
bir az mənnətdarlıq eləməliyəm.

Yaşayın, naməndlər, mənimlə birgə,  
siz məndən sonra da olacaqsınız.  
Hələ bir paramız nə deyim..  
bəlkə  
yaxşılardan içində qalacaqsınız.

Bəzən söz verilir naşı bir dilə,  
gül-çiçək üstünə qar ələyir, qar.  
Bir para “namizəd” məddahlar hələ  
bir para “bütlərə” namaz qılırlar.

Qoy səssiz keçməsin söz həyatımız,  
çoxları dünyada bir yük olubdu.  
Böyük döyüşlərin  
axırda yalnız  
elə şöhrəti də böyük olubdu.

1968



## KİMSƏ

*Ay daş atan baxtavar,  
Daşın da bir vaxtı var.  
El sözü*

Kimsə məndən ötrü darıxır hər dəm,  
kimsə yasa batır görəndə məni.  
Kiməsə bayramam, kiməsə matəm,  
kiməsə əbədi həyat yelkəni.

Kiminsə gözündə balacayam mən,  
kiminsə böyüyü dünyada mənəm.  
Kiminsə düşmüşəm nəzərlərindən,  
kiminsə nəzəri üstümdə... bilməm.

Kimsə yol gözləyir əlində çiçək,  
kimsə kölgəm kimi izləyir məni.  
Hardasa payıma sevinc düşəcək,  
hardasa bir kədər gözləyir məni.

1968

## O QƏDƏR

Əyir başını yerə  
ağac bar götürəndə,—  
əyildim sənə mən də.  
Ağacın kökü ilə  
meyvəsinin arası  
nə qədərsə, o qədər  
yaxın olduq dünyada,  
buna kim uzaq deyər?!

Sənin arzun, niyyətin,  
soyuqlarda donmağın,



istilərdə yanmağın,  
yoluma göz dikməyin,  
bəzən xiffət çəkməyin,  
həyatın —  
mənə xidmət,  
nə söz olub, nə minnət.

Ağacın kökü ilə  
meyvəsinin arası  
nə qədərsə, o qədər  
uzaq olduq sonradan.  
Bunun da öz mənası.  
Köklə meyvə arası  
iki qarış olsa da,  
bəzən yazılı, payızlı  
dörd fəsilli dünyada.  
Gah qar olur, gah külək,  
indi bildim mən ancaq,  
barsızlıqlı  
dünyada  
kök üstə əyilməmək.

1969

## ZƏRRƏ

Fikirlər dolaşır keçir başımdan,  
məni yer çağırır, torpaq səsləyir.  
Əyilib keçirəm söyüdün altdan,  
budaq dilə gəlir, yarpaq səsləyir.

Torpağam, torpağa qarışmamışam,  
nə vaxtsa torpağa çevriləməliyəm.  
Yarpağam, yarpağa qarışmamışam,  
nə vaxtsa, yarpağa çevriləməliyəm.



Nəfəsim ətridir çəmənin, düzün,  
mən bu torpağınam, bu torpaq mənim.  
Dünyadan getməyim, yenə də bir gün  
dünyaya gəlməyim olacaq mənim.

Yerdən bitəcəyəm təzə ot kimi,  
o günlər uzaqdı,  
yəqin uzaqdı.  
Bəlkə bir salxımım bu söyüd kimi  
kiminsə çıynınə toxunacaqdı?

Hər yaş bir ömürdü... uzun, ya qısa,  
küləyin qanadı, yelin səsiyəm.  
Mən hansı bostana, hansı bağasa,  
bir vaxt gübrə kimi səpiləsiyəm.

Demə silinəcək keçdiyim yol, iz,  
əbədi yaşayan dünyada nədi?  
Bəlkə yüz il sonra çıxacaq filiz,  
ya başqa bir “uran” hələ məndədi.

Gəzəri torpağam bu torpaq üstdə,  
məndə qərar tutub mənsiz bir aləm.  
Dünya zərrələrdən ibarət isə,  
böyük kürəmizin zərrəsi mənəm.

1968

## İTHAF

Aspirant dostlarım, ayrıldıq artıq,  
necə qısa oldu illərin ömrü.  
Yüz tozlu qovluğu misal gətirdik,  
bir təzə fikiri sübutdan ötrü.



Çəkisi olmayır yüz boş söhbətin,  
ən böyük nüfuz da ən adı faktdı.  
Bəlkə ən mürəkkəb incəsənətin  
əsası ən sadə riyaziyyatdı.

Kitablar aləmi – ruhi dünyamız,  
mən bir söz demişdim, yadımda durur.  
Bizim Respublika kitabxanamız,  
Bakıda ikinci darülfünundur.

Oxuduq... asanmı axıra çıxmaq,  
kitabmış dünyada ən dərin ümman.  
Mən sonra bildim ki,  
savadlı olmaq, –  
mədəni olmaqdan asanmış, inan.

Danışmaq həvəsim azaldı mənim,  
endim əsrlərə əliçiraqlı.  
Mən elm öyrəndikcə,  
susmaq öyrəndim,  
batdım öz içimdə əlli-ayaqlı.

Bir şeyə təəssüf elədik ancaq,  
Bəzən vicdanımız yandı bu oda;  
Əyləşdi aspirant stillarında  
bəzi stillardan qovulanlar da...

1970

## TƏRƏDDÜD

Mən bir şeir həsr elədim  
bir nəfərə,  
hörmət ilə,  
aramızda olan köhnə  
ülfət ilə.



Ürəyimi məlhəm qoydum  
yarasına,  
bu fənd ilə.  
O, qaramca gileyləndi,  
qeybət ilə.  
O, adımı qaralatdı  
siyahıdan  
bir xətt ilə.  
Mən xətt dedim,  
hiddət ilə.  
Çatdırıldılar bunu mənə  
minnət ilə,  
Rəhmim gəldi öz-özümə,  
xəstəxana paltarında  
xiffət ilə.

1979

### ÜLFƏT

Çəkdi imtahana məni təbiət,  
yollarda bərkiyə-bərkiyə gəldim.  
Könlümdə təsəlli, gözümdə ülfət,  
bu dünya sərgidir, sərgiyə gəldim.

Taleyi kimiyyə adı bir çomaq,  
kimiyyə qiymətli firuzə verdi.  
Harda ki, dinmədim, susdum heç nahaq,  
ağardı saçlarım, bürüzə verdi.

Gördüm həyatimdə kimsəsizliyi,  
yaxşılıq axtarış daddım pisliyi.  
Göydə yox, yerdəki çəkisizliyi  
eşidən nə bilər, görəndən soruş.



Mən tənha bir evdə həyata gəldim,  
gəldiyim yolları piyada gəldim.  
O qədər susdum ki, fəryada gəldim,  
sevincin qədrini sən məndən soruş.

Həyat, əzizimsən, sən mənimkisən,  
Sən məndən ötəri, həyat, ikisən.  
Qalsam – kimliyimə cavabdehəm mən,  
getsəm – kimliyimi vətəndən soruş.

1979

## ÖMÜR VƏ ÇÖRƏK

Bir qoca yaşayır Zaqatalada,  
onun söhbətini sevdim ürəkdən.  
Deyir: insan oğlu gəlir həyata,  
bir ömürdən doymur, bir də çörəkdən.

Adı söz olsa da, bu, fəlsəfədi,  
açılır düyüñü, sırrı dünyanın.  
Ömürün, çörəyin qiyməti nədir, –  
özündən soruşun bunu, qocanın.

Təzə qədəm basır doxsan səkkizə,  
bəlkə də bir ömrün zirvəsindədi?!  
Gözü nura möhtac, qulağı səsə,  
ürəyi yaşamaq həvəsindədi.

Dayanıb töşüyür gülümsəyərək,  
dağları yoxuşa yerimək istər,  
dünyayla dünyalıq eləmək istər,  
əlləri iridir fil qulağıtək,  
bədən nazilibdi, çubuğa bənzər.



Çapılıb elə bil dağ qayasıtək,  
səsində qəribə bir qubar qalib.  
Qalib,  
latınların əlifbasıtək,  
bütöv bir nəsildən yadigar qalib.

1979

### **YUXUDA**

Bir yuxu gördüm dünən,  
gördüm, uzaq mənzilə  
mən yola çıxıram tək.  
Bir azdan gün yaxacaq,  
sonra axşam düşəcək.  
Danlayırlar:  
tələsmə,  
yol uzaqdı, getmə, qal.  
Hər üzdə bir təəssüf,  
hər baxışda bir sual.  
Deyirəm darıxmayıñ,  
bir ev tapıb dəyərəm,  
yolda gecələyərəm.  
Həyatda narahatam,  
seyli vaxtdı, düzü, mən.  
Yuxuda da qaçıram  
bir namərdin əlindən.

1980



## YAŞ

İkimiz üz-üzə – sevinc ilə qəm,  
elə hey deyirəm bir dinlə məni.  
Gözlərin nə deyir, – başa düşürəm,  
niyə çasdırırsan dilinlə məni?!

Sən olan dünyada başqadı dünyam,  
məhəbbət göz ilə, qaş ilə deyil.  
Yaşca böyük ikən, uşaq oluram,  
görünür, böyüklük yaş ilə deyil.

Gözünlə həmrəysən, dilinlə yadsan,  
biri doğmadısa, o biri yaddı.  
Gah bərksən daş kimi, gah amanatsan,  
bəlkə qadılarda bu, ehtiyatdı?

Nəfəsin ətirli, özün təzə-tər,  
uyuyur qoynunda yaz ilə bahar.  
Sən məndən özünü gözlədin, yetər,  
Özündən gözlə ki, qabaqda yaş var...

## BİZİM QIZLAR

Danış, danış sən allah,  
Həcər düşür yadıma.  
Nəbi, dağlı qaçaqlar,  
səngər düşür yadıma.

Deyirəm: gül yaraşır  
o qucağı, o ələ.  
Deyirsən: tūfəng tutub  
tətik çəkərdim hələ.



Deyirəm: ipək şalın  
gözəl tutur, lap qəşəng.  
Deyirsən: bayraq kimi  
lazım olacaq örپək.

Deyirəm: ürəyində  
varmı bir eşq, bir ülfət?  
Deyirsən: canımdadı  
bu torpağa məhəbbət.

Deyirəm: oğlanlardan  
narazisan, narazı.  
Deyirsən: görmür onlar  
bizim qızlarımızı.

Getmirik yad ocağı,  
qarıyıriq başatan.  
Oğlanlar yox, qızlardı  
bu milləti yaşıdan.

Yan, yan ana torpağın  
ocağı, közü kimi.  
Oğlanlar yetirəcək  
bu qızlar özü kimi.

Qoynunda bəsləyəcək,  
səngərə səsləyəcək.  
Qalsan, əzizləyəcək,  
ölsən, namusdu qızlar.

Doğma, əziz, mehriban,  
evlən, ay sənə qurban.  
Harda qız axtarırsan? –  
Kürdü, Arazdı qızlar.



Suyun sonasıdır,  
odda yanasıdır.  
Millət anasıdır,  
millətə qızdı, qızlar.

## NOVRUZGÜLLƏRİ

Qarla qarışq çıxıb  
təzə novruzgulları.  
Torpağın bu nəgməkar,  
amma lal bülbülləri:  
bu bahar elçiləri,  
sarışaç, nazikbədən,  
ağpaltar elçiləri.  
Yox, sükuta bənzəmir  
dünya bu mərəkədə.  
Sükuta qulaq asmaq  
zövq istəyir bəlkə də.  
Təzələnir təbiət,  
yaşa mey-məzə dünya!  
Gəncə — köhnə görünür,  
qocaya — təzə dünya.

## QARA KEŞİŞ

(Bakıdakı kilsə zənglərinə)

Əslini Kərəmə  
verməyən Qara keşiş,  
əsrən-əsrə  
yaşayır, sən işə bax.  
İşiqlı küçəylə  
yeriyir Qara keşiş,  
boyunda həmin xaç,  
başında həmin papaq.



Bəlkə də o hələ  
Kərəmin acığına,  
kilsənin zəngini  
vurur hey, nə deyim.  
Tək bunu deyim ki,  
babamın ocağında  
susən kim olubdu,  
beyin-baş aparan kim?!

Bir yanda naləsi,  
fəryadı Təzə Pirin,  
bir yanda kilsənin  
zəngləri... fikir verin!  
Hardadı Koroğlu  
nərəsi mənə verin!  
Hardadı Nasehin  
naləsi, mənə verin!  
Hardadı Həcərin  
nəğməsi, mənə verin!  
Dözərmi Üzeyir  
ünvanlı torpaq, deyin.

Mən nə zəng, nə kilsə,  
nə qəhər istəyirəm,  
başqadır, başqadır  
bir qəlbin bu həsrəti.  
Mən Odlar yurdunda  
şərqilər istəyirəm,  
yoldaş Bakı Soveti!

1961



## **BAKİ BAĞLARI**

Şəhərdən ayrılib mən bağa gəldim,  
əslində –  
asfaltdan torpağa gəldim.  
Elə bil, mən xalqın içino gəldim,  
yerdə – Azərbaycan bürcünə gəldim.  
Dini, ənənəni əziz tutan var,  
din olan yerdə də məncə, iman var.  
Qədiri-qiyəti budur insanın.  
Mənə salam verib, salam alanın  
əlində təsbeh var,  
başında papaq,  
dilində "Ya Əli!"  
üzündə həya.  
Nə deyim daha,  
şükür Allaha.

## **NƏ QƏDƏR XATIRLANIRSA**

*Türk qadını Dalçınar bibimə*

Yaşadı qonşuda yüz il bir qoca,  
aşib, yüz birində getdi torpağa.  
Ondan nə söz qaldı,  
nə qapı-baca,  
nişanə yox idi xatırlamağa.

Bu yurdun sahibi, evin iyiyəsi  
həyat aşiqiydi neçə il qabaq.  
Bizi – Yolcuların Məmmədəlisini  
bir ocaq başına yiğmişdi o vaxt.

Sözü gətirdimi üzə deyərdi,  
burda "Qoca coşqun" coşardı hərdən.



Nərddə uduzanda zəri söyərdi,  
duzlu qafiyələr qoşardı hərdən.

Qarşımda ilahi bir qadın durur,  
əylənir mehriban qız nəvəsiylə.  
Ata ocağını sönməyə qoymur, —  
hər qəlbi qızdırır od nəfəsiylə.

Yaşayaq bir ömür, —  
uzun, ya qısa,  
ey dost, bir sözümü sən saxla yadda.  
Bəlkə də nə qədər xatırlanırsa,  
o qədər yaşayır insan həyatda?!

## VƏSİYYƏT

— *Mən kimə inanum?*  
— *Sən mənə inan.*  
*(bir söhbətdən)*

*Bu söz bir tanışın çıxdı dilindən,*  
*ən ağır günlərin ərəfəsiydi.*  
*Bu söz —*  
*yixılanı tutub əlindən*  
*ayağa qaldıran kişi səsiydi.*  
*Ən ağır günlərin ərəfəsiydi.*

**Müəllif**

Yaşatdım həyatda öz məramımı,  
mən ömür payımı götürdüm, ay dost.  
Axırda insana mən inamımı  
inana-inana itrdim, ay dost.

Ürək xəzinədi... yüz əl talayır,  
gedib yixılıraq bilmirik harda.  
Namərd can bəsləyib, meydan sulayır,  
mərdlər can qoyurlar, az olsalar da.



Sədaqət – bir tikə çörəkdə imiş,  
kəsdiyin bir tikə – min vədə dəyər.  
Qüvvət biləkdə yox, ürəkdə imiş,  
ürəyindən soruş,  
ürəyin deyər.

Mən sənə inandım,  
döyüsdən qabaq  
səngərdə silaha inandığımı tək.  
And içib Allaha inandığımı tək,  
özümə inamdı – sənə inanmaq!

Qoy sənin taleyin üzünə gülsün,  
bir sözü unutma, məndən vəsiyyət:  
Qədri bilinsəydi deyilən sözün,  
qədir sahibiydi indi cəmiyyət...

## SƏNƏTKAR

*"Salam verdim,  
rüşvət deyildir deyə almadılar".  
Füzuli*

Sevindim –  
oxuyanda  
ustad, şeirlərini.  
Dünya söz sərgisində,  
gördüm sənin yerini.  
Qorxdum –  
tamış olanda  
tərcümeyi-halınla,  
görüşdüm xəyalınla.  
Təqib olub, nə qədər,  
rəqib olub, nə qədər.  
Dərd – səndən sənə qədər  
Ətrafin rəzil, xain.



DƏRDLİ, DƏRDSİZ

Dərdliyə dərd desən,  
susub o dinlər,  
özü həmrəy olar  
birtəhər sənə.  
  
Dərdsizə dərd desən,  
gülüb lağ eylər,  
dərd verib  
həyatı öyrədər sənə.

### **MİRVARİD XANIM**

Mənim Mirvarid bacım,  
dünya yaman dünyadı.  
Əvvəl duyan, yaşadan,  
sonra danan dünyadı.

Gözəl qız cilidində  
naz eləyən dünyadı.  
Sırr verib, sırrimizi  
söz eləyən dünyadı.

Gözümüzə qəfildən  
eynək taxan dünyadı.  
Yaxından ələ salıb  
gendən baxan dünyadı.

Yaş ötür, ömür keçir,  
"dünya yalan dünyadı".  
Bizim öz dünyamızda  
Bızsız qalan dünyadı.

*Moskva, 1981*

### **YARADAN DA, YARALANAN DA**

Mənim ilhamıma sən daş atırsan,  
nəğməli ürəkdən xəbərin varmı.  
Kimin süfrəsinə əl uzadırsan,  
kəsdiyin çörəkdən xəbərin varmı.

Mənəm Araz deyib,  
Kürə baş əyən,—  
toyundan, yasından xəbərin varmı.  
Ey beşik haqqında fikir söyləyən,  
ana laylasından xəbərin varmı.



Kimdi bu torpağı əkib-becərən,  
ovcunda qabardan xəbərin varmı.  
Ürəkdən su içib yerdə cüccərən,  
nemətdən, nubardan xəbərin varmı.

Əsrin övladıdı əsl sənətkar,  
yaşayır sənətin öz qanunları.  
Mənim sinəmdəki hissələr, ağrılar  
sənin barmağında olaydı bari.  
Həkim qan alanda ufuldanaydın,  
iyənənin odundan bir az yanaydın.

Sən onda bilərdin nədir bu göynək,  
niyə qəm gözdədi, ağrısı canda.  
Niyə məğlub olur duyan bir ürək,  
yaradan da mənəm, yaralanan da?!

## İKİMİZ DƏ

Səni bu gün avtobus,  
məni fikir aparır,  
yeni fikir aparır.  
Yumşaq kreslosunda  
oturub avtobusun,  
baxırsan pəncərədən.  
Küçələr uzun-uzun.  
Sən indi evinizin  
dümdüz şüşə yolunda.  
Mən fikrin kələ-kötür,  
qalın meşə yolunda.  
İkimiz də gedirik...  
Birimiz evimizə,  
birimiz arzumuza.



Birimiz piyadayıq,  
birimiz  
minmişik avtobusa.  
Sənin yaxındır yolun  
nə bir sorğu, nə sual.  
Mənim uzaqdır yolum,  
uzaqdır arzu, vüsal.  
Avtobus sağ-salamat  
çatacaq bir saata.  
Fəqət fikrin yolunda  
şöhrət də var,  
qəza da.  
Sürütür aparan,  
sən rahatsan, eh, nə qəm.  
Mən özüm həm sürücü,  
həm də ki, sərnişinəm.  
Sən evə tələsirsən,  
mən arzuma  
dəmbədəm.  
Sənin əlində bilet,  
sən gedib çatacaqsan.  
Bəs mən?  
Nə deyə billəm...

### MƏNİ NƏ GÖZLƏYİR

Bakıya dönürəm uzaq səfərdən,  
məni nə gözləyir, —  
sevincmi, qəmmi?  
Eh bilirəmmi!  
Bir şeyi indidən bilirəm ancaq,  
yüyürüb yaxamı külək açacaq,  
məndən icazəsiz bu dəli külək,  
başimdən papağı alıb qaçacaq.



Əgər yerə qoysam çamadanımı,  
bir az gücü çatsa,  
itələyəcək,  
hava vuracaq,  
günəş pencəyimi soyunduracaq.  
Hambal tanıyacaq məni o saat,  
gedəcək cibimdən sonuncu manat.  
Bakıya dönürəm uzaq səfərdən,  
Məni nə gözləyir, —  
sevincmi, qəmmi?  
Heç, bilirəmmi!

### **ZAQATALA ABİDƏSİ**

Dünyanın mərkəzində  
"Rusyanın ucqarı",  
qədim dağlar diyarı.  
Qala düzü,  
Daş qala,  
səfali Zaqatala.  
Ünvanına bu təhqir,  
bəxtinə gör nə düşdü:  
Rusiyadan qovulub  
burda tarixə düşdü, —  
Rusyanın ən igid,  
ən gözəl oğulları.  
"Rusyanın ucqarı"  
Sənətkarı,  
sənəti,  
harda rüsvay elədi, —  
dustaqxana etməyi  
öyrətdi "ustadımız",  
müstəmləkə şefimiz.  
Tikdirən o,  
tikən biz.



Məftil hasar,  
daş barı,  
keşikçi budkaları,  
“Memarlıq” abidəmiz.  
Darvazası dəmirdən,  
Şəhərə sığınса da,  
uzaqdı səs-səmirdən.  
Hakimin üzü kimi  
qalada saxta qürur!  
Dindirmək istəyirəm,  
qulağı kar,  
dili lal  
müttəhim kimi durur,  
susub boynunu burur.  
Tariximə ləkədir,  
tarix olub  
qorunur.  
Soyuyub odu-közü.  
Dünən dustaq edənin  
dustaqdır indi özü.

1981

### ƏSLİ YOX

Şaxta hückum etdi hissə, duyğuya,  
Dağları bürüyən sən demə çənmiş.  
Kimsə quyu qazıb düşdü quyuya,  
zaman hakim kimi  
cəza kəsənmiş.  
O çox qürrələnib çatdadı kindən,  
yadda təkəbbürü, adəti qaldı.  
Sözün epiqonçu müəllifindən,  
sənətin əslə yox,  
surəti qaldı.



**SİZ  
CƏBHƏYƏ GEDƏNDƏ**

Nişanlıınız, əriniz  
vuruşdu bayraq altda.  
Uzun hörükleriniz  
gizləndi papaq alda,—  
siz cəbhəyə gedəndə.

Silah götürəndə siz  
düşmən çasdı, yanıldı.  
Gəlinlik paltarınız  
büküldü, saxlanıldı,—  
siz cəbhəyə gedəndə.

Eşqin, əhdin, ilqarın,  
sınağıydı andınız.  
Nişanlı oğlanların  
dalınca yollandımız,—  
siz cəbhəyə gedəndə.

Səngərlərdə yatdırınız  
bürünüb şinellərə.  
Boz qayış qurşadınız  
zərif, incə bellərə,—  
siz cəbhəyə gedəndə.

Azərbaycan qızları!—  
Gözel, göyçək, həyalı.  
Heyf, sonraya qaldı  
başınızın sığalı  
siz cəbhəyə gedəndə.



## **VAQİF**

*Şuşada Vaqifin abidəsinin  
açılışı münasibətilə*

"Vaqif!

Ey sərvərim, ey tacıdarım!"—  
Harda xatırladı şairi ürək?!  
Hörmət — süddən gələn bir adətimdi.  
Vurğundan Vaqifə salam yetirmək,  
bəlkə də yeganə səadətimdi.

Heykəllər sadəcə əl işi deyil,  
məhəbbət dediyin — başqa məramdı.  
Dünyadan gedənin gəlişi deyil,  
dünyada qalana bir ehtiramdır.

Meylini ellərə salan şairin,  
səsi Kür çayının qıraqındadı.  
Beşiyi — Qazaxda qalan şairin,  
məzarı — Qarabağ torpağındadı.

Sözünü, hökmünü dəyişdi zaman,  
indi Cıdır düzü bir kainatdı.  
Nə saray havası,  
nə İbrahim xan,  
nə Qacar ordusu...  
necə rahatdı!

Elə bil könlümdə yaz havasıdı,  
Qoynu nə genişdi düzün-dünyanın.  
Vaqif — şerimizin şah misrasıdı,  
Vaqif — vəziriydi xan sarayının.

Yaşayır ürəkdə əsl sənətkar,  
sənətə əbədi bir hörmət olsun.



Şairim, şerinə böhtan atanlar  
abidən öündə xəcalət olsun!

Hanı başı üstə durna qatarı,  
yoxsa... haça budaq pərvaza gəlsin.  
Bu gün bir hal-əhli, könül dildəri,  
əlində şərbəti pişvaza gəlsin.

### **ANALAR, NƏNƏLƏR...**

*Atalar, analar atıla bilməz.*

B.Vahabzadə

Nənələr, analar,  
xəstəxanalar!  
Rəis oğulların öz anaları,  
nazir oğulların qaynanaları.  
Ağbirçək nənələr, əziz analar!  
Oğlu vəzifəli,  
ərsiz analar!  
Yatırlar payızda, qışda, baharda,  
xəstə olsalar da, olmasalar da.

Dardi oğulların meydan otağı,  
analar, nənələr düşməyir yada.  
Gəzməyib,  
tutulub iki ayağı,  
dördayaq olublar çarpayılarda.

Nənələr darıxır nəvələr üçün,  
yuxusuz qalıqlar yataqlarında.  
Nənələr artıqdı o evlər üçün,  
qalıb xəstəxana otaqlarında.



Gör harda dolanır, harda yeyirlər,  
boğazdan keçirmi kəsilən çörək?!  
Həkimlər car çəkir:

“Xəstə deyillər!”

Oğullar qışqırı:  
“O yatsın gərək!”  
Oğlu filankəsdi, gəlni filankəs,  
oğulla, gəlinlə yaşaya bilməz!

Yanır xiffət ilə ürək bu oda,  
yaşayır kim kimin gör, sayəsində.  
Oğullar – vəzifə stullarında,  
analar – dövlətin himayəsində...

\*  
\* \* \*

Raketlər sancılıb yer kürəmizə,  
insana tuşlanıb ağır metallar.  
Şüalar yayılır suya, dənizə,  
kosmosdan beşiyi nişan alırlar.

Ağır qanad çalır səmada quşlar,  
qurğuşun tozudu yerdə havamız.  
Göydən “stronsu” tökür yağışlar,  
tənəzzülə dönür intibahımız.

Göydəki Ay boyda bir xərabəni,  
görün, xatırlayıñ, nədir o tufan?  
Yerdəki sonuncu mühəribəni,  
nə görən olacaq, nə xatırlayan.

Kainat ümməndi, yer — açıq ada,  
hər kəs öz bəxtini əmanət verib.  
Yaşamaq istəyir insan dünyada,  
ona bu hüququ təbiət verib.



Əkilmək, səpilmək istəyir torpaq,  
bəhsı qorxuludu xeyirlə şərin.  
Gəlin səsimizi elə qaldıraq,  
pozaq niyyətini baş nazirlərin.

\*  
\* \* \*

Gedir küçə ilə ağır bir sükut,  
şəhərdən bir şəhər ayrılib nədir?  
Qəbristana kimi nəinki tabut,  
gözlər də ciyinlər üstündə gedir.

Nə deyir insana bu son ehtiram,  
ömür möhlət versin bircə an təki.  
Biri son mənzilə gedir bu axşam,  
yüzü qayıtmaga gedir, hələ ki.

Arzular dil açıb insan gözündə,  
qocalar yeriyir ürəyi xoflu.  
Ən uzaq yollar var dünya üzündə,  
onlardan uzaqmış qəbristan yolu...

### “SƏDR”

Yekəgödən, yekəbaş durub stola keçdi,  
Tələsik zəngi basdı, tələsik sudan içdi.  
Qərar verdi tələsik və tələsik nə isə...  
Bəli, sədrliyinə güvəndi nə dedisə.  
Yox idi hələ dinən, tükənsə də səbrimiz.  
Aman! Nə yaxşı ona iclasda tabeyik biz.



## HƏSRƏTLƏ

Sən baxdın həsrətlə, həsədlə mənə,  
nə bilim, qəribə bir qəndlə, mənə.  
Mən də sənə baxdım həsrətlə inan,  
sən təzə yazansan, mən – sən yaşından.

Hələ düşünürsən əlində qələm,  
nə çətin yaranır o misra, o xətt?!  
Sənin gözlərində ən xoşbəxt mənəm,  
mənim gözlərimdə sənsən o xoşbəxt.

Hələ yer üstündə yerin yox sənin,  
sözlərin gül-çiçək qoxulu deyil.  
Hələ məşhurlaşan şerin yox sənin,  
hələ şairliyin qorxulu deyil.

Açsin qucağını qoy doğma yurdun,  
sənin nəfəsinlə qızınsın aləm.  
Böyük əsər yazsan,  
məndən də qorun,  
hardasa qısqannam, mən də şairəm.

Bəzən əksinədir, bilmək olmayırlar,  
buz əllər toxunur od nəfəsinə.  
Yaxşı əsər yazış pis olur şair,  
düşməni çoxalır dost əvəzinə.

Həyat, mübarizə deyirlər – budur,  
oğulsan bərk dayan, bu, nahaq olmur.  
Şöhrət olan yerdə qısqanlıq olur,  
amma xainlərlə bacarmaq olmur.

Köhnə yurd yerində təzə ocaqsan,  
Nə tüstü qorxutsun səni, nə də his.  
Mənim mövqeyimə sən çatacaqsan,  
sən yaşa qayıtmaq çətindi, şəksiz.



Həyatın sırrı bu əvvəl, axır;  
gəlirik, gedirik biz bu ülfətlə.  
Aşağı – zirvəyə həsrətlə baxır,  
zirvə – aşağıya yenə həsrətlə.

### İNAN

Əlində dolu çomçə,  
başında bir ağ ləçək.  
Gördüm xörək çəkirsən  
nimçələrə.  
Mübarək!  
Sənə həyatdakından, –  
yuxudakı vəzifən  
gözəl yaraşır, inan.

### MƏNİM

Dəlidəğ yaylağı bahara dönsün,  
axsın sinəm üstə çeşmələr mənim.  
Göndər sarıguldən, kəklikotundan,  
könlüm quzu kimi hey mələr mənim.

Sizin İstisuyun qədim adı var,  
loğman sularının başqa dadı var.  
Orda Səməd Vurğun xatiratı var,  
keçir ürəyimdən gör nələr mənim.

Mən də bu dünyada sorağam-səsəm,  
Hardasa bir duyan ürəyə bəsəm.  
Ellərdən bir təzə söz eşitməsəm,  
sözüm paltar kimi köhnələr mənim.



Gəlsin qoca Şəmşir,  
bir saz, bir də sən,  
yeyək Kəlbəcərin bal pətəyindən.  
Keçək at belində dağ ətəyindən,  
fikrimdə bir at var, bir yəhər mənim.

### İMTAHAN

Mən gördüm o qızı, bir adı pünhan  
görüşə qaçırdı əlində dəftər.  
Bir vaxta düşmüşdü görüş, imtahan,  
orda da, burda da gözləyirdilər.

Müəllim, rəhm elə çıxsa yadından,  
bir az fikirləşsə, bir az macal ver.  
O da imtahandı, bu da imtahan,  
məhəbbət fənnindən qiza sual ver.

Ələ məqam düşüb, o ürək açıb,  
çəmənə iz düşür, izə şəh düşür.  
Bəlkə taleyinin dalınca qaçıb,  
qız "üç"ə danışsa, qiza "beş" düşür.

Səadət diləyək gərək o qiza,  
göz nurla sevinsin, ürək eşq ilə.  
Oğlandan "beş" alıb, səndən "üç" alsa,  
nuş olmaz müəllim, "üç"ü "beş" elə.

O da imtahandı, bu da imtahan;  
demə orda bilən, burda bilməyir.  
Eşqin pedaqoji qanunlarından  
sizin fakültədə dərs keçilməyir.



## KÖHNƏ QƏZETLƏR

*Qəzət səhifələrini kitabxanalarдан kəsib aparırlar.*

Müəllif

Açıldı qarşında boz səhifələr,  
dünəni öyrəndim, bu günü gəzdim.  
Söhbət bir qəzətdən getsəydi əgər,  
bəlkə də bu şeri həsr eləməzdim.

Köhnə qəzetləri varaqlayıram,  
otuz doqquzuncu, qırxinci illər.  
Qırx birə çatanda əl saxlayıram,  
təzədən başlayır müharibələr.

Öskürən, asqıran varsa arabir,  
qiraət zalının sükutu da var.  
Elə bil yeriyib üstümə gəlir  
bu sükut içində tırtılı tanklar.

Sinələr bərkileyir hələ döyüşdə,  
əlimə sancılıb birinci, bayraq.  
Özüm oturmuşam altmış üçdə,  
fikrim güllələnir qırx birdə ancaq.

Ukrayna alışib odlarda yanır,  
boşalıb büsbütün dolu küçələr.  
Sinələr, sinələr qana boyanır,  
tüstü o qədərdi, açılmır səhər.

Bir uşaq ağlayır yol üstündə, tək,  
nə qolundan tutan, nə gəl deyən var.  
Görünür cibində bir parça çörək,  
titrəyir balaca əllər, ayaqlar.



Ay köhnə qəzetlər, sizdən başlayır  
sevincim, kədərim hər oxuyanda.  
Bizlə səhbət edib, sizdə yaşayır  
dünyada bu saat yaşamayan da.

Heyif, neçə yerdən cırıblar sizi,  
tapmiram çoxunun ünvanını da.  
Cırıblar bizim də tariximizi,  
özü itənlərin itmiş adı da.

Oxu bu qəzeti, bu şah əsəri,  
oxucu, bir şeyi yaddan çıxarma:  
Səngərdə yazılın səhifələri  
yazı masasında oturub cırma.

Burda sinələrin tökülən qanı,  
bayaqqı körpənin ağlar səsi var.  
Hər sözdə bir ömrün qalın romanı,  
hələ yazılmamış hekayəsi var.

Burda dəhşətlər var, bilirsənmi sən,  
haqqında bir hökm heç sürülməmiş.  
Hələ bu cirdığın səhifələrdən  
tarix kitabına köçürülməmiş.

Adı şöhrətimdi qəhrəmanların,  
onları özünə yadmı sayırsan?  
Sən bizim qurbanətdə dəfn olanların  
qəbrinin yerini qaralayırsan.

Sevindik, şadlandıq qələbəmizlə,  
döyüşlər olmadı fəqət qurbansız.  
Faşist cəbhələrdə vuruşdu bizlə,  
sənsə evimizin içində, qansız!

1963



**Q. M.**

Dedin "Qadan alım, — demə bir kəsə",  
yel vurdu, dağıldı şair xəyalı.  
Bilmədim nə deyim, susdum, nə isə,  
sənə də demişdim mən "qadan alım."  
Lakin mən bildim ki, saf bir ürəklə,  
təmiz bir vicdanla dedin bu sözü.  
Məni dost bilməsən, deməzdin bəlkə,  
etiraf edim ki, ayıldım düzü.  
Doğrudur, çoxuna demişəm bəzən,  
anlamaq olurmu hər qəlbi məgər?  
Başa düşməyiblər məni deyəsən,  
dalımcə nə bilim nə düşünüblər.

Dilimdən düşməyib bir adət kimi,  
bir seriyyət kimi qopub könlümdən.  
Ancaq o kəlamı bir rüşvət kimi,  
heç zaman, heç kəsə verməmişəm mən.  
Doğuldum, böyüdüm ana Qazaxda,  
deyirəm, bəlkə də bir nişan kimi;  
dilimdə qalıbdı bu söz o vaxtdan  
bədəndə ömürlük xal qalan kimi.  
Nə deyim, bəlkə də indən sonra da  
özümdən böyüyə, kiçiyə dedim.  
Amma nə olaydı dost ilə yadı  
barı "can" deyəndə seçə biləydim....

*8 dekabr, 1963*



## **QOLLAR ÜSTƏ**

Oturub sakitcə dinlədim səni,  
Qondu gözlərimə gözündəki qəm.  
Maşenka,\* mən sənin bu faciəni  
Özgənin adına yazan deyiləm.

On yeddi il keçdi, bilmədi bir kəs,  
Sənin sol qolunda qalan gülləni.  
Onu həkimlər də çıxara bilməz,  
O isə arabir ağridır səni.

Yoruldun, töyüdüñ iş üstə bəzən,  
Lakin həyat səni zirək eylədi.  
Özgədən ummadın kömək əli sən,  
Sağ əlin sol ələ kömək eylədi.

Zağlı avtomatı döşünə sıxıb,  
Yüz düşmən öndən tək də qalmışan.  
Ancaq, ay Maşenka nə adın çıxıb,  
Nə də adicə bir medal almışan.

Onsuz da ürəyin başqadır sənin,  
Əzəldən bağlısan obaya, elə.  
Səsi qulağında qalan güllənin,  
Özü sol qolunda işləyir hələ.

Deyirsən elə ki, çağlayır sular,  
Daha qan qaynayıb, ilk bahar gəlir.  
Görürəm, qolumda bir sizilti var,  
Gen dünya elə bil mənə dar gəlir.

On yeddi il keçdi... düz on yeddi il,  
Neçə yol qar yağıdı qalan qar üstə.  
Analıq haqqı da, zarafat deyil,  
Sən uşaq böyüdüñ o qollar üstə.

*Moskva, 1959*

\* Moskvadakı tələbə yoldaşı (red.)



## KÖNLÜM ŞEİR İSTƏYİR

Söz var beş günlükdü, söz var ömürlük,  
söz var ki, dadı da damaqda qalır.  
“Könlüm şeir istəyir, al bir tütün bük”,\*  
Gör nə vaxt deyilib, nə vaxta qalır?!

Yazdı dəftərində bir əsgər onu,  
kiminsə sonuncu kəlməsi oldu.  
Gah isti şorba tək içdilər onu,  
gah da beşaçılan gülləsi oldu.

Ayrı yaşamadı ürəyi eldən,  
o da bir ölkənin şirin diliymış.  
Tütün göndərəndə cəbhəyə vətən,  
onunçün şeir də göndərməliymış.

Səsini səngərdən eşitdik onun,  
illər gəlib keçdi, yenə keçəcək.  
Könlü şeir istəyən o eloğlunun  
tütünü hələ də tüstülənəcək.

*Fevral, 1962*

## ARABAÇI

— Asan deyil mənim işim, asan deyil,  
bilirəm ki, şairlər də məndən şeir yazan deyil.  
Qəhrəman da, ad alan da sağlığına burda çoxdu,  
neyləyim ki, adicə bir medalım da hələ yoxdu.  
Əlimdəki bu tənəyi qara kəllər sindiribdi,  
ancaq mənim ürəyimi bir nazlı yar sindiribdi.  
Bir şeir yaz ona, şair, şeri mənim dilimdən yaz,  
şeir elçi gedən yerdə qız ürəyi daş olammaz.

\* Misra şair Əhməd Cəmilindir — (red.)

Yazım dedim, yaxın otur, ilham gəldi yazım, qardaş,  
sən ki, şerə elçi dedin, sözü yerə düşməyə kaş.

Mən vurğunam şirin dilə,  
qəsd eləmə bilə-bilə.  
Ay nainsaf, insaf elə,  
bir gün sizə qonaq olum.  
Durulum dağ gölü kimi,  
çağlayım yaz seli kimi.  
Əsim səhər yeli kimi  
saçlarına daraq olum.  
Qələm olsam, varağım ol,  
susuz olsam, bulağım ol.  
Sən evim ol, otağım ol,  
mən də yanın çırağ olum.

Gördüm güldü cavan oğlan, sığal çekdi biğina da,  
utancaq bir göz gəzdirdi soluna da, sağına da.  
Sanki qızın qarşısında dayanmışdı elə bu dəm,  
dedi, şair, iş düzəlsə, sənə xəbər göndərəcəm.  
Kitabın da, ünvanın da özümdə var,  
gözləyirəm o xəbəri, gözləyirəm hələ, dostlar.

*Cəbrayıl, 1959*

### HEYİF O KƏSƏ Kİ

Dünən bir nəfərlə söhbətim olub,  
təzə dil açmışdı o qaradınməz.  
Soruşma nəçiydi, özü kim olub,  
burda heç adını çəkməyə dəyməz.  
Dalınca danışib ağız büzürdü,  
sənin səhvərini sapa düzürdü.  
Tərəziyə qoyub çəkirdi səni,  
yer kimi şumlayıb əkirdi səni.



Guya bir budağı tutub əyirdi,  
amma yüz ağacı silkələyirdi.  
Coşurdu xəlvətdə millət adından,  
həyatı, varlığı millətə böhtan.  
Belə ayaq açdı bir vaxt xəyanət,  
belə ləkələndi əsil oğullar.  
Belə danos yazdı Müşfiqə namərd,  
belə dəbə düşdü sorğu-suallar.


Xain bacarsayı işi qurardı,  
suda toz gəzərdi, Günəşdə ləkə.  
Cavidi təzədən o, tutdurardı,  
sonra da ağlardı – qızıyla birgə.

Bir məqam axtarır o dar ayaqda,  
haqsızın sözünü kəsin haqq üçün.  
Böhtan deyiləndə qulaq asmaq da  
gizli xəyanətdi bu torpaq üçün.

Vicdan səsimizi quru səs bilib,  
rahat ömür sürür əhmədi-biqəm.  
Mən adı bir daşı müqəddəs bilib  
səcdə eləyənin səcdəsindəyəm.

Onun hər sıfəti mənə bəllidi,  
gəmisi sahildən sahilə düşüb.  
Bədbəxt o kəsə ki, ikidillidi,  
Heyf o kəsə ki, – pis dilə düşüb.

1983



## TARİXDƏN İMTAHAN GÖTÜRMƏDİLƏR

Cırıldı, atıldı köhnə “bilet”lər,  
dedilər ən böyük bir səhvimizi.  
Tarixdən imtahan götürmədilər,  
yalan yazmışdlar tariximizi.

"Azadlıq", "Səadət", "Müqəddəs həyat!"  
isimtək hallandı "Xoşbəxt diyarda".  
Yalana öyrəndi qara camaat,  
aldanıb aldatdı ziyahlar da.

Kəsildi evlərdən xeyrin ayağı,  
ana balasını boğdu bələkdə.  
Ziyali tutmaqdə – "Dənizqırığı",\*  
birinci yer tutdu bütün ölkədə.

Tutuldu, sürüldü hərə bir adda,  
"pantürkist", "islamçı" ...  
başqa ləkəymış.  
Deyirlər, otuz il ədəbiyyatda  
“Bığ”\*\* sözü yazmaq da bir təhlükəymiş.

O vaxt dəyişdilər türk adımızı,  
biz seçənə kimi xeyiri şərdən.  
Oxuya bilmədik bayatımızı,  
düşəri-düşməzi olardı birdən.

Poylu vağzalını xatırlayıram,  
qaraydı onda da bir az qanımız.  
Döşəyin yununu tökmüştü anam;  
o il dolmamışdı yun planımız.

\* DTK-ya işaretdir (*red.*)

\*\* İ.Stalinin bigına işaretdir (*red.*)



Sədr bir kluba yiğmişdi bizi,  
döşünə döyürdü qalxıb bir nəfər.  
MK\*-da birinci katibimizi,  
Siyasi Büroya seçməliyidilər.

Mən taxtın üstündə yatdım o gecə,  
anam ufuldadı, özgə neyləsin.  
Yun şalı var idi,  
məndən gizlicə  
üstümə salmışdı, soyuq dəyməsin.

Yaxşının yerinə yamanı qoyduq,  
pozduq sualların cavablarını.  
Nitşeyə, Kiplinqə meydan oxuduq,  
oxuya bilmədik kitablarını.

Hardasa tapdanır yenə haqqımız,  
qarışiq salırıq ağrı qarayla.  
Sarsılr "Sarsılmaz İttifaqımız", –  
boğazdan yuxarı "dost" şüarıyla.

Siqləti ağırdı ötən illərin,  
ağirdı insanın əsəb dözümü.  
Tarixdən imtahan götürənlərin  
tarix imtahana çəkir özünü.

1988

\* Azərbaycan Kommunist partiyasının Mərkəzi Komitəsi (red.)

**VƏFA FƏTULLAYEVANIN  
TABUTU ÖNÜNDƏ**

Sənin tabutuna biz baş əyirdik,  
elə deyirdik ki, bu ola bilməz.  
Od varmı dünyada sənət odutək, –  
od taxta tabuta qoyula bilməz.

Gülərüz, mehriban, ürəyiaçıq,  
qoy bir də danışın, qoy bir də dinsin.  
Səhnədə sevindin, – mənim İnancım,\*  
indi yerin oldun, qoy yer sevinsin.

İnsandır yeri də şərəfləndirən,  
yer əziz olsa da, insan uludur.  
Həyata göz yumdu həyatı sevən,  
ən böyük haqsızlıq həyatda budur.

Nigaran gözlərdə qəm oxuyuram,  
qonubdu mənim də qəm həyatıma.  
Gəlib tabutuna çiçək qoyuram,  
sənə gül verdiyim düşür yadıma.

Yatıbsan... çətindi səni oyatmaq,  
adin dil-dil gəzir şəhər içində.  
Sonuncu rolundu – tabutda yatmaq,  
burda da itibsən güllər içində.

Ən ağır rolunu oynadı anan,  
anan – səhnəmizin parlaq ülkəri.  
Dünyanın əzəli tamaşasından  
bu rolu sən seçdin ondan ötəri.

\* İnanc xatun — Şairin “Atabəylər” pyesində baş rollardan biri (red.)



Neyləsin, taleyin hökmü acıydı,  
ilk dəfə üzürdü bu hiss ananı.  
Anan\* – teatrda tamaşaçıydı,  
sən bu faciənin baş qəhrəmanı.

23 may, 1987

### RƏNGLƏRİN HİMNİ

Xəyalın, ilhamın necə gözəldi,  
rənglər dünyasını emalatxanan.  
Ari yüz çıçəkdən bir bal düzəldir,  
sən burda bir rəngdən yüz rəng alırsan.

Bu nədir, lövhədə duman, çən kimi,  
üz-üzə gəlmışık təbiətlə biz.  
Mən rəngin səsini eşidən kimi,  
sən səsin rəngini görürsən, Hafız!\*\*

Fırçan mizrabdımı, ya nədir elə,  
rənglərin "Şur"u var, "Çahargah"ı var.  
İndi bir şeyə də inandım, lələ,  
o səsi gözlə də eşitmək olar.

Adı bir kətəndi əl boyda parça,  
rənglər Müşfiq olur, Xətayi olur.  
Arazın bu Tayı, o Tayı olur,  
heyrətə gətirir məni o fırça.

\* Şair SSRİ Xalq artisti Hökumə Qurbanovu nəzərdə tutur (*red.*)

\*\* Şairin dostu, görkəmli rəssam, Əməkdar İncəsənət xadimi Hafız Məmmədov (*red.*)

Bəsdir kim nə dedi,  
ya kim nə yazdı! –  
dil açıb danışır rənglər içimdə.  
Gözümüz – ən yaxşı sənətşünasdı,  
gözdü ən uğurlu tərcüməcim də.

Dünya bir yarışdı sən yaşa-yarat,  
sənin taleyindi bəlkə bu əsər.  
Həyatın himnidid burdakı həyat  
burda yaşayırlar, orda ölənlər,  
Sənin taleyindi bəlkə bu əsər?!

### **ASILI YAŞAMA**

Əllərin göylərdən asılı qalıb,  
Yaxşı bax, göyləri dolaşır insan.  
Sən yaşda qadın var, fəxri ad alıb,  
o tələb eləyir, sən yalvarırsan.

Mənim ürəyimi deşir bu kədər,  
sən oyan, dözərəm mən bu dərdə də.  
Yalvarmaq öyrətdi bizə "böyüklər"  
burda məsciddə də,  
kürsülərdə də.

Sənə yuxarılar söz verməsələr,  
qışqır aşağıdan, kəs sözlərini.  
İnanma, "bir azca gözlə" – desələr,  
inamı puç olub gözləyənlərin.

Sənin ümidi əlindən almaq,  
nə bilim, hələlik qalsın bir yana.  
Bir yol özünə də inan, sən Allah,  
səni and verirəm inandığına.



Asılı yaşama, özündən asıl,  
yixılsan özünə söykən azacıq.  
Olsan da axırda özünə qul ol,  
yazıq,  
qulxasiyyət olana yazıq!

## OĞULLAR

Oğlum anasının tərəfindədi,  
elə anasıdır sözü, söhbəti.  
Mən indi bildim ki, məhəbbət nədir, –  
oğlumdan öyrəndim bu məhəbbəti.

Sən sussan yanımda, xətrinə dəyər,  
hisslər var dünyada qəlizdi, oğlum.  
O məndən inciməz, səndən inciyər,  
bu da dərkolunmaz bir hissdi, oğlum.

Vaxt olub, nə qədər mən and içmişəm,  
o gözü seçmişəm gözlər içində.  
Onun tərəfinə özüm keçmişəm,  
anan tək qalmayıb qızlar içində.

Məni əvəz etdin mənim yanımda,  
həyatın təkrarı bundadı bəlkə?!  
Mənim tərəfimə keçsəydin, onda  
mən də inciyərdim ananla birgə.

Sənin ürəyini o duyur, oğlum,  
bu eşqi yaşıtsın qoy bu duyğular.  
Ata şərəfini qoruyur, oğlum,  
ana tərəfində olan oğullar.



## “QOCAMAN”

Qocaman bir kommunist,  
bir vəzifə sahibi  
xatırə danişirdi,  
əhvalı qarışındı.  
Sovet hökümətinin  
tərcümeyi-halıydı –  
özü deyirdi bunu.  
Otuz yeddinci ilin  
danosbazı, çuğulu!  
Partiyanın filan vaxt  
sınanılmış oğulu, –  
özü deyirdi bunu.  
İstirahət evində  
hökümət hesabına  
qulluq edirlər ona,  
dərman verirlər ona.  
deyir: yoldaş Stalin,  
Mikoyan və Mircəfər...  
Tərcümeyi-halını  
vərəqləyir birtəhər.  
– Partiya tarixinin  
arxivinə gedin bir, –  
orda yazılıb deyir.

Huş itir, yaddan çıxır,  
təzədən salır yada;  
qoca öz dünyasıyla  
tənha qalır dünyada.  
– Əslində necə oldu,  
başa sal görüm məni,  
Leninin çiyindəki  
beş metrlik kərəni,  
götürənlər içində  
ikimininci oldun?!



Əslində necə oldu?  
 Necə oldu, çoxunu  
     sixdi, apardı həyat,  
     sən qaldın sağ-salamat?  
 Kimsə ləkəli getdi,  
     gözü kölgəli getdi,  
     sən hər zaman pak, təmiz...

Suallar haqlı, qəliz,  
     sular axıb durulub,  
     indi bulanır qoca.  
 Təsdiq elədiyini  
     dəyişir, danır qoca.  
 Gedənlər gedib daha,  
     qalan xatırə deyir.  
 Dünya təzə don geyir,  
 İstirahət evində,  
     hökümət hesabına  
     qulluq edirlər ona,  
     dərman verirlər ona.

### **ŞORSULU KƏNDİNDƏ, KÜR QIRAĞINDA**

Aslan, ad gününə qonaq gəlmışəm,  
 uşaqlar sevincə ortaq olublar.  
 Dar gündə yanımda səni görmüşəm,  
 çiyinin çiynamə dayaq olubdu.

Dünyanın ən gözəl bir bucağında,  
 neçə əl qızınıb od-ocağında.  
 Şorsulu kəndində, Kür qirağında  
 bir ağac əkibsən, min bağ olubdu.



Bu yerə nə qədər ayaq basılıb,  
bir kitab görmüşəm, üstü yazılıb.  
Bir şəkil görmüşəm, evdən asılıb, –  
sizdə Səməd Vurğun qonaq olubdu.

Qadınsız bir evdə kişi hayifdi,  
nə deyim, deyibsən eldən ayıbdı.  
Sənin də qapını dərd tanıybıdı,  
Görüşünüz məndən qabaq olubu.

Sən az çəkməyibsən, Nəriman qağı,  
yaxşı adamlara canım sadağa.  
Ucalar əyilir daşa-torpağa,  
torpaqda qeyrətli bir xalq olubdu.

### ZAMANLA ÜZ-ÜZƏ

Həkimlər əsirlər birinin üstə,  
Həkimlər “yatamı” oyada bilmir.  
İynələr sancılar dərinin üstə,  
xəstə son mənzildən qayida bilmir.

Qocalıb, soruşma neçə yaşadı,  
canının suyu yox, gözünün odu.  
Bir şəfqət bacısı qaçaqaçdadi,  
baş həkim deyinir, dağıdır yodu.

Yaşamaq istəyir dünyada bəşər,  
neyləsin, xəbəri yoxdu özündən.  
Onun “xidmətindən” mənə deyirlər,  
bu kökdə, xidmət də düşür gözümüzdən.

Deyirlər filan vaxt səsi səs olub,  
oxu, həyatını filan əsərdən.



MK katibiymiş,  
filankəs olub,  
sonra zaman salıb onu nəzərdən.

Nə söz eşidərmış, nə qəlb tuyarmış,  
millətin oğluymuş, ləqəbi "Ata".  
Özgəsi yazarmış, o oxuyarmış,  
kürsüdən, sürəkli alqışlar altda.

Gərək qapı açıb o görüşəydi,  
gərək ayılaydı xalqdan qaçanda.  
Millətin başına bir daş düşəydi,  
ona "Oğlum" deyə ağız açanda!

Siyasi Büronun zəmanətilə,  
guya, xalq adından seçilirdilər.  
Axırda millətə xəyanətilə  
böyük vəzifədə kiçilirdilər.

Rəhmimiz gəlirsə, yazıqdı insan,  
baxma etinasız bu sözə, həkim.  
O öz sağlığında köçüb dünyadan,  
sən vaxtla gəlib sən üz-üzə, həkim.

*Mərdəkan, 1986*

### ÇƏKİLİR

"Dəcəl meymun, çolaq ayı, çəp keçi",  
tovuz quşu imtahana çəkilir.  
Toy tutulur təmizliyə, düzlüyə,  
pis qabağa, yaxşı yana çəkilir.

Oğru durub doğruluqdan dəm vurur,  
nanəciblər nəciblərə tor qurur.



Lal olmuşun gör neçəsi lal durur,  
bağa kimi burda qına çekilir.

Dünya gözəl, ömür qısa, yol uzun,  
bu sevdada kim uduzsun, kim udsun?!  
Başımızda bu mərəkə, bu ovsun,  
günəş dağlar arxasına çekilir.

*Avqust, 1978*

## GƏNCƏ GÖZƏLİ

(Nigar xanımın xatirəsinə)

*Zəmiydi Gəncədə Rəfibəylilər,  
çəkicili oraqla biçib getdilər!*

\* \* \*

*Üst-üstə qoyublar iki mərməri, —  
biri sinən, biri sinədaşındı.*

**Müəllif**

Gör harda görüşdük Gəncə gözəli,  
üstün daş, ətrafin dəmir hasardı.  
— Mənim gəncliyimdi dediyin gəlin,  
gözümün ilk ovu —  
o da məzardı.

Sən yatan yataqda yer salmışdır,  
danırdım, qorxurdum, dərdindən ürkər.  
Onu görüb səni tanımışdır,  
orda... Moskvada, cərrah həkimlər.

Burda heykəltəraş gör necə duyub,  
iki qəbir üstə eyni büst qoyub.



Biri sənsən, biri sənə oxşayan,  
daş deyil, həyatdı daşda yaşayan.

Burda, neçə yerdən sizləyir yaram,  
deyirəm ey insan! – necə hayıfsan.  
Sənə, Xalq şairi,  
mən minnətdaram, —  
burda da xalqından ayrılmayıbsan.

Yerə basdırılıb sözün gövhəri,  
bu şəh – o gövhərdi, o göz yaşındı.  
Üst-üstə qoyublar iki mərməri,  
biri sinən, biri sinədaşındı.

İnsan dərk eləmir öz tutduğunu,  
gizlənpaç oynayır uşaqlığından.  
Torpağa əliylə basdırğıını  
həyatda gözüylə axtarır insan.

Çətin əl götürür bu adətindən,  
ürək də inaddı, toxunma, ağlar.  
Gözləyə-gözləyə qalıbdı bəzən,  
axtara-axtara yoxa çıxanlar.

Qaldıq yüz sualın bir cavabıyla,  
həyatın özündə həyata həsrət.  
Növbəyə dururuq yaş hesabıyla,  
onu da hər dəfə pozur təbiət.

1986



## DƏYYUS

Hollandiya  
pendirini  
tərifləyər,  
qədim Gəncə qaymağına  
deyər pisdi.  
Başqa xalqın tarixinə  
boyun əyər,  
boynusunmış öz xalqından  
xəbərsizdi!  
Adlar çəkər,  
bərələr də  
xırda gözü,  
desinlər ki, savadlıdı,  
təhsil alıb.  
Mədəniyyət tələb edir,  
amma özü  
mədəniyyət paylananda  
dalda qalıb.  
Bir xarici papiroosa  
səni satar,  
turist görsə, qulluq edər  
kiçik kimi.  
Yass! – eləsən  
toyuq kimi yerə yatar,  
xoxx! – eləsən,  
zingildəyər küçük kimi.  
İclaslarda onu sancar,  
bunu sancar,  
ağillilar qulaq asır  
ağlılsıza.  
Vətəndaşlıq hüququndan  
söhbət açar,  
hələ mən də  
əl çalmışam  
o dəyyusa!



## MAT QALDIM

Şimşək çaxdı, alov gördüm,  
yağan leysana mat qaldım.  
Ağ buluda qızıl xətti  
yazıb-pozana mat qaldım.

Çəməndə şəhə bulandım,  
dağda dağlara boyandım.  
Zirvədə gün vurdu, yandım,  
döşdə dumana mat qaldım.

Aralandım, uzaqlaşdım,  
təbiətlə qucaqlaşdım.  
Ana deyib uşaqlaşdım,  
nəydi bu məna? – mat qaldım.

*Gədəbəy, 1982*

## DUZ-ÇÖRƏK

*Rəhilə bacıya*

Bir qapıda qıfil itib, sən açarsan,  
bir qapıda mən qıfilam, açar yoxdu.  
Mənim qələm yoldaşimdən yadigarsan,  
qonşuluqda yaşayırıq neçə vaxtdı.

Kədərinə, sevincinə kimdi şərik,  
istədiyin qeyb olubdu, uçub göyə.  
Sən fikirli, mən fikirli görüşərik, –  
sən Saradan, mən Əlfidən deyə-deyə.

Yaranışdan dünya özü xeyir-şərdi,  
sonu buymuş toyumuzun, yasımızın.



Bişirdiyin yenə həmin xörəklərdi,  
dadı-tamı hanı indi ağzımızın?!

Ərsiz qadın – ər evində bir çırraqdı,  
ürəyinin istisidi otaq onun.  
Qadınsız ər – evdə yetim bir uşaqdı,  
üzü gülür, könlü gülməz heç vaxt onun.

Qəbristanda sükut edir iki məzar,  
iki evdə göz yol çəkir nə müddətdi.  
Qonşuluqda bağlanmayıb bu qapılar, –  
kəsdiyimiz duz-çörəyə sədaqətdi.

18 yanvar, 1988

### **DÜZ DEYİL GEDƏNİ TUTUB SAXLAMAQ**

Düz deyil gedəni tutub saxlamaq,  
Get... səni saxlasam, səndən ayıbdı.  
Əlində çamadan çatışmir ancaq,  
bir də, yol biletin alınmayıbdi.

Qabağına çıxan duz-çörək olsun,  
get, indi həmrəy ol özün özünə.  
Varsa, yeni sevdan mübarək olsun,  
yoxsa, bu məqamda nə deyim sənə?!

Qəlbə toxunmadı sənin buz əlin,  
ağ üzün közərib odda yansa da.  
Ürəyin heç kəsdə olmadı yəqin,  
saçların əllərdə sığallansa da.

Bəlkə kişilərdən mən də biriydim,  
gözünmü tutmuşdu gördüyün üçün?



Həyat aşiqiydim, eşq əsiriyydim,  
öldürdün azadlıq verdiyin üçün.

Sən duya bilmədin sevdiyin qədər,  
eşit bir sözümüz, yadında qalsə,—  
qucaqdan-qucağa yixildin, yetər,  
qalx, əlindən tutub  
Qalx! – deyən olsa.

**YAZIÇI V. DUDİNSEVİN  
QƏZETDƏ ÇIXAN ŞƏKLİ**

Bütün iztirabdı başdan-ayağa,  
izahsız qalıbdı bir duyu kimi.  
Sənət aləmində, kitabında yox,  
özüdür, həyatda olduğu kimi.

Nə rəssam yaradıb, nə heykəltaraş,  
fikri qarışıqdı, dünyası alt-üst.  
Qərəzlə, hikkəylə yonulub bu “daş”,  
harda qoyulacaq bu ilahi büst?!

Sevdi insan adlı bir abidəni,  
pisləndi çörəkdən yazdığı əsər.  
Tərk elə! –

dedilər ona vətəni,  
vətən çörəyini müftə yeyənlər.

Yaydıq bu xəbəri biz otaq-otaq,  
süfrə arxasında, sinifdə dedik.  
Biz də institutda\* səs idik o vaxt,  
üsyankar imzalar müəllifiydik.

\* Moskva, M.Qorki adına Ədəbiyyat İstitutu  
nəzərdə tutulur (red.).

Sərt əsdi zamanın qara yelləri,  
istedad, ləyaqət qoyuldu lağa.  
Cənab ədəbiyyat feldfebelləri,  
sənətkar önündə qalxın ayağı!

Torpağa sevgiymiş "azar-bezari",  
eşqi, iztirabı sizdən uluymuş.  
Niyə susurdunuz,  
qələm dostları, –  
gözəl həyat tərzi ölkədə buymuş?!

Pozdunuz adını siyahılardan,  
nitqlər elədiniz "min ehtiramla".  
Necə əl tutdunuz gedib sonradan,  
əlləri uzalı qalan adamla?!

Sizin üzünüzdə: onun iç üzü,  
daxili aləmi necə tərtəmiz!  
Sizin iç üzünüz: onun üzündə  
kölgəli görünür, solğundu, şəksiz.

O gözlər danışır, siz qulaq asın,  
utansın şöhrəti ucuz alanlar.  
Onun dediyini eşitmək azdı,  
səsimə səs versin həmrəy olanlar.  
Utansın şöhrəti ucuz alanlar.

\*  
\* \* \*

Dahilər təqib oldu,  
adilər təltif oldu.  
Dahilər xalqa verdi  
bütün istedadını.  
Adilər xalqdan aldı  
şöhrətini, adını.



## HACI ƏHMƏD

*C.Cabbarlıya min rəhmət!*  
**Müəllif**

Təzədən tanıdım Hacı Əhmədi,  
nə bığı, təsbehi,  
nə o papağı!  
Hamını sonacan yenə dinlədi,  
əli qoltuğunda, başısağı.

Pusquda durmuşdu, o təhlükəydi,  
təzə tor hörürdü xallı hörümçək.  
Təbəssüm – üzündə sanki ləkəydi,  
köhnə pustaldakı təzə yamaqtək.

Ürəyi şarlatan, nitqi xeyirxah,  
dili yüz qazana bir qaşıq salıb.  
Onu yaradanda görünür Allah  
Üzüylə içini qarışq salıb.

Sənətin yaşardı, sözün əbədi,  
məni bu hikmətdi söylədən, ustad.  
Səhnədə görmüşdüm hacı Əhmədi,  
iclasda tanıdım onu, mən, ustad.

## “YAD QIZI”

Nə ev, nə bər-bəzək, nə dövlət, nə var...  
Yadigar mən qaldım atamdan sənə.  
Mənim doğmam ikən, bəzi doğmalar  
“Yad qızı” dedilər, anacan, sənə.

Yamanca dəydilər şüşə qəlbinə,  
bəlkə bu dərdini bilmədi heç kim.



Sən yenə sınmadın... çoxları sənə  
"Yad qızı" deyəndə,  
mən "Ana!" — dedim.

Sonra... məcrasını dəyişdi sular,  
kök üstdə mən qaldım atama əvəz.  
Bir nəslin taleyi deyin, doğmalar,  
niyə "yad qızına" tapşırıldı bəs?

1966

### BİR QƏLBDƏ İKİ HİSS

Salyeri Motsarta zəhər veribdi,  
ancaq Beethovenə müdrik məsləhət.  
Bir qəlbə iki hiss necə giribdi,  
necə dostluq edib hörmət, xəyanət?!

1979

### “QAYTAĞI”

Təbəssümün nə əziz,  
oyunun nə qiymət.  
Sənin ayaqlarında  
Yaşayır bu məhəbbət,  
bu qədim incəsənət.  
Qədim tariximizi  
sən ayaqla deyirsən,  
təmtəraqla deyirsən.  
Ayaqda bir ənənə,  
bir məna gəzdirirsən.  
Ayaq altda qalanda  
xalq,  
ayaqla danışıb,  
nə maraqla danışıb,  
gör nə haqla danışıb!



Toppuz qaldırmağımız,  
qılınc endirməyimiz  
qalxan oynatmağımız,  
ya nizə atmağımız,  
hərbi rəşadətimiz,  
ən ulu adətimiz  
gör necə zərif qalıb,  
necə gözəl yaşayıb.  
Mədəniyyət yazılıb,  
ayaqda –  
əl yaşayıb.  
Xalq necə həssas olub.  
Eşqimi, ilhamımı  
"Qaytağı"da əks elə.  
Kəsilən ayaqların  
əvəzinə rəqs elə.  
Mən düşünüm, rəqs elə  
sən rəqs elə,  
rəqs elə...

1978

### **RAKETLƏR KEÇİR**

Yanımda uşaqlar qəhqəhə ilə,  
əl çalıb sevinir, gülür ucadan.  
Deyirəm uşaqlıq yaxşıdı elə,  
Hər şeyə beləcə ya əl çalasan,  
Ya da güləsən.

Ona bəzək vurub hansı sənətkar?  
O sənət kimindi?  
O əl görünür.  
Yerdə qərar tutub uçan qanadlar,  
Fəlakət necə də gözəl görünür.



İnsanlar baxırlar qulağı səsdə,  
bu qəm, bu həyəcan soruşma nədir.  
Raketlər getsə də təkərlər üstdə,  
ağırlıq hər kəsin ürəyindədir.

Üstə al səhərin şəfəqi düşüb,  
elə bil günəşin daş-qaşı gedir.  
Üstdə körpələrin şirin gülüşü,  
içində bəşərin göz yaşı gedir...

1965

### **CAVABDEHƏM**

Ekranda çarşışır, vuruşur aləm,  
göy üzü tüstüdü, yer üzü yanır.  
Natiqin ağızından od düşür bu dəm,  
hardasa,  
xitabət kürsüsü yanır.

İnsan görkəmində insanlar deyil,  
zirehli əsgərlər, qaçıր tūfəngli.  
Yeriyən dağlardı tanklar elə bil,  
dolub küçələrə səsli-sürəkli.

Yumruqlar havada...  
nümayiş gedir,  
yolların darısqal çərçivəsində.  
Biləklər kəsilmiş budaq kimidir,  
əsəblər döyüşür Yer kürəsində.

Bir mavi ekrandan dünya görünür,  
həm öz evimdəyəm, həm orda, inan.  
Çayım qabağında buza dönübdü,  
fikrim alovlarda yanır bayaqdan.



Rəzillər, alçaqlar hədələyirlər.  
burda tapdanıram mən torpaq kimi.  
Qızmış dəmir kimi məni əyirlər,  
mötəbər cildində gülümsəyirlər,  
məni sindirirlər şax budaq kimi.

Kimsə həqiqəti qırmızı danır,  
kimsə satılaraq susur yerində.  
Demaqoq, şarlatan nüfuz qazanır,  
əlbəttə, şarlatan nəzərlərində.

Zaman döyüşlərə səsləyir məni,  
buludda şimşəyəm, yerdə şəhəm mən.  
Bir qüvvə səngərə səsləyir məni.  
insanam, insana cavabdehəm mən.

1979

### **YAŞAMAQ ÖYRƏDİR TƏBİƏT BİZƏ**

Badam çiçəkləri, nə zərifsiniz,  
hər budaq üstündə neçə şam yanır.  
Gündüz cilçırıqdı,  
gecə şam yanır,  
şaxtadan bir azca göyəribsiniz.  
Bir az qanı qaçıb gül dodaqların,  
bir az rəngi solub al yanaqların.  
Bir az kirpiklərin əyilib yana,  
bu da dərd olubdu səni duyana.  
Sən də mənim kimi tez aldanansan,  
ismin hallarında hey hallanansan.  
Martin soyuğunda, boranda, qarda  
siz necə qaldınız o budaqlarda?  
Necə donmadınız, üşümədiniz,  
necə qopmadınız, ya düşmədiniz?!



Dünyada pisliyi gördünüz... əlbət,  
sizi qorxutmadı çiçək adınız.  
Zəriflik dözümmüş, bir də dəyanət,  
kobud olsaydınız, məhv olardınız.  
Bəlkə də həyatın mənası budur,  
zəriflik, kobudluq gəlir üz-üzə.  
Zəriflik yaşayır, kobudluq ölüür,  
yaşamaq öyrədir təbiət bizə.

1979

### SƏNƏ YOX

Məni barışığa çağırma heç vaxt,  
susmağım, sonradan mənə dərd olub.  
Susdunmu, haqqını kimsə alacaq,  
haqqı alınanlar bihörmət olub.

Kişi ki kimsəsiz, ya fəqir olur,  
Demək söz götürüb o təhqir olur.  
Necə siğışdırın ləyaqətinə,  
Bu necə təklifdi:  
“Mən susum, sən sus!”  
Bəzən bir igidin cəsarətinə,  
inandı nəslimiz və ulusumuz.

Mənim babalarım döyüş səsinə  
Qurmuşun qatdilar ləyaqət ilə.  
Haqqını alsalar susma, əksinə,  
Üşyan et Allahın özünə belə.

Alınır daima mənim də haqqım,  
Sən də qürurumu sindirma bu gün.  
Sənə yox, özümə gəldi yazığım,  
Mənə—  
“Sus, danışma” dediyin üçün.

1981



## QARA BÜLLUR

*“Dünya oddur”*  
Heraklit

Bakı — mənim qara zəncim,  
neft qıtəsi!  
Yer üzünүн  
qara mazut xəritəsi!  
Səpələnir gecələrə  
bu zəncinin ağ gülüşü,  
Həm qızılı, həm gümüşü.  
Qara büllur məşəl yanır  
Yer üzündə  
Bakı adlı.  
Hey çırpinır, —  
o Səməndər quşumuzdur, —  
od nəfəсли, od qanadlı.  
Yaşayırıq neft içində,  
od içində,  
qaz içində,  
arabir də  
tüstüldərə boğularaq,  
hifz eləyir bizi torpaq.  
Xəzər neftin,  
Xəzər odun içindədi.  
Odu neftdən alırıq biz,  
nefti oddan,  
odu sudan.  
Qoy çıxmasın bu da yaddan:  
neft kimiyik elə bir az  
özümüz də, —  
alışırıq adicə bir  
qığılçımdan.  
Odla, neftlə gübrələnir  
ata-baba torpağımız.  
Yanğınlarda bitir bizim  
taxılımız, pambığımız.



Bostanlara alov axır  
su yerinə  
arxlar ilə.  
Od içində şirələnir  
üzümümüz, —  
qumlar üstə gilə-gilə.  
Azərbaycan  
özü boyda bir ocaqdı.  
O yandıqca yaşayacaq,  
yaşadıqca yanacaqdı.  
O kimisə üşüdəcək,  
o kimisə yandıracaq,  
o yanacaq,  
Gül, ey mənim qara zəncim!  
Yan, ey mənim  
qara büllur məşəlim, yan!  
Yer üzündə yanır qədim,  
bərəkətli bir məmləkət, —  
Azərbaycan.

1979

## QIZIL

*Firudin Hüseynova*

Bir yazılıçı, bir alim,  
bir dost, bir ər, bir ata,  
yaşayırdı dünyada.  
Nəfəsində hərarət,  
gülüşündə təravət,  
ürəyində mərhəmət.  
Sadəydi torpaq kimi,  
ülviydi uşaq kimi,  
təmiz istedad idi.  
Mirzə Cəlilə şagird,  
o, bizə ustad idi.



Müşfiq deyib durardı,  
Cəfər Xəndan deyərdi.  
Səməd Vurğundan ötrü,  
Ya da Mehdi dən ötrü  
ürəyi titrəyərdi.  
Başqa adlar çəkərdik,  
eşitməzdi guya o,  
Deyərdi: nə var, nə yox?!  
Söhbətin arasında  
dəyişərdi söhbəti.  
Onun böyüklüyüdü,  
özünə sədaqəti.  
Elə bilərdilər ki,  
soyuqdu,  
etinasız.  
Harda kiməsə haqlı,  
harda kiməsə haqsız.  
Belə deyildi, fəqət.  
Onun böyüklüyüdü  
öz-özünə sədaqət.  
Köçdü xatirələrə,  
çevrildi keyfiyyətə,  
əbədiyyət deyirik, -  
köçdü əbədiyyətə.  
Qovuşdu sadəliyə,  
torpağa, həqiqətə.  
Nemət idi,  
bir azdan  
çevriləcək sərvətə.  
Çıxacaq külçələrlə  
torpaqdan o, təzədən.  
Varın bol olsun, vətən!  
Deyəcəyik qızıldı,  
taniyan olmayacaq, —  
Mir Cəlal idi, bir vaxt.

1979



## ŞƏRİKLƏR

Yazı masam  
axşam-səhər onunkudu.  
Oxuduğum kitab-dəftər  
onunkudu.  
Mən çıxdığım eyvan boyu  
gəzir səssiz,  
saatimi taxır  
məndən icazəsiz.  
Köynəyimi geyib gedir,  
ərk eləyir.  
— Ata, məni bağışla sən, —  
belə deyir.  
Yox, yox, burda  
nə var, oğlum.  
Həyatın öz axarındı  
bunlar, oğlum.  
Bacın sevir  
anasının qolbağını,  
taxır gedir darağını,  
üzüyünü taxır hərdən,  
başmağını alıb geyir,  
ərk eləyir.  
Sonra o da sənin kimi  
üzr istəyir.

Həyatda boy-buxunumu,  
gülüşümü,  
yerişimi götürmüsən.  
Bunlar üçün  
məndən üzr istəmirsən?!

Hələ bacın,  
onun səsi,  
sədaqəti, səliqəsi,  
ədaları...



anasıdı elə bil ki,  
bir səadət dünyasıdı  
elə bil ki.  
Əbədilik qanunudur  
cəmiyyətin,  
əbədilik qanunudur  
təbiətin.  
Siz dünyada  
dünyamıza şəriksiniz.  
Yerimizi dəyişirik,  
beləcə biz.  
Vəziyyətdən-vəziyyətə,  
keyfiyyətdən-keyfiyyətə.  
Əzizsiniz bizim üçün.  
Qərar tutub  
sizdə sabah, bizdə bu gün.

1979

### MƏNSİZ ÖZ TALEYİN ÖHDƏNƏ DÜŞÜR

Niyə tutulubsan, qurbanın olum,  
yaşına yaraşmir bu boyda fikir.  
Nəyi düşünürsən, nə olub, oğlum,  
əlin çənəndədi, gözün yol çəkir.

Sən əl qaldırıbsan dinməz-söyləməz,  
bəlkə müəllimin söz verməyibdi?  
Bəlkə başqasını tərifləyən kəs  
sənin qiymətini düz verməyibdi?

Qızdırmaز əlini hər alışan köz,  
içməli deyildir hər şəffaf bulaq.  
Hər sözdə rəng axtar, hər rəngdə bir söz,  
bəli, aldanmaqdı bəzən inanmaq.



Amma inamı da itirmə heç vaxt,  
daha dəhşətlidi, şübhəli qalmaq.

Yaşayaq, ömr edək dünyada bahəm,  
bizim bəxtimizə görək nə düşür?  
Mənli günlərinə cavabdeh mənəm,  
mənsiz  
öz taleyin öhdənə düşür.

1977

### “ŞÜŞTƏR” AĞLATDI MƏNİ

Arxada qaldı Bakı,  
qaldı bütün el-oba.  
Məni Berlinə kimi  
apardı müharibə.  
Qaldı bütün el-oba!  
Güllə qoluma dəydi,  
ağrısını bilmədim.  
Sinəmi yaraladı,  
sağalıb gedər, dedim.  
Ufuldadım, incidim,  
ağlamadım mənancaq.  
Kişi də ağlayarmı?  
Eh, işin sonuna bax!  
Bir cəbhə dostuma da,  
güllə dəydi qəfildən.  
Quruyub qaldım yenə,  
uf da deyəmmədim mən.  
Üç tank bütün bir kəndi  
yerlə-yeksan elədi.  
Analar da ağladı,  
balalar da mələdi.



Hırsimdən tir-tir əşdi  
əlimdə avtomatım.  
Ağlaşma-şivən oldu,  
yox, yox, mən ağlamadım!  
Qürbət ölkə, qərib el...  
Radio hava çaldi, —  
yad eldə doğma yurdu, —  
Bakını yada saldı.  
Elə bil qarış-qarış  
gəlib gəzdim vətəni.  
Kaman dindi, nə dindi —  
"Şüştər" ağlatdı məni.  
"Şüştər" çalındı, "Şüştər",  
o qələbə gündündə!  
"Şüştər" ağlatdı məni  
radionun önündə.  
Ağladım... o ana da,  
bala da düşdü yada,  
ağladım həlak olan  
o cəbhə dostuma da.  
Elə bil hamısını  
o günə saxlamışdım,  
nə elə sevinmişdim,  
nə elə ağlamışdım!..

1960

### SÜPÜRGƏÇİ

Deyinir dodaqaltı  
süpürüb yolu-izi.  
"Kazbek" qutularını,  
siqar kötüklərini  
götürüb deyir: "Sizi..."  
Əyildikcə görürəm  
hər şey qəlbinə dəyir.



Özü götürdüyüünü  
qürüru götürməyir.  
Başını qaldıraraq  
süzür keçən hər kəsi.  
İstədiyi budur ki,  
küçə zibillənməsin,  
şəhər zibillənməsin.

Sonra yenə süpürür,  
birinə lağ eləyir,  
birinə "axmaq", – deyir,  
"dəli-divanə" deyir,  
eh, nə bilim, nə deyir?!

Elə bil küçəni yox,  
əsəbini süpürür,  
nifrətini süpürür,  
qəzəbini süpürür.  
Süpürür... və sonra da  
bir papiros yandırıb,  
rahatca nəfəs alır.  
Küçə boyu, yol boyu  
gözaltı baxır yenə,  
qəlb intizarda qalır.

Bax, mənim Süpürgəçim,  
küçə uzun, yol uzun.  
Qolların yorulmuşdu,  
bax, gözün də yorulsun.  
"Kazbek" qutularından,  
siqar kötüklərindən  
təmizlədin yolu sən.  
Mən keçdiyim yolda da  
var "Kazbek" qutuları",  
var "siqar kötükləri".



Mən süpürmək istərəm  
hər nə var, “kötükləri”.  
Sonra da yol uzunu  
nəzər salmaq istərəm.  
Bir papiros yandırıb  
rahatca sənin kimi  
nəfəs almaq istərəm.

1962

### "MƏN GÜLÜRƏM..."

Mən gülürəm,  
elə bilir yoxdu qəmim.  
Qəmlənirəm,  
elə bilir mən bilmirəm  
gülüş nədi, ya qəm nədi.  
Öz qəlbim var,  
öz ruhum var,  
öz aləmim.  
Öyrən, ey dost,  
ürək nədi,  
ya ruh nədi,  
aləm nədi.  
Bir fəsildə  
neçə fəsil yaşar məndə.  
Yağış yağar,  
qızılıgüllər açar məndə.  
Qar yağanda,  
günü də gör, bacar, məndə.

1977



### ÇIRPI

Nəhəng bir ağacı yandırmaq üçün,  
ocaq qaladılar məşədə bir gün.  
Tonqal çatdılar.  
Çırpinin üstünə çırrı atdılar.  
Əsib körüklədi külək ocağı,  
qarsıyıb töküldü hər təzə yarpaq.  
O boyda, budaqlı nəhəg ağacı  
çırıplar yandırırdı, çırıplar,  
çır...pi.

1986

### MƏNİM ŞƏHƏRİM

Küləklərdi mənim isti nəfəsim,  
buruqların zirvəsində səslənir.  
Bu şəhərdə paltarla yox, əzizim,  
qız oğlanla, oğlan qızla bəzənir.

Qızsız qalan Qız qalası...  
hələ sən,  
bu dastanda şeirə bax, nəsrə bax.  
Bu səkidən – iyirminci əsrdən,  
o səkiyə – sən birinci əsrə bax.

Təptəzədir göy çəmənə düşən iz,  
hansı ürək, açıq desin, qışqanır.  
Qızlar, qara saçınızı kəsdiniz,  
söyüdlərin yaşıl saçı uzanır.

Deyirlər ki, gözdə olur məhəbbət,  
nəyə gərək, göz ki, gözə baxmasın.  
Kimə deyək, tədbir görsün, nəhayət,  
gözəl qızlar yayda eynək taxmasın.



Qalır bəzən iki gəncin söhbəti,  
görən olur...

ışiq yanır hər yerdə.  
Deyirəm ki,  
bəlkə Bakı Soveti  
bir kölgəli küçə sala şəhərdə.

Qarışmasın ürəyi boş, gözü dar,  
məhəbbətnən dediyimiz bir sözə.  
Yanır dəmir budaqlarda lampalar,  
nur ələnir həm ayağa, həm üzə.

Neft ləkəli bizim Xəzər dənizi,  
bu torpağın odu, közü deyilmə?  
Bakı – şeir salonuna bənzəyir,  
Dağüstü park –  
yaşıl kürsü deyilmi?

Küləklərdi mənim isti nəfəsim,  
buruqların zirvəsində səslənir.  
Bu şəhərdə paltarla yox, əzizim,  
qız oğlanla, oğlan qızla bəzənir...

1965

### **GƏLƏCƏK NƏSLƏ**

Sizdə təmiz bir ürək,  
sizdə ülvi məhəbbət,  
halal söz, halal çörək,  
ya qeyrət olacaqsa,  
hörmət sizə indidən!



Sizdə milləti bölmək,  
tərəfkeşlik və şöhrət,  
tarifdən ötrü ölmək,  
ya rüşvət olacaqsa,  
nifrət sizə, indidən!

1966

### DAHİ VƏ XAİN

*Gürcü şairi İ. Çavçavadzenin ev  
muzeyində ona atılan güllənin gili-  
zi saxlanılır.*

Müəllif

Tarix dolaşıqdı, dünya çox qəliz,  
mənası başqadı səsin, harayın.  
Üzünün maskası, kiçik bir giliz  
yanaşı qoyulub —

dahi və xain.

Gözü yaş yandırdı, ürəyi kədər,  
bir tabut önündə ağladı millət.  
Öldürən kiçildi bu giliz qədər,  
ölənin heykəli qalxdı nəhayət.

Şirin xörəyinə zəhər qatdilar,  
gərdi sinəsini həsədlər üçün.  
Nə qədər şairə gullə atdilar,  
zaman müqəssirdi bu qəsdlər üçün.

Qoy mənim düşmənim fikirdən ölsün,  
yaşayan dünyada sözdü, sənətdi.  
Mən burda gördüm ki,  
Hər cür xəbisin  
qalib gəlməsi də məğlubiyyətdi.



Eşit, ey ana Kür, ey ulu səhər,  
nə vaxtdı qalanır ürəyim oda.  
Ölsə də yaşayır yenə dahilər,  
xainlər ölüdür sağlığında da.

Ürəkdi döyünen yerin səsində,  
ürək də şüşədir, bəzən qırırlar.  
Xainlər kiminsə himayəsində  
həmişə arxadan əl qaldırırlar.

Gürcüstan düşünür saçlarında dən,  
fikirli gözlərə baxıram mən də.  
Güllə sinələrə dəyir təzədən,  
burdan yaralanıb çıxıram mən də.

1979

### **BADAM**

Gün qızdı mart ayında,  
Bir az buğlandı torpaq.  
Yenə tumurcuqladı,  
Sonra açdı, elə bil —  
Çətir oldu ağappaq.  
Aldandı mart ayına,  
Günəşin istisinə  
Xoş keçən havalara.  
Sonra dəyişdi rüzgar,  
Düşdü küləyə, qara.  
Ağaclar gül açanda  
Çiçəksiz qaldı badam.  
Saxta təbəssümləri,  
Yalançı qayğıları  
Görəndə aylıram, —  
Yadıma düşür badam.

1973



## YAŞAMAQ HAQQI

Məni bağışlasın bizim obalar,  
nə vaxtsa demişdim: "Yazıq babalar!"  
Babalar yuxuma girdilər mənim,  
babalar dərsimi verdilər mənim.

...biz söz götürmədik yaddan, özgədən,  
bizi öz çıynində götürdü ellər.  
Biz öldük, yer üstdə yaşadı vətən,  
vətəni olana "yazıq" deməzlər.

Dərimiz soyuldu, "Ənəlhəq!" — dedik,  
üşüdü bu sözdən isti yuvalar.  
Düşmən qorxusundan susdu üstəlik,  
nə haqla sən dedin "Yazıq babalar?!"

Biz qalalar tikdik — sizə təsəlli,  
at mindik şöhrəti dünyaya bəlli,  
Biz oğul böyütdük — ordu əvəzi,  
qızın ürəyində oğul həvəsi...

Bir əsrin qılınçı, oxu, nizəsi,  
yüz əsrə səs saldı...qızdı davalar.  
Necə rəva bildin, oğul, bu sözü,  
Necə deyə bildin "Yazıq babalar?".

Babalar, babalar, mən nə dedim ki,  
babalar, məzardan qalxın, oyanın.  
Mən indi bir şeyi dərk elədim ki, —  
babası dünyada yazılıq olanın  
yoxmuş vətən haqqı, ya torpaq haqqı,  
yoxmuş yer üstündə yaşamaq haqqı.

1973



## İKİ QOSQAR

*Qoşqar Əhmədlinin xatırəsinə*

Qoşqar öldü, – dedilər,  
xəbər, bəd xəbər oldu.  
Getdi qəbir evinə,  
torpaq bəxtəvər oldu.  
İki Qoşqar dağımız, –  
biri yer altda yatır,  
biri yer üstə qaldı.  
Ceyranlar düzdə qaldı,  
sevincim üzdə qaldı,  
gülüşüm qəhər oldu.  
Susdu Fəxri xiyaban,  
təzə ad, təzə ünvan.  
Qoşqar köçdü dünyadan,  
dünya birtəhər oldu.

1980

## SULARIN QUCAĞINDA

Görmək istədiyimtək  
gördüm səni nəhayət.  
Nə üzündə rəsmiyyət,  
nə gülüşündə ölçü,  
nə salamında minnət,  
səsində bir təravət,  
gözündə bir zarafat.  
Vəzifə stulundan  
bir az uzaq, aralı  
həyatda,  
yaşa, həyat!

1970



На память о встрече  
на Пушкинском празднике  
в Михайловском  
Нариману Гасану Заде  
Правнук А.С.Пушкина  
Григорий Пушкин  
25.VI.1985 г. Москва

На память о встречи на Пушкинском празднике в Ми-  
хайловском.

Нариману Гасан Заде.

Правнук А.С.Пушкина  
Григорий Пушкин

25.VI.1985 г. г.Москва



### SƏNDƏN SONRA

Biz sənin evində – səndən xəbərsiz,  
sənin ad günündə –  
sənlə və sənsiz.  
Oturub danışdıq, güldük də hələ,  
gəldin öz evinə xatırələrlə.

Təriflər dedik biz sənin adına,  
səni səndən sonra kəşf elədik biz.  
Pərəstiş elədik istedadına,  
sənə deyiləni sənsiz dedik biz.

Vaxt tapıb doyunca heç görüşmədik,  
ötdü yanımızdan xəbərsiz illər.  
Sənin ilhamını başa düşmədik,  
üstündə başdaşı qalxana qədər.

Yaşayır hər ömrün məna şərəfi,  
görünür boş qalan şanlı yeri də.  
Adı, mükafatı, sözü, tərifi  
gördük təşkil edib ölenləri də.

İmzan yazılmışdı qapının üstə,  
adını nəvənə qoymuşdu oğlun.  
Dönmüşdün qəribə  
balaca büstə,  
evdə həm var idin, həm də yox idin.

Nə deyim, belədir dünya qədimdən,  
səbri də böyükdü torpağın, daşın.  
Ürəkdən gülməyə ehtiyat edən  
bircə qadın idi –  
həyat yoldaşın.



Oğulla, nəvəylə, qızla, gəlinlə  
o yenə tək idi, ortada sənsiz.  
Ərsiz qadın kimi dünyada hələ,  
nə yetim görmüşəm, nə də kimsəsiz.

1979

### TƏBİƏT

Amansızdı təbiət, –  
onda nə səmimiyyət,  
nə qayğı var, nə hörmət.  
Söyüdlərin saçını,  
ağacların qolunu  
yoldu, sindirdi külək,  
qanırkı, qırkı külək.  
Əydi, sıxdı, budadı,  
ayaqladı, tapdadı.  
Havasını, suyunu,  
günəşini, nurunu  
özü vermişdi, aldı.  
Söyüdlərin nazını,  
sərvlərin qürurunu  
özü vermişdi, aldı.  
Bir gözəllik sərgisi  
yaratmışdı təbiət.  
Yüz günə verdiyini  
bir günə aldı  
fəqət.  
Özünün qənimiymiş  
elə bil ki, nəhayət.  
Yox, şair, təbiətin  
sınağıydı bu tufan.  
Nə veribsə, onların  
əvəzində – imtahan!



Gör necə şax dayandı  
tufanda palid, vələs.  
Təbiətdə nə kin var,  
nə xəyanət, nə qərəz.  
Gözəlliyi, saflığı,  
hüsnnü təbiət verir.  
Amansızdı təbiət –  
elə ki, qiymət verir.  
Beləcə yoxlayaydın  
məni də dünyada kaş.  
Ya belə məhv edəydin,  
yaşadaydın ya da kaş.

1980

## İKİ TAMAŞAÇI

*Zaqatalada 700 yaşlı çinar gördüm.*  
Müəllif

Gövdəsində yazı-pozu,  
qabağında əsrin tozu.  
Duruşunda başqa qürur,  
Yeddi yüz il!  
Belə durur.  
Bir nağıldı, əsatirdi,  
başı – nəhəng bir çətirdi,  
zaman görmüş ağsaqqaldı.  
Şahidsə də, dili lalrı.  
O həm mənim yaşıdımdı,  
həm ən qədim babaların.  
Hüzurunda dayanmışam  
Çinar adlı ixtiyarın.  
İnsan nədir?



Həyat nədir?  
Zaman nədir? –  
düşünürəm acı-acı:  
Çinar mənə tamaşaçı,  
mən Çinara tamaşaçı.

1979

### VƏLƏS

Sellər, sular aparacaq,  
bu çaylaqda vələs, səni.  
Qayaların uçqunundan  
alacaqmı bir kəs səni.

Duruşunda başqa vüqar,  
budaqların qatar-qatar.  
Kölgəndə bir sürü yatar,  
yolçuların görməz səni.

Meşələrdən aralısan,  
tək dayanmaq deyil asan.  
Yağan yağış, qopan tufan  
sındıracaq qərəz, səni.

1979

### RAMİZ MİRİŞLİYƏ

Yenə Zaqatala... gullər diyarı,  
çəməni mən gəzim, bulağa sən düş.  
Bayaq bir gözəlin susdu nəgməsi,  
o səsə mən gedim, sorağa sən düş.



İnsan nəfəsini təbiət duyur,  
sular səni görüb nəğmə oxuyur.  
Dirijor çubuğu nə çoxdu, buyur,  
arxanca mən gəlim, qabağa sən düş.

Dünya dedikləri bu qədim saray,  
dostun süfrəsilə bəzəndi bu yay.  
Yaş ötür, Nəriman, haray, ay haray!  
Dostu başa keçir, ayağa sən düş.

1979

### **QƏDİM DÜNYA XALQLARININ BİRİ DƏ BİZ**

Bir dissertant yana-yana,  
sitatları səpələdi  
Azərbaycan torpağına.  
“Namizədlik” adı üçün,  
adı batmış  
adımızı dandı o gün.  
Böhtan atdı  
Həcərimin şöhrətinə,  
qadınların  
qəhrəmanlıq adətinə,  
"Vətənimdir", –  
deyən qoca Füzuliye  
o sus! – dedi.  
"Beynəlmiləl" şerimizə  
duzsuz dedi.  
Nüşabəni, Natəvani  
tamam dandı.  
Sındı qəlbim, oxalandı.  
O güldü də bir fənd ilə, –  
nənələrin laylasına  
rişxənd ilə.



Kənd qızının həyasını,  
öz ağıbirçək anasını,  
bizim ellər dünyasını  
qoydu lağa.  
Özü boyda ləkə oldu  
bu torpağı.  
Bütün bir xalq qalıq oldu,  
Azərbaycan torpağına  
mənsub olmaq qalıq oldu.  
Bağışlaşın  
məni Şura üzvləri, –  
yaşadığı bir torpağın  
yoxluğununu “sübut edir”  
bəziləri.  
Ola bilməz qalıq olsun  
yaşaması el-obanın,  
ya vətəni  
neçə-neçə qəhrəmanın.  
Kitablara, yazılıra  
baxmalıyıq.  
Biz millətlər qabağına,  
filosoflar qabağına  
çıxmalıyıq.  
Biz bir para sitatları  
pozmalıyıq.  
Təzəsini yazmalıyıq,  
əsasını yazmalıyıq.  
Bu diyarda qərar tutub  
bizim qədim tariximiz,  
bizim yeni taleyimiz.  
Qədim dünya xalqlarının  
biri də biz!

1969



**DƏDƏ QORQUDUN SAPAND  
DAŞLARI**

*Nağara ustası Çingiz Mehdiyevə*

Vulkanlar püskürür bir dizin üstə,  
bu toy məclisidi, müharibədi?!  
Qoşunmu yeriyir Çingizin üstə,  
qılıncıclar, qalxanlar toqquşur, nədir?!

Bu nizə, bu başlıq, bu at, bu qalxan...  
burda qızlara bax, gəlinlərə bax.  
Sən hələ Qobustan qayalarından  
"Yallı" oynamaya gələnlərə bax!

Kiminsə qılıncı parladı, dayan!  
Şimşəklər göydə yox, demə, yerdədir.  
Yaylım atəşləri açılır... hardan?  
Bu səs-küy içində bu sükut nədir!

Qobustan bəlkə də bir and daşıdı,  
səslərdə duyduğum bağlar, ilmələr -  
Qaraca Çobanın sapand daşıdı,  
bərk durun,  
başınız yarıla bilər.

Yanğına düşübdü, can ocaqdadı,  
hardasa alışib dənizin üstü.  
Ay – iki üzüylə bir qucaqdadı,  
döyüş meydaniymış  
bir dizin üstü!

Elə bil hardasa əsir od külək,  
nağara qışqırır, yayır səsini.  
Bir dizin üstündə, –  
bərk durun görək,  
iki əl fırladır yer kürəsini.

1973



## CAR KƏNDİNDƏ

Bir avar evinin qonağıyam mən,  
safdı bu dağların havası kimi.  
Süfrəsi açıqdı birinci gündən,  
örtülmür, evinin qapısı kimi.

Məni valeh edən söhbəti deyil,  
üzündə boz gördüm, səsini iliq.  
Hökmlə danışmaq adəti deyil,  
bəlkə qanındadır alicənablıq.

Gözündən duyulur fikri, xiffəti,  
bir şəkil göstərir:  
– İtirdik onu.  
Dünyanın yox imiş dağ xasiyyəti,  
aldı əlimizdən o dağ oğlunu.

Göylər guruldadı nağara kimi,  
səs düşdü dağlardan-daqlara kimi.  
Şimşəklər oynadı “Qaytağı” üstə,  
yüz yerdən çatladı gøy,  
Cara kimi.

Qalır xatirimdə avar süfrəsi,  
bir ağac altında bir dünya söhbət.  
Car kəndi dünyanın bir dağ zirvəsi,  
bir də duz-çörəyə halal sədaqət.

1979



## **SEYX ŞAMİL**

*Məmməd Murada*

Rəvayətdi.  
Deyirlər ki, o bir kərə,  
yiğib gizli əmr eləyib müridlərə.  
—Bir dustağın görünüşünə, — deyib əgər,  
adam salsa ya keşikçi, ya bir nəfər  
hər kim olsa,  
yüz çubuqluq cəzası var.  
Şeyxin də öz məramı var, əsası var.

Gedib Şeyxin anasını axtarırlar,  
gecə-gündüz yalvarırlar-yaxarırlar.  
Elə olur, bir adamı arvad səssiz,  
buraxdırır,  
öz oğlundan icazəsiz.

Şeyxin yaxın, sədaqətli müridləri  
elə o gün çatdırırlar bu xəbəri.  
Susmaq olmaz, cəza Şeyxin cəzasıdı,  
döymək olmaz, ana Şeyxin anasıdı.  
Fikirləşir müridləri, Şeyxin özü,  
ürəklərdə xəyanətin odu-közü.

Anasını döydürsə Şeyx?  
Düşər səsə,  
öz hökmünü pozasıdır, döydürməsə.  
Söz-söhbətlər gəzir dağlar diyarını,  
Hamı Şeyxin gözləyir son qərarını.  
Ana-oğul üz-üzədir,  
Hökm qəti!  
Bağışlasın?!  
Kim eləsin bu cürəti.  
Siz anamın əvəzinə, — deyir, — İmam,  
yüz çubuğu mənə vurun... mən oğluyam.



Bu söhbəti bir məclisdə danışdır,  
elə bildim taleyimə qarışdır.  
Oğul gördüm, anasına biganədir,  
ana gördüm oğul üçün divanədir.  
Onda dedim mən, ananın haqqı vardı,  
oğul ana qarşısında günahkardı.

1979

## MANIFEST

Ey arxasız,  
tapşırıqsız,  
filankəssiz,  
pillə-pillə,  
amma səssiz  
yüksələnlər!  
Pay-piyada yol gələnlər!  
Taniyirdim  
mən bir para aspirantı,  
sonra dosent,  
bir az sonra  
professor adı aldı.  
Diplom üçün,  
bir ad üçün  
adımızı danırdılar,  
aldadıb aldanırdılar,  
rüşvətə öyrənirdilər,  
əslində dilənirdilər,  
iy verib iyənirdilər.  
İcrakomun sədriyidilər,  
maarif müdürüyidilər,  
aşxanadan gəlmisdilər,  
ordan-burdan gəlmisdilər —  
amma nadan gəlmisdilər.



Onlar dözə bilməzdilər  
elmin doğma əzabına.  
Qohumların,  
tanışlarn hesabına  
qonaqlıqlar verə-verə,  
girə-girə,  
çıxa-çıxa  
"yetişdilər".  
İntriqant,  
aravuran,  
sitatları əzbər bilən,  
adamları hədələyən,  
şöhrətlinin  
taleyinə qarışanlar,  
nüfuzuna daraşanlar,  
şlyapalar, portfellər!  
Ürəyimdə əsdi yellər,  
eh, ilhamım hədər oldu,  
heyf, nəğməm kədər oldu...

1979

## YAXŞILIQ

*Sair Tofiq Mahmuda*

Bayquş ulayırdı pis nəfəsiylə,  
dünya sarsılırdı dar bir otaqda.  
Lənətə gəlmisin bədbəxt səsiylə  
vahimə basırdı məni yataqda.

İrəli yeridin, qarşı gələrək,  
bir az tələsdin də, qorxdun ki, uça, —  
sən hardan tapdinsa,  
əlində çörək  
— şairdi, rəhm elə dedin, bayquşa.



Oyandım yuxudan səhərə yaxın,  
fikrimi gizlicə danışmaq üçün.  
Yuxuda gördüyüm bu yaxşılığın  
həyata çağırdı yaşamaq üçün.

1979

## NƏĞMƏ

*Universitetin bir qrup alimi  
"Müasir Azərbaycan dili" əsərinə  
görə Respublika Dövlət mükafatı  
layiq görülmüşdür.*

Müəllif

Qızışdı gah şahlar, gah xəlifələr,  
dağıldı min illik mədəniyyətim.  
Yadların xeyrinə dolaşdı illər,  
min il gizli qaldı sözüm, söhbətim.

Adımız pozuldu adlar içindən,  
alışdı torpaq da, su da, dəniz də.  
Biz keçdik alovlar, odlar içindən,  
odlarda bərkidi iradəmiz də.

Axdı sellər kimi min oğul qanı,  
qırmızı don geydi üfüqdə səhər.  
Yazıldı tarixə Babək üsyani,  
qırılan biz olduq,  
qalan — özgələr.

Yaratdıq ərəbin, farsın dilində,  
Düşdük kitablara kimin adıyla?  
Xaqani doğuldu Şirvan elində,  
Nizami parladı istedadıyla.



Dil xalqın verdiyi ən böyük əsər,  
onun qoynu isti, qanı təmizdi.  
Adicə "vurğular", ya "ışarələr"  
minillik mənəvi sərvətimizdi.

Bir də hallandırın "dərəni", "düzü",  
sizin söhbətiniz mənə gərəkdi.  
"Söz"dən, "şəkilçi"dən danışmaq özü  
xalqın varlığından bəhs eləməkdi.

Onda Nəsiminin ənəlhəq səsi,  
qəmi, naləsi var onda anamın.  
Onda — müğamatın ilk zənguləsi,  
Himni də səslənir Respublikamin.

Bu dildə nə xoşdu nəğmə oxumaq,  
sevmək, kürsülərdən nitq eləmək də.  
Adı salam vermək, ya salam almaq,  
ülfətə çağırır dil də, ürək də.

Var olsun eşqiniz, məhəbbətiniz,  
sevinir yazdıqca əlimdə qələm.  
Bir xalqın dilini tədqiq edən siz, —  
necə xoşbəxtəm ki, —

Şairi mənəm...

1979

### “HAMİLƏLİK”

“Hamiləlik” qanunuyla  
ömr edirik bu dünyada.  
Elə bil ki, yol gəlirik,  
yol gedirik bu dünyada.  
Məndən sənə, səndən ona,  
ondan ona keçir həyat.



Bu möcüzə demə nədir.  
Dünya özü özünə də hamilədir.  
Ən qüdrətli çevrilişdi,  
ən silahlı inqilabdı,  
ən işıqlı intibahdı,  
köhnəlikdən yeniliyə addamaqdı,  
bir bədəndə uçulmaqdı hamiləlik.  
Yaşadıqca ağrımaqdı,  
ağrıdıqca yaşamaqdı hamiləlik.  
Hansi torpaq, ya hansi xalq  
hamiləsə... yaşayacaq.

1973

### VAXTSIZ ƏCƏL

*“Vaxtsız əcəl, məndən uzaq dayan, dur,  
qürbət eldə can vermərəm ölümə...  
Qılincını məndən uzaq dolandır,  
onu bil ki, qələm aldım əlimə,  
qürbət eldə can vermərəm ölümə...”*

Pekin. Xəstəxana. Noyabr ayı,  
Əlli beşinci il... yazdı qələmi.  
Min qəlb oyatdı bir qəlb harayı,  
Qəmlərdən ağırmış bir şair qəmi!

Yenə yada düşüb eli-obası,  
Könlü Kür çayının sorağındadı.  
Bir bax, təzə şeirin təzə misrası  
Astaca tərpənən dodağındadı.

Hələ yazılmamış şirin sözləri,  
Dərman yanındadı, yorğan üstündə.  
Dikilib qalmışdı iri gözləri  
Çinli dostlarının xırda gözündə.



Dünən birnəfəsə dastan oxudu,  
Ah, necə töyüyür indi o nəfəs!  
Londonda lordlara meydan oxudu,  
Qazax ləhcəsində "Ayə!" deyən kəs!

Şikayət elədin vaxtsız əcəldən,  
Hələ bir sinənin min sözü qaldı.  
Şairim, yüz il də yaşasaydın sən  
Ölümün yenə də vaxtsız olardı.

1961

### HÜNƏRLƏ YANASI

Baxışın necə saf, necə təmizdi,  
dağlıdı xəyalım duman, sis kimi.  
Gözəllik özü də sərvətimizdi,  
taxılımız kimi, neftimiz kimi.

Təzə bir təbəssüm,  
gözəl bir bədən  
qoy elə, ölkəyə bir zinət olsun.  
Gərək öz hüsнüylə fəxr etsin vətən,  
gərək gözəlliyyə nəzarət olsun.  
Eşqdən ürəklərdə dərin iz qalar,  
odlara düşsə də o, şərə düşməz.  
Gözəlsiz millət də igidsiz qalar,  
qəhrəman sevgisiz dillərə düşməz.  
Zövqsüz deməsin bizə gələcək,  
ürəyə məlhəmdi bu duyğu, bu hiss.  
Nə vaxt müsabiqə keçiriləcək,  
nə vaxt tanınacaq qız gözəlimiz?!  
Gərək gözəlin də büstü qoyulsun,  
hüsн də hünərlə yanaşı dursun.

1973



## ÜZÜ BAKIYA

*Sərdar Əsədin xatirəsinə*

Şahanə,  
pərvanə,  
divanə  
bir Ana!  
Gördüm o bədbəxti  
oğlunun yasında,  
ağlayıb-ağlayıb  
susanda.  
Dedilər o yaz, yay,  
payız, qış  
üzü hey Bakıya yatarmış.  
Eh, Bakı! —  
qibləymis guya ki,  
oğlunun yolunu gözlərmiş  
hər səhər, hər axşam.  
Deyərmiş: gələcək  
dərdisin alındığım, —  
mən üzü Bakıya yatıram.  
"Gəlmədi"  
xəbəri yetişdi Anaya.  
Yüyürdü —  
ürəyi qanaya-qanaya.  
Oğlunun tabutu başında  
ağladı.  
Haminin dilini bağladı.  
Öz dili açıldı ananın,  
xəbəri yox idi övladın:  
"Mən üzü Bakıya yatırdım,  
geçələr.  
Haraya gedir o "bəxtəvər."  
Qaytarın,  
qoymayın,  
dinin, ay camaat!"



Getməyin, dönün, ay camaat!..."  
Beləcə bir səhnə  
yaratdı təbiət.  
Ağladı təbiət,  
ağlatdı təbiət.  
Sonra bir məzarı  
artdı bu dunyanın.  
Üzünü Bakıya qoydular  
Ananın.

1976

### KİTABXANANIN OXU ZALINDA

Mən inadcıl gözəl ilə danışıram bayaqdan,  
bir tələbə narazıdı, mənə baxır arabır.  
Mən bilirom:  
imtahana hazırlaşır o cavan,  
imtahanda kəsilərəm...  
mən bu saat,  
o bilmir.

1967

\*  
\* \* \*

Şekspirin əsəri  
tamaşaşa qoyuldu,  
nə məqalə yazıldı,  
nə bir söz deyən oldu.  
Müasir bir əsəri  
gətirdilər səhnəyə,  
məşqindən başladılar  
ona tərif deməyə.



## "YÜZ İLİN" SÖHBƏTİ

Arvad: Yadindamı, qara tut,  
cığır, dəyirman arxi?  
Ər: Yadımdan çıxıb tamam,  
bir də... nə olsun, axı?  
Arvad: Qorxuzardın hey məni,  
bir qızıl üzük kimi  
gizlədərdin hamidan.  
  
Ər: Yadımdadı, doğurdan.  
Arvad: Nə elçi göndərdiniz,  
nə də bir yol atamın  
qapısını açdırınız,  
götürdüñüz, qaçdırınız.  
Ər: . . . . .  
Arvad: Əli oldu sonradan,  
Həsən oldu sonradan,  
Süsən oldu sonradan.  
Ər: Elə hey deyinirsən,  
elə boş danışırsan.  
Arvad: . . . . .  
Onların söhbətinə  
nəvələr piçıldışır.  
Altmışı ötürüb  
Arvad hələ "deyinir,"  
yazıq... "boş-boş" danışır...

1970



**“DİVANƏ”**

Ağ birçəkli, qara şallı  
bir zavallı.  
Üzü qırış, alnı qırış.  
Üzündəki, alnındaki  
izlər ilə axıb gedər,  
saçlarına  
yağan yağış.  
Tanimayır filan kimdi,  
kim nə zaman qonşu olub,  
taniş olub.  
Tanıldığı: qəbristanda  
bir məzarın daşı olub.  
Dirilərdən narazıdır:  
çox danışsa,  
söylənlərlər.  
Ölülərdən razıdı ki,  
nə danışır,  
“dinləyirlər.”  
Nə zamandı haraylamır  
bir səs onu,  
demir "Ana!"  
O zamandan yer üzünүн  
səsi-küyü  
bir tabutda dəfn olunub  
qəbristana.  
İnsanlardan kömək uman  
insanlara biganədi.  
Deyirlər ki, o dəlidi,  
divanədi.  
O deyir ki, mən yanmiram  
varım üçün,  
yoxum üçün;  
Qarnım yanır məzardakı  
oğlum üçün!



Aman!.. sözə fikir verin,  
dahiyənə bir kəlama  
deyirlər ki, gülməlidir.  
Deyirlər ki, o dəlidi.  
O deyir ki,  
kim baxıbdi, balama kim,  
deyin kimdi?  
Gəlsin onun gözlərində  
görüm indi,  
tapım onu.  
Gülüşürlər...  
Deyirlər ki, nə deməkdi,  
nə sözdü bu?  
Darixırlar, "qovlayırlar"  
o gələndə.  
Dünən ona süfrə açan  
bir gəlin də,  
bu gün ona qapı açmır  
o gələndə.  
Eh, yüz adda çağrırlardı  
bir zamanlar:  
ona "Ana" deyərdilər,  
"Xala", "Bibi" deyərdilər.  
İndi yalnız bir adı var.  
Elə bil ki,  
o anadan belə olub,  
o anadan dəli olub.  
Ay insanlar...  
Ay mənimlə hörmət ilə  
əl tutanlar,  
istiqanlı görüşənlər,  
ortaya bir söz tullayıb  
gülüşənlər!



Mən başqa bir divanəlik  
gördüm sizdə:  
haraylara biganəlik,  
fəryadlara biganəlik,  
gördüm sizdə.  
Bir bədbəxtin taleyinə  
mən istehza  
gördüm sizdə.  
Görün, kimi diligödək,  
diliqısa  
gördüm sizdə.  
Kimsəsizə kömək durmaq  
adətiniz  
hanı sizin?  
Mənimlə əl tutan kəslər,  
bəs əl tutmaq adətiniz  
hanı sizin?  
Sizin açıq süfrələrdə  
çörək kəssəm,  
haram olar.  
Üzünüzdə gördüyüm bu  
gülüşünüz,  
ürəyimdə yaram olar...  
Divanəni  
tapın mənə,  
biganəni tapın mənə.  
Yalnız ona, ona sırdası  
olum barı.  
Məni görüb qoy danışsın,  
qoy ağlasın.  
Əriyim mən,  
iki gözdə bir gilə yaş  
olum barı.

1968



**CƏNNƏT –  
CƏHƏNNƏM**

Deyirlər cəhənnəmi,  
cənnəti var  
aləmin.  
Bu — sənsiz və səninlə! —  
belə bir şeydi yəqin...

1973

**ALOV**

Tonqal yanır,  
alov qalxır dilim-dilim.  
Mənim gülüm,  
elə bil ki, alov sənsən.  
Rəqs edirsən  
gün altında yanın çılpaq  
bədəninlə  
səhər-səhər.  
Südlə qanı qarışdırıb  
bədəninə sürtübdülər.  
Külək vurur, —  
əyilirsən, düzəlirsən,  
necə əyri... necə düzsən!  
Yoxsa, yoxsa, sümüksüsən?!  
Yenə qalxıb ucalırsan.  
Sənə bir vaxt demişdim mən, —  
sən alovsan!

1973



## **YUXULAR**

Açıdım ürəyimi sənə yuxuda,  
yuxudakı kimi olsan həyatda –  
Her şeyi deyərdim üzünə bir-bir.  
Amma qəribədir, lap qəribədir,  
başqadır həyat,  
Yuxular tərsinə yozulur, heyhat!

1973

## **BULUDLARDAN YUXARIDA**

Təyyarədə işıq yandı  
buludlardan yuxarıda.  
Göy bir az da işıqlandı  
buludlardan yuxarıda.  
Nə çisək var  
nə duman var,  
nə həyatdan bir nişan var,  
bir əbədi kəhkəşan var  
buludlardan yuxarıda.  
Eh, uçuram nə müddətdi,-  
qəriblikdi, sükunətdi,  
bir qəribə rəvayətdi  
buludlardan yuxarıda.  
Bir xoş səsə nə həssasam:  
ah, çatarmı görən səsim,  
səni burdan haraylasam.

1978



## MUĞAYAT OL

İki dəfə salam verdin,  
yüz dəfə sağ-salamat ol.  
Bir xəstən var, ərköyündü,  
həkim, özün muğayat ol.

İynən dəmir, canım ətdi.  
—Ağrıyırmı?  
—Yox, babətdi.  
Bildin ki, bu, nəzakətdi,  
Gülümsədin, səni şad ol.

Baxışların həyalıdı,  
ayaqların sayalıdı.  
Əlin-ağzın dualıdı,  
qalx, Nəriman, bir babat ol.

## OXUYURUQ

Budaqda bir quş oxuyur,  
xoş səsi var.  
Nəğməsində naləsi var:  
"Büyü, büy!"  
Fikirindən nəsə çıxıb  
yazıq quşun,  
mənbihuşa o bihuşun.  
"Büyü, büy!"  
Səs yayılır dağ çayının  
sahiliylə.  
Gör yadına nələr salır  
quş diliylə:  
gəlib sizə dəyəsiydim,  
məzuniyyət götürürəm, —



deyəsiydim,  
sənə qulaq asasıydım,  
saçlarında əl gəzdirib  
susasıydım,  
ərköyünlük edəsiydim,  
sən dünyasan, –  
mən dünyanın qıtəsiydim...  
Quş budaqda,  
mən torpaqda  
oxuyurduq: "Büyü, büy!".

1979

**HƏRƏMİZ  
BİR CÜRƏ XOSBƏXTİK,  
QARDAŞIM**

Mən sevdim, sən aldin  
o qızı, qardaşım.  
Bir qəlbə sevgisi yaşayır,  
bir qəlbə qayğısı,  
qardaşım.  
Sən adı ər oldun,  
mən gördüm  
o hüsnü, surəti.  
Hər kəsin taleyi, qisməti!  
Mən sənə səadət dilədim,  
içimdə ağladım, inlədim.  
Təmkinli göründüm,  
ayağın altında “əzildim”,  
“süründüm”.  
Güldüm də mən arsız,  
gülüşüm,  
baxışım —  
hamısı mənasız.



Doğmaliq aradım səsində,  
mən əvvəl o qızı sevirdim,  
mən sevdim səni də.  
Hərəmiz bir cürə  
xoşbəxtik, qardaşım!  
Hərəmiz bir cürə  
bədbəxtik, qardaşım!  
Desələr, xoşbəxt var dünyada,  
inanma!  
Desələr, bədbəxt var dünyada,  
inanma!  
Mən gördüm bir bəxt var dünyada, —  
özün bil, inan, ya inanma.

1979

### AĞIRLIQ

Bir vaxt imtahana çəkdilər bizi,  
“məhkəmə” qurdular... dözdük birtəhər.  
Dağıtmaq istədi ailəmizi  
sən açan süfrədə çörək kəsənlər.  
Səni telefona çağırıb hərdən,  
bayramlar gəlməmiş təbrik eləyən  
filankəs,  
adını çəkməyə dəyməz.

Sənə dedilər ki, dedilər ki, bil, —  
ərin bir qadınla...  
ey dili-qafıl...  
Qaldı ürəyində əbədi bir xal,  
neyləyim, xəbisin dünyası dardı.  
Ağırı gözündə gördüyüüm sual,  
dilinlə desəydin, yüngül olardı.

1979

## O VAXT YAŞID İDİK

Biz nə vaxt ayrıldıq?.. o vaxtdan bəri,  
səni yuxularda görürəm yalnız.  
Yenə eşidirəm o gülüşləri,  
qalib o əvvəlki baxışlarımız.

Yenə başındakı o örpək durur,  
mən də hey dururam sənin yanında.  
Yaxanda sancaqlı kəpənək durur,  
durur əynindəki ipək donun da.

Əlində təzəcə yonulmuş qələm,  
o boy, o buxun da necə var, elə.  
Mən də filoloji fakültədəyəm,  
iyirmi ildi ki, dərs gedir hələ.

Yenə eşidirəm tanış bir səsi,  
doğma da deyildi, yad da deyildi.  
Bitmir müəllimin mühazirəsi,  
eşiyə zəng olmur iyirmi ildi.

Dəftərlər içində bir dəftər durur,  
o daha açılmır, yazılımrıancaq.  
Durur o çinarlar, o şəhər durur\*,  
necə görmüşdümsə, iyirmi il qabaq.

O vaxtdan elə bil dayanıbdı vaxt,  
daha dövr eləmir bu aləm indi.  
O vaxt yaşıd idik... sən işə bir bax,  
səndən iyirmi yaş böyüyəm indi.

1978

\* Şairin oxuduğu Gəncə şəhəri nəzərdə tutulur (red.)



## DÜNYA

Sənin məndə əzabların,  
mənim səndə gözüm qaldı.  
Sən dinmədin mən dinəndə,  
deyiləsi sözüm qaldı.

Yaşadıqca sevdi könül,  
döşdə lalə, çəməndə gül.  
Zəmilərdə dolu sünbül,  
tənəklərdə üzüm qaldı.

Məclislərdə söz-söhbətim,  
uzaq-yaxın səyahətim.  
Bir az ərkim, səadətim,  
bir az umu-küsüm qaldı.

Kimi gəldi, yedi, yatdı,  
kimi quşa güllə atdı.  
Yaş əlliyə gəldi çatdı,  
keçdim... səndə yüzüm qaldı.

1981

## OĞUL

Məndən inciyirsən, söz demək olmur,  
mən sənin atanam, ananam, oğul.  
Səni danlayıram sənin xətrinə,  
yandıran deyiləm, yananam, oğul.

Ana olmayanda, ata tək qalır,  
unu ələyirlər, bir kəpək qalır.



İp əldə darta-dart, çəkə-çək qalır,  
çəkmə qırılanam, sinanam, oğul.

Mən ağıl vermirəm, aqlına qurban,  
qara saçlarıym ağına qurban.  
Ana xiffətin var, mən ona qurban,  
mən də Sarasızam, — Sənanam, oğul.

### “SÜBUT ELƏDİ...”

Biri sübut elədi,  
qatıq qaradır, dedi,  
günəş bombozdu, dedi.  
Dedi: dəmir içməli,  
ağacsa yeməlidi,  
su əynə geyməlidi.  
Nə dedisə, az oldu,  
əvvəl etiraz oldu,  
sonra təsdiqlədilər,  
sonra təriflədilər, —  
yenilikdi, — dedilər,  
sonra adət etdilər.  
Qatığı qaraltdılar,  
günəşi bozardılar.  
Dəmir içməli oldu  
ağac yeməli oldu,  
su da geyməli oldu.  
Çətinlik oldu lakin  
bir az, dünənə kimi.  
Arada bir balaca —  
adət edənə kimi.

1968



**SƏNDƏN  
SALAM DEYƏCƏM**

Səndən salam deyəcəyəm  
o diyara —  
sən içdiyin bulaqlara,  
sən keçdiyin o izlərə,  
sən dərdiyin nərgizlərə,  
sən baxdıgın buludlara,  
əsən yelə,  
daşan selə,  
uçan quşa,  
dağa-daşa,  
bağça-bağça.  
Sənə gözəl ürək verən  
o torpağı.

1981

**İKİ HƏRİF**

Görüşdülər bir axşam,  
xətir, hörmət, ehtiram.  
Dedi birinci hərif:  
sizi tərifləmişəm,  
sizə dahi demişəm,  
məncə, düz eləmişəm.  
Güldü ikinci hərif, —  
məqalə çıxdı: tərif!  
Qaldı başqa tərəfi, —  
əsgərlikdən "saxlatdı"  
o, birinci hərifi.  
Gəldi yubiley günü,  
kürsüdən saldı haray:



Şekspirə tutdu tay  
o, ikinci hərifi,  
aşdı-daşdı tərifi.  
Yaşayırlar beləcə,  
bu hərif tərif qurur,  
o hərif kömək durur,  
millət plan doldurur.

1970

## ADƏT

Toyda oynadılar, ürək açdılar,  
sonra gecəyari dağılışdilar.  
Yolda gileyləndi biri əlbəəl;  
– Qız çörək yeyirdi.  
– Mən ölüm?  
– Sən öl!  
– Oğlanı görmüşdüm neçə il əvvəl, —  
gəzənin biriydi.  
– Mən ölüm?  
– Sən ölü?  
– Onlar evlənsə də yaşayan deyil.  
Qız on yaş böyükdü.  
– Mən ölüm?  
– Sən ölü?  
Ölməyin, ölməyin, yazılıqsınız siz,  
ölsün birdəfəlik bu adətiniz.

1970



## RƏNG, SƏS

(rəvayət)

Başqa ad vermirəm, çäqqal çäqqaldı,  
pəncəsi üstündə qalxdı xəlvəti.  
Başını boyaqçı küpünə saldı,  
nə axtarirdısa bir şey görmədi.  
Bütün üzü-gözü rəngə bulaşdı,  
yığıb quyruğunu meşəyə qaçdı.

Çäqqalı meşədə tanımadı Şir,  
gördü ki, qəribə bir heyvan gəlir.  
Bir addım atmamış zolaqlı Pələng,  
qurudu yerində onu görəntək.  
Çäqqal duyub bunu təmkinlə gəldi,  
qəzəblə yeridi və kinlə gəldi.  
Şir geri çekildi, Pələng dinmədi.  
O, sonra hökm etdi Pələngə, Şirə,  
qoydu çäqqalları ən böyük yerə.  
Söhbəti düz gəldi çäqqallar ilə,  
Pələnglə danışdı çäqqal dililə.

Çäqqallar acanda o da uladı,  
Adətdi, gizlədə bilmədi bunu.  
Pələng başa düşdü, Şir də anladı,  
o gün bədənindən ayrıldı boynu.

Gərək aldatmasın rənglər heç kəsi,  
Seçilsin çäqqalin rəngilə səsi...

1961



**"HEÇ KƏSƏ OXŞAMAYIN..."**

Heş kəsə oxşamayın, —  
deyə-deyə  
sonradan,  
özünü tələb etdi  
o, axırda hamidan.

1970

**"GÜL QÖNÇƏLİYİNDƏ  
XAR İLƏNDİ..."**

“Gül qönçəliyində xar iləndi,  
açılanda özgə yar iləndi...”

Mən qulaq asıram, deyin bir qədər,  
bu necə güldü ki, saralıb solmaz.  
Gəlsin sağlığında ölü şairlər,  
qoca Füzulini dirləsin bir az.

1970

**YALNIZ ZƏFƏRLƏ**

Ey eşqim, vüqarım, sənətim, canım,  
Ana çağırduğum Azərbaycanım.  
Açıb qollarımı mehri-ülfətlə,  
bağrıma basıram səni hörmətlə.

Sən də, ey adıyla fərəhləndiyim,  
şanlı sədasiyla ürəkləndiyim,  
Xalqımın istəkli, əziz övladı,  
şerimin, sözümün qolu-qanadı,



sənin hər istəyin, sənin hər arzun,  
həyatda qoy şöhrət çələngin olsun.

Qaldırdın adını bu məmləkətin,  
eşqin müqəddəsdi, südün təmizdi.  
Mənim taleyimdi sənin şöhrətin,  
tarixdə tarixi mərhələmizdi.

Gəlin, addımlayaq sıx cərgələrlə,  
gəlin qabaqlayaq dövrü, zamani.  
Daim alqışlayaq yalnız zəfərlə,  
ana dediyimiz Azərbaycanı.

1978

## GƏLİN DÜNYA

*“Biz indi iki nəfərik”*  
(Hamilə gəlinin dedikləri)

Onlar iki nəfərdilər,  
dünyada bəxtəvərdilər.  
Biri hələ bu dünyadan  
bixəbərdi,  
amma o da bəxtəvərdi.  
Mat qalıbdı biri hələ,  
o birinin belə sirli  
gəlişinə.  
Qulaq asır əllərilə  
nəfəsinə,  
səadəti belə yaxın  
görməsinə!  
Eh, bu hələ harasıdı!  
Dünya onun, o adsızın  
dünyasıdı,



iki qol var, qulluğunda  
durasıdı,  
iki göz var, qara gözlər,  
onu səslər.  
Gün görməmiş bir ağ sinə,  
ayaq altında döşənəcək  
hər gün onun həvəsinə.  
Sahibi o olacaqdı  
mən sevdiyim bir gözəlin.  
Mən bir xeyir-duaçıyam,  
dünya – gəlin!  
Qədəm qoyur gəlin dünya  
bir anlığa, –  
gəlinlikdən qadınlığa,  
qadınlıqdan analığa.  
Ayaq açan məhəbbətdi.  
Muraz üstə qərar tutub  
yer kürəsi, səadətdi.

April, 1979

ACİZLİK

Acizlik —  
uşağı, qadını  
incitmək, ya döymək.  
Sevgidə, sevdada  
məsləhət istəmək.  
Acizlik —  
gənc ikən xatırə danışmaq,  
daima arzuyla yaşamaq.  
Daima dünənlə öyünmək özü də,  
təkcə qol zoruna güvənmək özü də.  
Daima kiminsə oduna yanmaq da  
və məni danmaq da!

1970

## XARİCİ QONAQ

Susur bir xarici, gözündə eynək,  
baxıb Natəvanın daş heykəlinə.  
Hörmətlə baş əyir fikrə gedərək,  
başı kəlağaylı şair gəlinə.

Qəlbində, ruhunda başqa həyəcan,  
bilmirəm, bu yeri kim nişan verib.  
Danışmaq istəyir heykəl Natəvan,  
sağ olsun o kəs ki, daşa can verib.

Yazır dəftərində xarici qonaq,  
suallar verdikcə gedir dərinə.  
Deyir, heyran qoyub onu bu torpaq,  
sənsə mat qoyubsan,  
Natəvan nənə.

Yanından nə qədər keçmişəm sənin,  
dönüb baxmamışam ayaq saxlayıb.  
Qonaq gətiribdi bu dəfə məni,  
heykəlin önündə qonaq saxlayıb.

Baxıram hüsnünə bayaqdan bəri,  
Hər sözün qiymətli bir yadigarmış.  
Dünyanın nə belə qadın şairi  
nə belə bir qadın  
gözəli varmış.

Görün nələr deyir o surət, o üz,  
mənim şöhrətimdi o zərif hünər.  
Adı görünürük bəzən özümüz,  
özgənin dediyi  
bir söz qədər...



## BİÇİNÇİLƏR

Yenicə qızarır dan yeri hələ,  
yazılır elə bil göyün sinəsi.  
Gör necə söykənib sünbül-sünbülə,  
çöllərə səpilib – qızıl dənəsi.

Bərəkət qoxuyur üzümə çöllər,  
dəniz zəmilərdə kombayın – ada.  
Dünən ekranlarda göstərirdilər,  
bizim taxıl yiğan cavanları da.

Bu şöhrət, bu ad-san halaldır, halal,  
qoy hər kəs göstərsin öz hünərini.  
Amma bir anlığa mehriban xəyal  
xeyli uzaqlara apardı məni.

Kənddə biçinçilər neçə il qabaq,  
danüzü bir yerə yiğşardılar.  
Əllərdə bağlama, bellərdə oraq,  
bu kənddən o kəndə axışardılar.

Onların yanında mən böyümüşəm,  
bizim oylaqlarda – aran yerində.  
Mən də vəl üstündə taxıl döymüşəm,  
buğda sovurmuşam xırman yerində.

Gündüzün qayğısı gecəyə qalıb,  
lakin görülübdü iş sona kimi.  
Üzlər gün altında yanıb-qaralıb,  
çörəyi çöllərdən yiğana kimi.

Töküb zəmilərə istisini yay,  
çoxları yorulub yollarda qalıb.  
Göydə oraq kimi görünübdü Ay, –  
bir oraq – biçindən kənardə qalıb.



Görmədim onları mən bir əsərdə,  
könlümə demə ki, biri yad oldu.  
Adını gəzmədi məruzələrdə,  
bir "sağ ol" ən böyük mükafat oldu.

İndi nə biçinci, nə vəl, nə oraq,  
əsdilər bir mehin xoş nəfəsitək.  
Fikrimdə, zehnimdə qaldılar ancaq,  
romanın əvvəlki səhifəsitək.

### KİMƏM MƏN

Çöllər sinəsindən yol verdi mənə,  
günəş işığını bol verdi mənə.  
Söyüd kölgəsini əsirgəmədi,  
dağlar zirvəsini əsirgəmədi.  
Bulaqlar su verdi, suyundan içdim,  
körpülər yol verdi, üstündən keçdim.  
İnsanlar qayğıyla saldılar yada,  
yaşadım, böyüdüm mən bu dünyada.  
Bəs sonra...  
Sonra mən yol olmaliydim,  
günəş işığı tək bol olmaliydim.  
Çevrilib zirvəyə,  
bulağa,  
suya,  
qayğıya,  
kölgəyə,  
hissə,  
duyğuya  
“yaşatdım”, “böyüdüm” deməliyəm mən,  
deməsəm, nəçiyəm, kiməm, nəyəm mən?!.



## **AYIRIR**

*Müəllimim və unudulmaz  
dostum Mir Cəlalın xatirəsinə*

Namərd imiş zalim əcəl dünyada,  
bizi səndən, səni bizdən ayırır.  
Çiyinləri yanaşdırır mizanla,  
dost əlini əlimizdən ayırır.

Xoşxasiyyət, açıqqabaq, gülərüz,  
unudulmaz söhbətimiz, sözümüz.  
Zaman keçir, başqalaşır dərə, düz,  
ot göyərir, yolu izdən ayırır.

Ayrılıraq, bu əbədi olsa da,  
hörmət gördüm o sənətə, o ada.  
Sən qalırsan, dünya qalır dünyada,  
səni ancaq tale gözdən ayırır.

*29 sentyabr, 1978*

## **HƏR YAŞDA**

Qədim kitabları gətirdim yada,  
həyat mürəkkəbdi, qanunları sərt.  
Mən gördüm, nisbidir hər şey dünyada,  
mütləq dostluq ilə,  
mütləq səadət.

Nisbidir çətinlik, xoş günün özü,  
keçir ən üzücü bir iztirab da.  
Bəzən bir natıqin qurtarır sözü,  
sonra aciz qalır hazırlıcvab da.



Yaşayır ürəkdə başqa bir həvəs,  
əsəblər köklənir arzu-kam üstə.  
Hörmətə, inama bel bağlayan kəs,  
bəzən təhqir olur bu inam üstə.

Nisbidir etibar, istedad, ilham,  
inandım həyatda mən buna qəlbən.  
Hər yaşda deyirəm ayıldım tamam,  
hər yaşda görürəm yanılmışam mən.

### **QƏBİRİSTANDA**

Daş gördüm böyrü üstə,  
daş gördüm, yatıb tamam.  
Torpağa batıb tamam.  
daşların sırrı nədi?  
Həyatda da belədi:  
adam var ki,  
baxırsan, –  
yeriyir ayaq üstə,  
amma böyrü üstədi.  
Yoxdu həyat əsəri,  
uçub, yoxdu xəbəri,  
batıb, yoxdu xəbəri.

1960

### **AFTOQRAF**

Sinəm doludur, inan, –  
yazdığını yox, gülüm,  
yaza bilmədiyimi  
oxu, bu yazılıardan.



## HƏSƏNZADƏ

*“Hörmətli yoldaş... “Literaturnaya qazeta”da Həsənzadə soyadlı müəllifin bir neçə şeirini oxudum. Stalingrad uğrunda vuruş maların əvvəlindən axırınadək, Paulüs başda olmaqla alman ordusunun qərargahını əsir alanadək... 38-ci motoatıcı briqadada topçuzabit, batareya komandiri Həsənzadə qulluq edirdi...”*

Bir məktubdan

Mən keçmədim  
cəbhələrin alovundan,  
siranızda görünmədim,  
səngərlərdə sürünmədim,  
toz-torpağa bürünmədim, –  
uşaq oldum mən o zaman.  
Nə boz şinel geydim o vaxt,  
nə boz papaq.  
Bir dəftərə yazılmadı  
adım o vaxt,  
yaşım o vaxt.  
Amma dostum,  
uşağıñ da ürəyi var.  
Unudulmur  
yadımıza həkk olanlar.  
Bizim Poylu vağzalında  
qatarların  
qişqıraraq keçməsini  
unutmadım.  
Məktubların  
qanad açıb uçmasını  
unutmadım.  
Kimi göydə,  
kimi yerdə haqlayırıdı.  
Qatar gedir,  
zaman ayaq saxlayırıdı.



Gözün aydın, – deyə-deyə  
gözlərini silirdilər.  
Gülənlər ağlayırdılar,  
ağlayanlar gülürdülər.  
Bir ağbirçək, bir tək qarı,  
hey ölçürdü o yolları.  
Hey gedirdi, hey gəlirdi,  
Söz deyəndə köyrəlirdi,  
qatarları çağırırdı,  
səsləyirdi.  
Oğlu ona yazmışdı ki,  
gələcəyəm, –  
gözləyirdi.  
Sonra bildim:  
səngər nəymış,  
dava nəymış.  
Nəğməmizin nəqəratı  
qatarların səsindəymiş.  
Bəlkə odur Həsənzadə?  
Bəlkə odur?  
Bəlkə elə  
o qarının tək oğludur  
Paulüsü əsir alan,  
düz otuz il yadda qalan,  
sənin dostun, mənim ellim  
o qəhrəman?!.  
Mən bilmirəm  
o ağıbirçək ölüb, sağdı?  
Bəlkə bir gün  
Həsənzadə qayıdacaq,  
mögüzələr olacaqdı.  
Bu şerimdə yaşa mənim,  
yaşa, ellim!  
Sərlövhədə səni yazdım:  
Həsənzadə.  
Hünər sənin, imza mənim,  
yaşa, ellim,  
Həsənzadə...



## XƏBƏRLƏŞİRLƏR

İnsanlar səpilib bütün yollara,  
ürəklər doludu arzuyla, kamla.  
Harda biz olmuruq,  
xəlvətdi ora,  
elə ki, biz getdik, dolur adamla.

Qəsdən qarşımıza bir tanış çıxır,  
ya bir qonşu çıxır...  
düz şərtləşirlər.

Biri maraqlanır, biri hey baxır,  
elə bil hardasa xəbərləşirlər.  
Dolaşır bu dəmdə qəsdən ayağım,  
dayanıb baxıram ulduza, aya.  
Sənin saçlarını siğallamağım,  
hər dəfə beləcə, qalır sonraya.

## “KÜSÜLÜLƏR”

Bir ailə tanıyıram,  
yaşayırlar,  
ər-arvaddı.  
İkisi də bir babatdı.  
Yaşayırlar bir ünvanda,  
bir otaqda, bir eyvanda.  
Bir qapıya qəzet gəlir,  
dərman gəlir,  
həkim gəlir,  
loğman gəlir.  
Nə bu onu dilləndirir,  
nə o, buna cavab verir.  
Eh, nə qədər küsüşüblər,  
dalaşıblar.



Uşaqların xatirinə  
barışiblar.  
Keçib zaman, –  
oğlan qalxıb,  
qız uçubdu yuvasından.  
Aralıqda yenə başqa  
bir söz olub, –  
ər-arvadla  
arvad-ərlə  
üz-göz olub.  
Deyirdilər ayrılıraq...  
Barışiblar, onlar yenə,  
uşaqların xatirinə.  
Oğlanın öz ailəsi,  
indi qızın öz evi var.  
Küsülülər tək qalıqlar,  
hey dalaşa-dalaşa,  
hey barışa-barışa,  
keçibdilər altmışı,  
neçə yazı, neçə qışı.  
Yaşayırlar indi yenə, –  
nəvələrin xatirinə.

### “ANA”

Mən bir “ana” tapmışam,  
əvəzsizdir ülfəti,  
sədaqəti, hörməti,  
heyif, anam görmədi.  
Yaşlarında fərqi var,  
bambaşqa talelərdi.  
Biri qürub çağdıydi,  
biri doğan səhərdi.



O — ağbirçək,  
bu — cavan.  
O, bir az yorğun idi,  
bu köyrək və mehriban.  
Onun səsi kədərli,  
bunun səsi körpədi.  
Heyif, anam görmədi...

### LERİK DAĞLARI

Quzeyində qar görünür, güneyində gül-çiçək,  
Quzey sərin, güney sərin — təzə bulaq suyutək.  
Duman gedir, duman gəlir... bura ancaq  
Lerikdi!

Ah, Lerikin qafiyəsi şəlalətək lirikdi.  
Dağ belindən gün qızarır, ona fikir verirəm:  
Nə odu var, nə istisi — dəyirmidi Ay kimi.  
Dağ belindən uzaqlarda əyri yollar görürəm  
Gah əyilir, gah düzəlir əyri axan çay kimi.  
Sazaq qalxır, yanağıma sanki soyuq əl dəyir,  
Qaya susur, dərə susur... yolum gör hardan  
düşüb!  
Mən dağları dinləyirəm, dağlar məni  
dinləyir —  
Ah, şairlə şairanə bir təbiət görüşüb...

*Lerik,  
dekabr, 1960*



## MƏNSİZ

Açdı çəmən, güldü çicək,  
Səhər-səhər qalxan külək  
Bağçalarda əsdi mənsiz.  
Körpə qızım gülə-gülə,  
Gah yan-yana, gah əl-ələ  
Anasiyla gəzdi mənsiz.

Göyərçinlər uçdu qoşa,  
Dərələrdən aşa-aşa  
Sellər-sular axdı mənsiz.  
Sürü keçdi çölü-düzü,  
Yerdə güldü insan üzü,  
Göydə şimşək çaxdı mənsiz.

Qoşa söyüd kölgə saldı,  
İnsan kimi nəfəs aldı  
Bu dağ mənsiz, qaya mənsiz.  
Heç qiymadı illər yaşa,  
Bir ömürü vurdubq başa, –  
Mən dünyayla, dünya mənsiz...

1961

## YARDIMLININ DAĞLARINA QALXIRAM

Yardımlının dağlarına qalxıram,  
Çəməni var, çicəyi var, qarı var.  
Çəməni gəz, çicəyi üz, qarı ye.  
Yardımlının bağlarına baxıram:  
Armudludu, almalıdı ağaclar.  
Armudu üz, almanın bölgəsi, ye.



Bulaq deyir:

dayan, məndən ilham al,  
Palıd deyir: ucalmışam, gör məni.  
Qaya deyir: üstümdəki çənə bax.  
Yol-iz deyir: öz izinə nəzər sal,  
Çinar deyir: qocalmışam, gör məni,  
Dərə deyir: mən dərinəm, mənə bax.

Mən baxıram... yaraşıqdı gülə gül,  
Bir quş uçur tək yarpaqlı budaqdan.  
Duman qalxır, elə bil ki, dağ yanır,  
Piçıldayır bu lövhələr elə bil.  
Yardımlıda dolanıram bayaqdan,  
Ürəyimdə qafiyələr dolanır.

*Yardımlı,  
9 dekabr, 1960*

### **“UZAĞA ÇOX GETMƏ, QAYIT, NƏRİMAN”**

*Qaynatam Seyid kişiyyət*

“Uzağa çox getmə, qayıt, Nəriman!  
Küləkli günlərin dalğası pisdi.  
Bir də necə olsa dəniz-dənizdi...”

Uzağa getsəm də qorxma, atacaq!  
Hər dalğa yerimdən qoparmaz məni.  
Hər külək tərpədib aparmaz məni,  
Fəqət başqa dalğa, başqa külək var,  
Məni qayalara, daşlara çıpar!  
Gah tufan qoparıb bu dəli külək,  
Sahilim özümdən gah uzaq olub.  
Dözmüşəm dalğaya sinə gərərək,  
Adətim içimdə bağırmaq olub!



Özüm də bilmirəm, bəzən nədirə  
Soyuyur buz kmi isti bədənim.  
Dənizin dalğası dənizdədirə,  
Öz dalğam içimdə gurlayır mənim.  
Öz dalğam, atacan, batırmasa, bil,  
Məni başqa dalğa batıran deyil.

*Buzovna, 1961*

### MƏNƏ YETİM DEMƏYİN

Dost bağında seyr edərkən,  
Taniş bir səs eşitdim mən:  
"Anasızdı, o yetimdi!"  
Mən bilmədim o kəs kimdi,  
Bərk tutuldum bu sözündən.  
Evə döndüm lap ürəksiz,  
Mənə yetim deməyin siz!

Bu sevincim gec oldu, gec!  
Mən demirəm üstündən keç.  
Ata üzü görmədim mən,  
Bir yaşında yetim ikən  
Anam yetim demədi heç.  
Məgər bunu bilmirsiniz?  
Mənə yetim deməyin siz!

Bu tək eyvan, bu daş otaq  
Sevinərdi üç il qabaq.  
İndi hər şey solub gedib.  
Mənə olan olub gedib...  
Nə desəniz, deyin, ancaq  
Qapıda da tək görsəniz,  
Mənə yetim deməyin siz!



Yenə çöllər əlvan geyir,  
Mən yazdığınım beş-on şeir  
Yavaş-yavaş dil açdıqca,  
Oymaq-oymaq dolaşdıqca  
Vətən mənə oğul deyir.  
Qoy dil açsın hər nəgməmiz,  
Mənə yetim deməyin siz!

Poylu stansiyasi, 1957

SƏS ANAMIN SƏSİDİ...

### *Hind havalarını dinlərkən*

1960

\*  
\* \* \*

"Gəncdi... ağarmayıb hələ bir saçı,  
gəncdi... nə görübdü hələ dünyada,  
otuza çatmayıb hələ heç yaşı..."

Bunları eşitmək, çox xoş olsa da,  
bu sözlə könlümü heç vaxt almayın,  
bu sözlə yerimi rahat salmayın.  
İndi tufan olub mən əsməliyəm,  
indi hamidan çox tələsməliyəm...

1961

## ƏGƏR

Yaxşılığın —

başa qaxmaq üçündüsə,  
ya qaşqabaq üçündüsə,  
eləmə heç.

Məsləhətin,  
ya niyyətin —

yada salmaq üçündüsə,  
diləmə heç.

Bir xoş sözün —

sonra minnət üçündüsə  
söz demə heç.

Ya xoş üzün —

başqa məqsəd üçündüsə  
göstərmə heç.



## **ALA PİŞİK**

Sən nə mötbərsən, ay ala pişik,  
salam, “hacı” pişik, “kərbəla” pişik!  
Deyirlər, Məhəmməd Əleyhissəlam,  
oyadıb, yuxuna qatmayıb haram.  
Kəsib çuxasının bir tərəfini,  
qoruyub sənin də şan-şərəfini.  
İndi televizor sənə yer verir,  
yeyib gərnəşirsən, onu göstərir.  
Bığını yalayıb tumarlanırsan,  
xumar qucaqlarda xumarlanırsan.  
O hansı şöbədi, belə şən keçir? -  
bizimki ədəbi şöbədən keçir.

Şeir demək üçün bir imkan olmur,  
miyoldamaq üçün doyunca, buyur!  
Pişiklər səsinə qulaq asacaq,  
mənə miyoldamaq öyrətmə ancaq.

*Yanvar, 1993*

## **CƏBHƏ BAYATILARI**

Oxuma, sarı bülbül,  
itirdim yarı, bülbül.  
Burda mən qərib oldum,  
ŞUŞADA Xarı bülbül.

A dağlar, ulu dağlar,  
kəsdiniz yolu, dağlar.  
Əvvəl çeşməli-sulu,  
indi qorxulu dağlar.



KƏMƏRLİDƏN verdilər,  
Meşə, mədən verdilər.  
Erməni yer istədi,  
bunlar vətən verdilər.

Qonşum erməni oldu,  
dedi yer mənim oldu.  
And içdim, “qardaş” dedim,  
and mənə qənim oldu.

GƏNCƏYƏ fişəng düşər,  
ev yanar, dirək düşər.  
Qoyma hönkürən olsun,  
çiyindən tüfəng düşər.

Gəmi gələr, yan gedər,  
yüz yerə güman gedər.  
Səngərindən qaçanın  
vətəni qurban gedər.

Yer qazıram, qum çıxır,  
bal yeyirəm, mum çıxır.  
Şeytandan danışırlar,  
erməni qohum çıxır.

Bulaqlar orda qaldı,  
yaylaqlar orda qaldı.  
Oğlan səngərdə öldü,  
Qız ölmüş burda qaldı.

AĞDAMDAN üzü bəri,  
yol gəlir izi bəri.  
Ağdamda yer yarıldı,  
addadi yüzü bəri.



Erməni dərddə yansın,  
xeyirdə-şərdə yansın.  
Ağdamı yandırdılar,  
qoymayın BƏRDƏ yansın.

Zülümdü yerim, haray!  
kimə can verim, haray!  
Erməni əlindəyəm,  
gəl qurtar, ərim, haray!

XOCALIDAN gələn var,  
ağlayan var, gülən var.  
Bakıda toy qurmayın,  
Xocalıda ölü var.

Paltar əyinə gərək,  
köçəm ƏYİNƏ gərək.  
Atı əldən gedənin,  
yəhər nəyinə gərək.

Yol gəlir QUBADLIDAN  
Xəbər alın atlidan.  
Nəbi, Həcər hardadı? -  
itdi namus, batdı qan.

İgidlər ölməsinlər,  
ayrılıq görməsinlər.  
Siz yerə tikiş qoyun,  
torpağı bölməsinlər.

Ocaq deyim, köz deyim,  
yanır, necə döz deyim.  
Gedib üzü dönənə  
üzüm gəlmir söz deyim.



Bir xanım var, əri yox,  
Başqa dərdi-səri yox,  
Dükanda dünya satır,  
dünyadan xəbəri yox.

Deyirəm ayıb çıxır,  
demirəm hayif çıxır.  
İRANDAN tacir gəlib,  
BAKİYA sahib çıxır.

Dünya, tamaşa dünya,  
əlindən haşa, dünya!  
Başlar ayağa keçdi,  
ayaqlar başa, dünya.

1994

### **BAXTA-BAXTDI**

Gördüyümü mən görmüşəm,  
yaxşı-yaman baxta-baxtdı.  
Dünya durur, biz dururuq,  
doğru, yalan baxta-baxtdı.

Yer qazırsan, daşa çıxır,  
əlin gedir boşə çıxır.  
Nadan gedir başa çıxır,  
aqıl, nadan baxta-baxtdı.

Ləkə yaxan ləkə yaxır,  
görən görür, baxan baxır.  
Biri enir, biri qalxır,  
enən, qalxan baxta-baxtdı.



Yuxarilar coşar-çağlar,  
aşaqlar susar, ağlar.  
O toy elər, bu yas saxlar  
gedən, qalan baxta-baxtdı.

Nə şirindi söhbətimiz,  
göz mehriban, ürək təmiz.  
Baxta-baxtdı niyyətimiz,  
sənə qurban, baxta-baxtdı.

### SUBARDİNASIYA

Vəzifəyə gələndə,  
baş əy, salam ver ona.  
Vəzifədən gedəndə  
atasının goruna...

### HEYRƏT

Bir sözün ovsununa  
düşdü başqa söz deyən.  
Yüz qəlbə açar oldu  
bir bayatı söyləyən.  
Getdi orda əlimdən  
şairlik ixtiyarım:  
“Üzündə göz yeri var,  
sənə kim baxdı, yarm?!?”



### **...YAŞ KEÇİR, HƏKİM**

Mən öz ürəyimdə bulaq görmüşəm,  
insan ürəyindən su içir, həkim.  
Deyirsən vaxt gərək saqlamaq üçün,  
vaxt gəlib keçincə, yaş keçir, həkim.

Məhəbbət hər yaşda deyir sözünü,  
tutulan bulağın açır gözünü.  
İstər as özünü, öldür özünü,  
ürək bəyənsə də, göz seçir, həkim.

Bir gözəl yolumdan məni saxlayır,  
bir sinə söz deyib sinə dağlayır.  
Deyirəm xəstəyəm, ürək ağlayır,  
mənim əvəzimə dil açır, həkim.

### **“DİLƏNÇİ”**

Qovma, qovma “dilənçi”ni xətrimə dəyər,  
bəxti ona bir ömrü də qısa veribdi.  
O əllərə, Qarabağda gedən döyüşlər  
silahının əvəzində əsa veribdi.

Dünən onun son məramı qələbə idi,  
səngər-səngər atılmaq da ürək istəyir.  
Dünən vətən torpağını tələb edirdi,  
bu gün gəlib vətənidə çörək istəyir.

Həyatına, taleyinə o qəsd elədi,  
Gedib orda sinə gərdi mənim yerimə.  
Düşmən vurub ayağını şikəst elədi,  
burda qırıb ürəyini şikəst eləmə.



Varmı onun vətənində  
yaşamaq haqqı,  
diləncitək dolaşırsa, o vətən olmur.  
Niyə gedib döyüşənə — yaşamaq haqqı,  
niyə qalıb gizlənənə — söz deyən olmur?!

Qəlbin insaf damarını nə vaxt qırdılar,  
bulud gəldi, üzümüzə kölgəmi düşdü?!  
Ölsə, şəhid məzarında basdırardılar,  
qaldı, əsgər şərəfinə ləkəmi düşdü?!

Müharibə qorxusu var ölkədə hələ,  
millət yenə oğulları haraylayacaq.  
Mən bir ölkə görməmişdim bu qədər belə, —  
varlısı çox, hacısı çox, diləncisi çox!

Qovma, qovma “dilənci”ni, xətrimə dəyər,  
bəxti ona bir ömrü də qısa veribdi.  
O əllərə, Qarabağda gedən döyüşlər  
silahının əvəzində əsa veribdi.

2003

**DAYIM OĞLU  
BAYRAM MƏSMALIYA**

*(Məktub)*

Bayram, hamıyla görüşdüm,  
səni sonraya saxladım.  
Dedim gəlləm qış geləndə,  
qış keçdi, yaya saxladım.

Gəlib çatdı umu-küsün,  
içindəydim odun-közün.  
Dedim uşaqlar böyüsün,  
sünəntə, toya saxladım.



Dünya dəyişdi, nə bilim,  
mən də itdim ilim-ilim.  
Nə evdə bir köhnə kilim,  
nə əldə maya saxladım.

Molla keşşə qarışdı,  
işdə iş işə qarışdı.  
Başım yetmişə qarışdı,  
zornan bir həya saxladım.

Ağstafa, Qarayazı,  
xəngələ qaldım tamarzi.  
təzə balıq soyutması —  
vağzal Poyluya saxladım.

Mən bir nəslin əvəziyəm,  
“Dəli” Hasan nəvəsiyəm.  
Kəsəmənə gələsiyəm,  
Kürdə cimməyə saxladım.

*İyun, 2002*

### XƏLİLİN GÖZ YAŞI

*X.R. Ulutürkə*

Dağlıq Qarabağdan qara yel əsdi,  
gördi Azərbaycan dağ sinəsini.  
Xəlil haray çekdi,  
Təbriz tələsdi,  
verdi mərmilərə sağ sinəsini.

O axşam bir xəbər sarsıtdı bizi: —  
Xəlil ağlamayıb, el ağlayanda.  
Xəlil ağlamayıb, oğlu Təbrizi  
çiyindən endirib, yerə qoyanda.



Göz yaşı — göylərin ilk təsəllisi,  
daşlaşan şairə son töhfəsiydi.  
İçinə yağırmış yağış əvəzi,  
yerdən yox, o göydən görünəsiydi!

Od saçır gözləri şair Xəlilin,  
bu dözüm öündə zəka zəlildi.  
Yanından ötməyin bu daş heykəlin  
içi — göz yaşıdı,  
üstü — Xəlildi.

*20 sentyabr, 2003*

## HAY-KÜY

İlahi, nə yaman o göylə gedir,  
göydən qopanları görməyibdimi?  
Hay-küylə danışır, hay-küylə gedir,  
səsi batanları görməyibdimi?

Sirkədən tünd imiş onun hikkəsi,  
elə bil, yuxarı-aşağı yoxdu.  
Baxır, seçə bilmir yazılıq heç kəsi,  
gözü var, gözünün işığı yoxdu.

Əqrəb olmasa da, əqrəbfasondu,  
çalmasa qorxulu, çalsıa öldürən.  
Onu ayaqlamaq bəlkə asandı,  
bir ayaq istəyir, şikəstdi vətən.

*1997*



## ÖLDÜ DEMƏYİN ONA

*İsmayıllı Şixlinin xatirəsi*

Dünya bir pəncərəyimiş,  
İsmayıllı baxdı getdi,  
Şimşək kimi parladi, Ay kimi doğdu getdi.  
“Dəli Kür” qoydu getdi, Dəli Kürə bərabər,  
bir əsrin ağrısıydı, yanğısıydı bu əsər.

Vicdan qurbanı oldu, həlak oldu sənətkar,  
nitqinə əl çalanlar topuğuna çaldılar.  
Torpağa qəsd, suya qəsd, tarixə qəsd, elə qəsd!  
Ətrafında nə qədər çənəpərəst, dilpərəst.  
Vətəndə vətənsizi, kürsüdə riyakarı,  
gördü, qəzaya düşdü onun ömür qatarı.  
Qırıldılar millətini Bakıda rişə kimi,  
Uğrunda can qoyduğu Moskva xayın oldu.  
Baxa-baxa çatdadı büllur bir şüşə kimi.  
Öldü,

arxayı olun,  
o da “arxayı” oldu.

Aldığı medalları qaytarın özlərinə,  
qoysunlar Moskvanın köhnə muzeylərinə.  
Təriflərdən ucadı, təltiflərdən ucadı,  
sənətkarin öz adı.  
Tabutun qabağında bəsdi, bir şəkil gedir,  
arxasınca el gedir.

Paklığa, cəsarətə, şəxsiyyətə çağırış!  
Qırıcı şüşə könlünü mənəvi qəsd, yad baxış.  
Təklik, bəlkə tənhalıq, biganələr, hərislər,  
yaşamaq — çətin oldu, ölmək şərəf və hünər.  
Qırılan güzgülərdə dünya baş-ayaq oldu,  
xalqa dayaq olana, bir əsa dayaq oldu.  
Dərdlərə sinə gərən dərdlədi, dərdə düşdü,



Ədalətin sazından  
qopdu bir pərdə düşdü.  
Heykəl getdi dünyadan,  
evində sıxlırdı, tabutda rahatlanan.

Yaşadı Vurğun kimi, bir də Mehdiyə əvəz,  
Hüseynin yaşıdıydı, Osmanın əvəziydi.  
Böyük sənət yolçusu ölməyib, olə bilməz,  
vətənin taleyinə millətin töhfəsiydi.  
Avey dağı əyilməz, ya Goyəzən əyilməz,  
İsmayııl bir də gəlməz.  
Dünya bir pəncərəyimş,  
o, bir də baxdı getdi,  
Şimşək kimi parladı, Ay kimi doğdu getdi.

*28 iyul, 1995*

### DÜNYANIN ÜZÜ TOY, ASTARI YASDI

*Kardioloq, prof. Fuad Əliyevə*

Ölçüb təzyiqimi keçirsən belə,  
bir dünya qan ağlar içimdə, həkim.  
Sən hansı təzyiqi ölçürsən belə? -  
təzyiqə təzyiq var içimdə, həkim.

Əbədi yuxudan məni oyadıb,  
təzədən dünyaya gətirdin, həkim.  
Məndə yaşamağa inam yaradıb,  
özün inamını itirdin, həkim.

Yəqin, ölüm quşu tanır səni,  
hansı yastığa ki, sən baş çəkirsən, —  
kölgələr içində seçil kölgəni,  
o da o yastığa qonmur deyəsən.



Məni xəstəxana qapılarından,  
evə yola saldın əlində Quran.  
Səndəki o həkim mənəviyyatı,  
səssiz musiqiydi, sözsüz bayatı.

Gördüm o dünyamı iki gün qabaq,  
orda da İşıq var, Gün yoxdu ancaq.  
Duman qarışığı gümüşü dünya,  
günorta üstündən keçmir o yana.

Bağ-bağat salınıb, al-yaşıl çəmən,  
amma nə əkən var, nə də becərən.  
Adamlar danışır, səsləri yoxdu,  
çiçək var, çiçəyin bir ətri yoxdu.

Təzə ölənləri çeşidləyirlər,  
bir karvan gördüm mən, bir çiyin yolu.  
Nə ad xəbər alır, nə söz deyirlər,  
keçirsən bəşərin keçdiyi yolu.

Bir şikəst var idi, gördüm sappasağ,  
piyada gəzirdi tabutda gedən.  
Qonşumuz ölmüşdü otuz il qabaq,  
qabağıma çıxdı orda qəfildən.

Ölülər içində diri mən idim,  
qalmışdım “hə” ilə, “yox” arasında.  
Amma ölənlərin biri mən idim,  
infarktdan gedənlər siyahısında.

Əflatun deyib ki, bizim dünyamız,  
o biri dünyanın əksidi yalnız.  
Burda gördüyüümüz yalançı dünya,  
ordakı dünyanın əksidi guya.



O da bizimkidi, bu da bizimdi,  
yoxdu bu dünyanın bənzəri ancaq.  
Bu Ulu qurğunun ustası kimdi?! —  
bundan doymaq olmur, ondan baş açmaq.

(Nə qədər acgözsən, ey insan oğlu,  
görmürsən gəldiyin, getdiyin yolu.  
Burda enə-enə siyahılardan,  
sən o siyahıya yaxınlaşırsan.  
Dünyanın əvvəli, axırı buydu,  
yuxarı boylanma, “yuxarı” buydu).

Dünyanın üzü toy, astarı yasdı,  
sizin əvəziniz yoxdu, həkimlər.  
Heyif, maaşınız nə qədər azdı,  
çəkiniz o qədər çoxdu, həkimlər.

1997

## QARATOYUQ

Biz necə oxşarıq, ay qaratoyuq,  
biz eyni quşlarıq, ay qaratoyuq.  
Yerdə dən gəzirsən, yem axtarırsan,  
Çaşib dimdiyini daşa çalırsan.  
Boylanıb baxırsan-gözün dörd olub,  
Halal yaşamağın sənə dərd olub.  
Yüyürüb balaca barmaqlar üstə,  
Elə ki, qonursan budaqlar üstə  
Təzədən coşursan, ay qaratoyuq,  
Nəğmələr qoşursan, ay qaratoyuq.  
Ötürsən, demirsən qısqanan olar,  
Sənin bir nəğməni yüz danan olar.  
Bülbülün adı var, sənin adın yox,  
Toyuqsan üstəlik, ay qaratoyuq.



Səsinə, nəğmənə heyran qalıblar,  
Adını gör necə gözdən salıblar,  
Yüyürə, yüyürə yerdə qaçırsan,  
Şaqqanaq çekirsən, qanad açırsan.  
Sən ey insanlara nəğmələr deyən,  
Qoru insanlardan özünü hərdən.  
Quzğunlar havada pusquda durur,  
Pişiklər gözüylə tələlər qurur.  
Dillərə salıbdı, o dillər səni,  
Elə buna görə yeyirlər səni.  
Səni məhv etməyə hey əlləşirlər,  
Taleyin hökmüdü bu əbədiyyət.  
Təqib olunanlar heykəlləşirlər,  
Ölümə üz-üzə yaranır sənət.

### KİTABXANAÇI

Limon xanım gözəl-göyçək  
kitabxana işçisiydi.  
İşçilərin incisiydi,  
bəlkə lap birincisiydi.

Qara uzun hörüyüünü  
gah açardı, gah yiğardı.  
Açanda biz tanımadıq,  
yiğanda biz darıxdıq.

Oxu zalı işıqlıydı,  
ütülüyüdü ağ pərdələr.  
Oxucusu — aspirantlar,  
müəllimlər, tələbələr.

Kitabları gətirərdi,  
yoxlayardı sifarişi.  
Biz oxuyub qurtarardıq,  
qurtarmazdı onun işi.



Müdiriyət çağırsayıdı,  
bizdən izn istəyərdi.  
Sevinəndə bölüşərdi,  
qəmlənəndə gizləyərdi.

— Limon xanım.  
— Bəli, buyur.  
— Limon xanım, filan kitab.  
Stol üstə qoyulardı,  
toz altında qalan kitab.

Çağırılmamış gedər-gələr,  
əli işdən soyumazdı.  
Oturmaqdən biz bezərdik,  
işləməkdən o doymazdı.

Dodaqaltı deyinərdi,  
yəqin bir ehtiyat üçün:  
— Gizlin kəsib aparırlar  
qəzetləri sitat üçün.

Tariximiz çıxır yoxa,  
sonuncu xəbər itirdi.  
Müəllimlər piçıldışır,  
aspirantlar eşidirdi.

Ali məktəb diplomunun  
qazancı az, yeri dardi.  
Bir təşəkkür eşitsəydi,  
neçə sağol, — qaytarardı.

Oxudular, dağıldilar,  
hərəsi bir adam oldu.  
Bu, elmlər namizədi,  
o, əməkdar xadim oldu.



Unuduldu Limon xanım,  
unuduldu kitabxana.  
Biri təbrik göndərmədi  
ad günündə o qadına.

Saç ağardı, Limon xanım,  
eynək taxdın ala gözə.  
Çağır Aşıq Ələsgəri, —  
“Yandı bağrim, döndü közə”.

2000

### YAVAŞ DE, QIZIM

*“On səkkiz yaşımu Sizə bağışlayıram,  
şöhrətinizdə gözüm yoxdu, yetmiş mənə ve-  
rin, yaşayın, şair”.*

Lamiya İsa qızı, Salyan  
(Oxucu məktubundan)

Mənə bir xoş sözü pay verməyiblər,  
payımı əlimdən alan “əmilər”.  
Dedim ürəksizə ürək sözümü,  
nə dindi, nə mənə hay verdi, qızım.  
Əvvəl Qubadlını, sonra Məzəmi  
onlar erməniyə pay verdi, qızım.

Kimsə qələm çalır, sərəncam verir,  
gör nəylə ölçülür ad-san ölçüsü?!  
Nadan can bəsləyir, aqil can verir, —  
budur, dövrümüzün vicdan ölçüsü.

Qızım, şairlər də qızlara bənzər, —  
safdlar, pakdilar, sadəlövhədülər.  
Sözü zəmanəylə düz gələ bilmir,  
alçaqlar yanında yüksələ bilmir.



Misalmı?!

Firdovsi, Mahmud Qəznəvi!  
“Şahnamə” yaşadı, şah canı çıxdı.  
Qədim bir bayatı, ya bir məsnəvi,  
şahın fərmanından şahanə çıxdı.

Gizli qısqırırlar səmə itləri,  
bəhanə gəzirlər, bir qərəz üçün.  
Yenə Müşfiqləri  
və Cavidləri  
axtarıb tapırlar yeni qəsd üçün.

Hərislər sənəti, şeiri duymaz,  
toyuğun tükünü yolallar, qızım.  
Yaşını pay verdin,  
yavaş de bir az, —  
eşidib əlindən alallar, qızım.

2001

**BAKIDA “YAŞIL BAĞ”  
XƏSTƏXANASI VƏ ONUN  
HASARI**

Bir addım var arada,  
amma əsil möcüzə.  
İki dünya dayanıb  
bir dünyada üz-üzə.

Hasarın bu tayında  
əsas şərtdi sağlığın.  
Hasarın o tayında  
ad, şöhrət üstə qırğın!



Orda ölüncə çalış,  
burda çalış ki, yaşa.  
Orda fəlsəfi dünya,  
burda da son tamaşa!

Burda şair görürəm,  
danışır həkim kimi.  
Həkimin dərmanı yox,  
gəzir müttəhim kimi.

Hasar azadlığı var,  
əslində mavi qəfəs.  
Azadlıq istəyirdim,  
gördüm bir şeyə dəyməz.

1992

### **BİR QƏBİR NƏĞMƏSƏN, DƏRDİŞ**

*Şair dostum Şahmar Əkbərzadə ilə  
“Dərdiş” rədifli şeir yazıb deyişmişdik. O  
vaxtdan məni “Dərdiş” deyə çağırardı.*

**Müəllif**

Harda toyunu çaldılar,  
Harda düşdü yasın, dərdiş.  
Bir ananın balasıydın,  
analar ağlasın, dərdiş.

Adını daşa yazdırın,  
təpədə qəbir qazdırın.  
Şairi yerə basdırın  
şairə nə desin, dərdiş.

Burdan boylandın Ağdama,  
ağlayıb dedin ağlama.



Bir kitab naləydin, amma  
bir qəbir nəğməsən, dərdiş.

Yas ələnin Qarabağa,  
səni də bükdülrə ağa.  
Bu yolda şəhid olmağa  
səndəmi tələsdin, dərdiş.

Bir el misalı qalıbdı,  
əlim uzalı qalıbdı.  
Şahmarı şahmar çalıbdı,  
Nəriman neyləsin, dərdiş.

*31 avqust, 2000,  
Bilgəh*

### LALƏ RASİM QIZINA

*"Nabat xalanın çörəyi" əsərinin oxucusuna*

Nəriman əmiyə qılinc al, ata,  
yubiley gününə hədiyyən olsun.  
Gileyli bir ömür qoyub arxada,  
ata, qoy bu dəfə o deyən olsun.

Kimsəsiz bir uşaq, on üç yaşında,  
anası Allahdan ömür istəyib.  
Harda dəmir görüb, o yiğib, ata,  
ondan dəmirçilər dəmir istəyib.

Qızdırıb yolları buz ayaq izi,  
özü rəvadırmı üşüsün, ata.  
İstəyib, poladdan qılinc düzəltsin,  
Məlikməmməd kimi döyüşsün, ata.

Kəsir qabağını əjdaha, quldur,  
gör kimi kim sıxır, kim güdür, ata.



Niyə istedadlı arxasız olur,  
niyə istedadsız güclüdür, ata?

Əlində sehrli, sirli qələm var,  
ürəyi tər-təmiz, güzgündür, ata.  
Niyə gözlərində əbədi qəm var,  
o ki, şairlərin gözüdür, ata.

Hünər yox, dünyada deyir baxt olub,  
dünya təlxəklərə xidmət eləyir.  
Bəlkə buna görə o infarkt olub,  
bəlkə buna görə xiffət eləyir?

De ki, “Nabat xala...” şirin nəğmədi,  
mənim yerimə də qarşıla, ata.  
Poyludan gələndə — Məlikməmmədi  
Bakıda — qılıncla alqışla, ata,  
mənim yerimə də qarşıla, ata.

25.04.2001

### TƏLƏSMƏYİN

Bəd xəbəri verməyə tələsməyin dünyada,  
nə yaxına, nə yada.  
Yüngül olur ayağı onsuz da bəd xəbərin  
üzü bozdu kədərin.  
Bir qəlbən şüşəsini qırmağa tələsməyin.  
bir gülüşü yanaqda,  
bir söhbəti dodaqda,  
bir yerişi ayaqda  
heç yarımcıq kəsməyin.  
Biri gül bəsləyirsə,  
biri yol gözləyirsə,  
tufan olub əsməyin,  
ləngiyin, tələsməyin.



## **AYRILIQ AYRILIQDI**

Bu ayrılıq, ayrılıqdı,  
istər elə, istər belə.  
Nəfəs özü bir qonaqdı,  
gedər elə, gələr belə.

Mən əssəm də külək kimi,  
dərzi dünya şimşək kimi.  
Biçər məni köynək kimi,  
tikər elə, sökər belə.

Sən gələndə bahar gələr,  
sən gedəndə qubar gələr.  
İçimdə bir quzu mələr  
axşam elə, səhər belə.

## **MİR CƏLAL HEYY...**

Mir Cəlalın tək özüydü Mir Cəlala bərabər,  
söhbətinin yarı həsrət, sevincinin yarı qəm.  
Siz Şeytandan, siz İblisdən törədiniz, hərislər! —  
sizdən hansı “xatirələr” yaşayacaq, bilmirəm.

Yerdə yeri çox gördülər, vətənidə vətəni,  
Mir Cəlal heyy... çağır indi səsi gəlmir yer altdan.  
Azərbaycan eşitmədi, Azərbaycan deyəni,  
“Azərbaycan” deyənləri öldürürərlər o vaxtdan.

Mən nə qədər ömür sürüm bilmirəm bu “gileylə”,  
İstiqlalım, Hürriyyətim hardadı bəs, nəhayət?!  
İmtahana çəkir yenə Zəmanənin əliylə,  
Zəmanəyə şöhrət olan şairini, cəmiyyət.

1992



## ŞAİRLƏR AĞLAYACAQ

Evdə girovdu gəlin,  
tərəddüdlər içində.  
Səadət üzündədi,  
amma qəhər içində.

İndi “yox!” deyə bilmir  
bir “hə”nin müqəssiri.  
O, ərinin əsiri,  
mən əsirin əsiri.

Onunku ola bilmir,  
mənimki ola bilmir.  
Bu evə gələ bilmir,  
o evdə qala bilmir.

Bir kəbin kağızıyla  
dustaq bir mələk qalıb.  
Bir alın yazısıyla  
ikilikdə tək qalıb.

Dünya qan ağlayanı  
axırda qana verir.  
Evi — İbn Salama,  
çölü — Məcnuna verir.

Ehey, şair Nəriman,  
biznes əsriddi, qoçaq.  
Məhəbbət ağlayacaq,  
şairlər ağlayacaq.



## ÇOBAN ƏFQAN

*Şair dostum Şahmar Əkbərzadə dedi ki, Çoban Əfqan yuxuma girmişdi, soruşdu: Nəriman məni niyə unudub? Ona şairlik ilhamı vermişəm. Eyni yuxunu altı yaşımda ikən anam görmüşdü, o da bu sözləri mənə demişdi. Nəhayət, 1955-ci ildə onun şeirlərini dillərdən toplayıb ayrıca kitab şəklində çap etdirdim. İyirminci illərdə vəfat edib. Bizim Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yaşayıb.*

**Müəllif**

Qazax, Ağstafa məskənin oldu,  
sən orda kimiydin, ay Çoban Əfqan!  
Aşığın dilində söz sənin oldu,  
bir sarı simiydin, ay Çoban Əfqan.

Sürü qabağında, çomaq əlində,  
Kəsəmən kəndində, Kür sahilində.  
Dayısız, əmisiz yaxın gələndə,  
dayıydın, əmiyidin, ay Çoban Əfqan.

Mənə Çoban Əfqan bir salam deyib,  
gah dostum çatdırıb, gah anam deyib.  
Şairlər ölmürlər, mən sağam, — deyib,  
Tanrı qədəmiyidin, ay Çoban Əfqan.

Xan xana can deyir, yenə bəy bəyə,  
kasib namaz qılır üzü qibləyə.  
Tək qalib yalvarır yerdə fələyə,  
təkin həmdəmiyidin, ay Çoban Əfqan.

Sən mənə dərd verdin ilham əvəzi,  
nədir, sonra bildim dərdin töhfəsi.



Allah vergisiydin, Allah bəndəsi,  
bir sinə qəmiydin, ay Çoban Əfqan.

Şair yox, Nəriman, şair təkilər,  
ayağa düşəndə başa çəkilər.  
Səni də unutdu vətəndəkilər,  
nə baxtı kəmiydin, ay Çoban Əfqan.

### DÜNYADA TƏRİFLİ BİR GÜN OLMADI

*Qələm qardaşım Bəkir Nəbiyevə*

Nizami külüngü Fərhada verdi,  
çapdı sinəsini dağ əvəzində.  
Hökmdar möhürü cəllada verdi,  
Doğmalar, ögeylər zəmanəsində.

Dillərdə yüz yerə bölündü torpaq,  
əllərdə saxlamaq mümkün olmadı.  
Qullar dünyasına tərif oxuduq,  
dünyada tərifli bir gün olmadı.

Sən qələm götürdün sinəndə ilham,  
qələm möcüzədi, hər əldə qalmır.  
Dalğalar sahilə can atır müdam,  
dalğanın biri də sahildə qalmır.

Haray, Zəmanənin əlindən haray! —  
bir əsrin ağrısı bir daşda qalmır.  
Nə fəxri xiyaban, nə büllur saray?! —  
dillərdə hallanır, yaddaşda qalmır.



Ömrün yelkənidi hər yeni əsər,  
soruş, şerimizdən imtahan verim.  
Sən mənə bir uca mərtəbə göstər,  
sən qalxan kürsünü mən nişan verim.

Dünya dünyasını dəyişib artıq,  
baxıram, o deyil görünən, Bəkir.  
Xəlilin toyundan nə vaxt qayıtdıq,  
qırx il əvvəl olub, ya dünən, Bəkir?

Sənin zarafatın yadına düşdü,  
Heyif, bir zarafat bayramı yoxdu.  
Yenə üzümüzdə həmən gülüşdü,  
niyə bu gülüşün o tamı yoxdu?!

Niyə istedadsız düşür qabağa,  
istedad arxadan ona əl çalır?  
Sağlar yox, şikəstlər qalxır ayağa,  
o buna, bu ona məəttəl qalır?!.

Niyə istedada tərif deyilmir,  
o biri davakar olandan bəri.  
(Şairin lovğası hayif deyilmi,  
öldük, təvazökar olandan bəri).

Pozub kefimizi kefə baxırlar,  
gözümüz gözlərə dikilib, Bəkir.  
İndi ürəyə yox, cibə baxırlar,  
sözümüz bazara çəkilib, Bəkir.

Bəlkə həsrət deyil, vüsaldı qorxunc,  
bir də o yollardan keçəydim, Bəkir.  
İsa bulağından sən ovuc-ovuc,  
mən də diz qatdayıb içəydim, Bəkir.



Sözü mərd deyibdi bizim dədələr,  
tənqid qələmini itilə, Bəkir.  
Sənin sağlığına qalxsın badələr,  
mən də qaldırmışam vaxtilə... Bəkir.

### HACININ QIZI

*Görkəmli filosof, professor Camal Mustafayev Hacı Zeynalabdin Tağıyevin kimsəsiz qızı Sara xanımı universitetdən aldığı maaşdan yardım edirdi.*

Müəllif

Hacı bu millətin əl tutanıydı,  
çörək verəniyi, oxudanıydı.  
Millət atasıydı millətin oğlu,  
indi sahib çıxır hər itin oğlu.  
Əl tutan olmadı dünən, qızına,  
“küçələr qızı”na dönən qızına.  
İndi heykəl qoyub deyirlər: Yaşa!  
millət hörmətini bildirir daşa.  
Qızını öldürüb, daşa əl çalır,  
tarix Zəmanəyə məttəl qalır.

Əlində çamadan görmüşdüm onu,  
Hacı atasının sənədləriydi.  
Vətən tanımrıdı vətən oğlunu,  
boynu sınmışlara boyun əyirdi.

Kürsüdə keçmişdən dad çəkir millət,  
yadına Hacının o qızı gəlir.  
Öldürüb, fəxrlə ad çəkir millət,  
baxıram, özümə yazığım gəlir.



## ÜRƏYİM

Uçmaqmı istayırsən,  
hanı o işiq, o nur?  
Yaralı qanadlarm  
sinəmə dəyib qopur.

Allaha qurban olum,  
yol uzaq, mənzil qısa.  
Qanadı — sənə verir,  
səmanı — qanadsıza.

Sinəmin üstü suvaq,  
altı sümükdən qəfəs.  
Orda vətən de, qışqır,  
burda vətən eşitməz.

## DEMİR HANI NƏRİMANIM

Allah, mənim al ağlımı,  
ağıl məni dala salır.  
Ağılliyam deyənləri  
ağilsızlar yola salır.

Kimə dedik boşdu başı,  
başımıza saldı daşı.  
Yalvarana gülür naşı,  
zarafatla ələ salır.

Əyilməzi əyir Zaman,  
seçilməyir yaxşı-yaman.  
Qıl satanı, ələk satan  
arxadan əvvələ salır.



Mənim dostum, mehribanım,  
demir hanı Nərimanım?  
Yüz yerə gedir gümanım,  
məni yüz xeyala salır.

**ASPIRANT DOSTUM  
ABDULLA ABASOVUN QIZINA**

A qızım, gülüşün necə təmizdi,  
bu necə tilsimdi, bu necə ovsun?  
Ananın taleyi qızə cehizdi,  
qoy sənin cehizin səadət olsun.

Qızlar atasının anası olur,  
qadınsız qalanda ata dünyada.  
Bəlkə ömrümüzün mənəsi budur, —  
bəxtin töhfəsidi bu da dünyada.

Mən haqq şairiyəm, sözüm də haqdı,  
qoy deyim, dilimə bir Ayə gəlib:  
Abdulla, Gülarə nə qədər pakdı,  
sənin paklığındı, dünyaya gəlib.

**PƏNAHİ MAKULUNUN  
DƏFNİNĐƏ**

Qaldırdıq biz onu günorta üstü,  
bizim Yaziçılar İttifaqından.  
Bizi birləşdirib gedirdi özü,  
saxlaya bilməzdi nə vaxt, nə zaman.

Bir az ağırlaşdı ciyinlərimiz,  
bir tabut altına yerləşə bildik.

Bir torpaq üstündə ayrılsaq da biz,  
bir tabut altında birləşə bildik.

Bu qəmin, bu sərrin, kökü dərindi,  
gördüm, birləşibdi əllər — qarışq.  
Ömrümdə ilk dəfə mən yas yerində  
belə sevinirdim, kədər qarışq.

### HAZIR OL

İncimə məndən, oğlum,  
qaçdin, gəldin üstümə  
öpmədim,  
daşdı, demə.  
İstəmirəm, doğrusu,  
daima həyatda sən,  
siğallı söz,  
təbəssüm,  
ya gülüş  
gözləyəsən.  
Sən kədərə hazır ol,  
sevinc gözlədiyin vaxt.  
Bəd xəbərə hazır ol,  
məni səslədiyin vaxt.  
Toyda yasa batanı  
görüb pozulma bir an.  
Yasda gülüş eşidib  
mat qalma sən heç zaman.  
Bu dünya səni heç vaxt  
öpüb oxşamayacaq.  
Sınma, bərkı əbədi,  
bacardin - qələbədi,  
bacarmadın - uduzdun.  
Gəl, öpüm...  
niyə susdun?!



## ZARAFAT

*“Əlli beş ildir “Leyli və Məcnun”da tar çalıram”.*

Tarzən Bəhram Mansurov

Çal, çal yorulmasın qoy o barmaqlar,  
sevinc pərdəsində qəm, qubar çalır.  
Dünyada hər kəsin bir Leylisi var,  
kimi qələm çalır, kimi tar çalır.

Mənə ürək verib, sənə qol-qanad,  
Məhəbbət əyləncə, oyuncaq olmaz.  
Sevmək — vətəndaşlıq borcudu, ustad,  
vətəndə vətənsiz yaşamaq olmaz.

Böyük Üzeyirin doğma sənəti,  
xallar — Füzulinin fəryad səsiydi.  
Bir qadın qəlbinin ilk məhəbbəti,  
hələ oxunmamış Şərq nəğməsiydi.

Bəlkə də taleyi beləymış onun,  
bir əsrə bəs oldu bir ömrün qəmi.  
Leylini səhrada itirdi Məcnun,  
səhnədə sən tapdır, ay Bəhram əmi.

Xətrinə dəyməsin qoy bu zarafat,  
bilirəm böyükdü eşqin, ülfətin.  
Bu əlli beş ildə amma, ay ustad,  
Leylini Məcnuna verə bilmədin.



## **HEYRƏT**

Bir heyrət bürüyüb məni bu yerdə,  
dolub izdihamla Fəxri xiyaban.  
Tabutu — çıyində, səsi — efirdə,  
susan da Xan idi,  
oxuyan da Xan...

## **QİYMƏT**

Mənim kitabımı ucuz eləyin,  
tələbələr üçün, fəhlələr üçün,  
hardasa, lap kasib bir nəfər üçün,  
maaşı aşağı olanlar üçün,  
şəhərdə kirayə qalanlar üçün,  
oxumaqdan ötrü alanlar üçün,  
çörək qiymətinə, duz qiymətinə,  
qoy sonra qalxsın o öz qiymətinə.

1960

## **SƏLİQƏ-SƏHMAN**

Qarşında ən zəngin bir kitabxana,  
Hər yerdə səliqə-səhman durubdu.  
Rəfdə oxunmamış neçə sənətkar,  
ortada oxumuş nadan durubdu.

Böyük bir sevincdi hər kiçik əsər,  
hər roman bir ordu, hər söz bir əsgər.  
Arxada Füzuli, Vurğun, Ələsgər,  
qabaqda bəzəkli güldən durubdu.



Yığıb var xətrinə, dövlət xətrinə,  
dəyib söz xətrinə, sənət xətrinə.  
Bəlkə mən dimməzdim hörmət xətrinə,  
neyləyim, arada vicdan durubdu.

### LAKİN

Şeir yazdığını gün məğrur oluram,  
ilham ki, xəfifcə sinəmə dolur;  
bir şəh damlasıtək büllur oluram,  
dünya dünyada yox, məndə eks olur.

Sonra... bir aqsaçlı sərkərdə kimi,  
bəzi naməndləri bağışlayıram.  
Mən öz üzərimdə öz qələbəmi,  
düşmənimlə birgə alqışlayıram.

Çaylar damarından axır elə bil,  
yollar ürəyimdən keçir dəmadəm.  
Gecəli-gündüzlü sanki yer deyil,  
misradan-misraya fırlanan mənəm.

Bir sükut içində gurlayır səsim,  
qışın buz qarında çiçəklənirəm.  
Bəzən heç bilmirəm —  
masam üstəmi,  
ya yer şarınamı dirsəklənirəm.

Lakin...

mən dediyim xoşbəxt animda,  
elə bil qolumdan bir qol tutmayırlar.  
Prometey can verir gözüm önündə,  
qaniçən qartala gücüm çatmayırlar.



Bəlkə də yeridir, qoy deyim elə,  
təəssüf, yanılıb bəzi şairlər, —  
ən məğrur oğullar bəzən qartala,  
bəzən də pələngə bənzədiliblər.

Necə... oxşardımı çayırla çəmən,  
ya dağla səhralıq, ya sükutla səs?  
Dünya elədir ki, qanı tökülən,  
heç vaxt qan tökənə oxşaya bilməz.

Mənim taleyimdi bəlkə də ilham,  
yerdə axtarmışam bəxt ulduzunu.  
Bəlkə bir şeirlə parlayacağam,  
qoy şair dostlarım desinlər bunu.

İlham ürəyimin aynasındadı,  
ilhamsız bir sözə meylim yox mənim.  
Fikrim səyyarələr dünyasındadı,  
lakin yerdən ayrı yerim yox mənim.

Bəzən yolum üstə duman, sis oldu,  
mən bildim: gecələr səhərsiz olmaz.  
Dünyaya gəlməyim xəbərsiz oldu,  
dünyadan getməyim xəbərsiz olmaz.

### **NİGARANAM**

Oturmuşuq  
radionun qabağında  
oğlumla mən.  
Biz dünyanın marağında,  
xəbərsizdi dünya bizdən.  
Efirləri dolaşırıq  
səsdən iti sürət ilə,



ölkə-ölkə, qıtə-qıtə,  
gah itirik tapa-tapa,  
gah tapırıq itə-itə.  
Oğlum deyir:  
dayan, dayan.  
əl saxla, əl!  
Musiqidi ata, ata,  
Necə gözəl!  
Gözlərində cilvəlenir,  
dünya xoşbəxt  
bir müğənni cilidində  
gülümsəyir.  
Elə bilir  
dünya bir gənc bəstəkarın  
mahnisidə.  
Dünya bu gün  
nəğməkarlar, bəstəkarlar  
dünyasıdı.  
Son xəbərlər axtarıram  
qıtə-qıtə, ölkə-ölkə.  
Orda...bəlkə?  
Burda... bəlkə?  
Efirləri gəzən yerdə  
sonra birdən  
alışarıq.  
BMT-nin kürsüləri  
bos qalar, boş.  
Sonra Nuhun gəmisinə  
doluşarıq.  
Təyyarədən vaxtsız düşüb,  
sonra uçan xalçalarla  
qayıdırıq.  
Metroları itirərik,  
mağaralar axtararıq.



Qırı verib, Dürü allıq,  
bəşərik biz.  
Məlikməmməd düşən dərin  
quyulara  
düşərik biz...  
Saxla — deyir, —  
oğlum tutur əllərimdən, —  
bir mahnimiz keçdi deyən, —  
Narahatam, dedim, oğlum.  
— Kimdən ata?  
— Elə səndən.

### MƏNƏ OXŞASAN

(*oğlum Nazimə*)

Mən səndən naraziyam,  
sən məndən inciyirsən, —  
aramızda söz olur.  
Sən gülmək istəyirsən,  
qışqırmaq istəyirsən, —  
görürəm ki, səs olur.  
Mən sükut istəyirəm,  
sən fişqırıq, haray, səs.  
Sənin qəlbində həvəs,  
mənim beynimdə fikir,  
sənin uşaqlığınla  
yola gedə bilmirəm.  
Sənsə, oğlum, görünür,  
mənim böyüklüyümlə.  
Oxşamaq istəmirsen  
görürəm, sən heç kimə,  
mən səni istəyirəm



salım öz qəlibimə:  
yeri mən yeriyəntək,  
dayan mən dayanantək,  
özün olma, mən ol, mən.  
Demirəm, —  
belə çıxır  
mənim istədiyimdən.  
Lakin, bilirəm, oğlum,  
yalnız mənə oxşasan,  
dünya yerində sayar.  
İstedadlar, şüurlar  
bir-birinə oxşayar.  
Beləcə yaşayırıq:  
bu ziddiyət içində,  
bu məhəbbət içində.

### OĞLUMA CAVAB

Soruşdu bir gün oğlum.  
— Ata, ağlamışanmı?  
Döyüblərmi səni heç?  
Danlayıblarmı səni?  
Söyüblərmi səni heç?

Nə deyim indi, oğlum,  
eşidərsən sonradan, —  
özün ata olanda  
bilərsən ağlayıbmı,  
gülübmü sənin atan...

1973



## **BELƏ DEYİRMI HƏYAT**

Dünyada bir təmiz ad,  
dünyada bir sağlam can.  
Boş şeydi yerdə qalan...  
Belə dedi bir nəfər,  
belə deyirmi həyat?!  
Sağlam can saxlayasan,  
üstəlik də təmiz ad?!  
Mən görmüşəm dünyada  
bir təmiz ad üstündə  
canlar gedibdi bada  
Mən əsgər görmüşəm ki,  
döşündə bir medalı,  
canında yüz yara var.  
Adam da görmüşəm ki,  
adını yox, dünyada  
tək canını saxlayar.  
Yox, adı can üçün, yox  
canı gərək ad üçün  
girov qoyasan hər gün.  
Dünyada bir təmiz ad,  
dünyada bir sağlam can!  
Yox, ikisi bir yerdə  
çətin olur,  
doğrudan.

## **HEYİF**

Evimdə bir dəstə gül-ciçək:  
sarı, ağ, qırmızı.  
Canlısı, cansızı.  
Su tökdüm güldana,  
canlılar yaşadı, su içdi.



Gah ətir saçdilar,  
gah ürək açdilar.  
Evimdə dünyanın havası dəyişdi.  
Sonra da bir səhər,  
soluxub, quruyub, getdilər,  
cansızlar, sünilər qaldılar.  
Gələnlər gül dedi,  
görənlər gül dedi.  
Gül adı bunlara verildi.

### ƏN ŞİRİN NEMƏT

*Açılan toplara diksimməyiriz...*  
Sabir

Bir ziyafət günü, ya bir ad günü  
gedib cansağlığı arzulayıraq.  
Şüar eləmişik sağlıq sözünü, —  
həyatda ən şirin nemət sayırıq.

Ağır cəbhələrdə yixılan əsgər  
bayraqı tapşırır yalnız birtəhər.  
Orda haray çəkir odlar, alovlar,  
orda cansağlığı arzulamırlar.

Prometey can verib od aldı bir vaxt,  
həyatın mənası bax, budur, — dedi.  
Cordano Bruno ölümdən qabaq,  
Kainat sonsuzdur: — hökmünü verdi.

Kimsə Prometey oldu, yaşadı,  
kimsə tonqallarda yandı, yaşadı.  
Kimsə adı əsgər oldu, dünyada,  
kimsə yaşasa da... öldü dünyada.



Mənə cansağlığı diləməyin, yox,  
həyatda “ən şirin nemət” o deyil.  
Dünyada doxsan il,  
yüz il yaşamaq, necə?  
Cürətdimi?  
Cürət o deyil...

### **MƏN ELƏ TORPAĞAM**

Ona sual verdim: nədir məhəbbət?  
Mənə cavab verdi: sənə sədaqət.  
Soyumur ürəyin isti nəfəsi,  
sinəmin odudur bəlkə bu həvəs?  
Var ol,  
ey gözəllik mücəssəməsi,  
məni yaşamağa ruhlandıran səs.

Mən toxam, mənəvi ehtiyacımla,  
sən də ən ətirli təzə çiçəksən...  
Hardan biləydilər —  
bu ağ saçımıla  
sən məni bu qədər bəyənəcəksən.

Deyirsən yaraşır, mən xoşlayıram,  
sağ ol bu söz üçün, bu deyim üçün.  
Gərək düşmənimə minnətdar olam  
mən sənin xoşuna gəldiyim üçün.

Kiminsə “əməyi” gedibdi hədər,  
sevinc əvəzinə qəm yeyibdilər.  
Saçımı ağardan qaragünlülər  
yaraşıq veriblər,  
bilməyibdilər.



Dərk etdim həyatı  
mən bu yaşimdə,  
bir şeyi bilmədin sən ey bixəbər;  
mən elə torpağam —  
mənim başimdə  
fəlakət əksilər, səadət bitər.

### **QALAN QAPILARDI**

Sənin telefonun səninki deyil,  
ordakı nömrələr neçə əl görüb.  
Dartıb heç özünü qurutma, qafıl,  
o masa nə qədər daş heykəl görüb.

Demə sən atlisan, kimsə piyada,  
zamandı dəyişir, dönür tərsinə.  
Kimsə səndən qabaq əyləşib orda,  
kimsə səndən sonra gələcək yenə.

Çatıb qaşlarını elə baxma gəl,  
çalış ki, gülməsin üstünə yadlar.  
Adını yazdırıb gözə soxma gəl,  
qalan qapılardı,  
dəyişən adlar...



## **ADSIZ BULAQ**

Bulaq suyu, nə sərinsən, nə ətirli bir dadın var,  
Nə bir qulluq eləyənin, nə də məşhur bir adın var.  
Bulaq suyu, ovuc-ovuc qoy doyunca içim səndən,  
Kaş ki, bir də yolum düşsün, bir də gəlim keçim səndən.  
Bulaq məni dinləyərək dilə gəldi elə bu dəm,  
Dedi: sən ki, oturmusan, bir-iki söz deyəcəyəm.  
Bu dağların ətəyində qərar tutub mən qalmışam.  
Bu gördüyün qayalara gecə-gündüz səs salmışam.  
Mən güllərin, çiçəklərin özəyindən süzülərək,  
Axa-axa duruluram, bir gözəlin göz yaşıtlək.  
Nə gələn var, nə də gedən, tanımayırlı məni bir kəs,  
Belə getsə mən bataram, bir kəsə də xeyrim dəyməz...  
Bu söhbəti dinlədikcə öz-özümə düşündüm mən:  
Belə şərbət içməmişdim bulaqların heç birindən.  
Bulaqlar var, səsi çıxıb, suyununsa dadı yoxdu,  
Əsl bulaq burda qalıb, hələ onun adı yoxdu.

## **VAXT GƏLİR**

Dilimi susdurub dillər tökürsən;  
yorulmur, maşallah, səndə çənə var.  
Qorquddan, Babəkdən misal çəkirsən,  
Qorquddan, Babəkdən özündə nə var?!

Deyilən hər sözə ürək qızınmaz,  
mən çox eşitmişəm düzü, yalani.  
Nümunə göstərmək asandı bir az,  
nümunə olmaqdı çətin olanı.

Qolumdan tutursan guya çətində,  
mənə vəd verirsən, dövran verirsən.  
Amma mənafeyin tələb edəndə,  
mənim taleyimi qurban verirsən.



Pozursan adların siyahısından,  
Mən xəbər tutunca dəyişir aləm.  
Sonra da şairlik etikasından  
mənə dərs deyirsən,  
mən ki, şairəm!

Həyatdan, insandan varmı xəbərin,  
düzlüyü, paklığı o nişan verir.  
Həyatda imtahan götürənlərin  
vaxt gəlir,  
özü də imtahan verir.

## SINMA

*Oğluma*

Sən uca boyunu şax tut, şax dayan,  
dost var, dost yanında düşmən var qərəz.  
Amma ucada dur sən öz boyundan,  
şəxsiyyət olmasa,  
boy da görünməz.

Şax yeri, görünsün qoy o ucalıq,  
boyunu əlborcu almamışan ki!?  
Adam var, gödəkdir, başı dik qalib, —  
özündən bayırə boylanır sanki.

Xətrinə dəyməyib təbiət sənin,  
sümüyə çəkibsən, bundan sixılma.  
Sən atan Nəriman Həsənzadənin,  
çalış davamı ol, təkrarı olma.

Mənim də taleyim çox həssas deyil,  
nə bilim, elə hey məni sinardı.



İnanma, desələr boy əsas deyil,  
kola-kol deyiblər, çinar çinardı!

Bir şeyi unutma: uca, ya qısa,  
boyların içində boyunu axtar.  
Arxadan vurulur arxasız olsa,  
cismani boylar yox, mənəvi boylar.

Mənim düşmənim var, dostum var, ancaq  
sənsiz qazanmışam səndən ötəri.  
Düşmənim rastına özü çıxacaq,  
dostdan özün öyrən xəbər-ətəri.

Kitaba öyrəşdin, həyata öyrən,  
enişi, yoxusu var ömrün, oğlum.  
Sınma cənazəmin altına gırsən,  
orda da şax yeri, şax görün, oğlum.

### SƏS-SƏSƏ

(Yubileyçilərə)

*“Qah-qah gülməlisən  
xaniman xərab!”*

Sabir

Yubiley keçirdik, təriflər yazdıq,  
təbriklər elədik verib səs-səsə.  
Doyunca əl çaldıq bir-birimizə,  
yenə yubileyə hazırlaşırıq.

Görəsən kim indi haray salacaq,  
ardı kəsməyəcək güzar-gileyin.  
Bir para məddahlar namaz qlacaq,  
tutub ətəyindən bir para “şeyxin”.



Hardasa yetim var, hardasa çıarpaq,  
hardasa infarktdan yatır oğullar.  
Bir yetim qarnını doyurmayacaq,  
kürsüdən deyilən  
şüar — nağıllar.

### “QƏLƏM YOLDAŞIMA”

Danışırsan nə mehriban-mehriban,  
iki suyun arasında qalmışam.  
Sən bilirdin; dünən məni dananda,  
mən dünyanın harasında qalmışam.

O üzəmi, bu üzəmi inanım?  
O sözəmi, bu sözəmi inanım?  
Gecəyəmi, gündüzəmi inanım!-  
Fikir, xəyal dünyasında qalmışam.

Külək vurdun, sən də vurdun arxadan,  
yağış döydü, sən də döydün bir zaman.  
Elə bildin, əbədidid o tufan,  
sən dənizsən, mən də ada qalmışam.

### BÖYÜK PERİKLİN ƏN AĞIR CƏZASI

Uzaq Afinada, qədim zamanlar,  
Perikl adlanan böyük hökmdar,  
böyük bir sərkərdə ömr eləyibdi,  
o, bütün dünyaya əmr eləyibdi.  
Bir yol gülməyibdi deyirlər, üzü,  
ə toya gedibdi, nə yasa bir gün.  
Ən ağır zülümü çəkibdi özü,  
onu təqib edib bu cəza hər gün.



Həyata səsləyib onun sərtliyi,  
bir ölkə qızıldan başmaq geyibdi.  
Elin gərginliyi, səfərbərliyi  
qorxub ki, azala, —  
o gülməyibdi.  
Ağsaçlı tarixin dediyi budur,  
nə ad istəyibdi, o nə bir əvəz.  
Ən ağır cəzani çəkməli olur,  
özünü xalqına həsr eləyən kəs.

## ADƏT NƏDİR

*“Əcnəbilər göydə balonlarla gəzir...”*  
**Sabir**

Molla gəlir yas yerinə, təsbeh əlində,  
dodaqaltı piçildayıb neçə ad çəkir.  
Azərbaycan məclisində ərəb dilində  
saqqalını tumarlayıb salavat çəkir.

Yenə kimin cənazəsi qalıbdı yerdə?  
Yenə kimin astarına üz olan bizik?!  
Filan ərəb sərkərdəsi  
filan əsrdə  
həlak olub,  
ləbbey deyib yas tutan bizik.

Zəncir vurub baş yarışan, ey cavan oğlan,  
bu həqiqət qarşısında pozulur halim.  
Müstəmləkə zənciridi, qopub qolundan,  
elə çırpma ikiəlli başına, zalim.  
Kimsə sənə istehzayla baxıb yan keçir,  
bu dəm mənim ürəyimdən qara qan keçir.



Nələr deyir, bir qulaq as,  
bu çəmən, bu dağ,  
nəğməmizin mayasıdır layla deyən səs.  
Nəsimisi dərisindən soyulan bir xalq,  
haqqı yoxdu,  
zəncir vurub baş yara bilməz.

Dünən şeir məclisində, söz məclisində,  
ahənginə valeh oldum mən doğma səsin.  
Mənə bir xalq göstərin siz,  
yas məclisində  
danişanı qulaq asan başa düşməsin.

## HƏYAT

Görüşəndə öpüşdülər,  
köyrəldilər,  
“can” dedilər.

Amma sonra  
nə bu, onun ölüsündən,  
nə o, bunun dirisindən  
tutdu xəbər.

Bir-birinə  
dost salamı göndərdilər.  
Salam çatdı, ya çatmadı,  
çıxdı yaddan.

Yaşadılar və köçdülər  
bu dünyadan.  
Taniyirdim mən onları,  
qınayirdim mən onları.  
Sonra gördüm,  
dünya özü dedi sərrəm.  
Mən də onu dərk etməyə tələsirəm...



## **ABİDƏ**

Avtobus atırdı, tuturdu bizi,  
baxırdı üzümə bir qarabəniz.

- Dünən mən metroda görmüşəm sizi,  
bu gün avtobusda...

nə sadəsiniz.

Bir az gülümsəyib xoşbəxtəm deyir,  
başqa söz deyirdi gözündəki qəm.

- Harda işləyirsən?  
- İşsizəm, şair.  
- Bəs niyə xoşbəxtəsən?  
- Sizi görmüşəm.

Mən də deyirdim ki, axtaran tapar,  
küləklər söndürür yanın şamları.

Şirkətlər seksual qız axtarırlar,  
işləyən axtarmır iş adamları.

Nə deyim, bilmədim kimə nə deyim?  
Bəlkə Baş nazirin özünə deyim?

Bir gün ətrafiyla metroda getsin,  
bir gün avtobusda qoy o da getsin.

Bəlkə Baş nazirin müavinləri,  
ya başqa nazirlər düşsün irəli.

Onda avtobusda o, səni görər,  
onda vətəndaşı, vətəni görər.

Millətin varlısı, yoxsulu kimdi,  
millətin ağası, ya qulu kimdi.

İşsizi tanıyar, özü tanınar,  
üz-üzə danişsa, üzü tanınar.




Bu, Milli liderin öz adətiydi,  
milləti, vətəni ziyarətiydi.  
Onun soruşduğu hal-əhval idi,  
ağsaqqal yanında ağsaqqal idi,  
ağbirçək yanında oğul əvəzi.  
İndi də torpağın Daş Abidəsi.

2004

### **İKİ “DUSTAQ”**

Ürəyimdə aparıram Cavidi,  
ürəyimdə qaytarıram Cavidi.  
Harda olsam, o lal gəzir yanında,  
ilham gəzir, röya gəzir,  
xəyal gəzir yanında.  
Yerdə deyil – gedən yerdə itirim,  
kölgə deyil – döngələrdə itirim.  
Canlı deyil – bir söz tapım, dindirim,  
göydə deyil – göydən yerə endirim.  
Özgə deyil – deyəm çıx get evinə,  
uşaq deyil – tutam öpəm, sevinə.  
Dustaq idi – gətirdilər sürgündən,  
“dustaq” olub içimdə o yenidən.  
Cavid mənim dustağımdı, o dahi,  
mən Cavidin dustağıyam, ilahi!..

13 fevral, 2004



## CƏNGİ

Yenə ürəyimdə bir həyəcan var,  
görün nələr deyir, bir qulaq asın.  
Babəkin qanından qanımda qan var,  
çalın, Koroğlunun cəngi susmasın.

Zurnanın zil səsi düşüb dağlara,  
buludlar dağılır, atlar kişnəyir.  
“Taraq-taq”, “taraq-taq” — dinir nağara,  
Qıratmı, Düratmı nallanır, nədir?!

Dərin dərələrə selmi tökülür,  
dolumu ələnir, evlər üstünə?  
Yoxsa, qoç Koroğlu əl çalıb gülür  
qaçısan paşalar, bəylər üstünə!

Laylayı anamız çalıb, yatmışıq,  
“Cəngi” havasıdı ata nəgməmiz.  
Birində — beşikdə xumarlanmışıq,  
birində — səngərdə vuruşmuşuq biz.

Birində — süd içdik böyümək üçün,  
bizə ad verdilər məhəbbət ilə.  
Birində — and içdik döyüşmək üçün,  
özümüz ad aldiq şücaət ilə.

O mənim söhbətim, o mənim sazım!  
Atamın, babamın nəfəsidir o,  
Çalın, Koroğlunun cəngi susmasın —  
Xalqımın inqilab nəgməsidir o.



## DƏYİMƏ

Uşağı danlama, onun səsindən,  
qoy sevinc yayılsın bütün aləmə.  
Sizin etikalar çərçivəsindən  
o çıxməq istəyir,  
məcbur eləmə!

Danlaqla qalxmayıb heç kəs, a qardaş,  
gözdən salınıbdı, əksinə, insan.  
Hələ görməmişəm kölə adamdan,  
bir qəhrəman çıxa, ya bir vətəndaş.

Qaçmaq istəyirsə, sən imkan yarat,  
qaçmaq arzusuna insan qovuşsun;  
uçmaq istəyirsə, köməyinə çat,  
qırma qanadını, səma ver, uçsun.

Yıxılıb əzilsə, qorxma sən ondan,  
bərkisin, sinaqdır hər yeni sahil.  
Danlaya-danlaya böyütmə, dayan,  
Bu, qul böyütməkdi, tərbiyə deyil.

Ucadan güləndə kəsmə arada,  
ən qızğın dəmidir bəlkə oyunun.  
Sənin baş əydiyin başsızlara da,  
dəymə, hökm eləyən vaxtıdır onun.

Baxıb öz yaşıdı ona əl çalır,  
nələr, amma nələr öndədi hələ.  
Birinci zərbəni o səndən alır,  
sonuncu zərbələr öndədi hələ.



## ZİRVƏ

Zirvəyə qalxıram dolama yolla,  
bu yol əziyyətdi, tamaşa deyil.  
Qalxıram təbdirlə, hissə, ağılla,  
zirvənin mənzili birbaşa deyil.

Kəsir qabağımı gah sis, gah duman,  
gözümüzdə yorğunluq, saçlarimdə dən.  
Qalxıram, daş qopur ayağım altdan,  
dağ mənə söykənir, mən dağa hərdən.

İllər pillələrmiş bizdən ötəri,  
Yollara gah bürkü, gah şaxta düşür.  
Şöhrətin sevinci, yaşın kədəri,  
tərs kimi, ikisi bir vaxta düşür.

Keçir icazəsiz ömrün səddini,  
keçirir bizi də alovdan, oddan.  
Sağlamlıq, gözəllik ləyaqətini  
alır əlimizdən yaş soruşmadan.

Ah, zirvə hardadı, görəsən harda?  
nədir mən getdiyim bu ciğır, bu iz?  
Mən də bir zirvəyəm aşağıılarda,  
nə mən zirvəsizəm, nə zirvə mənsiz.

Gedirəm... illərə sorağım düşür,  
insan öz-özündən ayrılır demək.  
Yuxarı baxıram — papağım düşür,  
aşağı baxıram — gözümüzdən eynək.

1979



## **BOŞ SƏBƏTLƏR**

Bir şəkil çəkdirik...  
 “Nümayəndələr!...”  
 filankəs, filankəs, bir də filankəs.  
 Mən keçdim arxaya, kimsə inciyər,  
 mənim anam ölsün, xətrimə dəyməz.

Baxışlar, duruşlar, münasibətlər...  
 burda bir qoltuğa qıṣılmışdır.  
 İnsan cilidində bu boş səbətlər,  
 elə bil dirəkdən asılmışdır.

İstədim xəlvəti aradan çıxmı,  
 şəkildə boş qoyum arxa yeri də.  
 Baxdım, səbətlərə,  
 gəldi yazığım, —  
 gördüm boş səbətin mənəm biri də.

## **DAŞ VAXTI DEYİL**

Zəmanə dəyişib, ay sənə qurban,  
 tərs kimi yaşıın da o vaxtı deyil.  
 Kəsdi düz sözümüz əyri gedənlər,  
 dava-dalaşın da o vaxtı deyil.

Yüz baş hiylə qurur, bir baş neyləsin,  
 dil-dodaq təpiyib, göz-qas neyləsin.  
 Buna dost neyləsin, yoldaş neyləsin,  
 dostun-yoldaşın da o vaxtı deyil.

Nəriman, ürəyin başqadır sənin,  
 millət hörmətini yaşadır sənin.  
 Kimlər bostanına daş atır sənin,  
 səbr eylə, daşın da o vaxtı deyil.



## SEVİN

Evdə bikef olur yoldaşım hərdən,  
bir soyuqluq hopur qana, iliyə.  
— Dünən qonşuluqda səni istəyən  
bu gün əleyhinə danışır,  
niyə?

Eh, həyat belədi, düzü belədi,  
bəzən yağış döyür, bəzən qar, külək.  
Sən o söz-söhbətə öyrəş arabir,  
yağışa,  
küləyə öyrəşdiyintək.

Göydən dolu töksə, mat qalma buna,  
qoy gülər gözlərin batmasın yasa.  
Qar yağsa, şərfini dola boynuna,  
get, qalma,  
gedəsi bir yerin olsa.

Həyatda təhqirə, tufana öyrəş,  
qoy üzün alışın oda, küləyə.  
Sözünü kəssələr, sən ona öyrəş,  
çalış—  
uyğunlaşma amma heç nəyə.

Bir də... məndən ötrü xiffət hədərdi,  
əksinə, sevin.  
Düşmən — qələbəmin sayı qədərdi,  
dost — mənim səhvimin,—  
sən buna sevin.



## **POYLU KÖRPÜSÜ**

Kürün üstə çatanda,  
qatarı asta sürün.  
Asta yox, usta sürün.  
Töyüşün, nəfəs alsın  
qatar da, mənim kimi.  
Sevinsin məni görüb,  
yollar da mənim kimi.  
Açım pəncərələri,  
sağı-solu taybatay.  
Gör, hardayam, ay-haray!  
Yenə Polu körpüsü!  
Atamdan yadigardı  
mənə Poylu körpüsü.  
Alməhəmməd kişinin  
durur hələ budkası.  
Həmən fəhlə budkası!  
Atamın yurd-yuvası!  
Bir az ləngisin qatar,  
çıxsın atam budkadan  
yenə əlində fanar,  
çiynində dəmir açar,  
şapkasında kakardı,  
kəmərində bayraqlar —  
yaşıl, qırmızı, sarı,  
yola salsın qatarı.  
Əl eləyim qoy ona,  
gülümsəsin, sevinim.  
Beşiyimin yanına  
dönsün yenə o, mənim.  
Işıq yanır qabaqda,  
atamın əl fanarı!  
Atam gəlir görüşə —  
asta sürün qatarı...



## ANAMIN ÇÖRƏYİ

*Hörmətli Svetlana müəllimə! “Nabat xalanın çörəyi” povestimi oxuyandan sonra anamın çörəyinə bənzər çörək bişirib bizim evə göndərmişiniz, çox sağ olun.*

Müəllif

Mən indi bildim ki, anam yaşayır,  
nəfəsin necə də təzədir, ana.  
Millətin qızları sənə oxşayır, —  
çörəyi çörəyə bənzədir, ana.

Məni böyütdüyün o yerin ətri,  
suyunu ürəkdən içib, ay ana.  
O xamır yoğuran əllərin ətri  
çörəkdən çörəyə keçib, ay ana.

Hanı ilk beşiyim, şirin laylalar,  
gözümə çörəkli bir vətən gəlir.  
Bəlkə hər süfrənin öz çörəyi var, —  
bərəkət süfrəyə çörəkdən gəlir.

Evə, ailəyə halallıq bilib,  
zəmilər boyunca dən biçibdilər.  
Analar çörəyi elə bişirib,  
oğullar çörəyə and içibdilər.

Ələklər ələnib ələyin üstə,  
ocaqlar qalanıb bir saca əvəz.  
Anamın adı var çörəyin üstə,  
çörəyə yazılın ad ölə bilməz.

Bir səs qulağıma görün nə deyir,  
əsirəm bir payız küləyi kimi.  
Yaşaya biləydi yazdığınış şeir,  
kaş “Nabat xalanın çörəyi” kimi.

1994



## ƏBƏDİYYƏT

*Zərifə Əliyevanın xatirəsinə*

Sükut içindədi muzey qəbristan,  
heykəllər, türbələr durur yan-yana.  
Daim yaraşıqdı torpağa insan,—  
burda məzarda da, sağlığında da.

Düyün var, hələ də açan olmayıb,  
dünya günahkardı deyən görmədim.  
Suyu — axıracan içən olmayıb,  
çörəyi — doyunca yeyən görmədim.

Yatır Nazim Hikmət son mənzilində,  
çoxdan görüşmürük, ay ustاد, salam!  
Daşla danışıram insan dilində,  
dünən o canlıydı, sabah mən daşam.

Budur təbiətin sonu, əzəli,  
itir gör insanın güzəri harda?  
Yatır eldən uzaq bir el gözəli,  
beşiyi hardadı, məzarı harda?!

Bu necə dibçəkdi, bu necə çiçək,  
torpaqda gül bitib torpaqdan ayrı.  
Yarpağı gün döyər, meyvəni külək,  
bağban uzaq düşsə bir bağdan ayrı.

Gözü yolda qaldı doğma ellərin,  
o şəfa paylayan loğman qızıydı.



O bizim ən böyük Vətənpərvərin dünyada yeganə bir dünyasıydı.

O, yüksək kürsüdən nitq eləyəndə,  
bu, yerdə oturub alqışlayardı.  
Xalqın şərəfinə o söz deyəndə,  
bu ona səadət bağışlayardı.

Özü oxuyardı öz adətilə  
şerini, sözünü doğma diyarın.  
Heç vaxt onun-bunun zəmanətilə  
qəlbinə dəvməzdə bir sənətkarın.

Dağlıq Qarabağda şeir məclisi!  
Vaqif günləriydi... başqaydı dağlar.  
Mən də şeir dedim, sevirdi bizi,  
özü tanıydı, tanitmırıldılar.

Ucaykən hər qəlbə hörmətlə enmək,  
ürəyin ürəyə səyahətiymiş.  
Mən onda gördüm ki, sevmək, sevilmək,  
insanın ən ali təbiətiymis.

Gör kimi itirdik, ey Ulu dostum,  
axtar indən belə qışda, baharda.  
Bir dünya tapmışdın,  
taleyin onu  
bir karış torpağa dəyişdi,  
harda?!

Gedəni saxlamaq olsaydı mümkün,  
bir el yeriyərdi bəlkə də o gün.

Məlhəmi olsayıdı gül-ciçək ətri,  
çəmənlər dil açar, yoxdu, — deməzdi.  
Ürək istəsəydin, səndən ötəri,  
heç kəs ürəyini əsirgəməzdi.  
Su gərək olsayıdı, Arazla Kürdən —  
Araz, Kür o səmtə axardı hökmən.  
Od gərək olsayıdı, günəşdən əgər,  
töhfə gətirərdi günəşli əllər.

O yatır qoynunda əbədiyyətin,  
məzarı dünyadı, dünyası məzar.  
Eşqin ürəyində yaşayır sənin,  
bir eşqi bir ürək yüz il yaşadar.

Yanında olmadım, ağır gündündə,  
qəminə şərikəm, sonsuzdur o qəm!  
Yalnız eşq önündə, torpaq önündə  
əyilən o başa mən baş əyirəm!

*Moskva, noyabr, 1985*



## VƏTƏN OĞLU

Üç rəngli bayraqım dörd rəngə döndü,  
qara haşiyəylə qaraldı dünya.  
Göydə Aymı batdı, Günəşmi söndü? —  
necə geniş idi, daraldı dünya.

Baxırdı üzünə Vaqif Bəylərin,  
Nə desin, çıxmışdı bir fürsət əldən:  
Pis gözdən qorudu cangüdənlərin,  
qoruya bilmədi tək səni səndən.

Dünən baş əymışdin bayraqımıza,  
bayraqlar baş əydi tabutun üstə.  
Dən kimi səpildin torpağımıza,  
şəh kimi parladin hər otun üstə.  
Sən buzun üstəyidin, mən odun üstə.

Mən indi gördüm ki, ömür ötəri,  
həyat müvəqqəti deyilmiş, əhsən!  
Səni torpağa yox, Zat-Aliləri,  
tarixə tapşırdıq —  
Tariximizsən.

Atabəy dövləti, Şah Qızıl Arslan,  
başsağlığı verdi dövlət adından.  
Qurduğun ölkənin himni — Ədalət,  
dövlətin — Əbədi,  
sən — Əbədiyyət.

Bakı qərq olmuşdu insan selinə,  
sellərdə tabut yox, qayıq üzürdü.  
Çiyinlər dəyirdi biri-birinə,  
çiyinlərdə  
bir Ayrılıq üzürdü.



Fəxri Xiyabanın Fəxri gəlirdi,  
təzə görünürdü köhnə qəbristan.  
Vətən ağlayırdı, Heydər gülürdü, —  
çünki Vətən qoyub gedir dünyadan.

Açıılır, çatılır düyünlü qaşlar,  
fikir söyləməyə dil aciz idi.  
Ağlına baş əyir ağıllı başlar, —  
o ya Nəsimiydi, ya Hafız idi.

Zülmət beyinlərə işıq payladı,  
özü öz nurundan qüvvət alırdı.  
O gün səkkiz milyon vətən övladı  
bir Vətən oğlunu yola salırdı.

Səndən Azərbaycan, qəm uzaq olsun,  
qəminə şərikəm, arzuna şərik.  
Cənab Prezident, başın sağ olsun,  
Cənab Baş komandan,  
biz səfərbərik.

*15.12.03*



**TALEYİNƏ GÜNƏŞ DOĞSUN,  
QOY ƏZİZİM...**

*Turist səfərində olduğum zaman  
Reyxstaq divarlarında “Bakı” və  
“A.Rzayev” sözlərini oxudum.*

Oyan, Hadi!  
Ey talesiz,  
məzardan qalx!  
Alişmasın, qoy yanmasın ruhun oda,  
“Millətimin yox imzası” dedin bir vaxt,  
imzamız var bu imzalar arasında.

Burda başqa ahəng ilə vurur ürək,  
nələr deyir bir cavanın öz imzası.  
Bu divardan köçürülsün indi gərək, —  
yeni dünya tarixinin bir abzası,  
Var ol səni,  
xalqımızın qəhrəmanı,  
səndən qalsın nəsillərə bu adət də.  
Hər millətin öz adı var, öz ünvani,  
hər torpaqda hünər də var, rəşadət də.

Taleyinə günəş doğsun, qoy, əzizim,  
o qırğında, o davada,  
vurhavurda,  
sən vaxt tapıb öz adını yazdırın burda,  
şərəfimiz, şöhrətimiz oldun bizim.

İndi bildim, ana torpaq, ana Vətən,  
anlar var ki, illərə səs sala bilər.  
Bir gəncin də tərcüməyi-halı bəzən  
bir torpağın  
şan-şöhrəti ola bilər.



### SUSMA, DİN...

Mənim canım, ay ürək,  
mehribanım, ay ürək!  
Kim səni nişan alıb,  
kim vurub səhər-səhər,  
titrəyirsən bu qədər,  
sən əsirsən bu qədər.  
De, kimin qarşısında  
müqəssirsən bu qədər.  
Səni kim qovub belə,  
tələsirsən bu qədər?!

Sən xeyirxah olmusan,  
ömür boyu  
əksinə, –  
sənə hasar olubdu  
sol döşümdə bu sinə.  
Orda nitq eləmisən,  
orda dayaq olmusan,  
sən məni yatızdırıb,  
özün oyaq olmusan.

Kimsəsizin kimsəsi,  
əlsizin əli ürək.  
O zülmətdə tanrıının  
yanan məşəli ürək.  
Adın mənim olubdu,  
sən özün özgələrin.  
Bir döyüş meydanıdı  
sənin sinə səngərin.  
Nüfuzum sənə görə,  
hörmətim sənə görə.  
Rahatlıq nə deməkdi,  
görmədim sənə görə.



Sən dözdün, əvəzimə,  
sən səs verdin səsimə.  
Mən güzəştə gedəndə,  
sən ağridin, ağladın,  
yenə məni qorudun,  
yenə məni saxladın.  
Bəzən bir həyasızın  
qabağında dinmədim.  
Atılan toplara mən  
kar oldum, diksinmədim.  
Qalxdın mən yıxılanda,  
dözümüm sona çatdı.  
Fəryadın, qışqırığın,  
o zaman mənə çatdı.

Məni hey qınayırsan,  
“demədimmi, susma, din”.  
Divarları çatdadı,  
gördüm polad ürəyin.  
Mən sənə qəsd elədim,  
səni şikəst elədim.  
Mənim qaya ürəyim,  
mənim o dağ ürəyim.  
Hamiya kömək olan,  
hamidan kömək istər,  
ürəyim ürək istər.

Gödəklər şah boyumu  
qəfil əyəndə, susdum.  
Məni təhqir eliyib  
qəlbə dəyəndə, susdum.  
Başsızlar keçdi başa,  
namərdə dedim yaşa.  
Bu əyyaş, o əyyaşa,  
göz eləyəndə, susdum.



“Can” deyənin canı buz,  
pak bildiyim dələduz,  
Danış dedin, dedim sus.  
Söydün, söyəndə susdum.

Torpaqları satdılar,  
Vətəni daraltdılar,  
qanımı qaraltdılar,  
hayqır deyəndə, susdum.

Sən dayaq oldun mənə,  
mən səni yıldım üzək.  
Əvvəlindən başladım,  
sonuna çıxdım üzək.  
Yeganə arxam oldun,  
mən sadə, sən xam oldun.  
Nazik, ağ cunam oldun,  
cirdim, karıxdım, üzək.  
Bağışla, peşimanam,  
mən sənə mehribanam,  
mən həmən Nərimanam,  
sən mənim baxtım, üzək.

4 iyun, 2000

### **TANITMA**

Yaxşı günü, yaman günü görən dost,  
yaxşı dostu yaxşı yara tanıtma.  
Köhnə yeri, köhnə yurdu təzədən  
yerdə gəzən ayaqlara tanıtma.

Gözüm görüb bulaqların gözünü,  
O dağlara özün yetir özünü.  
Mən atayam, sən atalar sözünü  
əzbər bilən dodaqlara tanıtma.



İnsaf elə, canım sənə sadağa,  
başbilənlər salınmasın ayağa.  
Qarğıa-quzğun yer tapacaq qonmağa,  
bülbül qonan budaqları, tanıtma.

Qışda dağlar qar-borana bürünər,  
ətəyində yayda duman sürünər.  
Mənə yaxın, sənə uzaq görünər,  
tanıdığım uzaqları, tanıtma.

Millətcənli, vətəncənli, mehriban,  
dar günündə dar ayaqda dayanan.  
Taniyıbsan, bir də tanı, Nəriman,  
Bəxtiyara  
Bəxtiyarı tanıtma.

13.05.97  
*Bakı, xəstəxana*

### MƏN İSTİ NƏFƏSƏM

Mənim də həyatım sözdü, şeirdi,  
bir isti nəfəsəm...

bir səsəm belə.  
İnsana diləyim ancaq xeyirdi,  
şər gəlməz əlimdən istəsəm belə.

Sənin şərəfinə doğru söz demək,  
mənim şərəfimdə, bilirom, inan.  
Mənim kimliyimdən söz açıb demək,  
sənin insafına qalır sonradan.

Dünyada insafi unutsan əgər,  
bir müdrik kəlamı unutma, ancaq:  
torpaq tapdansa da, xəzinə gizlər,  
günahkar ustaddir  
şagirdən qabaq.



## **NİYƏ QIZILGÜLÜN ÜSTƏ TIKAN VAR**

Deyirsən neyləyim, sərtəm arabir,  
qoru mənliyini gədə-güdədən.  
Cəmiyyət qaranlıq bir meşəlikdir,  
işıqda “əqrəbi seç pərvanədən”.

Qartalın dalınca bayqus ulayır,  
bu da bir adətdi, qandadı yəqin.  
Pişiklər, tulalar quyruq bulayır,  
fəlakət rəmzidi bu, məmləkətin.

Bu dünya sırrını öyrən, gör nədir!  
Niyə hər addımda bir imtahan var?  
Niyə novruzgülü qar altda bitir?  
Niyə qızılğülün üstə tikən var?

## **GÖRMÜŞƏM**

Yaşa dünya, yaşa namərd təbiət,  
rəzilləri mən yaşayan görmüşəm.  
İblisləri hörmət, izzət sahibi,  
mələkləri daş daşıyan görmüşəm.

Mən günəş-i-buludlardan görünən,  
zirvələri dumanlara bürünən,  
başlıları — ayaq altda sürünen,  
başsızları ... qaşıyan görmüşəm.

Gəldik-getdik yer üstünə hərəmiz,  
sonra gördüm yer altdadı yerimiz.  
Bu dünyada nə bəndimiz, bərəmiz,  
nə əbədi bir aşıyan görmüşəm.



## ŞAİRLƏRİN MEHRİBANI

*Qasim Qasimzadənin xatirəsi*

Mənə demişdilər köyrəkdi Qasım,  
mən gördüm, o köyrək bir mehə döndü.  
Arazdan keçəndə ah çəkdi Qasım,  
ortadan qırılan  
təsbehə döndü.

Dilində nə qədər haqlı cavabı,  
qəlbində nə qədər sualı getdi.  
Alnında yazılı ata əzabı,—  
oğul itirmişdi, yaralı getdi.

Açıdı ürəyini bir dəfə Qasım:  
— Düzlük isteyirdim... hamısı hədər!  
Doqquz il qəzetdə düşmən qazandım,\*  
sonra nə yazdım sa çap etmədilər.

Elə keşməkeşli yol keçirdi ki...  
gördü ömür ötür, gün kecir daha.  
Məşhəddən gələli and içirdi ki,  
nə qalstuk taxır, nə içir daha.

Bəlkə şairlərin ən mehribanı,  
bəlkə alimlərin ən sadəsiydi.  
Qarabağ yananda görəydin onu,  
Qasım həm özüydü, həm özgəsiydi.

Özünü yandıran öz naləsiydi,  
Məşədi Qasının, Hacı Qasının.  
Gözləri — Nəbinin aynalışıydi,  
güllə darağıydi içi Qasının.

\* “Ədəbiyyat və incəsənət qəzeti”nin baş redaktoru  
olmuşdur (*müəllif*).



Namərdlər şairdən qisas alırlar,  
şairlər ölmürlər, həlak olurlar.  
Şəhid məzarına qoyun Qasımı,  
Analar! — təzədən doğun Qasımı.

*Aprel, 1994*

### **TƏRİFƏ ÖYRƏTDİ BİZİ ZƏMANƏ**

Salam şair Cavad, talesiz insan,  
himnin müəllifi, nakam sənətkar.  
Dilimdə bir Cavad susur bayaqdan,  
içimdə kimsəsiz bir Cavad ağlar.

Gəlib məzarına tərif deyirik,  
tərifə öyrətdi bizi zəmanə.  
Daşın qabağında biz baş əyirik,  
xüsusi hörmətli guya, bu, sənə.

Sənin faciəni sənsiz duyuruq,  
ruhu təhqir olan, ruhun şad olsun!  
İlhamlı, ilhamsız şer oxuyuruq,  
təki tədbirimiz bir babat olsun.

Qaynadı ilhamı, daşdı ilhamı,  
kəsdi qabağını min fitnə-qərəz.  
Əvəzi nə oldu? —  
bir “büst bayramı”,  
Allah götürərmi, Allah götürməz?!.

Böyük imperiya dağıldı tamam,  
ən uca heykəllər uçdu kökündən.  
Yenə dava-dalaş, yenə ittiham,  
ayılıb, təzədən yatdıq o gündən.



Dandı qələmini qələm dostları,  
şairlər tutdurdu Allah, şairi.  
İndi də bilinmir üzü-astarı,—  
o şah şairiydi, sən haq şairi?

Böhtana düşəydi böhtan deyənlər,  
xainin gülüşü nə şitdi, şair.  
Himnin sözlərini “söz eləyənlər”,  
ilk mənim səsimi eşitdi, şair!

## SABİR

*Dostum Sabir Hüseynovun  
70 illiyinə*

Səni insanlar içində  
mən insan görmüşəm, Sabir.  
Əlsiz-ayaqsız görəndə  
əltutan görülmüşəm, Sabir.

Nə süfrəndə haram çörək,  
nə dilində yalan demək,  
nə sözündə bəzək-düzək,  
nə nöqsan görmüşəm, Sabir.

Yaş gəlibdi yaşın üstə,  
gəz torpağın-daşın üstə.  
Qardaşı qardaşın üstə  
qaldıran görmüşəm, Sabir.

Çoxu məndən tərif umdu,  
özü özünə göz yumdu.  
Dünya fəlsəfi yozumdu,  
dünyacan görmüşəm, Sabir.



Dost deyirəm nə müddətdi,  
sinən dolu məhəbbətdi.  
Qalanı yalan söhbətdi,  
çox yalan görmüşəm, Sabir.

Ağıl verən çox olubdu,  
ağır gündə yox olubdu.  
Ac yanında tox olubdu,  
yarıcan görmüşəm, Sabir.

Var olsun Şəmsiyyə bacı,  
ər evinin taxtı-tacı.  
Qadınsız ev var — baş daşı.  
mən viran görmüşəm, Sabir.

Böyük-kiçik yeri bilən,  
gəl deyəndə, qaçıb gələn,  
Nadiri qalxan, yüksələn,  
mehriban görmüşəm, Sabir.

Pəşiddən bizə yadigar,  
Validə xanım, Etibar.  
Fəxrəddini kim unudar,  
dost-həyan görmüşəm, Sabir.

Bahadur böyük qardaşdı,  
yanında hamidan başdı.  
Yaş da ömürdü, yaddaşdı,  
yaddaşdan görmüşəm, Sabir.

Mən xeyirəm, şər deyiləm,  
mən adı bəşər deyiləm.  
Mən gəldi-gedər deyiləm,  
mən zaman görmüşəm, Sabir.

*Bilgəh, 30 iyul 2002*



## **TANRIDAN BAŞQA TANRIM YOX**

Aliyə Qabil qızına,  
yazdım ki, ruhum qızına.  
Allahına, Tanrısına  
tapınan mənəm, Aliyə.

Sinəm boşaldı kağıza,  
düşdüm ağızdan-ağıza.  
Yol uzundu, ömür qısa,  
bu karvan mənəm, Aliyə.

Dillərdə səsə düşmüşəm,  
uçub qəfəsə düşmüşəm.  
Çöp olub gözə düşmüşəm,  
darixan mənəm, Aliyə.

Bostanıma daşatan var,  
daş atan da başatan var.  
Yüz qovan var, bir qaçan var,  
o qaçan mənəm, Aliyə.

Tanrıdan başqa Tanrım yox,  
haqqım var, ixtiyarım yox.  
Ona-buna oxşarım yox,  
Nəriman mənəm, Aliyə.

*18.12.06*



## ÖLƏNLƏRİ XATIRLAMAQ ÖLƏNLƏRDƏN YADIGARDI

İtiririk tanışları,  
oxuyuruq sazda yenə.  
Xeyirdə görüşək deyib, —  
görüşürük yasda yenə.

Yaşayırıq bu qanuna  
əbədi baş əyə-əyə.  
Öləndən xatırə yazan  
ölüb dönür xatırəyə.

Qəbir qazan qəbir olur,  
kitab yazan kitab olur.  
Bu hansı cavaba sual,  
ya suala cavab olur?!

Dindirirsən susur torpaq,  
dili lal, qulağı kardı.  
Ölənləri xatirlamaq,  
ölənlərdən yadigardı.

Bu nə sirdi Allah, Allah!  
Bürkü gedir, çovğun gəlir.  
Kəşf olunmur kəşf eləyən,  
Vaqif gedir, Vurğun gəlir?

Fərqim varmı bir vələsdən,  
ya adicə qarışqadan?!  
Dərk edirəm deyə-deyə  
dərkolunmaz qalıb insan.



### NƏ YAXŞI, İNSANLAR ÇINARLAŞIRLAR

Saldıq kölgəsindən öz yolumuzu,  
çinarlar müqəddəs, məbəddir dedik.  
Çinara bənzətdik şaxboylumuzu,  
Dosta —  
çınar qədər ömür dilədik.

Yazıldı yüz xətlə baba çinarlar,  
imzalar, ünvanlar qaldı dünyada.  
Hər kəndin  
bir çınar salnaməsi var, —  
yazılı kitabı açıq havada.

Durubsan çinarlar altında yəqin,  
Fikir ver, bir hissin incəliyinə:  
Elə bil —  
ən məşhur bir şəxsiyyətin  
yanında durursan çiyin-çiyinə.

Arzular səddini aşib-daşırılar,  
arzunun axırı, əzəli olmur.  
Nə yaxşı —  
insanlar çinarlaşırılar,  
nə yaxşı —  
bu, boydan asılı olmur...



## KƏLBƏCƏR QAÇQINI

*Əzizim İbrahim Ağalar oğluna*

Mərsiyə deyirdi şəhid atası,  
niyə bu davanın axırı yoxdu!  
Eşit bu fəryadı, bu etirazı,  
ay Allah!  
səndən ki, yuxarı yoxdu.

Yerdə yer qalmayıb məzar əlindən,  
gəl ay Qaçaq Nəbi, gəl Həcər, deyir.  
Yer üstü düşməndi, yer altı vətən, —  
hər itən başdaşı  
Kəlbəcər deyir.

“Kəklikli dağlarda” Vurğun iz qoyub,  
harda qeyb oldular, ərşə çıxdlar?!  
Ceyran bulağını sahibsiz qoyub,  
çixılmaz yollardan necə çıxdılar?!

Hayif Dədə Şəmşir, Turşsu bulağı,  
hayif Ağdabanda gördüküm məzar.  
Şamil qardaşımın  
Muzey qoruğu! —  
dindirmə sən Allah, İskəndər ağlar.

Xumardı dağların gözü Kəlbəcər,  
boylanır dağlardan göz dağı kimi.  
Dərələr boyunca inləyib keçər,  
İstisu —  
Kəlbəcər dustağı kimi.

Mərsiyə deyirdi şəhid atası,  
muğamat istəmə o “yaddan çıxıb”.



Yanıb kül olubdu ciyərparası  
bu oda düşübdü,  
o oddan çıxıb.

Allah, qulağında bir səs mələyir,  
bütün kainata haray salır o.  
Bu necə beşikdi, mərsiyə deyir,  
bu necə məzardı, laylay çalır o!

Yüyənsiz fikirim uzağa getdi,  
durdu göz önmədə adı qalanlar.  
Torpaq deyə-deyə torpağa getdi,  
Vətən deyə-deyə Vətən olanlar.

Əlövsət, atayın yapış qolundan,  
Budaq qoltuğuna gir hapa kimi.  
Çağırır, səs gəlmir torpaq oğlundan,  
sən ona cavab ver,  
bir şəfa kimi.

Onun laylasını eşit, ey Vətən!  
Səsini Araza, Kürə verirdi.  
Ömür hesabına oğul böyüdən,  
ərsəyə çatdırıb yerə verirdi.

Kəlbəcər taleyin ağır zərbəsi!  
Bəlkə də dərdlərin möcüzəsiydi.  
Mərsiyə deyirdi şəhid atası,  
Qisasa çağırıan  
Himn əvəziydi.

*19 may, 1993-cü il*



## GÖRƏSƏN AĞDAMA YAĞIŞ YAĞDIMI

Gülablı — cənnətdi, səsdi, sədadı,  
təbiət çiçəkdən xalı toxuyur.  
Şahbulaq Ağdamda şah abidədi,  
fəhlə əllərinə nəğmə oxuyur.

Görəsən Ağdama yağış yağıdimi,  
yollarda sel tutdu bizi qəfildən.  
Yoncaya,  
taxila heç su çıxdımı,  
bir damcı düşdümü orda görəsən!!

Yenicə girmişdi hələ may ayı,  
katib düşünürdü fikri qarışıq.  
Kiminsə — tələsik içdiyi çayı,  
kiminsə — söhbəti qaldı yarımcıq.

Od tutub yanırkı laləli otlar,  
biz suya dönsəydik düzə axardıq.  
Ağ yelin kimiymi dolu buludlar,  
əlimiz çatsayı —  
bir-bir sağardıq.

Sixirdi mənim də söz ürəyimi,  
susmaq çətin imiş, danışmaq asan.  
Su var çörək verim!  
Deyirdi zəmi,  
imtahan verirdi çörəyə insan.

Göy yerin dərdini duyacaqdımı,  
bəlkə də şimşəkdir buludda gəzən!!  
Görəsən Ağdama yağış yağıdimi,  
bir damcı düşdümü orda görəsən...

1985



## SABAHINIZ XEYİR, GƏDƏBƏYLİLƏR

Bu meşə, bu sükut, bu dağ havası,  
yarpaqlar üz-üzə söhbət eləyir.  
Dünyanın, de, hansı xəstəxanası,  
xəstəyə bu qədər xidmət eləyir?

Nə cərrah bıçağı, nə dava-dərman,  
nə şəfqət bacısı, nə baş həkim var,  
O qədər yüngüləm, quş kimi, inan,  
bilmirəm nə qədər burda çəkim var.

Ruhumu nə gözəl oxşadı yellər,  
dosta yadigardı hər izin, şair.  
Asfaltı görməyə adət edənlər  
vələsin qədrini nə bilsin, şair.

Mən yuxu görürəm, röya görürəm? —  
gördüyüüm yuxunu oyaq görürəm.  
Bu dağı o dağa dayaq görürəm,  
dağlarda dərs verir təbiət mənə.

Tükü tükəndən seçir millətin gözü,  
dillərdə dolaşır dilimin sözü;  
Mənə nə lazımdı? — bircə xoş üzü,  
ali mükafatdı bu qiymət mənə.

Bulağın səsində bülbül nəğməsi,  
İlyasın sözüdü, Şəbnəmin səsi.  
Bir az da Gədəbəy, Qazax ləhcəsi,  
nə dilçi lazımdı, nə lügət mənə.

Bulud saçlarını daradı göylər,  
şıdırğı yağışdan yuyundu səhər.  
Sabahınız xeyir, gədəbəylilər,  
burda nəsib oldu bu qismət mənə.



## HÖRÜK ÇƏKƏN FƏHLƏDƏN GİLEY

Dedim bu ev nədir, bu bina nədir?!

Ən yeni texnika əlinizdədir,  
amma tikdiyiniz bir şeyə dəyməz.

Qısaca söylədim fikrimi, qərəz.  
O da öz fikrini dedi müxtəsər:

— Puşkinin lələklə yazdığı əsər  
hələ köhnəlməyib, məncə, təzədir.

Ən yeni kompyuter əlinizdədir,  
amma yazdığınız bir şeyə dəyməz.

Gördüm yox, bu giley, gileyə dəyməz.

*Moskva, 1981*

## RƏY

Oxucu neyləsin, qardaş,  
söz de, sözçülük olmasın.

Yəni, söz çürük olmasın,  
söz — cilik-cilik olmasın.

Sözü deyəndə fəhm ilə,  
özün də sərf-nəhv elə.

Millət yazıqdı, rəhm elə,  
bunca küycülükdə olmasın.

Özündən razı qalırsan,  
bizi narazı salırsan.

Bir çal görək, nə çalırsan?  
zurnan  
züyçülükdə olmasın.

*2009*



## KAŞ

Xəstəxana həyatının  
öz ağrısı, öz acısı.  
Ağacdələn quşu kimi  
iynələyir tibb bacısı.  
Qan götürür damarından,  
asta-asta, yavaş-yavaş.  
Bir əsgərin yarasına  
qanım məlhəm olaydı kaş!

*Almaniya, Münhen.  
Xəstəxana. 2007*

## HEYRƏT

İnsanlar gör necə heyif olurlar,  
Türklər düz deyibdi: "qeyb" olurlar.  
Sağına baxırsan — sağında yoxdu,  
soluna baxırsan — solunda yoxdu.  
Olub, ya olmayıb?! —  
ağlında yoxdu,  
qoluna girdiyin qolunda yoxdu.  
Ayılıb görürsən yanın boş qalıb,  
qulaq həsrət qalıb, göz çəş-baş qalıb...

## DÜNYAYA HƏSRƏT

İlahi, bu dünya necə gözəldi,  
ay günə həsrətdi, gün aya həsrət.  
Göy qara məxmərdi, üstə şamları,  
göy yerə həsrətdi, yer göyə həsrət.

Yağış leysan tökür, ara verməyir,  
maral kürəyini yerə verməyir.



Baxt əvvəl verəndə, sonra verməyir,  
yaz qışı izləyir, qış yaya həsrət.

Bulaqlar qaynayıb, axır şırhaşır,  
dünya piçiltıyla dinib-danışır.  
Sel-selə, arx-arxa gedib qarışır,  
çay-çaya tökülür, dəryaya həsrət.

Nəriman, yaşı ötürür, ömür azalır,  
tələsmə, tələsən arxada qalır.  
Yenə sənin gözün dünyada qalır,  
dünyada qaldıqca, dünyaya həsrət.

*Xəstəxana*  
25.04.1997

## HƏSRƏT

*“Biri vardi, biri yox”*  
N.Kəsəmənli

İkisi də var idi:  
o Davud, o da Nüsrət.  
Ulduz kimi söndülər,  
xatirəyə döndülər.  
Biri ataya həsrət,  
biri anaya həsrət.  
Vətəndə vətən idi,  
millət yanında millət,—  
o Davud, o da Nüsrət.  
Onun nəvəsi oldu,  
bunun oğlu tutuldu.  
Biri nəvəyə həsrət,  
biri oğula həsrət.



Davud yağışa düşdü,  
fikirliydi zavallım.  
Əyləci saxlayınca,  
vaxtı saxladı, zalım.  
Cavanşiri\* oyatdı,  
özü əbədi yatdı.

Gözləyirdim Nüsreti,  
gözlərimdə xiffəti.  
Yola saldım İrana,  
tabut döndü bu yana.  
Nüsret Davuda həsrət,  
Davud Nüsretə həsrət.  
Yer üstü,  
yer altına —  
iki həsrətə həsrət.

2008

### ŞAH XANASI

Yerdə münasibətlər,  
yerdə iddia, qərəz.  
Yalan sözdü ki,  
yalan —  
ayaq tutar, yeriməz.  
Yalan yalandı —  
gerçək!  
And desən, and içəcək,  
vəd desən, vəd verəcək,  
sonra möhlət verəcək,  
o qədər yeriyəcək, —  
düzü bada verəcək.  
Əyri — düz görünəcək.

\* Eyni adlı romanın baş qəhrəmanı (*red.*).



Aya, ulduza yazdım,—  
Tanrım, sənin töhfəni.  
Yerdə sürünənlərə  
tapşırma Tanrım, məni.

Görmək istədiyimi  
görmürəm,  
yasaq olub.  
Sən göydə — mənə yaxın,  
o yerdə,—  
uzaq olub.  
Mən şahmat taxtasının  
bəlkə piyadasıyam?—  
Ancaq Şah xanasında  
gedib dayanasıyam.

2003

## HARDASAN

Soruşmaq ayıb olmasın,  
hardasan, gözə dəymirsən?  
Yolun düşəndə bu yana,  
yolüstü bize dəymirsən.

Sənə ümid bağlayıram,  
özümə gün ağlayıram.  
"Acam", pəhriz saxlayıram,  
gəlib pəhrizə dəymirsən.

Necə gəzim bağı sənsiz,  
sən gəzən oylağı sənsiz?  
Təkəm — dedim axı, sənsiz,  
niyə sənsizə dəymirsən?



## BİLMİRƏM

Ürəyim ağrıyrı həkim,  
onu qoruya bilmirəm.  
Alnıma yazı yazılıb,  
nədir, — oxuya bilmirəm.

Qəm gəlir qəmin üstünə,  
tək düşür cəmin üstünə.  
Daha, sinəmin üstünə  
əlimi qoya bilmirəm.

Ürəyim tükdən asılıb,  
yük olub, yükdən asılıb.  
Sağım çürükdən asılıb,  
dinmirəm, — guya bilmirəm.

Bir səs dəyir qulağıma,  
ilişirlər ayağıma.  
Tülkü çıxır qabağıma,  
tulküsən, — deyə bilmirəm.

2006

## DEMİŞƏM

Heç özümü bağışlaya bilmirəm,  
həyasıza mən "həyalı" demişəm.  
Necə gedib, necə gəlib yanına? —  
ayağına mən "sayah" demişəm.

Nə hissi var, nə ürəkdə duyğusu,  
ürəksizdi, neçə ürək oğrusu.  
Ara vermir, vicdanımın ağrısı,  
vəfasıza mən "vəfali" demişəm.



Qanqal imiş, gül yerinə qoymuşam,  
daş parlayıb, ləl yerinə qoymuşam.  
Qarışqanı fil yerinə qoymuşam,  
mən sərcəyə "dağ qartalı" demişəm.

Yuxuluydum, sən oldun ilk oyadan,  
elə bilmə, o yatanam, o yatan?!  
Ürək sindi, calaq tutmur sonradan,  
nə demişəm, məncə, haqlı demişəm.

Sən bu yolun yolcusuydun, qalma, get,  
istəyirdim ləngiyəsən, amma get.  
Mən demişəm, daha məndən umma, get,  
kişilərin yoxmuş ağlı, demişəm.

### **UŞAQLIQ YOLDAŞIM, NEFTÇİ BAYRAMA**

Harda qaldı Qarayazı meşəsi,  
keçədik Poylu körpüsündən, a Bayram.  
Çinar kimi pöhrələndik, ucaldıq,  
biz də qalxdıq yer üzündən, a Bayram.

Qara zurna güləşəngi çalardı,  
bir kəndə yox, ölkəyə səs salardı.  
“Dərdiş” deyib, dərdimizi alardı,—  
süd əmmişik el sözündən, a Bayram.

Sənin anan, mənim anam bacıydı,  
dili şirin, taleləri acıydı.  
Gördüyüümüz təndiriydi, sacıydı,—  
çörəklərin istisindən, a Bayram.



Neft Daşları sənin ilk şah əsərin,  
var maşallah, Koroğluya bənzərin.  
Gətirmədin, görmədik heç Xəzərin  
balığından, kürüsündən, a Bayram.

Sahil sənin, dəniz sənin beşiyin,  
orda evin, burda da ev-eşiyin.  
İpək pərdən, ipək yorğan-döşəyin, —  
ipəklərin təzəsindən, a Bayram.

Neftçi Bayram neftimizə dayaqdı,  
sevən qəlbin sular kimi oyaqdı.  
Dünya acdı, pay istəyir nə vaxtdı, —  
ver Xəzərin süfrəsindən, a Bayram.

Hər insanın həyatda bir yolu var,  
taleyi var, imzası var, qolu var.  
Bu millətin iki şanlı oğlu var, —  
şairi mən, neftçisi sən, a Bayram.

*4 noyabr, 1995-ci il*

### VERDİ

Mənim dostum məndən qabaq  
məni danana söz verdi.  
Ona gözün işığını,  
mənə baxmağa göz verdi.

Gəldim-gəlmədim dunyaya,  
əməyimi verdi zaya.  
Birinin üzünə həya,  
birinə təkcə üz verdi.



Nə deyim düzü əyənə,  
dost deyib, xətrə dəyənə!?  
Qızıl inək istəyənə,  
tale qısır öküz verdi.

*Noyabr, 2002*

### EHTİYACI VAR

İnsan cavamlıqda şərəf-şan gəzir,  
hər kəsin bir ada ehtiyacı var.  
Elə ki, ağardı saçılı-saqqalı,  
atanın övlada ehtiyacı var.

Tələsmə bir məqam düşsə əlinə,  
inanma dünyanın gəlhagəlinə.  
Arvadın — uşağa, qız'a, gəlinə,  
kişinin — arvada ehtiyacı var.

Yaş gəlib yetişir əlliyə, yüzə,  
ürək həssas olur əyriyə, düzə.  
Qulağın bir səsə, gözün bir üzə,  
ağızın bir dada ehtiyacı var.

Zəmanə hikmətdi, mənası dərin,  
arxayın olma ki, istidi yerin.  
Əlində bir qoşun, ortada Şirin,  
Xosrovun Fərhada ehtiyacı var.

Böyükər iş görüb, uşağam deyib,  
basılıb o kəs ki, qoçağam deyib.  
Nəriman, çox qızma, ocağam deyib,  
ocağın bir oda ehtiyacı var.



## SƏN DƏ

Təbabət dərsliyini  
götirdim bir gün yada.  
Deyir: yaşamalıdı  
canavarlar dünyada.  
Ceyranların xəstəsi,  
maralların dəstəsi  
onlara yem olacaq,  
sağları yaşayacaq...  
Xəstəsənsə, bu başdan  
yem ol sən də, Nəriman!

## “AĞLAĞAN”

*“Yandıran bilirdim, yanın bilirdim,  
mən belə ağlağan bilməzdəm səni”.*

Zivər Ağayeva

Bu dünya bir sirdi, mən də bir sirəm,  
əsir etdiyimə özüm əsirəm.  
Mənim Allah verən bir paklığım var,  
hər yaşda gizli bir uşaqlığım var.

Anasız qalmışdı ana deyənim,  
həyatı bir uşaq öyrətdi mənə.  
Bir qadın — əvvəlcə onu sevməyi,  
sonra da ağlamaq öyrətdi mənə.

Ürək nəgməsini səssiz oxuyub  
kimsə can qoyanda, sən əl qoymadın.  
Yan ötdün adımı “Ağlağan” qoyub,  
silib göz yaşımı məhəl qoymadın.

*6 iyun, 1995*



## CAVİDİN

Naxçıvanda Cavid çıxdı qarşımı,  
türbəsiydi indi vətən Cavidin.  
Şahlıq quşu gördüm qonub başına,  
sürgünlərdə ölüb-itən Cavidin.

Tutdurdular, öldürdülər şairi,  
yasaq oldu o şairlər şairi.  
Türbəsinə qoymayın hər şairi,  
ruhu pakdı ilahidən Cavidin.

Qılıncını üstə çəkdi xəyanət,  
köməyinə nə dost çatdı, nə millət.  
İlhamından qisas aldı cəmiyyət,  
taleyindən üzü dönən Cavidin.

Gedən getdi, qalanları qaldılar,  
Xiyabanda fəxri yerlər aldılar.  
Atabəylər torpağında yadigar  
Cavid qaldı fəxri adı Cavidin.

Başqları bir ağ günə çıxdılar,  
tamaşaydı, səsə-ünə çıxdılar.  
Yer altından, yer üstünə çıxdılar,  
dalısınca Müşfiq, Hadi Cavidin.

*Naxçıvan,  
14-16 may, 1999*



**QAÇDIQ QARA SAÇDAN  
AĞ SAÇA QƏDƏR...**

İllər bir-birilə qol-boyun gedir,  
neçə qol ayrıılır boyundan belə.  
Dünyada dünyayla bir oyun gedir,  
baş aça bilmədim oyundan belə.

De gəlsin Şahbuzlu şah sözlü şair,  
Araza qovuşaq Məmməd Arazla.  
“Bu dünya nə sənin, nə mənim” — deyir,  
sevir bu dünyani bu etirazla.

Hanı tələbəlik illəri, Məmməd?  
Biz ki unutmadıq, bu yaşa qədər.  
Yağışlar altında qaçdıq nəhayət,  
qaçdıq qara saçdan, ağ saçə qədər.

Evləndik zarafat, sevdik zarafat,  
dünya gözəliydi nə vaxtsa, dostum.  
Mənim qadınıma qəsd etdi, həyat,  
bu damı zarafat? —  
deyəndə, susdum...

Sən ana itirdin, ana yaşında,  
qadındı dünyanın ən şah əsəri.  
İndi qızın çalır beşik başında  
anandan yadigar o nəğmələri.

Duman salamat qal, deyən şairi,  
orda Kür səsləyir, burda Xan Araz.  
Sən Vətən oğlusun, Vətən şairi,  
şair də Vətəntək əvəzolunmaz.



Ana şerimizin vəzni, ölçüsü,  
çekisi, qiyməti, şairin özü,  
sən olan məclisdə başdadı yəqin?!.  
Kim afərin desə, ona afərin.

Keçirəm, qarşımda Xiyaban durur,  
ziyarat özü də savabdı burda.  
Mərmər plitələr yanbayan durur,  
hərəsi bil cilid kitabdı burda.

Gündüzlər əsəbi, gecələr oyaq,  
meydana çıxmışdı Bakıda millət.  
Moskva tankları yollar üstə yox,  
taleyimiz üstə yeridi, Məmməd.

Xəlil — nəslimizin payız tufanı,  
bu tufan o biri tufana düşdü.  
Milləti —  
yurdunda əsir olanın,  
şairi gör harda zindana düşdü.

Elə ki tapındıq üçrəng bayrağa,  
Qarabağ yanğını bir məhşər oldu.  
Sən mülki paltarda qalxdın ayağa,  
şerin cəbhələrdə səfərbər oldu.

Sədərək ağrısı başqaydı yerin,  
səni harayladı, o səni, Məmməd.  
Qaçqını, köçküնü olan şairin,  
çadırдан başlayır vətəni, Məmməd.

Qalx, himni çalınır Azərbaycanın,  
o qartal gözləri gördüm, nəhayət.



Dardı çərçivəsi mavi ekranın,  
uçuşa çağırır onu təbiət.

O yenə qızı vurub, göyün üzündə,  
Şuşa qalasına qonan günü var.  
El cıdır çıxıb Cıdır düzündə,  
yenə nəmərini alan günü var.

Yapalaq at minib ər meydanında,  
dünyanın sar günü, tərlan günü var.  
Vaqif, gözün aydın, heykəl yanında,  
Məmməd Araz günü, Nəriman günü var.

\*  
\* \* \*

*(Kitaba yazılılan avtoqraf)*

Bu millətin Həcəri var,  
Selcanı var,  
döyüş günü neçə canda  
bir canı var.  
Nəşriyyatda Sevdası da  
var millətin,  
Azərbaycan, budur sənin  
səadətin.

2007



### AŞIQ ƏDALƏTƏ

Ədalətdən mən ədalət istədim,  
ürəyimin dağı yaman dağıydı.  
Eşq oduna yandırırdı Kərəmi,  
yandırmasa, Kərəm hələ sağdı.

Təzənəyi sağ əlində əsirdi,  
Xan Əslini pərdə-pərdə gəzirdi.  
Barmaqları soruşmaqdan bezirdi,  
hardan keçib, gördüm deyən yoxuydu.

Bazarı qəm, Kərəm qəmə müştəri,  
yolu uzaq, ara düşmən çəpəri.  
Qul olmuşdu Xan Əslidən ötəri,  
“can” deyirdi, eşitdiyi lağıydı.

Çal, Ədalət, dadım sazin düzunu,  
qulaq asım sənə ömrüm uzunu.  
Baş açmadım nədir Kərəm ovsunu,  
Kərəmi qul, “Kərəmi”si şahiydi.

*Şəmkir,  
4 aprel, 1998*

### BİR AZ MÖHLƏT İSTƏYİRƏM ÖMÜRDƏN

Sağclarımın rəngindədi gödəkçəm,  
yarı bozdu, yarı qara, yarı ağ.  
Təbiət öz sayığını sayacaq.  
Bir ömürün fəsilləri qarışmış,—  
yarı yazdı, yarı payız, yarı qış.



Uzaqdımı, yaxındımı mənzilim,  
mən dağ qalxdım, dağı aşan kimiyəm,  
dünya gördüm, dünyalaşan kimiyəm,  
bələd oldum hər üzünə həyatın,  
gecəsinə, gündüzünə həyatın.

Bir az möhlət istəyirəm ömürdən,  
nə qədər ki, bu dünyada biz varıq,  
bu dünyamı yaşıdarıq, yaşıraq, —  
sən olarsan, mən olaram — ikimiz  
həyat şirin, dünya gözəl, sən əziz...

### NİYƏ DEMƏDİNİZ

Sizi düşünürəm oturub bəzən,  
ey mənim möhtərəm müəllimlərim.  
Sən də, ey məzardan məzara köçən  
anam... dünyadakı əzizim mənim.

Böyüyə, kiçiyə hörmət, ehtiram,  
sadəlik, təvazö, abır... vəssalam.  
Belə öyrətdiniz, yaxşı dediniz,  
təəssüf,  
həyati düz görmək gərək.  
Böyük var, kiçikmiş, siz demədiniz,  
kiçik var, daha da kiçitmək gərək.

Niyə demədiniz siz, əzizlərim,  
təkcə, görüş üçün deyil, el ancaq.  
Əl bəzən ətəkdən yapışmaq üçün,  
bəzən yumruq üçün gərək olacaq.

Niyə demədiniz, bilmirəm niyə,  
dünya sakit deyil, bir yuxu kimi.



Dost adlı düşmənlər ola bilərmış,  
düşmən adlı dostlar olduğu kimi.

Niyə demədiniz...  
gizlin ha deyil,  
həmişə günəşli açılmır səhər.  
Şirin nəğmələri oxuyan bir dil  
acı həqiqətlər söyləyə bilər.

Beynimdə, fikrimdə dolaşib gəzən  
oda da bələdəm, üzütməyə də.  
Tərif eşitdiyin insandan bəzən  
hazır ol, yüz təhqir eşitməyə də.

Yayda qar olmayırlar, qışda da yarpaq,  
bunun müəllifi deyin, kim olub?  
Həkimlər ilanın düşməni, ancaq  
ilan tibb elminə emblem olub.

Eşit həqiqətin, düzün səsini,  
həyat səngərdırsə, əsgər yatmasın.  
Müəllim həyatda tələbəsini,  
ana övladını qoy aldatmasın.

## AY HARAY

İllərim arxada qaldı,  
axada qan-qada qaldı.  
Əkdim-biçdim yada qaldı,  
doğma torpaqlar, ay haray!

Kol dibində bənövşələr,  
dağlara qalxan meşələr!

Gedən oğullar, kişilər,  
sönən ocaqlar, ay haray!

Düşmən aldı solu-sağı,  
kar olsun yerin qulağı.  
Şuşada İsa bulağı,  
yenəmi qaynar, ay haray.

Ay Qubadlım, Kəlbəcərim,  
hardasan Nəbim, Həcərim!  
Dindirmə çölüm, içərim  
od tutub yanar, ay haray!

Füzulidən Cəbrayıla,  
şəhid oğullar ayıla.  
Qışqıram, səsim yayıla,  
bata qulaqlar, ay haray!

Yandı Ağdamın ağı daşı,  
köhnə yurdun ocaq daşı.  
Ağdamın Qarabağ yaşı,  
o köklər, soylar ay haray!

Müsibət oldu Xocalı,  
hacileyləklər uçalı.  
Yandı cavanlı, qocalı,  
mərdlər, qoçaqlar ay haray!

Zəngilanda zəngi tutun,  
at minin, üzəngi tutun.  
Bir Koroğlu cəngi tutun,  
tərpənsin dağlar, ay haray!

Tovuz, Qazax, Ağstafa,  
Sədərək çox çekdi cəfa.



Ermənini qova-qova,  
ölümlə oynar ay haray!

Od içindən keçə-keçə,  
Laçını da verdik heçə.  
Bir gözüm baxar beləcə,  
bir gözüm ağlar, ay haray!

*20 aprel, 1997*

## SİRR DEYİL

Mənim sağlığıma içdilər dünən,  
dedi arzuna çat bir nəfər, dünən.  
Siz çatin, mən amma çatmayacağam,  
mən heç vaxt arzuma çatmayacağam.

Mənim arzum hara, daha mən hara,  
xatırə söyləsəm... bu bir yığındı.  
Mən arzuma çatsam bədbəxt olaram,  
bəlkə xoşbəxtliyim çatmamağındı.

Kim isə, bəlkə də burda susacaq,  
nə deyim,  
yox, o da müqəssir deyil...  
Xoşbəxt olmaq ilə — arzuya çatmaq,  
mən sizi bilmirəm, məncə bir deyil.  
Bu da sərr deyil.



## **29 GÜLLƏNİN YİYƏSİ**

Atəş!  
Şəmkirdə atəş!  
havada, yerdə atəş!  
Vurdular Aslanovu,  
bir icra başçısını,  
ailə başçısını.  
Yarıda saxladılar  
atasının yasını.

Millət, qır millətini,  
göstər tayfa üzünü,  
kölə xasiyyətini,  
qəbilə niyyətini.  
Arzu dolu ürəyi,  
həyat dolu gülüşü,  
məhəbbət dolu gözü  
atəşə, atəşə tut,  
bir az hikkəni soyut.  
Nəfəs al, toxta bir az  
sənin tərəfindədi  
dediyin haqq da bir az.  
Haqqa, vicdana and iç,  
tökdüyün qana and iç.

And içirlər başına,  
burda maya qoyurlar:  
Aslanın başdaşına,  
ananın göz yaşına,  
gəlinin göz yaşına.  
Yaxşılıq, mehribanlıq,  
mərdlik, cəsarət, hünər!



Tikir, qurur, yaradır, —  
öldürün onu, yetər!  
Millətə nə deyəcək  
xəbər tutsa, gürcülər?!  
Şəhid ailələri,  
onu xəbər alanlar,  
ehtiyacda qalanlar,  
orda, soydaşlarımız,  
düşünən başlarımız,  
səkkiz milyonluq ölkə?  
Biz köçüb gedəcəyik,  
getməyəcək bu ləkə.

Bir para vəzifəli,  
bir para vəzifəsiz,  
qərəzli, ya qərəzsiz  
qısqanır nüfuzuna,  
adına, ünvanına.  
Süfrəsində “Tost” deyən  
susayıbdı qanına.  
Şıxəlinin dalınca  
göndərin, getsin o da.  
Maqsud Əlizadənin,  
ya Qəşəm Aslanovun  
dalınca... Aslanı da!

...Yol boyu tanış edir  
sözarası o, məni.  
O günü yada salır  
bu gün əsən sərt külək.  
Maşında yeri qalıb  
29 güllənin  
pencəyindən kəsilən  
düymələrin yeritək.



Yenə yardım aparır,  
yenə haraya gedir?  
Burdan buraya qaçır,  
ordan oraya gedir.  
Qəlbində İstiqlalın  
odu, eşqi, həvəsi.  
29 güllənin —  
mükafatın iyəsi.

*Şəmkir, iyun, 1999*

## TALE

Yanında baldızı, nəzarətçisi,  
boynunda, qolunda qiymətli daşlar!  
Tale görüşdürdü qəfildən bizi, —  
yaxşı ki, dünyada taleyimiz var.

Tanıyan o idi, tanımayan mən,  
ah, onun həyata sualı nəydi?!  
Bir şeyi bilmədim, — nəzarət hökmən  
üstəki daş-qaşa, ya özünəydi.

Zəncir biləyində xalis qızıldan,  
üzük barmağında başqa bir ovsun.  
Qandal eşitmışdım,  
amma heç zaman,  
qandal görməmişdim qızıldan olsun.

Soruşmaq istədim mən onu ondan,  
gördüm ki, özü də məəttəl qalıb.  
Mənim əzizimdən, mehribanımdan  
yad baxış,  
yorğun səs,  
soyuq əl qalıb...



Budurmu xoşbəxtlik, yaxud səadət,  
budurmu dünyanın ağız ləzzəti?!  
Almazın, yaqutun içində fəqət  
mən ağlayan gördüm bir məhəbbəti.

Əzizdir hər kəsin eşqi, niyyəti,  
Hər qəlbin ilk sözü bir ünsiyyətdi.  
Kişinin ən böyük mədəniyyəti, —  
bəlkə də qadına münasibətdi.

Bir müdrik misalı gətirdim yada,  
sən də ər evində bir az ayıq ol.  
Qızıl basdırılır, çıxarılır da,  
insan basdırılır torpağa bir yol.  
Bir az ayıq ol.

### MİR CƏLAL MİSAL ÇƏKƏRDİ

İş axtarma, adam axtar, —  
Mir Cəlal misal çəkərdi.  
Sonra bildim, ustadımın  
gözü niyə yol çəkərdi.

Tələbənin atasıydı,  
yerdə Tanrı sədasıydı.  
“Məqbul” vaxtı qaydasıydı, —  
soruşmamış qol çəkərdi.

Sayardı, onu sayanda,  
hörmətə hörmət qoyanda.  
Ürəyinə yatmayanda  
əl verməzdi, əl çəkərdi.



Gah xeyiri şər olubdu,  
gah balı zəhər olubdu,  
Amma zəri zər olubdu,  
o zəhərdən bal çəkərdi.

“Hal-əhli” kef eləyəndə,  
özünü məhv eləyəndə,  
Nəriman səhv eləyəndə,  
dərdi Mir Cəlal çəkərdi.

*May, 2003*

## TƏLƏBƏLİK

*Bacım qızı Fəridəyə*

Durur ayrıldığım kölgəli çınar,  
durur Gəncədəki bizim institut.  
Xəyalım bir yerdə tutmadı qərar,  
illəri andırdı bir anlıq sükut.

Neyləyim, unutmur insan ürəyi,  
yaşadım dünyada könlüyanıqlı.  
Düz dörd il geyindim köhnə pencəyi,  
qolu gödək oldu, boynu yamaqlı.

O pencək saxladı məni soyuqdan,  
doğru danışmağı çoxu ar bilir.  
Əynindən çıxardıb vermişdi atan,  
heç kəs bilməsə də, qonşular bilir.

Bəzən ac da qaldım, daha nə danmaq,  
danışıb-gülməyə könlüm olmadı.  
Şerim qəzetlərdə çap oldu, ancaq  
bir qəzet almağa pulum olmadı.



Lakin bu dərdimi bilmədi heç kim,  
mən bildim qədrini sevincin, qəmin.  
Arabir xəlvəti baxıb sevindim,  
təzə yamağına köhnə çəkməmin.

Gülmə, görməmisən o sevinci sən,  
xoşbəxt böyümüsən, xoşbəxt ol, anam.  
Bir də, bilirsənmi, mən o sevincdən,  
dünyada heç kəsə arzulamırıam.

Oldu sevincim də, oldu qəmim də,  
bir tələbə qızə könlümü verdim.  
Onun hər sözünü öz aləmimdə  
seminar dərsitək əzbərləyirdim.

Deyirdim, nə qədər baha olsa da,  
gərək üzük alım, bu bir adətdi.  
Ancaq avtobusun keçib yanından,  
piyada gedirdim dərsə arabir.

Qoy indi ağrısın vicdanı varsa,  
girdi aramıza onda bir nəfər.  
Bir gəncin taleyi alt-üst olursa,  
ağirdı, dağilan ailə qədər.

Fikir ver hökmünə sən misalların,  
deyir, su quyunun dibində olur.  
Hayif ki, ürəyi bəzi qızların  
başqa oğlanların cibində olur.

Qoy bir söz də deyim, çıxartma yaddan,  
bu da, necə deyər, bir məsləhətdi.  
Çalış ki, əvvəlcə yanılmayasan,  
təəssüf ikinci məğlubiyyətdi.



Ömrün yolları da pilləkan kimi,  
gendən ucalara lap çox baxmışam.  
Mən o pillələrlə bir insan kimi  
gör ki, necə gəlib, necə qalxmışam.

1964

**MƏNDƏN  
YAMAN RAHATDILAR**

Soyuq sökür kürəyimi,  
ağrı didir ürəyimi.  
Yatıram, buz xörəyimi  
qızdırıb gətirən yoxdu.

Evdə özüm, çöldə özüm,  
təkliyə öyrənib gözüm.  
Andıra qal, belə dözüm,  
üzümə bir gülən yoxdu.

Hərdən Gülüş yada salır,  
hərdən Xətiş xəbər alır.  
Hərdən Nazim bir zəng çalır,  
— Gələn varmı?  
— Gələn yoxdu.

Soruşmağa babatlılar,  
şükür, sağ-salamatlılar.  
Məndən yaman rahatlılar,  
hələ ki, bir ölü yoxdu.

2000



## DAİM GÖZ ÖNÜNDƏ

Həyatın qəribə məqamları var,  
kim isə sağlamdı, nasaz görünür.  
Dərinə bənzəyir bulanlıq sular,  
duru su dərindi, dayaz görünür.

Baxma bu dünyaya belə könülsüz,  
dünyada nə var ki, o xoşa gəlsin.  
Səadət qəm ilə şərikdi, sözsüz,  
görmədim —  
qış ilə yaz qoşa gəlsin.

Sən elə gözəlsən, sən elə həssas-  
könlündən könlümə bir işıq düşüb.  
Səni hər tanıyan yaxşı tanımadz,  
yaxşılar pislərlə qarışq düşüb.

Göyərçin kimisən daima səssiz,  
dümağsan, elə bil səni qar tutub.  
Geyimin gözəldi, zövqün əvəzsiz,  
niyə gözlərində qəm qərar tutub?!

Vermə od sinəni hər əsən yelə,  
dünya od sinənə bir inci qoyub.  
Bir ömür nədir ki,  
onu da belə;  
qəmə həsr edəsən, sevinci qoyub?!

Ömürlük qalacaq amma bu duyğu;  
bu ildən o ilə sırrı daşıməq.  
Nə qədər çətindi, bir ömür boyu  
daim göz önündə  
gizli yaşamaq.



**DÜNYA  
YAŞAMAQ YERİYMIŞ**

Yol içində gül bitibdi,  
bu yer köhnə bağ yeriymiş.  
Dünya bir pəncərə deyil,  
dünya yaşamaq yeriymiş.

Sən ey gözəllik tanrısi,  
nə xoşdu ömrün mənası.  
Sənin qolların arası, —  
küsüb-başışmaq yeriymiş.

Gəlib çıxmırsan xeyli var,  
demirsən bir gileyli var.  
Əhmədlidən gələn yollar  
nə yaman uzaq yeriymiş...

**ƏLİ BALA**

*Kürəkənim Əliyə*

Uğuruma gəlib çıxdın,  
sənə qurban, Əli bala.  
Səni görüb xoşbəxt olsun  
Atan-anan, Əli bala.

Dar günümüzdə çatdın dada,  
qoymadın əl açım yada.  
Görməmişdim mən dünyada  
belə tufan, Əli bala.

Bir həkimdən uzaq qaçdım,  
o birinə ağız açdım.



Elə yandım, elə çasdım,  
əsdi xəzan, Əli bala.

Tale məni saldı dala,  
yaman düşdüm haldan-hala.  
Bu yaşda bu qeyli-qala  
dözmür insan, Əli bala.

**BU DA BİR  
"NƏRDİVAN"DI**

*Əminə Yusifqızına*

“Nərdivan” dedikcə, qalx nərdivanla,  
“Nərdivan” yaşasın xeyir-duanla.  
Varaqla sinəni,  
ey sinədəftər,  
qaymağa bal qatdı Dədə Ələsgər.  
Sən qaymaq səsini sözə qatansan,  
ürək tərpədənsən,  
ruh oynadansan.  
Bilmirəm mənəmmi, sənsənmi yazan,  
şəir oxuyanda ovsunlayırsan.  
Çaşır ağlım bir az, xəyalım bir az,  
ovsun da oxu ki,  
ayılım  
bir az.

*Seçilmiş əsərləri. 7 cilddə, 1-ci cild*



jəftiməi təbəvizi<sup>yy</sup><sup>a</sup>  
Rəmət ilə  
Ağxəzli manzı.  
Xəlq artisti  
Jüniy Yuxarı hözələ.  
2009.



## **AYAQQABILAR**

Qapımızın ağızında  
Əvvəl ancaq ikiydi.  
Onlar da mənimkiydi.  
Dörd oldu sonra bir gün.  
Üç il keçdi sərasər,  
Gah axşam, gah da səhər  
Hey açılıb örtüldü  
Bizim doğma qapılar.  
Bir gün də altı oldu  
Həmin ayaqqabılar.  
İkisi bər-bəzəkli,  
Dördü bəzəksiz oldu.  
Artdı ayaqqabılar  
Sonra da səkkiz oldu.  
Keçir günlər, həftələr,  
Yaş üstünə gəlir yaş.  
Kiçik ayaqqabılar  
böyüür yavaş-yavaş.

## **GÜL**

İllər gəlib keçib... qəbir itibdi  
illərə nə var ki, gəlib keçəcək.  
Üstündə ən gözəl bir gül bitibdi  
Ətri var, elə bil öz nəfəsintək.  
Gülün xatirinə  
deyirəm, — çoban  
neçə yol sürünen qaytarıb yəqin.  
O gül, qoymayıbdı ayaqlanasan,  
Cığır salmayıblar üstündən sənin.  
Bu gülün rəngində vardı bir donun,  
həyatı sevirdin, axı sən, ana.  
Nə deyim, bəlkə də geyinib onu  
Təzədən dünyaya gəlmisən, ana?..



## İKİMİZ

*“İstedad əsl-nəcabətdən artıqdır”*  
Volter

Sən mənim üstümdə söz götürübəsən,  
nadan kəkələyib lovğalananda.  
Sən o kirpiyinlə köz götürübəsən,  
yəqin zərifliyin itib o anda.

O duya bilməzdi nəydi bu ülfət,  
bələdçi cildində nabələdiydi.  
Həqiqi ləyaqət, yalançı şöhrət  
üz-üzə gəlmışdı,  
bir qələtiydi.

Döyər sinəsinə bəzi adamlar,  
coşar arsız-arsız namus-ar deyə.  
Vətəni başına çətirtək tutar,  
bir yaz yağışında islanar deyə.

Səni üzüdürdü soyuq nəfəsi,  
gör o, ürəyini harda qırırdı.  
Qadın qüruruna qəsdi-qərəzi  
“kişi qeyrətinə” sığışdırırdı.

Üzür istəyəydi səndən o, gərək,  
nə üz lazım idi, nə də cəsarət;  
Qadın qarşısında səcdə eləmək  
qadın nəzərində qalxmaqdı fəqət.



Allahın say-seçmə bir bəndəsiydi:  
əсли, nəcabəti, nələr və nələr.  
Eh, o da mikrofon “xanəndəsiydi”,  
üzdə əl çalırlar, dalda söyürlər.

## İKİNCİ ADDİM

Hər şey bu dünyada başqaydı bir vaxt,  
hər şey zarafatdan başladı bir vaxt.

Həyatda ikinci addım atırsan,  
yeri ehtiyatla, get ehtiyatla.  
Yolu cüt gəlməşdik, tək qayıdırısan.  
Zarafat eləmə sən bu həyatla.

Kömək istəyirsən darıxb hərdən,  
günahkar bəlkə dəancaq mən oldum.  
Təsəlli verən də mənəm, sənə mən,  
səni çasdırıan da bir vaxt mən oldum.

Düşmənəm həyatda təsəlliyyə mən,  
getmir təsəllinin vurduğu yara.  
“Sənsiz yaşamaram” — deyə-deyə mən,  
sənlə də yaşadım,  
sənsiz də sonra.

Daha özündü xeyirin, şərin,  
yadında bir sözüm qalacaqdımı, —  
gedirsən,  
ikinci addımın sənin,  
birinci taleyin olacaqdımı?..



## GÖRƏSƏN

Yoldaş yolda sınanır,  
qardaş yolda sınanır.  
Övlad harda, görəsən?  
Kim tapdı,  
kim itirdi  
bu yollarda, görəsən?

## İMTAHAN

Sənə imtahan verib  
getdi tələbələrin,  
mənası “dərin imiş”  
mübtədanın, xəbərin.  
Sənin təhlil etdiyin  
o sadə cümlələrin.  
Var olsun, sənə qurban,  
“dörd”, “beş” yazan əllərin.  
Xoş halına deyirəm,  
qiymət alan gənclərin.  
Nə vaxtdı gözləyirəm,  
sənə imtahan verim,  
mənə qiymət düşürsə,  
can deyirsən,  
can verim.

26.06.03.



## **SEVİNCİM ÜÇÜN**

Məni bağışlayın, balalarım, siz,  
bəzən nə dincəlir, nə yatıram mən.  
Gecələr oyanıb vaxtsız-vədəsiz  
vaxt olur...  
sizi də oyadıram mən.

Kimsə oyan deyir mənə, elə bil,  
sinəmin qapısı səssiz döyüür.  
Bəzən vərəq üstə şeir-zad deyil,  
gözümdən yarımcıq yuxu tökülür.

Bəlkə də şairlik başlanır o dəm,  
başlanır axını sözün, döyüşün.  
Sizdən  
səhər-səhər üzr istəyirəm —  
gecəki bir şeir sevincim üçün.

## **QORXURAM “ANAMA” MƏN ANA DEYİM**

*Qızım Xatırəyə*

— Bir qadın anama oxşayır, ata,  
üzü, görünüşü, boyu-qaməti.  
Gülüşü ürkəkdən, yerişi asta,  
bir əl yaradıbdı iki xılqəti.

Anamda görmüşdüm o baxışları,  
onundu o gözlər, o qaşlar, ata.  
Yuyub daramışam mən o saçları,  
o ətrə bələnib bu saçlar, ata.

O necə özgədir? — deyirəm hərdən,  
özgələr yanında doğmamdı, ata.



Gedənlər qayıdır bəlkə yenidən? —  
o da qayıdıbdı, anamdı, ata.

Dünyani bir qadın gözəli gəzir,  
dünyada yaşayır özündən ayrı.  
Get barış, o bəlkə küsülü gəzir? —  
bizdən də yan keçir, o səndən ayrı.

Qadınlar köyrəkdi, qəm yeyə bilər,  
ilahi söz deyir o baxış, ata.  
Qadınlar hər şeydən inciyə bilər,  
nəvazış gözləyir, get barış, ata.

Nə qədər həsrətdi dilim bir sözə,  
nə deyim, soruşma o nədir, ata.  
Yəqin, hansı qızın anası varsa,  
Allahı göydə yox, yerdədir, ata.

Həyat gözlərimdə təzə don geyir,  
arzumu, sırrimi qoy ona deyim.  
Məni hər görəndə o, “qızım”, deyir,  
qorxuram, “anama” mən ana, — deyim.

### YAZIQ FİL

Nə qədər yaşayırsan...  
Fərqi yox uzun ömrün.  
Yalnız,  
öləndən sonra  
qiymətlidi sümüyün.

1969



## TÜFƏNG

Hələ bir çiyindən o asılmayıb,  
lüləsi alovlar saçmayıb hələ.  
Çöllərdə  
bir ceyran hələ sağ qalıb,  
ağacda  
bir yuva uçmayıb hələ...

## PAYIZ ETÜDLƏRİ

Deyirəm,  
saralıb solduqca bağlar,  
niyə qan qaynayıb-qarışmayıb heç?  
Dünən ağaclarla bəzək yarpaqlar,  
indi budaqlara yaraşmayıb heç.

Buludlu, çiskinli açılır səhər,  
günəş şüasını yeridə bilmir.  
Sular buz bağlayır,—  
salxım söyüdlər  
yuyub saçlarını quruda bilmir.

Kimsə xəbər verir:  
qar yağacaq, qar...  
yozur dekabrin havalarını.  
Bir az kip bağlayır bizim qonşular,  
eyvana açılan qapılarnı.

İstisi getdikcə candan baharin,  
isti paltarını geyir camaat.  
Nəinki özünü,  
gözəl qızların  
palto—  
yaşını da dəyişir, heyhat!



Hava görürsən ki, xeyli sərindi,  
başqadı ürəyin əhvalı indi.  
Qocalar sahildən azalır  
bir-bir,  
gənclər iki-iki çoxalır indi.

Gecələr parlayır sular — gümüşü,  
ışıqdı sahildən Xəzərə kimi.  
Bakıda  
dənizlə ayın görüşü,  
uzanır axşamdan səhərə kimi.

Hər rəng min ürəyə, min qəlbə sirdaş,  
hər fəsil — ən gözəl bir duyğu kimi.  
Hər şey öz vaxtında dəyişəydi kaş,  
hər şey...  
təbiətdə olduğu kimi.

1968

## SƏRHƏD

Səhərdi...  
gül-çiçək ətrini yayır,  
Arazın üstündən — çən, duman keçir.  
Gün çıxır, sərhəddi kölgəm addayır  
sərhəd  
yanımdan yox, ortamdan keçir...

1968



### **UŞAQ...**

Uşaq  
gəldi nagahan,  
bir xəbisin öündə  
durub güldü, mehriban.  
Sevindi körpə üzü.  
Uşağa yox, ilahi,  
uşaqlığa ilk dəfə  
heyran qaldım mən, düzü.

1968

### **DEYİLMİŞ**

Gəlib çatdım yetmiş beşə,  
düsdüm neçə keşməkeşə.  
Hayif — dedim mən yetmişə  
bu yaş o yaşdan deyilmiş.

Açılan gördüm bükülür,  
tikilən gördüm sökülür.  
Dağlar ələmir, tökülür,  
daş özü daşdan deyilmiş.

Deyirlər insan kölgədir,  
gül batanda kölgə itir.  
Qalan ya sözdü, ya fikir,  
yaşayan ad-san deyilmiş.

Adəmdən, Həvvadan bəri  
aldadır bəşər-bəşəri.  
Gözümlə gördüm məhşəri,  
insan heç insan deyilmiş.



Gəlib bu yaşa çatmışam,  
ağır yuxuda yatmışam.  
Yatan divi oyatmışam  
o da Nəriman deyilmiş.

17.02.2007

**XALQ ARTİSTİ  
ƏMİNƏ YUSİFQİZİNA**

Gör necə qarışıb qəmim qəminə,  
ixtiyar sahibi, biixtiyarsan.  
Mənim yazdığını oxu, Əminə,  
mənim yandığımı demə, yanarsan.

Mənə demişdilər dünya işıqdı,  
yenə yolum uzaq, səbrim az oldu.  
Mənim ki, bu qədər alnım açıqdı,  
niyə alın yazım oxunmaz oldu?!

Sənin piçiltində bir etiraz var,  
bir göy gurultusu, bir leysan bulud.  
Sözü sükutla da anlatmaq olar,—  
təki söz söz olsun,  
sükut da sükut.

Bir sevda yoludu könül təsəllim,  
kimə tanıdırısan divanə məni?!  
Külə döndüyümü görəndə bildim,  
necə yandırıblar Əminə, məni.

23.01.2001



## **DOĞMALIQLA ÜZ-ÜZƏ**

Ürəyim düşərdi bəzən qorxuya,  
gecələr tək qalsam,  
oyaq mən idim.  
Elə ki, yay gəldi, düşərdim suya,  
Kürdəki ən iri balıq mən idim.

Sərin kölgəliklər  
süfrələr kimi,  
açılıb qarşımıda qızanda torpaq.  
Günəş divarlara çəkib şəklimi,  
fotoqrafdan qabaq, rəssamdan qabaq.

Danlağın rəngini yanaqlarımда,  
tikanın özünü ayaqlarımда,  
tikanlı sözləri qəlbimdə  
bəzən  
bu yaydan o yaya gəzdirmişəm mən.

Yaşadım, donmadım soyuqda, qarda  
şəkilim güzgülü göllərdə qaldı.  
Mənim ayaqqabım  
mağazalarda,  
ayaq ləpirlərim çöllərdə qaldı.

Elə bil sağıma qar ələnir, qar  
elə bil solumu gün yandırır, gün.  
Xəfif bir fərəhlə  
kədərlənmişəm,  
xəfif bir kədərlə sevinirəm mən.



### VYETNAMLI YAŞIDIMA

Daşkənddəyəm xeyli var,  
hava bu gün istidi.  
Mən dənizə gedirəm  
çimmək üçün,  
istidi.

Sən döyüşə gedirsən -  
kölgən dərədə, düzdə.  
Sən səngərdə yatırsan,  
mən isti qumun üstə.  
Demə, mən dincəlirəm,  
ürəyim narahatdı.  
Bunu doğru deyiblər:  
mübarizə həyatdı.  
Sən atlığıñ silahı  
Mən atmaq istəyirəm.  
Sən qalxdığın səngərdə  
mən yatmaq istəyirəm.  
Səninkidi səadət,  
bir millət ki, vuruşur, -  
demək öz əlindədi  
vətənin qurtuluşu.

Məni günəş yandırır,  
səni qəzəb, bir də kin.  
Mənim bədənim yanır,  
sənin qaynar ürəyin!  
Mən qızlara baxıram! —  
zont, lifçik, qara eynək, —  
könlümdən öpüş keçir.  
Sən vəhşi yankılərə  
baxırsan,  
ürəyindən  
ölüm, qan, döyüş keçir.



Sahildəki daş kimi  
qum üstündə yanıram.  
Fikrimin təsbehini  
çəkib xumarlanıram.  
Qum üstə barmağımla  
yüz cürə xətt çəkirəm.  
Ölümlərə, qanlara  
qəlbimdə sədd çəkirəm.  
Düşmən,  
nə qədər desən...

1965

## İSA MUĞANNA

Gördük, dediyindən dönmədiyini,  
"İdeal" olunca,  
sən "Məhşər" oldun.  
Dedin Plutarxın demədiyini,  
mənim soykökümdə xoşxəbər oldun.

Candan can ayrıldı, sığdı bir cana,—  
İsa Hüseynovdan  
İsa Muğanna!  
Yazdığını əsərlər dursun bir yana,  
özün yazılmamış şah əsər oldun.

Özünü dananlar ucaldı, İsa,  
özündən deyənlər puç oldu, İsa.  
Bilmədim tez oldu, gec oldu, İsa,  
mən Odlar yurduydum,  
sən Od Ər oldun.



Hansi planetdə qalxdın ayağa?  
Necə bağban idin, girdin o bağa?  
Mən ki, səninkiyəm, ay İsa qağı,  
orda nə gördün ki, birtəhər oldun,  
belə əziz oldun, mötəbər oldun?!

Yazıldı alnına haqdan taleyin,  
haqqın dərgahına qalxan taleyin.  
Qaçan özün oldun, qovan taleyin,  
axırda özünə bərabər oldun.

*İyun, 2008*

## CAMAL MÜƏLLİM

*80 illiyinə*

Allah bir ömürü bir babat verir,  
verəndə, yüzü də mükafat verir.  
Adını çəkəndə ağızım dad verir, —  
ağzin şirin olsun, Camal müəllim.

Səni hər görəndə göz də sevinir,  
üz ki gülümşəyir, üz də sevinir.  
Sizə gedən yol da, iz də sevinir,  
eviniz şen olsun, Camal müəllim.

Yaş gedir, dünyanın çarxıdı, — demə,  
dəryalar keçibən, arx idi, — demə.  
Yüz il yaşa desəm, yuxudu, — demə,  
yuxumuz çin olsun, Camal müəllim.

*2009*



## **QARATOYUQ**

Yenə səhər erkən durub,  
tək başına məclis qurub,  
oxuyursan cəh-cəh vurub,  
sənə əhsən, Qaratoyuq.

Hardan aldın bu nəfəsi? —  
gah səsində bülbül səsi,  
gah sığırçın zənguləsi,  
amma təksən, Qaratoyuq.

Qanadın var, çalar çəpik,  
quyruğun var, açar yelpik,  
qaçmağın var, neçə verstlik,  
möcüzəsən, Qaratoyuq.

Nə incə qədəm basırsan?  
dimdiyinlə yer qazırsan,  
nə deyirsən, nə yazırsan,  
nə yeyirsən, Qaratoyuq?

Toyuqların şahımisan?  
həyatımsan, yuxumusan,  
yar gələndə oxumasan,  
nə mən, nə sən, Qaratoyuq?!

26.06.97



## GƏNCƏ DƏFTƏRİ\*

*Gəncə mənim ilk məhəbbət beşiyim oldu,  
soruşmayın, tələbə qız onda kim oldu.  
Bəlkə mənim alın yazım taleyim oldu?  
O, qızlara dediyini mənə demirdi,  
can verirdim, canlıyanmış can istəmirdi.*

Müəllif

Gəncədə inistut tələbəsiydim,  
qardaşəvəziydim, dostəvəziydim.  
Sevirdim,  
bir əlim Haqqın əlində,  
amma tək qalmışdım baxtın əlində.

Tələbə yoldaşım deyib ki, yəqin, —  
Məcnun şairiydi tələbələrin.  
O da bir gözəldən ilham alardı,  
o zülüm verərdi, bu kam alardı.  
Elə ki, qız sinfə ayaq basardı,  
bu, dərsi unudub şeir yazardı.

Deyirlər, şairlər dözümsüzdülər,  
bəzən ayıq olur, bəzən süstdülər.  
Bizim içimizdə bizə bənzəməz,  
onunku ilhamdı,  
bizimki mərəz.

Şairlər özündən xəbərsiz olur,  
ağıl ikincidi, əvvəl hiss olur.

\* Şair Ramin Qurban Gədəbəyidə keçmiş tələbə dostum Həsən müəllimlə görüşüb, o da Gəncədə oxuduğumuz illərdə yazdığını və heç yerdə çap olunmayan şeirlərimi — vaxtilə öz xətti ilə köçürüyü 73 səhifəlik dəftəri mənə göndərib. Hər ikisinə minnətdaram.



Bir gün zarafatla mən belə dedim,  
mən deyəndən sonra,  
bildim nə dedim.  
Bir az ehtiyatsız deyilən sözlər,  
gördüm, ürəyinə toxuna bilər.

Bir dəfə gördülər o yenə yazır,  
müəllim hirsəndi:  
— Görün, nə yazır?  
Şairi sinifdən kənar elədi,  
guya yerimizi o dar elədi.

Qız gözə dəymirdi utandığından,  
bir az həyalıydı qızlar o zaman.  
Məndən soruşurdu amma yerini,  
bir də soruşurdu təzə şerini.

Əsl sözlərini qızlar düz demir, —  
qızları sevəni qızlar istəmir.  
Kim sevmir,  
ölüllər ondan ötəri,  
bəlkə cavanların yoxdu xəbəri?!

Bir yazı taxtası, bir ağ təbaşir,  
şəir dəftəriydi,  
yazardı şair.  
Mən də arxasınca sinifbəsinif,  
gedib köçürərdim... yaşı ötdü, heyif.  
Nə deyim, bəlkə də iki dəliyidik,  
bir böyük sözünü eşitməliyidik.

Düşür o illərim yadına hərdən,  
yoxdu —  
nə o qızdan, nə o şairdən.  
Bizim tələbəlik illəri yoxdu,  
Gəncə var, Gəncədə gəncəli yoxdu.



Bu, həmin dəftərdi,  
gizli saxladım,  
nəydi ki, on doqquz, ya iyirmi yaş.  
Qırx il bu dəftəri tək varaqladım,  
varaqla, bir gün də sən oxu, paklaş.

2006

### **EŞQ DƏ QAN AĞLAYIR YETİMLƏR KİMİ**

Yaram təzələndi görəndə səni,  
soruşma, bilmədim heç niyə, Ceyran.  
Gəncə, tələbəlik illəri hanı,  
qaytara biləydim geriyə, Ceyran.

Bir az kökəlibsən, saçə dən düşüb,  
gözlərin gözəldi eləcə, Ceyran.  
Bir az elə bil ki, səs kökdən düşüb,  
çoxmu dəyişmişəm, mən necə, Ceyran?

Göndər köynəyini yuyum deyirsən,  
qalmadı nə bacı, nə ana, Ceyran?  
Öz baxtı xəyanət elədi qəsdən, —  
mənim köynəyimi yuyana, Ceyran.

Əl-ələ həsrətdi, nəfəs-nəfəsə,  
dünyada köhnədən təzəsi yoxdu!  
Köynəyə adicə ütü çəkirsə,  
qadın əllərinin əvəzi yoxdu.

Sonradan kəşf etdim mən o varlığı,  
mənə bəxş etmişdi onu Yaradan.



Bir evə dəymirsə qadın ayağı,  
hörümçək tor qurur o evdə, Ceyran.

Sən də bir gözəlin rəfiqəsiydin,  
nə desən, o sənə keçərdi, Ceyran.  
Nə bilim, bəlkə də sən istəsəydin,  
işlər qaydasına düşərdi, Ceyran.

Kürə şəkillidi dünya deyirlər,  
büdrəyən yixılır, yoxsa tutanı.  
Mən sənin yanında yixıldım yerə,  
nə tutanım oldu, nə qaldıranım.

Mən onda kim idim?! — bir eşq dəlisi,  
niyyətim qəsd idi bir cana, Ceyran.  
Yanında Gəncənin ilham pərisi,  
qoşulub gəzirdin ceyrana, Ceyran.

Hardan keçsəyдинiz, ordaydı yerim,  
tale səadəti qısa verirdi.  
Sinifdə əllərdə gəzirdi şerim,  
müəllim qaldırıb cəza verirdi.

Hədiyyə almışdım adına qızın,  
qaldım yol üstündə hali pərişan.  
Tələbə yoldaşım,  
verdim aparsın,  
o da öz adına çıxmışdı, Ceyran.

Şəkil çəkdirmişdik gedib bir axşam,  
tələbə dostlarım çıxmaz yadımdan.  
Şəkildə mən bir az yaxın durmuşam,  
tək orda çatmışam arzuma, Ceyran.



Qoruya bilməsən eşqi ər kimi,  
bu yolda keçməsən alovdan-oddan;  
Eşq də qan ağlayır yetimlər kimi,  
qapılarda qalır o da sonradan.

1993

### UÇUN, UÇUN...

*Görkəmli təyyarəçi, professor  
Rauf Cəfərzadəyə və təyyarəçi  
oğlanlarına*

Müəllif

Rauf uçur, Toğrul uçur, Tural da uçur,  
qartal uçuş öyrədirdi balalarına.  
Üfüqlərdən üfüqlərə xəyal da uçur,  
sağ-salamat qayıtsınlar yuvalarına.

Ataların, oğulların yolu düzdü, düz,  
yollarınız əyilməsin, dönməsin, oğlum!  
Bayrağımız üç rəngdədi, siz də üçsünüz,  
qoy bir kərə qalxan bayraq enməsin, oğlum!

Tanrım özü hifz eləsin qoy sizi gözdən,  
Uçun! Uçun! Yaxın bizim, uzaq bizimdi.  
Xocalının üstən uçun, Şuşanın üstən,  
sərhəd bizim olmasa da, torpaq bizimdi.

Hansı millət yaşayıbdı yurdundan ayrı?!  
Ya müqəddəs qəm deyirik, —  
o nədən oldu?!



“Mən yerə enməm də!” —  
dedi səma şairi,  
deyin, Cavid, gözün aydın,  
yer — Vətən oldu.

Yer altından üzə çıxdı nizələr, oxlar,  
yer altının çox pozuldu şirin yuxusu.  
İmzasını daşa yazdı tarix babalar,  
siz tarixi göyə yazın, dünya oxusun.

Rauf uçur, Toğrul uçur, Tural da uçur,  
qartal uçuş öyrədirdi balalarına.  
Üfüqlərdən üfüqlərə xəyal da uçur,  
sağ-salamat qayıtsınlar yuvalarına.

2008

## DARIXMA

*Harda müsəlman görürəm, qorxuram.*  
Sabir

Dost-düşmən yanında sıxılma, şair,  
odlara atdlar, mən ki, yanmadım.  
Dövran istedadla yola getməyir, -  
Füzuli deyəndə mən inanmadım.

Bacarsa, dizimi iki qatdayar,  
qan alar,  
qanımı içəndən ötrü.  
İnfarkt eləməsə bağıri çatdayar,  
zalim, təsəllidi bu, səndən ötrü.



Əyrini düzəldib, düzü əyirlər,  
aylı gecələrə gündüz deyənlər.  
Yanımda sərçəyə "Qartal" deyirlər,  
yoluq sərçə kimi cikkildəyənlər.

Gərək Cavid kimi mən də gedəydim,  
üzüm o tərəfə, gözüm arxada.  
Sibir çöllərində qəbrim itəydi,  
yerim görünəydi bu xarabada.

Məni özgələrlə üz-üzə qoyma,  
astar üzlülər var, üzündən iraq.  
Şerimi söyləsən, onda darixma,—  
arpanı bugdayla seçən olacaq.

1996

### **AY TAPDIQ QAĞA**

*Tapdıq Osmanova*

("Xəstəxana gündəliyi"ndən)

Söhbətin nə duzlu, nə şirin oldu,  
yatmışdım, oyatdın, ay Tapdıq qağı.  
Can dedim, canımdan bir isti keçdi,  
yaramı qanatdın, ay Tapdıq qağı.

Hələ yazılmamış bir əsər dedin,  
niyə az danışdın, müxtəsər dedin?  
Bizim o tərəflər, o yerlər dedin,  
yerimdən oynatdın, ay Tapdıq qağı.

Poylu beşiyimdi, orda doğuldum,  
Kürün sahilində ilk yuva qurdum.



Köküm Kəsəməndi, ilk ata yurdum,  
var olsun soyadın, ay Tapdıq qağı.

Damcılı bulağı, Kürün qıraqı,  
gözel Göyçə gölü, Dilcan yaylağı.  
Gör necə bölündü qədim torpağı  
bir elin-elatin, ay Tapdıq qağı.

Əvvəl süfrəmizdə gəlib yedilər,  
sonra evinizdən çıxın dedilər.  
Bizdən yer qopartdı bizim kirvələr,  
bundan nə anladın, ay Tapdıq qağı?

Vurğunun ətrini Mehdidən aldım,  
meylimi Osmana, Hüseynə saldım.  
İsmayıł da getdi, mən də qocaldım,  
hökmüdür həyatın, ay Tapdıq qağı.

Qoy yenə Ədalət "Kərəmi" çalsın,  
eləmi yandırsın, eləmi çalsın!  
Simləri ağladıb, "Dilqəmi" çalsın,  
xoş keçsin saatın, ay Tapdıq qağı.

Nəydi göndərdiyin o şor, o ayran?  
Dadı damağında qalib o vaxtdan.  
Hərəkət özündən, bərəkət Haqdan,  
mələkmiş o qadın, ay Tapdıq qağı?

Nəriman, özün də bir az sərinsən,  
ellərdən əl üzmə, sən o yerinsən.  
Sən də bulaq kimi suyu şirinsən,  
yerdənmi qaynadın, ay Tapdıq qağı?!

*May, 1997*



## SÖZGƏLİŞİ...

Yaxşılıq əkirsən,  
lovğalıq bitir,  
lovğalıq yaşayır,  
yaxşılıq itir.

\* \* \*

Bir çənəsöhbətim,  
bir həyanım yox,  
danlayanım çoxdu,  
anlayanım yox.

\* \* \*

Ömür müvəqqətidir,  
deyince,  
vaxtın bitir.

\* \* \*

Bir dostum  
özünü tərifləyirdi, —  
"Mən yox,  
Akif Səməd belə deyirdi".

\* \* \*

Bal kimi şirin ol,  
həyatda, amma,  
çalış ki, bal kimi  
yapışqan olma.

\* \* \*

Əsir eləsə də  
gözəl qadınlar,  
sevəndə,  
özləri əsir olurlar.



\* \* \*

Ürək milyonerdi,  
cib pensioner,  
ürək "xərclə" deyir,  
cib "qazan" deyir.

\* \* \*

Gəncədə zəmiyidi  
Rəfibəylilər,  
çəkicili oraqla  
biçib getdilər.

\* \* \*

Şütüyən maşının  
pəncərəsindən,  
vətənə boylanma,  
görünmür vətən.

\* \* \*

Biri ya üzdüdü,  
ya tərbiyəsiz,  
ona da deyirik:  
əsl mübariz.

\* \* \*

Himnin sözlərini  
bilmirsə, məmur,—  
türklər,  
Türkiyədə məhkəmə qurur.

\* \* \*

Çöllərdə qanqal da  
yazda gül açır,  
amma nə ruh verir,  
nə könül açır.

\* \* \*

Qız mənə gül verdi  
könül yerinə,  
mən könül istədim  
o gül yerinə.

\* \* \*

Osman Sarıvəlli  
sərbəst yazırkı,  
"Bənövşə" şerinə  
o qəsd yazırkı.

\* \* \*

Tanrım, mənim gündüzüm var,  
gecəm yoxdu,  
yaşayıram — göz yuxulu,  
baş oyaqdı.

\* \* \*

Adam axtarırlar  
adam yerinə,  
adamı qoyurlar  
avam yerinə.

\* \* \*

Göz nəyi görürsə,  
onu da deyir,  
qulağa inanma —  
eşitdiyidir.

\* \* \*

Görsə ki, sadəsən,  
alicənabsan,  
təhqir eləməyə  
hazırkı nadan.



**GÜNDÜZLƏR OLSAM DA  
HARDA,  
HARDA MƏN...**

Gündüzlər olsam da harda,  
harda mən,  
Poyluya dönürəm  
yuxularda mən.  
Təzədən analı uşaq oluram,  
fikirdən, qayğıdan uzaq oluram.  
Qaçıram,  
uşaqlar baxıb gülüşür,  
kəmərim belimdən açılıb düşür;  
Təzədən başlanır dirədöymələr,  
aşıq, cilikağac...  
nələr, ay nələr.  
Bir qoca var idi, o, cavanlaşır,  
Ağstafa çayı təzədən daşır.  
Kür axır,  
məcrası dolmur ki, dolmur,  
yuxuda gün çıxır,  
heç axşam olmur.  
Hamıyla əl tutub görüşürəm mən,  
babamla, nənəmlə öpüşürəm mən.  
Anamı tapmırıam,  
ay haray... anam!  
Axtara-axtara mən ayılırám.



### **MƏNİM GÖLLƏR KİMİ BULANMAĞIM VAR**

Mənim göllər kimi bulanmağım var,  
mən bulaqlar kimi duruluram da.  
Büllur şüşə kimi qəlbim bərk olar,  
amma büllur kimi qırılıram da.

Nə tam müqəddəsəm, nə tam günahkar,  
olar təriflərdə adımı yazmaq.  
Bəlkə də səhvimi hesablasalar,  
mənə cəza düşər  
təltifdən qabaq.

Elə hey yanılır, hey sevir ürək,  
dünyada sevincim, qəmim bərabər.  
Yalandı—  
daima tərif eşitmək,  
yalındı—  
daima pislənmək qədər.

### **MƏNƏ OXŞASAN...**

Mən səndən naraziyam,  
sən məndən inciyirsən,—  
aramızda söz olur.  
Sən gülmək istəyirsən,  
oynamaq istəyirsən,  
qışqırmaq istəyirsən,  
görürəm ki, səs olur.  
Mən sükut istəyirəm,  
sən fışqırıq, haray, səs.  
Mənim beynimdə fikir,  
sənin qəlbində həvəs.



Mən səndən inciyirəm —  
sənin uşaqlığınla  
yola gedə bilmirəm.  
Sənsə, oğlum, görünür,  
mənim böyüklüyümlə.  
Oxşamaq istəmirən  
görürəm sən heç kimə.  
Mən səni, istəyirəm  
salım öz qəlibimə:  
yeri mən yeriyən tək,  
dayan, mən dayanan tək.  
Özün olma, mən ol, mən.  
Demirəm, belə çıxır  
mənim istədiyimdən.  
Lakin bilirəm, oğlum,  
yalnız mənə oxşasan,  
dünya yerində sayar,—  
istedadlar, şüurlar  
bir-birinə oxşayar,  
bəşər yerində sayar.  
Beləcə yaşayırıq:  
bu “ziddiyət” içində,  
bu məhəbbət içində.

## HƏYAT

Körpə gilas ağacı  
böyüdü gündən-günə.  
Budaqları töküldü  
çəpərin bu üzünə,  
çəpərin o üzünə.  
Qaldırdılar çəpəri,  
günlər ötüşdü... ancaq —  
yenə böyüdü ağaç.



Gilasın boyu qədər  
bir az da qalxdı çəpər.  
Ağac bar gətirəndə  
aşdı çəpər üstünü.  
Doğradılar bu dəfə  
budaqların birini,  
sonra ikincisini,  
sonra üçüncüsünü.  
Beləcə, hər il gilas,  
kəsildi bir az — bir az,  
darandı bir az — bir az.  
Boy atırdı o, yenə,  
bilirdi kəsiləcək,  
sonra çəpərlənəcək.  
Yenə puçurlayırdı,  
çiçək açırdı, çiçək!

### YAŞA, KİRPI

Kirpi tutdu bir ilanı quyruğundan,  
qalxdı ilan,  
bərk burulmuş bir yay kimi  
hey yiğildi, düyünləndi.  
Sonra möhkəm iynələndi.  
Yay qırıldı,  
yay töküldü.  
Ceyranların,  
quzuların,  
insanların  
axdı qanı.  
Yaşa kirpi, bizim çöllər qəhrəmanı.



## MƏN GÜCSÜZ OLDUM

Özgəyə hırslı�ib danladım sizi,  
qırdımmı o şüşə ürəyinizi?  
Məndən inciməyin, gül balalarım,  
özüm öz səhvimi sonra anladım.  
Baxın, baxışınız cavanhımdı,  
gülün, gülüşünüz yavanlığımdı.  
Quru çörəyimi şirin yeyim mən,  
gəlin, şeir deyim, nağıl deyim mən.  
Silin gözünüzüн yaşını, gəlin,  
qorxmayın,  
yığılın, başıma, gəlin.  
Əllərim sizinçin yelpik olubdu,  
qollarım sizinçin beşik olubdu.  
Sinəmdə yeriniz salınıb sizin,  
gözümdə yuxunuz alınıb sizin.  
Dilimlə mən sizə dil açdırmişam,  
çıynım yəhər olub,  
yol açdırmişam.  
Mənim qolumnuz, qanadımsınız,  
kim qolsuz, qanadsız yaşayıb, qızım?!  
İndi qaçırsınız...  
ilk addıminiz  
sinəmdən, çıynimdən başlayıb, qızım.  
Mənim gözəl qızım, mənim gül oğlum,  
gütüm sizə çatdı,  
mən gücsüz oldum.



## DƏRD

*“O ilahi ani xatırlayıram”*  
A.S.Puşkin

Qarşılaşdıq...

heç bilmirəm harda oldu,  
göydə oldu, yerdə oldu.

Necə oldu gülüşümüz,  
ülfətimiz,  
xiffətimiz...

Mən gördüm ki,

yaşça bir az fərqimiz var,  
amma birgə çəkiləsi  
dərdimiz var, sərimiz var.

Eyniləşdik biz bu anda,—

mən elə bil — mən deyildim.

Eşq, məhəbbət olan yerdə

yaş yox imiş,  
fərq yox imiş,  
dərd var imiş —  
indi bildim.

## OĞLUMA

Sən qalxdın ciynam, —  
bu dəmdə mənim,  
sinəm genişləndi yer üzü kimi.  
Balaca köksünə dayaqdı ciynam,  
ən uca xitabət kürsüsü kimi.

Gülürsən səadət qonub üzünə,  
de, hansı sözünü alqışlayıblar?  
Körpə qollarını açıbsan yenə,  
sənə gül-ciçəkmi bağışlayıblar?



Hələ alışmayıb ürəyin oda,  
döyüş görməyiibsən,  
qurbanın olum.  
Ata qollarıda ayağın altda,  
səni büdrəməyə qoymaram oğlum.

Fəqət, eyni olmur gələn hər səhər,  
vaxt olur, soyuyur isti bir ocaq.  
Çiynam, kürsülərə bənzəyə bilər,  
kürsülər ciynamə bənzəmir ancaq...

1965

## HƏYAT

Şeir sorağında keçir ömür-gün,  
bəzən qəmlənsəm də,  
bəzən gülmüşəm.  
Dünyada bəlkə də ən ağır yükün,  
fikir olduğunu sonra bilmışəm.

Yaşayır ürəkdə min-min arzular,  
xəstənin sağalmaq həsrəti kimi.  
Yaxşı insanlara çox hörmətim var,  
sağ əlin,  
sol ələ hörməti kimi.

Mətləb var,  
doğrusu maraqlanmiram,  
bir qəlbə oxşamaz şoranalıq kimi.  
Düz sözün gözünə bəzən,  
danmiram,  
yalan da qatmışam yavanlıq kimi.

Elə ki, eşq ilə ürəyim dolub,  
ışiq paylamağa mən nur olmuşam.



Dilimin sözünü,  
elə yer olub,  
gözümlə deməyə məcbur olmuşam.

Düzü, demişəm ki, bəlkə ayıbdı,  
olmur hər şeyi də açıq söyləmək.  
Məni bəzi dostlar tanımayıbdı,  
şeir oxumayan  
yazıçıları tək.

Bu dünya əlimdən alıb illəri,  
bəzən yanmışam da nahaq yerə mən.  
Piyada qalxmışam mərtəbələri,  
liftlə qalxanları görə-görə mən.

Görsək yixılanı bizim birimiz,  
dostlarım, deyirəm əylənməliyik.  
Bəlkə də  
ipəkdən zərifliyi,  
biz  
poladdan  
sərtliyi öyrənməliyik...

### **SAZI ZƏLİMXAN KÖKLƏDİ**

Ürəyim haqdan köklənib,  
sazi Zəlimxan köklədi.  
Leylini verdi Məcnuna  
bir əhd-peyman köklədi.

Üz-üzə, qol-qola çaldı,  
haqq dediyim yola çaldı.  
Sağolmuş sağola çaldı,  
kökü sağoldan köklədi.



Əlini çəkdi bığına,  
girdi sazin qılığına.  
Bir oğlumun sağlığına  
pirlərdən dastan köklədi.

Yunus İmrədən başladı,  
sözü-sözlə naxışladı.  
Can dedim, can bağışladı,  
can üstündə can köklədi.

Papağı ozan töhfəsi,  
döşündə sazin təhnəsi.  
Tut ağaç, dost süfrəsi,  
tut sazi tutdan köklədi.

Borçalıda gecələdi,  
Damcılını incələdi.  
Şuşa dedi, saz mələdi,  
yas tutdu, ehsan köklədi.

Gəraylıya pərdə seçdi,  
hecadan-hecaya keçdi.  
Gecə keçib, gördü gecdi,  
ulduzdan, Aydan köklədi.

Xan Arazi keçdiyini,  
zəmzəm suyu içdiyini,  
Çində bir qız seçdiyini  
arada pünhan köklədi.

Yaş ötüb, saçə dən düşüb,  
dağlara duman, çən düşüb.  
Sarasız ev kökdən düşüb,  
sazda bir kaman köklədi.



Zəlimxan Nəriman dedi,  
mən can dedim, o can dedi.  
İki Azərbaycan dedi,  
bir Azərbaycan köklədi.

2001

### GÖRƏYDİM SİZİ

Yenə yolum düşdü Kür qıraqına,  
mən orda oxudum öz ilk şerimi.  
Sən onda sağ idin ana,  
ay ana,  
dolandın başıma pərvanə kimi.

Düşdü yanağına iki damla yaş,  
sixan ürəyini bilmədim nəydi.  
Baxıb gözlərimə söylədin ki, kaş  
sənin bu gününü atan görəydi...

Yolum bir də düşdü Kür qıraqına,  
söyüdlər başını üstümə əydi.  
Sən daha yox idin canım, ay ana  
dedilər, kaş anan indi görəydi.

Yetimlik!  
Yadımdan çıxmır bu dərdim,  
daddım həyatında yaxşımı, pisi.  
Həsrətlə ay ata, ay ana, — dedim  
kaş bir yol yanımda görəydim sizi.



## SALAM

Mən elə bilirdim unudub o vaxt,  
dediyim o sözlər yadında deyil.  
Mən bir həqiqəti öyrəndim ancaq,  
günah kişidədi, qadında deyil.

Mən elə bilirdim ötəri hissdi,  
Çox şeyi dəyişir, döndərir həyat.  
Mən sonra gördüm ki, bir az qəlizdi,  
ürəklə oynamaq, gözlə zarafat.

Susdum mən o zaman səhv eləyərək,  
ah, o vaxt bəlkə də xətrinə dəydim?!  
İcazə istəyə-istəyə, gərək  
gedib icazəsiz salam verərdim.

Doğmadır hər sözü, hər hərəkəti,  
mənə nələr deyir indi bu hörmət?  
Gərək mən duyaydım o nəzakəti,  
o insaf edəydi, mən də cəsarət.  
Mənə nələr deyir indiki hörmət?!

## QADIN ƏLLƏRİ

Əllərin var olsun, ay dayı qızı,  
arada yas düşdü, başım qarışdı.  
Nə zaman açdınsa sən qapımızı, —  
evimdə işığa işıq qarışdı.

Gözümdən düşmüşdü ipək pərdələr,  
təmiz güzgündə də toz gizlənərmiş.  
Adı bir ağ əski, qadın əlləri...  
otaq təmizlənər, ev bəzənərmiş.



Çəkdim həsrətini mən o gözlərin,  
gəlsin, qürurumu əyim o evdə.  
Mənə özgə yerdə bir ev göstərin,  
qadın var, ya yoxdu? — deyim o evdə.

Quru sıgal görüb nazlanan evi,  
naşı əl hörüyə daş düzə bilməz.  
Qadın nəfəsiylə qızınan evi,  
od salsan, ev yanar, ev qıza bilməz.

Türklər qadınına “həyatım” deyir,  
mənim “can” deməyim can əvəziymiş.  
Tapan itirənə təsəlli verir, —  
bu da ömür-günün son töhfəsiymiş.

Kişi sıniq olar, səbirsiz olar, —  
bu qəm ağrısını daşıyan kişi.  
Evində evindən xəbərsiz olar,  
qadınsız bir evdə yaşayan kişi.

*18 oktyabr, 1993*

### BİR TƏSƏLLİM QALIRDI

Uçurdular bir evi,  
bir ağaç kəsdilər.  
Uçurmağa, kəsməyə  
gör necə tələsdilər.  
Görmədilər budaqda  
uçan quş yuvasını.

Dağlıtlar içimdə  
xatırə dünyasını.



Buldozerin ağızına  
verildi canlı həyat.  
Balaca bir kainat,—  
bizim görüş yerimiz:  
ən tarixi yerlərin  
çoxundan daha əziz.  
Qədəm basdığını o yol,  
daşdan hörülmüş hasar.  
Günəş, sənin şəklini  
çəkmişdi, bax o divar.  
Bir təsəllim qalırdı,  
silindi yer üzündən.  
Bax, beləcə itirdim  
səndən sonra səni mən.

## DÜNYA

Çağırıram cavab vermir,  
bu daş heykəl, bu daş dünya.  
Ləngi desəm, uçub gedir,  
tələs desəm, yavaş dünya.

Yıxılana gendən baxır,  
yananı yandırıb-yaxır.  
Nədir bu çağırhaçağır,  
qovhaqov, qaçhaqaç dünya?

Əvvəl özünü öydürər,  
sonra tutdurub döydürər.  
Öldün, goruna söydürər,  
edər özünü faş dünya.

Düşməninə macal verər,  
dərdləri dalbadal verər.



Gün görəndə, acal verər,—  
doya bilmir bu ac dünya.

Barış dedim, barişmadı,  
xeyir işə qarışmadı.  
Şair sənə yaraşmadı,  
öz-özünə yaraş, dünya.

### XƏBƏR YOXDU

*İsmayılovun xatırəsinə*

Sükut edir Göylər kəndi,  
İsmayıldan xəbər yoxdu.  
Qar ağappaq kəfən kimi.  
kəfənsiz dərbədər yoxdu.

Durur taxta bir nişangah,  
daş yiğiblar qalaq-qalaq.  
Ətrafi qar, üstü torpaq,  
hasar yoxdu, çəpər yoxdu.

Ayrılıq var, bir də ölüm! —  
biri həsrət, biri zülüm.  
Ayrıları ayrı görüm, —  
bundan artıq kədər yoxdu.

## УТРЕННИЕ СТИХИ

*В словах одобрения нуждаются даже самые сильные. И Бетховен в них нуждался. Эти строки продиктованы моим дружеским расположением к азербайджанскому поэту Нариману Гасанзаде. Его стихи и сам он понравились мне. Это побудило меня написать о нем несколько слов и, не поучил его, (боже, упаси!) просто представить его читателям. Мне приятно это сделать. Сказано же: “Поэт поэту есть кунак”!*

*Поэты Востока и в их числе азербайджанский, создали большую поэзию. В ней целый ряд крупнейших имен от Навои и Фязули до Габдуллы Туная и Назима Хикмета. Но мне кажется, чаще всего выручают не традиции, как бы они ни были велики и хороши, а талант. А он включает в себя чутье, без которого не бывает художника. Если пишущий человек повторят тех, кто работал до него, значит он лишен таланта, он эпигон. Этим грешит и в тюркоязычных наших литературах немало людей. Они поэзию подменяют красноречием, необходимую новизну - повторением докучливых банальностей, мысль - мишурой, образность - ветхим украшительством.*

*И в то же время новизна в поэзии не есть новерkanie родного языка, заумь или отказ от формы, как полагают иные. Она в наполненности новым большим содержанием, в значительности сказанного. Быть поэзии современной - значит быть очень содержательной, близкой людям. Ей важен черный хлеб ровседневности.*

*Мне показались, что Нариман Гасанзade не только понимает это. Ему, человеку закончившему Литературный институт, молодому ученику, кандидату филологических наук, легко и естественно дышится в сегодняшнем воздухе поэзии. Мне думается, что ему уже удалось отбросить те приемы и средства, которые пришли в ветхость от слишком частых повторений эпигонами. Великие поэты Востока делали открытия, а эпигоны столетиями повторяли их.*

*Я обрадовался стихам Наримана Гасанзаде именно потому, что в них почувствовал человеческий голос и чистоту, стремление к раскованности, отказ от риторики, велеречивости, декламации, красноречия. Мне хочется пожелать ему успеха на этом пути. И смелости, без которой нет творчества.*

**Кайсын КУЛИЕВ**  
*Balkar xalq şairi*

*“Drujba narodov” jurnalı. Moskva. 1970, №1*

*Ayrılıq var, bir də ölüm! –  
biri həsrət, biri zülüm.*



*Gül bir az...*

*...Sən elə incəsən, sən elə həssas,  
fikirin oxunur daim gözündən.  
Gülüş azaldırdı yaşını bir az,  
qəm yaşılı göstərir səni özündən...*



\*

\* \* \*

*Bəstəkar Ələkbər Tağıyev*

**M**ən bilirom xatirinə dəyiblər,  
unut, mənim xatirimə gəl bir az.  
İşdə sənə nə deyiblər, deyiblər,  
evə gəldin, danış bir az, gül bir az.

Bu dünyanın nadanı var nə qədər!  
Ürəyində nə qəm olsun, nə kədər.  
Torpaqdan da az tapılır incilər;  
qızıl bir az, almaz bir az, ləl bir az.

Söz var, desən köçürürlər, yazılar,  
söz var yaxşı, söz var yaman yozular.  
Ürəyimiz yaralanar, pozular  
öz sözünü bilməyəndə dil bir az.

1978



*Nəriman Həsənzadə*

## SƏN BAĞIŞLADIN

*Bəstəkar Emin Sabitoğlu*

Mənə üfüq boyda geniş səmanı,  
göydə buludları, yerdə dumanı,  
dənizdə dalğanı sən bağışladın,  
bu hüsнü-mənanı sən bağışladın.

Uzanan yolların dümağ sətrini,  
dünyanın ən gözəl çəmən ətrini  
qumlu sahillərdə sən bağışladın,  
o zərif əllərdə sən bağışladın.

De, nədir səadət həyatda, gülüm,  
bir könül xoşluğu, bir az təbəssüm.  
Onu da, bunu da sən bağışladın,  
dünyanı dünyada sən bağışladın.

1978

## NİYƏ GETDİN...

*Bəstəkar Adil Bəbirov*

Bir qara göz görəndə,  
Gözünə bənzətmışəm.  
Bir güler üz görəndə,  
Üzünə bənzətmışəm.

Nəqərat:

Gözləməyib getdin sən,  
Darıxıb yandı könlüm.  
Gəl, səni gözləyirəm,  
De, niyə getdin, gülüm?



İndi vaxtında hər gün  
Mən keçirəm o yerdən.  
Səni kimdən soruşum,  
Kimdən xəbər alım mən?

Nəqərat:

Gözləməyib getdin sən,  
Darıxb yandı könlüm.  
Gəl, səni gözləyirəm,  
De, niyə getdin, gülüm?

1960

## FİKİR ELƏMƏ

*Bəstəkar Emin Sabitoglu*

Sən fikir eləmə, gözəldi həyat,  
nə qədər mən sağam, fikir eləmə.  
Bu gün yanındayam, sabah hardasa,  
demə mən uzağam, fikir eləmə.

Sən fikir eləmə, yeri qar alsa,  
göyü bulud örtüb, dumanlar alsa.  
Mən odam-ocağam, fikir eləmə,  
yenə yanacağam, fikir eləmə.

Sən fikir eləmə heç vaxt dünyada,  
mən getsəm, sən qalsan... ayağın altda  
onda da torpağam, fikir eləmə,  
orda da dayağam, fikir eləmə.

1978



## TƏLƏSMƏ

*Bəstəkar Ramiz Mirışlı*

Dedim mən sevirəm, dedi sevginən,  
dedim qoşa gəzək, dedi tələsmə.  
Dedim bağ içidi, dedi seyr elə,  
dedim bir gül üzək, dedi tələsmə.

Dedim bir vədə ver, xəyala varma,  
dedi zəhmət çəkib özünü yorma.  
Dedim, qadan alım, dedi yalvarma,  
dedim onda küsək, dedi tələsmə.

Dedim mən aşiqəm al yanağına,  
dedi bülbül qonar gül budağına.  
Dedim üzük taxım qoy barmağına,  
əhdi-peyman kəsək, dedi tələsmə.

1958

## QAL GÖRÜM

*Bəstəkar Ramiz Mirışlı*

Duman gələr, çən düşər,  
dağlar məndən gen düşər.  
Erkən saçə dən düşər,  
gülə-gülə gel görüm.

Qara gözlər, ağaç əllər,  
şahid olsun bu ellər.  
Oxşa məni bir qədər, —  
siğal görüm, əl görüm.



Yaşıl çəmən, buz bulaq,  
dünya olsun, biz olaq.  
Gecə uzun, mən oyaq,  
susma, susma gül görüm.

Yana-yana od oldum,  
öz-özümə yad oldum.  
Gəldin, gördüm şad oldum,  
getmə daha, qal görüm.

1980

## YOX DEYƏ-DEYƏ

*Bəstəkar Ramiz Mirışlı*

Gəldin görüşümə arabir yenə,  
çıxmadin sözümdən yox deyə-deyə.  
Hayana getdinsə, yolun bir oldu,  
getmədin gözümdən, yox deyə-deyə.

Bəlkə məhəbbətin hökmü belədir,  
incidin arabir, küsdün arabir.  
Bildin ki, sədaqət ürəyimdədir,  
qayıtdın yenə sən yox deyə-deyə.

De, niyə dolaşdı ağızında sözün,  
özün tutduğuna mat qaldın özün?  
Dolandı qolların boynuma bir gün,  
öpdün də üzümdən, yox deyə-deyə.

1963



## KAŞ

*Bəstəkar Oqtay Kazimov*

Kaş yenə mən deyən illər olaydı,  
mən oldum bir yana, illər bir yana.  
Nə vaxt saçlarını daradı, yaydı  
küleklər bir yana,  
əllər bir yana?

Nə vaxt ürəyimi mən sənə açdım?  
Əgər sən susursan, qoy illər desin.  
Əvvəl vaxt tapanda yanına qaçdım,  
sonra... səndən qaçdım, vaxtim itməsin.

Beləcə, yellərə verdim illəri,  
aylara, illərə verdim illəri.  
Mən vaxtı itirdim səndən ötəri,  
mən səni itirdim vaxtdan ötəri.  
İtirə-itirə pozuldu nəşəm,  
özüm itirmişəm...  
heç bilməmişəm.

Yaşım gör illərin harasındadı,  
illər məhvərimdən qoparır məni.  
Ürəyim əvvəlki sevdasındadı,  
dünya qayğılara aparır məni.

1970



## **BU DA BİR ZARAFAT**

*Bəstəkar Rəşid Nəsiboglu*

Eh, bir vaxt evləndik,  
qaynadıq-qarışdıq,  
küsüsdük, barışdıq,  
sən demə, hamısı zarafat.  
Dəyişdi səmtini  
suların axarı,  
yuxarı, aşağı,  
aşağı, yuxarı.  
Qarışdıq çəməndə  
güllərin ətrinə.  
Dəydik də arabir  
sən mənim xətrimə,  
mən sənin xətrinə,  
küsülü yaşadıq bir evdə  
uç saat, beş saat...  
Axırı yenə də zarafat.  
Bir evdə olmasa zarafat  
dağılar o həyat,  
uçular o həyat.  
Qız oldu ilkimiz,  
böyüdük ikimiz.  
Özümüz böyüdük bir az da.  
Beləcə dəyişdik  
zarafat-zarafat,  
sən ana, mən ata!  
Sonra da oğlumuz, —  
oğul da sonrakı arzumuz.  
Yaşadıq gah ona,  
gah buna muğayat.  
Qalxdilar,  
uzandi boyları maşallah,  
bu da bir zarafat.



Sağlara xəlvəti dən düşdü,  
dağlara çən düşdü,  
dağlardan bir duman endi də.  
Tanınmaz olduq biz  
tanına-tanına,—  
beləcə dəyişdik indi də.  
Gözəldi yaşamaq,  
gözəldi bu həyat.  
Hayif ki,  
hamısı xəbərsiz,  
hamısı bir anlıq.  
Eh, səni hardasa  
nənəlik gözləyir,  
məni də babalıq.  
Bu boyda zarafat?!

1973

## AY YAŞIL SÖYÜD

O, burdan gedəli  
mən bura gəlmirəm.  
Soruşma niyə bəs?  
Bilmirəm, bilmirəm, ay yaşıl söyüd.

Gəlibmi, gedibmi  
yanına o mənsiz?  
Sən onsuz özgəsən,  
yad olub o, sənsiz, ay yaşıl söyüd.

Yağışlar yağanda,  
yığardı ovcuna  
o sənin saçını,  
mən onun saçını, ay yaşıl söyüd.



Yanına qaçardıq  
gülüşə-gülüşə,  
yixıla-yixıla,  
sürüşə-sürüşə, ay yaşıl söyünd.

Küsülü gülüşü  
düşürmü yadına?  
Saçların tökülüb  
ayaqlar altına, ay yaşıl söyünd.

Küləklər necə sərt  
əsərmış, ay aman!  
Mənəmmi pərişan,  
sənsənmi pərişan, ay yaşıl söyünd?

1973

## MƏNİ BİR QIZ GÖZLƏYİR

*Bəstəkar Rüstəm Rüstəmzadə*

Mən görüşə gedirəm,  
Məni bir qız gözləyir.  
Gün əyilir, yel əsir,  
Yarpaq yarpağa dəyir.  
Məni bir qız gözləyir.  
Tələsirəm... bilmirəm,  
Heç niyə tələsirəm...  
O qızın gülüşünü  
görməyə tələsirəm...  
Çənəsindən, üzündən  
öpməyə tələsirəm.  
Dəyişmərəm mən onu  
dünyada heç bir qıza.



Gözü moruğa bənzər,  
ətri təzə yarpıza.  
Elə ki, axşam olur,  
yarpaq yarpağı dəyir;  
bir bağçada hər axşam  
o qız məni gözləyir.  
Mən görüşə gedirəm;  
Balam məni gözləyir,  
Qızım məni gözləyir.

1963

**MİNNƏTDARAM  
MƏN**

*Bəstəkar Ramiz Mustafayev*

Yenə səsin gəldi qulaqlarımı,  
həyata, dünyaya minnətdaram mən.  
Sən orda piçilda, eşidim səni,  
ö zgəsi çağırısa, ona karam mən.

Sən açdın bir qəlbin məhəbbətini,  
mən duydum bir ömrün səadətini.  
Sənsiz hər sözünü, hər söhbətini,  
sənsiz hər ədəni xatırlaram mən.

Mənim bu aləmdə öz aləmim var,  
sənlə sevincim var, sənsiz qəmim var.  
Dünyadan qazancım bir qələmim var,  
sənin xidmətində varam, varam mən.

1978



## BƏXTƏVƏR OLDU

*Bəstəkar Nəriman Məmmədov*

Aşkarda sevdim səni,  
pünhan gəzdin hər dəfə.  
Canım oduna yandı,  
“can” demədin bir dəfə.

Yüz yol sizə buruldum,  
yüz yol getdim izinlə.  
Gözüm yolunda qaldı,  
baxmadın bir gözünlə.

Adımız qoşa çıxdı,  
hamiya xəbər oldu.  
Özüm odlara yandım,  
adım bəxtəvər oldu.

1960

## SƏNSƏN HƏYATIM

*Bəstəkar Ələkbər Tağıyev*

Ay sevgilim, çağır məni,  
gəlim sizə qonaq olum.  
Əsim səhər mehi kimi,  
saçında daraq olum.

Sevgilim, küsmə gəl,  
de, bir nədir günahım?  
Ümidimi üzmə gəl,  
təkcə sənsən pənahım.



Sevgilim, sevirəm,  
sənsən qanadım mənim.  
Sevgilim, sevirəm,  
sənsən həyatım mənim.

Qələm olsam, varağım ol,  
susuz olsam, bulağım ol.  
Sən evim ol, otağım ol,  
mən yanın çıraqın olum.

Sevgilim, küsmə gəl,  
de, bir nədir günahım?  
Ümidimi üzmə gəl,  
təkcə sənsən pənahım.  
Sevgilim, sevirəm,  
sənsən qanadım mənim.  
Sevgilim, sevirəm,  
sənsən həyatım mənim.

1960

### LİRİK PARÇA

*Bəstəkar Sevda İbrahimova*

Salsa kölgəsini yollara bulud,  
yanından ötsə də, sən məni yad et.

Günəşin ağ bulud, ya qara bulud  
bir anlıq örtsə də, sən məni yad et.

Qulağın qəfildən bir səsə düşsə,  
o, mənim səsimdi, sən məni yad et.

Səhərin mehiylə alnın öpüşsə,  
mənim nəfəsimdi, sən məni yad et.



Alişib yanacaq üfüqdə könlüm,  
o yolda, o izdə sən məni yad et.

Nə qədər səhər var, günəş var, gülüm,  
dünyada mənsiz də, sən məni yad et.

1962

## YAŞATDIN ELLƏRİ

*Bəstəkar Şəfiqə Axundova*

Yolunu gözlədim... xəbərin, oğlum,  
ləngidi yollarda, izlərdə qaldı.  
Sənsiz buz bulaqlar göy meşələrdə,  
ceyranlar, cüyürlər düzlərdə qaldı.

Getdin köməyinə elin, vətənin,  
kəsdi qabağını dumanın, çənin.  
Boy gördüm, boyuna bənzətdim sənin,  
göz gördüm, gözlərim gözlərdə qaldı.

Yaşatdin ellərin hər öyündünü,  
anan halal edir sənə südünü,  
Hər il yaşa dolur Qələbə günü,  
adın söhbətlərdə, sözlərdə qaldı.

1978



*Nəriman Həsənzadə*

## ÜRƏKLƏR OXUSUN

*Bəstəkar Bəxtiyar Kərimov*

Bahar yelləri əssin hər səhər,  
yayılsın elə bizim nəğmələr.  
Piçılداşın siz, şəhli yarpaqlar,  
sizin də öz diliniz var.  
Sevinsin ürəklər,  
çəməndə çiçəklər,  
gül açısından arzular,  
istəklər.

Qarışın daim ürək-ürəyə,  
külək mahniya, mahni küləyə,  
arzu-arzuya, gülüş sevincə  
qoy qarışın dostlar, öncə.  
Ay yağan yağışlar,  
mehriban baxışlar,  
bir gülüş min sevinc bağışlar.

Hər bulağın öz zülməməsi var,  
hər körpə quşun öz nəğməsi var.  
Gəl ay körpə quş, gəl sərin bulaq,  
nəğməmizi bir oxuyaq.  
Bu ellər oxusun,  
bülbüllər oxusun,  
nəğməli ürəklər, könüllər  
oxusun...

1970



## YAŞA DÜNYADA

*Bəstəkar Tahir Eminov*

Yenə də gözlərim gözündə qalıb,  
gördüyüm mənaya qurban olaram.  
Əgər həqiqətsən, mən həqiqətə,  
röyasan, röyaya qurban olaram.

Söhbətin şirindi, gülüşün təzə,  
saldın ürəyimi eşqə, həvəsə.  
Sən ayaq basdırın o yola, izə,  
çəmənə, səhraya qurban olaram.

Çatsın hər muradın başa dünyada,  
bir arzun dəyməsin daşa dünyada.  
Bu dünya gözəldi, yaşa dünyada,  
sən olan dünyaya qurban olaram.

1978

## MƏNƏ ELƏ GƏLİR

*Bəstəkar Sevda İbrahimova*

Mənə elə gəlir görüşəcəyik,  
uzun sürməyəcək bu həsrət, bu qəm.  
Sonra təəssüflə gülüşəcəyik,  
sənə necə gəlir... onu bilmirəm.

Mənə elə gəlir, mənim çiçəyim,  
gedər küsümüz də bir dəfə görsəm.  
Genişdir, böyükdür sənin ürəyin,  
sənə necə gəlir... onu bilmirəm.

Mənə elə gəlir, haraya getsən  
gözündə, könlündə yalnız tək mənəm.



Sən məni unuda bilməyəcəksən,  
sənə necə gəlir... onu bilmirəm.

Mənə elə gəlir, yaşamaq olmaz,  
günəşsiz, havasız — belədir aləm.  
Həmdəmsiz çətindi... söz çox, ömür az,  
sənə necə gəlir... onu bilmirəm.

1964

## SƏNDƏN ÖTƏRİ

*Bəstəkar Tofiq Quliyev*

Mənə dedilər ki, sizdə yas düşüb,  
yuxuda ağladım səndən ötəri.  
Dedilər, torpağa bir almaz düşüb, —  
gördüm göz yaşına çoxdu bənzəri,  
yuxuda ağladım səndən ötəri.

Sənlə gözəl dünya, sənsiz qorxulu! —  
sənsənmiş dünyanan tarazlıq yeri.  
Mən yuxusuz qaldım, dünya yuxulu,  
yuxudan qaçdım mən səndən ötəri,  
sənsənmiş dünyanan tarazlıq yeri.

Ayrılıb dünyaya baxıram, belə,  
Yuxuda kim yaydı bu bəd xəbəri?!  
Sənlə az danişan, ağıraram belə,  
Yuxuda dəliydim səndən ötəri.

Mən öz dediyimdən üzdə dönmədim, —  
üzdə çəkdiyimi saldın içəri.  
Səni sevdiyimi sənə demədim,  
yuxuda ağladım səndən ötəri.



## **ANA**

*Bəstəkar Mahir Tahiroğlu*

Sən getdin, dəyişdi həyatın özü,  
getdi dadi-tamı, hər şeyi getdi.  
Evi bəzərdin ki, gözəl görünüşün,  
evimin ən gözəl bəzəyi getdi.

Mən sənsiz ölərəm demişdim, ana,  
hamısı yalanmış, yaşadım, ana.

Nəqərat:

Səni daşa dəyişdim,  
torpağa dəyişdim,  
dəyişdin, məzara döndün.  
Səni qışa dəyişdim,  
bahara dəyişdim,  
dəyişdin, məzara döndün.

Mən sənsiz ölərəm demişdim, ana,  
hamısı yalanmış, yaşadım, ana.

Gözüm yolda qalıb, qulağım səsdə,  
gedibsən, qalmışam mən qonaq kimi.  
Sən yerin altında, mən yerin üstə,  
biz ayrı düşmüşük kök-budaq kimi.

Nəqərat:

Səni daşa dəyişdim,  
torpağa dəyişdim,  
dəyişdin, məzara döndün.  
Səni qışa dəyişdim,  
bahara dəyişdim,  
dəyişdin, məzara döndün.

Mən sənsiz ölərəm demişdim, ana,  
hamısı yalanmış.  
Bağışla.



## **YADINA DÜŞƏCƏYƏM**

*Bəstəkar Ədvayıyə Rəhmətova*

Deyirdin ki, birtəhər  
unudaram mən səni.  
Unut,  
birtəhər unut,  
bacarsan əgər, unut.

Mən səni hər görəndə  
dağ çıçəyim, —  
deyərdim.  
Çiçək görsən harda sən,  
əldə, ya bazarda sən  
yadına düşəcəyəm.

Yerdə maşın şütüyüb,  
göydə ulduz axacaq.  
Görüşdən qayıdanlar  
qabağına çıxacaq,  
yadına düşəcəyəm.

Başını darayanda  
barmaqların əsəcək.  
Daramaq istəmişəm  
o saçları səmintək, —  
yadına düşəcəyəm.

Axşamlar yenə çıxıb  
duracaqsan yolda tek.  
Səni kim gözləyəcək,  
səni kim ötürəcək? —  
yadına düşəcəyəm.



Getsən bir yas yerinə  
qara geyinib əgər, —  
ölənin sevgisindən,  
eşqindən deyəcəklər —  
yadından çıxanda da,  
yadına düşəcəyəm.

Deyirdin ki, birtəhər,  
unudaram mən səni.  
Unut,  
birtəhər unut,  
bacarsan əgər, unut...

1956

## ÜRƏYİM

*Bəstəkar Niyaməddin Musayev*

Niyə ağrıyırsan, nədir möhnətin?  
Nəğməsi dilində qalan ürəyim.  
Ey məni buz bilib yola getməyən,  
ey məni odlara salan ürəyim.

Mənim ola-ola mənə qənimsən,  
mənmi səninkiyəm, sənmi mənimsən!  
Gah adı bir nöqtəm, gah bədənimsən,  
gah bütöv bir dünyam olan ürəyim.

Göz doymur dünyadan, bu tamaşadan,  
bir yerdə vursayıq ömrü başatan.  
Ey mənim sinəmdə məni yaşıdan,  
ey mənim əlimdə olən ürəyim.



## **BU DÜNYA NƏRDİVANDI**

*Bəstəkar Firudin Allahverdiyev*

Bu dünya nərdivandi,—  
qalxanda mehribandı,  
enəndə nə yamandı...  
Görüşdük pillələrdə,  
yolun yarısında biz.  
Sən qalxırdın bu dəmdə,  
mən enirdim xəbərsiz.  
Səni arzularına  
qaldırırdı nərdivan.  
Məni xatirələrə  
endirirdi bu zaman.  
Birimiz — günçixana,  
birimiz — günbatana.  
Qalxa bilməzdim daha,  
nə o güc, nə o taqət.  
Sən də enə bilməzdin,—  
haqlı, haqsız vermişdi  
öz hökmünü təbiət.  
Gərək ya düşməyəydi  
bu görüş heç araya,  
Ya sən əvvəl gələydin,  
ya mən sonra, dünyaya.

1978



## AZƏRBAYCAN

/himn/

Hər millətin, hər torpağın öz adı var, öz ünvanı,  
yağıllara baş əyməyib Azərbaycan qəhrəmanı.  
Vahid Vətən himnimizdi Şəhidlərin axan qanı,  
Nəsillərə yadigardı, zaman yazdı bu dastanı.

Millətlərə hürriyyətdi, istiqlaldi şüarımız,  
Azadlığı, səadəti qorumaqdı qərarımız.  
Respublikam — ana torpaq, qədim Odlar diyarımız!  
Yaşadıqca — vətənimiz, ölsək — şəhid məzarımız.

Üç rəngdədi bayraqımız, qalxan bayraq enən deyil,  
mərd oğullar dar ayaqda öz andından dönən deyil.  
O vətən ki, tapdalanır ayaq altda, vətən deyil,  
O torpaqda bağ becərsən, ot göyərib bitən deyil.

Ana Kürün, Xan Arazin böyümüşük laylasına,  
sərvətimiz ayna tutub göy Xəzərin aynasına.  
Dünya baxsın — tarix olmuş Azərbaycan dünyasına,  
mübarizə zinət verir ömrün-günün mənasına.



*Nəriman Həsənzadə*

## ÖMRÜMÜN YAZISAN

*Bəstəkar Qənbər Hüseynli*

Sən gözəl ömrümün baharı, yazisan,  
bu sevən könlümün söhbəti, sazisan.

Qoy dönüm, dolanım başına yar, sənin!  
düz əhdin, düz eşqin, düz sözün var sənin.

Gül, danış fərəhlə, qoy gülək, sevinək,  
hər sözün, söhbətin əzizdir canımtək.

Bir hicran, bir ağrı görməsin qəlbimiz,  
bu gözəl dövranda sevilək, sevək biz.

1955

## LAYLAY

*Bəstəkar İsmayıllı Quliyev*

Göy ulduz-ulduz,  
göy də yuxusuz,  
sən də yuxusuz, gül balam.  
Mehdi, küləkdi,  
ən xoş diləkdi, şirin laylam.  
Yat, gülüm, yat,  
bülbülüm, yat,  
sünbülüm, yat.  
Yatır dağ-meşə,  
nərgiz, bənövşə,  
qoşa yasəmən, buz bulaq.

Balaca quzum,  
şəkərim, duzum,  
yat, yuxusuzum, qalma oyaq.

1978

\* \* \*

*...Nəriman Həsənzadə dünyası dərin mənali, sevincli, kədərli bir aləmdi. Xalqın taleyini düşünən şairin əsərləri bütöv bir mərhələni təşkil edir. Cənubda uşaqdan tutmuş böyüyə qədər hamının onu sevdiyini və yeni əsərlərini səbirsizliklə gözlədiklərini deyə bilsəm.*

*Nəriman Həsənzadənin xarakteri onun keşməkeşli həyatında güneyli, quzeyli hər bir azərbaycanlıya canlı örnəkdir.*

*İlk dəfə onun “Söyüd ağacı” adı altında seçilmiş əsərlərini Cənubi Azərbaycanda çap etdirmək mənim üçün böyük səadətdir..*

*...Xalqının ürəyini ürəyində daşıyan bu sənətkar öz hissini, istisini obyektiv bir şəkildə bəyan edir. Buna görə də bu ecazkar şair, yaziçini tanıtmaq bir o qədər çətin deyil...*

### **Aqşin Ağkəmərli**

*N.Həsənzadənin Tehranda çap olunan seçilmiş əsərlərinə (“Söyüd ağacı”) yazılmış ön sözdən.*


**Tehran, 1990**

*Nəriman Həsənzadə*

*Vətən, vətən deyən şair ürəyi,  
vətənin ən böyük ərazisidir.*

**Nəriman Həsənzadə**

*Seçilmiş eserleri. 7 cildde, 1-ci cild*



Ressam: Edip Kahya

# Ellərdən-ellərə

*Azərbaycan – naləsidi Arazın,  
sərhəd olduq özümüzə özümüz.  
Tale bizi bədnəzərdən saxlasın,  
dayaq olsun sözümüzə sözümüz.*



“NAZİM HİKMƏTLƏ SÖHBƏT”  
SİLSİLƏSİNDƏN

**NAZİM HİKMƏT\***

Ölkələr dolaşib, ellər gəzibdi,  
yolu dağdan düşüb, dərədən düşüb.  
Başından qara yel, ağ yel əsibdi...  
sarışın saçlara daha dən düşüb.

Yenə sağ əlini döşünə qoyar,  
açar ürəyini söhbətdə, sözdə.  
Görərsən sakitcə şeir oxuyar,  
amma bir tufan var o mavi gözdə.

Vətən, Vətən! — deyib həsrətlə yaşıar,  
Ana! Ana! — deyən körpələr kimi.  
Bəzən danışanda hırsınlıb coşar,  
bəzən piçıldayar ləpələr kimi.

Var öz tayı-tuşu, öz dostu-yarı;  
öz sakit duruşu, öz dinməyi var.  
Onun bir güldürən zarafatları,  
bir də düşündürən qəmlənməyi var.

Neçə ki, sən onun öz yanındasan,  
adicə görünür sənə bu adam.  
Ondan ayrıلندا başqadır tamam, —  
ən böyük insanı xatırlayırsan!

*Moskva, 1958*

\* Şairin Moskvada oxuduğu illərdə yaxından tanış olduğu  
böyük türk şairi Nazim Hikmət (red.)



## SABAH GƏLƏSİYDİ

İri, mavi gözlərində çəhrayı eynək,  
sarı tüklü əllərində yazı var idi.  
Sinəsində sağlam ruhlu xəstə bir ürək,  
bir ürəkdə  
min ürəyin sözü var idi.

Bir də dümağ həb var idi dilinin altda,  
gərək o nə danışaydı, nə də dinəydi.  
Gərək bir az uzanaydı o, susmuş halda,  
gərək o nə qəmlənəydi, nə sevinəydi.

Divan üstə süfrə kimi açıq sərilən,  
“Humanite” qəzətinin bir nömrəsiydi.  
Masa üstə makinanın türk əlifbası,  
bir də çoxlu ağ vərəqlər gözümə dəydi.

Biz görüşüb-qucaqlaşdıq ata-balatək,  
o üzündən, bu üzündən doyunca öpdüm.  
O da öpdü saçlarına siğal çəkərək,  
yanağında seyrək tüklü bir xal da gördüm.

— Şəkərim, nə yapıyorsan, de, yakışımışan?  
— Mən yaxşıyam, çox sağ olun, — dedim, —  
Nazim can!  
İşlərim də yaxşı gedir, ev-eşik də var!  
Hələ evdə necə deyər... bir beşik də var.

Sənin bircə xahişinlə Bakı Soveti  
mənə gözəl bir ev verdi... ata evidi.  
Nazim güldü, mən utandım.  
— Ha, bir bana bak!  
Niyə susdun? —  
sevincimdən susmuşdum ancaq.



Nə deyəydim,  
heç özüm də bilmirdim düzü,  
ah, necə də doğma idi  
onun dost üzü!  
— Evinə bən gələcəyəm... qonaq kibi yok,  
öz evimə gələn kibi...  
— Gəl, — dedim Nazim.  
Gəl ki, səndən yadigardı o ev, o otaq,  
gəl ki, bir yol mən səninlə duz-çörək kəsim.

Qulaq asdı ürəyində başqa bir maraq,  
duydu mənim sevincimi, mənim qəmimi.  
Nazim sabah gələsiydi... mən evdə ancaq  
Nazim ilə danışirdım səhərə kimi.

1960

### SİZ XOŞBƏXTSİNİZ...

Ən böyük görüş oldu  
bu adicə qonaqlıq.  
Kəlamı dərin idi,  
söhbəti çox maraqlı.  
Söz şeirdən düşəndə  
dindi bir əziz qonaq:  
“Nazim şeir oxusun”.  
Nazim tutuldu ancaq,  
məclisə göz gəzdirib  
köks ötürdü dərindən,  
(Danışanda arabir  
o, qalxardı yerindən.  
Gözləri süzülərdi.  
Uzun-gödək sətirlər  
onun tələffüzündə  
nizamla düzülərdi!)  
Vərəqlər sol əlində,  
havadaydı sağ əli.



Gözlərimlə görürdüm  
mən bu canlı heykəli!  
Bəli, tutuldular Nazim,  
— Əziz arkadaşlarım!  
Kommunist yoldaşlarım!  
Şerim gah rusca çıxır,  
gah fransız dilində.  
Polyak mənim şerimi  
oxuyur öz dilində.  
Almanlar da oxuyur,  
ingilis də çap edir.  
Özüm radiolarda  
dinləyirəm arabir.  
Hamısına ürəkdən  
minnətdaram,  
                            ürəkdən!  
Amma öz Türkiyəmdə,  
öz doğma türk dilimdə  
oxunmaq istərəm mən!  
Elə ki, ilk şerimi  
yazıb tamamlayıram;  
Mən də öz oxucumu,  
TÜRKÜ harayayıram.  
Əkbərə oxuyuram\*  
ilk şerimi, Əkbərə!  
Bəzən bir-iki dəfə,  
bəzən də lap on kərə.  
Bu dərdi bir sinədə  
daşımaq da çətindi.  
El deyib, eldən ayrı  
yaşamaq da çətindi.  
Əziz arkadaşlarım,  
Kommunist yoldaşlarım!  
Sözümə inanın siz, —  
desəm ki, xoşbəxtsiniz!

---

\* Nazim Hikmetin tərcüməçisi olub (red.)

Dünyanın ən xoşbəxti,  
dünyanın ən bəxtlisi,  
vallah, öpürəm sizil!

Töküb narzan suyundan  
içdi bir-iki udum.  
Mən məclisə göz qoydum:  
kədərliydi baxışlar.  
— Bunu qəmlənmək üçün  
demədim, arkadaşlar!  
İnsaf edin, bir gülün,  
nədir bu qəm, bu kədər?..  
Nazimin sağlığına  
qaldırıldı qədəhlər!

1960

### NAZİM ŞEİR DEYİRDİ

Fikrə getmişdi yenə,  
gözündəydi eynəyi.  
Yaxası açıq idi  
dama-dama köynəyin.  
Saçlar, dalğalı saçlar...  
kiprik sarı, qaş sarı!  
Şerinin hər sətiri  
fikrinin daş hasarı!  
Buludlarda uçuşan  
qanadlı mərmilərdən,  
Marsdan, Aydan, Günəşdən,  
bir də anamız yerdən  
Nazim şeir deyirdi.  
Dağda dağ keçisindən,  
bizim "Kür balığından",



Mərakeşli əsgərin  
bir "qanlı sariğindan"  
Nazim şeir deyirdi.  
Anadolu elindən,  
bahardan da, yazdan da,  
"Saman sarısı kimi  
saçı olan" qızdan da  
Nazim şeir deyirdi.  
Memedinin həsrəti  
dilindəydi Nazimin.  
Ürəyi elə bil ki,  
əlindəydi Nazimin. —  
Oxuyurdu arabir  
baxışında qəzəb, kin.  
Arabir də gülürdü  
mülayim müəllifi  
qəzəbli şeirlərin...

1960

### **MƏN BİLSƏYDİM**

Şəklimizi qoydum bu gün qabağıma,  
gülüşlərin gəldi yenə qulağıma,  
sənin şeir deməyini xatırladım,  
“Eniyor kayık, çıkyor kayık”  
sandım biz də qayıqdayıq.

Şeir dedin sən o gecə  
aram-aram,  
heç bilməzdəm  
ölümünə  
bu gün şeir yazacağam.  
İstəyirdim, məktub yazam üç-dörd günə,  
sən gələsən  
barı beş-on günlüyüñə.



Azərbaycan dağlarını gəzəsən bir,  
görəsən bir,  
duz-çörək də kəsəsən bir.

Biz son dəfə görüşmədik,  
qucaqlaşib öpüşmədik.  
Mən bilsəydim,  
son gedişin olacaqdı,  
çox saxlardım o gün səni.  
Mən bilsəydim,  
biz əbədi ayrılırıq,  
qucaqlardım o gün səni.  
Qollarımın arasında saxlayardım,  
gözlərimin —  
mən ağında, qarasında saxlayardım.

Aman Nazim!  
Ata, — deyib mənə baxır körpə qızım.  
İlk dəfədi gözlərimdə o yaş görür,  
doluxsunub bərk hönkürür.  
O hələ lap körpə ikən,  
qucağına almişan sən.  
Şəkliniz var.  
Saçınızı qarışdırıb əsən külək,  
gülürsünüz ən bəxtəvər adamlartək.  
İndi mənim qucağıma qıṣılmışdı  
bu körpə quş.  
İndi bildim, bu yazıya pozu yoxmuş.

“Mən yanmasam,  
sən yanmasan,  
biz yanmasaq,  
necə çıxar  
qaranlıqlar aydınlığa?”  
Yandın, Nazim!  
Yana-yana bağirdın sən,  
bütün Şərqi çağirdın sən.



Qulaqlarda qalıb səsin,  
düz deyiblər:  
ölüm çox da sevinməsin! —  
Sən ölmədin,  
yer dəyişdin ulduz kimi şütüyərək.  
Səndən dedi  
yağan yağış,  
qopan tufan,  
əsən külək.  
Sönəndə də sən parladın.  
Oğlum olsa, qoyulacaq sənin adın.  
Qoy eşqini  
min millətin ürəyində arasınlar.  
Nəfəsini bu dağların  
küləyində arasınlar.  
Sən ölmədin...  
Aman Nazim! —  
gör dilimə nələr gəlir.  
Boğazımı qəhər boğur,  
şerin sonu kədər gəlir.

1963

## TÜRK MİSRASI

Kimə zəng eləyim, kimə nə deyim?  
Suallar, nisgillər keçir ürəkdən.  
Ana vətənində doğuldun,  
Nazim,  
öldün məsləkiyin vətənində sən.

Bir sözü bilmirəm heç necə yazım,  
mən necə deyim ki, itirdik səni.  
Səni çıynamızdə apardıq, Nazim,  
yenə qəlbimizdə gətirdik səni.



Bir təşbeh işlətsəm burda yeridir,  
eşitsin deyirəm yaxın dostların.  
Qəbristan — yambalı\* bir rus şeridir,  
sərbəst türk misrası — sənin məzarın...

1965

### **QARA DƏNİZ SAHİLİ, NAZİM HİKMƏT HEKAYƏTİ**

Bu sahildən  
o sahili  
hey səslədi, Nazim Hikmət.  
"Hey... Türkiyəm,  
məmləkətim!" –  
deyib getdi, Nazim Hikmət.  
Sən yaşa, millətim! – dedi,  
Türkiyəm, Mehmedim! – dedi,  
Gedirəm, görmədim! – dedi,  
səsində bir kədər getdi  
Nazim Hikmət.  
Bir səs deyir: hədər getdi  
Nazim Hikmət.  
Bir Türkiyə gəzdirirdi  
ürəyində Türkiyəsiz.  
İnanıram, o dönəcək  
bu gün, sabah,  
məzarını aparacaq  
məmləkəti.  
Bitməyəcək  
Nazim Hikmət hekayəti...

1960

\* Yamba — rus şeir forması (red.)



\* \* \*

**ANKARADA  
MƏMMƏD ƏMİN RƏSULZADƏNİN  
MƏZARI**

Daş üstə yazı: “İnsanlara hürriyyət,  
millətlərə istiqlal!”.  
*Son nəfəsində o, üç dəfə “Azərbaycan!” — dedi,  
gözlərini əbədi yumdu.*

Məmməd Kəngərlinin  
dediklərindən.

*Fərdlər ölürlər, lakin ölməz “Cəmiyyət”.  
Z.Göyalp*

Qarşısında bir məzar, məzarda kişi!  
qəbristan daimi bir heyrətimdi.  
Əsrin ən talesiz bir əzabkeşi, —  
mənim Türkiyədə ziyarətimdi.

Yerə də zinətdi düşünən bir baş,  
o yatır bir ana köksündə belə.  
Qəbristan — hər yerdə qurbətdi, qardaş,  
qurbətdi vətənin özündə belə.

Bəs niyə doğmadı mənə bu kümbəz? —  
pak vicdan sahibi, üstə şər yatır.  
“Bir yol qalxan bayraq, bir daha enməz!” —  
bayraqı qaldıran bir rəhbər yatır.

Türkiyə vətəndi, türkəm deyənə,  
namərdin ürəyi partlasın gərək.  
Vətəndən qovdular, qaçdı vətənə,  
qaçdı beşiyindən məzarınadək.

İlahi, nə qədər böhtan yazdırılar,  
mənə nələr deyir bu kiçik məzar.  
Hayana döndüksə, şuar asdilar,  
hanı kommunizm, o “şanlı” şuar?!



Nə qədər yubiley oldu Bakıda,  
təriflər, təltiflər yapdıq, Əfəndim.  
Sənin yubileyin düşmədi yada  
biz səni itirib tapdıq, Əfəndim.

Hanı bu beşiyin ana laylası?!  
Hanı Azərbaycan...  
yat, quzum, laylay.  
Yerin behişt olsun, daş ağrıtmasın,  
mənim “xalq düşmənim”, “məhbusum” laylay.

Ağırkı millətdən üzr istəmək,  
yalanlar əbədi puç olmalıydı.  
Heykəl var — məzara gömülsün gərək,  
məzar var — heykəli ucalmalydı.

*Ankara, 13 may, 1990*

### TÜRK QARDAŞIM

*İstanbulda çıxan "Xəzər" qəzetiñin sahibi  
Nihat bəy Çətinqaya qəzetiñ ilk nömrəsində gedəcək Azərbaycana aid materialları əvvəlcədən  
mənə göstərirdi, mən də məmənun qaldığımı bildirirdim. Bu şeir də ürəyiimdə o vaxt yarandı.*

Çətinqaya, qayalara gər sinə,  
dərdimizi torpağa yaz, daşa yaz.  
Sən səs verdin  
Azərbaycan səsinə,  
Çətinqaya, Azərbaycan unutmaz.

Azərbaycan – naləsidi Arazın,  
sərhəd olduq özümüzə özümüz.  
Tale bizi bədnəzərdən saxlasın,  
dayaq olsun sözümüzə sözümüz.



Ərzurumun dağlarına qar yağır,  
Əsli deyə Kərəm düşüb yollara.  
Çətinqaya, sən harayla, sən çağır,  
İstiqlala, səadətə, bahara.

İltifatdı, ünsiyətdi bu körpü,  
bir sənəddən söz uludu, Nihat bəy.  
Qələm tutan əllərini ver öpüm,  
təşəkkürüm hələ budur, Nihat bəy.

Heç bilmirəm xeyir nədi, şər nədi,  
halim yaman pərişandı, Nihat bəy.  
Şəhidlərin qızıl qanı yerdədi,  
torpağımız xinalandı, Nihat bəy.

Gözümüzə üfürdülər tüstünü,  
həsrət qaldıq yurd oduna, Nihat bəy.  
Namərd tutdu yerimizin üstünü,  
mərdlər köcdü yer altına, Nihat bəy.

Əhd eləsən, əhdə peyman bağlaram,  
qoy el-eli yada salsın, Nihat bəy.  
Çox dindirmə, köyrəlmışəm, ağlaram,  
ağlar qoyan ağlar qalsın, Nihat bəy.

Etibarın sorağında qalmışam,  
bir möcüzə marağında qalmışam.  
Kür çayının qirağında qalmışam,  
sən Mərmərə sahilində, Nihat bəy.

Ürəyimdən bir söz axıb gəliyor,  
dərd əhlini dərdi olan biliyor.  
Mən yanıram, düşmən baxıb gülüyör,  
Türk ağlayır, türk elində Nihat bəy.

*İstanbul, 6 may 1990*

*Seçilmiş əsərləri. 7 cilddə, 1-ci cild*



Nazim sevər fırzımlı yəni  
Mənizimizdə ocaq Laflıa  
yəqəşib lər

1958.



**“YUXULARDA YANAN ŞƏHƏR”**

**1. MƏNDƏ BİR BELORUS  
QIŞQIRIR İNDİ**

Siz elə bilməyin məndə səbir var,  
deməyin, bilişəm hardan şər keçib.  
Harda qəbristan var, harda qəbir var,—  
torpaq özü deyir —  
düşmənlər keçib.

Burda mən susuram, torpaq dillənir,  
torpaq görməmişdim bu torpaq kimi.  
Yer altdan yer üstə qalxıb yellənir,  
hər məşəl — qırmızı bir yaylıq kimi.

Məşəl kainatı nura qərq edir,  
yeri yandıracaq atəş elə bil.  
Bir bax... elə bil ki, üfüq yerdədi,  
burda yerdən çıxır günəş elə bil.

Qəm soyuq əl kimi keçir sinəmdən,  
hardasa bir ürək hicqırır indi.  
Bəli, Azərbaycan şairiyəm mən,  
məndə bir belorus qışqırır indi.

**2. XATIN HARAYI**

Xəfif bir meh dəyir üzümə hərdən,  
burda hər ürəyin bir ahı qalıb.  
Dağilan hər evdən,  
hər ailədən,  
mərmər lövhə üstə siyahı qalıb.



Qırx üçdən bu yana dəyişdi daha,  
göbələk yiğmağa, çiçək yiğmağa  
məşəyə çıxmadı Xatın qızları,  
qızların Xatında qaldı məzarı.

Keçdim ürəyimdə kədər ilə kin,  
Xatını bu başdan o başa kimi.  
Ömrü çox uzandı dəqiqələrin,  
uzandı qırx birdən qırx beşə kimi.

Zənglər soraqlaşdı dilə gələrək;  
– Sağ... san... mı?!  
Burda zəng, –  
– Bəs sən... sən... sən... sən... sən?..  
– Mən yan... dım...  
– Biz yan... dıq...  
– Biz də...

Yenə zəng!  
Burda insan susub lakin o gündən,  
danışan rəqəm var,  
daş var,

Nə natiq görünür, nə səs-səmir var.  
Bir heykəl dayanıb əlində uşaq,  
üşyan nəğməsiyi burdakı yasa.  
O deyir: bu dünya bir də yanacaq,  
Xatın yanğınıını əgər unutsa.

### **3. DOQQUZ MİLYON VƏ YARALI AĞACLAR**

*Belorus şairi Y.Losa*

Mənim ürəyimdə min duyu, min hiss,  
onun ürəyində başqa bir həvəs.  
Mən — xəbər aldım ki,  
nə qədərsiniz? —  
Doqquz milyon dedi o mehriban səs.

Mən yenə soruşdum: ağaclar necə?  
Neçədir meşədə sayı onlarım?  
Baxdı,  
gülümsədi, güldü xəfifcə,  
üzündə oxundu hüsnü baharın.

Asıldı çıynimdən o ağır illər,  
mənim ürəyimə bir şey dammışdı:  
Burda partizandan keçən güllələr,  
dəyib, ağacları yaralılmışdı.

Pöhrələr boy atıb indi bu yerdə,  
yer sanki hamilə vədəsindədi.  
Deyirlər, ağac var bu meşələrdə,  
qəlpəsi hələ də gövdəsindədi.

Üstünə nə dava, nə dərman gəlib,  
günəş məlhəm olub hər yarasına.  
Gah axşam, gah səhər bir duman gəlib,  
mavi tənzif kimi sarınıb ona.

Siz doqquz milyonun  
üstünə gəlin  
döyüş günlərini salın bir yada.  
Siz doqquz milyonun  
üstünə gəlin  
yaralı, partizan ağacları da.



#### **4. YUXULARDA YANAN ŞƏHƏR**

*L.Davidoviskiyə*

Bir qız deyirdi ki, anam köyrəkdi,  
elə hey yadına qanlı il düşür.  
Burda hər oğula dünya şöhrəti,  
burda hər qadına bir heykəl düşür.

O qız danışdıqca yanındı oda,  
üzündə təbəssüm, səsində qəhər.  
Deyirdi, anamın yuxularında  
Minsk hələ yanır... indiyə qədər.

Qızın gözlərində gözəllik və qəm,  
şirin gülüşündə şuxluq və hüzn.  
Gördüyüm bu idi, dana bilmərəm,  
belorus gözəli qoy inciməsin.

Nəsillər yer üstə görüşəcəkdi,  
yerdəki qanları sellər yusa da.  
Bu qəmdən, qəzəbdən pay düşəcəkdi,  
Sabah doğulacaq belorusa da.

Məhəbbət, sədaqət salamat qalib,  
çixıb sınağından ağır illərin.  
Bayaqdan hüsnünə ağlım mat qalib  
hələ yuxularda yanın şəhərin.



## 5. YERİN TARİXİ

*Bunu mənə Belorusda,  
Lida şəhərində danışdilar.  
Müəllif*

Bir qocaya deyiblər ki,  
bir yer göstər bizə, ancaq  
döyüş olsun,  
qan tökülsün  
ordə bir vaxt.  
Ordan torpaq götürək biz,  
qardaş qəbri Kurqan üçün,  
elə bu gün.  
Qoca deyib: çox gəzməyin  
yer üstünü,  
yer altını.  
Qaldırın siz yerin yalnız  
üst qatını.  
Sonra hardan istəsəniz,  
ordan torpaq götürün ki,  
hər əsrдə yer qan olub.  
Amma yerdə nə başdaşı,  
nə bir təpə — Kurqan olub.

Qoca susub,  
əsrləri xatırlayıb qəmli gözlə,  
qoca yerin tarixini  
vərəqləyib bircə sözlə.



## 6. ŞAİR

*Şairi, nəğməkari olubdu hər diyarın,  
xalqının şərəfinə söz deyibdi hər biri.  
Şairi olmayıbdi amma belorusların  
Yanka Kupala olsun barı qoy ilk şairi.*

**Y. Kupala**

Laylamı çalıblar məhəbbət ilə,  
bayatı deyiblər beşik başında.  
Mən şeir görmüşəm neçə xətt ilə,  
xəncər tiyəsində,  
yəhər qaşında.

Şeirimiz güc alıb alovdan, oddan,  
səs salıb ən uzaq yola, izdək.  
Yer altda tapılan saxsı qabından,  
yer üstə salınan gəbəmizdək.

Şairə, şeirə qulaq asmışıq,  
əsrlər görüşüb, qəlblər səsləşib.  
Biz şeiri torpağa, daşa yazmışıq,  
şeir — torpaq qədər müqəddəsləşib.

Mən indi gördüm ki, bu qismət nədir,  
könlümü qızdırın həmin hiss imiş.  
Quru bir səsdisə vətənsiz şair,  
şairsiz vətən də —  
şöhrətsiz imiş.

*Minsk, 1972*

\*  
\* \* \*

## RƏŞİD BRÜSSELDƏ

*“...Qocalmışam... saçım-saqqalım tamamilə ağarmışdır... Bircə arzum vardır ki, 2 il də yaşayım və hal-hazırda Avropada, Belçika ölkəsinin paytaxtı olan Brüssel şəhərində mühəndislik elmini öyrənən yeganə oğlum Mirzə Rəşidin təhsildən qayıtmasını görərək, ona özüm toy eləyim”.*

M.F.Axundov

Nə xatirə lövhəsi var, nə tanış yazı,  
qapılarda göz oxşayır hər qədim naxış.  
Görən hansı tərəfdəymış onun partası,  
görən hansı pəncərədə durub baxarmış?!.

Gözlərində atasının odu, alovu,  
Brüsseldə institut tələbəsiydi.  
Rəşid — Mirzə Fətəlinin yeganə oğlu  
o zamankı Rusyanın təbəəsiydi.

Ürəyimi qızdırırdı bir yeni duyuşu,  
kimsə gəlib əllərimi sıxacaq indi;  
yüz il əvvəl bu sinifdə o dərs oxudu,  
yüz il sonra qabağıma çıxacaq indi.

Tələbələr etinasız, soyuq, qayğısız,  
amma mənə doğma idi bu daş pillələr.  
Cinsi şalvar geyimmişdi belçikalı qız,  
topasaqqal bir cavanla gülüşürdülər.

Belçikaya ilk dəfəydi mənim səfərim,  
(xəritədə mən nə qədər baxdım bu ada).  
Tək şeirlə bitən deyil xatirələrim,  
danışdıqca açılıram duyan yanında.



Yəqin Həsən Əzizoglu unutmayacaq,  
bu görüşlər qalacaqdır onun yadında.  
O, Rəşiddən danişirdi neçə il qabaq  
bir jurnalda oxuduğum tədqiqatında.

Durur həmin institut,  
qaynayırlı həyat,  
nə Rəşid var, nə Rəşiddən bir xəbərimiz.  
Daş binaya salam verdik, görüşdük,  
ustad,  
sənin əziz xatirənə,  
Brüsseldə biz.

NİZAMI AVROPADA

*Lüksemburq hersoqluğunda, Sovet səfirliyi olan yerdə Azərbaycan nümayəndə heyəti dahi şairimiz Nizaminin heykəlini ucaltmışdır.*

Müellif

Bir heykəl qaldırdıq biz yer üzündə,  
insana, torpağa bu hörmət idi.  
Nizami dayandı söz kürsüsündə,  
ucalmaq, mən gördüm, səadət idi.

Əcnəbi soruşdu: kimdi bu heykəl?  
— “Romeo-Cületta!” — dedim mən ona.  
Böyük Şekspirdən dörd yüz il əvvəl  
Nizami can verdi Leyli Məcnuna.

Arada məhəbbət körpüsü oldu,  
hər qəlb öz dünyası, öz aləmilə.  
Şərqdə Məcnun sevdı,  
Qərbdə Romeo,  
iki sənətkarın bir qələmilə.

Gəlsin qulağıma səsin Gəncədən,  
sən qoyub getdiyin dünyada, şair!  
Lüksemburq hardadı,  
sən harda, vətən,  
Gəncəni gör harda tanıtdı şair.

"Xəmsə" əlindədi, çalma başında,  
adi, təxəllüsü daşa can verir.  
Bizimlə səkkiz yüz qırx bir yaşında  
şair—

Avropada imtahan verir.

### ANAMIN TOXUDUĞU XALI

Kral sarayında qədim xalılar,  
toxunub anamın öz əllərilə.  
Burda yallı gedir igid oğullar,  
qədim Kür üstünün gözəllərilə.

Bizim gəlinlərin cehiz payıldı,  
bizim çəməndədi burdakı güllər.  
Ərişi-arğacı necə sayadı,  
necə təsvir edir sevən könüllər!

Xalılar yanından soyuq ötməyin,  
o qürbət diyarda ab-havamızdı.  
Mənə tərcüməçi təqdim etməyin,  
naxışlar ən ulu əlifbamızdı.

Adı görünməsin orda ilmələr,  
gör necə qovuşub qışı baharla.  
Yoxsul daxmalarda üşüyən əllər  
saraylar bəzədi bu xalılarla.



Analar nə qədər təvazökardı,  
nə qədər xalı var qədimdən bəri.  
Yalnız müəllifin bir adıvardı, –  
yalnız Azərbaycan! –  
onun əsəri!

Bir gənc eynəyini düzəldir hərdən,  
yenə çatılırdı arada qaşı.  
İstədim götürüm xalçanı yerdən,  
ən məşhur əsərlə asım yanaşı.

Bir dünya salona sığışa bilməz,  
bu rənglər çoxdumu məgər dünyada?!  
Divarda Rubensə heyran olan kəs,  
xalçaya mat qalib ayağı altda.

### **MEHR-ÜLFƏT**

Belçikada,  
kilsədə,  
bir keşisin səsində  
mən hərarət duyurdum  
flamand ləhcəsində.  
Yanımda tərcüməçi  
piçildayıb arada,  
– Mehr-ülfət istəyir  
deyirdi o, dünyada.  
– Gərək fikirləşəydi  
dedim ülfət istəyən,  
NATO-nun qərargahı  
uzaq deyil kilsədən.  
Yüz addım aralıda  
pozulur mehr-ülfət,  
ölümlə hədələnir  
dünyada bəşəriyyət.



Nədir onun günahı?  
Raketlər,  
generallar  
tanimırlar Allahı.  
Brüssel bahalıqdı,  
xanım, deyin keşiqə,  
o xeyir-duasını  
bəlkə bir az dəyişə.  
Şəxsi mehmanxanada  
biz ütü istədik: pul!  
stəkan istədik: pul!  
(pul əl çırkı deyilmiş,  
burda gördüm, ay oğul).  
Köynəyimiz ütüsüz,  
özümüz çaysız, yetər.  
Bizlərdə belə deyil,  
xanım, pul istəmirlər.  
Qərbin gözündən gəlsin  
Şərqiñ mehr-ülfəti,  
ya Şərqiñ səxavəti.  
Bir əcnəbi görəndə,  
ya xarici bir qonaq,  
Beynəlmiləl oxuduq,  
salam-kəlamdan qabaq.  
Xanım, deyin keşiqə:  
dininə hörmətim var,  
sizə də çox hörmətim.  
Mən Qafqaz adamiyam,  
sizdə ülfət görmədim.

*Brüssel, 1983*

## AYNUR

Tərlan\* ürəyində həyəcan duyur,  
yuxusuz qalıbdı Qaxda bir ana.  
Aynur\* “şah!” — söyləyib meydan oxuyur,  
Belçika mat olur  
Azərbaycana.

Açsın qucağını vətən torpağı,  
nəğməm ləpələnsin Kürün səsində.  
Şərqi çadrası yox, Aynur bayrağı,  
qalxır Avropanın tən mərkəzində.

Yeridi mehriban, dayandı məğrur,  
gül tutan əlləri əllər içində.  
Öz ətrin güllərdən təzəydi, Aynur,  
gül kimi açmışdin güllər içində.

Burda cəbhə yarib təmiz ad qoyur,  
mənim millətimin bu sadə qızı.  
Kral öllkəsində “Şah”ı mat qoyur,  
şahsız bir ölkənin şahzadə qızı.

*Brüssel, 1983*

---

\* Tərlan Musayeva (red.)

\* Məşhur şahmatçı (red.)



Türkiyə.  
Kəşfiyyat  
Seir qüdəsi.  
Türk və Kafalarla  
Mart 2009  
N.B.



## REKLAM

Qadın gördüm vitrində,  
Başdan-ayağa çilpaq.  
Müştəri gözləyirdi  
saati — əlli frank!

Reklam — isti bir nəfəs,  
uca qamət, ağ bədən.  
Gözəllik himni imiş  
qadında çilpaq bədən!

Surəti köçürülüb  
elə bildim əsərdən.  
Döşləri titrəyirdi,  
çiyəni əsirdi hərdən.

Göbəyini, yanımı  
göstərirdi əliylə.  
Bir şərqli üz-üzəydi  
Avropa gözəliylə!

Bu, axşam bazarıydi,  
çəkilmişdi əl-ayaq.  
Qadın gördüm vitrində  
başdan-ayağa çilpaq.

Eşqə, ülfətə layiq  
bir can gördüm mən orda.  
Eşqini, ülfətinini  
satan gördüm mən orda.

*Brüssel, 1983*



## BİR QOCA TƏR TÖKÜRDÜ

Bir qoca tər tökürdü,  
daş qoyurdu daş üstə.  
Dedim yorulmayasan,  
avand olsun, ay usta.  
Ona deyə bilmədim  
nədir səndə bu həvəs.  
Dünyada raketləri  
yerləşdirir filankəs.  
Səni prezidentliyə,  
ya baş nazir yerinə  
namizəd göstərərdim,  
məqam düşsəydi mənə.  
Daşyonana verərdim  
vəzifəni mən hətta, –  
ev yixmaq yox,  
ev tikmək  
dəb düşərdi həyatda.

*Belçika, 1983*

\*  
\* \* \*



*Nəriman Həsənzadə*

Türkiyə.  
Kəyberi  
Seir qütfəsi.  
Türk və Kafalarınla  
marts 2009  
*NB*



## AĞCAQAYIN AĞACLARI

Düzülüblər sadə, səssiz.  
Bir az doğma,  
bir az qərib,  
bir az əziz.  
Dunay, Sava çaylarının  
kənarında.  
Eh, kimləri saldım yada.  
Görən hansı ailənin  
balasıymış,  
ürəyinin parasıymış.  
Görən hansı bir gəlinin  
nişanlısı, ya əriymiş?  
Əziziymış,  
doğmasıymış,  
sərvəriymış!  
Ağcaqayın olub burda,  
ağac olub.  
Zaman burda ağsaç olub.  
Səngərlərdə yixilanlar  
qalxıbdılar ayaq üstə.  
Onların boy-buxunu ydu  
elə bildim torpaq üstə.  
Xəbər verin analara,  
bacılara,  
bütün uzunsaçlılara,  
ağcaqayın ünvanlı bu  
qəbirləri.  
Mən onlara həsr edirəm  
qəlbiköyrək sətirləri.

*Sarayev, 1975*



### **BAKİ, SARAYEVO**

O deyirdi: Sarayevo cənnətidi yer üzünün,  
mavi Dunay güzgüsüdü gecəsinin,  
gündüzünün.  
Mən deyirdim: cənnət Bakı torpağıdı,  
Abşeronun qoynu ana qucağıdı.  
O deyirdi: bu yerdədi gözəl hava, təmiz  
su da,  
gəncin zərif, qızın uca boylusu da...  
Mən deyirdim: axşamüstü bizim sahil,  
bir gözəllik sərgisidi lap elə bil.  
O deyirdi: hər məscidin, hər məbədin  
Naxışında tarixi var yüz adətin.  
O, mən idim, Sarayevo... gözəl şəhər!  
Səni görüb vurulmuşdum səhər-səhər.  
Darıxmışdım Bakı üçün,  
bu halıma demə, nəydi,  
bir ürəkdə iki hissəm üz-üzəydi.

*Sarayevo, 1975*

### **FƏLƏSTİN NƏĞMƏLƏRİ**

*Fələstinli şair Mahmud Dərvişə*

Vətənsizdi Mahmud Dərviş,  
ürəyində bu dağ gəlib.  
Şair uzaq bir diyardan  
qonaq gəlib.  
Gəlib şeir günlərinə,  
Sarayevo şəhərinə.  
Dünya onun nəzərində  
Fələstindi,  
şəhər — kürsü,  
gözlərində —  
taleyindən umu-küsü.



Fələstinin faciəsi, —  
Hiss etməyə, ya duymağə  
nə var, Dərviş,  
vətəni yad tapdağında  
olan kəsi.  
Ondan ünvan istəirlər,  
yaz — deyirlər.  
Elə bil ki,  
toxunurlar yarasına,  
bulud gəlir  
ilhamının səmasına.  
Durub baxır,  
gülümsəyir həzin-həzin,  
eh, neyləsin.  
Sığal çəkir  
qara, şəvə saçlarına,  
şəir deyir gülümsəyə-gülümsəyə,  
yana-yana.  
Ürəyimə tufan salır  
od nəfəsi,  
sevincin nə tərcüməsi,  
Mahmud Dərviş,  
ya dərdin nə tərcüməsi...

*Sarayev, 1975*

\*  
\* \* \*



*Nəriman Həsənzadə*

## **TƏBRİK, QARDAS!..**

*Fidel Kastroya*

Qəzetlərdə oxudum mən nitqini,  
ürəyimin tellərinə toxundun.  
Sən səngərdə yazdırın həmən nitqini,  
təbrik, qardaş! BMT-də oxudun.

Nəm səngərdə bir içim su içəndə,  
torpağa da, suya da and içirdin.  
BMT-nin kürsüsünə keçəndə,  
o səngərdən, bu səngərə keçirdin.

Bir ölkənin baş naziri olsan da,  
igid kimi düşdün dildən-dilə sən.  
Şəhidlərin qisasını alsan da,  
saqqal qoyub yas tutursan hələ sən.

Kürsüdə də şax dayandın sən o gün,  
sinəndəki, bildim, böyük ürəkdi.  
Hər xalqa öz zəncirini qırmaqçın,  
sənin kimi mərd oğullar gərəkdi...

*6 oktyabr, 1960*

\* \* \*

Varadero\* kurortdu  
ocean sahilində.  
Bir qitə daxilində.  
Gömgöy zümrüdə çalır  
sular duruluğundan.  
Dünyanı su basardı  
yer çıxsayıdı oxundan.

\* Kuba Respublikasında ocean sahilində sanatoriya (red.)



\* \* \*

Hava nəmdi, hava nəm,  
havadan su içirəm.  
Su damcilar havadan  
havanı sıxsa bir əl.  
Yağış yağar, yer doyar,  
gün qızar, qumu qızmaz.  
Hayif deyilmi Xəzər,  
başqadı oxşasa da  
bu qum o quma az-maz.

Hind qozunun budağı  
bir qırqovul lələyi.  
Yel əsir, isti bir yel.  
Canım Azərbaycanım!  
Hani Bakı küləyi?!  
Böyükağa – nağara,  
Faiq – qarmon,  
Yaqub – səs.  
Sizin nəfəsinizi,—  
sizi o duya bilməz.  
  
Sizi oxuda bilər,  
sizi oxuya bilməz,  
Ramiz bəyin "Yallı"sı.  
Deyin, Yaqub oxusun,  
çataq biz arzumuza.  
Hardadı Bəhmən, Musa,  
Fəxrəddin, Arif Şamo...\*  
Tək bircə el havası,  
şair xeyir-duası!  
Biz harda, harda olsaq,—  
Azərbaycan, yaşa sən  
Azərbaycandan uzaq.

*Kuba, 1989*

\* Şairin səfər yoldaşları



\* \* \*

Nazik bir xətt uzanır –  
bir zolaq – xəritədə!  
Kubalılar – qitədə.  
məşhur Karip dənizi,  
Atlantik okeanı,  
su basıbdı dünyani.  
Şalvarlı kök qadınlar –  
qalın dodaqlarıyla,  
günəşdən yanmış üzlər,  
qollar,  
açıq sinələr.  
Siqarlı, şlyapalı  
və saqqallı kişilər.  
Köhnə evlər, villalar  
tikilib illər ilə.  
Yollarda "Moskviç"lər  
Kuba nömrələriylə.  
Bir də SSRİ-dən  
turist saysız-hesabsız.  
Gitarada oxuyur  
dişi ağ,  
qara bir qız.

*Kuba, 1989*



\*  
\* \* \*

## PİKASSONUN GÖYƏRÇİNİ

Qırx ikidə doğuldu,  
ölümlər pəncəsində  
bir həyat rəmzi oldu.  
O, səngərsiz yerlərdə  
göründü axşam-səhər.  
Tüfənglərin süngüsü,  
toplарın od lüləsi  
tuşlandı sinəsinə,  
oldurə bilmədilər.  
Əllidə qanad açdı,  
uçdu varaqlar üstə,  
köynəklərin döşündə,  
şüarlarda  
dolaşdı  
havarı yara-yara,  
Konqreslər zamanı  
qondu plakatlara.  
Uçur, uçur indi də,  
yuvası neçə torpaq,  
məskəni neçə ölkə, —  
göyərçinlərlə birgə,  
süni peykərlə birgə.

Ağır racket daşıyan  
təyyarələrlə birgə.  
Uçur belədən-belə  
Göyərçinin dalınca,  
racketlərin dalınca  
baxırıq, boyanırıq  
Pikasso ümidilə...



**HİNDİSTAN.**  
**YADIGAR GÜNLƏRİM**

**1. TƏYYARƏDƏ**

Sağında hindlidi, solumda alman,  
körpə uşaq da var, yaşlı qadın da.  
Arxamda ingilis,  
önümdə ispan,  
uçuruq göylərin yeddi qatında.

Ayrıdı baxışlar, dünyagörüşlər,  
ayrıdı eyhamlar,  
dillər,  
gülüşlər,  
duruşlar,  
təmaslar,  
məqamlar ayrı.

Ədalar ayrıdı, salamlar ayrı.  
Kişi var don geyir, şala bürünür,  
qadın var xalatı yerlə sürünür.  
Biri məxmərdədi,  
biri sətində,  
hər kəs öz dəbində, öz adətində.  
Uçuruq üstündən Əfqanistanın,  
uçuruq üstündən biz Pakistanın.  
Yerdə toqquşmalar, yerdə qan-qada,  
hardasa baş yarır daş da, kəsək də.  
Biz burda —  
yer ilə göy arasında,  
dil tapıb uçuruq dil bilməsək də.  
Başqadı irqimiz, təriqətimiz,  
mən ona, o mənə gərək oluruq.  
Bir uşaq ağlasa “can” deyirik biz,  
bir ürək ağrısına həmrəy oluruq.



Dehliyə uçuruq...  
bu da bir qismət,  
mehr-ülfət göstərir insana insana.  
Təyyarə dolusu insana rəğbət,  
hörmət aparırıq biz Hindistana.

## 2. GÖYƏRÇİN

Necə gözəldi, allah,  
"sarı"da\* hind gəlini.  
Beləcə yaradıbdı  
Özü-öz heykəlini:  
tül örpəyin içində,  
gözəllik — bu rənglərin,  
bu ipəyin içində.  
Baxdım,  
baxdı o gülüb.  
Bel açıq,  
göbək açıq,  
ayaq, boyun örtülüb.  
Sərv yeriyir elə bil,  
amma sərv o sərv deyil.  
Alnında qırmızı xal,  
burnun böyründə tana.  
Sevinc bağışlayırdı  
mənə  
və Hindistana.  
Burda dedim ilk dəfə  
tərcüməçi nə gərək.  
Mənim nəyimə gərək,  
onun nəyinə gərək.

\* Qadın geyimi (red.)



Dedim şair, yaxşı bax,  
gəlin də uşaq deyil.  
Pakistan'dan,  
ya Çindən  
sərhəd çox uzaq deyil.  
Onun kirpiklərilə  
raketlər üz-üzədi.  
Raketlər möcüzədi.  
Dedim: "Sülh göyərçini", —  
gördüm sülhdü niyyəti,  
qadın səmimiyyəti.  
"Dünyaya sülh" şüarı  
yeriyirdi elə bil  
gözümün qabağında,  
Hindistan torpağında.

### 3. FİLLƏR VƏ TULALAR

Xarici turistlər,  
qəşəng qadınlar...  
bəli, okeanın o tərəfindən.  
Məhəbbət, əyləncə axtarır onlar,  
ya burda Hindistan,  
ya orda vətən!

Biri asılıbdı fil xortumundan,  
birinin boynuna sarılıb ilan.  
Biri mavisaçıdı,  
biri sarısaç,  
birinin bərq vurur sinəsində xaç!

Toxdular, aclara baxıb gülürlər,  
gülüşün zərbəsi arxadan imiş.  
Tulalar fillərə qorxub hürürlər,  
tula cəsarəti, —  
qorxudan imiş.



Ədayla danışıb,  
asta dinirlər,  
(görən nə deyirlər dodaqlar altda?!)  
Tulalar yerimir, diyirlənlər  
futbol topu kimi –  
ayaqlar altda.

Xanımlar bilmirəm nə niyyətdədi,  
bayaqdan ürəyim od tutub yanır.  
Tulalar xarici səyahətdədi,  
fillər vətənində  
əsir saxlanır.

Əyilib tulaya xanım dil verir,  
fillərin üstünə o, hürsün deyə.  
Tulalar sonradan  
şəkil çəkdirir,  
fillərin yanında görünsün deyə.

Dağ kimi durmuşdu meydanda fillər,  
bu da təbiətin möcüzəsiydi.  
Tulalar fillərlə əylənirdilər,  
bu da  
cəmiyyətin möcüzəsiydi.

#### **4. GƏZMƏYƏ QÜRBƏT**

Xeyli maraqlıdı xaric doğrudan,  
insanlar yaşayır bu yer üzündə.  
Lakin birinci gün sevinən insan,  
darıxır qürbətdə  
sonuncu gündə.

Adəti-filanı yadırğayırsan,  
dəyişir elə bil hər şey dünyada.



İnsanlar içində tək qalır insan,  
süfrələr başında  
yeri olsa da.

Müqəddəs bir yerə vətən deyirik,  
əbədi bağlıdır ürək bu ada.  
Beşikdən  
qəbirə vətən deyirik,  
bəzi vətənsizlər inanmasa da.

Beləcə dəyişdim Nazim,\* deyəsən,  
Yanmasın halıma qoy heç kim mənim.  
Yeddi yüz milyonun içində sənsən,  
yeganə oxucum,  
həmyerlim mənim.

Şairi bir nəfər duyursa, demək  
məhəbbət sarıdan o, kasıb olmur.  
Məncə,  
ucalmaqdı bir qəlbə enmək,  
bəzi məşhurlara bu, nəsib olmur.

Qışın buz nəfəsi üzüdə bilməz,  
bir qəlbin oduna qızınan kəsi.  
Ürəklə duyulan sözlə deyilməz, —  
başqadı  
qürbətdə vətən nəğməsi.

Vətən nəğməsini kimsə, deyirlər,  
ruhi xəstəliyə bərabər tutub.  
Harda yaşayıbdı vətənsiz bəşər,  
ya vətən —  
bəşərsiz bir qərar tutub?!

\* Şairin səfər yoldaşı (*red.*)



Doğma dilimizdə daniş, bir az da,  
hüsünүn gözəlliyi bir yerdə olsun.  
Bir həftə

Muğan da,  
Kür də,  
Araz da  
qoy burda bizimlə səfərdə olsun.

Hardasa görünür indi yerimiz,  
biz yada düşürük axşam, ya səhər.  
Biz burdan çağırıq:  
ay ellərimiz! —  
eybi yox, qoy bizi eşitməsinlər.

Var ol bu dünyada, ey ulu diyar,  
var olsun bu hissi kim şöhrət bilib.  
Gəzməyə qürbəti deyib babalar,  
ölməyə  
vətəni məsləhət bilib.

*Dehli, 1980*

## 5. GÖZLƏR, TALELƏR

Yer üzünün mən ən uzaq yerindəyəm,  
nələr deyir gördüyüüm kənd, keçdiyim yol.  
Azərbaycan, anam, sənin fikrindəyəm,  
burda məni tək qoymursan, səni var ol.

Sahiliylə, limaniyla, necə deyim,  
bir az oxşar şəhərlərdi Bombey, Bakı.  
Tək qalanda görürəm ki, tək deyiləm,  
tək qalanda yenə sənsən yanimdakı.



Mən küçədə

yatan gördüm, üstüaçıq,  
insan gördüm, ev-eşiyi bir alaçıq.  
Hava yanır, od ələnir göydən yerə,  
torpaq yanır elə bil ki, illər boyu.  
Göz qoyurdum ağ paltarlı kişilərə,  
sanki badam gül açmışdı yollar boyu.

İnək gördüm, dolaşırkı veyl-veyil,  
ilan gördüm, dəymirlər ki, müqəddəsdi.  
İlan çalır, ilan bunu qanan deyil,  
"müqəddəsin" çalması da bir mərzəzdi.

Uşaq gördüm, qadın gördüm, kömək diler,  
bir söz dedim mən çağırıb bələdçini:  
əl açanın əlinə göz dikibdilər,  
varlı gördüm Hindistanda dilənçini.

Gəlib bir an görəydilər burda durub,  
ömrü boyu giley-güzar söyləyənlər.  
Qarınıni vətənində doyuzdurub,  
ürəyində xaric üçün baş əyənlər.

Qadın gördüm, nəfəsində yanıqlı ah,  
o, rikşaya\* qosulmuşdu öz əriylə.  
Taleyini görürdülər, gözünü yox,  
o, Hindistan gözəliydi – gözləriylə.

Odu, suyu təbiyyidi o gözlərin,  
yanaşıydi fəlakəti məhəbbətlə.  
Gözlərinə vurulmuşdum o gözəlin,  
taleyinə acıyırdım sədaqətlə.  
O, yanaşı yeriyirdi öz əriylə,  
yanaşıydi taleyi də gözləriylə.

\* İkitəkərli araba (red.)

Mən boyalı, mən bəzəkli  
hüsнə yadam,  
bəzəyiyydi gördүүм qəm o gözлərin.  
Hindistanı görən gündən narahatam,  
taleyini düşünürəm o gözəlin.

*Bombey, 1980*

## 6. RƏNGLƏR, ODALAR

Tonqallar başına yiğişmişdilar,  
nəğmələr oxuyub hey gülürdülər.  
Qol-qola, əl-ələ sıxışmışdilar, —  
qarmontək  
açılıb-bükülürdülər.

Böyükler başqaydi,  
Hələ uşaqlar,  
üzləri, saçları qıpqırmızıydı.  
Rənglər içindəydi əllər, ayaqlar,  
qapqara qaşları qıpqırmızıydı.

Bir xalqın ən qədim ənənəsiydi,  
başa səpilirdi gül də, çiçək də.  
Xeyirin şər üstə qələbəsiydi,  
qırmızı rənglənib rəqs eləmək də.

Saxladı bizim də maşınımızı,  
yolun ortasında hindli cavanlar.  
Rəngləmək istədi üst-başımızı,  
birbaşa vedrədən —  
istədi onlar.

Mən səfər dostuma baxdım, gerçəyi,  
özüm də istidən elə bişirdim.  
Geydiyi qəttəzə qara pencəyi  
necə olacaqdı? —  
fikirləşirdim.



Biz ev iyəsinin bu adətindən  
inciye bilməzdik,  
biz də bəşərik.  
Deyirdim, hərəmiz bir ağ sətindən  
salıb ciyinizə hindliləşərik.

Oxşayır, oxşayır dedim hər kəsə,  
Novruz bayramını xatırlayıb mən.  
Hindlilər gör harda oxşayır bizə,  
biz də atılırıq tonqallar üstdən.

Xəyanət hər yerdə odda yanaydı,  
biz də sözümüzü onda deyəydik.  
İnsanlar qol-boyun sıralanayırdı,  
ocaqlar başında rəqs eləyəydik.  
Paxılı, əclafı, qarnı qurddunu  
ocağın içində itələyəydik.  
Beləcə gözümlə gördüm mən şəri,  
uzaq Hindistanda odda yanındı.  
Məhəbbət bəşəri,  
nifrat, — bəşəri,  
kainat gözümdə işıqlanırdı.

*Hindistan, 1980*

## 7. MİNARƏ

Nə gözəl yaranıb məscid, minarə,  
elə bil taqlara əl dəyməyibdi.  
Elə bil raketlər sancılıb yerə,  
tufanlar dağıdıb, yel əyməyibdi.

Bir hindli gördüm mən nəğmə dilində,  
bir gözəl gördüm mən aralı keçdi.  
Müsəlman kişi – təsbeh əlində,  
müsəlman qadını – çadralı keçdi.



Bir ömrüm olaydı  
məscid qədər kaş,  
kimsə məndən sonra yada salaydı.  
Məscidtək səcdəmə gələydiłər kaş,  
mən də minarətək kaş ucalaydım.

## 8. YEDDİ YÜZ MİLYON VƏ İKİ NƏFƏR

Okean sahilində,  
Bombeydə, bir görüşdə,  
sadəcə,  
hind dilində  
soruşdu tərcüməçi, —  
hansı dildə danışaq?  
— İngiliscə, — dedilər.  
— Yox, hind dilində, ancaq!

Bir salonda elə bil  
iki bölündü vətən,  
hakim, müstəmləkəçi  
baş qaldırıdı yenidən.  
Nə ingilis var idi,  
nə ingilisin xəbəri, —  
salonda Hindistanın  
ingilispərəstləri.  
İngiliscə! – deyirdi  
təkid ilə üç nəfər, –  
"mədəni" geyinənlər,  
(Mən orda xariciydim) –  
özünü xariciyə  
göstərmək istəyənlər.



Bir an nə səmir, nə səs,  
gözlərdə şübhə, qərəz.  
Nehrunun silueti,  
ağsaçlı İndiranın  
qərəzsiz portreti,  
"Cənab 420".  
Rac Kapurun nəğməsi,  
nəğmə dedim, naləsi!  
Mən cavab gözləmədim.  
Mən Vurğunun dilində  
qalxıb bir şeir dedim.  
Mən bir az istehzalı,  
bir az qəzəbli, gülər, –  
dədiyimi səsimdən  
yəqin başa düşdülər.

Çiçək bağışladılar,  
yerdən alqışladılar.  
Birləşdi ayrılanlar,  
yatanlar,  
ayılanlar.  
Şeirimin ünvanına  
qoy ölsün, daş atanlar.  
Minlərə, miyonlara  
qoşulduq – iki nəfər.  
İki nəfər çox oldu  
Hindistanda  
hindlilər.



Xac Məhəmməd  
Gədim yol fat.  
Xindisyan  
Məy - 1980



## **9. TACMAHAL**

Ağ mərmərdi, ağappaq,  
təptəzə, qar kimi ağ.  
Nazik cuna kimi ağı!  
üstündə əl işləri:  
qırmızı,  
yaşıl,  
qara,  
Güllər öz ətri ilə  
köçürülüb divara. –  
Divarda bir dalğa var,  
əl vurursan, hamardı,  
divar elə divardı.  
Lalələrin saplağı  
divar üstə damardı.  
O divar da hamardı.  
Övladıdır bu əsər  
ən müqəddəs bir hissin.  
Tac kimi qoyulubdu  
üstə  
yer kürəmizin.  
Burda xatırlayıram  
ən qədim rəvayəti, –  
qadınına həsr edib  
hökmdar bu sənəti.  
Ölən şan-şöhrətidi,  
yaşayan məhəbbəti.  
Gör gəlib harda gördüm  
gütünü etibarın.  
Özünə yox,  
qəlbinə  
baş əydim hökmdarın.



## 10. ZİYAFƏT

Ziyaflət verirdi bizə hindlilər,  
Odlar diyarından –  
biz, iki nəfər,  
bir də iki nəfər tərcüməcimiz, –  
burda səfirliliyin diplomatları.  
Lakin biz diplomat dililə deyil,  
ürəklə sevmişdik bu dost diyarı.

Süfrə söhbətini hörmət sayırdıq,  
mehr-ülfət duyurduq hər tanış üzdə.  
Biz də əlimizi qoşalayırdıq, –  
Hindli adətilə  
sinəmiz üstə.

Boğazdan yuxarı təriflər deyib,  
qərəzlə baxmırıldıq durub göz-gözə.  
Əksinə, hörmətlə bəzən baş əyib,  
salam göndərirdik bir-birimizə.  
Bizim adamlara oxşayırdılar,  
yalnız danışanda hindliydi onlar.

Ürək bu aləmdə sehrlənirdi,  
bir səs deyirdi ki, gözünüz aydın.  
Bizim verdiyimiz val hərlənirdi.  
Zeynəb oxuyurdu:  
"Sən bağışladın" .

Restoran hörmətlə qulaq asırdı,  
hörmət də duyurdu onun səsində.  
Zeynəb Hindistana qədəm basırdı  
öz milli,  
mehriban qiyafəsində.



Ürək min istəkdə, minbir arzuda,  
gülüşü, eyhamı alqışlayırdıq.  
Kəsilən çörəkdə, içilən suda,  
deyilən saqlıqda biz yaşayırdıq.

*Dehli, Bombey, Agra.  
Surət, Baroda, Bakı,  
1980.*

\* \* \*

### **BERLİN YOLU**

Qatarda gedirəm: "Moskva – Berlin",  
Yanımda dostlarım deyib-gülüşür.  
Mənim yadımasa, can ay Firudin,  
Piyada getdiyin bu yollar düşür.

Səngər qaza- qaza keçdin bu yolu,  
Gah silah götürdün, gah bel, gah kürək.  
Yerini-yurdunu, ay dayım oğlu,  
Nə uçan quş bildi, nə əsən külək.

Düşdün orduların axan selinə,  
Gündüz dincəlmədin, gecə yatmadın.  
Berlin torpağına, alman elinə  
Səsin gəlib çatdı, özün çatmadın.

Susub burda dinən o top, o tūfəng,  
Onun əvəzinə, onun yerinə;  
Gəlin elə gülək, top atəşitək,  
Əvvəl gülüşümüz çatsın Berlinə.

1962



## ALMANİYA

Hələ Almaniya torpağındayam,  
Sağında bir kənd var, solum meşədi.  
Mən hələ çox şeyin marağındayam,  
Ancaq heç bilmirəm bu maraq nədir.

Burda da oxuyur quşlar arabir,  
Şeh düşüb, çəməndə üzüyür çiçək.  
Eh, bir də, kim bilir, bir də kim bilir  
Nə vaxt bu yerlərə yönüm düşəcək.

Buhenvald yoludu getdiyim bu yol,  
İndi ot basıbdı qırqaqlarını.  
Dostuma deyirəm, ehtiyatlı ol,  
Bir azca asta bas ayaqlarını.

Qoy əli belində burdan keçməsin,  
Turist sıfətiylə gələn qonaqlar.  
Paltarı Bakıda saxlanan kəsin,  
Beymar meşəsində bəlkə qəbri var?

Hər lalə bir ovuc tökülən qandı,  
Yağışda çimməyib hələ bu torpaq.  
Buralar qəbirsiz qəbiristəndi,  
Dayan... qəbirləri ayaqlamayaq.

*Veymar, 1962*



## LALƏ

Hanı bizim qayalıqlar,  
Bizim torpaq, bizim diyar?  
Harda gəlib bitmisən sən?  
Çöllər qızı, bari dillən!

Lalə, lalə, burda mənim  
cavan yaşlı həmvətənim,  
həlak oldu son baharda,  
gedən qanlı vuruşlarda.  
Qucaqladı yad torpağı,  
Lalə, onun al bayraqı  
dalğalandı başqa əldə,  
həlak oldu qürbət əldə.  
İllər keçdi... onun üstən,  
Bu baharda sən bitdin, sən.  
Cəbhələrdə qaldı səsi,  
ey tək qəbrin al laləsi!  
Od vurdular, yandım yenə,  
andım vətən torpağını.  
Mən laləmi deyim sənə,  
o əsgərin bayraqımı?

*Berlin, Podstam, iyul, 1962*

## RƏHİM

Yollar yolumuza bənzəməsə də,  
çöllər çölümüzə bənzəməsə də,  
bir gül gülümüzə bənzəyir bizim.  
Qərənfil gülünə oxşayan gülü  
qoy gedim iyレイim, üzüm, ay Rəhim!

Kölgələr uzanır meşə boyunca,  
ağaclar ucadı, budaqlar haça,  
yarpaqlar gah uzun, gah dilim-dilim.



Bu çəmən qoynunda, bu sərinlikdə  
Dayan, bir balaca gəzim, ay Rəhim!

Balalar de, hardan aşib-daşdır?  
Körpə kəklik kimi qaqqıldılarında.  
Qızım Xatirəni andı üzəyim,  
onun dili düşdü yenə yadına,  
onsuz burda necə dözüm, ay Rəhim!

Köhnə iz üstündən təzə iz keçir,  
baxıram, könlümdən neçə söz keçir.  
Ağzımda od tutub alışır dilim,  
gəl sənə təzə bir şeir oxuyum,  
sənindi bu şerim, sözüm, ay Rəhim!

*Podstam, Sansusi parkı, 1962*

### PƏNCƏRƏ ÖNÜNDƏ

Keçdim Buq çayından, Visla çayından,  
Deyirlər burdadı yayın sərini.  
Üşüdüm bir azca düzü, obaşdan,  
Bağladım köynəyin düymələrini.

Zəmili, kartoflu, meşəli çöllər  
Uzanır ən uzaq üfüqə qədər.  
Məni ətri vurur gülün, çiçəyin,  
Görürəm yanaşı bağçanı, bağı.  
Dayanıb yanında ala inəyin,  
Qatara əl edir bir qız usağı.  
İkimərtəbəli bir ev görünür,  
Qapqara yanmışdı daşı, kərpici.  
O qara geyinib yasa bürünür,  
Qırx birinci ildən boş qalıb içi.



Uzanan düzlərə nəzər salıram,  
Ağaclar bitibdi beşbir, altıbir.  
Elə sanırsan ki, beşaltı adam  
Yığılıb baş-başa söhbət eləyir.

Çölləri, düzləri seyr elədikcə,  
Sulara qarışib sanki axırdım.  
Elə bil qatarın pəncərəsindən,  
Bir geniş ekranlı filmə baxırdım.

*Polşa, Pereskop,  
iyul, 1962*

## QUSTA

*Yulins Fuçikin qadını Q.Fuçikovaya*

Qarışib ağ saçlar qara saçlara,  
artıb qırışların dərinliyi də.  
Sən o gözlərə bax, bir də qaşlara,  
durur qızlığı da,  
gəlinliyi də.

Qusta!  
Asya adlı bacım var mənim,  
sinəmdə ağrım var, acım var mənim.  
Gördüm Reyxstağı bir həftə qabaq,  
yenidən qövr etdi qəlbimdə qubar.  
İndi sükut edir yas saxlayaraq  
o bayquş yuvası,  
o xarabazar!

Siz ey ərsiz qalan gəlin bacılar!  
Siz ey anam olan uzunsaçlılar!  
Gəlin, sizi bir də bağrıma basım,  
danışın, qoy bir də mən qulaq asım.



Məndən gizləməyin göz yaşınızı,  
bir az uca tutun ağ başınızı.  
Nə olar, a bacım, bir az ağlayın,  
ölən ərinizə yas da saxlayın.  
İnsan ömrü boyu daş ola bilməz,  
ürək ağlayanda gözlər də güləməz.  
Sizi düz yazmadı bəzi şairlər,  
dedilər,  
olmayır sizdə qəm, kədər.  
Yonulmuş daş kimi baxdılar sizə,  
üstəlik dəydilər ürəyinizə.  
Kövrəltidin məni də danışib  
inan,  
hardadı dözümüm o qədər mənim.  
Gözündən nöqtələr töküür,  
dayan,  
şerimə bir nöqtə bəs elər mənim.

*Praqa, 1 avqust,  
1962*

### İNKVİZİSİYA QƏHRƏMANI

Biz gərək bir şeyi heç unutmayaq,  
Həqiqət gəlməsin birtəhər sənə.  
Ayaqlar altında tapdanan torpaq,  
Yüyürmək istəsən, güc verər sənə.

Yan Qus yandırıldı odlarda bir vaxt,  
bir qarı yüyürdü bu səsə-küyə.  
Çırrı tulladı ki, bərk yansın ocaq,  
o güldü “müqəddəs sadəlövhlüyü.”

Qarı qəzəbindən odlanırdı ki,  
o xain çıxıbdı, tez yansın gərək.



Yan Qus da yanındı...  
“o yanındı ki,”  
vətəni qəflətdən oyansın gərək.  
  
Bu söhbət tək qarı söhbəti deyil,  
bəlkə də bir istək, bir heysiyyətdi.  
Yaşamaq – insanların şöhrəti deyil,  
bəzən qələbə var –  
məğlubiyyətdi.

Nə bilim, bəlkə mən ömrüm uzunu,  
sənə minnətdaram hamidan qabaq.  
Yıxılan – bərkiyir, unutma bunu,  
uçurum – ehtiyat öyrədirancaq...

### YADA DÜŞDÜ

Qəribədim qürbət eldə,  
elim-obam yada düşdü.  
Bakı, Xəzər, Kür sahili  
səhər-axşam yada düşdü.

Qoşa ördək üzür göldə,  
yağış yağır, əsir yel də.  
Ağ lalələr gördüm çöldə,  
qızıl laləm yada düşdü.

Mehribandı dost torpağı,  
Vltavanın solu-sağı.  
Güldü bir şüx qız uşağı,  
Xətiş balam yada düşdü.

*Çexoslovakıya,  
Klatovı,  
1962*

## **BERLİN**

Səhər-səhər,  
muzeyləri gəzdirirlər.  
Yas donunu dəyişməmiş hələ şəhər.  
Hələ azdı təzə, nurlu aynabəndlər.  
Bədənində güllə yeri durur hələ  
heykəllərin.  
Barit iyi, qan iyi var nəfəsində  
hələ yerin.  
Düşünürəm daş səkinin qırağında, —  
Almaniya görsün məni.  
Berlin boyda muzey durur qabağında,  
muzeylərə aparmayın bu gün məni.

*Berlin, 1962*

## **ALMAN ƏSGƏRİNƏ**

Tikanlı məftilləri  
görəndən,  
kirpiklərim  
tikan olub hər yerdə  
gözümə batır mənim,  
bu yumşaq kirpiklərim.  
Harda sərhəd görürəm,  
təzələnir bu yaram.  
Ah, adı bir, adı bir,  
özü iki Astaram.

Astara  
Astarada,  
məftillər gözümdədi,  
hələ narın şumlanan  
o ləklər gözümdədi.



Yağışlar, tozanaqlar,  
küleklər gözümdədi.  
Avtomati ciyində  
o əsgər      gözümdədi.

Bu dirəkli, məftilli,  
avtomatlı gözümlə  
gördüm Berlin, səni də.  
Gördüm Almaniyani,  
bu keşik çəkəni də.  
Ciyində avtomati,  
bir də mavi paqonu.  
Brandenburg qapısının  
ağzında gördüm onu.

\* \* \*

Astara əsgərinin  
Berlindəki yaşıdı,  
o daş hansı binanın  
uçan özül daşıdı?  
O kərpic hardan düşüb?  
O küçəylə kim keçib?  
Kim o susuz bulaqdan  
sulu vaxtı su içib?  
Mən cavab istəmirəm  
bunların heç birinə.  
Ancaq Almanianın  
gələcək şairinə  
cavab hazırla barı,  
onun gözü görməsin:  
sənin avtomatını,  
tikanlı məftilləri,  
bir də  
bu daş hasarı.



Mənim kimi o yazıq  
gəzdirməsin gözündə  
dirəkləri, milləri,  
tikanlı məftilləri,  
mən nə bilim, nələri...  
Qoy Berlinin şerini  
yazdığı zaman yalnız, —  
sənsiz yazsın o şair —  
məftilsiz, avtomatsız...

*Berlin, 1962*

### KOMENDANT ARVADI

Nə qədər ağırdı bu şeri yazmaq,  
gözümdə qəzəb var, ürəyimdə qəm.  
Elə bil ikiqat zəncirlənmişəm,  
lakin qəlb dindimi, çətindi susmaq.

Qiğlcım parlayır ocaq gözümdən,  
söhbət uzandıqca qulaq asıram.  
Qışkırmak, bağırmaq istəyirəm mən,  
yox, hələ susuram, hələ susuram.

Susuram mən bizim toplar sayağı,  
xəbəri varmı heç bundan bir kəsin?  
Berlinin, Veymarın daşı, torpağı  
mənim nifrinimdən gərək titrəsin.

Tikanlı məftillər, paslı dirəklər,  
dəmir pəncərələr, bellər, kürəklər,  
krematoriya... ölüm kürsüsü,  
hansı əsirinsə qırıq güzgüsü.



Yarı yazılmamış qanlı varaqlar,  
sümüklər, kəllələr, başlar, ayaqlar.  
Kiminə döşünün qurumuş tükü...  
Baxıram çiynimdə dünyanın yükü.  
Özüm də bilmirəm heç hayandayam,  
"Buhenvald" adlanan qəbristandayam.

Hanı avtomatı döşünə sixan,  
"Hayl Hitler!" deyən "SS" soldatı?!  
Burda tulasıyla gəzməyə çıxan  
cəllad komendantın çil-çil arvadı?

Ürəklər diksindi onun səsindən,  
qısaldı mənzili neçə yüz ömrün.  
Komendant evinin pəncərəsindən,  
ölən əsirlərə baxdı zövq üçün.

Biri ad gündündə dibçək gətirdi,  
başqa bir "SS" də öz adı üçün,  
insan dərisindən əlcək gətirdi,  
rəisin bu şortu arvadı üçün.

Stollar üstündə bir-bir düzüldü,  
o dibçək, o əlcək, sonra abajur.  
Mənim ayağımsa yerdən üzüldü,  
dedim danışana bəsdi, daha dur.

Hirsimdən əlimdə titrədi qələm,  
görənlər oldu ki, yerimdə əsdim.  
İstədim ucadan qışqırıb deyəm  
sizin... yox, demədim, deyə bilməzdəm.

Durdu göz önmədə ölenlərimiz,  
"Qara kağız"ları gələnlərimiz,



Nəriman Həsənzadə

təzə nişanlanıb gedənlərimiz,  
adsız və ünvansız itənlərimiz.  
Gəldi göz önmə sonsuz analar,  
atasız böyüyən yetim balalar.  
Bizim qonşuluqda ağbirçək qarı.  
hələ də gözləyir yaziq, yolları.  
Hələ də gecələr o, yuxu görür,  
hələ də yolcuya o, nəzir verir.  
Hələ də qurbanlıq saxlayır qarı,  
xəlvətə düşəndə ağlayır qarı.  
Elə ki, qulağı bir səsə düşür,  
ürəyi min yerdən həvəsə düşür.  
Gözü səyriyəndə sevinir yaziq,  
deyir mütləq, mütləq qovuşasıyıq.

Qovuş, ey müqəddəs, mehriban ana,  
qovuş ayrıldığın bircə oğluna.  
Kəsmə ümidini, sən yaşa bir az,  
Heç kəs bundan ötrü səni qinamaz.  
Səndən bu dəhşəti danmaliyam mən,  
odlara gizlicə yanmaliyam mən.  
Yox, deyə bilmirəm, deyə bilmərəm,  
könlün qapısını döyə bilmərəm.  
O ev də, eşik də uçar başıma,  
ürəyim, hələlik sən də danışma.  
Hələlik bu dərdi burda saxlayaqq,  
varaqlar üstündə gizli ağlayaqq.  
Gələn göz yaşını qaytarmayaqq biz,  
vətənə göz yaşı aparmayaqq biz.

Veymar, 1962

### **ALMAN QIZI RENATE**

Gülüm, sənin vətənin  
parçalanıb ikiyə.  
Qoymurlar bu səkidən  
keçəsən o səkiyə.

Demə mən az görmüşəm,  
sözüm çoxdu, Renate.  
Berlinin adı qalıb  
özü yoxdu, Renate.

Bu ağrını hiss edən  
səma oldu, yer oldu.  
Xarabazar Berlinin  
bayquşu Hitler oldu.

O burda uladıqca,  
bizim eldə körpələr, —  
axşam atalı yatıb,  
atasız qalxdı səhər.

Renate, sən yanında  
yüz qızımız ağladı.  
Dörd qışımız ağladı,  
dörd yazımız ağladı.

Əkin qaldı yarıda,  
biçin qaldı yarıda.  
Biz davaya göndərdik  
xəstə qocaları da.

Renate, ancaq burda  
sizin faşist nənələr, —  
cəllad Adolf Hitlerə  
oğlunu verdi əsgər.



Zorla soyunduruldu  
gəlinlərin paltarı,  
Onu Berlində geydi  
yetmiş yaşında qarı.

Bacıların üzüyü  
taxıldı barmağına,  
Anaların başmağı  
geyildi ayağına.

Fəqət, dözə bilməzdı  
bu dərdə böyük Vətən,  
çıxartdı o kaftarın  
başmağı ayağından,  
paltarı da əynindən.

Berlinin qız gözəli!  
Yəqin qəmləndin bir az.  
Berlində o günləri  
yada salmamaq olmaz.

Gözəlliyin önündə  
çaşdim düzü, neyləmək, —  
ürək yaralıdırsa  
ağriyacaq o demək.

Yanan kəndlərimizi  
yenidən tikmək üçün.  
Uçan bəndlərinizi  
təzədən çəkmək üçün,  
hələ əllər gərəkdi,  
neçə illər gərəkdi.

Qoy sənin nəvələrin,  
sənin nəticələrin,  
quran, yaradan olsun,  
başqa cür alman olsun.



Berlin deyilən zaman,  
qorxardım mən əzəllər.  
Gül, Berlin gözəli, gül,  
gülsün üzündə səhər.

Sənə baxıb dünyanın  
yaz çağını görürəm.  
Alman nənələrinin  
qız çağını görürəm...

*Berlin, iyul,  
1962*

### **MƏFTİLLƏR, MİSRALAR**

Ölüm yuvasını gördüm gözümlə,  
uzanır qəbirsiz bu qəbiristan.  
Bir kədər gəzdirdim burda özümlə,  
qanlı Buhenvaldı gördüyüm zaman.

Dirəklər, məftillər indi də durur,  
sizə çəpər oldu bir vaxt bu tellər.  
İndi çəpərlənib özü qorunur,  
gör necə,  
gör necə dəyişdi illər!

Mirdaməd,\* şerini yazım mən, dayan,  
odlu gözlərində buza döndü yaş.  
Məftillər ardından baxdın bir zaman,  
misralar ardından bax indi, qardaş.

*Veymar, 1962*

\* Mirdaməd Seyidov - Yuqoslaviyanın Milli qəhrəmanı (red.)



## **BUHENVALD SÜKUTU**

Dünyanın  
ən səssiz, ən uzaq bir ucu.  
Özü cansıxıcı, yorucu.  
Tikanlı məftillər, dirəklər,  
bir muzey sərgisi —  
əsirin tüklü döş dərisi:  
abajur,  
əlcəklər,  
əsirin saçı – boz parçalar,  
nə qədər xatirə lövhəsi,  
kitabda imzalar,  
kitabda ünvansız yazılar...  
Fikrimdə: Listin öz simfonik qəzəbi,  
Faustun kədəri,  
bir nəslin naləsi.  
Yanımda: suallı baxışlar,  
dodaqlar üstündə soyumuş gülüşlər,  
təzadlar içində bir aləm.  
Sevincə,  
kədərə biganə deyiləm.  
Susmayın amandı, a dostlar!  
Burda bir Buhenvald kədəri,  
bir sükut himni var.  
Bura bir məzardı.  
Bethoven dursayıdı mənimlə yanaşı,  
Bəlkə bu sükutdan qulağı açılar,  
o milyon qulağı batıran  
bir üsyan nəğməsi yazardı.

*Veymar. 1962*



**DANİŞ, ELBA**

Elə axır,  
deyirsən ki,  
nə dərdi var,  
nə səri var.  
Piçıldışan ləpələrin  
dilləri var,  
dilləri var,  
Elba, səndən kimlər axdı,  
kimlər batdı, kimlər çıxdı?!  
Danış mənə öz dilində.  
Xeyli vaxtdı dayanmışam  
bu söyüdlü sahilində.  
Üstün meşə,  
yamyaşıldır ətəklərin.  
Yel əsdikcə,  
xumarlanır çiçəklərin.  
Uçuq körpü sükut edir, –  
qaşqabağı  
tökülmüşdür,  
kərpicləri sökülmüşdü.  
Nə özü var,  
nə əvvəlki əzəməti.  
Danış Elba,  
özün başla bu söhbəti.  
Mən gəlmışəm,  
qədim Bakı torpağından.  
Ayrıldığım bir həftədi  
Dəli Kürün,  
Xan Arazin qırağından.  
Danış Elba,  
qoy oxuyum ləpələri  
sətir-sətir, varaq-varaq.  
Neçə paqon axdı səndə,  
neçə şinel, neçə papaq?




Neçə dildə  
burda vətən deyən oldu?  
Neçə dildə  
de, Hitleri söyən oldu?  
Neçə ana deyən oldu,  
neçə bacı deyən oldu?  
Neçə eldə  
o gün qara geyən oldu?  
O tay ölüm, bu tay uzaq!  
Yandı insan, yandı torpaq.  
Havada od, sularda qan.  
Batdı səndə:  
neçə subay,  
neçə evli,  
neçə təzə nişanlanan?  
Qardaş batdı,  
oğul batdı,  
ata batdı.  
Od içindən çıxan kəslər,  
su içində oda batdı.  
Aman Elba, aman Elba!  
bir az axma, dayan Elba!

Dikilmişdi gözüm sənə,  
yanır bədən, yanır sinə.  
Batanların əvəzinə  
bağırıram, oyan, Elba!  
bir az axma, dayan, Elba!

Fikirdəyəm, heyrətdəyəm,  
vətən uzaq, qürbətdəyəm.  
Ölənlərlə söhbətdəyəm,  
qoy danışım, aman, Elba!  
bir az axma, dayan, Elba!

*Dresden,  
Elba çayı sahili, 1962.*



Cəmullah  
Nəriman Həsənzadə  
Həsən Fəzaiili.  
Təbrəz,  
1990  
Məz.



\*  
\* \* \*

## ROMA

Roma – paytaxtların paytaxtı olub,  
meydan oxuyubdu dünyaya Senat.  
Romanın qədimdə bir vaxtı olub, –  
burda çiçəklənib sönən bu həyat.

Daş atlar üstündə daş sərkərdələr,  
sinələr zirehli, atlar yəhərsiz.  
Əbədi lal qalıb "əbədi şəhər",  
binalar köhnədi, meydanlar səssiz.

Uçub Kolizeyin daşı-hasarı,  
Yolları ot basıb, divarı yosun.  
Burda yaraladı Brut Sezari,  
qoymadı dünyaya o hakim olsun.

Sayı çoxaldıqca burda yeyənin,  
axdı yer üzünүn dövləti-varı.  
Başını kəsdilər baş əyməyənin,  
misalmı? –

Mitridat, Pont hökmdarı!

"Dostluq, bərabərlik, qardaşlıq..." — şuar;  
gözə kül üfürdü gözsüz görənlər.  
– Birinci rum xalq! –  
şərt də qoydular,  
xalqlara "bərabər" hüquq verənlər.

Pompey pul xərclədi legionlara,  
bizim Kür üstündə qan tökdü onlar.  
Bayron yas saxladı sonra onlara,  
burda himn oxudu böyük sənətkar.



Heyranam sənətə və sənətkara,  
gəlsin qoca Pompey burda rastlaşaq.  
Burda baş əyirəm dahi memara,  
ona... başsağlığı verirəm ancaq!

*Roma, dekabr, 1986*

### **BRUT\***

O, Rimdə,  
ən qədim İtaliyada  
Sezarin ən yaxın silahdaşıydı,  
məsləhət istəsə, məhək daşıydı,  
Senatın üzvüdü... gətirin yada,  
o, Rimdə, ən qədim İtaliyada.

Qəlbinə girmişdi o hökmədarın,  
günəşi bürüyən o qara bulud,  
Sonuncu xəncəri Yuli Sezarin  
köksünə sancan da o idi — Brut!

İnsan mürəkkəbdi, tarix maraqlı,  
günəş diləyirsən, yola qar düşür.  
Bu dünya bir sirdi qifli bağlı,  
nə bir sahibi var, nə açar düşür.

Deyirlər, Sezarin vəsiyyəti var,  
açıb oxuyurlar — o bir əhd edib.  
Brutdan xəbərsiz böyük hökmədar,  
yerinə Brutu vəliəhd edib.

Sənmi qəsd elədin ulu Sezara?!

Bəlkə onunkuydu həyatın, Brut.

\* Mark Yuniy Brut. Sezara sui-qəsddə iştirak edən Roma senatının üzvü. Bir rəvayətə görə, Sezar gənciyində Brutun anasını sevmişdi (*Müəllif*).

Bir qadın qəlbinə dəydi o yara,—  
sənin anan idи o qadın, Brut.

Dərində bu sərrin adı mənəsi,  
ürəkdə hələ də bu ağrı durur.  
Brutun vurdugu xəncər yarası,  
Sezarı yaşadır,  
bizi öldürür.

*İtaliya, 1979*

## ETNA

Etna — qədim bir möcüzə,  
yanar dağdı.  
Təbiətin qaladığı  
od-ocaqdı.  
Çiçək açıb yazda-yayda  
yaşıl geyməz.  
Oddu-közdü, zirvəsindən  
yerə kimi.  
Siciliyada adamlara  
“səyuq dəyməz”,  
hər fəsildə yanır Etna  
kürə kimi.

*İtaliya, 1986*



## QƏDİM AVTOQRAF

Budur İtaliya...

Pompeydən bəri,  
gözel Cokondanın Roma vətəni.  
Kolizey – dünyanın antik əsəri,  
suala, sorğuya çəkmə sən məni.

Sezar, Antonio, Kleopatra,  
bir ərəb gözəli, iki hökmdar!  
Zaman məhəbbətə yol açdı yarəb, –  
Misir torpağında əsir oldular.

O taxtdan ucaydı bu eşq, bu ülfət,  
utansın, məhəbbət yoxdu deyənlər.  
Yalnız ürəksizdə yoxdu məhəbbət,  
bir qadın eşqinə baş əysin bəşər.

Spartak vulkantək püskürdü yerdən,  
qalxdı Siciliya, bu yarımadada.  
Qədim avtoqraf qalır o gündən,  
əhsən yazana da, saxlayana da!

Qərbi, yadimdadı, pisləyərdilər,  
bəzən danardılar şan-şərəfini.  
Yaxşı tərəfini gizləyərdilər,  
açıb tökürdilər pis tərəfini.

Gərək kapitalist ölkələrini  
söyəydik dost ilə yad məclisində.  
Kimsə öz içinin ləkələrini  
gedib axtarayıdı özgə üzündə.



Siyasi iqtisad müəllimimiz,  
şerimiz, sözümüz, hətta himnimiz.  
Deyirdi: dağılır Qərbdə kapital,  
orda fəlakətdi, bizdə cah-cəlal!

Amma dağılımındı... biz deməliydik,  
sözümüz zamanın minik atıydı.  
Ölümüz düşsə də sevinməliydik, –  
Stalin dövrünün təbliğatıydı.

Niyə?! –  
səbəbini soruşanların  
dərsini verdilər otuz yeddidə.  
Burda görüşdüyüm bu insanların  
gözəl qəlbi də var, nəzakəti də.

Burda da həyat var, torpaq var, el var,  
qurulu ev gördüm, ailə gördüm.  
Burda da işləyən zəhmətkeş əl var, –  
bu əli hər yerdə mən belə gördüm.

Gözüm gördüyünü danışım gərək,  
bu hissi yaşayır can da, ürək də.  
Çətindi düz yolda əyri yerimək,  
düşüb əyri yolda – düz yerimək də.

*İtaliya, Roma, 1986*

\*  
\* \* \*



*ODESSA, QARA DƏNİZ*

**1. MAVİLİK**

Burda dəniz mavi, göylər mavidi,  
bir duman dənizi qalxır dənizdən.  
Səhər elə mavi, elə mavidi,  
dünyaya  
mavilik axır dənizdən.


Dolaşır bayaqdan dilimdə bir söz,  
ürəyim bir səsin marağındadı.  
Hələ oyanmayıb bir cüt mavi göz, —  
Hələ kayutada mavilik yatır.

Günəş qıpqırmızı alışib-yanır,  
İşiq səpələyir hissə, duyğuya.  
Sahildən gəmiyə bir xətt uzanır,  
qızıl zəncir düşüb elə bil suya.

Eh, sahil deyirəm,  
hardadı sahil,  
Qışqırsam, yetişməz heç səsim-ünüm.  
Dünya başdan-başa sudur, elə bil,  
fikirim sularda islanır mənim.

Dənizə tökülür işə bax, işə,  
günəşin, işığın, istinin çoxu.  
Dənizdən doğurdu günəş həmişə,  
yox, günəş bu dəfə  
sahildən doğur.

*Odessa, Qara dəniz, 1971*



## **2. UÇAN LƏPƏLƏR**

Burda bir quş səsi var —  
yalnız qağayı səsi,  
onun harayı, səsi.  
Açıb qanadlarını  
dayanarlar havada,  
eh, bu dəmdə nə qədər,  
göyə yelpik səpilər!  
Hey uçarlar, uçarlar,  
gəminin arxasıyla,  
dənizin sahiliylə.  
Taniş sərnişin tapıb  
bir az çörək dilərlər  
sonra da quş diliylə...  
Göy dənizə qonarlar—  
yelləncəkmış ləpələr.  
Dağüstü parkındakı  
yelləncəkdə yellənər  
elə bil, bəxtəvərlər,—  
Qalxdılarımı, deyərsən,—  
ləpə qopdu ləpədən.  
Uçan qağayı deyil,  
ləpələrdi elə bil.  
Elə ki, axşam oldu;  
qayıdarlar təzədən,  
ləpələrə dönərlər,  
dənizdə uyuyarlar,  
dənizdə dincələrlər...



### **3. “ADMİRAL NAXİMOV” GƏMİSİ**

Hər əsər bir qəlbin yandım səsidi,  
ürəkdən su içir eşq ilə arzu.  
Gəmi də bir sənət abidəsi,  
qülləsi buludlu,  
bünövrəsi su.

Üzür sular üstə yol aça-aça,  
dalğalar yarılr boz dağlar kimi.  
Uçub qağayılar gəlir dalınca,  
faytona yüyürən uşaqlar kimi.

Baxıram, yolumuz hələ yarıymış,  
suyun öz rəngləri, öz boyaları.  
Qağayı — dənizin matroslarıymış,  
matroslar — gəminin qağayıları.

Gah qalxır, gah enir arabir sinəm,  
Şair, necə olsa, dəniz, dənizdi.  
Elə bil dənizin dalğası mənəm,  
gəmi məndə üzür...  
qəribə hissdi.

Üzür öz sürəti, öz saatıyla,  
mənə bir dənizçi, gör, nə deyibdi:  
qırx birdən qırx beşə “Berlin” adıyla,  
bu gəmi dünyani hədələyibdi.

Sahillər düşübdü alovə-oda,  
gülələr yağılıqca yüz millət üstə.  
Lakin batırıldı bu “Berlin” suda,  
o Berlin quruda —  
bəd niyyət üstə...



#### **4. HƏMİD**

Odessa elə bil açıq muzeydi,  
dayanıb baxıram pillələr üstə.  
Elə bil heykəllər sərgisi bir-bir,  
düzülmüş  
divarlar, qüllələr üstə.

Yazılıar nə vaxtsa yazılıb durur,  
alı al kimidir, zəri zər kimi.  
Qədim divarlardan asılıb durur,  
eyvanlar —  
yamyaşıl dibçəklər kimi.

Şəhər qalib çıxıb müharibədən,  
heç kəs unutmayıır o illəri də.  
Burda vuruşubdu  
dilində vətən, —  
Həmid Qəmbər oğlu adlı biri də.

O, mənə deyir ki, yazma, istəməz,  
O öz hünərini demir ki, demir.  
Odlara düşən kəs,  
közə düşən kəs,  
kitaba, dəftərə düşmək istəmir.

Yaşa, vuruşduğun dost torpağında,  
bir gör, nə deyirəm, qulaq as, Həmid.  
Sənin doğulduğuñ Kür qıraqında  
adını çəksələr, pis olmaz, Həmid.

Uzağa düzdünüz öz evinizdən,  
Harda ilə döndü, o anlar, Həmid?  
Qocalar danışır indi də sizdən,  
sizi tanımayır  
cavanlar, Həmid.



Atan həsrət qaldı sənə o yerdə,  
qohumun, qardaşın nə qədər, Həmid.  
Niyə görünmədin xeyirdə, şərdə, —  
barı səbəbini  
bilsinlər, Həmid?!

*Odessa, 1970*

### **5. DNEPR PROSPEKTLƏRİ**

Bütün şəhər mavi meşə,  
bütün meşə mavi şəhər.  
Axır dərin, axır dayaz  
prospektlər-  
göy küçələr.

Səpələnib...  
deyərsən ki, mavi zərdi.  
Aman Allah, nə qədərdi  
mavi axın.  
Elə bil ki,  
külək vurub dağıdıbdı  
yüz top ipək parçasını  
Kiyevdəki  
bir mərkəzi unvermağın.  
Hər burulan prospektin  
öz günəşi,  
öz buludu,  
öz ayı var.  
Onlar burda qayıqlara,  
insanlara,  
balıqlara qarışıblar.



Prospektlə:  
körpülərin,  
ucaboylu ağacların,  
velosiped sürənlərin,  
əksi keçir.  
Avtoların, qatarlarım  
əksi keçir,  
səsi keçir.  
Yarpaqların rəngi axır  
qarışaraq  
bir zəncinin gülüşünə.  
Yerin-göyün axır neçə  
parçası da.  
Axır qoca Pikassonun  
burda mavi firçası da.  
Axır İqor Svyatoslav  
ordusunun ardı ilə,  
Dnepr öz adı ilə,  
bizim 416-nın izi ilə.  
Kür üstəki, gözəllərin  
sevgisini dəfn elədi  
neçə əsgər  
dünən burda özü ilə.  
Qəbristanlıq axır burda,  
axır qardaş qəbirləri.  
Ah, onların  
beşiyi var, qəbiri yox, —  
dediyimiz oğlanların.  
Axır gündüz, axır gecə,  
Kiyevdən bir Kiyev axır,  
axır yenə Kiyevəcən.

*Kiyev, 1970*



## **UKRAYNALI QIZ**

*(Olmuş əhvalat)*

Ukraynada bir faciə danışdilar  
şəriyyətlə dolu bir qəm,  
qəmlə dolu bir şəriyyət.  
Mən də bunu rəvayətə bənzətmışəm,  
həqiqətmiş bu rəvayət.

Bir küçənin ortasında iki alman  
əsir alır bir qadını,  
qışqırırlar, bağırırlar,  
Soruşurlar ünvanını və adını,  
Pasportunu çıxarırlar.

Vərəqlərə diqqət ilə baxır alman,  
öz dilində nə deyir o?  
Baxışı qan, sifəti qan!  
Ukraynani qorumaqmı istəyir o  
ukraynalı adamlardan?

Faşist baxır... qadın əsir yarpaq kimi,  
üstündədi odun, közün.  
Niyə susur görən alman?  
Şəklinəmi gözü düşüb o şorgözün,  
necə baxır, aman... aman!..

Qadın susur, torpaq susur, çöllər susur,  
sükut çökmüş bu aləmə,  
dağılmışdı bütün şəhər.  
O, pasportu verərdi lap, cəhənnəmə  
kaş ondan əl çəkəydilər.

Alman sıxır avtomatı yaxasına,  
gözlərini bürüyür çən,  
hirslənir də hələ qansız.



—Sən özgənin  
pasportunu gəzdirirsən?!  
Şəklə baxır: — Kimdi bu qız?!  
—O qız mənəm, o pasport da özümündü...  
—Kömək etməz göz yaşaların, —  
deyir alman gülə-gülə.  
— Sən qocasan, sən qocasan... ağ saçların  
yaraşmayıb bu şəkilə.

— Yox, yox mənəm... on yeddidi mənim yaşım,  
qız hırslıdır: — Yox o mənəm!  
Güzgü verir ona alman.  
— Ala, qorxma, dəlilərə mən dəymərəm,  
bu da güzgü, al bax, inan,

Alıb baxır o, güzgüyə nifrat ilə,  
ürəyi al qanla dolmuş.  
İnanmayır, necə işdi?  
Saç ağarmış, üz qırışmış, yanaq solmuş,  
görkəm necə dəyişmişdi.

Qız inanmir o güzgüyə... bəlkə elə  
o güzgülər düzü əyri,  
əyrini də düz göstərir?  
Bu güzgülər bəlkə elə qızı qarı,  
qarını da qız göstərir?

Daşa vurur qəzəbindən, çıllıklənir  
cəlladların daş güzgüsü.  
Köyrək bədən məğrur durur.  
Güzgüyü yox, o ağ saçı, solğun üzü,  
yad görkəmi daşa vurur.

Gözlərinin qabağına gəlir bu an,  
bir faşistin vəhşi səsi,  
hələ vəhşi gülüşü də.  
Yad əlində bakirə bir qız məməsi...  
onun murdar öpüşü də!



Anasının, qardaşının vurulması,  
huşu itən bir günahsız,  
qan içində yazılıq ana.  
Faşist onu sığalladı... bilmədi qız...  
ağ rəng çəkdi saçlarına.

Alman sıxır avtomatı yaxasına,  
əsərlənir sərənət bədən,  
hirslənir də hələ qansız.  
– Sən özgənin pasportunu gəzdirirsən! –  
Şəklə baxır: – Kimdi bu qız?!

Bu sualı təkrar edir ana torpaq,  
yerlər-göylər gəlir dilə,  
asta-asta ələnir qar.  
Qız pasportu tələb edir nifrət ilə,  
qızdan qızı soruşurlar.

*Kiyev, 1964*

## AQAVA

Lvovda görmüşdüm ilk dəfə  
o çiçək açmışdı, ağ çiçək.  
Bir qoca dedi ki, yaxşı bax,  
soluxub, quruyub gedəcək.  
Qəribə taleli ağacdı,  
bu dəfə ağ açdı.  
Yaşayır,  
on yaşda gül açsa, onunda,  
yüzündə gül açsa,  
quruyur yüzündə.  
Aqava çox deyil,  
azdı yer üzündə.



Eh, qoca...  
dedim mən sonradan,  
biz necə? Coxuqmu?  
O xoşbəxt ağacdı, sən inan.  
Bu tale,  
kaş elə  
hamının qisməti olaydı,  
gül açıb sonradan solaydı.

*Lvov, 1960*

### MEHMANXANADA SÖHBƏT

Yanımda Xersondan bir qoca kişi,  
durur dəftərimdə ünvani, adı.  
Davadan başladı o, sözgəlişi,  
heç kim sual verib danışdırmadı.

Kürsüdən o, belə deyə bilməzdi,  
bir az bəzəyəydi sözünü gərək.  
Kürsüsü balaca bir yastıq idi,  
deyirdi rahatca dirsəklənərək.

Danışdı gözüylə gördüklərindən,  
başımın tükləri dik durdu, biz-biz!  
Ancaq indi bildim, indi bildim mən  
niyə qayıtmadı gedənlərimiz.

Döşünü yandırdı aldığı yara,  
qəzəbi çaylartək daşası oldu.  
O qızıl əsgərin gylləsi "Ura!",  
silahi filankəs "Yaşasın!" oldu.

Gözümüz getdiyi tərəfdə qaldı,  
qış keçdi gəlmədi, bahar gözlədik.  
O, atdı özünü tankların altda,  
biz də "gələr" deyə yollar gözlədik.



Gəldi qara kağız, o “üzağlığı”  
yazdılar gəlinin, ya qızın üstə.  
Amma üçcə kəlmə bir başsağlığı  
yazmadılar qara kağızin üstə.

Ordular üz-üzə gəlib dayandı,  
dayandı qarşıda bəzən sual da.  
Birinin ordeni döşündə yandı,  
yüzünün ürəyi döşünün altda.

De, qoca, de gəlsin...

yox, mən yatmırıam,  
bu söhbət aparmaz yuxuya məni.  
Sən danış, mətləbi çox uzatmırıam,  
oyaqqən çulğamış bir röya məni,  
bu söhbət aparmaz yuxuya məni...

*Kiyev, 1964*

### TAQANROQ AĞRISI

Taqanroqda nəfəs alıb durdu qatar,  
o ayları, o illəri saldı yada.

Qulağımda  
qırxdördəki atışmalar,  
haray saldı yetmişinci il olsa da.

Elə bildim torpaq yanır, səma yanır,  
alov qalxır vaqonların arasından.

Elə bildim,  
Əmrəh hələ ufuldanır,  
başındakı yarasının ağrısından.

\* Azərbaycanlılardan ibarət 416-ci Taqanroq diviziyasının məşhur topçusu  
Əmrəh Əhmədov marşal Tolbuxinin imzası ilə ona verilən orderin surətini  
mənə göstərmışdı. Moskva müharibədən sonra vermədi (*müəsl.*)

Şöhrət olsun anaların vüqarına,  
bu şerimdə verəcəyim bir şad xəbər.  
Azadlığı

Taqanroq diyarına  
Azərbaycan oğulları gətirdilər.

Lülələrin od ağızına sinə gərdi  
qara bığlar, uca boylar, od-alovlar.  
Elə bildim o zamankı səngərlərdi  
vağzal boyu gül əkilmış sement qablar.

Bu torpaqda oğullaşdıq, atalaşdıq,  
sözümüzü, andımızı yuduq qanla.  
Hələ dünən Məcidovla vidalaşdıq,  
Taqanroq qəhrəmanı bir insanla.

Hər ürəyin öz sözü var, öz nəgməsi,  
hər ürəyin yeri də var, səması da.  
Unudulmaz Taqanroq qələbəsi,  
unudulmur Taqanroq ağrısı da.

*Taqanroq, 1968*

\*  
\* \* \*



## **1. GÜRCÜSTAN ÇİÇƏYİ MAKA**

Bir məclisdə görüşdük,  
rəqs elədik mehriban.  
— Adın nədir? — soruşdu.  
Mən də dedim:  
— Nə...ri...man.  
— Ad günün?  
— Fevral ayı.  
— Neçəsi?  
— On səkkizi.  
Bizdən əl çəkmədilər,  
oynatdılara ha, bizi.  
Maka çiçək gətirdi,  
— Sənə gətirdim buyur,  
Gürcüstan çiçəyidir,  
qoxla, gör nə qoxuyur.  
Sənə verdiyim çiçək,  
Rustaveli dövründən  
bitir düz bu günədək.  
— Sağ ol, Maka, bu çiçək,  
Azərbaycan şerində  
öz adınlı bitəcək —  
Maka.

## **2. ASƏF İDİ, PÜSTƏ İDİ, BİR DƏ MƏN**

Çayçılara salam verdik  
neftçilərin dilindən —  
Asəf idi, Püstə idi, bir də mən.  
Dostlarımız gülümsədi  
ışığındı üzləri, —  
Tamaz idi, Nuqzar idi,  
bir də Maka, Eteri.



Dəli Kürdən su içirik  
siz də, biz də qədimdən, —  
Asəf dedi, Püstə dedi, bir də mən.  
Durur gürcü şairinin  
qədim Gəncə dəftəri, —  
Tamaz dedi, Nuqzar dedi  
bir də Maka, Eteri.  
Operada qulaq asdıq  
nəğmələrə ürəkdən,  
Asəf idi, Püstə idi, bir də mən.  
Sağımızda, solumuzda —  
əlimizdə əlləri,  
Tamaz idi, Nuqzar idi,  
bir də Maka, Eteri.  
Axşamüstü yola düşdük...  
qatar həmən, biz həmən,  
Asəf idi, Püstə idi, bir də mən.  
Qəlbimizdə ruhumuzda  
qaldı Tiflis şəhəri,  
Tamaz qaldı, Nuqzar qaldı,  
bir də Maka, Eteri.

*Tbilisi, 1972*

### **3. ƏN YAXŞI QADIN**

*Mənim ərim Tiflisin ən gözəl kişisidir.*  
Medeya Kaxidze\*

O bir ziyafətdə dedi bu sözü,  
içdiyi sadəcə gül şirəsiydi.  
Tək gürcü qadını deyildi özü,  
üstəlik o, gürcü şairəsiydi.

\* Gürcü şairəsi (*red.*)



Şeirlər deyirdi dilində vətən,  
qəlbinə, ruhuna hopmuşdu bahar.  
Amma o məclisdə bir az deyəsən,  
gürçü kişiləri pərt olmuşdular.

Deyirdi Gürcüstan çölləri haqda,  
alışib-yanırkı üfüqdə bahar.  
Beləcə, hər qadın öz əri haqda  
desəydi,  
dərdimiz nəydi, kişilər?...

#### 4. HİMN

Dağ başında bir heykəl var,  
ağ geyimdə,  
ağ örpekədə,  
durub şəstlə,  
durub başqa nəzakətlə.  
Gözlərində  
qığılçım var,  
bir əlində şərab tutub,  
o birində qılınçı var.  
Heykəl olub dümağ qadın cilidində —  
dosta — hörmət,  
yada — nifrət.  
Bu da qeyrət!  
o da qeyrət!  
Bir qulaq as,  
yerlər, göylər gəlib dilə.  
Gürcüstanda himn oxunur  
bir qadının sükutilə...



## **5. MƏHƏBBƏT**

Kür çayından, Araqvadan ötürdülər,  
Bizi qədim Mitsxetiyə gətirdilər.  
Gül verdilər, gül içinde itirdilər.  
Can bir oldu, dil bir oldu, söz bir oldu,  
Səhər idi.. axşam saat düz bir oldu.

Məbəd gördük — dağ yanında bir dağ idi,  
Yazı gördük — eramızdan qabaq idi.  
Gözümüzdə maraq başqa maraq idi,  
Şəkillərdə birləşəndə göz bir oldu,  
Sinələrdə od bir oldu, köz bir oldu.

Qədim qanlı davaları xatırladıq,  
Səbuhi tək babaları xatırladıq.  
Neçə doğma havaları xatırladıq,  
kaman dindi, çonqur dindi, saz bir oldu,  
elə bildim, hamısında səs bir oldu.

Kinto gəldi qarmonunu çala-çala,  
şərab gəldi, buynuz vurduq, bala-bala.  
Gürcülərə meylimizi sala-sala,  
sağlıq dedik, süfrələrdə tost bir oldu,  
mən bir deyim, siz deyin ki, yüz bir oldu.

Yola düşdük, yol bir oldu, iz bir oldu,  
tək şerimdə imzam ayrı...  
Hiss bir oldu.

*Tbilisi, 1972*



## ABXAZİYA

*Dmitri Qulia — 100*

Yenə ətir yayıb dünyaya bahar,  
uşaqlar yüyürüyb yolu çasırlar.  
Uca evkaliptlər, şamlar, palmalar  
onlara qarışib abxazlaşırlar.

Şairə, sənətə, şerə hörməti,  
yaradan, yaşadan gör kimdi burda.  
Oxumaq, oynamaq gülmək adəti,  
bütün adətlərdən qədimdi burda.

Kim deyir, dünyadan hər gələn gedir,  
qalır, insan var ki, bu torpaq üçün.  
Sadəcə əl çalmaq kifayət edər,  
yüz yaşlı qocanı oynatmaq üçün.

Ürəkdən-ürəyə keçir bu ülfət,  
mənim dediklərim demə, qətiymış.  
Sənətə ehtiram, şairə hörmət,  
qədim millətlərin ləyaqətiymış.

Ruhum təzələnir bu yolda, izdə,  
ürək nəfəs alır yaz havasıyla.  
Torpaq güzgülənir Qara dənizdə:  
Soçisi,  
Qaqrası,  
Pitsundasiyla.

Köçüb yer üzündən elə bil kədər,  
dünyaya baxıram, enib sahilə.  
Şəhər – bir şairin evinə bənzər,  
qonaq qarşılıamaq adəti ilə.



Dmitri Qulia... möhtərəm insan,  
şərəfin, şöhrətin uca dağ imiş.  
Şairdən danışmaq – eldən-obadan,  
vətəndən, torpaqdan danışmaq imiş.

*Qaqra, 1974*

### YELENA ANDREYEVNA

*Abxaziyanın xalq şairi Dmitri Qulianın  
yüz illik yubileyində iştirak edən ömür-gün  
yoldaşına*

Əzizim Yelena Andreyevna,  
var ol yaşatdığını bu ürək üçün.  
Gəl, girim qoluna,  
qalxım eyvana,  
şairin ruhuyla görüşmək üçün.

Danış iki kəlmə onun yerinə,  
salaq səhbətini, sözünü yada.  
Daşa, tunca dönən şair ərinə  
baxıb qurumuşdun bayaq yanında.  
O sənin yanında  
sənin deyildi,  
başqa sənətkarın əsəri idi.  
Yaradan o beyin, o ürək, o əl  
tarixə dönmüşdü...  
belədir insan.  
Onun Quliasi — mərmər bir heykəl,  
şirin xatırəydi — sənin Qulian.

Burda, yerlilərin üzündə qürur, —  
oğul yetirmişlər Qulia kimi.  
Səninsə gözündə həsrət oxunur,  
həqiqət görünür bir röya kimi.



Dünən o burdaydı... hardadı bu gün?  
Barışa bilməzsən sən bu xəbərlə.  
Hamı fəxr eləyir sənətkar üçün,  
sən də fəxr edirsən...  
amma kədərlə.

Deyirəm, nə ola gücüm çataydı,  
mən nəfəs verəydim o daşa bir an.  
Təzədən səninlə söhbət açayıdı,  
tamaşa edəydim  
sizə kənardan.

Danışib-güləydi barı bircə gün,  
sevinc paylayaydı gözündəki yaş.  
Şairdi,—  
yaşayır o, Vətən üçün,  
bir gün... sənin üçün yaşayaydı kaş.

### TORPAĞIN ŞÖHRƏTİ

*... Vətən, Vətən deyən şair ürəyi  
Vətənin on böyük ərazisidir.*

Yenə ətir səpib dünyaya bahar,  
uşaqlar yüyürüb yolu çəşirlər.  
Uca evkaliptlər,  
şamlar,  
palmalar  
onlara qarışib abxazlaşırlar.

Şairə, sənətə, şerə hörməti  
yaradan, yaşadan gör kimdi burda.



Oxumaq,  
oynamaq,  
gülmək adəti  
bütün adətlərdən qədimdi burda.

Kim deyir dünyadan hər gələn gedər? —  
Qalır,  
insan var ki,  
bu torpaq üçün.  
Sadəcə əl çalmaq kifayət edər, —  
yüz yaşlı qocanı oynatmaq üçün.

Ürəkdən ürəyə keçir bu ülfət,  
mənim dediklərim demə, qətiymış;  
Sənətə ehtiram,  
şairə hörmət  
hər qədim torpağın ləyaqətiymış.

Ruhum təzələnir bu yolda, izdə,  
ürək nəfəs alır yaz havasıyla.  
Torpaq güzgülənir Qara dənizdə:  
Soçisi,  
Qaqrası,  
Pitsundasiyla.

Köçüb yer üzündən elə bil kədər,  
dünyaya baxıram enib sahilə.  
Şəhər —  
bir şairin evinə bənzər,  
qonaq qarşılıqla adəti ilə.

Dmitri Qulia... möhtərəm insan,  
şərəfin, şöhrətin uca dağ imiş.  
Şairdən danışmaq —  
eldən-obadan,  
Vətəndən, torpaqdan danışmaq imiş.



## SAĞLIQ

Mavi səma, süfrə geniş, bağ gül-çiçək.  
Abxaz qardaş, qaldır, içək –  
el-obanın şərəfinə.  
Sizin BaqratŞinkubanın  
şərəfinə.  
O, yubiley gecəsində  
nitq elədi,  
ürəyimi fəth elədi.  
Qocalarla bu tərəfdə  
"xor" oxuyan,  
bu torpağı sevən, duyan  
həm ağsaçlı qələm dostu,  
həm oğlu Qulianın.  
Divarda, bir çərçivədə  
şəkli qalıb,  
yanımızda elə bil ki,  
özü durur Qulianın.  
Bir üzdəki bu "təkrarın"  
şərəfinə!  
Təbiətdə bu fəmanın,  
bu qərarın şərəfinə!  
Sahildə bir gözəl gördüm,  
içək onun şərəfinə!  
Gözəlləşdi şəhər onun  
səbəbinə,  
içək onun şərəfinə!  
Şərt o deyil biz məst olaq,  
ana torpaq!  
Hər sözümdə bir arzu var,  
bir xoş dilək,  
qaldır, içək...

*Suxumi, 1974*



## DƏRBƏND YOLU

Burda qalalar qədər  
başdaşı var,  
qəbir var.  
Bu torpaqda səbir var.  
Elə bil gələ-gələ  
buza dönüb bir ordu, –  
“farağat!” əmri ilə.  
Min ildi bu sükutda  
keşik çəkir daş-daşa.  
Dilsiz şahidlər kimi  
bu daşlaşa-daşlaşa  
ömr eləyən hünərdi.  
Mən çağırsam:  
oğuzlar,  
səlcuqlar  
hay verərdi.  
Ya qırqaqlar dinərdi,  
nəsillər eşidərdi.  
Allah, Allah, nə qədər  
tanış ad, tanış ünvan.  
Tarix qələmlə deyil,  
tarix — başdaşlarıyla  
yazılıb zaman-zaman.  
Keçirəm yol boyunca,  
baş əyirəm daşlara,  
baxıram diqqət ilə.  
Torpağa hömət ilə,  
tarixə hörmət ilə.

\*

\* \* \*



**JELEZNOVODSKDA  
“GÖZƏLLİK” BULAĞI**

Bir qarı dayanıb dizləri köyrək,  
bir dolça doldurub tutur əlində.  
Yuyur üz-gözünü gülümseyərək  
zəif bir qoca da, təzə gəlin də.

Gözlərdə işıq var, ürəkdə həvəs,  
ülfət bağlayıbdı insan dağ ilə.  
Gözəllik istəyir bulaqdan hər kəs, –  
bir dəfə  
üzünə su vurmaq ilə.

1968

\*  
\* \* \*

Yenə yavaş-yavaş havalar düşür,  
Yerə narın-narın təzə qar düşür.  
Yenə ağ geyinir çayın körpüsü,  
Yenə buz bağlayır suların üzü.  
Kükner ağacları yamyasıl qalır,  
Çiyninə ağ qardan yapınca salır.  
Meşələr nə qədər açıq görünür,  
İsti nəfəsimiz dumana dönür...

Deyirəm, qar yağsın lap dizə kimi,  
yollar da ağ geysin qoy sizə kimi.  
Mən gəlim yenə də səni görməyə,  
deym ki, dur gedək xizək sürməyə...

*Moskva,  
28 sentyabr, 1961*



Məmməd  
Əfzəl  
Həsən  
1959-cu  
ilər



## ƏZİZ\*

Bir dostum var, adı Əziz,  
mənə xoca Nəsrəddindən  
lətifələr deyər hərdən  
eh, gülməkdən ölersiniz!

Qoy yenə də özü desin,  
gülüşü göz-qasındadı.  
Araxçını var Əzizin,  
yatanda da başındadı.

Stul üstə tərs oturar,  
yaşıl çaydan içə-içə.  
Əziz  
birdən bardaş qurar  
o stulun üstündəcə.

Qoy deyim bir həqiqəti:  
bəzən yavan çörəyə biz  
qatıb şirin söz-söhbəti  
yavanlıqtək yedik,  
Əziz.

İsinişdik get-gedə biz,  
pozularmı heç bu ülfət?  
Ayrı pencək geydik,  
Əziz,—  
cibimiz bir oldu fəqət.

Bilirdilər, necə deyər,  
yataqxana yoldaşımsan.  
Bilmirdilər amma, Əziz,  
mənim  
özbək qardaşımsan.

*Moskva, 30 may, 1961*

\* Şairin Moskvada Qorki institutunda tələbəlik dostu (özbək)  
Əziz Əbdürəzzakov



## NIKOLAY

Heykəli önündə donub qaldım mən,  
hirsimdən beynimə sıçradı qanım.  
Asıldı daş kimi  
iki çıymımdən,  
ikiyə bölünmiş Azərbaycanım.

Başında qızıldan dövlət quşu var,  
oturub,  
bir qızıl yəhər üstdədi.  
Əlidəyənəkli, əliqanlı çar,  
yenə də başqa bir səfər üstdədi.

O gedir...  
qaralıb gözlərində kin,  
necə də tamışdır o qaş, o qabaq.  
Görəsən yenə də hansı millətin,  
taleyi silahla həll olunacaq?!.

*Lelingrad, (Sankt-Peterburq), 1962*

\*

\* \* \*



## XARİCİLƏR

Daşkənd mehmanxanası...  
gəlir növbətçi rəis:  
— Xaricilər gələcək,  
boşaldın otağı siz.  
Boşaldın...  
— Mən, axı mən...  
Sözüm ağzımda qalır,  
gedir növbətçi rəis,  
bir başqası zəng çalır.  
— Boşaldın otağı siz...  
Xaricilər...

Boşaldaq,  
bəli, qonaqpərvərik,  
onların olsun otaq.  
Bəs biz?  
Biz özümüzük,  
keçinərik birtəhər.  
“Boşaldın xaricilər...”  
Ən gözəl otağımız,  
ən isti yatağımız,  
çörəyimiz, yerimiz,  
xaricilər üçünmüs  
demək ki, yoldaş rəis!  
Mən dünən cəbhələrdə  
tökəndə al qanımı,  
səngərdən səngərlərə  
sürüyəndə canımı  
bilməzdim heç doğrusu  
xaricilər üçün sən,  
mənə çıx deyəcəksən, —  
öz pulumla qaldığım  
üç nəfərlik otaqdan...  
Bilməzdim mən o zaman.



Mən xarici olsaydım  
qalardım demək... nə var, —  
təzim, hörmət, əyilmək  
və nələr...  
eh, yazıqlar!”  
Qorxuram sabah səni,  
ya başqa bir rəisi, —  
göndərib deyələr ki,  
xaricilər gəlibdi,  
boşaldın  
evinizi....

1965

**BƏXTİYAR VAHABZADƏ İLƏ  
DAŞKƏNDDƏ QONAQ EVİNDƏ  
SÖHBƏT**

Neçə gündü bir otaqda, bir yerdəyik,  
təqvim üstdə may ayıdı, səksəndi il.  
Biz getmişik, on dördüncü əsrəyik,  
qalmaq olmur, qayıtmaq da mümkün deyil.

Ürəyində bir əsər var, deyir qısa,  
susub baxır, mən fikrimi deyim gərək.

"Nəsiminin tələbəsi asılırsa,  
o özü də qəhrəmandı Nəsimitək".

Tarixləri çeviririk varaq-varaq,  
"Dar ağacı qəhrəmanın nəsibidir".

"Qoy tələbə asılmazdan bir az qabaq,  
sübut etsin Nəsimiyə – Nəsimidi".



"Nəsimini sarsıdacaq bu qəm, qubar,  
yanacaq ki, bir gənc getdi ona əvəz".

"Tələbənin anasından soruşalar,  
Nəsimiydi desin o da – asilan kəs".

"Ana özü Nəsimiyəm desin gərək,  
ölümünə fərman versin qoy hökmədar".

"Yox..."  
"Nöşün ki, bu lazımdı".  
"Getsin gərək...  
ana getdi, bəs Nəsimi, bəs son qərar?!".

"Zaman adlı bir hakimin üzü sərtdi,  
o tələsmir, susur bəzən o elə bil".

"Ölü ikən yaşayanlar həqiqətdi,  
dirilər var, qalacaqmı? – bəlli deyil".

*Daşkənd, 1980*

\*  
\* \* \*



## KƏRKÜK YAYLIĞI

*"Oyadar xəlqi əfqanım,  
qara bəxtim oyanmazmı?"*

Füzuli

İraqdan bir ovuc torpaq gətirin,  
Kərkük yaylığına bükün onu siz.  
İraqdan bir ovuc torpaq gətirin, –  
Kərbəla çölünə düşsə səmtiniz.

Taleyin qürbətə düşüb güzarı,  
ayrılıb yollarda duman, sis qalıb.  
Burda bir heykəl var, yoxdu məzarı,  
orda bir məzar var – heykəlsiz qalıb.

Yandı eşq oduna o dil, o dodaq,  
nə nəğmələr dedi bir qərib ilham.  
Yaylığı sıxmayıñ,  
bir ovuc torpaq –  
bir ovuc göz yaşı olar, qorxuram.

Bir kitab nəğmədi – bir ovuc torpaq,  
söhbəti səhradan səhraya düşdü.  
O, bir nalə çekdi dörd yüz il qabaq,  
sədası dörd yüz il sonraya düşdü.

Onun məqbərəsi – qalın kitablar!  
Orda duyğu yatır, orda hiss yatır.  
Dərin bir sükuta qərq olub məzar,  
oyanan bəxtindən xəbərsiz yatır.

1973

\* \* \*

*...Вскоре молодого поэта приметили в Баку. Позже его послали в Москву, где он окончил Литературный институт имени М.Горького. Здесь он подружился со многими поэтами из разных республик. Это расширило поэтический кругозор молодого поэта. Его стихи слушал и высказывал по ним замечания и пожелания сам Назым Хикмет. Замечательный мастер добрым словом напутствовал своего младшего собрата в его поэтическом странствии.*

*Перу Наримана Гасанзаде принадлежит несколько книг поэзии. А недавно вышла новая поэтическая книга Н.Гасанзаде. Ее название примечательно: «Жизнь, дай мне жить» — поэт как бы особо подчеркивает неразрывную связь поэзии с жизнью. Именно жизнь дает возможность творить поэту, она во всех ее многообразных проявлениях — тот чудесный источник, из которого черпает поэт мысли, сюжеты, формулы для своих произведений. Книга Н.Гасанзаде служит прекрасным — еще одним! — подтверждением этой истины.*

**Георгий Гулиа**  
*Abxaz Xalq yazıçısı*

*“Xleb tetuşki Nabat”  
povestinə epiloq ənəzi.  
Moskva, 1961*

*Nəriman Həsənzadə*

*Şairlə bir görüş, ya adı söhbət,  
Allaha xidmətdi, bəndəyə hörmət.*

**Nəriman Həsənzadə**

*Seçilmiş əsərləri. 7 cilddə, 1-ci cild*



# *Heç nə istəməyən qız...*

*(Uşaq şeirləri)*

— Ata, güllü bir corab al,  
heç nə daha istəmirəm.  
Sən tülküllü bir kitab al,  
heç nə daha istəmirəm.  
Bir plaş al, iki bayraq,  
bir qara zont, bir ağ papaq...  
heç nə daha istəmirəm...



## QIZIM

Xına yaxdıq əllərinə,  
lent bağladıq tellərinə.  
"Ata!" deyən dillərinə  
mən can dedim, ay can, qızım,  
umdu-küsdü anan, qızım.

Corabın var alabəzək,  
köynəyin var çiçək-çiçək.  
Ata qara, bala göyçək,  
gəl öpüşək, gözəl qızım,  
gəl gülüşək, gözəl qızım.

Quağına ayın sığmaz,  
filin də var, səni yixmaz.  
Sədəf dişin çıxar-çıxmaz,  
Hədik asdı anan, qızım,  
şeytan balam, şeytan qızım.

Kənd oğlunun şəhər qızı,  
dünyanın bəxtəvər qızı.  
Yox, artdı bir Azər qızı,  
çox şad oldu atan, qızım,  
qucağımda yatan qızım.

1960



### **HAZIRCAVAB**

- Dondurma al.
- Soyuqdu,  
donarsan.
- Eybi yoxdu.
- Dişin göynər.
- Udaram.
- Üstün batar.
- Tutaram.
- Soyuq dəyər.
- Qaçaram.
- Bərk bükülüb.
- Açıram.
- Buz kimidi.
- Qızdırıraq.
- Harda?
- Qazda.  
Yeyim, bax.

*1980*

### **BİR HƏYƏTDƏ BEŞ UŞAĞIN SÖHBƏTİ**

- Mənim cinsi şalvarım,  
zəncirli ağ paltarım,  
biri İtalyadandı,  
biri Yaponiadandı.
- Təzə çantam var mənim,  
flamastr qələmim.  
Biri Daşkənddən gəlib,  
o biri kənddən gəlib.



— Ayrıca mağazamız,  
bizə baxır o yalnız.  
Biri Nəsimidədi,  
biri Nizamidədi.

— Mənim atam ev tikir,  
ən uca ev —  
Bakıda.

— Mənim atam yol çəkir,  
ən uzun yol —  
Şəkidə.

1980

## XATİRƏ

Düz gecə yarı  
qalxdı yuxudan.  
Oyuncaqları  
istədi şeytan:  
- Qazım hardadı?  
- Qazın yatıbdı.  
- Quzum hardadı?  
- Quzun yatıbdı.  
- Əlcəyim hanı?  
- Əlcək də yatır.  
- Pencəyim hanı?  
- Pencək də yatır.  
Kəsdi sözünü,  
yumdu gözünü,  
yatdı Xatırə.  
Şirin yuxuya  
getdi Xatırə.

1960



**HEÇ NƏ  
İSTƏMƏYƏN QIZ**

- Ata, güllü bir corab al,  
heç nə daha istəmirəm.  
Sən tülküldü bir kitab al,  
heç nə daha istəmirəm.  
Bir plaq al, iki bayraq,  
bir qara zont, bir aq papaq...  
heç nə daha istəmirəm.  
- Qızım, özgə nə alım mən?  
- Qırmızı lent, yaşıl qələm,  
heç nə daha istəmirəm.

1965

**DİŞLƏRİ MIRIQ,  
DÜYMƏSİ QIRIQ, ŞALVARI QISA,  
QARDAŞIM İSA**

Xanım izahat verir,  
şəkil çəkib ad verir:  
- Bu, qardaşım İsadı,  
şalvari çox qıсадı.  
Dişi düşüb, miriqdı,  
düymələri qırıqdı.  
Saçlarını daramaz,  
bu, kişiye yaramaz...  
“Rəssam” gülür İsaya,  
bu şalvari qısayı.



## **UŞAQLAR — BÖYÜKLƏR**

Uşaqlar küsüşdü,  
uşaqlar söyüşdü,  
bir az da döyüşdü.  
Böyükler qarışdı,  
ürəklər bulandı.  
Uşaqlar barışdı,  
böyükler utandı.

1967

## **HEYKƏL**

Oynayırdı, “atışırdı” iki uşaq,  
biri bizdən, biri “faşist”:  
— Taraq-ta-taq!..  
Döyüş yeri — gəbə üstü, xalı idi.  
Səngərləri — qapıların dalı idi,  
tüfəngləri — xətkeş idi, qələm idi—  
qırmızı, ağ,  
güllələri — özlərinin səsi idi:  
— Taraq-ta-taq!..  
“Faşist” vurdı bizimkini,  
gizləndi də o, birtəhər.  
— Yixil! — dedi, yixılmadı bizim əsgər.  
— Faşist vuran heykəl olur,  
qəhrəmandı,—  
deyib susdu,  
heykəl kimi sax dayandı.

1976



**YOXA ÇIXAN  
YEDDİ YAYLIQ DASTANI**

Yaylıqlar itdi bir-bir,  
hardadı bəs, kim bilir?!

Bəzənibdi Gəlincik,  
gizlənibdi Gəlincik.

Biri: başında örpək,  
biri: əynində köynək

biri: belində kəmər,  
biri: əlində nəmər,

biri: ciyində şarfı,  
ayağında: corafdı,

saçında: lentdi yaylıq.  
Tapıldı yeddi yaylıq.

**XANIMIN  
SƏRGİDƏ İŞTİRAKİ**

Xanım sərgi düzəldir,  
sərgisi nə gözəldir.

Şəkil düzür: birinci —  
Leonardo da Vinçi!

Sonra başqa sənətkar:  
**XANIM**,

Tahir və Səttar! —

əsərləri yanaşı.  
Təbrik etdim anaşı.



### **SEYTAN QIZ**

Yataqda qardaşıyla  
qucaqlaşış yatan qız,  
yuxuda qardaşıyla  
söyüşür,  
ay şeytan qız!

1968

### **AY XANIM, GƏL OYNAYAQ**

— Xa... nım... — deyə sərçələr,  
cik-cik edib höccələr.  
Göyərçinlər, qumrular,  
onu görsə, tanıyar.  
Ala pişik xumardı,  
işi-gücü tumardı.  
Görsə ki, Xanım gəlir, —  
tez gərnəşib dikəlir.  
Bığlarını yalayır,  
quyruğunu bulayır.  
Deyə bilmirlər ancaq:  
ay Xanım, gəl oynayaq.

### **“ARI” VƏ “ALI”**

Mən deyirəm: Arıdı,  
Xanım deyir: Alıdı.  
Mən deyirəm: “R” de, “R”.  
Xanım deyir: “L”, “L”, “L”.  
Ali — insandi, insan,  
Arı da — balqayiran.  
Mən deyirəm: Arıdı,  
Xanım deyir: Alıdı.



## NAZİM

Nazim anasının  
sözünə baxmir.  
Anası Nazimin  
üzünə baxmir.  
Oturub divanda  
başıashağı,  
yenə yerlə gedir  
qaşı-qabağı.  
Nazim, bir söz deyim,  
sən mənə inan:  
apar zibili at,  
barışın anan.

1980

## DÜZ GÖRÜBSƏN, ATACAN

- Ekranda gördüm səni,  
sən necə?  
Gördün məni?  
Divanda?  
Harda gördün?  
Əlimdə şar da gördün?  
Bəs məstan pişiyimiz?  
Hardaydıq biz ikimiz?  
- Gördüm səni,  
hayanda?  
Əlində şar, divanda,  
yanında pişiyimiz,  
baxırdınız ikiniz,  
Nazim güldü mehriban:  
- Düz görüsən, atacan.

1980

## **YUXUDA AĞLATDILAR**

Nazim getdi yatmağa,  
bal yuxuya batmağa,  
yuxularda qaçmağa,  
nağıllarda uçmağa.  
Məlikməmməd dalınca,  
Qorxaq Əhməd dalınca.  
Tək səfərə çıxmağa,  
qılinc, qalxan taxmağa.  
Cırtdan ilə görüşə,  
divlər ilə döyüşə.

Oyuncaqlar gəldilər,  
yuxusuna girdilər.  
Dovşanın qulağı yox,  
dəvənin ayağı yox.  
Ayı çənəsiz gəlib,  
xoruz çarəsiz gəlib.  
Atın başı itdədi,  
itin başı atdadi.  
Kosmonavt çilpaq qalıb,  
nə o, nə bu sağ qalıb.

Dovşan dedi: qulaq ver!  
Dəvə dedi: ayaq ver!  
Ayı dedi: çənə tap!  
Xoruz dedi: çarə tap!  
At başını istədi,  
it başını istədi.  
Kosmonavt dedi: paltar!  
Hamısı dedi: qaytar!!!

Məlikməmməd eşitdi,  
Qorxaq Əhməd eşitdi.



Nazimdən küsdü Cırtdan.  
Divlər buynuzlu gəldi,  
küsdü qılınca və qalxan.  
Sonra toppuzlu gəldi,  
yuxuda ağlatdilar,  
Nazimi oyatdilar.

1969

### **NƏZRİN GÖR KİM OLACAQ...**

Nəzrin üç yaşındadı,  
fikri dağ başındadı.  
Nəzrin gör kim olacaq,  
Nəzrin həkim olacaq.  
Ağ xalat geyinəcək,  
Nəriman babasını  
görəndə deyinəcək:  
dərmani iç, — deyəcək,  
“Bir”, “iki”, “üç”, deyəcək,  
güləcək, güldürəcək.

### **HƏMİN SİNİFDƏ**

Nazim içdi çayını,  
yedi qoğal payını.  
Bir o oldu, bir də mən,  
özüm tutdum əlindən.  
Çantasını götürdüm,  
məktəbəcən öturdüm.  
Daha ikinci sınıf  
gedirdi o bu dəfə.  
Əlində təzə çiçək,  
təzə bant, təzə köynək.



Tamam oldu saat bir,  
gördük ki, Nazim gəlir,  
Gəldi... bir söz demədi,  
Nazim çörək yemədi.  
Qucaqladı atası.  
- Nə olubdu, qadası?  
Köyrəldi o bu sözdən:  
- Sınıfdə qalmışam mən.  
Xəbər pis xəbər oldu,  
hamı birtəhər oldu.  
- Bütün sinif qalıbdi,  
hamı “iki” alıbdi,  
- Hamı sınıfda qalmaz,  
Nazim, belə şey olmaz.  
- Axı, həmin sınıfda  
dərs keçdik bu dəfə də?!

1972

### **AYSEL, GÜLSEL, İMAMƏT**

Aysel, Gülsel, İmamət  
üç bacıdı — qiyamət.  
Köynəkləri — bəzəklə,  
lənləri — kəpənəklə,  
corabları qotazlı,  
Gülsel — düyməağızlı.  
İmamət — Çin gözəli,  
Aysel — elin gözəli.  
Qaçırlar, oynayırlar,  
həyətdə qaynayırlar.

Atası dedi: gedək,  
qızları cimizdirək.



Gülsel bir az ağladı,  
hamını qabaqladı.  
Aysel qaçıdı birtəhər,  
İmamıti gördülər.  
— İmamtət, qızım, gedək  
evdə çim-çim eyləyək.  
Ayseli də aparaq,  
Gülseli də aparaq,  
evdə çimin, qayıdaq.  
İmamtət hönkürdü bərk,  
— Ayseli tapın, gedək!  
Aysel bağda gizlənib,  
lap qırqaqda gizlənib.  
Guya heç kimi görmür,  
Ayseli tapmaq olmur,  
Tapib aparmaq olmur.  
Bibi, nənə çağırır,  
ata yenə çağırır,  
toyuq-cüçə çağırır,  
pişik, sərçə çağırır,  
xoruz da quq-qulu-qu, —  
Aysel deyir yolboyu.  
İmamtət hönkürür bərk,  
— Ayseli tapın, gedək!

Ayseli axtarırlar,  
tapırlar, aparırlar.  
Üçü verib əl-ələ,  
gedirlər gülə-gülə.  
Bir-birini sevirlər,  
bacılar sevinirlər.  
Aysel, Gülsel, İmamtət  
üç bacıdı — qiyamət.

2000

## **QIZIL LƏLƏK NAĞILI**

*Kalmik xalq nağılı əsasında*

Keçmişlərin birində;  
yaşayıb kənd yerində  
iki dost, iki qonşu:  
Xoruzla Tovuzquşu.

Xoruz — bərli-bəzəkli,  
Xoruz — ipək lələkli.  
Gün çıxanda lələklər  
simuzərdi, simuzər!  
Gün batanda lələklər,  
tutulardı bir qədər.

Ay çıxanda lələklər,  
görünərdi təzə-tər.  
Ay batanda lələklər  
parıldardı bir qədər.

Lələyini görənlər,  
bəzəyini görənlər  
gözəl Xoruz deyərdi,  
Qızıl Xoruz deyərdi.  
Budaq üstdə budağı,  
evə gırsə, otağı,  
yerdə yeri bəzərdi,  
Xoruz rahat gəzərdi.  
Tovuzquşu bir axşam  
gəldi: — A qonşu, salam!  
Lələklərin təzə-tər,  
mat qalıbdı görənlər.  
Bir günlüyü ver, geyim,  
yoxdu başqa bir şeyim.  
Bir qonaqlıq var səhər,  
getməsəm, inciyərlər.



Tamiyırsan sən məni,  
çağır, geciksəm məni.  
Xoruz verdi lələyi,  
verdi bəri-bəzəyi.  
Tovuzqusu bəzəndi,  
altdan-üstdən düzəndi.  
Çıxdı çölə-çəmənə,  
baxın, — dedi siz mənə!  
Çəmən baxdı vuruldu,  
Sular baxdı duruldu.  
Yollar axdı, keç dedi,  
Sular — məndən iç dedi.  
Kölgə saldı budaqlar,  
söyüdlər və iydələr...

Xoruz qalxdı bir səhər,  
gözlədi: sabah gələr.  
Çağırıldı: quq-qulu-qu!..  
Gəlmədi Tovuzqusu.  
Xoruz qalxdı obaşdan,  
sökülməmiş hələ dan.  
çağırdı: quq-qulu-qu!..  
gəlmədi Tovuzqusu.  
Xoruz axşam düşəndə,  
hay-haray saldı kəndə,  
çağırdı: quq-qulu-qu!..  
Gəlmədi Tovuzqusu.

Oldu pipiyi al qan,  
indiyəcən o vaxtdan  
xoruz hər gün üç dəfə,  
səs salır hər tərəfə.  
Çağırır: quq-qulu-qu!..  
Gəlməyir Tovuzqusu.

1967

## SOLMAZ

Solmazın bir şarı var,  
o şara oxşarı var.  
Yeriyəndə yixilmaz,  
yixılanda ağlamaz,  
ağlayanda kirişir,  
durar yenə yeriyər.

Solmazın beşiyi var,  
bir ala pişiyi var.  
Pişiyin bigləri var,  
yastı ayaqları var.  
Solmaz desə: a məstan,  
miyoldar ala məstan.

Solmazın bir donu var,  
üstə medalyonu var.  
İstəyir gündə geysin,  
görənlər tərif desin.  
Yatanda da soyunmaz,  
bax, belə qızdı Solmaz.

Solmazın nənəsi var,  
elin ənənəsi var:  
adı itirmək olmaz,  
bu Solmazdı, o Solmaz.  
Nəvə çatdı bir yaşa,  
nənə, səni yüz yaşa.



## RUXSARƏNİN BABASI

Ruxsaradı gül balam!  
ayağı yüngül balam.  
Nəvəmdi — ağ çıçayım,  
qızımdı — ağbirçayım.  
Donu alabəzəkdi,  
lenti qızıl ipəkdi.  
Nağıl danış, dinləsin,  
sonra sənə söyləsin.  
Gülüşü, qəhqəhəsi,  
fərəh, sevinc töhfəsi!  
Evdə düşsə davası,  
öpər Hafiz babası.

Deyər sən qız balasan,  
hamidan ağıllısan.  
Hamidan da mehriban,  
incimə, sənə qurban.  
Gülüşüb-barışarlar,  
oynayıb danışarlar.  
Hafiz baba beləcə,  
rahat yatar o gecə.

05.08.03

## KİTABIN İÇİNDƏKİLƏR

TALEYİ ÖZÜ İLƏ DOĞULAN NƏRİMAN HƏSƏNZADƏ (Ön söz) .....	5	SAĞ CANIMDA AĞRIYAN YERİM .....	85
MƏN SƏNİ SEVDİM Kİ...		MƏNİM NIKAHIMI POZDU TƏBİƏT .....	86
ÜRƏYİM ANANI İSTƏYİR, QIZIM .....	28	MƏNİ TƏBRİK ELƏYİRLƏR .....	87
AY HÖKİM .....	31	AXTARIRAM .....	87
İNAM .....	31	NECƏ UNUDUM .....	88
YOXDU .....	32	MƏHƏBBƏT .....	88
ÖN XOSBƏXT GÜNLƏRİM .....	33	NƏ YAXŞI .....	89
YANIMDA SƏN OL .....	34	QADINSIZ HƏYAT .....	90
TORPAĞA BÜRÜNDÜ .....	35	TALEYİN SON TÖHFƏSİ .....	91
SUSAN PIANINO .....	36	QADIN .....	92
SARA... SARA .....	37	BORC .....	93
QOYMARAM .....	38	OĞLUMA .....	95
DÖZMÜR NƏRİMAN .....	39	SÖSSİZ .....	96
KAŞ O DEYƏN OLSUN .....	40	“GƏZƏYƏN QIZ” .....	97
TALEYİM .....	41	“Kinoda iki yer boş qaldı bu gün...” .....	98
GÖZƏ GÖTİRDİM SƏNİ .....	42	GÖZÜ YOXDU .....	99
“Yox oldu o gülərüz...” .....	43	EVDƏ ARVAD OLMAYANDA .....	99
“Gözləyirəm galan yoxdu...” .....	43	XƏBƏR VER O GÖZƏLDƏN .....	100
SƏNİ GÖZLƏYİRƏM .....	44	İÇİMDƏ .....	101
YAŞAMAQQ ÜÇÜN .....	45	SƏN YAŞA .....	102
GÖL, ƏRİZİM .....	46	KÜR AXIR .....	102
“Küsüldüdün, mən çıxdım...” .....	49	ƏCƏL GƏLİNCƏ SƏN GÖLDİN .....	103
AĞRI .....	50	YOXDU ƏVƏZİN, EY KÖNÜL .....	104
YANIMDA BİR QADIN .....	51	MƏNƏ YALAN DE... .....	104
FƏLŞEFƏNİN RİYAZİYYATI .....	52	...YA İKİ .....	105
YANAŞI GETMƏYİMİZ ELƏ SƏADƏT İMİŞ .....	53	QOŞA MƏZAR .....	106
“KİMİN SUALI VAR?” — YAZMIŞDIM O VAXT, CAVABI ÖZÜMDƏN İSTƏYİRDİLƏR .....	55	BAX .....	106
YASİN .....	57	YOXDU .....	107
SƏN KÖCDÜN DÜNYADAN .....	58	GÜLÜŞLƏR .....	108
DAŞ ANA .....	59	DÜNYA DƏYİŞDƏYDİ KAS .....	108
MƏN .....	60	DÜNYA ALDADIRMIŞ .....	109
QAYIT .....	61	SOYADIMLA ÜZ-ÜZƏ .....	110
MƏN DÜŞMƏYİR .....	62	GƏRAYLI .....	110
İŞİĞA CAN ATSAM .....	63	SƏN NECƏ YOXSAN Kİ... .....	111
SÖZ YARASI .....	64		
AĞLAMA .....	66		
TORPAQ OLDU .....	66		
AYRILIQ .....	67		
ZÜLMƏTDƏ İŞIQ .....	69		
BƏXT .....	70		
YUXULARDASAN .....	71		
GƏLİN .....	72		
PAYIZ, QAYINAĞACI .....	73		
LAYLAY .....	74		
AĞLADI TELLƏR SARAMI .....	75		
DAŞI SEVMƏLİYİK BİZ İNNƏN BELƏ .....	76		
SƏNİN OG'LUN OLDU .....	77		
ÖMÜRLÜK GEYDİRDİ ONU TƏBİƏT .....	78		
QIZMAZ .....	81		
QARAÇI QIZI .....	81		
ANAN QIZIN OLSUN .....	83		
O QƏDƏR DEDİM Kİ... .....	84		

DURNALAR VURULUR QAQQILDAŞANDA .....	117
MƏNİ BAYRAQ KİMİ TUTUN YUXARI .....	118
GIROV .....	119
NƏ QƏDƏR DESƏK DƏ SƏNSƏN ARXAMIZ .....	120
“TƏZƏ” XALQ GƏLİR .....	123
MƏN BİR ÖMÜR SÜRDÜM .....	124
ŞAİR TALEYİNDƏN YARIYA BİLMİR .....	125
MƏN Kİ, TANRI ŞAIRİYƏM .....	126
ƏSRİN ƏVVƏLİNĐƏ XALQ DÜŞMƏNİYDİ .....	128
“Döyüldüm dəmir kimi...” .....	129
ULU SÖZ DÜHASI .....	130
ŞAİRLƏR TABUTDA BÖYÜK GÖRÜNÜR .....	133
GETDİ .....	134
VAR .....	135
DEDİLƏR DANIŞMA, SUS! .....	136
SƏNƏ “QUL” DEYƏNİ QUL KİMİ ÖLDÜR .....	138
YERİN VAR ŞƏHİDLƏR XİYABANINDA .....	139
“BURJUA ŞAIRİ” .....	140

*Durnalar vurulur  
qaqqıldaşanda...*

---

DURNALAR VURULUR QAQQILDAŞANDA .....	117
MƏNİ BAYRAQ KİMİ TUTUN YUXARI .....	118
GIROV .....	119
NƏ QƏDƏR DESƏK DƏ SƏNSƏN ARXAMIZ .....	120
“TƏZƏ” XALQ GƏLİR .....	123
MƏN BİR ÖMÜR SÜRDÜM .....	124
ŞAİR TALEYİNDƏN YARIYA BİLMİR .....	125
MƏN Kİ, TANRI ŞAIRİYƏM .....	126
ƏSRİN ƏVVƏLİNĐƏ XALQ DÜŞMƏNİYDİ .....	128
“Döyüldüm dəmir kimi...” .....	129
ULU SÖZ DÜHASI .....	130
ŞAİRLƏR TABUTDA BÖYÜK GÖRÜNÜR .....	133
GETDİ .....	134
VAR .....	135
DEDİLƏR DANIŞMA, SUS! .....	136
SƏNƏ “QUL” DEYƏNİ QUL KİMİ ÖLDÜR .....	138
YERİN VAR ŞƏHİDLƏR XİYABANINDA .....	139
“BURJUA ŞAIRİ” .....	140

---

*Bütün millətlərə,  
beynəlxalq təşkilatlara...*

SEYXİM .....	142
MİLLƏT ÖZ ÖZÜNƏ GÜLDÜ NƏHAYƏT .....	143
MƏNİM TALEYİM YAZAN AYRIDİ .....	144
MƏNİM TARIXİM .....	147
ARXADA UÇURUM, QABAQDA ZAMAN .....	148
QALX .....	150
ÜRƏK EŞİTSİN .....	151
“Bir şeir oxudum... mənim şerimi” .....	151
DEYİRLƏR “DƏYİŞMİŞƏM” .....	152
ŞƏLALƏ, QAYA .....	153
DİLBOR .....	154
MƏN TÖLƏSDİM .....	157
MƏN QAÇDIM İNSANDAN .....	157
EHTİYAT .....	158
MÜŞFIQİN OĞLU .....	159
ƏSA GÖTÜRMƏ .....	160
TARİXİN GÖR HANSI MƏRHƏSİNĐƏ .....	161
PERİKLİN FACİƏSİ .....	162
İTKİN DÜŞƏNLƏRİN YERİ BİLİNMİR .....	165

*Ayrılmayan  
agrılara salam var...*

TİKANLI MƏFTİLLƏR .....	171
TƏBRİZ .....	171
ŞƏHRIYAR .....	173
KEÇDİM ARAZİ .....	174
SALAM, AZƏRBAYCAN .....	177
OXU MƏNİ .....	178
AC DOLANNAM BURDA NAHAR VAXTIMI .....	180
QARDAŞ .....	180
SÜRÜCÜ .....	181
MƏN SU GÖTİRDİM .....	182
SALAM VAR .....	183
TUTUBDU .....	184
GÖRDÜM .....	185
DEYİN .....	186
BARI .....	187
VƏTƏN QALIR YADİGAR .....	188
HASAR .....	189
SƏRHƏD VƏ ÜRƏK .....	190
SÖYÜD .....	191
TEHRANDA AZƏRBAYCAN SƏFİRLİYİ .....	192
ÜÇRƏNGLİ BAYRAĞIMIZ .....	193
ÇADRALI QIZLAR .....	193
ƏZİZİM .....	195
SƏS VER BAKIYA, TƏBRİZ .....	196
AZEROĞLU .....	198
CÖL HACILEYLƏY VERİLMƏLİYDİ .....	199
SAATLIDA KÖRPÜ VAR .....	201
ŞAİR ƏLİ TUDƏ İLƏ EYVANDA SÖHBƏT .....	202
İSTİQLAL LAYLASI .....	204
“İRAN ŞAHİ”NA MƏKTUB .....	206
ÇADRA .....	207
NİFRƏTİN HARDADI .....	209
SÖHRAB .....	209
BƏHMƏN .....	210
ZAVALLI .....	211
İSTƏYİRİM .....	212
HANI DEYİRƏM .....	213
TEHRAN XƏSTƏXANASI .....	214
İSFAHAN CULFAŞI .....	215

“İki aylıq bir çəqə həsrət qaldı qucağı...” .....	221
QARA XƏBOR, AĞ YALAN .....	222
QALXACAQ AYAĞA BU YASLILARIM .....	225
SƏN OĞUL DE TORPAĞA .....	226
AZADLIQDI MƏRAMIMIZ .....	228
VƏTON BİZİMDİ .....	229
HÜSEYN CAVİD .....	230
“Bəşəriyyatə xidmət!...” .....	231
TANIS YERİDİ .....	232
ALMAZ .....	234
YANIR .....	235
ŞƏHİDLƏR XİYABANI .....	236
AZƏRBAYCAN HARAYI .....	239
BAĞANIS AYRIM .....	241
PROMETEY .....	241
DƏDƏ ŞƏMŞİR .....	242
GƏNCƏ ÜŞYANI .....	243
DAŞ ÜRƏKLƏR GÖRDÜM, ÖLÜ BAXIŞLAR .....	244
NAXÇIVANLI GƏNCİLƏRƏ .....	245
PEYGÖMBƏR ƏL TUTDU .....	247
AZƏRBAYCAN .....	248
İSTİQLAL YOLU .....	249
ÜMİDİNİ İTİRMƏ .....	249
SALYANDA ƏLİBƏY HÜSEYNZADƏ KÜÇQSİ .....	251
BİRLİK .....	252
BƏDBƏXTDİR VƏTƏN .....	253
DİLƏNƏNLƏR .....	254
QANLI KİTAB .....	256
ELƏ DURMA .....	257
QIZ QALASI .....	259
LAÇINDA SÖNMƏŞ YANAN MEŞƏLƏR .....	260
ÖLDÜRÜRLƏR YAXŞILARI .....	263
HƏLƏ AND İÇİR .....	263
DƏVƏ, SUSMA .....	264
ŞAİR .....	265
SAFRUHA .....	266
VƏTƏN ŞAİRLƏR .....	267
AĞ ATLIM .....	268
EKRAN ÖNÜNDƏ .....	269
ALLAH ADAMI .....	270
MƏSCİDDƏN KİLSƏYƏ GEDİR .....	270

*Yaşa, həyifsan...*

YAŞA, HAYIFSAN .....	275
QIZLARDAN OĞLANLARA .....	276
GÜL İLƏ .....	277
MÜBARƏK .....	277
HƏYAT .....	277
QƏRİBLİK .....	278
BELOCƏ UZAN .....	278
DÜŞÜB .....	279
ARTİSTLƏR .....	279
SƏNİN NƏVAZİŞİN .....	280
SƏHƏR HƏSRƏTİ .....	282
YANINA GOLMİŞƏM .....	283
DEYİRLƏR TANIŞ OL .....	283
SƏNİN SÖHBƏTİN .....	284
MƏNİM SƏADƏTİM .....	285
ETİRAF .....	286
QADINA MƏKTUB .....	287
DÜZ DEYİR KÖNÜL .....	288

MƏNİM SEVİNCİM .....	288
LƏYAQƏT .....	289
ƏLÇATMAZ .....	290
GÖZƏLLİK .....	291
DÜNYA İŞIQDI .....	291
KÖNLÜM .....	292
GÖL „MƏNİM YAŞIDIM“ .....	293
GÜRÜSDƏN QABAQ .....	294
TƏBİƏTİN ƏSƏRİ .....	295
OYAQDI .....	295
LÖVHƏ .....	296
DÜNYA KİMİŞƏN .....	296
TƏSƏLLİ .....	297
QADIN .....	297
YAZ BEŁƏ .....	300
KÖNLÜM .....	300
UNUDULMUŞ GECƏ .....	301
MƏN SEVGİ İSTƏDİM .....	303
ƏSLİNƏ BAXSAN .....	303
DAHA QƏM OLMAYACAQ .....	304
„Gözlərində qəm oxudum...“ .....	305
„Şənin elmi rəhbərinə nə deyim...“ .....	305
GÜLÜM .....	306
ÜZR İSTƏYİRƏM .....	306
SƏNDƏN .....	307
QUŞLARDAN QABAQ QAYIT .....	308
„ZİYAFƏT“DƏN QAYIDAN QIZ .....	309
DESƏLƏR, SEÇ BİRİNİ .....	310
ZƏHƏR .....	310
BİZ Kİ, İSTƏYİRİK .....	311
„Aşkarda sevdim sonı...“ .....	312
MƏNSİZ YAŞA .....	312
XƏBƏRSİZ .....	314
SƏNSİZ .....	315
ZƏRİFLİK .....	315
SƏN DƏ XİFFƏT EYLƏMİŞƏN .....	317
BAXT QAPIN AĞZINDA AYAQ ÜSTƏDİ .....	318
GÜL-GÜLƏ .....	318
DÜNYANIN HƏC KƏSİ YOXDU .....	319
OYAN, ŞAIR! .....	320
„Arada hörmət, ehtiram...“ .....	321
SİĞŞA BİLMİR .....	321
BƏS EYLƏR .....	322
MƏHƏBBƏT QƏDƏR .....	322
HÖYATIN ÖZÜ .....	324
„MƏN EVLƏN BİLMİRƏM“ .....	324
VAXT .....	325
SƏN NƏRİMƏN DEYİBSƏN .....	326
XOŞBƏXT OL .....	326
SƏADƏT .....	327
SƏNİN YUXUN .....	328
SƏNƏ KEŞİK ÇƏKİRƏM .....	328
DÜŞÜB .....	329
İTİRMƏ .....	329
MİNNƏTDARLIQ .....	330
SİRR SÖZÜ .....	330
NAĞİL .....	331
LİRİK PARÇA .....	331
YANINA GÖLMİŞƏM .....	332
MƏNƏ İZTİRAB VER .....	333
SƏNDƏN ÖTƏRİ .....	334
„ÖSLƏR BOYU..“ .....	334
DÜNYANIN ƏN SAKİT YERİ .....	335
TƏBİƏT TƏRİFLƏYİBDİ .....	336
GÖZÜNƏ BAXMIŞAM .....	337
VERƏYDİ .....	337
YOXDU .....	338
QƏSD .....	338
GÖZƏLƏ QƏSD .....	339
SƏNSİZ .....	340
MƏHƏBBƏT .....	341
ÜZÜM GƏLMƏYİR .....	341
QADASIN ALDIĞIM .....	342
QUMRULAR .....	343
TƏK QOYMA MƏNİ .....	344
OLAYDI .....	345
İMTAHAN .....	345
OVSUN .....	346
BALIQ SEVDASI, YAXUD "QOCA BALIQÇI" .....	347
BÜSTÜ .....	347
HAQQIN ÇATARMI .....	347

*Bu dünənə nərdivəndi...*

GECƏLƏR DÜNYADA MƏN TƏK QALIRAM .....	353
EY FÜZULİ .....	353
YUXULU MÜASİRİM .....	354
M.İ .....	357
BİLMƏDİM .....	358
İKİNCİ ÇƏKİ .....	361
MEŞƏ YOLUNDA .....	362
„Hey görürəm, öz içimdə lağ eləyir...“ .....	363
TAMAH .....	364
MƏNƏM .....	365
SONRA .....	366
KİMŞƏ .....	368
O QƏDƏR .....	368
ZƏRRƏ .....	369
İTHAF .....	370
TƏRƏDDÜD .....	371
ÜLFƏT .....	372
ÖMÜR VƏ ÇÖRƏK .....	373
YUXUDA .....	374
YAŞ .....	375
BİZİM QIZLAR .....	375
NOVRUZGÜLLƏRİ .....	377
QARA KEŞİŞ .....	377
BAKİ BAĞLARI .....	379
NƏ QƏDƏR XATIRLANIRSA .....	379
VƏSİYYƏT .....	380
SƏNOTKAR .....	381
DƏRDLİ, DƏRDSİZ .....	382
MİRVARİD XANIM .....	383
YARADAN DA, YARALANAN DA .....	383
İKİMİZ DƏ .....	384
MƏNİ NƏ GÖZLƏYİR .....	385
ZAQATALA ABİDƏSİ .....	386
ƏSLİ YOX .....	387
SİZ CƏBHƏYƏ GEDƏNDƏ .....	388
VAQIF .....	389
ANALAR, NƏNÖLƏR... .....	390
„Raketlər sancılıb yer kürümizə...“ .....	391
„Gedir küçə ilə ağır bir sükut“ .....	392
„SƏDR“ .....	392
HƏSRƏTLƏ .....	393
İNAN .....	394
MƏNİM .....	394
İMTAHAN .....	395
KÖHNƏ QƏZETLƏR .....	396
Q. M. .....	398
QOLLAR ÜSTƏ .....	399
KÖNLÜM ŞEİR İSTƏYİR .....	400
ARABAÇI .....	400
HEYİF O KƏSƏ Kİ .....	401
TARİXDƏN İMTAHAN GÖTÜRMƏDİLƏR .....	403
VƏFA FOTULLAYEVANIN TABUTU ÖNÜNDƏ ... .....	405
RƏNGLƏRİN HİMNI .....	406

ASİLİ YAŞAMA .....	407
OĞULLAR .....	408
“QOCAMAN” .....	409
ŞORSULU KÖNDİNDƏ, KÜR QIRAĞINDA .....	410
ZAMANLA ÜZ-ÜZƏ .....	411
ÇƏKİLİR .....	412
GÖNCƏ GÖZƏLİ .....	413
DÖYYUS .....	415
MAT QALDIM .....	416
DUZ-CÖRƏK .....	416
DÜZ DEYİL, GEDƏNİ TUTUB SAXLAMAQ .....	417
YAZICI V. DUDİNSEVİN QƏZETDƏ ÇIXAN .....	418
ŞƏKLİ .....	418
“Dahilər təqib oldu, adılər təltif oldu...” .....	419
HACI ƏHMƏD .....	420
“YAD QIZI” .....	420
BİR QÖLBDƏ İKİ HİSS .....	421
“QAYTAĞI” .....	421
RAKETLƏR KEÇİR .....	422
CAVABDEHƏM .....	423
YAŞAMAQ ÖYRƏDİR TƏBİƏT BİZƏ .....	424
SƏNƏ YOX .....	425
QARA BÜLLUR .....	426
QIZIL .....	427
ŞƏRİKLƏR .....	429
MƏNSİZ ÖZ TALEYİN ÖHDƏNƏ DÜŞÜR .....	430
“ŞÜŞTƏR” AĞLATDI MƏNİ .....	431
SÜPÜRGÖCİ .....	432
“MƏN GÜLÜRƏM..” .....	434
MƏNİM ŞƏHƏRİM .....	435
GÖLƏCƏK NƏSLƏ .....	436
DAHİ VƏ XAIN .....	437
BADAM .....	438
YAŞAMAQ HAQQI .....	439
İKİ QOSQAR .....	440
SULARIN QUCAĞINDA .....	440
SƏNDƏN SONRA .....	443
TƏBİƏT .....	444
İKİ TAMASACI .....	445
VƏLƏS .....	446
RAMİZ MİRİŞLİYƏ .....	446
QƏDİM DÜNYA XALQLARININ BİRİ DƏ BİZ .....	447
DƏDƏ QORQUDUN SAPAND DAŞLARI .....	449
CAR KÖNDİNDƏ .....	450
ŞEYX ŞAMIL .....	451
MANIFEST .....	452
YAXŞILIQ .....	453
NOĞMO .....	454
“HAMİLƏLİK” .....	455
VAXTSIZ ƏCƏL .....	456
HÜNÖRLƏ YANAŞI .....	457
ÜZÜ BAKIYA .....	458
KİTABXANANIN OXU ZALINDA .....	459
“Sekspirin əsəri tamaşaşa qoyuldu...” .....	459
“YÜZ İLİN” SÖHBƏTİ .....	460
“DİVANƏ” .....	461
CONNƏT - CƏHƏNNƏM .....	464
ALOV .....	464
YUXULAR .....	465
BULUDLARDAN YUXARIDA .....	465
MUĞAYAT OL .....	466
OXUYURUQ .....	466
HƏRƏMİZ BİR CÜRƏ XOŞBƏXTİK, .....	470
QARDAŞIM .....	467
AĞIRLIQ .....	468
O VAXT YAŞID İDİK .....	469
DÜNYA .....	470
OĞUL .....	470
“SÜBUT ELƏDİL..” .....	471
SƏNDƏN SALAM DEYƏCƏM .....	472
İKİ HƏRİF .....	472
ADƏT .....	473
RƏNG, SƏS .....	474
“HEÇ KƏSƏ OXŞAMAYIN..” .....	475
“GÜL QONÇOLIYİNDƏ XAR İLƏNDİL..” .....	475
YALNIZ ZƏFƏRLƏ .....	475
GƏLİN DÜNYA .....	476
ACİZLİK .....	477
XARİCİ QONAQ .....	478
BIÇİNÇİLƏR .....	479
KİMƏM MƏN .....	480
AYIRIR .....	481
HƏR YAŞDA .....	481
QƏBİRİSTANDA .....	482
AFTOQRAF .....	482
HƏSƏNZADƏ .....	483
XƏBORLƏŞİRLƏR .....	485
“KÜSÜLÜLƏR” .....	485
“ANA” .....	486
LERİK DAĞLARI .....	487
MƏNSİZ .....	488
YARDIMLINİN DAĞLARINA QALXIRAM .....	488
“UZAĞA ÇOX GETMƏ, QAYIT, NƏRİMƏN” .....	489
MƏNƏ YETİM DEMƏYİN .....	490
SƏS ANAMIN SƏSİDİ .....	491
“Gənűcidi... ağarmayıb hələ bir saç...” .....	492
ƏĞƏR .....	492
ALA PIŞIK .....	493
CƏBHƏ BAYATILARI .....	493
BAXTA-BAXTDI .....	496
SUBARDİNASIYA .....	497
HEYRƏT .....	497
...YAŞ KEÇİR, HƏKİM .....	498
“DİLƏNCİ” .....	498
DAYIM OĞLU BAYRAM MƏSMALIYA .....	499
XƏLİLİN GÖZ YAŞI .....	500
HAY-KÜY .....	501
ÖLDÜ DEMƏYİN ONA .....	502
DÜNYANIN ÜZÜ TOY, ASTARI YASDI .....	503
QARATOYUQ .....	505
KİTABXANAÇI .....	506
YAVAS DE, QIZIM .....	508
BAKIDA “YAŞIL BAĞ” XƏSTOXANASI .....	
VƏ ONUN HASARI .....	509
BİR QƏBİR NOĞMƏSƏN, DƏRDİŞ .....	510
LALO RASİM QIZINA .....	511
TƏLƏSMƏYİN .....	512
AYRILIQ AYRILIQDI .....	513
MİR CƏLAL HEYY.. ..	513
ŞAİRLƏR AĞLAYACAQ .....	514
ÇOBAN ƏFQAN .....	515
DÜNYADA TƏRİFLİ BİR GÜN OLmadı .....	516
HACİNİN QIZI .....	518
ÜRƏYİM .....	519
DEMİR HANI NƏRİMƏNİM .....	519
ASPİRANT DOSTUM .....	
ABDULLA ABASOVUN QIZINA .....	520
PƏNAHİ MAKULUNUN DƏFNİNĐƏ .....	520
HAZIR OL .....	521
ZARAFAT .....	522
HEYRƏT .....	523
QİYMƏT .....	523
SƏLİQƏ-SƏHMAN .....	523
LAKİN .....	524
NİGARANAM .....	525
MƏNƏ OXŞASAN .....	527
OĞLUMA CAVAB .....	528

BELƏ DEYİRMİ HÖYAT .....	529
HEYİF .....	529
ƏN ŞİRİN NEMƏT .....	530
MƏN ELƏ TORPAĞAM .....	531
QALAN QAPILARDI .....	532
ADSIZ BULAQ .....	533
VAXT GƏLİR .....	533
SINMA .....	534
SÖS-SÖSƏ .....	535
"QƏLƏM YOLDAŞIMA" .....	536
BÖYÜK PERİKİN ƏN AĞIR CƏZASI .....	536
ADƏT NƏDİR .....	537
HÖYAT .....	538
ABİDƏ .....	539
İKİ "DUSTAQ" .....	540
CÖNGİ .....	541
DƏYMO .....	542
ZİRVƏ .....	543
BOŞ SƏBƏTLƏR .....	544
DAŞ VAXTİ DEYİL .....	544
POYLU KÖRPÜSÜ .....	546
ANAMIN ÇÖRƏYİ .....	547
ƏBƏDİYYƏT .....	548
VƏTƏN OĞLU .....	551
TALEYİNƏ GÜNƏŞ DOĞSUN, QOY ƏZİZİM .....	553
SUSMA, DİN .....	554
TANITMA .....	556
MƏN İSTİ NƏFƏSƏM .....	557
NİYƏ QIZILGÜLÜN ÜSTƏ TİKAN VAR .....	558
GÖRMÜŞƏM .....	558
ŞAİRLƏRİN MEHRİBANI .....	559
TƏRİFƏ ÖYRƏTDİ BİZİ ZƏMANƏ .....	560
SABİR .....	561
TANRIDAN BAŞQA TANRIM YOX .....	563
ÖLƏNLƏRİ XATIRLAMAQ ÖLƏNLƏRDƏN .....	564
YADİGARDİ .....	564
NƏ YAXŞI, İNSANLAR CİNARLAŞıRLAR .....	565
KÖLBƏCƏR QAÇQINI .....	566
GÖRƏSƏN AĞDAMA YAĞIŞ YAĞDİMİ .....	568
SABAHINIZ XEYİR, GƏDƏBƏYLİLƏR .....	569
HÖRÜK ÇEKƏN FƏHLƏDƏN GİLEY .....	570
RƏY .....	570
KAŞ .....	571
HEYRƏT .....	571
DÜNYAYA HƏSRƏT .....	571
HƏSRƏT .....	572
ŞAH XANASI .....	573
HARDASAN .....	574
BİLMİRƏM .....	575
DEMİŞƏM .....	575
UŞAQLIQ YOLDAŞIM, NEFTÇİ BAYRAMA .....	576
VERDİ .....	577
EHTİYACI VAR .....	578
SƏN DƏ .....	579
"AĞLAĞAN" .....	579
CAVİDİN .....	580
QAÇDIQ QARA SAÇDAN AĞ SAÇA QƏDƏR .....	581
Bu millatın Həcəri var, Selcanı var .....	583
ASIQ ƏDALƏTƏ .....	584
BİR AZ MÖHLƏT İSTƏYİRƏM ÖMURDƏN .....	584
NİYƏ DEMƏDİNİZ .....	585
AY HARAY .....	586
SİRR DEYİL .....	588
29 GÜLLƏNİN YİYƏSİ .....	589
TALE .....	591
MİR CƏLAL MISAL ÇEKƏRDİ .....	592
TƏLƏBƏLİK .....	593
MƏNDƏN YAMAN RAHATDILAR .....	595
DAİM GÖZ ÖNÜNDƏ .....	596
DÜNYA YAŞAMAQ YERİYİMİŞ .....	597
ƏLİ BALA .....	597
BU DA BİR "NƏRDİVAN"DI .....	598
AYAAQQABILAR .....	601
GÜL .....	601
İKİMİZ .....	602
İKİNCİ ADDİM .....	603
GÖRƏSƏN .....	604
İMTAHAN .....	604
SEVİNCİM ÜCÜN .....	605
QORXURAM "ANAMA" MƏN ANA DEYİM .....	605
YAZIQ FIL .....	606
TÜFƏNG .....	607
PAYIZ ETÜDLƏRİ .....	607
SƏRHƏD .....	608
UŞAQ .....	609
DEYİLMİŞ .....	609
XALQ ARTİSTİ ƏMİNƏ YUSİFQIZINA .....	610
DOĞMALIQLA ÜZ-ÜZƏ .....	611
VYETNAMLI YAŞIDIMA .....	612
İSA MUĞANNA .....	613
CAMAL MÜƏLLİM .....	614
QARATOYUQ .....	615
GƏNCƏ DƏTİRİ .....	616
EŞQ DƏ QAN AĞLAYIR YETİMLƏR KİMİ .....	618
UÇUN, UÇUN .....	620
DARIXMA .....	621
AY TAPDIQ QAĞA .....	622
SÖZGƏLİŞİ .....	624
GÜNDÜZLƏR OLSAM DA HARDA,	
HARDA MƏN .....	627
MƏNİM GÖLLƏR KİMİ BULANMAĞIM VAR .....	628
MƏNƏ OXŞASAN .....	628
HƏYAT .....	629
YAŞA, KİRPİ .....	630
MƏN GÜCSÜZ OLDUM .....	631
DƏRD .....	632
OĞLUMA .....	632
HƏYAT .....	633
SAZI ZƏLİMXAN KÖKLƏDİ .....	634
GÖRƏYDİM SİZİ .....	636
SALAM .....	637
QADIN ƏLLƏRİ .....	637
BİR TƏSƏLLİM QALIRDİ .....	638
DÜNYA .....	639
XƏBƏR YOXDU .....	640

### *Gäl bır az...*

GÜL BİR AZ .....	645
SƏN BAĞışLADIN .....	646
NİYƏ GETDİN .....	646
FIKİR ELƏMƏ .....	647
TƏLƏSMƏ .....	648
QAL GÖRÜM .....	648
YOX DEYƏ-DEYƏ .....	649
KAŞ .....	650
BU DA BİR ZARAFAT .....	651
AY YAŞIL SÖYÜD .....	652
MƏNİ BİR QIZ GÖZLƏYİR .....	653
MİNÑƏTDARAM MƏN .....	654
BƏXTÖVƏR OLDU .....	655
SÖNSƏN HƏYATIM .....	655
LİRİH PARÇA .....	656
YAŞATDIN ELLƏRİ .....	657
ÜRƏKLƏR OXUSUN .....	658
YAŞA DÜNYADA .....	659
MƏNƏ ELƏ GƏLİR .....	659
SƏNDƏN ÖTƏRİ .....	660

ANA .....	661
YADINA DÜŞƏCƏYƏM .....	662
ÜRƏYİM .....	663
BU DÜNYA NƏRDİVANDI .....	664
AZƏRBAYCAN .....	665
ÖMRÜMÜN YAZISAN .....	666
LAYLAY .....	666
<b>KOMENDANT ARVADI .....</b>	<b>734</b>
ALMAN QIZI RENATE .....	737
MƏFTİLLƏR, MİSRALAR .....	739
BUHENVALD SÜKUTU .....	740
DANIŞ, ELBA .....	741
ROMA .....	745
BRUT .....	746
ETNA .....	747
QƏDIM AVTOQRAF .....	748
<b>ODESSA, QARA DƏNİZ .....</b>	<b>750</b>
1. MAVİLİK .....	751
2. UÇAN LƏPƏLƏR .....	752
3. "ADMİRAL NAXİMOV" GƏMİSİ .....	752
4. HƏMİD .....	753
5. DNEPR PROSPEKTƏRİ .....	754
UKRAYNALI QIZ .....	756
AQAVA .....	758
MEHMANXANADA SÖHBƏT .....	759
TAQANROQ AğRISI .....	760
1. GÜRCÜSTAN ÇİÇƏYİ MAKƏ .....	762
2. ASƏF İDİ, PÜSTƏ İDİ, BİR DƏ MƏN .....	762
3. ƏN YAXŞI QADIN .....	763
4. HİMN .....	764
5. MƏHƏBBƏT .....	765
ABXAZİYA .....	766
YELENA ANDREYEVNA .....	767
TORPAĞIN SÖHRƏTİ .....	768
SAĞLIQ .....	770
DƏRBƏND YOLU .....	771
JELEZNODVODSKDA "GÖZƏLLİK" BULAĞI .....	772
"Yenə yavaş-yavaş havalalar düşür" .....	772
ƏZİZ .....	775
NİKOLAY .....	776
XARİCİLƏR .....	777
BƏXTİYAR VAHABZADƏ İLƏDAŞKƏNDDƏ .....	778
QONAQ EVİNDƏ SÖHBƏT .....	778
KƏRKÜK YAYLIĞI .....	780
<b>Heç nə istəməyən qız... .....</b>	<b>785</b>
QIZIM .....	785
HAZIRCAVAB .....	786
BİR HÖYƏTDƏ BEŞ UŞAĞIN SÖHBƏTİ .....	786
XATIRƏ .....	787
HEÇ NƏ İSTƏMƏYƏN QIZ .....	788
DİŞLƏRİ MİRİQ, DÜYMƏSİ QIRIQ, ŞALVARİ QISA, QARDASIM İŞA .....	788
UŞAQLAR — BÖYÜKLƏR .....	789
HEYKƏL .....	789
YOXA ÇIXAN YEDDİ YAYLIQ DASTANI .....	790
XANIMİN SÖRGİDƏ İŞTİRAKİ .....	790
ŞEYTAN QIZ .....	791
AY XANIM, GƏL OYNAYAQ .....	791
"ARI" VƏ "ALI" .....	791
NAZİM .....	792
DÜZ GÖRÜBSƏN, ATACAN .....	792
YUXUDA AĞLATDILAR .....	793
NƏZRİN GÖR KİM OLACAQ .....	794
HƏMİN SİNİFDÖ .....	794
AYSEL, GÜLSEL, İMAMƏT .....	795
QIZIL LƏLƏK NAĞILI .....	797
SOLMAZ .....	799
RUXSARƏNİN BABASI .....	800

*Ellərə ellərə...*

<b>"NAZİM HİKMƏTLƏ SÖHBƏT" SİLSİLƏSİNĐƏN .....</b>	<b>671</b>
NAZİM HİKMƏT .....	671
SABAH GƏLƏSİYDİ .....	672
SİZ XOŞBƏXTSİNİZ .....	673
NAZİM ŞEİR DEYİRDİ .....	675
MƏN BİLSÖYDİM .....	676
TÜRK MİSRASI .....	678
QARA DƏNİZ SAHİLİ, NAZİM HİKMƏT HEKAYƏTİ .....	679
ANKARA DA MƏMMƏD ƏMİN RƏSULZADƏNİN MƏZARI .....	680
TÜRK QARDAŞIM .....	681
<b>"YUXULARDA YANAN SƏHƏR"</b>	<b>685</b>
1. MƏNDƏ BİR BELORUS QIŞQIRIR İNDİ .....	685
2. XATİN HARAYI .....	685
3. DOQQUZ MİLYON VƏ YARALI AĞACLAR .....	687
4. YUXULARDA YANAN SƏHƏR .....	688
5. YERİN TARİXİ .....	689
6. ŞAİR .....	690
RƏŞİD BRÜSSELDƏ .....	691
NİZAMİ AVROPADA .....	692
ANAMIN TOXUDUĞU XALI .....	693
MEHR-ÜLFƏT .....	694
AYNUR .....	696
REKLAM .....	699
BİR QOCA TƏR TÖKÜRDÜ .....	700
AĞCAQAYIN AĞACLARI .....	703
BAKİ, SARAYEVO .....	704
FƏLƏSTİN NƏGMƏLƏRİ .....	704
TƏBRİK, QARDAŞI..	706
"Varadero kurordu..." .....	706
"Hava nəmdi, hava nəm" .....	707
"Nazik bir xət uzanır..." .....	708
PİKASSONUN GÖYƏRÇİNİ .....	709
<b>HİNDİSTAN, YADIGAR GÜNLƏRİM</b>	<b>710</b>
1. TƏYYARƏDƏ .....	710
2. GÖYƏRÇİN .....	711
3. FİLLƏR VƏ TULALAR .....	712
4. GƏZMƏYƏ QÜRBƏT .....	713
5. GÖZLƏR, TALELƏR .....	715
6. RƏNGLƏR, ODLAR .....	717
7. MINARƏ .....	718
8. YEDDİ YÜZ MİLYON VƏ IKİ NƏFƏR .....	719
9. TACMAHAL .....	723
10. ZİYAFƏT .....	724
BERLİN YOLU .....	725
ALMANİYA .....	726
LALƏ .....	727
RƏHİM .....	727
PƏNCƏRƏ ÖNÜNDƏ .....	728
QUSTA .....	729
İNKVİZİSİYA QƏHRƏMANI .....	730
YADA DÜSDÜ .....	731
BERLİN .....	732
ALMAN ƏSGƏRİNƏ .....	732

## HƏSƏNZADƏ NƏRİMƏN ƏLİMƏMMƏD OĞLU

(*Bioqrafik məlumat*)

1931-ci il fevral ayının 18-də Qazax rayonunun Poylu stansiyasında (indiki Ağstafa rayonu ərazisi) anadan olmuşdur. Atası Poylu dəmir yolunda işləmişdir.

Bir yaşında atasını, 23 yaşında isə anasını itirən gənc Nəriman ibtidai və orta təhsilini öz rayonlarında almış, 1949-53-cü illərdə indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmiştir. 1954-56-cı illərdə ordu sıralarında xidmətdə olmuşdur.

1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstututunu bitirərək, ikinci ali təhsil almış, Moskvada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxumuşdur.

1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuş, “Azərbaycan — Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək (1965) elmlər namizədi alimlik dərəcəsi almışdır.

1962-ci ildə respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdürü, “Ədəbiyyat və incəsənət” qəzetiinin Baş redaktoru (1976-90) vəzifələrində işləmişdir. SSRİ Yaziçiləri Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 sayılı sərəncamı ilə mətbuat və informasiya nazirini əvəz etmişdir.

1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqının (Birliyinin), sonralar isə İdarə Heyətinin üzvü seçilmişdir.

1991-95-ci illərdə Azərbaycanın Xalq deputatı olmuşdur.

Hazırda Milli Aviasiya Akademiyasında “Humanitar fənlər kafedrası”nın müdürü işləyir, dosentdir. MAA Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçılarının XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004-cü il).

2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Əməkdar İncəsənət xadimidir. “Şərəf nişanı” ordeni, Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunmuşdur.

Müstəqil Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2001) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.

Mətbuatda 1953-cü ildən çıxış edir. Əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə edilmişdir.

Bakıda “Seçilmiş əsərləri” (“Azərnəşr”, 1987), Tehranda “Söyüd” (1990) və Tiflisdə “Seçilmiş əsərləri” (“Merani”, 1983) nəşr edilmişdir. “Nabat xalanın çörəyi” povesti Moskvada “Molodaya qvardiya” nəşriyyatında rus dilində (1987), Tbilisidə gürcü dilində (1998) nəşr olunmuşdur.

N.Həsənzadə epik-dramatik poemalar müəllifi kimi də tanınmışdır: “Nəriman” (“Azərnəşr”, 1968), “Zümrüt quşu” (“Gənclik”, 1976), “Kimin suali var?” (“Gənclik”, 1984). Hər üç poema rus dilində də nəşr edilmişdir.

“Bütün Şərq bilsin” pyesi əvvəlcə Sumqayıt Dövlət Dram Teatrında (1980), sonra Akademik Milli Dram Teatrında (1982), Moskvanın V.Mayakovski adına Akademik Dram Teatrında (1983) göstərilmiş və mükafatlandırılmışdır. “Atabəylər” (1984) və “Pompeyin Qafqaza yürüşü” (1997) mənzum pyesləri Akademik Milli Dram Teatrında və Naxçıvan MR Dövlət Musiqili Dram Teatrında tamaşaşa qoyulmuşdur. “Atabəylər” pyesi Naxçıvan MR-in 80 illiyi münasibətilə (2004) yubiley tamaşası kimi göstərilmişdir.

N.Həsənzadə 34 bədii-poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllfididir. 2004-cü ildə “Seçilmiş əsərləri” dövlət tərəfindən latin qrafikası ilə kütləvi tirajla nəşr edilmişdir. 100-dən artıq şeirinə musiqi bəstələnmişdir. Bəstəkar R.Mustafayevlə “Nəriman” və N.Əliverdi-bəyovla “Vətən” kantatalarını işləmişdir.

Əsərləri haqqında respublika və xarici mətbuat səhifələrində məqalələr dərc olunmuş, ədəbi yaradıcılığı qiymətləndirilmişdir. “Nə-

riman Həsənzadənin lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edilmiş (Güldanə Pənahova), "Nəriman Həsənzadənin yaradıcılıq yolу" adlı monoqrafiya (prof. Sadıq Şükürov) yazılmışdır.

N.Həsənzadə bir sıra Avropa və Şərqi ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq Budapeşt konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə N.Həsənzadəyə 2005-ci ildə Xalq şairi fəxri adı verilmişdir.

Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində "Vətənsiz" (Ruminiya, 2009) və "Nuru Paşa" (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.

"Kayseri poeziya günləri"ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır.

N.Həsənzadə ilin şairi elan olunmuş, ona "Uğur—2009" diplomu verilmişdir.

**Nəşriyyat redaktoru:**  
*Ramin Qurban*

**Texniki redaktor:**  
*Gülzar İbrahimqızı*

**Kompyuter tərtibatçısı:**  
*Aliyə Qabilqızı*

**Kompyuter yığımı:**  
*Pərvanə, Rəvanə, İradə*

Yazılmağa verilmişdir: 28.VIII.2009  
Çapa imzalanmışdır: 20.IV.2010  
Kağız formatı: 60x90 1/16  
Həcmi: 50,75 ç.v.  
Tirajı: 500

---

**Kitab “Prometey” jurnalının  
redaksiyasında yiğilib-səhifələnmiş,  
“CBS” mətbəəsində hazır diapozitivlərdən  
çap edilmişdir**

---